

DÜNYA UŞAQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

CEYMS FENİMOR KUPER

**SONUNCU
MOGİKAN**

**“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2005**

*Bu kitab “Ceyms Fenimor Kuper. Sonuncu mogikan”
(Bakı, Azəruşaqqəncəşr, 1958) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edəni:

Əsəd Zeynalov

Redaktorları:

Cəlil Nağıyev
Sənan Mustafayev

Ön sözün müəllifi:

Cəlil Nağıyev

813.24 - dc 21


AZE

Ceyms Fenimor Kuper. Sonuncu mogikan. Bakı, “Öndər nəşriyyat”, 2005, 376 səh.

Amerika romantizminin görkəmli nümayəndəsi C.F.Kuper “Dəri corab” pentalogiyasına daxil olan “Sonuncu mogikan” romanında Amerikada avro-palıların (ingilislərin və fransızların) daha böyük ərazilər ələ keçirmək uğrunda mübarizəsi ilə yanaşı yerli hindu qəbilələrinin də ekzotik və mürəkkəb həyatını təsvir etmişdir.

ISBN 9952-416-54-6

© “ÖNDƏR NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

AMERİKA ROMANTİZMİNİN “SONUNCU MOGİKAN”I CEYMS FENİMOR KUPER

XIX əsr Amerika (ABŞ) ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan C.F.Kuper ilk növbədə macəra səciyyəli tarixi romanları ilə tanınmışdır. Bu görkəmli yazıçının romanları dünyanın bir çox xalqlarının dillərinə, o cümlədən iki romanı da Azərbaycan dilinə tərcümə olunmuş və oxucular tərofindən böyük maraqla qarşılanmışdır. C.F.Kuperin yaradıcılığı yüksək bədii məziyyətlərə malik olmaqla yanaşı, eyni zamanda milli Amerika ədəbiyyatının ilk nümunəsi kimi də xüsusi əhəmiyyət kəsb edir. Amerika romantizminin ilk və ən görkəmli nümayəndələrindən biri olan C.F.Kuper, dünya ədəbiyyatı xəzinəsinə bir-birindən qiymətli romanlar bəxş etmişdir ki, bu əsərlər bu gün də özünün ilkin təravətini, bədii əhəmiyyətini və gözəlliyini qoruyub saxlamaqdadır. Qərbi Avropa ədəbiyyatının mütərəqqi ədəbi ənənələrini böyük uğurla davam və inkişaf etdirən C.F.Kuper dövrünün bir sıra aktual problemlərini, xüsusilə, Amerika reallığına həsr edilmiş məsələləri ədəbiyyata gətirmiş, onları bədii formada, yüksək sənətkarlıqla qələmə almış və dünya demokratik düşüncə və yeni həyat tərzinin formallaşmasında əvəzsiz rol oynamışdır.

Ceyms Fenimor Kuper 1789-cu ildə Amerikanın ucqar əyalətlərində birində anadan olmuşdur. Varlı plantasiya sahibi olan Ceymsin atası Uilyam Kuperin on üç uşağı olmuşdur. Ceymsin bir yaşı tamam olanda onların ailəsi Otseqo gölünün cənub sahilində yerləşən malikanəyə köçür. Bir müddətdən sonra bu malikanənin ətrafında başqa adamlar da məskən salır və burada elə də böyük olmayan bir yaşayış məskəni yaranır. Bu yer, orada ilk məskən salan Uilyam Kuperin adı ilə Kuperstaun adlanmışdır. Kuperstaun Nyu-York ştatının mərkəzində cəmisi altmış iki mil aralıda yerləşir. Gözəl təbiəti olan bu ərazidə əsrarəngiz yeraltı mağaralar olduğuna görə indi də dünyanın hər yerindən buraya turistlər axışib golir.

Gələcək yazıçının uşaqlıq və gənclik illəri bu kənddə keçmişdir. Meşə mühitində böyükən Ceyms və onun qardaşları özünəməxsus xasiyyətləri ilə seçilirdilər. Ömürləri boyu azad həyat tərzi keçirən, bacısı Hannanın dediyi kimi “ipə-sapa yatmayan” bu uşaqlar əsl amerikalı kimi böyüyürdülər. Ceymsin atası çox bacarıqlı bir sahibkar idi. O öz ağılı, qabiliyyəti və zəhmət-keşliyi sayəsində, alnının torı ilə həddindən artıq var-dövlət toplayır və dövrünün nüfuzlu şəxsiyyətlərindən biri olur. O, iki dəfə ABŞ Konqresinin palaṭasına nümayəndə seçilmişdir. Ceyms Kuper eyni zamanda həm prezident Vaşinqtonla, həm də ABŞ Ali Məhkəməsinin sədri Con Ceylə dost olmuşdur.

Ceyms ilk təhsilini “Akademiya” adlanan kütləvi kənd məktəbində almışdır. Təhsilini davam etdirmək üçün valideynləri onu Nyu-York ştatının mərkəzi olan Olbani şəhərinə göndərirlər. Burada o, latin dilini öyrənir, antik Roma şairi Vergilinin şerlərini əzbərləyir və çoxlu mütaliə edirdi. Ceyms Amerika və ingilis yazıçılarının romanlarını oxuyur, dram əsərləri və şeirlərə maraqlanır. O, hətta iqtisadiyyata, fəlsəfəyə, kənd təsərrüfatına və din tarixinə aid elmi əsərləri də öyrənir. 1803-cü ildə Ceyms Yel kollecinə daxil olur. Başqa tələbə yoldaşlarından yaşıca xeyli kiçik olmasına baxmayaraq, o öz biliyinə görə onlardan üstün idi. O, burada darixir, tez-tez kollein daxili qaydalarını pozur və siltaqlıq edirdi. Elə buna görə də onu məktəbdən çıxardırlar. Atası bir müddət oğluna evdə təhsil verir, ancaq o, oxumağa elə də meyl göstərmirdi. Oğlunun özünü bu sayaq aparması atasını narahat edir və onu adı dənizçi (matros) kimi Avropaya gedən bir ticarət gəmisinə verir. Bu gəmidə bir il xidmət edən Ceymsin “ağlı başına gəlir”, nizam-intizamlı olur və ağır dənizçilik sənətində səriştə qazanır. Sonra o, bir müddət hərbi gəmilərdə xidmət edir. Ona bir müddət sahildə qalıb gözətçi gəmisi üçün matros toplamaq tapşırılır. Elə bu vaxt – 1810-cu ildə Ceyms on səkkiz yaşlı gözəl Süzan Delansi ilə tanış olur və onlar 1811-ci ildə evlənirlər.

Atasından kifayət qədər miras qaldığından C.F.Kuper dənizçilik peşəsindən imtina edir və bundan sonrakı dövrdə kənddə yaşayaraq təsərrüfatla məşgul olmaq qərarına gəlir. İlk vaxtlar onlar Süzana miras qalmış və Nyu-York yaxınlığında yerləşən Mamorenek adlı bir kənddə yaşayırlar, sonra isə tezliklə Kuperstauna köçmək haqqında fikirləşirlər. C.F.Kuper Osteqo gölünün qorb sahilində bir torpaq sahəsi alır, bir müddət burada özünə daşdan böyük bir ev tikir və kənd təsərrüfatı işləri ilə məşgül olur.

Ona məxsus olan torpaqların bir hissəsini icarəyə verən Ceyms əlindəki pullarını ticarətə qoyur və eyni zamanda siyasətlə də məşgul olmaq qərarına gəlir. O, öz istedadına, qabiliyyətinə çox güvənirdi və düşünürdü ki, tezliklə ölkənin siyasi həyatında əhəmiyyətli yerlərdən birini tuta biləcəkdir. Lakin bir təsadüf onun bütün planlarını pozur və həyatını tamamilə başqa məcraya çevirir. O vaxtin dəbdə olan Avropa romanlarından birini oxuyan Kuper öyünrək deyir ki, bundan da yaxşı əsər yaza bilər. Süzan və onun əmisi qızı onu ələ salır və cırnadırlar. Tərsliyə düşən Kuper roman yazmaq və boş-boş danışmadığını sübut etmək qərarına gəlir və beləliklə onun və eləcə də bütün Amerikanın həyatında əlamətdar bir hadisə baş verir. O, yazıçılıq fəaliyyəti nə başlayır və dünya ədəbiyyatının korifeylərindən biri kimi məşhur olur.

C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan “Ehtiyatlılıq” heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəs-dən düşmür və yeni əsər – “Casus” romanı üzərində işləyir. Müəllifin

fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğrudan da o dövrə qədər Yeni dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldıqından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı da heç düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika (ABŞ) ədəbiyyatını yaratmağa çalışır.

C.F.Kuper "Casus" romanı ilə dünyaya əsl Amerikamı tanıdı. Amerika romantik ədəbiyyatının ilk nümuneləri yarandıqca bu ədəbiyyatın milli özü-nəməxsusluqları da yaranmağa başladı. N.Hotorn, V.İrvinq, E.A.Po, H.Lonq-fello və G.Melville birgə dünya ədəbiyyatı tarixində xüsusi yeri və çəkisi olan Amerika romantizm ədəbiyyatını yaradan C.F.Kuperin bədii yaradıcılığı demək olar ki, bu əsərlə başlanır.

Yavaş-yavaş Amerika xalqının yaranması, inkişaf etməsi və formalaşması bir sira içtimai, siyasi və mədəni problemləri gündəmə gətirir ki, bununla da milli özünüdərk prosesi güclənir və bütün bunların nəticəsində də milli Amerika ədəbiyyatının yaranması zəruriyyəti meydana çıxır. Amerika getdikcə inkişaf edir, bir dövlət kimi formalaşır; onun iqtisadiyyatı güclənir, ticarət əlaqələri genişlənir, hərbi qüvvələri və donanması yaranır. Bütün bu proseslər "Casus" romanının yaranması üçün bir zəmin olmuşdur.

Bu romanın mövzusu da Amerika Birləşmiş Ştatlarının öz müstəqilliyi uğrunda apardığı müharibələr dövründen təsadüfən götürülməmişdir. Milli özünüdərk, milli dövlətçilik ənənələri də elə məhz müstəqillik uğrunda aparılan müharibələr zamanında formalaşmışdır. "Casus" romanında baş verən hadisələr və burada iştirak edən qəhrəmanlar Kuper üçün çox doğma idi. Hətta, yazıcının bəzi tədqiqatçıları bu əsərin müəyyən qədər avtobiografik səciyyə daşıdığını da iddia edirdilər. Daha doğrusu, onların fikrincə əsərin bəzi qəhrəmanları onun arvadı Sütən yaxın qohumlarının prototipləri olmuşdur. Həqiqətən də əsərin bir sira qəhrəmanlarının prototiplərini Ceyms hələ gənclik illərindən etibarən yaxşı tanıydı. Onların bəziləri müstəqillik uğrunda müharibənin iştirakçıları olmuşdur. Belə qəhrəmanlardan biri də vaxtilə bu müharibələrdə iştirak etmiş, sonra istefaya çıxaraq Kuperin mali-kanəsinin yaxınlığında yerləşən Vestçesterdə öz fermasında yaşayan Con Cey olmuşdur. Ceyms Kuper tez-tez bu müharibə qəhrəmanına baş çəkər, onun bu müharibə və Amerikanın o dövrkü siyasi həyatı haqqında söhbətlərinə diqqətlə qulaq asardı.

Con Ceyin isə danışmağa sözü çox idi. Çünkü o, yalnız müharibə qəhrəmanı deyildi, o, həm də Nyu-York ştatının konstitusiyasının ilk tərtibçilərindən biri olmuşdur. Bundan başqa, C.Cey ABŞ-ın İspaniyada ilk səfiri vəzifəsində işləmiş, C.Adams və B.Franklinlə birgə 1783-cü il Versal sülh müqaviləsini hazırlamışdır. C.Cey uzun müddət ABŞ-ın xarici işlər üzrə

dövlət katibi, Ali məhkəmənin ilk sədri və Nyu-York ştatının qubernatoru vəzifələrində çalışmışdır.

Bütün bunlarla yanaşı, C.Cey eyni zamanda ölkənin təhlükəsizliyi məsələləri ilə də məşğul olmuşdur. Prezident C.Vaşinqton onu ABŞ-in ilk kəşfiyyat dairəsi olan Təhlükəsizlik Komitəsinin dörd üzvündən biri vəzifəsinə təyin etmişdir. Bu vəzifədə olarkən o, ətrafına çoxsaylı kəşfiyyatçılar toplamış və onlarla birgə işləmişdir. Bu kəşfiyyatçılarından biri də Vestçester qraflığında yaşayan sadə bir fermer olmuşdur. Xırda ticarətlə məşğul olan və çəkməcilik edən bu kəşfiyyatçı öz vəzifəsinin öhdəsindən məharətlə gəldi.

C.F.Kuper haqqında çox böyük rəğbətlə bəhs edən bu kəşfiyyatçı C.Cey baredə roman yazmaq qərarına gəlir. Romanda tacir Harvi Börçün macəraları təsvir edilmişdir. O, çox çətin bir işlə – ingilislərin zəbt etdikləri ərazilərdə kəşfiyyatla məşğul olur. O, evinin yaxınlığında yaşayan torpaq sahibi Uortonlar ailəsi ilə dostluq edir. Bu həmin Uortonlardı ki, onlar Kuperin qohumlarının, daha doğrusu Süzannanın ailəsinin prototipləri idi. Hadisələrin inkişafından məlum olur ki, bu Uortonlar ingilislərə rəğbət bəsləyirlər, hətta onun oğlu ingilis ordusunda kapitan vəzifəsində xidmət edir. Yalnız Uortonun kiçik qızı Frensis respublikaçıların tərəfindədir, onun sevgilisi mayor Danvudi də ABŞ-in müstəqilliyi uğrunda bir sıra ağır döyüşlərdə iştirak edir. Əsərin sonunda Frensis Danvudi ilə evlənir. Harvi Börç isə gizli şəkildə C.Vaşinqtonla görüşür. Romanın maraqlı xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, əsərin qəhrəmanının əsas peşəsi kəşfiyyatçılıq olsa da, onun casusluq fəaliyyəti görünmür. O, hər şeyi görür, eşidir, bilir, ancaq bu məlumatların kimə və necə çatdırılacağı məlum olmur. Heç şübhəsiz ki, müəllif romanın məzmununa uyğun olaraq belə bir ədəbi priyoma müraciət etmişdir.

“Casus” romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və “Pionerlər, yaxud Saskuihanna-nın mənsəbində” adlı əsər üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhi-fələrində sonralar Dəri corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun karaban və Ləpirci ləqəbləri ilə tanınacaq “ağ adam” Nataniel (Natti) Bamponun və onun “qırmızı dərili” hindu dostları Çinqaçquq, onun oğlu Unkas göründü. Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq “Dəri Corab” pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan “Pioneerler” romanı o dəqiqə satılıb qurtarır.

Bu romanda da avtobiografik ünsürlər çoxdur. Belə ki, müəllifin özünün də dediyi kimi, bu romanda təsvir olunan hadisələrin cərəyan etdiyi məkan, burada iştirak edən qəhrəmanlar və personajlar yazıçıya çox yaxşı tanış idi. Bu çox güman ki, onun atası Uilyamin ilk vaxtlar yaşadığı və onun özünün də uşaqlıq illərini keçirtdiyi yerlər olmuşdur. Hətta, tənqidçilərin dediyinə görə,

əsərin qəhrəmanlarından biri hakim Marmadyuk Templ çox güman ki, Uilyamın prototipidir. Hər halda, romanda təsvir olunan əsas qəhrəmanların əksəriyyətini – hakim və onun qızını, Edvardsı, şerif Riçardi və nökər Benameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıydı.

Bu əsərdə sərf amerikalı qəhrəmanları olan Hiram Dulditl və həkim Elnatan Todd obrazları uzun müddət qızığın mübahisələrin obyekti olmuşdur. Xüsusişlə də prototipi müəyyən olunmamış belə qəhrəmanlardan biri də bu əsərdə elə də əhəmiyyətli yer tutmayan, ancaq xüsusişlə diqqəti tez cəlb edən məşhur Dəri Corab ləqəbli Nataniel Bampo olmuşdur. Bu obraz Kuperin kəşfi idi və təsadüfi deyil ki, qeyri-adi mərdənə xasiyyətlərə malik olan, hədsiz dərəcədə ədalətli və namuslu, yüksək insani keyfiyyətləri ilə seçilən bu obraz sonralar yazıcının şah əsəri sayılan “Dəri Corab” silsilə romanlarının baş qəhrəmanı oldu.

“Pionerlər” romani çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını – “Lotsman” əsərini yazar. Valter Skottun “Pirat” (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda (marinizm) bu əsərini yazar. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini firtinalı dənizlərdə keçirən Kuperin “Lotsman” romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiyyi və reallığı ilə diqqəti cəlb edir.

“Lotsman” romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları “Ariel” gəmisinin gönc kapitanı Dik Barnsteybl və leytenant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sırlarla dolu olan Zotsman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamin kim olduğunu heç kəs bilmir. Yazıcıının müasirləri losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövrde ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı.

Bu məşhur qəhrəman 1747-ci ildə Şotlandiyada anadan olmuş, uşaq yaşlarından yunqa kimi dənizçilik fəaliyyətinə başlamış, bir müddət ticarət gəmilərinin komandiri olmuşdur. Onun xasiyyəti çox ağır imiş və hətta matrosları öldürdüyüünə görə iki dəfə mühakimə olunmuşdur. Sonra o, Amerikaya getmiş və bir müddət burada əmisinin yanında yaşamışdır. 1775-ci ildə o, həmin vaxtlar hələ yenice yaranmağa başlayan Amerika hərbi-dəniz donanmasına xidmətə daxil olmuş və tezliklə bir hərbi gəminin kapitanı vəzifəsinə seçilmiş, bir sıra uğurlu hərbi əməliyyatlar keçirmişdir. O, əsl şöhrətini isə

1779-cu ildə onlardan qat-qat güclü olan ingilis freqati ilə döyüşdə qazanmışdır. Belə ki, ingilis artilleriyası Consun idarə etdiyi gəmini möhkəm zədələyir və ingilislər ona təslim olmayı təklif edirlər. Cons isə onlara deyir ki, “mən hələ döyüşə başlamamışam ki!” və düşmənle əlbəyaxa vuruşmağa başlayır. Bir necə saat davam edən bu döyüşdə Cons onlardan bir neçə dəfə çox olan düşmən üzərində qələbə çalır və onların gəmisini ələ keçirir. Bu döyüşə görə Amerika dövləti onu qızıl medalla mükafatlandırır. Məhz bu qəhrəman Lotsman Qreyin prototipi olmuşdur.

Bu romanın qəhrəmanları da təbiət qüvvələri – tufanlar, firtinalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir – düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırular.

Boston uğrunda müharibə mövzusu da o dövrədə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən “Layonel Linkoln, yaxud Bostonun mühasirəsi” romanını yazmışdır.

Amerika tarixinin ən əlamətdar hadisələrinə müraciət edən C.F.Kuper yenidən “Pionerlər” romanının mövzusuna qayıdır və “Sonuncu mogikan, yaxud 1757-ci il haqqında povest” (1826) adlı “Dəri Corab” silsilə romanlarının ikincisini yazar.

Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda da Nataniel (Natti) Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obradlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili hindu Çinqaçqukon, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Karonun, mayor Dunkanın və bir sıra digər qəhrəmanların həyatı və onların başlarına gelən macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları – Çinqaçquk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülükü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Karo həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünkü artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gelən macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır. Bu romanda eyni zamanda müxtəlif hindu qəbilələrinin də öz aralarında aparıcıları ölüm-dirim mübarizəsi böyük sənətkarlıqla təsvir edilmişdir.

Romanın süjet xətti çox sadədir. Amerikanın şimalında ingilis düşərgələrindən birinin (fortunun) rəhbəri polkovnik Munronun iki qızı cəsur mayor Dunkanın müşayiəti ilə atalarının yanına gəlirlər. Onları bu qorxulu yolda hiyləgər quron Bic Tülkü müşayiət edir. Əgər Şahingöz, onun mogikan dostları Çinqaçkuk və Unkas vaxtında onlara rast gəlməsə idilər, bu yolçuların taleyinin necə olacağını söyləmək çətin olardı.

Kuper bu romanda bir sıra maraqlı romantik qəhrəman obrazları yaratmışdır. Onun təsvir etdiyi obrazlar iki yerə bölünür: mənfi və müsbət qəhrəmanlar. Yazuçı ingilisləri və mogikan hindularını müsbət, fransızları və quron hindularını mənfi qəhrəmanlar kimi göstərmışdır.

Ağüzlü adamların (avropalıların) Amerikaya qədəm basması hələ ki, sivil həyat nəticəsində korlanmayan bu Yeni dünya üçün çoxsaylı faciələrlə nəticələnir. Uzun əsrlər boyu öz qədim milli adət-ənənələrini, əsatirlərini, folklorunu və mədəniyyətini qoruyub saxlayan, daha çox təbiət qüvvələri ilə mübarizə apararaq yaşayan hinduların həyatı tehlükə qarşısında qalır. Bu romanda bir hindu qəbiləsinin (mogikanlar) məhvi və hindulara (burada mogikanlara) xüsusi rəğbet bəsləyən Natti Bamponun həyat tarixçəsi müəyyən rəmzi səciyyə daşıyır. Bu əgər bir tərəfdən hinduların məhvi ilə qədim mədəniyyətlərin məhvmasına bir işarə idisə, digər tərəfdən Nattinin ailə həyatı qura bilməməsi, bu sahədə bu mərd, igid, cəsur, sözün tam mənasında humanist bir insanın bəxtinin göturməməsi artıq zəmanənin dəyişdiyindən, yəni, namərd dünyanın başlanmasından xəbər verirdi.

“Dəri Corab” silsiləsinə daxil olan bütün beş romanın baş qəhrəmanı Nathaniel Bampodur. O, ilk dəfə “Pionerlər” romanında yetmiş yaşlı bir qoca ovçu kimi təqdim olunur. Həyatda baş verən sosial dəyişikliklər qarşısında çəş-baş qalan Natti, köhnə əxlaqı qoruyub saxlamağa çalışır. Hələ kiçik yaşlarından təbiətin qoynunda, təbiətin özü kimi saf insanların (hindu delavarların) arasında böyüdüyündən yırtıcı insanların psixologiyasını başa düşə bilmir. O, hər zaman ədalətin, haqqın, insanlığın tərəfində olduğu üçün, bütün dara düşənlərə yardım əlini uzadır, haqlı hesab etdiyi delavarları qorumağa çalışır.

C.F.Kuperin şah əsəri olan “Sonuncu mogikan” romanında bu qəhrəmanın məhz belə bir insanı keyfiyyəti təsvir olunmuşdur. Burada təsvir olunan əsrarəngiz təbiət təsvirləri, bir-birindən maraqlı, yaddaqlanan qəhrəmanlar, onların zəngin, mənalı mənəvi aləminin açılması bu romanı daha da oxunaqlı etmiş və oxucuların sevimlisinə çevirmişdir. Bu əsər çap olunduqdan sonra yazuçının söhrəti daha da artmışdır.

Nəhayət, C.F.Kuper çoxdan arzuladığı Avropa səyahətinə getmək qərənə golir və ömrünün düz yeddi ilini vətəndən uzaqlarda keçirir. O, Avropanın müxtəlif ölkələrində diplomat kimi çalışır. Parisdə yaşadığı dövrdə Kuper böyük səylə yeni əsər üzərində işləyir. Bu 1827-ci ildə əvvəlcə Londonda,

sonra isə Filadelfiyada nəşr olunan “Dəri Corab” silsiləsinə daxil olan “Preriya” romanı idi.

Bir vaxtlar öz insanpərvərliliyi, qorxmazlığı, zirəkliyi, cəldliyi, mərdanlıyi, qəhrəmanlıqları ilə fərqlişən “Dəri Corab” silsilə romanlarının baş qəhrəmanı Natti Bumponun – Şahingözün, Uzun karabininin, Ləpirçinin, Vəhşi heyvan ovçusunun bu əsərdə qocalıq dövrü, ömrünün son anları təsvir olunur. Artıq qocalmış, əldən düşmüş bu qəhrəman “qayalıq dağların etək-lərinin qədər uzanıb gedən çilpaq səhrada” özünə məskən salaraq tələ qurmaqla vəhşi heyvanları ovlayır və beləcə ömrünün son günlərini yaşıyır. Bu bakıro təbiətin qoynunda, gənclik illərində olduğu kimi, mərd-mərdanə ömr sürərək, heç bir günaha batmadan, axıra qədər təbiətin özü kimi saf və səmimi qalaraq dünyasını dəyişir.

Dəniz mövzusundan ayrı düşə bilməyən C.F.Kuper indi də “Qırmızı korsar” romanı üzərində işləyir və bu əsər 1827-ci ildə Parisdə və London-da, 1828-ci ildə isə Birləşmiş Ştatlarda nəşr olunur. “Lotsman” romanında olduğu kimi müəllif bu əsərində də “ləyaqətli dəniz qulduru” obrazını yaratmağa çalışmışdır. “Qırmızı korsar” romanı “Lotsman”la müqayisədə daha böyük uğur qazanmış və geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Bu romanın da qəhrəmanı “Lotsman” əsərində olduğu kimi sırlarla örtülüdür. Bu romantik qəhrəmanın da keçmişİ məlum deyil və romanın sonuna qədər də müəmmalı olaraq qalır. Onun əməlləri nə qədər qəddar və qanundan kənar səciyyə daşısa da, xeyirxah məqsədlərə xidmət edir. Bu qorxunc dəniz quldurunun (korsarın) məqsədi və amali romanın son səhifələrində açılır və məlum olur ki, o, Amerika müstəmləkelərinin azadlığı uğrunda mübarizə aparan azadlıqsevər bir qəhrəmandır.

Romanın əsas qəhrəmanları sırasına ingilis dəniz zabiti Uaylder və onunla səfər edən yoldaşları da daxildir. Bunlardan başqa, romandakı personajlar içərisində, xüsusiilə, zənci Stsibi (Afrikalı Stsipion) diqqəti cəlb edir. Bu keçmiş qul çox ayıq, diqqətli, işinin peşəkar uстası olan bir adamdır. Məhz bu məziyyətləri sayəsində o, bir neçə dəfə dostlarını real təhlükələrdən xilas edir. Romanda bu obrazə açıq-aydın rəğbət hiss olunur. Beləliklə, hər cür irqi ayrı-seçkiliyə qarşı olan yazıçı elə bir dövrə hinduların və zəncilərin müsbət obrazlarını yaratmağa cəsarət etmişdir ki, həmin dövrə bunu etmək üçün çox böyük cəsarət və qəhrəmanlıq tələb edilirdi.

Uzun müddət Avropada yaşadıqdan sonra Kuper avropalıların Amerika haqqında heç də düzgün məlumat malik olmadıqlarının şahidi olur. Avropa-lıllara Amerika haqqında az-çox düzgün məlumatlar vermək məqsədilə Kuper 1828-ci ildə “Amerikalılara baxışlar” adlı publisistik əsərini yazar. Bundan sonra beş il ərzində ildə bir roman çap etdirir. Bu Amerika həyatına həsr olunmuş “Viş-ton-vişli ağı deyən qadın” (1829) və “Dəniz sehrbazı” (1830),

Avropa həyatından bəhs edən “Eşq olsun!” (1831), “Heydenmauer qalası, yaxud Benediktlilər” (1832) və “Cəllad, yaxud Üzümülər abbatlığı” (1833) romanlarıdır.

1833-cü ildə Kuper ailəsi ilə birlikdə Amerikaya qayıdır. Bir müddət Nyu-Yorkda qaldıqdan sonra o, artıq ömrünün sonuna kimi ata malikanəsinə köçüb, orada yaşamaq qərarına gəlir. Burada o, “Həmyerlilərimə məktublar” publisistik əsərini və “Monikanlar” adlı satirik romanını yazar. Bu roman amerikalıların xüsusilə diqqətini cəlb edir. Bu əsərdə müəllif monikanların (insan ağılı olan meymunlar) torpaqlarında məskunlaşmış varlı birja sahibinin oğlu Cek Holdenkalfin (holdenkaf sözünün mənası qızıl dana deməkdir) başına gələn macəralardan bəhs olunmuşdur. Monikanlar iki dövlətdə – Aşağıhoppananlar və Yuxarıhoppananlar dövlətlərində yaşayırlar. Bu monikanlar bir-birindən onunla fərqlənirdilər ki, birincilər quyuqlarını kəsdirir, ikincilər isə əksinə uzadırdılar. Aşağıhoppananlar dövlətinin əhalisi Yuxarıhoppananlar dövlətindən gölmələrdir. Aşağıhoppananlılar öz quyuqlarını ona görə kəsib gödəldirlər ki, ağıllı zadəgan sınıfı inkişaf etməsin, çünki onların ağılı quyuqlarında idi. Əksinə, yuxarıhoppananlılar isə öz uzun quyuqları ilə fəxr edirdilər. Bu dövlətlər Amerika və İngiltərəni təmsil edir.

Yazıcıının bu əsərləri vətəni Amerikada nəinki uğur qazanmadı, əksinə tənqidçilərin və geniş oxucu kütləsinin qəzəbinə səbəb oldu. Hətta, dövlət onun kitablarını kitabxanalardan yığışdırmaq haqqında göstəriş verdi.

Bütün bu uğursuzluqlardan sonra dostları ona məsləhət görülür ki, yenə də ya dəniz aləmindən, ya da hinduların həyatından bəhs edən əsərlər yazısın, xüsusiylə də ondan “Dəri Corab” silsiləsini davam etdirməyi xahiş edirlər.

Kuper isə düşünürdü ki, görəsən dəniz aləmi ilə hindu həyatını necə birləşdirmək olar və nehayət o, “Ləpirçi, yaxud Ontarionun sahillərində” (1840) romanını yazar. Bu romanda yenidən oxucular çox yaxşı tanıdıqları, hətta artıq sevməyə başladıqları köhnə tanımları – Natti Bampo – Ləpirçi və Çinqaçkuk – Böyük İlalan görüşmək imkanı əldə edirlər.

“Ləpirçi” romanında cərəyan edən hadisələr “Pionerlər” və “Sonuncu mögikan” romanlarının arasında olan vaxtı əhatə edir. Bu romanda deyilir ki, qırq yaşılı Ləpirçi serjant Dunxemin qızı gənc Meyblə rastlaşır və ona aşiq olur. Dunxem Meybl isə gənc şotlandiyalı dənizçi Casperə aşiq olmuşdur. Atası və dostları ilə Ontario gölünə gedən Meybl az qala həlak olacaqdı, Casperin qəhrəmanlığı, Çinqaçkukun köməkliyi, Ləpirçinin müdrikliyi və şücaəti, sədaqətli hindu qızı İyun Şehinin fədakarlığı sayəsində o, sağ qalır və gənc Casperə ərə gedir. Alicənab Ləpirçi – Natti Bampo onu bütün varlığı qədər sevə də, öz ülvi hissələrini və gələcək səadətini qurban vermək bahasına olsa da, bu bir-birlərini sevən gənclərə nəinki mane olmur, hətta onların qovuşmasında yaxından iştirak edir.

Bu romanda bəhs olunan əsas mövzulardan biri ingilis və fransız müstəmləkəçilərinin yeni torpaqlar uğrunda mübarizə aparmasıdır. Təsadüfən bu qanlı mühəribənin içərisinə düşən Meybl hinduların öz doğma yurdlarından didərgin salınmalarının, qəddarcasına məhv edilmələrinin şahidi olur. Hindularla (burada mogikanlara) dərin rəğbət bəsləməsinə baxmayaraq bu alicə-nab insanların onlara yardım etməyə gücləri çatır.

Nəhayət, Kuper 1841-ci ildə bu silsiləyə daxil olan beşinci – sonuncu romanı “Vəhşi heyvan ovçusu, yaxud Müharibənin ilk ciğiri” romanını yazır və çap etdirir. Romanda Kuper Natti Bamponun gənclik illerinin müraciət etmiş və bu gənc qəhrəmanın həm bir şəxsiyyət, həm də cəsur, mərd bir insan kimi formalamaşması təsvir olunmuşdur. Müəllif, əsasən öz şəxsi fikirlərini bu qəhrəmanın dili ilə ifadə edərək göstərir ki, hələ lap gənc yaşlarından başlayaraq Natti Bampoya irqi ayrı-seçkilik hissələri yad olmuşdur. Bu əsərdə Vəhşi heyvan ovçusu dostuna deyir: “Mən qırmızıdərililəri də bizim sizinlə olduğumuz kimi insanlar hesab eləyirəm, ay Bir yerdə oturmayan adam. Onların öz təbii xüsusiyyətləri və öz dinləri var, ancaq hər halda məsələ bunda deyil və hər kəsə onun əməllərinə görə qiymət vermək lazımdı, dərisinin rənginə görə yox... İnsanlar bir-birlərindən dərilərinin rənginə görə fərqlənlər, onların fərqli əxlaqları və adətləri var, lakin, müxtəsəri onların təbiət-ləri eynidi. Hər bir adamın qəlbə var”.

Bu romanda da Nattinin nakam məhəbbətindən bəhs olunur. “Ləpirçi”də olduğu kimi bu romanda da qəhrəmanın məhəbbətə bəxti götərmir. Gənc və gözəl Cudit Hatterin bu ığid ovçuya olan məhəbbəti cavabsız qalır. Çünkü, bu təbiətin özü qədər saf olan gənc ovçu meşələrə, çaylara və göllərə o qədər aludə olmuşdur ki, onun ürəyində adı insan məhəbbəti üçün yer qalmamışdır. Daha doğrusu, Natti, Cuditin böyük və saf məhəbbətini lazımi səviyyədə anlamadığına və qiymətləndirə bilmədiyindən onlar səadətə qovuşa bilmirlər.

Ümumiyyətlə, bütün bu romanlardan göründüyü kimi, Kuper sanki öz sevimli qəhrəmanın ailə həyatı qurmasının qeyri-mümkün olduğunu göstərməyə çalışmışdır. Onun fikrincə, Natti, başqa adamlar kimi ailə qura bilməz, çünkü o, qeyri adı insandır, o öz taleyini bütün varlığı ilə bağlı olduğu təbiətə və zavallı hinduların həyatına həsr etmişdir. Çox güman ki, o, hələ lap gənc yaşlarında evlənsəydi, xoşbəxt ailə həyatı qursayıdı, onun üzərinə düşən ağır və şərəfli missiyani yerinə yetirə bilməyəcəkdi.

Kuper yenidən dəniz mövzusuna müraciət edir və bir-birinin ardınca “Kastilyalı Mersedes”, “İki admiral”, “Sərgordan ateş”, “Ned Mayerz, yaxud Sadə dənizçinin həyatı” və “Quruda və dənizdə” romanlarını çap etdirir. Bunlarla yanaşı, Kuper “Görkəmli Amerika dənizçilərinin həyatlarının təsviri” adlı risaləsini yazar. Yazıçının bütün bu əsərləri müasirlərinin kəskin tənqid ilə üzləşir.

Kuper yalnız dəniz və hindu həyatı mövzularında əsərlər yazmaqla kifayətlənməmiş, eyni zamanda ictimai-siyasi və iqtisadi sahələrlə də maraqlanmışdı. Bu mövzuda o, “Burun dəsmalının özbioqrafiyası” adlı povestini yazıp etdirmişdir. Bundan başqa o, torpaq islahatlarına həsr olunmuş “Littlepeyclerin xronikası, yaxud Torpaq rentasının müdafiəsi haqqında üçlük” ümumi başlığı altında romanlarını çap etdirir.

1848-ci ildə Kuper daha dörd roman yazaraq çap etdirir. Bunlardan biri D.Defonun ədəbi ənənələrinə uyğun olaraq yazılmış ilk Amerika utopik romanı – “Krater” əsəridir. Digərləri isə “Cek Tayer”, “Palid talasında, yaxud Ari ovçuları” və “Dəniz şirləri” romanlarıdır.

Nəhayət, Kuper ömrünün sonlarında həmyerlisi və müasiri böyük Edgar Ponun ənənələrini davam etdirərək, ilk detektiv romanını – “Zəmanənin təsiri” (1850) əsərini yazmışdır.

1851-ci ildə Kuper dünyasını dəyişmişdir. Onu Kuperstaunda ailə qəbiristanlığında dəfn ediblər. Bir neçə gündən sonra Nyu-Yorkun Şəhər salonunda məşhur Amerika yazılıcı Vаśinqton Irvinqin sədrliyi ilə Kuperin ölümünə həsr olunmuş mitinq keçirilmiş və orada yazılıçının qəbri üzərində abidə ucaltmaq üçün pul yiğilması barədə qərar qəbul edilmişdir. Doğrudur bu pul yığılır, ancaq pul o qədər az olur ki, ona qəbrin üzərində yalnız Dəri corab abidəsi qoymaq mümkün olur.

C.F.Kuperin romanları bu gün də dünyanın bütün gusələrində böyük maraqla oxunur. Onun əsərləri əsasında kinofilmlər çekilir, qəhrəmanları hamı tərəfindən sevilir. Heç şübhəsiz ki, Kuperin əsərlərini oxuculara belə sevdiren ilk növbədə onlarda ifadə olunan dərin humanizmdir. Bu işdə yazılıçının istədiyi, əsərlərinin dərin psixologizmi, macəraçılıq xüsusiyyətləri və qeyri-adi romantik cazibədarlığı da az rol oynamamışdır.

Cəlil Nağıyev

*Ceyms Fenimor
Kuper*

**SONUNCU
MOGİKAN**

I fəsil

Şimali Amerikada fransızların müstəmləkəsini ingilis müstəmləkələrinin ərazisindən ayıran sərhəd boyunca göz işlədikcə uzanan geniş torpaqlarda da, Qudzon çayının mənbəyinə və çayın qonşuluğundakı göllərə yaxın olan sahədə də 1755-1763-cü illərin amansız qanlı müharibələrinin abidələrinə rast gəlmək olar; bununla belə, həmin abidələrin diqqəti daha çox cəlb edənləri məhz bu çayın və bu göllərin yaxınlığındakı sahədədir.

Burada qoşunların bir yerdən başqa yerə hərəkət etməsi üçün o qədər münasib şərait var idi ki, belə şəraitdən istifadə etməmək olmazdı. Kanadadan başlanan uzunsov şəkilli Şamplen gölü Nyu-York müstəmləkəsinin lap içərilərinə doğru uzanırdı; buna görə də Şamplen gölü ən rahat rabitə yolu idi və fransızlar özlərilə düşmən arasındakı məsafənin yarısını bu göldə üzə-üzə qət edə bilirdilər.

Qorikan gölünü, yəni “Müqəddəs gölün” büllür kimi saf suyu da Şamplen gölünü cənub kənarından bu gölün suyuna qovuşur.

Müqəddəs göl saysız-hesabsız xirdaca adaların arasından burulub keçir. Onun sahillərində alçaq dağlar vardır. Bu göl özünün çoxlu girinti-çixıntısı ilə cənuba doğru uzaqlara uzanır, burada təpəli yayla ilə birləşir. Buradan başlanan çox uzun bir yol səyyahı Qudzon çayının sahilinə gətirib çıxarıır; buradan başlayaraq çayla getmək asanlaşır, çünkü çayın həmin yerindən axırı nadək sualtı pillələri yoxdur.

Fransızlar öz hərbi planlarını yerinə yetirmək üçün Alleqan dağlarının ən uzaq və əlçatmaz dərələrinə girməyə çalışırdılar. İndicə təsvir etdiyimiz sahənin təbii şəraitinin üstünlüyü fransızların diqqətini cəlb edirdi. Doğrudan da, bu sahə az sonra bir çox qanlı vuruşmaların meydanına çevrildi; bir-birilə düşməncilik

edən tərəflər müstəmləkələrə yiyələnmək məsələsini bu vuruşmaların köməyilə həll edə biləcəklərinə ümid edirdilər.

Burada, ətraf yolların üzərində yüksələn ən mühüm yerlərdə qalalar yaradılırdı ki, bir-birinə düşmən olan tərəflərdən gah biri, gah da o biri bu qalaları elə keçirirdi; hansı tərəfin qalib gəlməsindən asılı olaraq, bu qalaları gah uçurub dağıdır, gah da yenidən tikirdilər.

Dinc əkinçilər təhlükəli dağ dərələrindən uzaqlaşmağa çalışaraq, qədim məskənlərdə daldalanırdılar, çox sayılı hərbi qüvvələr isə insan ayağı dəyməmiş qalın meşələrin içərilərinə doğru irəliləyirdi. Bu meşələrdən salamat qayıdanlar az olurdu, lakin onların özləri də sixıntı və çətinliklər çəkib taqətsizləşir və uğursuzluğa düçər olub ruhdan düşürdülər.

Bununla belə adamlar bu bədbəxt diyarın qaranlıq meşələrini canlandırrırdılar. Meşənin açıq yerlərindəki çəmənliliklərdə və talaillarda hərbi musiqi çalınırı; gah yaralıların iniltisi, gah da fürsətdən istifadə edib dincəlməyə çalışan ığid və qayğısız gənclərin şən səsləri dağlarda əks-səda qoparırdı.

Məhz bu qanlı müharibələr meydanında baş vermiş hadisələri biz bu kitabda nəql etməyə çalışacaqıq. Bu hekayəmiz Fransa ilə İngiltərə arasında başlanmış müharibənin üçüncü ilinə aiddir; bu iki dövlət, onların heç birinə qismət olmayan bir ölkəyə aqalıq etmək uğrunda, bir-birilə mübarizə aparırdı.

Bir dəstə fransızla hindular ingilis qoşunlarını əzmişdi; gözlənilməyən bu məglubiyyət sərhədin böyük bir hissəsini keşikçilərdən məhrum etdi. Odur ki, gerçək fəlakətlərdən sonra, əsli olmayan və xəyaldan doğan çoxlu təhlükə əmələ gəlmişdi. Canlarına qorxu düşən yeni sakınlər ucsuz-bucaqsız meşələrdən küləyin gətirdiyi viyıltnı vəhşilərin bağırtısı və qorxunc ulaşması hesab edirdilər.

Qorxunun təsirindən təhlükə haqqında təsəvvür ağlagəlməz dərəcədə böyüyürdü; sağlam düşüncə qorxudan doğan xəyalın öhdəsindən gələ bilmirdi. Hətta ən cürətli, özünə güvənən zirək adamlar da mübarizədən sağ-salamat qurtara biləcəklərinə şübhəsi

hə etməyə başlamışdır. Qorxaq və ürəksiz adamların sayı sü-rətlə çoxalırı; onlara elə gəlirdi ki, Amerikadakı İngiltərə müs-təmləkələrinin hamısı, yaxın günlərdə fransızların malı olacaq, ya da Fransanın müttəfiqləri, olan hindu qəbilələri tərəfindən viran ediləcəkdir.

Buna görə də, Qudzonla göllər arasındaki yaylanın cənub hissəsində yüksələn ingilis qalası markız Monkalmın Şamplen gölünə yaxınlaşmasından xəbər tutduqda və boşboğaz, veyl adamlar “meşədəki yarpaqlar qədər saysız-hesabsız əsgərləri olan” öz dəstəsilə həmin general Monkalmın irəlilədiyini də bu xəbərə əlavə etdikdə, qaladakılar bu dəhşətli məlumatı qorxaq-casına bir mütililiklə qarşıladılar. Monkalmın hücumu haqqındaki xəbər yayın ortalarında alındı; bu xəbəri bir hindu axşama yaxın gətirmişdi. Həmin dəhşətli xəbəri gətirən qasid, Müqəddəs gölün sahillərindəki fortlardan¹ birinin komendantı Munronun xahişini də düşərgə rəisinə yetirdi; Munro xahiş edirdi ki, onun kömə-yinə təcili olaraq böyük bir qoşun dəstəsi göndərilsin. Özü ilə ağır yüklü arabalar aparan qoşun dəstəsi fortlə qala arasındaki yolu günün çıxması ilə batması arasındaki müddət ərzində başa vura bilərdi, halbuki meşə sakini bu yolu iki saatə qət edir. İngiltərə dövlətinin sədaqətli tərəfdarları bu istehkamlardan birini Uilyam-Henri fortu, digərini isə Eduard fortu adlandırmışdır. Uilyam-Henri fortonun komandanı çoxdan hərbi xidmətdə olan şotlandiyalı Munro idi. Bu fortda nizami polklardan biri və hərbi xidmət üçün buraya könüllü gəlmış həmyerililərdən ibarət kiçik bir qoşun dəstəsi saxlanılırdı; Monkalmın komandanlığı altında hücumu keçib yaxınlaşmaqda olan qoşunla mübarizə aparmağa bu forton qarnizonunun gücü çatmadı.

İkinci qalada komendant vəzifəsini general Webb aparırı; onun komandanlığı altında beş minə qədər adam var idi. Hərgah Webb müxtəlif yerlərə səpələnmiş dəstələri cəmləşdirsəydi, düşmənə qarşı zirək fransız əsgərlərindən iki dəfə çox əsgər çıxara bilərdi.

¹ Fort – istehkam, qala

Müvəffəqiyətsizliklərə uğramaq nəticəsində gözləri qorxmuş ingilis generalları və onların tabeliyində olan adamlar general Monkalmin qoşununu qabaqlayıb, onu vuruşmağa vadar etməyə və bu yol ilə də düşmən qoşununun hücumunu dayandırmağa cürət etmirdilər; bu səbəbdən də güclü və igid düşmənin yaxınlaşmasını gözləməyi üstün bilirdilər.

Qudzon sahilində, fortun özünü qoruyan istehkamlar silsiləsi şəklində yerləşdirilmiş və xəndəklərlə əhatə olunmuş qoşun düşərgəsində dəhşətli xəbərin doğurduğu həyəcan bir az soyumuşdu. Aradan bir qədər keçdikdə belə bir şayiə yayıldı ki, min beş yüz nəfərlik seçmə qoşun dəstəsi qaladan çıxıb, səhərə yaxın Uilyam-Henri fortuna yollanmağa hazırlaşır. Az sonra məlum oldu ki, bu xəbəri yayanlar doğru deyirmişlər; çünki bir neçə dəstə təcili surətdə səfərə hazırlaşmaq əmri almışdı. İndi şübhəyə yer qalmırırdı, buna görə də iki-üç saatdan bəri idi ki, düşərgədə çaxnaşma başlanmışdı; adamlar üzdən çox fikirli, qayğılı və nigaran görünürdülər. Əsgərliyə birinci dəfə gələnlər bir yerdə qərar tapa bilmir, elə hey vurnuxurdular; onlar həddindən artıq səy göstərməklə səfər hazırlığını daha da yubandırıldalar; bərkdən-boşdan çıxmış təcrübəli əsgərlər isə çox soyuq-qanlılıqla, tələsmədən silahlanırdılar, halbuki onların ciddiləşmiş üzləri və dalğın baxışları aydın göstərirdi ki, meşələrdə gözlənilən dəhşətli mübarizə onların heç də ürəyindən deyildi.

Nəhayət, günəş qərbədəki dağların arxasına çəkildi. Gecə öz örtüyünü qoşun düşərgəsinin üstünə çəkdi. Hərbi səfərə hazırlaşmaqla əlaqədar olan səs-küy və vurnuxma də kəsildi. Tirlərdən düzəldilmiş zabit daxmalarında axırıcı işiq da söndü. Ağaclar torpaq səngərlərə və şırıltı ilə axıb keçən çaya qara kölgələr saldı, qonşuluqdakı qalın meşələrə çökmüş dərin sükut düşərgəni də bürüdü.

Səhər, barabanların bərk gurultusu boz duman dəryasında qərq olan havanı yarib ətrafa yayıldı. Bu gurultu dərin yuxuya dalmış olan döyüşçüləri oyatdı. Dan yeri sökülməkdə idi; bulud-suz səma işıqlaşırdı, şaxlı-budaqlı şam ağaclarının qaraltısı, açı-

lan səmanın fonunda, getdikcə daha aydın görünüb müəyyən şəkil alırdı. Bir dəqiqədən sonra düşərgədə həyat qaynayıb coşmağa başladı; hətta ən tənbəl və fərsiz əsgər də dəstənin hərbi səfərə çıxmasını görmək və həmin dəqiqəni yoldaşları ilə birlikdə həyəcan keçirmək üçün ayağa qalxmışdı. Yola düşmək üçün yır-yığış işləri çox da çətin deyildi və tez başa çatdırıldı. Əsgərlər döyüş üçün dəstə-dəstə sıraya düzüldülər. Muzdlu kral əsgərləri sağ cinahda təşəxxüsələ dayanmışdır. Eyni sakınlardən ibarət olan və özlərini daha sadə aparan könüllülər isə sol cinahda düzülmüşdülər.

Budur, kəşfiyyatçılar yola çıxdılar. Səfər sursatı yüklənmiş arabaların yanına böyük mühafizə dəstəsi gedirdi. Günəşin ilk şüaları təbiəti nura qərq edərkən cərgələr dərhal kollonnalara düzüldülər və yola düşdülər. Kolonna düşərgədən çıxarkən onun zəhmlili, hərbçi görkəmi var idi. Nə qədər ki, dəstə hələ düşərgədən görünürdü, gedən döyüşçülerin üzündə qürur və cəngavərlik ifadəsi sezilirdi. Lakin, hərbi musiqinin akordları uzaqlarda batıb kəsilməyə başladı və düşərgədə qalanlar musiqi sədalarını daha eşitmədilər. Meşə qovuşub dəstəni uddu.

İndi külək qulaq asanlara hətta ən güclü səsləri belə çatdırıldı; axırıncı döyüşçü də budaqların arasında gözdən itdi.

Bununla belə zabit baraklarından ən böyüyünün və yaxşısının qarşısında görülən işlər kiminsə yola düşməyə hazırlaşdığını göstərirdi. Vebbin evinin qabağında, çox yaxşı yəhərlənmiş bir neçə at dayanmışdı; görünür, bunların ikisi bu meşələrdə gec-gec təsadüf edilən adlı-sanlı qadınlar üçün yəhərlənmişdi. Üçüncü atın yəhərində zabit tapançaları görünürdü. O biri atlar isə aşağı rütbəli şəxslərə məxsus idi; bunu atların cilov və yəhərlərinin sadəliyi, atların yüklü olması sübut edirdi. Yola düşməyə tamam-kamal hazır olan sıravi döyüşülər, atlanmaq üçün yəqin ki, yalnız rəislərin əmrini gözləyirdilər. Veyl tamaşaçı dəstələri xeyli kənarda dayanıb baxırdılar; bu adamların bəziləri zabit atının qamətinə, qəşəng görkəminə tamaşa edir, başqları səfər hazırlığını qəribə bir maraqla izləyirdi.

Lakin, kənardan durub baxan adamlardan biri öz ədası və boy-buxunu ilə başqalarından seçilirdi. Onun görkəmi o qədər də eybəcər deyildi, amma özü olduqca yönəmsiz görünürdü. Bu adam ayaq üstə duranda o biri adamlardan boyca uca olurdu; lakin oturanda elə bil qısırlı, boynunu içində çəkirdi, buna görə də yanındakılardan böyük görünümürdü. Onun başı hədsiz iri, ciyinləri çox ensiz, qolları uzun və yaraşıqsız, əlləri isə balaca və zərif idi. Lap uzun olan qıçları son dərəcə arıq, dizləri isə həddindən artıq yoğun idi. Bu məzəli adamın qəribə, hətta gülünc görünən paltarı elə bil görkəminin yönəmsizliyini nəzərə çarpdırmaq üçün qəsdən bu cür biçilib-tikilmişdi. Abı kamzolunun¹ boyunluğunu qısa olduğundan onun uzun və arıq boynu tamamilə açıq qalmışdı, donunun ətəkləri qısa olduğu üçün məsxərəçi adamlar onun nazik, uzun qıçlarını lağla qoyub keflərini açırdılar. Sarı rəngli qalın və qaba pambıq parçadan tikilmiş şalvari dizindən idi; şalvarının balaqlarına əzik-üzük və çirkli yekə ağ bant bağlanmışdı. Boz uzunboğaz corabları və başmaqları, onun yaraşıqsız əndamını örtən geyimini tamamlayırdı. Bu məzəli adamın bir başlığında üstü gümüş mahmız var idi. Onun rəngi solmuş gümüşü güləbətinli bafta ilə naxışlanan çox çirkli jiletinin yekə cibindən anlaşılmaz bir alətin ucu çıxmışdı. Məzəli adamın başına qoyduğu üçbucaq şəkilli hündür şlyapa, onun müləyim üzünü ehtiramlı şəxslərə məxsus bir şəklə salırdı. Belə şlyapanı təqribən 30 il əvvəl pastorlar² geyərdilər.

Sıravi döyüşü dəstələri Vebbin evindən xeyli kənardə dayanmışdır; lakin indicə təsvir etdiyimiz məzəli şəxs general xidmətçilərinin arasına cürətlə girirdi. Bu məzəli adam atları saymaz-yana nəzərdən keçirib, bunların bəzilərini tərifləyir, bəzilərini isə pisləyirdi.

O, yan-yörəsindəki adamları valeh edən məlahətli bir səslə dedi:

– Bax, bu at evdə bəslənənlərdən deyildir, onu yəqin xarici ölkələrin birindən, bəlkə də buradan çox uzaqlarda olan əlçat-

¹ Kamzol - qolsuz qısa kişi paltarı

² Pastor - protestant keşişi

maz adadan, gətirmişlər. Öyünmək olmasın, ancaq mən belə şeylərdən baş çıxardığım üçün fikrimi cürətlə söyleyə bilərem. Nəzərə almalısınız ki, mən hər iki limanda: həm Temza çayının ağızında olan və köhnə İngiltərənin paytaxtının adını daşıyan limanda, həm də Nyu-Heven – Yeni liman – adlanan limanda olmuşam. Mən briqantinalara və barkalara¹ heyvanların necə mindirilib Yamayka adasına göndərildiyini öz gözümlə görmüşəm; elə bil onları tufandan xilas etmək üçün Nuhun gəmisinə mindirirdilər. Bu dördayaqlıları Yamayka adasında satır, ya da başqa şeylərə dəyişdirildilər. Amma mən ömrümdə, hələ heç zaman belə at görməmişəm. Tövratda at haqqında necə yazılmışdır? Bu kitabda deyilir: “O, dırnaqları ilə torpağı səbirsizliklə qazır və güclü olduğunu hiss etdikcə sevinir; o birbaş çaparaq adamların üstünə gedir. Şeypur səsləri içərisində onun nərlitisi eşidilir: “Ha, ha!”. O, döyüşün iyini hələ uzaqdan alır və əsgərlərin hay-küyünü eşidir”. Bu çox qədim cinsdir düz demirəmmi, dostum?

Məzəli kişi sözlərinə cavab almadıqda, başını qaldırdı və gözlərini indicə müraciət etdiyi adamın üzünə zillədi. O, qoşun düşərgəsinə bəd xəbər gətirmiş olan, cəld yerişli hindunun hərəkətsiz və yaraşlıqlı qamətindən təəccübə dolu gözlərini çəkə bilmirdi.

Hindu daş heykəl kimi hərəkətsiz dayanmış, ətrafında hökmran olan səs-küyə və izdihama sanki heç bir əhəmiyyət vermirdi; onun çöhrəsində qəzəb ifadəsi sezilirdi. Hindu tomahavkla² və xəncərlə silahlənmişdi, bununla belə əsl döyüşüyə oxşamirdi. Bu vəhşi adamın sərt sıfətinə çəkilən hərbi boyaq üzünün hər yerinə yayılmışdı, bu isə onun tutqun rəngli çöhrəsini acıqlı və zəhmli bir şəklə salırdı. Hindunun gözləri sanki buludlar arasında parlayan ulduzlar kimi yanındı. Onun zillənmiş, kədərli baxışı, onu müşahidə edən məzəli kişinin gözlərindəki təəccüb ifadəsini bir anlığa aldı, lakin dərhal başqa bir tərəfə, havanın çox uzaqlardakı bir nöqtəsinə yönəltdi.

¹ Briqantina – yelkənli, yüngül hərb gəmisi; Barka – palubası olmayan və yük daşıyan yasti dibli iri çay gəmisi.

² Tomahavk – ABŞ-in qədim hindi tayfalarının döyüş baltası.

Bu vaxt nökərlər əl-ayağa düşdülər, yavaş danışanların zərif səsi eşidildi. Zabit atına tamaşa edən şəxs birdən özünün alçaq boylu arıq madyanına yanaşdı; quyruğu sarıqlı olan bu at bir kənarda durub quru otu qırpa-qırpa yeyirdi; həmin şəxs atın belinə yəhər əvəzinə qoyulan yun adyala dirsəklənib, gedənlərin dalınca baxmağa başladı. Bu vaxt qarşı tərəfdən bir dayça onun yabisinə yaxınlaşıb əmməyə başladı.

Əynində zabit geyimi olan bir gənc, iki qızı atlарın yanına gətirdi; palтарlarından məlum olurdu ki, bu qızlar meşələrdən keçməli olan yorucu bir səfərə hazırlaşmışlar.

Birdən külək bu qızların kiçiyinin (əslində onların hər ikisi çox gənc idi) şlyapasına bənd edilmiş uzun yaşıl yaşmağı qaldırdı; yaşmağın altından qızın dümağ üzü, qızılı rəngə çalan saçı və iri, parlaq göy gözləri göründü. Yaşmağın qalxması nəticəsində üzünүn görünməsindən qız əsla pərt olmadı, yaşıllı, qaz örtüyün havada yellənməsinə də mane olmadı; o nə öz üzünü, nə də ata minməsinə kömək edən gəncə bəxş etdiyi təbəssümünü, bu örtükli gizlətmək niyyətində olmadığını bürüzə verirdi.

Gənc zabit ikinci qızın da ata minməsinə eyni hörmətlə kömək etdi; üzünü duvaq altında gizlətməyə çalışan bu qız bacısından böyük görünürdü və ondan bir az kök idi.

Qızlar ata mindikdən sonra gənc zabit də öz atının belinə sıçradı. Onların hər üçü, gedənləri yola salmaq üçün eyvana çıxan general Webbə baş əyib, atları döndərdi. Atlar yüngülcə yortayorta düşərgənin şimal darvazasına tərəf yollandı. Bir neçə aşağı rütbəli qulluqçu da atlanıb onların dalınca getdi. Səfərə çıxanlar düşərgədən aralanıb böyük yola çıxanadək, onların heç biri ağızını açıb bir kəlmə də danışmadı; yalnız bələdçi hindu qəflətən atlı qızların yanından şütüyüb keçərkən balaca bacı diksinib bərkdən içini çəkdi; hindu isə hərbi yola çıxıb cəld və yüngül addımlarla irəlilədi. Böyük bacı bələdçi hindunu gördükdə heç cincirini da çıxarmadı. Ancaq təəccübən yaşmağının büzməsini buraxdı; buna görə də onun üzü açıldı. Üzünün ifadəsi, bu anlarda daxili aləmini bürüyən mərhəmət, heyrot və dəhşət hissərini əks

etdirirdi. Bu gənc xanımın saçı öz rənginə və parıltısına görə quzğun tükünü xatırladırdı; o, qarayanız deyildi; üzü dolu olsa da, sifətində heç bir kobudluq əlaməti sezilmirdi. Üz-gözündən zəriflik və nəciblik yağırdı; üzünün cizgiləri son dərəcə gözəl idi. Qız gülümşədikdə dodaqlarının arasında eyni böyüklükdə, səliqə ilə düzülmüş dişləri ağardı; öz aqlığına görə bu dişlər ən yaxşı fil sümüyü ilə müqayisəyə belə gəlməzdi.

II fəsil

Qızlardan kiçiyi bir anlıq qorxudan sonra özünə gələrək öz qorxaqlığına güldü və yanınca gedən atlı zabitə dedi:

— Dunkan, — deyin görüm bu yerlərin məşələrində adamı bu cür tez-tezmi qara basır? İş belə getsə hələ qorxunc Monkalmla üz-üzə gəlməzdən əvvəl Koranın da mənim də işimiz bitər.

— Bu hindu bizim dəstənin bələdçisidir, — deyə gənc zabit bildirdi, — özü də, qəbiləsinin fikrincə, qəhrəmandır. O, bizi, az tanınan bir cığırla aparıb gölün kənarına çıxarmağa söz vermişdir; onun tanıdığı bu cığır, yolumuzu yaxın edir. Buna görə də biz mənzil başına dəstəmizdən tez çatacağıq.

— Sizin bu hindu mənim xoşuma gəlmir, — deyə kiçik qız cavab verdi və qəsdən diksindi, halbuki doğrudan da hələ qorxurdu. — Siz onu yaxşı tanıyrısnızmı, Dunkan? Burası da var ki, ona yaxşı bələd olmasaydınız, əlbəttə, etibar etməzdiniz.

— Dözdür, bu hindunu yaxşı tanıyıram, yoxsa mən onu bələdçiliyə götürməzdəm, özü də belə bir vaxtda! Adı Maqua olan bu hindu deyirlər kanadalıdır, amma dostlarımız olan moqauklara xidmət edir; moqauklar isə, bildiyiniz kimi, altı müttəfiq qəbilədən¹ birinə mənsubdur. Mənə deyirdilər ki, bizim bu Maqua, sizin atanızla əlaqədar olan, qəribə bir təsadüfun nəticəsində

¹ Altı qəbilə ittifaqına moqauklar, oniedlər, seneklər, kayoqlar, onondaqlar və tuskarorlar qəbilələri daxildir; bir-birinə qohum olan bu qəbilələrlə lenap qəbilələri (mogikan və delavarlar qəbiləsi) arasında düşmənçilik var idi. Bu altı qəbilə müxtəlif adlar daşıyırıldı. Bunları çox zaman makualalar, minqlər və ya irokezlər adlandırdılar.

buraya gəlib çıxmışdır. Deyəsən general bu hindunun barəsində rəhmsizlik etmişdir... Amma bu əhvalat yadımda qalmayıbdır. Elə bize də bu bəsdir ki, Maqua indi bizim dostumuzdur.

Canına bərk qorxu düşmüş qız:

– Hərgah o mənim atamın düşməni olubdursa, onda vay bim halımıza, – dedi. – Mayor Heyvord, xahiş edirəm onunla səhbətə başlayın, mən onun səsini eşitmək isteyirəm. Mən hər bir adamın səsini eşitdikdən sonra özünə qiymət verə bilirəm; bu gülünc olsa da, mənim həmişə buna etiqadım olmuşdur.

Heyvord:

– Onunla danışmağa raziyam, – dedi, – amma çox güman ki, belə danışq nəticə verməsin, çünki o mənə qısa nidalarla cavab verəcək. Mənə elə gəlir ki, Maqua ingiliscə başa düşür, lakin özünü elə göstərir ki, guya bizim dilimizi bilmir. Bundan başqa, müharibə vaxtı olduğu üçün Maqua ən yüksək əsgəri şərəfə layiq olduğunu bürüzə verməyə çalışır, buna görə də çətin ağlim kəsir ki, o, belə bir vaxtda mənimlə danışmaq istəsin... Bir baxın, bələdçimiz ayaq saxladı. Bizim burulub getməli olduğumuz cığır, yəqin buradan başlanır.

Dunkann dediyi kimi də oldu. Atlılar, hərbi yoluñ kənarlarında qalın kolluğu göstərən və hərəkətsiz dayanmış hinduya yaxınlaşdıqlıda, cığırın çox dar olduğunu gördülər; belə cığırla iki atlının yan-yanaya getməsi əsla mümkün deyildi.

Heyvord piçıldayaraq:

– Biz dönüb bu dar yol ilə getməliyik, – dedi. – Qorxduğunuzu əsla bürüzə verməyin, yoxsa özünüzü məhz qorxduğunuz təhlükəyə düşçər edərsiniz.

– Kora, sən necə bilirsən, dəstə ilə birlikdə getməyimiz bizim üçün daha salamat olmazdım? – deyə qızılı saçlı Alisa bacısından soruşdu.

Heyvord isə qızın bu təklifinə etiraz edərək:

– Alisa, siz vəhşilərin adət və vərdişlərinə yaxşı bələd deyilsiniz, – dedi, – buna görə də, başa düşmürsünüz ki, hansı hallarda qorxmaq lazımdır. Hərgah düşmən qalın meşəyə çatmışdırsa,

daha çoxlu skalp¹ əldə etmək ümidi lə yəqin ki, dəstəmizi mühasirəyə salmağa çalışacaqdır. Dəstəmizin hansı yol ilə getdiyini hamı bilir, bizim bu cığır isə hələlik bir sərr olaraq qalır; çünkü biz bu cığır ilə getməyi cəmi bir saat bundan əvvəl qət etmişik.

— Biz bu adama yalnız ona görəmi etibar etməməliyik ki, onun hərəkətləri və vərdişləri bizimkilərə oxşamır, üzünүn rəngi isə ağların dərisinin rəngindən tutqundur? — deyə Kora laqeydəsinə soruşdu.

Alisa ürəkləndi; o öz narraqanzetini² qamçılayaraq, birinci olaraq budaqları aralayıb qaranlıq və dar meşə cığırı ilə, bələdçinin ardınca getdi. Heyvord Koraya iftixarla baxırdı; o, hətta öz sarişin saçlı səfər yoldaşı Alisanın qalın meşənin içərilərinə tək girdiyini də dərk etmədi. Nökərlər qabaqcadan aldıqları əmrə əməl edərək, meşəyə dönməyib dəstənin ardınca getmək üçün bu cığırda qızlardan və Heyvorddan ayrıldılar. Heyvord qızları başa saldı ki, nökərlərin burada onlardan ayrılması ehtiyatkarlıq üzündən görülmüş bir tədbirdir; bunu bələdçi hindu məsləhət görmüşdü, çünkü o istəyirdi ki, Kanada qəbilələrinin kəşfiyyatçıları buralara gəlib çıxsalar, az iz görsünlər.

Bütün söz-söhbət bir neçə dəqiqəliyə kəsildi.

Yolcular az sonra qalın meşənin geniş kənarından keçib irəliləyərək, iri ağacların çətirlərinin baş-başa verməsindən əmələ gələn, qaranlıq tağların altına gəlib çıxdılar. Buradan rahat yol başlanırdı; bələdçi, qızların indi atları daha yaxşı sürdüklərini gördükdə surəti bir az da artırdı; buna görə də Kora və Alisa öz narraqanzetlərinin başını buraxmalı oldular; atlar löhrəm yerişlə getməyə başladı. Heyvord dönüb qaragöz Koraya nə isə demək istədikdə, birdən uzaqdan at ayaqlarının səsini eşitdi; atların ayaqları cığırda şaxələnmiş ağaç köklərinə dəydikcə tappilti qoparırdı. Bu səs gənc zabiti atını saxlamağa, məcbur etdi. Kora ilə Alisa da öz atlarının cilovunu dartdilar. Onların hər üçü qulaqlarına dəyən tappiltinən nə olduğunu bilmək istəyirdi.

¹ Skalp – tükü ilə birlikdə soyulmuş baş dərisi.

² Narraqanzet – çox davamlı at cinsidir.

Bir azdan sonra onlar şam ağacları arasından, maral kimi yüyürə-yüyürə gələn dayçanı gördülər; onun ardınca bundan əvvəlki fəsildə təsvir etdiyimiz yönəmsiz kişi də ağacların arasından çıxdı, O, ariq yabisini gücü gəldikcə bərk yüyürməyə məcbur edərək çapa-çapa gəlirdi. O, bir ayağı ilə yabını elə hey mahmızlayırdı; bunun nəticəsində atın dal ayaqları yüngülcə dördnala yeridiyi halda, qabaq ayaqları axsaq atın löhrəm yerişinə oxşayan, qeyri-müəyyən, tez-tez dəyişən bir yerişlə irəliləyirdi. Bu atın tez-tez gah löhrəm, gah da dördnala yeriməsini görən adamda yanlış təsəvvür əmələ gəlirdi; buna görə də adam elə bilirdi ki, at əslində olduğundan daha sürətlə yerir; Heyvordun özü də, yaxşı at tanıyan olmasına baxmayaraq, minicinin aman vermədən mahmızlayıb qovduğu bu yazıq atın hansı allyurla¹ yeridiyini heç başa düşə bilmirdi.

Atlinin at belində oturuşu və bütün hərəkətləri də atın fiquru və yerişi kimi qəribə idi. At hər addımını atdıqca, onun belindəki yad adam, ayaqlarını üzəngilərə dirəyib qalxır; gah qıçlarını dümdüz dartır, gah da yiğaraq birdən dikəlir, sonra yenə qəddini bükürdü; buna görə də heç kəs onun uca və ya qısa boylu olduğunu müəyyən edə bilməzdi. Yabının və onun belindəki adamın təsvirini tamamlamaq üçün bunu da əlavə etməliyik ki, bu adamın, atı mahmızlaması nəticəsində, at yanakı cəld qaçırdı; atın uzun qıllı quyuğunu ara vermədən bulaya-bulaya hansı tərəfə çırpdığına fikir verdikdə, mahmızlanma nəticəsində hansı böyrünün ağrıdığını başa düşmək çətin deyildi.

Heyvordun gözəl, açıq, mərd alnında yenicə əmələ gələn qırışlar tədricle çəkildi və təbəssüm onun dodaqlarını bir-birindən araladı. Alisa gülməyini saxlaya bilmədi. Hətta Koranın dalğın qara gözlərində belə, incə bir gülüş sezildi.

Qəribə atlı çapa-çapa özünü Dunkana yetirdi və atın başını saxladı. Dunkan ondan:

- Bizlərdən birini görmək isteyirsiniz? – deyə soruşdu.
- Ümid edirəm ki, bizə pis xəbər gətirməmişsiniz, eləmi?

¹ Allyur – müxtəlif at yerişləri: yortma, yorğɑ, dördnala və i.a.

— Elədir ki, var — deyə yad adam cavab verdi və bürkülü meşə havasını hərəkətə gətirmək üçün üçbucaq şəkilli şlyapasını əlində yellətməyə başladı; o, bir az toxtadı ki, verdiyi cavabın məsələnin hansı hissəsinə aid olduğunu yanındakı adamlar başa düşsünlər. Bu məzəli adam, bərk qızmış üzünü yelləyib bir az sərinləşdirdikdən və nəfəsini dərdikdən sonra əlavə etdi: — Deyirlər ki, Uilyam-Henri fortuna gedirsiniz. Mənim də səfərim oradır, buna görə də qət etdim ki, yaxşı yol yoldaşlarına qoşulub bu səfəri birlikdə başa çatdırmağımız hamimiz üçün xoş olar!

Heyvord onun fikrinə etiraz edərək: — Qəribə səsvermə üsuludur, — dedi. — Biz üç nəfərik, amma siz yalnız özünüzlə məsləhətləşmişsiniz.

— Elədir ki, var. Adam gərək ən əvvəl öz arzusunu öyrənib bilsin, bu ki, məlum oldu, onda yalnız bircə iş qalır, o da öz niyyətini yerinə yetirməkdir. Bax buna görə də mən özümü sizə yetirdim.

Dunkan qürurla:

— Hərgah siz gölə tərəf gedirsinizsə, onda yolu azmısınız, — dedi. — Oraya gedən böyük yol sizdən ən azı yarı mil arxada qalmışdır.

Məzəli kişi soyuq qarşılanmasından əsla pərt olmayıaraq cavab verdi:

— Elədir ki, var. Mən Eduardda cəmi bir həftə qalmışam, buna görə də, hansı yol ilə getməli olduğumuancaq o vaxt soruşmazdım ki, dilim lal olaydı, dilim lal olduqda isə seçdiyim peşəyə daha yaramazdım. — O, yavaşdan hirildədi, sonra isə sözünə davam etdi: — Mənim kimi mənsəb sahibi olan bir şəxs, öyüdnəsihət verməli olduğu adamlar arasında özünü həddindən artıq sadə aparsa ehtiyatsızlıq etmiş olardı; dəstənin dalınca getməməyimin səbəbi də bax budur. Bundan əlavə, mən belə hesab edirəm ki, sizin kimi bir centlmen, yolçulara başqalarından, əlbəttə daha yaxşı rəhbərlik edə bilər. Məni sizə qoşulmağa vadar edən də bax bu müləhizədir. Bir də ki, sizinlə yol getmək mənim üçün daha xoş olar, çünkü biz bir-birimizlə söhbət edə bilərik.

Heyvord bu sözlərdən hırslındı; bu yad adama bərk acıqlanmaq arzusu ilə ona gülmək arzusu arasında çəşib qalaraq:

– Bu ki, özbaşınalıq və düşüncəsizlikdir! – dedi. – Gərək ki, siz öyünd-nəsihət verməkdən və mənsəbdən danışdırınız. Deyin görək kimsiniz? Olmaya ittiham və müdafiə qaydalarını öyrədən, nəcib elmdən dərs verən müəllimsiniz? Yoxsa siz də, yalnız cızma-qara fiqurlar çəkməklə öyünüb riyaziyyatla məşğul olduqlarını söyləyənlərdənsiniz?

Yad adam Heyvordun üzünə çox təəccüblə baxdı, əsla təkəbbürlük göstərmədi, əksinə, çox qabarıl bir şəkildə bürüzə verdiyi təmtəraqlı itaətkarlıqla cavab verdi:

– Ümidvaram ki, söhbətimizin heç bir ittihamə dəxli yoxdur və mən müdafiə haqqında heç fikirləşmirəm də, çünki allahın iradəsilə və onun mərhəməti sayəsində heç bir böyük günah işləməmişəm. Cızma-qara fiqurlar barəsindəki sözlərinizin mənasını əsla başa düşmədim; o ki, qaldı insanlara təlim verməyə, bunu mən belə bir müqəddəs işin nəsib olduğu adamların öhdəsinə buraxıram. Mənim işim ancaq zəbur oxumaq məharətindən, minacat çəkmək və mədh etmək bacarığından ibarətdir.

Alisa gülərək:

– Deyəssən bu Apollonun şagirdidir, – dedi, – hərgah belədir-sə, mən onu xüsusi himayəm altına almağa hazırlam!.. Bəsdir, Heyvord, qaşqabağınızı tökməyin. Təsəvvür edin ki, mən zərif səslər eşitmək arzusundayam, buna görə də izn verin, bu məzəli kişi bizə yol yoldaşı olsun. Bundan başqa, bir hadisə üz verərsə, dostumuz və müttəfiqimiz artıq olar, – deyərək Alisa, onları ötbü qaşqabaqlı hindunun ardınca gedən Koraya cəld və çəpəki bir nəzər saldı.

– Alisa, siz elə güman edirsiniz ki, yolumuzda təhlükəyə rast gələcəyimizi bilsəydim, sevdiyim adamları bələd olmadığım bu cığırla aparmağa cürət edərdim?

– Yox, yox, mən bunu demirdim. Amma məzəli kişi mənim kefimi açır, bunun ki, bizə maneçiliyi yoxdur! Hərgah doğrudan da onun qəlbini musiqi aləmindən xəbərdardırısa, onu acılayıb yanımızdan qovmayı məsləhət görmürəm.

Alisa yad adamı işaret ilə yanına çağırıldı və öz atının başını bir az buraxdı. O, məzəli kişiyə zarafatla müraciət etdi:

— Dostum, çox şadam ki, bu yolda sizə rast gəldim. Mənim qohumlarım tərəfçilik edib deyirlər ki, guya mən duet oxumağı bacarıram, odur ki, biz sevdiyimiz mahniları birlikdə oxuyub səfərimizin xoş başa çatmasına kömək edə bilərik. Bundan əlavə, çox istərdim ki, maestro mənim səsim haqqında öz rəyini desin.

Nəğmə müəllimi Alisaya bir az da yaxınlaşaraq cavab verdi:

— Doğrudan da zəbur oxumaq adamın ruhunu da, bütün vücudunu da dincəldir; həyəcanlı olan bir adama dünyada heç bir şey zəbur nəğməsi qədər təsəlli verə bilməz. Lakin, ahəngin tamam-kamal olması üçün gərek dörd adam oxusun. Yəqin, sizin çox xoş və zəngin soprano səsiniz vardır; mən bir az özümə güc versəm, ən yüksək tenor notlarını götürə bilərəm. Belə halda bizim kontraltomuz və basımız yoxdur. Əlbəttə, kral ordusunun zabiti, bayaqdan məni yoldaşlığa qəbul etmək istəməyən zabit, indi bizə qoşulub bas partiyasını oxuya bilər... Danışarkən onun səsinin ahəngindən hiss olunur ki, səsi basdır.

— Zahiri əlamətlərə görə adama qiymət verməyə çalışsanız, səhv edərsiniz, — deyə gənc xanım gülümşəyərək etiraz etdi. Doğrudur, mayor Heyvord hərdən bir alçaq notlarda, yoğun səsle danışır, amma inana bilərsiniz ki, onun adı səsi, sizin eşitdiyiniz basa nisbətən daha yaxşı təsir bağışlayan tenora çox yaxındır.

— Bütün başqa istedad və qabiliyyətlər kimi məlahətli səs də insana ona görə bəxş edilmişdir ki, insan bundan sui-istifadə etməsin, özünə yaxın olanların xeyrinə işlətsin.

— Siz yalnız dini mahnilar oxumaqla məşğul olursunuz?

— Elədir ki, var. Davidin zəbur nəğmələri bütün başqa poeziya əsərlərindən üstün olduğu kimi, bu nəğmələrin melodiyası da dünyada eşitdiyiniz bütün nəğmələrin musiqisindən gözəldir. Köçümü harda salsam, hansı ölkələrə səyahət etsəm nə yuxuda, nə də ayıq vaxtında bax bu sevdiyim kitabı əlimdən yerə qoymuram. Qulaq asın 1744-cü ildə Boston şəhərində nəşr edilən bu kitabın adını oxuyum: “Əhdi-ətiq və Əhdi-cədid zəbur nəğ-

mələri, himnləri və müqəddəs mahnıları; ictimai və şəxsi həyatda, başlıca olaraq Yeni İngilterədə həqiqi dindarların oxuması, öyrənməsi və təsəlli tapması üçün ingiliscəyə şeirlə tərcümə olunmuşdur”.

Məzəli kişi bu sözləri deyərkən, cibindən balaca bir kitab çıxartdı, dəmir sağanaqlı eynəyini burnunun üstünə taxdı və kitabı elə bir ehtiyatla və hörmətlə açdı ki, elə bil onun əlindəki müqəddəs bir şey idi. Sonra daha heç bir izahat vermədən qəribə bir aləti ağızına qoydu. Dərhal çox kəskin və zil səs eşidildi. Bundan sonra zəbur müğənnisi bir oktava aşağıdan götürərək, nəhayət oxumağa başladı. Ətrafa dolğun və melodik zərif səslər yayıldı; hətta atın yrğalaması da kişinin oxumasına mane olmurdu.

Necə fərəhlidir, nə qədər xoşdur
Qardaş tək yaşayıb, birgə çalışmaq.
Sanki xeyir-dua yağır başımdan,
Qəlbim nəşəlidir, kefim olub çağ.

Zəbur oxuyan kişi sağ əlini mahnının ahənginə uyğun surət-də qaldırıb-endirirdi. Kişi sağ qolunu aşağı endirərkən barmağını kitabın səhifəsinə vurur, əlini yuxarı qaldırıqdə isə onu xüsusi bir məharətlə tovlayırdı. Mahnının oxunması qurtaranadək onun əli də yorulmaq bilmədən qalxıb-düşürdü.

Meşəyə çökmüş sükut pozulmuşdu. Maqua Dunkana tərəf dönbə yalnız ingilis dilində bir neçə söz dedi, Heyvord isə yad adamın oxumağını yarımcıq kəsərək Alisaya müraciət etdi:

– Görünür ki, qabaq tərəflərdə elə bir təhlükə yoxdur; bununla belə biz yenə də ehtiyatlı olub səssiz getməliyik. Alisa, gərək məni bağışlayasınız, çünki sizi zəbur dinləmək ləzzətin-dən məhrum edəcəyəm və bu centlməndən də xahiş edəcəyəm ki, oxumağını daha münasib bir vaxta saxlasın.

Gənc xanım hiyləgərcəsinə gülümsəyərək:
– Doğrudan da siz mənim nəşəmi pozursunuz, – deyə cavab verdi. – Bilməlisiniz ki, belə mənasız sözlərin bu cür məharətlə oxunmasını ömrümdə hələ heç kəsdən eşitməmişəm! Mən bu qə-

ribə uyğunsuzluğun səbəbini yol yoldaşımızdan soruşmaq isteyirdim, amma, Dunkan, sizin gurultulu bas səsiniz fikrimi dağıtdı.

Heyvord qızın sözlərindən bir balaca inciyən kimi oldu və ona müraciət edərək:

– Heç başa düşə bilmirəm, – dedi, – axı siz niyə mənim səsimi gurultulu bas adlandırırsınız? Mən ancaq bunu bilirəm ki, sizin təhlükəsizliyiniz və bacınızın dincliyi mənim üçün Gendelin¹ bütün musiqi yaradıcılığından da son dərəcə üstündür.

Gənc zabit sözünü qurtarıb meşəyə tərəf baxdı, sonra isə Maquanı çəpəki bir baxışla şübhəli-şübhəli süzdü. O, Maquanın yenə əvvəlki kimi heç qərarından dönmədən sakitcə öz yoluna davam etdiyini gördükdə gülümsədi, nahaq yerə təlaş keçirtdiyi ni başa düşüb öz-özünə güldü. Məgər o lap indicə kolların arasından işildayan giləmeyvə parıltısını görüb bunu budaqların arasında gizlənən, hindunun gözlərinin işıltısı hesab etməmişdi mi? İndi mayor xatircəm yol gedir və bir anda başından keçən qorxulu fikirlərin yarımcıq qoyduğu söhbəti davam etdirirdi.

Lakin, Heyvord öz gəncliyindən doğan vüqar hissinə aldaraq ehtiyatl olmayı unutmaqla çox yanıldı.

Athılar qalın kolluğun və ağacların yanından yenicə keçmiş-dilər ki, birdən, budaqlar çox ehtiyatla və səssizcə bir-birindən aralandı, onların arasından isə zəhmli hərbi naxışlarla boyanan qəzəbli bir insan üzü göründü.

Qayğısız kiçik dəstənin ardınca xeyli baxan bu meşə sakini-nin qaramtlı sifətində kinli bir sevinc eks olundu.

Yüngül və əzəmətli görünən athı qızlar gah gözdən itir, gah da budaqların arasından görünürdülər; onların ardınca gözəl ata minmiş mayor, hamidan arxada isə yönəmsiz nəğmə müəllimi gəlirdi. Nəhayət, o, da qalın meşənin tünd rəngə çalan ağaclarının arasında görünməz oldu.

¹ Gendel Georq-Fridrix (1685-1759) - məşhur alman bəstəkarı

III fəsil

Qoy Heyvord və onun səfər yoldaşları qalın meşəni yara-yara onun lap içərilərinə doğru getməkdə olsunlar; biz isə fikrən, onlardan bir neçə mil qərbə gedərək, bu yerlərdə baş verən hadisələrdən bəhs edək.

Vebbin düşərgəsindən təqribən bir günlük yol qədər uzaqda, kiçik, lakin çox iti axan dağ çayının kənarında həmin gün iki adam oturmuşdu. Görünür onlar kimisə və ya nəyi isə gözləyirdilər. Meşə, yarılmaz bir divar kimi, uzanaraq bu balaca çayın lap kənarına çatırdı. Bir-birinin qarnına girən ağacların budaqları suya baş əyərək onun səthinə qara kölgə salırdı. Günəşin şüaları öz istiliyini itirməyə başlamışdı, gündüzün nəfəs qaraldan bürkübü isə çekilmişdi; bu səbəbdən irmaqlardan və bulaqlardan qalxan sərin buxar havaya yayılırdı. Ağacdələnin tənbəl-tənbəl ağaç gövdəsini öz dimdiyilə taqqıldatması, alaşarğanın xoşa gəlməyən qağıltısı və ya uzaqdakı şəlalənin küləklə bu yerlərə gəlib çatan yeknəsəq boğuq uğultusu meşənin bu yerinin əbədi səssizliyini arabır pozurdu.

Lakin, çayın kənarında oturub söhbət edən bu iki meşə sakınları meşənin dərin sükutunu pozan bu adda-budda, kəsik səslərə yaxşı bələd idilər, buna görə da belə səslər onların diqqətini söhbətlərindən yayındırmırıdı. Müsahiblərdən birinin dərisinin qırmızı rəngə çalması və geyimi onun döyüşü hindu olduğunu göstərirdi. İkinci adam da çox sadə və kobud tikilmiş paltar geymişdi, lakin onun gündən yanmış üzünün rəngi daha açıq idi; bu adamın bu yerlərə mühacirət etmiş ilk avropalıların nəslindən olduğunu zənn etmək olardı.

Qırmızı dərili adam mamır basmış tirin üstündə oturmuşdu və dediyi sözlərə təsirli, təmkinli, lakin aydın əl hərəkətlərilə qüvvət verirdi. Onun, demək olar ki, lüt olan bədəni qorxuducu ölüm embleması idi, çünkü bədəninə qara və ağ boyalarla çəkilmiş cürbəcür naxışlar bu adamı skeletə oxşadırdı. Bu hindunin ülgüclə qırılxımsı başında yalnız bircə çəngə tük qalmışdı. Bu vəhşinin saçına sancdığı qartal lələyi sol çıynınə sallanırdı; o,

kəmərinə tomahavk və skalpsoyan bıçaq sancmışdı; bu şeylər ingilislər tərəfindən qayırlılmışdı. Həmin adam qısa əsgər tüfəngini qüvvətli və çılpaq dizinin üstünə aşırımışdı; ümumiyyətlə ingilislər öz qırmızı dərili müttəfiqlərini belə tüfənglərlə silahlaşdırırlılar. Bu döyüşçünün bütün zahiri görünüşü – onun enli sinəsi, gözəl qəddi-qaməti və vüqarlı boy-buxunu – göstərirdi ki, o, ömrünün ən yaxşı çağlarına çatmışdır, lakin qocalığa doğru hələ meyl etməyə başlamamışdır.

Onun yanındakı ağ adamin boy-buxunundan görünürdü ki, o, gəncliyinin hələ ilk illərindən sıxıntıların və çətinliklərin dadını görmüşdü. O, çox qüvvətli idi; kök olduğunu demek olmazdı, özü də sarı saçaklı yaşıl ovçu donu geymişdi; başına dəridən tikilmiş yay papağı qoymuşdu. Bu ovçu kəmərinə xəncər sancmışdı, lakin onun tomahavkı yox idi. Qırmızı dərililərin adətinə görə, onun da mokasınlərinə¹ alabəzək naxışlar vurulmuşdu, dəridən tikilmiş şalvarı isə yan tərəflərdən və dizlərindən yuxarı maral damarları ilə qaytanlanmışdı. Onun əsləhəsini dəri çantası və yanından asdığı, barıtlı dolu buynuz tamamlayırdı; bu adam çox uzun olan tüfəngini yaxınlıqdakı ağacın gövdəsinə söykəmişdi. Ovçu və ya kəşfiyyatçı olan həmin ağ adamin baxışından və gözlərindən çox həssas və ağıllı olduğu hiss olunurdu. O, danışarkən ətrafına göz gəzdirirdi. Ya ov güdür, ya da xəyalına gətirdiyi gizli basqından ehtiyat edirdi. Axırda qırmızı dərili hinduya dedi:

– Çinqaçquk, bilməlisən ki, sənin qəbilənin rəvayətləri mənim xeyrimədir.

Onlar Qudzon çayı ilə Potomak çayı arasındaki yerlərdə yaşayışın sakınlarının bələd olduqları ləhcədə danışırılar.

– Sənin ata-babaların gün batan tərəfdəki ölkədən buraya gəlmiş, böyük çay² üzüb keçmiş, yerli əhali ilə vuruşmuş və onun torpaqlarına yiyələnmişlər. Mənim əcdadım isə bu yerlərə qırmızı dan yeri sökülən tərəfdən gəlmış, Duzlu gölü üzüb keçmiş və sənin

¹ Mokasin - Amerikanın qədim sakınları olan hinduların, maral dərisindən geydikləri ayaqqabı (çariq).

² Missisipi nəzərdə tutulur.

əcdadın kimi hərəkət etmişdir. Buna görə də yaxşısı budur gəl bu barədə heç mübahisə etməyək və əbəs yerə danışmayaq.

— Mənim ulu babalarım dərisi qırmızı lüt adamlarla vuruşmuşlar, — deyə hindu, həmin dildə, sərt cavab verdi. — De görüm, Şahingöz, ölüm törədən qurğuşun güllə ilə ucu daşdan olan ox arasında yoxsa fərq qoymursan?

— Təbiət hindunu qırmızı dərili yaratmışdır, lakin onun ağılda vardır, — deyə ağ adam öz fikrini bildirdi. — Mənim savadımdazım yoxdur, bunu heç də gizlətmirəm, amma maral və dələ ovlanan zaman gördükərimə əsaslanıb deyə bilərəm ki, mənim ulu babalarımın silahi, sərrast gözlü hindunun hədəfə buraxdığı yaxşı çaxmaqdaşı oxundan və kamanından məncə az təhlükəli olmuşdur.

— Sən bütün bunları öz atalarından eşitmisin, — deyə qırmızı dərili laqeyd cavab verdi. — Axı sizin qocalar nə deyirlər? Məgər onlar gənc döyüşçülərə deyirlər ki, solğun bənizli adamlar vuruşarkən daş baltalarla və ya ağaçdan qayırılmış tüfənglə silahlarılmış?

— Mən qərəzsiz adamam, öz əcdadımın üstünlüklerilə də öyunmürəm, amma mənim ən qəddar düşmənim olan makuas dana bilməz ki, mən xalis ağ irqdənəm, — deyə ovçu cavab verdi və qaralmış arıq əlinə nəzər saldı. — Amma mən boynuma alıram ki, həmvətənlərimin bir çox, lap çox hərəkətlərini bəyənmirəm. Axı, bir də mən başqları üçün cavabdeh ola bilmərəm, hər bir hadisəni, hər bir əhvalatı iki cəhətdən qiymətləndirmək olar. İndi, Çin-qąçuk mənə de görüm, qırmızı dərililərin rəvayətləri sənin ulu babalarının mənim ulu babalarımla ilk görüşü haqqında nə deyir?

Onların hər ikisi susdu. Hindu xeyli vaxt ağızını açıb bir söz belə demədi; nəhayət, o, verəcəyi cavabın çox böyük əhəmiyyətini tamamilə dərk edərək nağıl etməyə başladı; onun səsində saf bir səmimiyyət hiss olunurdu:

— Qulaq as, Şahingöz; sənin qulaqların yalana və uydurma-lara inanmaz. İndi qulaq as gör bizim atalarımız nələr demişlər, gör mogikanlar necə hünərlər göstərmişlər!

Biz, bizon¹ sürülerinin otladığı geniş düzənliliklərin arxasında günəşin axşamlar gizləndiyi yerlərdən gəlmışdik və irəliləyə-irəliləyə böyük çaya çatmışdıq. Biz burada alligevlərlə əlbəyaxa olmuş və torpaq onların qanlarına boyanıb qırmızı rəng alanadək vuruşmuşduq. Böyük çayın sahillərilə Duzlu gölün dayazlıqları arasındaki yerlərdə biz heç kəsə rast gelmedik; bizi yalnız makuaslar uzaqlardan güdürdülər. Biz dedik ki, bax bu yerlərin hamısı bizimdir. Biz bu diyarı mərdliklə qazandıq və onu güclü, qoçaq insanlar kimi qoruduq. Biz makuasları ayılarla dolu olan meşələrə qovub saldıq; bundan sonra makuaslar özləri üçün yalnız qurumuş göllərdən duz çıxarırdılar. Bu köpəklər böyük göldən bir dənə belə balıq tuta bilmirdilər, biz yedyimizi yeyib sümüklərini də onların qabağına atırdıq...

Ağ ovçu hindunun susduğunu gördükdə:

– Mən bütün bunları çoxdan eşitmışəm və bunlara inanıram,
– dedi. – Amma sənin bu dediklərin ingilislərin buraya gəlib çıxmalarından çox-çox qabaq olmuşdur.

– İndi şabalıd ağaclarının göylərə baş qaldırdığı yerlərdə, o zaman şam ağacları bitirdi. Bizim diyara birinci olaraq gəlib çıxan solğun bənizli adamlar heç də ingiliscə danışmırıldılar. Onlar böyük qayıqda üzüb gəlmışdilər. Bu mənim ulu babalarımın əttraf qəbilələrlə birlikdə öz tomahavklarını torpağa basdırıqları vaxt olmuşdur². Ey Şahingöz, bilməlisən ki, biz hələ o vaxt, – bu sözləri deyərkən Çinqaçkukun bütün varlığına hakim kəsilən dərin həyəcan yalnız onun səsinin titrəməsindən bilinirdi, – o zaman hamımız bir tayfa idik. Çox xoş güzəran keçirirdik! Duz gölü bizə balıq, meşələr maral, göy isə quş verirdi. Bizim arvalarımız və uşaqlarımız var idi. Biz Böyük ruha sitaş edirdik, makuaslar bizim zəfər mahnılarımızdan qorxurdular...

– Bilirsənmi, o zaman sənin ulu babalarının başına nə iş gəlmüşdi? – deyə ağ ovçu soruşdu. – Əlbəttə, söz yox ki, onlar igid

¹ Bizon – vəhşi öküz

² Tomahavkin torpağa basdırılması müharibənin qurtardığını göstəren təntənəli bir mərasimdir.

və namuslu döyüşçülər olmuşlar, tonqalların dövrəsində oturub öz qəbilə adamlarına ağıllı məsləhətlər vermişlər.

— Mənim qəbiləm bütün tayfaların, xalqların ulu babasıdır, lakin mənim damarlarimdə bir damçı da olsun qarışiq qan yoxdur, mənim damarlarimdə qəbilə başçılarının qanı — saf və nəcib qan axır, ömrümün axırınadək də qanım bax belə olacaqdır... Sonra hollandiyalılar bizim sahillərə gəlib çıxdılar. Ağlar mənim ulu babalarıma odlu su¹ verdilər. Ulu babalarım bu suyu içməyə başladılar. Onu acgözlüklə içir, doymaq bilmirdilər; sudan o qədər içmişdilər ki, axırda onlara elə gəlmişdi ki, guya yer göylə birləşmişdir. Elə bu vaxt da mənim ulu babalarımın vətəni əllərindən çıxmışdır. Onları sevdikləri sahillərdən sıxışdırı-sıxışdırı qovub uzaqlaşdırılmışlar. Axırda iş o yerə gəlib çatmışdır ki, mən — hinduların qəbilə başçısı və saqamoru², — günəş şüalarını indi yalnız yarpaqların arasından görürəm və ulu babalarımın qəbirlərindən indi çox-çox uzaqlardayam.

Çinqaçukun həmsöhəti bu hindunun nəcib və bürüzə ver-mədiyi qəmginliyindən mütəəssir olaraq:

— Bu çox kədərli aqibətdir, — dedi. — De görüm, sənin tayfanın nümayəndələri, bir çox illər bundan əvvəl delavarlar yurduna gəlmış olan adamların nəsilləri, bəs indi harada yaşayırlar?

— Sən də mənə cavab ver görüm, çoxdan uçub getmiş yay günlərinin çicəkləri bəs nə oldu, haraya yox oldu? Onlar yerə tökülüb səpələndilər. Mənim bütün tayfam da bax belə məhv olmuşdur: bütün mogikanlar bir-birinin ardınca bu dünyani tərk edib ruhlar aləminə çəkilmişlər. Mən dağın zirvəsindəyəm, lakin mənim aşağı enmək vaxtim çox tez gəlib çatacaqdır. Oğlum Unkas da mənim dalımcə getdikdən sonra saqamorların qanı tükə-nəcəkdir: unutma ki, mənim oğlum sonuncu mogikandır!

Bu anda bir gəncin müləyim səsi eşidildi:

— Unkas burdadır. Unkasın adını çəkən kimdir

¹ Odlu su deyorkən araq nəzərdə tutulur.

² Saqamor - (hərfi mənası: müdrik, qudrətli) - qəbilə ağsaqqallarına verilən fəxri addır.

Ağ ovçu cəld xəncərini qınından çıxartdı və əlini qeyri-iradi olaraq tüfənginə tərəf uzatdı. Çinqaçkuk isə oğlunun səsini eşidərkən belə dönüb baxmadı.

Bu anda gənc bir hindu göründü, səssiz addımlarla iki dostun arasından cəld keçib, iti axan çayın kənarında oturdu. Onun atası Çinqaçkuk təəccübləndiyini əsla bürüzə vermədi. Dəqiqələr keçir, lakin nə sual, nə də cavab eşidilmirdi; bu üç nəfərdən hər biri, qadınlar kimi hər şeyə tez maraq göstərməkdən və ya səbir-sizlik etməkdən çəkinərək, araya çökən sükütu pozmağa sanki fürsət axtarırdı.

Ağ ovçu, yəqin ki, dərisi qırmızı adamların adətlərinə əməl edərək, əlindən tüfəngi yerə qoymuş və dərin sükuta dalmışdı.

Nəhayət, Çinqaçkuk başını yavaş-yavaş oğluna tərəf, döndərib onun üzünə baxaraq soruşdu:

– Makuaslar öz mokasılının izlərini bu meşələrdə buraxmağa cürət etməmişlər?

– Mən onların ləpirlərilə gəlirdim, – deyə gənc hindu cavab verdi. – Onların sayı mənim hər iki əlimin barmaqlarının sayına bərabər olduğunu da öyrəndim. Amma burası var ki, onlar qorxaqdırlar və kollarında gizlənirlər.

Şahingöz söhbətə qosularaq:

– Dələduzlar meşənin lap qalın yerində gizlənmişlər, özləri də bolluca skalp ələ keçirmək və rast gəldikləri adamları talamaq üçün yaxşıca fürsət güdürlər, – dedi. – O, fransız Monkalm, əlbəttə, öz casuslarını ingilislərin düşərgəsinə göndərmişdir və bizimkilərin hansı yol ilə getdiklərini hər necə olursa-olsun öyrənməyə çalışacaqdır.

Böyük hindu batmaqda olan günəşə tərəf nəzər salaraq:

– Yetər, – dedi. – Biz onları meşədən maral kimi qovub çıxarıcağıq... Şahingöz, gəl bu gün qarnımızı bərkidək, sabah isə makuaslara göstərərik ki, biz qorxaq qadın deyilik.

– Mən razıyam. Amma irokezləri əzmək üçün ən əvvəl bu hiyləgər haramzadələrin harda gizləndiklərini axtarmaq, qarnımızı bərkitməkdən ötrü isə quşdan heyvandan bir şey tapmaq

lazımdır... Budur, heyvan lap öz ayağı ilə gəlib çıxmışdır! Bir bax, yay girəndən bəri mən hələ bu yekəlikdə maral görməmisi! Görürsənmi, aşağıdakı kolluqda girlənir? Mənə bax, Unkas, – kəşfiyyatçı səsini yavaşıdırıb piçilti ilə danışmağa başladı və ehtiyatlı olmağa alışmış adam kimi səssiz güldü, – mən bir girvənkə tənbəki müqabilində üç qab barit qoyub mərc gələ bilerəm ki, güllə ilə maralın iki gözünün arasından, həm də sağ gözünə daha yaxın yerindən, vura bilərəm.

Gənc hindu:

– Ola bilməz! – deyə cavab verdi və gənclərə məxsus bir cəldliklə yerindən sıçrayıb qalxdı. – Maralın kolluqda yalnız buynuzları, həm də buynuzunun ancaq ucları görünür.

Şahingöz gülümşəyərək cavab verdi:

– Oğlan, olmaya sən elə xəyal edirsən ki, ovçu heyvan bədənin yalnız bir hissəsini gördükdə qalan hissəsinin hansı tərəfdə gizləndiyini bilməz?

Şahingöz nişan aldı və fəxr etdiyi məharətini göstərmək istədikdə, birdən Çinqaçkuk əlini onun tūfənginə toxundurub dedi:

– Şahingöz, deyəsən makuaslarla vuruşmaq istəyirsən, eləmi?

– Bu hindular meşədə nə olduğunu elə bil iy çəkib bilirlər, – deyə ovçu dilləndi və səhvini etiraf edirmiş kimi, tūfəngini aşağı salıb üzünü Çinqaçkuka döndərdi. – Cızıqdan kənara çıxmağa ixtiyarım yoxdur! İndi, Unkas, bu maralı oxla öldürmək sənin boynunda qalır, yoxsa o, oğru irokezlərə qismət olar...

Çinqaçkuk ağ ovçunun təklifini bəyəndi və əlini mənalı bir hərəkətlə marala təref uzatdı. Unkas ehmallıca, əyilə-əyilə marala yaxınlaşmağa başladı. Bu gənc mogikan kolluğa və cəngəlliye çatmağa cəmi bir neçə yard¹ qaldıqda səssizcə oxunu kamanın girişinə keçirdi. Maralın buynuzları tərpəndi; sanki bunların sahibi təhlükənin yaxınlaşdığını hiss edirdi. Bir sanıyə belə keçməmiş kamanın kirişi viyildədi. Atilan ox havada parladı. Yaranmış heyvan budaqların arasından sıçrayıb çıxdı və gizli düşməni vurmaq niyyetilə başını aşağı əydi. Unkas qeyzlənmiş

¹ Yard – 0,91 metrə bərabər uzunluq ölçusudur.

maraldan cəld kənara çekildi və xəncərini tez onun boğazına yortdu. Maral çayın kənarına tullanaraq yerə yıxıldı və öz qanı ilə suyu qırmızı rəngə boyadı.

Şahingöz səssiz gülərək:

– Hinduların bax bu zirəkliyinə varam! – dedi. – Adama bu mənzərəyə tamaşa etmək ləzzət verir! Bununla belə ox yalnız yaxın məsafədə kara gəlir, bıçaq hökmən oxun köməyinə gəlməlidir.

Onun həmsöhbəti:

– Ha! – edib, ov iyini alan it kimi dərhal döndü.

Şahingöz:

– And olsun allaha, buraya deyəsən bir sürü maral gəlir, – dedi və onun gözləri parıldadı. – Hərgah marallar gullə çatan qədər bizə yaxınlaşsalar, tüfəngin səsini bütün altı qəbilə ittifaqı eşitsə də, mən özümü, saxlaya bilməyib onlara bir-iki gullə atacağam. Çinqaçkuk, sən nə eşidirsən? Mənim qulağım meşənin dərinliklərindən heç bir səs almır.

– Yaxınlıqda yalnız bircə maral var ki, o da öldürülmüşdür, – deyə hindu cavab verdi və o qədər aşağı əyildi ki, qulağı yerə toxundu. – Amma mənim qulağıma ayaq səsləri gəlir.

– Bəlkə canavarlar öldürdüyümüz maralı qovurmuşlar, indi isə onun izilə gəlirlər?

– Yox, ağların atları yaxınlaşmaqdadır, – deyə Çinqaçkuk cavab verdi və qəddini vüqarla düzəldib bayaqqı vəziyyətində oturdu. – Şahingöz, onlar sizin adamlardır. Sən onlarla danış.

Ağ ovçu, saflığı ilə iftixar etdiyi dildə belə cavab verdi:

– Yaxşı! Mən onlara ingilis dilində elə bir nitqlə müraciət edərəm ki, ingilis kralının özü də cavab verməyə utanmasın. Amma mən heç bir şey görüb eşitmərəm, nə heyvanların, nə də insanların ayaq səsləri qulağıma gəlmir... Aha! Sinan quru budaqların çatırtısını eşidirəm. Düzdür, düzdür, ayaq səsləri gəlir! Mən bu səsi şəlalələrin uzaqdan gələn uğultusu hesab etmişdim. Buyur, bu da adamlar! Allah, sən özün onları irokezlərin əlindən salamat qurtar!

IV fəsil

Kəşfiyyatçı sözünü deyib qurtaran kimi, kiçik dəstədən birinci atlı göründü.

Marallar su içməyə gedərkən tapdaladıqları əyri-ürrü cığır-ların biri taladan keçirdi; bu cığır ağ ovçunun öz qırmızı dərili yoldaşları ilə dincəldikləri yerin yaxınlığında çaya qovuşurdu. Yolcular bu cığırla yavaş-yavaş gəlirdilər; bu keçilməz qalın meşələrin içərisində həmin adamların görünməsi çox qəribə idi. Şahingöz bir neçə qədəm irəliləyiб onları qabaqladı və:

– Siz kimsiniz? – deyə soruşdu, özü də sanki qeyri-iradi surətdə sol əliylə tüfəngi qaldırıb sağ əlinin şəhadət barmağını tüfəngin tətiyinə yapışdırıldı; eyni zamanda kəşfiyyatçı çalışırdı ki, belə hərəkəti qorxuya səbəb olmasın.

– Biz qanun və kral dostlarıyıq, – deyə yoldaşlarından qabaq-da gedən atlı cavab verdi. – Biz gün çıxandan bu meşənin kölgə-liyilə yol gəlirik, özümüz də bərk yorulmuşuq...

– Deməli, siz yolu azmısınız, eləmi? – deyə Şahingöz onun sözünü kəsdi.

– Elədir ki, var. Bilmirsiniz Uilyam-Henri kral fortu buradan çox uzaqdadır?

– Oho! – deyə ağ ovçu təəccüb etdiyini bildirdi və qəhqəhə çəkib güldü, lakin bu bərk gülüşü düşmənlərin eşitməsindən ehtiyat edərək, tez səsini kəsdi. – İtin qovduğu maral Qorikan gölüün o tayına keçəndə it maralın izini necə itirirsə, siz də yolu eləcə itirmisiniz. Uilyam-Henri!.. İlahi! Hərgah siz doğrudan da kralın dostlarısınızsa və kral ordusu ilə sizin işiniz vardırsa, onda yaxşısı budur çayın axarı ilə Eduard fortuna gedin və sizə nə lazımdırsa Webbə deyin; dar dərələrdən və keçidlərdən keçərək azğın fransızı qovub Şamplenin o tayındakı komasına salmaq əvəzinə, Webb həmin Eduard fortunda oturubdur.

Yolcu bu qəribə təklifə heç bir cavab vermədi, çünkü bu zaman başqa bir atlı meşənin içindən çıxıb buraya gəldi və ovçuya dedi:

– İndi getməyi bizə məsləhət gördüyüünüz yerdən biz bu gün səhər çıxmışıq.

– Deməli, siz əvvəlcə kor olmusunuz, sonra isə azmisiniz, çünki qalın meşənin içindən keçən yol azı iki çajın enindədir, hər halda London şosesindən enli olar.

– Biz hərbi yolun yaxşı olub-olmaması barəsində mübahisə etməyəcəyik, – deyə Heyvord gülümşəyib cavab verdi. – Məncə indi siz bunu bilməklə kifayətlənməlisiniz ki, biz bələdçi hinduya bel bağlamışdıq, çünki o, vəd etmişdi ki, bizi meşənin lap içindən keçən, lakin o biri yoldan daha yaxın olan cığır ilə aparaçaqdır. Amma indi məlum olur ki, hindu cığırı yaxşı tanımirmiş; indi özümüz də bilmirik haraya gəlib çıxmışıq.

Ağ ovçu:

– Hindu meşədə azib? – deyə dilləndi və şübhə ilə başını buladı. – Sizin bələdçi hindu günəşin ağacların zirvələrini hələ yandırıldığı bir zamandamı, irmaqların isə hələ dolub daşlığı, axşam düşdükədə şimal ulduzunun göyün hansı tərəfindən işildayıb görünəcəyini hər bir qayın ağaçındaki mamırın aydın göstərdiyi bir vaxtdamı azmışdır? Meşələr maral cığırları ilə doludur, bu cığırlar isə birbaş ya çaylara, ya da duz çalalarına, bir sözlə hər bir kəsin yaxşıca tanıdığı yerlərə gedib çıxır. Bundan əlavə qazların da hələ hamısı Kanada sularına uçub getməmişdir. Qəribədir, çox qəribədir ki, hindu Qorikan gölü ilə çay arasında azmışdır. Sizin bu hindu moqauk qəbiləsindən deyil?

– Əslə bu qəbilədən deyil, amma həmin qəbilə onu öz içərisinə qəbul etmişdir. Mənə elə gəlir ki, bizim bələdçi hindunun vətəni daha şimaldadır və o özü sizin quronlar adlandırdığınız hindulardandır.

Ağ ovçunun qırmızı dərili yoldaşları bu son sözləri eşidərkən bir ağızdan təəccübələ:

– E! – dedilər.

İndiyədək onlar səssiz-səmirsiz oturmuşdular və görünür, ətraflarındakılarla əsla maraqlanmırıldılar; lakin atının son sözlərini eşitdikdə mogikanlar dərhal yerlərindən sıçrayıb qalxdılar və onların gözlərində maraq ifadəsi parladi.

– Quran? – deyə sərt kəşfiyyatçı soruşdu və etimadsızlığını gizlətməyərək başını buladı. – Quranların hamısı xain, oğru tay-

fadır. Qoy quronu öz ailəsinə kim istəyir qəbul etsin, amma onun quronluğu heç zaman canından çıxmaz. Siz onun təbiətini heç bir yol ilə dəyişdirə bilməzsınız. O, həmişə qorxaq və avara olaraq qalacaqdır! İndi ki, siz özünüüzü bu adamlardan birinin əlinə vermisiniz, belə halda bu quronun sizi hələ indiyədək quldur dəstəsinin üstünə gətirib çıxarmamasına mən ancaq təəccüb edə bilərəm.

– Bundan qorxmaq mənasızdır, çünki Uilyam-Henri fortu bizzən cəmi bir neçə mil aralıdır. Bundan başqa, unutmayın ki, bizim bələdçimiz indi moqaukdur, özü də ordumuza xidmət edir və bizim dostumuz olmuşdur.

– Mən isə sizə deyirəm. Hər kəs ki, anadangəlmə qurondur, ölən günədək quronluğunda qalacaqdır, – deyə Şahingöz qəti cavab verdi. – Moqauk!.. Hərgah siz namuslu adam görmək istəyirsinizsə, belələrini mogikanların və ya delavarların arasında axtarın. Düz deyirəm. Onlar namusla vuruşurlar, amma burası vardır ki, bu qəbilədən olan adamların bəziləri döyüşə getməyə razı olmur, çünki öz fərsizliyi üzündən onların bir çoxlarını maquaslar aciz qadınlara çevirmişlər.

Heyvord səbirsizliklə:

– Gəlin bu barədə daha danışmayaq! – dedi. – Mən yaxşı bələd olduğum bir adamdan danışıram, siz isə onu əsla tanımırsınız. Siz mənim sualıma hələ cavab verməmisiniz; Eduard fortundakı əsas dəstə ilə bizim aramızda nə qədər yol vardır?

– Bu, bələdçinizin kim olmasına asılıdır.

– Hərgah siz buradan Eduard fortuna neçə mil olduğunu desəniz və bizi oraya aparmağa razı olsanız, zəhmətiniz üçün mükafat alarsınız.

– Mən sizi öz istehkamlarımıza necə apara bilərəm, kim bılır bəlkə siz düşmənsiniz, Monkalmin casuslarınız? İngiliscə danışan hər şəxs heç də namuslu və düz adam deyildir.

– Hərgah siz doğrudan da kəşfiyyatçılıq edirsinizsə, onda əlbəttə, altmışinci kral polkunu tanıyırsınız, eləmi?

– Altmışincinimi? Necə tanımiram! Siz mənə kralın amerikalı tərəfdarları barəsində çox şey deyə bilməzsınız, bunu mən

özüm də bilməzdim, halbuki əynimdə qırmızı gödəkcə əvəzinə uzun ətəkli ovçu donu vardır.

— Deməli onda siz həmin polkun mayorunun adını bilirsiniz?..

— Mayorunmu? — deyə Şahingöz onun sözünü kəsdi və öz nüfuzu ilə fəxr edən adamlara məxsus bir əda ilə qəddini düzəltdi.

— Hərgah koloniyalarda mayor Effingəmi tanıyan adam vardırsa, o sizin qarşınızda dayanmışdır.

— Altmışinci polkdə mayor bir deyildir. Effingəm mayorların böyüyüdür, mən isə ən kiçik mayordan, Uilyam-Henri qarnizo-nunun komandanı olan mayordan danışram.

— Hə, hə, eşitmişəm ki, bu vəzifəyə cənub əyalətlərindən bir cavan və dövlətli centlmen göndərilmişdir. Lakin ona belə vəzi-fə yaraşmaz, çünkü hələ çox gəncdir; saçı-saqqalı ağarmağa başlayan adamların ixtiyarı belə bir gənc zabitə tapşırılmamalı idi. Amma deyirlər ki, bu gənc zabit öz işini çox yaxşı bilir və igid oğlandır.

— Qoy o kim olursa olsun, haqqında qoy nə deyirlərsə desin-lər, — həmin zabit bax indi sizinlə danışır və siz əlbəttə, ondan əsla ehtiyat etməməlisiniz.

Kəşfiyyatçı təəccübə Heyvorda baxdı, sonra şlyapasını çıxarib, bayaqından daha az cürətlə, lakin hələ də Heyvorda inanmadığını bildirən bir səslə dedi:

— Eşitdiyimə görə bu gün səhər Eduard fortundan bir dəstə çıxıb gölə doğru yola düşməli idi.

— Sizə bunu doğru demişlər. Amma mən ən yaxın yol seçdim və indicə adını çəkdiyim hindunun təcrübəli olmasına bel bağladım.

— O isə sizi aldatdı, sonra da yarı yolda qoyub qaçıdı, eləmi?

— O nə bizi aldatmışdır, nə də bizi qoyub qaçmışdır; mən qəti deyə bilərəm ki, bizi qoyub qaçmamışdır, çünkü onun özü də buradadır.

Kəşfiyyatçı:

— Mən o adama baxmaq istərdim! — dedi. — Hərgah o əsl iro-kezdirsə, mən onu hiyləgər baxışından və üzünə çəkdiyi boyaqdan tanıyaram.

Kəşfiyyatçı Heyvordun atının və zəbur müğənnisinin yabısı-nın yanından keçərək kolların arası ilə getdi və danışıqların qurtarmasını səbirsizliklə, bir qədər də təşviş içərisində, gözləyən qızlara yanaşdı.

– Bələdçi hindu Kora ilə Alisanın arxa tərəfində dayanmış, ağaca söykənmişdi. O, kəşfiyyatçının ona zillənən baxışını laqeyd-cəsinə, soyuqqanlılıqla qarşıladı. Hindunun üzü o qədər tutqun və qəzəbli idi ki, onun üzünə hər kəs baxsaydı mütləq qorxardı.

Şahingöz bu hindunu nəzərdən keçirib istədiyinə nail oldu, ondan uzaqlaşdı və ayaq saxlayıb gənc xanımların gözəlliyinə tamaşa etməyə başladı. Alisanın təbəssümünə və başını mülayimliklə tərpətməsinə mehribanlıqla cavab verdikdən sonra, zəbur müğənnisinin daycasını əmizdirən madyanına yaxınlaşdı, madyanə minmiş adamı bir dəqiqəyə kimi süzdü, onun kim olduğunu bilməyə çalışdısa da, müvəffəq olmadı, nəhayət başını bulayıb Dunkanın yanına qayıtdı.

O, bayaqkı yerinə qayıdaraq:

– Minq həmişə minq olar, – dedi. – Hərgah siz tək olsaydınız və nəcib atınızı canavarlara qurban verməyə razı olsaydınız, mən sizi bircə saat ərzində Eduard fortuna çatdırardım, çünkü bu qalaya buradan cəmi bir saatlıq yoldur. Amma sizin yanınızda qadınlar da vardır, onlar bu yolu gedə bilməzlər.

– Nə üçün? Doğrudur onlar yorulmuşlar, amma hələ bir neçə mil yol gedə bilərlər.

– Mümkün deyildir, – deyə kəşfiyyatçı yenə öz fikrini təkrar etdi. – Bütün koloniyalardakı ən yaxşı tüfəngin mənə bağışlanacağını vəd etmiş olsayırlar da, mən qasqaralandan sonra sizin bələdçi ilə bir mil belə yol getməzdəm. Bu cəngəllilikdə irokezlər gizlənirlər, sizin moqauk isə onların gizləndikləri yerləri çox yaxşı bilir, buna görə də mən onunla yol yoldaşı olmaram.

Heyvord irəli əyilib yavaşdan, demək olar ki, piçilti ilə danışmağa başladı:

– Doğrudandamı o belə adamdır? Etiraf edirəm ki, məndə də bir qədər şübhə əmələ gəlmışdır. Doğrudur, mən şübhəmi giz-

lətməyə çalışaraq özümü toxraq göstərmışəm, bunun da səbəbi odur ki, mənimlə səfər yoldaşı olan qızları ürəkləndirmək istəmişəm. Ona görə də mən hindunun qabağımızca getməsinə icazə vermədim, onu məcbur etdim ki, bizim dalımızca gəlsin.

Ovçu:

– İlk baxışından məlum olur ki, o, adam aldadandır, – dedi.
– Buyurun baxın, bu hiyləgər minq cavan ağaçqayın ağacına söy-kənmişdir; bu dələduz sağ ayağını ağacın gövdəsilə bir bərabərdə qoymuşdur... – Şahingöz mənalı bir baxışla tüsənginə nəzər saldı.
– Mən onun topuğu ilə dizinin arasından vura bilərəm, bu yaradan sonra sizin bələdçi azı bir ay yerindən tərpənə bilməz. Ona yaxınlaşmaq olmaz, çünki bu bic məxluq dərhal məndən şübhələnər və hürküdülmüş maral kimi, qaçıb özünü kolluğa verər.

– Yox, yox, mən buna razı deyiləm. Bəlkə də onun heç bir günahı yoxdur, buna görə də istəmirəm ki, onu yaralayasınız. Əgər mən bilsəydim ki, doğrudan da o xaindir...

– Buna sizin heç bir şübhəniz olmasın: irokez xain çıxmaga və aldatmağa həmişə hazırlıdır, – deyə Şahingöz bildirdi və tüsəngini götürüb Maquaya tərəf yönəldti.

Bu zaman Dunkan ona mane olaraq:

– Dayanın, güllə atmayın. Xaxamızı ondan qurtarmaq üçün başqa bir bəhanə fikirləşib tapın. Bu qırmızı dərilinin məni aldatmış olduğunu haqlı olaraq güman etsəm də, razı olmaram ki, onu güllə ilə vurasınız.

Şahingöz bələdçi hindunun qızını güllə ilə vurub şikəst etmək fikrindən daşındı; bir dəqiqliyə fikrə getdikdən sonra, əliylə mögikan dostlarına işarə etdi; onlar dərhal Şahingözün yanına gəldilər; hər üçü delavar ləhcəsində danışmağa başladı. Onların üzü ciddi bir ifadə almışdı, onlar düşünə-düşünə yavaşcadan danışır və nə haqda isə məsləhətləşirdilər. Ağ ovçu kolaların arasından yüksələn cavan ağaç tez-tez göstərirdi, onun əllərinin hərəkətindən məlum olurdu ki, o, xain haqqında danışır. Yoldaşları Şahingözün fikrini tez başa düşdülər və tüsənglərini orada qoyub cəngəlliyyə çəkildilər. Onların biri sağa, o bir isə so-

la tərəf getdi. Onlar cəngəllikdə gizlənir, kolların arası ilə səs-sizcə şütyüb keçirdilər.

Şahingöz mayora müraciət edərək dedi:

– İndi səfər yoldaşlarınızın yanına qayıdın və bələdçiniz hindu ilə söhbətə başlayın. Mogikanlar onu elə tutacaqlar ki, heç ruhu da inciməyəcək, hətta üzünün boyaq-bəzəyi da xarab olma-yacaqdır.

– Yox, mən buna razı deyiləm, – deyə Dunkan vüqarla cavab verdi. – Mən onu özüm tutmaq istəyirəm.

– Deyin görüm, özünüz at belində olduğunuz halda; hindu kimi bir düşməni necə tuta bilərsiniz? Atınız yerindən tərpənə-nədək hindu şütyüb özünü kolluğa verər və gözdən itər.

– Mən atdan düşərəm.

– Siz elə güman edirsınız ki, hindu bir ayağını üzəngidən çıxardığınızı görərkən səbirlə dayanıb gözləyəcəkdir ki, o biri ayağını da üzəngidən çıxardasınız? Bu meşələrə ayağı dəyən və yerli sakinlərlə işi olan hər bir kəs istədiyinə nail olmaq üçün hinduların adətlərini öyrənməlidir... Nə isə, gedin. O canıyla söhbət edin və özünüzü elə göstərin ki, guya onu sədaqətli dost hesab edirsınız.

Kəşfiyyatçının təklifi Heyvordun xoşuna gəlmədi, lakin o bu təklifə əməl etməyi qət etdi, çünkü təhlükənin mövcud olduğunu hər bir dəqiqə daha artıq dərk edirdi. Günəş batmışdı, qatılanan kölgələr isə meşənin qaranlıqlaşış qorxulu bir şəklə düşməsinə səbəb olurdu. Ağacların qaraltısı yayxalanırdı, bu qaranlıq açıq-dan-açıqə Dunkanı xəbərdar edirdi ki, intiqam almaq üçün və ya düşmənciliklə əlaqədar olaraq vəhşilərin ən qanlı əməllər töret-dikləri vaxt yaxınlaşmaqdadır. Heyvord bundan ehtiyat edərək Şahingözdən ayrılmaga məcbur oldu. Kəşfiyyatçı bu kiçik dəstəyə nəzakətsizliklə qoşulmuş olan müğənnilə şirin-şirin, uca-dan danışmağa başladı. Dunkan gənc xanımların yanından keçerkən onları ürəkləndirmək üçün bir neçə söz dedi və hiss etdi ki, onlar yorğun düşmələrinə baxmayaraq qıvrıqadırlar, dəstənin burada dayanıb ləngiməsi isə onları qorxuya salmamışdır.

Heyvord səfəri davam etdirmək barəsində hindu ilə danışmaq istədiyini Koraya və Alisaya dedikdən sonra atını mahmızlayıb irəli sürdü, hələ də ağacın yanını kəsdirmiş olan Maquaya çatmağa bir neçə yard qaldıqda altındakı nəcib heyvanın çılovunu yenidən dartdı.

Heyvord xatircəmliklə və dostcasına danışmağa çalışaraq söhbətə başladı:

— Maqua, görürsənmi gecə düşür, amma, Uilyam-Henri fortuna çatmağa hələ çox qalır, gün doğarkən general Vebbin düşərgəsindən çıxdığımız zamana nisbətən fort indi bizə o qədər da yaxın deyildir. Sən yolu azmışan, mənim özümün də səhvim olmuşdur. Xoşbəxtlikdən biz bax o ovçuya rast gəldik, eşidirsənmi, bizim müğənnilə söhbət edir; bu ovçu bütün maral cıqlarına, qalın meşənin bütün yollarına yaxşı bələddir, özü də vəd edir ki, səhər açılanadək sağ-salamat dincəlmək üçün bizi yaxşıca bir yerə aparacaqdır.

Hindu parıldayan gözlərini Heyvordun üzünə zillədi və yanlış ingilis dilində soruşdu:

— O təkdirmi?

— Təkdir? — deyə Dunkan bir qədər tərəddüdlə təkrar etdi və yalan danışmağa özünü çox çətinliklə vadər etdi. — Yox canım, lap da tək deyildir, Maqua, çünki biz da ona yol yoldaşı olacaqıq!

— İndi ki, belə oldu, Bic Tülkü çıxıb gedir, — deyə hindu cavab verdi və heybəsini soyuqqanlıqla yerdən qaldırdı. — Solğun bənizlilərin yanında yalnız onların öz qəbilesindən olan adamlar qalacaqlar.

— Deyirsən Bic Tülkü qedir? Sən kimi Bic Tülkü adlandırırsan, Maqua?

— Bu adı Maquaya onun kanadalı ataları vermişlər, — deyə bələdçi cavab verdi; üzündən aydın görünürdü ki, o, özünün bu ləqəbi ilə fəxr edir. — Munro Bic Tulkünü gözləyən zaman, Bic Tülkü yuxunu özünə haram edib gecəni gündüzə qatar.

— Uilyam-Henri fortunun rəisi öz qızlarını Tulkudən soruşsa, bəs onda Tülkü bu qocaya nə cavab verər? Tülkü rəisə deməyə

cürət edərmi ki, onun qızları bələdçisiz qalmışlar, halbuki Maqua söz vermişdi ki, onları qoruyacaqdır?

— Doğrudur, ağsaç rəisin gur səsi və uzun qolları vardır, amma məşənin bu uzaq yerində Tülkü nə onun çığır-bağğırtısını eşidər, nə də onun zərbələrini hiss edər.

— Bəs sən bizi qoyub getsən, öz qəbilənin adamları, sənə nə deyərlər? Onlar Tülkü üçün qadın paltarı tikər və Tülküyə əmr edərlər ki, arvadların yanında otursun, çünki mərd döyüşçülərin isini daha ona etibar etmək olmaz.

— Bic Tülkü böyük göllərə gedən yolu tanır, o öz ulu baba-larının qəbirlərini də axtarıb tapa bilər, — deyə hindu cavab verdi.

Heyvord yenə onun ürəyini ələ almağa çalışaraq:

— Bəsdir, Maqua, bəsdir, — dedi. — Məgər biz dost deyilik? Niyə gərək bir-birimizə kobud və acı sözlər deyək? General Munro vəd etmişdir ki, sən öz sözünü yerinə yetirən kimi səni mükafatlaşdıracaqdır. Mənim də boynumda sənin haqqın vardır, mən də öz borcumdan çıxaram. Mənim sözümə qulaq as, uzan bir az dincəl, heybəni aç, bir şey ye. Biz burada çox yubanmaya-cağıq. Buna görə də gəl başı boş arvadlar kimi, biz də ağız-ağıza verib naşaq yerə höcətləşməyək, bu bir neçə dəqiqə vaxtdan istifadə edib dincələk. Qızlar dinclərini aldıqdan sonra yolumuza davam edərik.

— Solğun bənizli adamlar özlərini ağ qadınların itaətkar köpək-ləri yerinə qoyurlar, — deyə hindu donquldandı. — Qadınlar yemək istədikdə, ağ döyüşçülər bu tənbəl məxluqların istədiyini yerinə yetirmək üçün öz tomahavklarını müticəsinə bir yana atırlar.

— Sən nə danışırsan, Tülkü?

— Mən deyirəm: “Yaxşı”.

Hindu nüfuzedici bir baxışla gözlərini mayorun üzünə zillə-mişdi, lakin Heyvord da Maquaya dönüb baxdıqda bələdçi dər-hal gözünü onun üzündən çəkib yana baxdı, yerə oturdu, ehtiyat-la və yavaş-yavaş ətrafına göz gəzdirdi, nəhayət azuqəsinin qalığını heybəsindən çıxartdı.

Bu zaman Dunkan söhbəti davam etdirərək:

— Bax belə, afərin, — dedi. — Yemək Bic Tülküyə qüvvət verər, onun zirəkliyini artırır, o da səhər yolu tapar.

Dunkan sınan quru budaqların səsini və yaxınlıqdakı kolluğın yarpaqlarının xışlılığını eşidərkən bir anlığa səsini kəsdi, lakin tez özünü ələ alıb sözünə davam etdi:

— Biz gərək gün doğmazdan əvvəl yola düşək, yoxsa Monkalma rast gələrik, o da yolumuzu kəsib bizi qalaya getməyə qoymaz.

Maquanın yuxarı qaldırdığı qolu havadan asılı qaldı; o gözlərini yerə zilləmiş halda başını döndərdi; onun burnunun deşikləri körükənlənirdi. Hindu ətrafa çox diqqətlə qulaq verirdi.

Heyvord onun hər bir hərəkətini diqqətlə izləyirdi; o bir ayağını süni bir etinasızlıqla üzəngidən çıxarıb əlini tapançalarını örtən ayı dərisinin üstünə qoydu. Maquanın üzü tamamilə hərəkətsiz olsa da, gözləri hər hansı bir şeyə bir an belə bənd olub qalmırıldı.

Mayor bilmirdi nə etsin. Bu zaman Tülükü ayağa qalxdı, lakin o qədər ləng və ehtiyatla durdu ki, əsla səs salmadı. Heyvord başa düşdü ki, işə başlamaq vaxtı, çatmışdır; o bir qışını yəhərin üstündən aşırıb attan yerə sıçradı; Heyvord xaini tutmaq fikrində idi və bundan irəli gələ bilən tədbirlərin görülməsində yalnız öz gücünə və cəsarətinə bel bağlayırdı. Lakin Heyvord yanındaki qızları əbəs yerə qorxutmaq istəmədiyinə görə, zahirən özünü çox sakit və xatircəm göstərməyə çalışdı və Maqua ilə səmimiyyətlə danışmağa başladı.

Mayor hindunu, yəqin ki, çox xoşuna gələn ləqəbile çağıraraq:

— Bic Tülükü yemir, — dedi. — Deyəsən onun qovurğası yaxşı qovurulmayıb, özü də bərkdir, eləmi? Qoy görüm bəlkə öz yemək ehtiyatımın içərisindən onun xoşuna gələn bir şey tapa bildim.

Maqua görünür mayorun azuqəsindən alıb yemək istəyirdi, buna görə də öz boş heybəsini zabitə uzatdı. Onların əlləri bir-birinə dəydi; bu zaman hindu heç bir pərtlik əlaməti göstərmədi və onun diqqətinin gərginliyi də əsla zəifləmədi. Lakin Heyvordun barmaqları Maquanın çılpaq dirsəyindən sürüşüb yuxarı keçdiykdə, Maqua bunun mənasını duyub dərhal mayorun əlini

geri itələdi, zil səslə qışqırdı, dönüb qaçıdı və cəngəllikdə göz-dən itdi. Bir saniyə belə keçməmiş Çinqaçuk kolluqdan çıxdı; bu hindunun bədəninə çəkilmiş rəngli naxışlar onu skeletə oxşadır. Mogikan bələdçi hindunun dalınca qaçıdı. Unkasın bağırıtışı eşidildi. Tez görünüb sənən alov meşəni işıqlandırdı, onun ardınca ovçu tüfəngindən atılan gülənin gurultusu gəldi.

V fəsil

Bələdçi hindunun qəflətən qaçması, onu təqib edənlərin vəhşi bağırıtları, hay-küy və çaxnaşma – bütün bunlar Heyvordu hey-rətə salmışdır; o bir anlığa keyiyib yerində qaldıqdan sonra, qaçan hindunu tutmaq lazıim olduğunu dərk etdi, özünü balaca talanın dövrəsindəki kolluğa verdi və qaçqını təqib edənlərə kömək etmək üçün yüyürüb getdi. Lakin o yüz yard belə yol getməmişdi ki, ağ ovçuya və onun iki dostuna rast gəldi; onlar qaçqını tuta bilməyib geri qayıldırlar.

Dunkan onlardan soruşdu:

– Nə üçün onu tutmaqdən ümidiñizi bu tezliklə kəsdiniz? O, dələduz yəqin ki, indi cəngəlliyyin bir yerində gizlənmişdir, onu tutmaq mümkündür. Nə qədər ki, o, ələ keçməmişdir, biz xatircəm ola bilmərik.

– Məgər bulud küləyə çata bilər? – deyə Şahingöz cavab verdi. – Mən o yaramazın qara ilan kimi sürüñə-sürüñə quru yarpaqların arasından xışıltı ilə necə keçdiyini eşitdim. Mən onu bax o şam ağacından o tərəfdə gördüm və ona cəld bir gullə atdım... Haray hara çatardı! Bunu da deyim ki, mən çox sərrast nişan almışdım və belə işlərdə çox ustayam. İndi siz o ağaca baxın. Onun yarpaqları qırmızı rəngə boyanmışdır. Amma hamı bilir ki, iyun ayında bu ağacın yarpaqları sarı olur!

– Yarpaqlar ona görə qızarır ki, Tülkünün qanına boyanmışdır. Tülkü yaralanmışdır. Deməli o, yıxılmışdır.

– Yox, yox, – deyə ovçu qəti surətdə etiraz etdi. – Mənim gül-ləm onu yalnız yalayıb keçdi, o da qaçıb əlimizdən çıxdı. Adamı

yüngülce yalayıb keçən güllə də mahmız kimidir: belə güllə yarası heç də qaçan adamın canını almır, əksinə onun bədənini qızışdırıb qırvaqlaşdırır, daha bərk qaçmasına kömək edir. Lakin belə qaçqın bir az yüyürdükdən sonra ayaq saxlayır.

– Biz dörd nəfərik, özümüz də sağlam və qüvvətliyik, düşmənimiz isə təkdir, həm də yaralanmışdır.

– Görünür siz canınızdan bezmisiniz? – deyə kəşfiyyatçı soruşdu. – Biz həmin Tülkünün dalınca düşsək, o bizi tezliklə öz yoldaşlarının tomahavklarının zərbəsi altına verər. Əlbəttə, quronların pusquda dayandıqları yerin yaxınlığında atəş açmaqla mən ağılsız iş görmüşəm. Axı mən özümü neçə saxlaya bilərdim?.. Olan olub-keçən keçib, dostlar, qalxın gedək, hiyləgər minqi azdırmağa çalışaq; yoxsa sabah bu vaxt bizim skalplarımız Monkalmin düşərgəsi qarşısında qurumağa qoyulacaqdır.

Təhlükə ilə üz-üzə gəlməkdən əsla qorxmayan bir adam kimi soyuqqanlılıqla Şahingözün etdiyi bu dəhşətli xəbərdarlıq Dunkana öz üzərinə götürdüyü vəzifənin nə qədər mühüm olduğunu xatırlatdı. O, meşənin tağları altında getdikcə qatılan qaranlığı öz baxışı ilə yarib keçməyə çalışaraq ətrafına göz gəzdirdi. İndi ona elə gəlirdi ki, onun aciz səfər yoldaşları olan qızlar tezliklə vəhşi düşmənlerin əlinə keçəcəklər, çünki bu düşmənələr onlara, inamlı və asanlıqla, heç bir maneəyə rast gəlmədən, basqın etmək üçün yırtıcı heyvanlar kimi qaranlığın düşməsini çoxdan gözləyirdilər.

Düzgün əks etməyən işiq Dunkanın qavrayış qabiliyyətini çasdırırdı, bu səbəbdən də onun həyəcana gəlmiş xəyalı tərpənən hər bir kolu, hər bir budağı adama oxşadırdı. Ona elə gəlirdi ki, budaqların arxasından qəzəbli, dəhşətli üzləri olan adamlar boyanıb baxır və onun dostlarının hər bir addımını çox diqqətlə izləyirlər.

Dunkan acızcəsinə:

– Bəs nə etməli? – deyə soruşdu. – Məni qoyub getməyin, dostlar, qoruduğum qızları müdafiə etmək üçün mənim yanında qalın. Özü də çəkinməyin: istədiyiniz mükafatı məndən tələb edin.

Lakin nə Şahingöz, nə də hindular köməyə çağırın bu qızğın imdad çağırışına fikir vermədilər. Onlar öz aralarında danışırdılar.

Doğrudur, onlar yavaş, demək olar ki, piçlıtı ilə söhbət edirdilər, lakin Heyvord kiçik döyüşünün; həyəcanlı səsini böyük həmsöhbətlərinin sakit danışığından asanlıqla fərqləndirə bilirdi. Görünür onlar yolcuların təhlükəsizliyini təmin etmək üçün müəyyən bir tədbir düşünürdülər. Onların nə barədə danışdıqlarını Dunkan, əlbəttə, bilmək istəyirdi, eyni zamanda onların ləng tərpənmələri də onu narahat edirdi; Dunkan bu təsadüfi yoldaşlarına lap yaxınlaşdı və onlara yenə də mükafat təklif etdi. Lakin ağ ovçu əliylə rədd cavabı verdi, sonra isə, öz-özünə danışmış kimi, ingiliscə dedi:

– Unkas haqlıdır, işə qarışmağımız bizi mötəbər sığnağımızdan həmişəlik məhrum etsə də, bu aciz qızları başlı-başına qoyub getmək bizə yaraşmaz. Hərgah siz özünüzlə apardığınız qızları ən təhlükəli ilanların zəhərli dişlərindən xilas etmək istəyirsinizsə, centlmen, yubanmayın və əsla tərəddüd etməyin.

– Bu qızları xilas etmək istədiyimə şübhə ola bilərmi?! Məgər mən sizə mükafat vəd etmədim?..

– Mənə pul təklif etməyin, – deyə Şahingöz xatircəmliliklə onun sözünü kəsdi. – Ola bilsin ki, siz öz vədinizi yerinə yetirmək üçün sağ qalmayacaqsınız, mənə isə verdiyiniz vəd, bəlkə da qismət olmadı. Mogikanlarla mən, birlikdə, sizi xilas etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Lakin əvvəlcə siz mənə iki şey vəd etməlisiniz, – bunu həm öz adınızdan, həm də dostlarınızın adından etməlisiniz. Yoxsa sizə kömək edə bilmərik, ancaq öz işimizi korlarıq.

– Deyin görüm hansı vədləri tələb edirsınız?

– Birinci: hər nə olursa-olsun siz dinməyəcəksiniz. İkinci: indi sizi bir sığınacağa aparacağıq, bu sığınacağın yerini heç kəsə, heç zaman deməyəcəksiniz.

– Qoyduğunuz şərtlərə əməl edərəm.

– Onda dalımcə gəlin! Yaralının ürəyi üçün qan damcıları nə qədər vacibdirse, vaxtin da bizim üçün bir o qədər böyük əhəmiyyəti vardır, amma biz vaxtı əbəs yerə itiririk.

Heyvord cəld öz səfər yoldaşlarının yanına getdi, yeni bələd-çinin kim olduğunu Koraya və Alisaya qısaca izah edib dedi ki, onlar heç bir şeydən qorxmamalıdırlar. Heyvordun bu sözləri baçıların canına qorxu saldı. Bununla belə, Heyvordun ciddiyyət və qətiyyətlə danışması, bəlkə də böyük təhlükənin fikri qızları gözlənilməyən və qeyri-adi bir çətinliyə hazırlaşmaq üçün ürəkləndirdi; onlar heç bir söz demədən və əsla yubanmadan Dunkanın köməyilə atdan düşüb cəld çaya tərəf getdilər.

Şahingöz səsini çıxarmadan əliylə qalanları da çaya tərəf çəğirdi. Sonra o dilləndi:

— Bəs atları neyləyək. Hərgah onları kəsib cəmdəklərini çaya at-saq, buna vaxtımız çox gedər. Atları burda qoyub getsək onda minqlər onları görüb tez başa düşərlər ki, atların yiyləri harada isə bu yaxınlardadır.

— İndi ki, belədir, atları burax meşəyə, — deyə Heyvord təklif etdi.

— Yox, yaxşısı, budur düşməni aldadaq. Qoy onlar elə xəyal etsinlər ki, bizə çatmaq üçün dalımızca çapa-çapa gəlməlidirlər. Bəli, bəli bu düşmənləri əlbəttə aldadar... Çinqaçkuk, kolluqda xışıldayan nədir?

— Daycadır.

— Bax onu öldürmək lazıim gələcəkdir, — deyə ovçu bildirdi və əlini daycanın yalına uzatdı, lakin dayça hürküb kənara sıçradı. — Unkas, sənin oxların kara gələr!

Ölümə məhkum edilən daycanın sahibi:

— Dayanın, — dedi; o biri adamların piçilti ilə danışmasına fikir verməyərək bu sözləri ucadan dedi: — Mənim Miriam atımın daycasına rəhm edin, o vəfali atın balasıdır, heç kəsə də pislik etməyib.

— İnsanlar öz canlarının hayına qaldıqda öz doğma qardaşlarına da meşə heyvanları kimi baxırlar. Hərgah cürət edib bir söz belə desəniz, sizi makuasların əlinə verərəm. Unkas, ox at, nə qədər gec deyil, tez buradan çıxaq gedək.

Boğunuq, zəhmlili səs yenicə kəsilmüşdi ki, yaralanmış dayça qabaq ayaqları üstünə qalxdı, sonra dizi üstə yixildi; Çinqaçkuk

bıçağı cəld daycanın boğazına çəkdi və onun cəmdəyini sürüyüb çaya saldı; çayın axarı daycanı üzü aşağı apardı. Bu, qəddarlıq olsa da, məhiyyət etibarilə son dərəcə vacib bir tədbir idi, bu, yolcuları çox qəmgin etdi.

Bütün bu hadisələri, yolcular xəyallarına gətirdikləri təhlükənin qəribə bir əlaməti hesab edirdilər; ağ ovçunun və mogikanların hər bir hərəkətində duyulan sakit, lakin dönməz qətiyyət yolcuların qəlbini döyündürən təhlükə hissini daha da artırırdı. Kora ilə Alisanın canına uçunma düşmüdü, onlar bir-birinə qışıldılardı, Heyvordun əli isə qoburundan çıxarılmış tapançaların birindən qeyri-iradi olaraq yapmışdı. Meşənin qaranlığı Heyvordu qızlardan divar kimi ayırdı.

Hindular, qorxub dartınan atların yüyənindən yapışib onları çaya tərəf apardılar.

Çayın sahilinə çatmağa az qaldıqda, mogikanlar atların başını döndərdilər və sıldırıım sahilin aşağı tərəfində gözdən itdilər; az sonra onlar atları suyun axarına qarşı baş yuxarı buraxdırılar. Bu zaman kəşfiyyatçı çayın lap yaxınlığındakı alçaq kolların budaqları altında gizlədilən və qayın ağacının qabıından qayırılmış qayığı çıxartdı və səssizcə, əliylə qızlara işarə edib qayığa minmələrini təklif etdi.

Qızlar terəddüd etmədən tabe oldular; onlar indi iti axan çayın sahilində qara bir hasar kimi yüksələn qati qaranlığı qorxa-qorxa göz gəzdirirdilər.

Kora və Alisa qayıga minən kimi, kəşfiyyatçı Heyvorda təklif etdi ki, suya girsin və köhnə qayığın bir yanından yapışsın; kəşfiyyatçının özü isə qayığın o biri yanından yapışdı. Beləliklə, onlar qayığı hələ bir müddət çayda itələyə-itləyə apardılar. Öldürülmüş daycanın qəm dəryasına batan sahibi, kədərlə halda onların dalınca gelirdi. Axşamın sükutunu yalnız qayıga və çayın içi ilə ehtiyatla gedən adamların ayaqlarına özünü toxuyan suyun şırıltısı pozurdu. Heyvord bütün ixtiyarı kəşfiyyatçıya vermişdi; o isə, suyun içindən dikələn daşlardan və çayın burulğanlarından keçmək üçün, lazıim gəldikcə, qayığı gah sahilə yaxınlaşdırır,

gah da sahildən uzaqlaşdırıldı; onun hər bir hərəkəti seçdiyi yola çox yaxşı bələd olduğunu sübut edirdi. Şahingöz hərdən bir ayaq saxlayırdı; belə dəqiqələrdə şəlalənin tədriclə güclənən boğuş uğultusu dərin sükut içərisində eşidilirdi. Kəşfiyyatçı çox diqqətlə ətrafa qulaq verərək mürgüləyən meşənin hər cür səsini eşitməyə çalışırı. O, meşənin tamamilə səssiz olduğunu və düşmənin yaxınlaşmasından heç bir əsər-əlamət olmadığını yəqin etdikdə yenə ehmallıca irəliləyirdi.

Nəhayət, Heyvordun gözləri yüksək sahilin suya saldığı çox qatı kölgədə qaralan bir şeyə sataşdı. Mayor onu Şahingözə göstərdi.

— Görürəm, — deyə kəşfiyyatçı arxayın cavab verdi. Suda gördüğünüz qaraltılar sizin atlarınızdır, onları mənim hindu yoldaşlarım çayın bu yerində gizlətmışlər. Suda heç bir iz qalmır, hətta belə bir qaranlıqda bayquşun da gözləri heç bir şey görə bilməzdi.

Çay, işi zirvələri olan uca qayaların arasından axıb keçirdi; qayaların biri lap qayığın üstünə sallanmışdı. Qayalarda bitən uca ağaclar sanki bax bu dəqiqə yixilib uçuruma düşəcəkdi... Ulduzların sayışdıqları tünd mavi səmanın fonunda çox çətinliklə sezilən bu qayaların və ağacların altında hər bir şey zil qara idi. Çay burada burulub başqa səmtə yönəlir, qabaq tərəfdə görünür, lap yaxınlığda isə su sanki diklənib göyə qalxır və dərin mağaralara şırıltı ilə töküldü, mağaralardan çıxan zəhmlı gurultu axşam havasının hər yerinə yayılırdı.

Atlar daşların arasında bitən seyrək kollara bağlanmışdı; onlar suyun içində dayanmışdılar və bütün gecəni bu vəziyyətdə bura-da qalmalı idilər.

Şahingöz Dunkana və onun səfər yoldaşlarına qayığın burun tərəfinə çəkilməyi təklif etdi, özü isə qayığın arxa tərəfində durub ayaq üstə elə düz dayandı ki, elə bil ağac qabığından qayırlan qayıqda deyil, daha möhkəm bir ağacdan qayırlılmış böyük gəminin göyərtəsində dayanmışdı. Hindular yavaşça kənara çəkildilər. Şahingöz əlindəki ağacı sahil qayasına dayayıb, qayığı sahildən çoşqun çayın lap ortasına itələdi. Qayığın hərəkətindən

əmələ gələn ləpələrlə çayın əks istiqamətindəki sürətli axın arasında başlanan qızığın mübarizə bir neçə dəqiqə davam etdi. Qayığın sərnişinləri çox həyəcanlı halda suya baxır, bu sıñq-salxaq qayığı aşırımaqdən qorxaraq, əllərini tərpətməyə və hətta dərindən nefəs almağa belə cəsarət etmirdilər.

Onlara təqrübən iyirmi dəfə elə gəlmışdı ki, burulğan bax bu dəqiqə onları fəlakətin qucağına atacaqdır, lakin sükançının bacarıqlı əli qayığa istiqamət verərək onu hər dəfə vaxtında döndərirdi. Ovçunun cəld hərəkəti, mümkün ola bilən təhlükədən qayığı hər dəfə qurtarırdı, belə anlarda gənc xanımlar ovçunun canını dişinə tutaraq son gücünü topladığını və çıxılmaz vəziyyətdə olduğunu zənn edirdilər. Alisa burulğanın qayığı birbaş şəlaləyə atacağını güman edib qorxudan yenə gözlərini yumduqda, qayıq suyun içində güclə görünən yastı və hamar daşın yanından sağ-salamat keçdi.

Heyvord Şahingözün mənzilbaşına çatdığını başa düşərək:

– İndi biz haradayıq? Bəs sonra nə edəcəyik? – deyə soruşdu.

Kəşfiyyatçı, suyun gurultu qopardığı bir şəraitdə yavaş danişmağın mənasız olduğunu bildiyi üçün ucadan cavab verdi:

– Bura Qlenndir. Ən əvvəl, biz gərək sahilə bacarıqla yanalaq, yoxsa qayıq çevrilər, siz isə su ilə üzə-üzə təzədən geriyə qayıdarsınız, əlbəttə, buraya gəldiyinizdən daha sürətlə gedərsiniz. Qaynayıb coşan çayda suyun axarına qarşı getmək çox çətindir; onu da bilin ki, ağac qabığından düzəldilən qatranlı qayığın beş adamı aparması çətin işdir. Siz bax bu qayaya qalxın, mən isə gedim mogikanları və azuqəni gətirim. Bolluq olduğu halda acliqdan əziyyət çəkməkdənsə, skalpsız yatmaq daha yaxşıdır.

Yolcuların axırıncısı daşa ayaq basıldıqda, uca boylu ovçunun qaraltısı suyun üzərindən keçdi və çayı bürüyən qatı qaranlıqda dərhal gözdən itdi. Başsız qalan yolculara acizlik güc gəldi; onlar bir neçə dəqiqə tərəddüd içində çəşib qaldılar; hər tərəfdən içərisinə gurultu və qıjılıtı ilə su axışib tökülən saysız-hesabsız mağaralardan birinə yrixılmaqdən qorxaraq, onlar kələ-kötür daşlara belə ayaq basmağa cəsarət etmirdilər. Lakin onlar çox gözləməli olmadılar; qayıq yenə alçaq, daşlı sahilə yan aldı; onu

gözləyənlərə elə gəldi ki, Şahingöz hələ mogikanların yanına çatmamış qayıq tez geri qayıtmışdır.

Heyvord gülə-gülə dedi:

— İndi bizim burada qalamız da var, qarnizonumuz da, azuqəmiz də. Biz Monkalmın özündən və müttəfiqlərindən əsla qorxmaya bilərik! Ay sayıq keşikçi mənə deyin görüm irokezlər adlandırdığınız vəhşi adamlar haqqında nə fikirdəsiniz?

— Mən irokezlər haqqında yaxşı bir şey deyə bilmərəm. Hərgəh general Webb namusu və vəfali hindular saxlamaq istəyirsə, bunları delavarlardan seçməlidir, acgöz, qaniçən, riyakar moquakları və oneidləri isə, öz altı qəbilə ittifaqı ilə birlikdə fransızlara verməlidir.

— Axı belə halda biz cəngavər adamları əlini ağdan-qaraya vurmayan dostlarla əvəz etməli olardıq. Eşitdiyimə görə, delavarlar öz tomahavklarını atmışlar və müharibədən aciz qadınlar kimi qorxurlar.

— Şeytan kimi hiylə işlədib, belə bir ittifaq bağlamağa vadar edən hollandiyalılara¹ və irokezlərə ar olsun! Amma mən iyirmi ildən bəridir ki, delavarları tanıyıram və hər kəs desə ki, delavarların damarlarında qorxaqlıq qanı axır, mən o adamı yalançı adlandıraram. Siz delavar qəbilələrini dəniz sahillərindən qovub uzaqlaşdırımissiniz, indi isə sizin başınızın altında yastıq qoymaq məqsədilə delavarlara böhtan atan və onların düşmənləri olan adamların dediklərinə inanmaq isteyirsiniz.

— Kim nə deyir-desin, mən indi aydın görünəm ki, sizin yoldaşlarınız igid və ehtiyatlı döyüşçülərdir. Onlardan biri bəlkə düşməni görə bilmış və ya düşmən haqqında bir şey öyrənmişdir?

— Hindunu görməzdən əvvəl iyini alırsan, — deyə Şahingöz cavab verdi və qayaya qalxıb öldürülülmüş maralı yerə atdı. — Mən minqləri güdərkən gözlərimə etibar etmirəm.

— Qulağınız sizə xəbər verirmi ki, onlar sığınağımızın yolunu tapmışlar?

¹ Nyu-York hollandiyalılar tərəfindən təsis edilmişdi.

– Doğrudur, bu düşərgəmiz mərd və cürətli insanlar üçün çox yaxşı bir qala ola bilər, amma bu sıqınağın yolunu düşmənlərin tapması xəbəri məni çox qəmgin edərdi. Amma, danmiram ki, atların yanından keçərkən onların bir-birinə qışılıb tir-tir əsdiklərini gördüm, elə bil ki, canavarların yaxında olduğunu hiss edirdilər; unutmayın ki, canavarlar öldürülmüş maralların artıq qalan ətini tapa bilecəklərini ümid edərək hinduların pusquda olduqları yerlərin dövrəsində gir-gir girlənirlər.

– Axı siz ayağınız altındaki maralı yaddan çıxarmışdınız! Vəhşi heyvanlar öldürdüyünüz daycanın iyini ala bilməzdilərmi? Bu nə səs-küydür, canım?

– Yazıq Miriam! – deyə David Hamut dilləndi. – Yazıq dayça vəhşi heyvanlara qismət imiş!

Birdən Davidin səsi suyun kəsilmək bilməyən gurultusuna qarışdı, David zəbur nəgməsini oxumağa başladı:

O, torpağa sərdi Misrin ilkini
İnsanların, vəhşilərin ilkini,
Ey firon bax sən ondakı cürətə,
Sağ əliylə saldı səni heyrətə.

– Daycanın ölümü sahibini çox kədərləndirir. Mən deyərdim ki, dilsiz-ağızsız, dostlarının qeydinə qalan bir şəxs yaxşı adamdır. Bəlkə də siz haqlısınız, – deyə Şahingöz Dunkanın sonuncu mülahizəsinə cavab verərək sözünə davam etdi, – hərgah sizin fikriniz doğrudursa, onda gəlin tez maralın ətini soyub sümüklərini çaya ataq. Yoxsa, vəhşi heyvan sürüsü tezliklə başımızın üstünü alıb ulaşmağa başlar; canavarlar dövrəmizdəki qayalarda dayanıb, hər tikə əti necə çeynəyib udduğumuza həsədlə və aqzözlükə baxarlar. İrokezlər bicdirlər, canavarların ulaşmasını eşidib o dəqiqə işdən xəbər tutarlar.

Şahingöz bu sözləri dedikdən sonra özünə lazım olan şeyləri səylə yiğişdirib yolcuların yanından keçib getdi. Mogikanlar da onun dalınca düşdülər; elə zənn etmək olardı ki, hindular ağ yoldaşlarının fikrini sezmişlər. Az sonra onların hər üçü bir-birinin dalınca gözdən itdi; sahildən bir neçə yard kənarda göylərə baş qaldıran qaranlıq sıldırıım qaya sanki onları uddu.

VI fəsil

Heyvord və onunla səfərə çıxmış qızlar öz bələdçilərinin anlaşılmaz bir surətdə yox olmaları barəsində təlaş içində düşünürdülər.

Yalnız Hamut heç bir şeyə əhəmiyyət vermirdi, bu dəqiqlikələrdə onu heç bir şey maraqlandırmırıdı. O, qayanın çıxıntısında oturmuşdu; bu zəbur müğənnisi tez-tez dərindən və iniltili ah çəkib öz daxili həyəcanını bürüzə verməsəydi, onun burada olması bilinməzdı.

Bu anda boğuq səslər eşidildi; buradan çox-çox uzaqlarda, yerin altında adamlar səs-səsə verib bir-birini çağırırdılar. Daşın üstündə oturmuş yolcuların gözlərinə birdən qüvvətli işıq düşdü. Onların qarşısında, kəşfiyyatçı ilə mogikanların bayaq girdikləri siğınağın sırrı açıldı.

Kəşfiyyatçı dar və dərin mağaranın o başında dayanmışdı; onun əlində bir dəstə alovlanan quru şam budağı var idi. Kəşfiyyatçının havanın təsirindən quruyub codlaşmış sərt üzünə və onun meşə geyiminə düşən alov işığı bu adama qəribə romantik bir vəhşi görkəmi verirdi. Halbuki adı gündüz işığında onun yalnız qeyri-adi libası, qamətinin sabitliyi, bir də üzündə əks olunan sayıqlığı və sadəqəlbliliyi hər kəsi heyran edərdi. Unkas kəşfiyyatçıdan bir az aralı, mağaranın yolunun ağızında dayanmışdı. Bu gənc hindunun qıvrıq, cəld və sərbəst hərəkətləri yolcuların nəzərindən yayılmırıdı. Onun əynində saçaklı haşiyəsi olan yaşıl ovçu donu var idi, lakin başı açıq idi; buna görə də müşahidəçi onun həm zəhmlı, həm də sakit gözlərinin parlıltısına, boyalarla eybəcər şəklə salınmamış və cürətli ifadəsi olan vüqarlı üzünə, alicənablılığını hiss etdirən açıq alnınə, təpəsinədək ülgüclə qırılxılmış və bir çəngə uzun saçı bəzək kimi sallanan başının qəşəng formasına tamaşa edə bilərdi. Dunkan, David və qızlar birinci dəfə idi ki, Unkası yaxından görüb ona diqqətlə baxırdılar. Alisa gənc mogikanın mərd üzünə və vüqarlı boy-buxununa elə diqqətlə tamaşa edirdi ki, sanki qədim yunanlar tərəfindən yaradılmış və indi möcüzə nəticəsində canlanmış olan çox bahalı bir heykəli nəzərdən keçirirdi. Alisa piçıldayaraq:

– Mən xatircəm yata bilərəm, – dedi, – çünki bilirəm məni yəqin çox alicənab olan belə bir cəsur keşikçi qoruyur. Dunkan, mən əminəm ki, tez-tez eşitdiyimiz və oxuduğumuz qəddar qətlərə və əzablı işgəncələrə Unkas kimi adamlar yol verməzlər.

– Sizin bu fikrinizə şərikəm, Alisa, – deyə Heyvord cavab verdi. – Mənə də elə gəlir ki, belə alın və belə gözlər yalnız qorxu hissi oyada bilər, lakin bunların sahibi aldatmağı bacarmaz. Bununla belə biz yanlış fikirlərə düşməməliyik, biz güman etməliyik ki, Unkas dərisi qırmızı olan adamların xeyirxahlıq hesab etdikləri hərəkətlərin çörçivəsindən kənara çıxmayaqdır. Bunu da deyim ki, ağ adamların da, hinduların da arasında çox yaxşı və hörmətə layiq insanlara rast gəlmək olur. Buna görə də ümidvarlıq ki, bu gənc mogikan bizi peşman etməyəcək, zahiri görünüşünün aldadıcı olmadığını, üzdə bir, daxildə isə başqa bir şəxsiyyət olmadığını, doğrudan da igid və daimi dostumuz olduğunu sübut edəcəkdir.

– İndi, mayor Heyvord özünə layiq olan kimi danışır, – deyə Kora söhbətə qoşuldu. – Kim təbiətin bu xilqətinə baxanda onun dərisinin rəngini yadına salar!

Darıxdırıcı sükut çox çəkmədi, onu kəşfiyyatçı pozaraq, yoluclarala mağaraya girməyi təklif etdi. O dedi:

– Alov çox güclənir, yəqin ki, siğnağımızın yerini minqlərə göstərəcəkdir. Unkas adyali sal aşağı, qoy işığın qabağını kəssin... Buyurun yeyin! Əlbəttə, qarşınızda kral ordusunun mayorusuna layiq olan axşam süfrəsi açılmamışdır, amma mən hətta heç bir ədviyyat vurulmadan çiy əti bir çox hərbi xidmətçilərin məmnuniyyətlə necə yediklərini görmüşəm. Bizim isə duzumuz da vardır. Bax sassafrasın¹ yenicə qırılmış budaqlarını buraya döşəyin, qoy xanımlar onların üstündə otursunlar. Əlbəttə, bu üzünə donuz dərisi çəkilən stullar deyildir, lakin budaqların iyi çöl donuzunun və ya hər hansı bir başqa donuzun iyindən daha xoşdur... Hə, dostum daycanın fikrini çəkməyin; onun heç bir

¹ Sassafras – dəfnə bitgiləri qəbilindən olan ağacdır.

günahı yox idi; hələ dünyanın dərd-qəmini də çəkməmişdi. Ölüm onu bir çox əziyyətlərdən, belinin sıyrılmasından, ayaqlarının yorulub heydən düşməsindən xilas etdi...

Bu zaman Unkas kəşfiyyatçının əmrini yerinə yetirdi.

Şahingöz səsini kəsdi, indi şəlalənin gurultusu uzaqdan gələn göy gurultusuna oxşayırdı.

– Bu mağarada qalmaq təhlükəli deyilmi? – deyə Heyvord soruşdu. – Burada qalsaq, qəflətən bizə basqın etməzlərmi? Özünüz baxın, bircə nəfər mağaranın ağızını kəsdirsə, hamımız diri-dir onun əlinə keçərik.

Qaranlıqdan, ölüm kabusuna oxşayan bir qaraltı çıxıb kəşfiyyatçının yanında dayandı, yanın kösöv götürüb dar mağaranın uzaq guşələrinə işıq saldı. Bu qorxunc məxluq görünərkən Alisa qışkırdı, hətta cürətli Kora da sıçrayıb yerindən qalxdı. Lakin Heyvord qızlara ürək-dirək verib dedi ki, burada yad adam yoxdur, gördükleri şəxs isə onların bələdçisi Çinqaçkukdur. Hindu ikinci pərdəni qaldıraraq mağaradan bayıra çıxməq üçün daha bir yol olduğunu göstərdi. Sonra o alovlanan budaqları əlində tutub qayanın içindən keçən dar yol ilə o biri kahaya getdi; bu da birinci mağaranın lap eyni idi.

Şahingöz gülə-gülə dedi:

– Bizim kimi – mən və Çinqaçkuk kimi – qəribə tülkülləri təkcə bir yolu olan yuvada tutmaq hər vaxt mümkün olmur. Bizim bu mağara çox etibarlı yerdir. Qayalar qara əhəng daşından ibarətdir, bu daşlar isə məlum olduğu kimi çox yumşaq olur. Əvvəller şəlalə indiki yerindən bir neçə yard aşağıdan töküldü, buna görə də mənim fikrimcə vaxtilə bu şəlalə Qudzonun ən yaxşı yerlərində olduğu kimi sakit, lal axmışdır. İllər keçdikcə bu yerlər çox dəyişilmişdir. Qayalarda çoxlu yarğanlar əmələ gəlmışdır. Bəzi yerlərin daşı o biri yerlərin daşından daha yumşaqdır. Buna görə də belə qayalarda su dərin cuxurlar oyub açmışdır; su qayaların bəzilərini uçurmuş, bəzilərini yarıb parçalampılmışdır, bu səbəbdəndir ki, indiki şəlalələrin nə gözəlliyi var, nə də gücü.

– Bəs biz indi haradayıq? – deyə Heyvord soruşdu.

– Vaxtilə şəlalənin coşub töküldüyü yerin yaxınlığındayıq.

Hər iki yanımızdakı qayaların daşı yumşaq imiş, buna görə də qızğın su bax bu iki balaca mağaranı oyub bizim üçün gözəl sıçı-naq düzəltmiş, özünü sağa və sola vura-vura öz yatağının ortasını üzə çıxarmışdır, indi keçmiş şəlalənin yatağı balaca quru ada-cığa çevrilmişdir.

– Deməli biz adadayıq, eləmi?

– Bəli, sağımız da, solumuz da şəlalədir. Bizdən yuxarıda da, aşağıda da çay axır. Gündüz vaxtı qayaya çıxıb suyun qəribə əməllərinə tamaşa etməyi sizə məsləhət görüürəm. Su yuxarıdan sərsəm sıçrayışlarla tökülür. Bəzən sıçrayıb qabağa gedir, bəzən yavaş-yavaş axıb gəlir; bir yerdə mayallaq aşır, o biri yerdə sakitcə burulub gedir; bir yerdə qar kimi ağappaqdır, o biri yerdə ot kimi yamyaşıl görünür; gah balaca çay kimi qıjıdaya-qıjıdaya oxuyur, gah da sakitləşmək bilməyən burulgana çevirilir və daş qayaları yumşaq gil kimi oyur. Bilməlisiniz ki, xanım qızlar, çayın zərif şırnaqlarının əmələ gətirdiyi naxışlarla müqayisədə sizin boynunuza sarıldığıınız zərif parça kobud tora oxşar. Çay doyunca dəlilik edib yorulduğdan sonra yoluna sakitcə davam edir və öz suyunun dəniz suyuna qovuşdurur.

Qlenn şəlalələrinin bu şəkildə təsvir edilməsi yolcuları əlçat-maz yerə sığındıqlarına inandırdı və onlar bu qəribə yerin gözəlliyyinə tamaşa etməyə başladılar. Sonra hamı zəruri bir işdən yapışmağı – axşam yeməyi hazırlamağı qət etdi.

Unkas Koraya və Alisaya əlindən gələn qədər qulluq edirdi.

Unkasın üzündə iftixar hissilə mehribanlığın əlaqələnmiş bir şəkildə təzahür etməsi Heyvorda çox xoş gəlirdi; Heyvord bilirdi ki, bu cür qulluq göstərmək hindularda adət deyildir. Lakin qonaqpərvərlik qaydaları hindular arasında müqəddəs sayılır, buna görə də döyüşü ləyaqətinin ciddi qanunlarından Unkasın bir qədər kənara çıxmamasına, Çinqaçkukun acığı tutmurdu.

Bu vaxt diqqətli müşahidəçi başa düşə bilərdi ki, Unkas qızları heç də bir gözdə görmür. Məsələn, Alisaya qabda su və ya

taxta nimçədə bir parça ət gətirib verərkən yalnız nəzakət göstərirdi; Alisanın qarasaçlı bacısına isə bu xidməti göstərərkən gənc mogikan gözlərini bu qızın gözəl, cazibəli üzündən uzun müddət çəkə bilmirdi. Unkas bacıların diqqətini özünə cəlb etmək üçün onlarla bir-iki dəfə danışmalı oldu. Belə halda Unkas hər dəfə, ingilis dilini yaxşı bilməsə də, ingiliscə danışır və öz fikrini başa sala bilirdi. Unkasın yoğun səsi tələffüz etdiyi ingilis sözlərinə xüsusi bir ahəng verirdi. Kora və Alisa onunla bir neçə kəlmə danışdır, bunun nəticəsində qızlarla gənc mogikan arasında səmimi, dostluq münasibətinə oxşayan bir əlaqə yarandı.

Çinqaçkuk tonqal alovunun saldığı işiq dairəsinin yaxınlığında səssiz-səmirsiz, təşəxxüsələ oturmuşdu; Çinqaçkukun qəzəbli, sərt üzündə indi aydın bir xatircəmlik ifadəsi görünürdü. Ondan fərqli olaraq Şahingöz çox nigaran idi. Bu kəşfiyyatçının oynaq baxışı bir an belə dayanmadan ətrafi seyr edirdi.

Şahingöz zövq ala-alə yeyib-içirdi, hədsiz sayıqlığı və ehiyyatlı olmayı isə bir an belə unutmurdur. Bu ovçu su ilə dolu qabı və ya qizardılmış bir tikə əti götürərkən əli havada hərəkətsiz vəziyyətdə donub qalır, özü isə başını gah bu tərəfə, gah da o biri tərəfə döndərir, sanki uzaqdan gələn zəif səslərə qulaq verirdi; təqrübən iyirmi dəfə belə oldu.

Müğənni Şahingözün aşpazlığını çox bəyənirdi; Şahingöz yarpaqların altından şərabla dolu balaca bir çəllək çıxarıb müğənniyə müraciət etdi:

– Dostum, bu üzüm şirəsinin dadına baxın, bu dayça haqqında bütün dərdinizi dağıdar və könlünüüzü açar. Dostluğumuzun şərəfinə içirəm və ümidvaram ki, yazıq atcığazın ölümü aramızda kin və nifrətə səbəb olmayacaqdır. Adınız nədir?

– Hamut, David Hamut, – deyə mahnı müəllimi cavab verdi və çoxlu ədvayıyyat qatılmış ləzzətli içki ilə qəmini dağıtmayı qöt etdi.

– Bu çox gözəl addır, yəqin ki, bu adı sizə yaxşı, namuslu ata-ananız qoymuşdur. Doğrudur, ad qoymaqda xristianların ix-tiraçılığı hinduların məharətli adətlərinə əsla çata bilməz, bununla belə mən ingilis adlarını sevirəm. Ömrümdə rast gəldiyim

ən qorxaq adamın adı Aslan, arvadının adı isə Peşens (səbr) idi, halbuki bu xanım, maralın bir sajen belə yol qaçmasına sərf etdiyi vaxtdan da az bir müddət ərzində ağızına gələn saysız-hesabsız pis sözlər danişardı. hindularda ad şərəfli şeydir. Hindu, adətən özünə yaraşan bir ləqəb seçilir. Çinqaçkuk “böyük ilan” deməkdir, lakin onun adı heç də göstərmir ki, bu adam doğrudan da iləndir, yox, Çinqaçkukun adı göstərir ki, bu adam insan təbiətinin hər üzünə yaxşıca bələddir, onun bütün kələkbazählığını və vəfa-sızlığını bilir; özü də danişmağı sevməz; öz düşmənlərinə, onların əsla gözləmədikləri anlarda zərbə endirməyi bacarır. Bəs sizin peşəniz nədir?

– Mən nəcib zəburu avazla oxumağı öyrədən ləyaqətsiz bir müəlliməm.

– Belə de!

– Mən gənc konnektikutlılara¹ mahni öyrədirəm.

– Əlbəttə, siz daha yaxşı peşə seçə bilərdiniz. Bu küçükler də, meşələrdə həddindən çox gülüb oxuyurlar, halbuki pusquda duran tülükü kimi cıqqırlarını belə çıxarmadan yerlərində oturma-lıdırlar. Heç olmasa tüfəng atmağı bilirsinizmi?

– Allaha çox şükür olsun ki, ömrümdə hələ ölüm silahını əlimə almamışam.

– Bəlkə siz suların axdığı yolları kağız üzərində göstərməyi, dağların və səhraların şəklini kağıza çəkməyi bacarırsınız?

– Yox, bu mənim işim deyil.

– Sizin elə qıçlarınız vardır ki, uzun bir yolu çox qısalda bilər. Mənən elə gəlir ki, general sizi iş dalınca göndərir, doğrudurmu?

– Heç vaxt. Mən ancaq öz şərəfli peşəmlə məşğul oluram, yəni adamlara kilsə musiqisi öyrədirəm. Şahingöz:

– Çox qəribə peşədir, – deyib güldü, – yamsılayan quş kimi insanın boğazından çıxan hər cür cir və yoğun səsləri, bütün ömür boyu təkrar etmək qəribə peşədir! Onu da deyim ki, dostum, nəgmə oxumaq sizin istedadınızdır, atıcılıq məharətini və ya hər hansı bir başqa bacarığı pisləməyə heç kəsin cürəti çat-

¹ Konnektikut - Nyu-York koloniyası ilə həmsərhəd olan mahal.

madiğı kimi sizin də bu istedadınızı pisləməyə heç kəsin haqqı yoxdur. İndi siz də öz bacarığınızı göstərin!

— Sizin bu xahişinizi böyük şadlıqla yerinə yetirərəm — deyə Hamut cavab verdi.

O, dəmir sağanaqlı eynəyini düzəldib, sevdiyi kitabçanı çıxaraq dərhal Alisaya uzatdı.

Alisa gülümsədi, Heyvordun üzünə baxdı, çəşib, qalaraq qızardı və nə edəcəyini bilmədi.

Cavan zabit isə onun qulağına piçıldayaraq:

— Utanmayın, — dedi.

Alisa oxumağa hazırlaşdı; David qaçqınların vəziyyətinə uyğun olan bir himn seçdi. Kora da bacısı ilə səs-səsə verib oxumaq istədi. Metodist¹ David qabaqcadan öz kamertonu² ilə oxuyanlara ton verdi.

Təntənəli melodiya ətrafa yayıldı; bəzən, qızlar başlarını kitaba tərəf əyir, öz nazik səslərini ucaldır, bəzən də yavaşıdırıdalar, suyun şiriltisi isə belə hallarda mahnı oxuyanlara züy tuturdu. David öz fitri zövqünə və sərrast qavrayış qabiliyyətinə əsaslanaraq, oxuyanlara rəhbərlik edirdi. O, səsini mağaranın böyüklüğünə görə çıxarırdı; onlar oxuduqca mağaranın hər bir çatı, hər bir cuxuru ürəkdən gələn səslərlə dolurdu. Hindu qaya-lara gözlerini elə bir diqqətlə zilləmişdi ki, elə bil onun gözləri də daşa dönmüşdü.

Kəşfiyyatçı əlini çənəsinə dayayaraq bir kənarda oturmuşdu. O, əvvəlcə mahnı oxuyanlara fikir vermirdi, lakin onun qaş-qabağı yavaş-yavaş açılmağa başladı. Kim bilir, bəlkə də ovçu mahnı səsini eşidərkən, uşaqlığını, anasının bu cür zəbur mahnilarını oxuduğu günləri yadına salırdı. Bu meşə sakininin daim hərəkətdə olan gözləri yaşardı, havanın təsirindən quruyub codlaşan yanaqlarından göz yaşları axdı. Mahnı getdikcə yavaşıyır-dı; adətən adam, bayaqdan bəri musiqi sədalarına qulaq asarkən

¹ Metodistlər - başlıca olaraq ABŞ, Kanada və İngiltərədə olan protestant məz-həbindən birinin tərəfdarları.

² Kamerton - çalğı alətlərini kökləmək üçün səsindən istifadə edilən kiçik polad alət.

aldığı həzzin bu dəqiqə qurtaracağını dərk edirmiş kimi, belə səsə çox diqqətlə qulaq verir. Birdən qışqırıq səsi eşidildi; bu, nə insan bağırtısına, nə də yer üzündə mövcud olan hər hansı bir başqa canının qışqırığına oxşayırıldı; bu səs, havanı yarıb nəinki mağaranın bütün guşələrinə yayıldı; həm də insan qəlbinin dərinliklərinə nüfuz etdi. Bundan sonra dərin bir sükut başlandı; elə bil hətta Qlenn çayının suyu da bu dəhşətdən qorxub dayandı. Bayaqdan keyləşmiş Alisa özünə gələrək piçilti ilə:

– Bu nədir? – deyə soruşdu.

– Bu nədir? – deyə Dunkan da bərkdən soruşdu.

Nə Şahingöz, nə də hindular cavab vermədilər. Onlar səs gələn tərəfə hələ qulaq verirdilər, çünki fəryad səsinin yəqin yenə təkrar olunmasını gözləyirdilər. Bu səsə çox təəccüb etdiklərini onların üzündən sezmək olardı. Nəhayət, onlar öz aralarında delavarca tez-tez və çox ciddi danışmağa başladılar. Onların söhbəti qurtardıqdan sonra Unkas mağaranın gizli yolundan ehtiyatla bayıra çıxdı. O, getdikdən sonra kəşfiyyatçı yenə ingiliscə danışmağa başladı:

– Biz otuz ildən çoxdur ki, bu meşələri qarış-qarış bələdləşmişik, amma bizim heç birimiz deyə bilməz ki, bu səs nə idi. Mən elə bilirdim ki, mənim qulaqlarım hinduların bütün bağırtılarına, bütün heyvan səslərinə bələddir, amma indi görürəm ki, mən lovğa, özünə qürrələnən bir uşaqmışam.

– Məgər bu səs döyüşcülərin çağırış səsi deyildi, məgər onlar düşməni qorxutmağa çalışarkən belə bağırırlar? – deyə Kora soruşdu və çox xatircəmliklə üzünə örtük salmağa başladı, onun təşvişə düşmüş balaca bacısında isə belə xatircəmlik hiss edilmirdi.

– Yox, yox, indi eşitdiyimiz səs adamın bağrını yaran çox qorxulu bir səs idi, onda nə isə qeyri-təbii bir şey hiss edilirdi. Hərgah siz hinduların döyüşə çağırılan haray səsini heç olmasa bircə dəfə eşitmış olsaydınız, sonralar bu səsi eşidərken dərhal tanıyardınız və onu heç bir başqa səsə oxşatmadınız... Nə xəbər gətirmisən, Unkas? – deyə kəşfiyyatçı mağaraya qayıdan gənc mogikana yenə delavarca müraciət etdi. – De görüm nə gördün? Bizim ocağımızın işığı bayırdan görünmüür ki?

Eyni ləhcədə qısaca cavab verildi, yəqin ki, bu yox cavabı idi.

Sonra Şahingöz narazı halda başını bulayaraq ingiliscə sözünə davam etdi:

– Heç bir şey görünmür. Bizim düşərgəmiz hələlik heç kimə məlum deyildir. Xanım qızlar, o biri mağaraya keçin, çalışın ki, yuxuya gedəsiniz, çünki siz dincəlməlisiniz. Biz hələ günəş doğmazdan çox qabaq buradan çıxıb yola düşəcəyik, minqləri yuxuya verib Eduard fortuna çatmaq üçün tələsməli olacağıq.

Kora bu təklifə o qədər arxayınlıqla əməl etdi ki, ondan daha qorxaq olan Alisa da yerindən durub bacısının dalınca getməyə məcbur oldu. Lakin, o, mağaradan çıxarkən piçiltıyla Dunkandan xahiş etdi ki, onların yanınca getsin.

Unkas bacılara yol göstərmək üçün pərdəni qaldırdı, qızlar Unkasın bu qayğıkeşliyinə görə minnətdarlıq etmək üçün dönüb ona baxdıqda gördülər ki, kəşfiyyatçı sönübü qaralmaqdə olan ocağın qıraqında yenidən oturmuş, başını aşağı əyərək qollarının üstünə qoymuşdu. Yəqin axşam nəğməsini yarımcıq qoyan anlaşılmaz səsin mahiyyətini başa düşmək üçün dərin fikrə getmişdi.

Heyvord yanan şam budağını götürdü və qızların gecələməli olduqları dar mağaraya bu məşəl ilə zəif işiq saldı. Dunkan bu məşəli daşların yarığına bənd edib bacılara yaxınlaşdı; onlar Eduard fromundan çıxdıqları vaxtdan bəri birinci dəfə idi ki, Dunkanla təklikdə qalırdılar.

Alisa ona müraciətlə:

– Yanımızdan getməyin, Dunkan, – deyə xahiş etdi, – Bu qorxulu yerdə gözümüzə yuxu getməz, bayaq eşitdiyimiz dəhşətli fəryad səsi hələ də qulaqlarımızda cingildəyir, buna görə belə yerdə heç tək qala bilmərik.

– Əvvəlcə yoxlayıb görək bu qalada qalmaq tamamilə qorxusuzdurmu, sonra isə o biri məsələlərdən danışarıq, – deyə Heyvord cavab verdi.

O, mağaranın lap o başına, qalın adyalla örtülmüş ağızına yaxınlaşdı, adyalı qaldırıb şəlalələrdən sərinlik gətirən təmiz küləkli hava ilə dərindən nəfəs aldı. Çayın ən yaxın qolu axar suyun yumşaq daşı oyub əmələ gətirdiyi dar və dərin dərədən sürətlə

keçirdi. Su gənc zabitin lap ayağının altından axırdı və ona elə gəlirdi ki, su bu tərəfdən onları çox yaxşı qoruyur.

Sonra Dunkan sözünə davam edərək:

– Təbiət özü burada keçilməz bir sədd yaratmışdır, – deyib sıldırıq qayanın altında qaralan çayı göstərdi və pərdəni saldı; – siz özünü də yaxşı bilirsiniz ki, namuslu, sədaqətli adamlar keşiyimizi çəkirlər. Deməli, buna görə də bizim Şahingözün məsləhətinə qulaq asıb burada xatircəm yata bilərsiniz. Əminəm ki, Kora mənim fikrimə şəriq olacaq və deyəcəkdir ki, hər ikinizə yatmaq vacibdir.

Böyük bacı dillənərək:

– Kora sizin fikrinizə şəriq ola bilər, lakin əslində bunu təsdiq etməz, – deyə öz rəyini bildirdi. – Hərgah biz indiyədək heç kəsin başa düşmədiyi bayaqqı dəhşətli bağırlığını eşitməsəydik belə, burada yenə də çox çətinliklə yuxuya gedərdik. Siz özünü deyin, Heyvord, təhlükələrlə dolu olan belə bir yerdə qızlarının başına nələr gəldiyindən xəbəri olmayan atanın necə nigarançılıq çəkib narahat olduğunu qızları unuda bilərmi?

– Atanız hərbi adamdır. Doğrudur o, meşələrin çox təhlükəli olduğunu bilir, lakin ona bu da məlumdur ki, meşələrdə daldalanmağa münasib yerlər vardır.

Alisa ağlaya-ağlaya:

– Yaziq atam mənim axmaq və gülünc hərəkətlərimə nə qədər güzəştə gedir və səbirlə dözürdü! – dedi. – O, mənim bütün arzularımı nə qədər dərin məhəbbət hissi ilə yerinə yetirirdi. Kora, sənə deməliyəm ki, biz belə bir səfərə çıxmaqla ağılsız iş görmüşük.

– Belə bir qorxulu vaxtda atamızın yanına getməyimizə onun icazə verməsini təkidlə tələb edərkən bəlkə də düşüncəsizlik etmişəm, lakin mən ona sübut etmək istəyirdim ki, başqaları ona nə qədər laqeydilik göstərsələr də, övladları ona sədaqətlidirlər.

Heyvord müləyimliklə dedi:

– Atanız, Eduard fortuna gəlmək fikrində olduğunuzu eşitdikdə onun qəlbində qorxu hissi ilə məhəbbət hissi arasında amansız mübarizə başlandı və axırda məhəbbət qalib gəldi. “Mən

onlara mane olmaq istəmirəm, Dunkan, – deyə o bildirdi. – Kaş kralımızın bütün müdafiəçiləri də Koranın yarısı qədər cürətlə olaydılar”.

– Heyvord, bəs atam mənim haqqımda bir söz demədi? – deyə Alisa qısqanccasına, lakin müləyimliklə soruşdu. – Əminəm ki, atam öz balaca Elsisini tamam unuda bilməzdi...

– Əlbəttə, yox, – deyə gənc zabit cavab verdi. – O öz ata məhəbbətini sizə verdiyi min cür nəvazişli adlarla bürüzə verirdi; əlbəttə, bunları təkrar etməyə mənim cürətim çatmaz, amma başa düşürəm ki, siz belə adlara tamamilə layiqsiniz. Bir dəfə o, dedi ki...

Dunkan dərhal səsini kəsdi, çünki bayaqkı dəhşətli fəryad səsi yenə eşidildi və bundan sonra yenə ürəksixici dərin bir sükut başlandı; hamı bu dəhşətli bağırının yenə eşidiləcəyini qorxa-qorxa gözləyərək bir-birinin üzünə baxırdı. Nəhayət, kəşfiyyatçı mağaranın ağızında göründü; bu sırlı səs haqqında fikirləşəndən bəri kəşfiyyatçının üzündəki sərtliyin yerini inamsızlıq ifadəsi tutmuşdu, çünki bu bağırını yəqin ki, labüb bir təhlükənin əlaməti hesab edirdi; belə bir təhlükə qarşısında kəşfiyyatçının zirəkliyi və təcrübəli olması da kara gəlmirdi.

VII fəsil

Şahingöz dedi:

– Hərgah burada qalsaq, bizim öz xeyrimizə olan bayaqkı xəbərdarlıqla hesablaşmamış olarıq. Qoy bu zərif məxluqlar mağarada qalsınlar, biz isə, yəni mən və mogikanlar gedib qayada keşik çəkərik. Elə bilirom ki, mayor da bizə qoşular.

– Məgər təhlükə yaxınlaşır? – deyə Kora soruşdu.

Kəşfiyyatçı təşəxxüsələ dedi:

– Xanımlar, ölüm-dirim məsələsi öz sayılığindan asılı olan bir adam həmişə hər şeyə diqqətlə qulaq verir; mən də otuz il-dən çoxdur ki, meşənin hər cür səslərinə qulaq vermİŞəm. Nə bəbirlərin xorultusu, nə səs yamsılayan quşun fit çalması, nə də

hiyləgər minqlərin bağırtısı məni aldada bilməz, mən bu səslərə çox yaxşı bələdəm. Mən meşənin ağır dərdə düşən adam kimi necə inildədiyini də eşitmışəm; qığlıcımlar səpələyə-səpələyə ilan kimi qırırlan və havanı yanan budaqların xışiltisi ilə doldurən ildirimin gurultusunu da eşitmışəm. İndi isə nə mogikanlar, nə də mən – heç birimiz – bayaqkı bağırtının nə olduğunu başa düşə bilmirik. Buna görə də bizim fikrimizcə, eşitdiyimiz fəryad bizi ayıltmaq üçün göylərin göndərdiyi səs idi.

Heyvord:

– Qəribədir, – dedi və bayaq mağaraya girərkən daşın üstünə qoyduğu tapançalarını götürdü. – Bu fəryad səsi istər əmin-amanlıq əlaməti olsun, istərsə də döyüşə çağırın bir səs olsun, hər halda biz bu səsin haradan gəldiyini tapıb öyrənməliyik. Gedin, dostum, mən də sizin dalınızca gəlirəm.

Ağır kaha havasından açıqlığa çıxdıqda və şəlalələrin, burulğanların üzərində yüksələn qıvrıqlaşdırıcı sərin təmiz hava ilə nəfəs alındıqda hamı heyrətə gəldi. Çayın üstündən əsib keçən güclü külək sanki suyun gurultusunu gətirib kahalara doldurdu, kahalardan isə, uzaq darların arxasından gələn göy gurultusuna oxşayan və heç kəsilmək bilməyən uğultu səsi eşidilirdi. Ay üfüqdən aralanıb xeyli yüksəyə qalxmışdı, onun işığı çayın bəzi yerlərində suya düşüb bərq vururdu; adamların durduqları yerdə qayani çən bürümüşdü. Tam tənhalıqda, gecə vaxtı olduğu kimi, hər yer dərin bir səssizlik içinde idi, yalnız qayalardan şırlıtı ilə tökülen suyun uğultusu və bir də şiddətli küləyin viyiltisi eşidilirdi. Adamlar qarşidakı sahildə hər hansı bir həyat əlamətini görmək və onun köməyilə bayaqkı dəhşətli səsin mənasını başa düşmək üçün nahaq yerə gözlərini oraya zilləmişdilər. Ayın donuq, zəif işığı, həyəcan keçirən adamların gərgin bir vəziyyətdə zillənən gözlərini çasdırırdı, buna görə də onlar yalnız çılpaq qayaları və bir də hərəkətsiz ağacları görə bilirdilər.

Dunkan piçıldadı:

– Axşam sakit və gözəl olsa da, o qədər qaranlıqdır ki, heç bir şey görünmüür. Başqa bir vaxt olsayıdı təbiətin bu tənha guşəsinin

mənzərəsinə məmnuniyyətlə tamaşa edərdik, Kora! Təsəvvür edin ki, siz tamamilə təhlükəsiz bir yerdəsiniz, ola bilsin ki...

— Qulaq asın, — deyə Alisa onun sözünü kəsdi.

Lakin, mayorun sözünü kəsmək üçün Alisanın göstərdiyi cəhd əbəs idi, çünkü onsuz da bayaqkı bağırtı yenidən eşidildi və mayor bilaixtiyar səsini kəsməyə məcbur oldu. Görünür, bu səs çayın yatağından qalxmışdı. O, çayı hər iki tərəfdən məngənə kimi araya alan qayaların arasından çıxıb havada əks etdikdən sonra meşəyə yayıldı və uzaqlarda batdı.

Bu dəhşətli fəryadın əks-sədası meşənin dərinliklərində batıb kəsildikdə Şahingöz:

— Belə bağırtiya nə ad vermək olar? — deyə soruşdu. Kim bunun nə olduğunu başa düşürsə, qoy öz fikrini desin. Mən isə bunu, qeyri-təbii bir hadisə hesab edirəm.

— Belə halda burada sizi başa sala bilən adam tapılar, — deyə Dunkan cavab verdi. — Belə bağırtı səsləri mənə çox yaxşı tanışdır, çünkü mən bunları hər bir əsgərin tez-tez rast gəldiyi bir şəraitdə döyüş meydanında çox eşitmişəm. Bu eşitdiyimiz səs at bağırtısıdır. Bəzən atı bu cür bağırmağa onun bədəninin bərk ağrımı, bəzən də gördüyü dəhşət vadar edir. Yəqin ki, mənim atım yırtıcı heyvanlara qismət olmuşdur, ya da bu at təhlükə görür, lakin bu təhlükədən canını qurtara bilmir. Nə qədər ki, mən mağaradaydım, bu bağırtının nə olduğunu başa düşə bilmirdim, elə ki, açıq havaya çıxdım, bu səsin mahiyətini yanlışmadan anlaya bildim.

Kəşfiyyatçı və onun yoldaşları Dunkanın verdiyi sadəcə izahata çox diqqətlə qulaq asıldılar.

Mogikanlar həqiqətdən xəbər tutduqda:

— Xuq — dedilər.

Şahingöz bir az fikrə getdikdən sonra cavab verdi:

— Sözlərinizin doğru olduğunu inkar edə bilmərəm, çünkü buralarda at çox olsa da, mən onlara yaxşı bələd deyiləm. Yəqin ki, sahildə atların başının üstünü canavarlar kəsdirmişlər, indi isə qorxuya düşən bu heyvanlar bacardıqları kimi insanı köməyə çağırırlar... Unkas, — deyə Şahingöz delavarca gənc hinduya mü-

racıət etdi, – düş, qayığa min və çayın axarı ilə get, yanın kösövləri canavarların üstünə at, yoxsa, qorxu at üçün canavarlardan da pisdir, bunun nəticəsində atların bağıri çatlar, biz isə atsızqlarıq. Halbuki sabah gərək çox yeyin yol gedək.

Gənc mogikan kəşfiyyatçının əmrini yerinə yetirmək üçün çayın kənarına endi. Az sonra çayın sahilindən uzun-uzadı, bərk ulama səsi eşidildi və getdikcə bu səs uzaqlaşmağa başladı; elə zənn etmək olardı ki, qəflətən qorxudulan canavarlar əllərinə keçən ovu buraxıb qaçmışdılar.

Unkas cəld geri qayıtdı. Bundan sonra kəşfiyyatçı yenə də öz yoldaşları ilə məsləhətləşməyə başladı.

Cox keçmədi ki, Şahingöz bir neçə addım kənara çekilərək dilləndi:

– Bayaq biz ulduzlu səmanın göstərdiyi yolu itirən və bir neçə gündən bəri gizlənmiş günəşi görməyən ovçulara oxşayırdıq. İndi biz yoluñ əlamətlərini yenidən görməyə başlayırıq və allaha çox şükür olsun ki, yolumuz bir çox maneələrdən təmizlənmişdir. Sahilin kölgəsində oturun, bura şam ağaclarının kölgəsindən daha qaranlıqdır. Yalnız piçilti ilə danışın; mən hələ deyə bilərdim ki, bir müddət hər birimizin yalnız öz-özü ilə danışması, ağlina gələn fikirləri yalnız təklikdə izləməsi daha yaxşı və daha ağıllı olardı.

Aydın başa düşmək olurdu ki, Şahingözün bayaqqı təlaş və həyəcanı keçmişdir. İndi o yenə mübarizəyə hazır idi.

Sanki mogikanlar da onun bu niyyətinə şərik idilər. Onlar qayada dayanmışdır; buradan baxarkən çayın hər iki sahili görünürdü; lakin düşmən mogikanları görə bilməzdi. Heyvord və onunla səfərə çıxmış qızlar öz ağıllı bələdçilərinin məsləhətinə əməl etməyi vacib bildilər. Dunkan sassafraz ağaçının budaqlarından bir qucaq gətirib iki mağaranı bir-birindən ayıran yarığa doldurdu. Kora və Alisa iki qayanın arasına sığınib gizləndilər. Qayaların divarları bacıları düşmən gülələrindən qoruya bilərdi; eyni zamanda mayor qorxuya düşmüş gənc xanımlara ürək-dirək verib deyirdi ki, təhlükəni lazıminca qarşılamaq üçün bütün hazırlıq görülmüşdür, təhlükə onları qəflətən

yaxalaya bilməz. Heyvord özü Kora ilə Alisanın yaxınlığında oturdu, indi onlarla yavaşçadan danışa bilirdi. Bu zaman David də məşə sakıləri kimi daşların arasında gizləndi.

Beləliklə, vaxt gəlib keçir, gecənin səssizliyini və əmin-amanlığını heç bir şey pozmurdu. Ay göyun lap ortasına qalxmışdı, onun çəpəki şüaları bir-birini qucaqlayıb mürgüləyən bacıların üstünə düşmüşdü. Dunkan Koranın böyük şalını götürüb bacıların üstünə saldı, sonra isə uzanıb başını daş parçasının üstünə qoydu. David elə səslər çıxarırdı ki, ayıqlıqda onun özü də bu səsləri eşitsə bərk acıqlanardı. Bir sözlə, yuxu kəşfiyyatçı ilə mogikanlardan savayı hamiya üstünə gəlmışdı, indi hamı dünyadan xəbərsiz idi. Lakin, sayıq keşikçilərin gözünə əsla yuxu getmirdi, onlar yorğunluğun da nə olduğunu bilmirdilər. Keşikçilər qayaların çıxıntılarına söykənmiş, daş kimi hərəkətsiz uzanmışdlar və dar çayın qarşı sahilini haşiyələyən qaranlıq ağaç cərgələrini gözdən qoymurdular. Heç bir səs onların qulağından yayılmırıldı. Hətta, ən həssas müşahidəçi belə deyə bilməzdi ki, bu keşikçilər nəfəs alırlar ya yox. Aydın idi ki, belə bir sayıqlığı illər boyu yaranan təcrübə doğurmuşdu, bu səbəbdən də düşmənlərin çox hiyləgərcəsinə qurduqları kələk, keşikçiləri azdırıa bilməzdi. Hələ ki, xatircəmlik idi. Nəhayət, ay dolanıb batdı; ağacların zirvəsi çəhrayı rəngə boyanmağa başladı, bu isə gündüzün yenidən başlanmasını xəbər verirdi.

Bu vaxt Şahingöz axşamdan bəri birinci dəfə olaraq yerində qurdalandı, qayanın qabağından sürünen-sürnen irəliləyib şirin yuxuda olan Dunkanı durğuzdu.

— Yola düşmək vaxtıdır, — deyə ovçu piçildadı. — Qızları oydın, mən qayığı rahat bir yerə çəkib gətirəndə siz də hazırlaşıb çayın kənarına enərsiniz.

— Gecə bir şey olmadı? — deyə Heyvord soruşdu. — Yuxu gözümdən töküldü, buna görə də axıradək keşik çəkə bilmədim.

— Gecənin bir yarısında olduğu kimi indi də dörd tərəf sakitlikdir. Amma səs salmayın! Dinməyin və tələsin. — Kəşfiyyatçı bu sözləri deyib qayığa tərəf getdi.

Dunkan yuxudan tamamilə ayıldı və yatmış qızların üstündən şalı götürdü.

– Kora! Alisa! – deyə qızları səslədi. – Oyanın, getmək vaxtıdır!

Kora, üstündən şalın götürüldüyünü hiss edərək, əlini qaldırıdı; sanki kimi isə özündən kənara itələyirdi. Alisa isə zərif səsiylə donquldanıb:

– Yox, yox, əziz ata, bizi tək qoyub getməmişdilər, Dunkan bizim yanımızdaydı! – dedi.

– Bəli, Dunkan buradadır, – deyə gənc zabit həyəcanla piçildədi, – nə qədər ki, onun canı sağdır və nə qədər ki, təhlükə sovuşmayıbdır, Dunkan səni qoyub getməz!.. Kora! Alisa! Qalxın. Gərək indi yola düşək!

Birdən Alisa zil səslə qışqırdı. Kora isə yerindən sıçrayıb ayaq üstə qalxdı. Mayor söz deməyə macal tapmamış elə qorxulu ulaşma başlandı ki, hətta Dunkanın da qanı beyninə vurdu. Bir dəqiqəlikdən etmək olardı ki, bütün iblislər və şeytanlar cəhənnəmdən çıxıb buraya gəlmİŞ, hər tərəfdən yolcuları araya almış və indi də onların dövrüsində firlanaraq vəhşicəsinə bağlırib, öz kinli qəzəblərini bu adamların başlarına yağıdırırdılar.

Bu dəhşətli ulaşma hər tərəfdən eşidilirdi.

Qorxudan bunu eşidənlərə elə gəlirdi ki, bir-birinə qarışan cürbəcür bağırıtlar meşənin lap qalın yerindən qalxır, şəlalələrin yaxınlığındakı mağaralardan çıxır, qayaların arasından yüksəlir, çayın yatağından ətrafa yayılır və göydən yağırdı. Qulaq batırıb, bu dəhşətli bağırıtların yayıldığı bir vaxtda David, uca qəddini düzəltdi, əllərini qulağına qoyub bərkdən qışqırdı:

– Bu nə vur-həşirdir? Bəlkə cəhənnəmin qapıları açılıbdır? İnsan bu cür səslər çıxarmağa cürət etməz!

Davidin ehtiyatsız davranışçı çayın qarşı sahilindən yayılım atəşilə qarşılandı. Yaziq mahnı müəllimi huşunu itirib, bütün gecəni yatdığı yerə yixıldı. Düşmənlər Hamutun yixıldığını görçək şadlıqla bağırıldılar; mogikanlar düşmənlərin bu zəfər bağırtısına cürətli səslərlə cavab verdilər. Qızğın atışma başlandı; lakin birilə düşməncilik edən hər iki tərəf o qədər təcrübəli idi ki, dal-

dalandıqları yerlərdən bir an belə çıxmırıldı. Dunkan qayıq avarlarının şappiltisini eşitməyə ümid edərək bütün gücünü toplayıb etrafa qulaq verirdi; indi o, zənn edirdi ki, bircə nicat yolu varsa, o da qaçmaqdan ibarətdir. Çay həmişəki kimi yenə öz dalğalarını qayalara çırpı-çırpı axıb keçirdi, lakin qaralan suyun üzündə qayıq görünmürdü. Heyvord güman etməyə başlamışdı ki, kəşfiyyatçı onları rəhmsizcəsinə tərk etmişdir, lakin bu vaxt birdən onun ayaqları altındakı qayadan alov qalxdı; bunun ardınca eşidilən qəzəbli bağırkı sübut etdi ki, Şahingözün tüfəngindən çıxan ölüm güləsi birbaş canlı hədəfə dəymışdır. Hətta bu zəif müqavimətin özü də, bayaqdan bəri basqın edən düşmənləri geriyə çəkilməyə məcbur etdi. Vəhsilərin bağırıları yavaş-yavaş kəsildi; Qlennin çılpaq qayaları çaxnaşma və hay-küy qopmazdan əvvəlki kimi yenə sükuta daldı.

Dunkan bir dəqiqəlik fürsətdən istifadə edərək, yerə sərilmış Hamutun yanına yürüüb gəldi, onu götürüb hər iki bacının siğindığı dar yarğana apardı.

Şahingöz əlini Davidin başına çekərək sakitcə:

— Yazığın skalpı salamat qaldı, — dedi. — Amma yamanca uzun dilli adamdır. Onun sağ qalmasına təəccüb edirəm.

— Məgər o ölməyib? — deyə Kora xırıltılı səslə soruşdu; bu qızın səsinin xırıldaması, daxili aləmində dəhşət hissi ilə özünü toxtaq saxlamaq arzusu arasında gedən mübarizənin əlaməti idi.

— O sağıdır, ürəyi döyüür. Qoyun bir az dincəlib özünə gəlsin, onda ağlını başına yıgar və əcəli çatanadək yaşayar, — deyə Şahingöz cavab verdi, müğənninin hərəkətsiz bədəninə gözaltı baxdı və eyni zamanda son dərəcə cəld və çevik bir hərəkətlə tüfəngini doldurmağa başladı. — Unkas, götür onu apar mağaraya və sassafras budaqlarının üstündə uzandır. Nə qədər çox yatsa halı bir o qədər yaxşı olar, çünki ümid yoxdur ki, o öz uzun bədəni üçün buradan daha münasib bir daldalanma yeri tapa bilsin, mahnı oxumaqla isə özünü irokezlərdən qoruya bilməz!

— Deməli, siz onların ikinci dəfə basqın edəcəklərini güman edirsiniz? — deyə Heyvord soruşdu.

– Mən güman edə bilərəmmi ki, ac canavarın qarnı bircə tikə etlə doyar? Makuaslar yoldaşlarından birini itirdilər, onlar bircə nəfər itirən kimi, hətta birinci basqınları müvəffəqiyyətsizliyə uğradıqda həmişə geri çəkilirlər. Lakin, bu zalimlər qayıdaçaqlar və skalplarımızı elə keçirmək üçün başqa bir hiylə düzəldəcəklər. – Bu anda Şahingözün üzündən həyəcan bir kölgə kimi keçdi və o, başını yuxarı qaldıraraq sözünə davam etdi: – Munro kömək üçün əsgər göndərənədək biz burada qalmalı və özümüzü müdafiə etməliyik. Allah eləsin ki, Munro tez göndərsin.

– Kora, eşitdinizmi, bəd ayaqda ümidimiz nəyədir? – deyə Dunkan soruşdu. – Biz yalnız sizin atanızın qayğıkeşliyinə bel bağlaya bilərik. İkiniz də gedin mağaraya, ora hər halda əmin-amanlıqdır, orada siz düşmənlərimizin gülələrindən salamat qalarsınız; bizim o bədbəxt yoldaşımızın da qayğısına qalın.

Cavan xanımlar Dunkanın ardınca içəri mağaraya getdilər. David burada hələ də hərəkətsiz uzanmışdı, arabir zarıldaması onun huşa gəldiyini göstərirdi. Heyvord yaralını gənc xanımlara tapşırıb mağaradan çıxməq istədikdə, onu dayandırdılar.

– Dunkan... – deyə Kora titrək səslə onu çağırdı.

Mayor dönüb gənc xanıma baxdı. Qızın rəngi qaçmış, bənizi meyit rəngi almışdı, dodaqları titrəyirdi, mayora dikilən gözlərində elə bir nigarançılıq hiss edilirdi ki, mayor dərhal onun yanına qayıtmaga məcbur oldu.

– Dunkan, unutmayın ki, bu təhlükədən hamımızın sağ-salamat qurtarması üçün birinci növbədə siz salamat qalmalısınız; unutmayın ki, atamız bizi sizə etibar etmişdir; unutmayın ki, nicatımız sizin ehtiyatlı olmanızdan asılıdır, – deyə Kora ürəyini boşaltdı və onun üzünü incə bir qızartı bürüdü. – Bir sözlə, yadda saxlayın ki, siz Munro familiyasını daşıyanların hamısı üçün əzizsiniz!

Heyvord, səssiz-səmirsiz oturmuş Alisaya qeyri-şüuri olaraq nəzər salıb cavab verdi:

– Həyata bəslədiyim məhəbbəti, məhz belə bir inam artırıbilər. Altmışinci polkun mayoru olmaq etibarilə mən müdafiədə

iştirak etməliyəm. Lakin qarşımızda çox da çətin olmayan bir vəzifə durur: biz vəhşilərin basqınıni dəf edib onların həmləsinə yalnız qısaca bir müddət ərzində tab gətirməli olacaqıq.

Heyvord cavab gözləmədən, bütün iradəsini toplayıb bacıların yanından getdi və iki mağara arasındaki dar yarğanda uzanmış kəşfiyyatçı ilə mogikanlara qoşuldu. Bu vaxt ovçu Unkasa deyirdi:

— Yenə də deyirəm, Unkas, sən barıtı əbəs yerə çox doldurursan, buna görə də tüfəng geri təpir və güllənin sərrast getməsinə mane olur. Barıtı az-az doldurduqda, güllə yüngül olduqda və uzun müddət tuşlayıb nişan aldıqda — minqlərin canına, demək olar ki, həmişə ölüm qorxusu salmaq olur... Gedək, dostlar, gizlənək, cünki, heç kəs deyə bilməz makuaslar hansı dəqi-qədə və hansı tərəfdən bizə zərbə endirəcəklər.

Hindular heç bir söz deməyib elə yerbəyer oldular ki, şəlalələrə yaxınlaşan olsa görə bilsinlər. Bu balaca adanın ortasında bitən alçaq, nazik şam ağacları balaca bir meşəlik əmələ gətirirdi. Şahingöz özünü maral kimi cəld qaça-qaça buraya verdi, zirək Dunkan da onun dalınca yüyürdü. Onlar kiçik meşəlikdəki adda-budda daşların və ağacların dalında mümkün qədər gizləndilər. Onların başı üstündə yüksələn girdə qayanın hər iki tərəfində su oynaya-oynaya şırıltı ilə uçuruma töküldü. İndi səhər açılmışdı, qarşı sahil aydın görünürdü; Şahingöz və mayor diqqətlə cəngəlliyyə baxır və şam ağaclarının kölgə saldığı şeyləri bir-birindən seçə bilirdilər.

Ürək döyündürən intizar dəqiqələri uzun çəkirdi; keşikçilər isə yeni basqının heç bir əlamətini görmürdülər. Dunkana artıq elə gəlirdi ki, yoldaşlarının atdıqları güllələr, güman edildiyindən daha parlaq nəticə vermişdir, vəhşilər çekilib getmişlər, daha geri qayıtmayacaqlar; lakin Dunkan bu fikrini kəşfiyyatçıya söylədikdə, Şahingöz şübhə ilə başını bulayıb cavab verdi:

— Əgər siz güman edirsiniz ki, makuasları belə asanlıqla qovmaq olar, deməli, onları yaxşı tanımirsiniz. Unutmayın ki, onlar bir nəfərin belə skalpını soyub apara bilmədilər. Onlar çox yaxşı bilirlər ki, biz azıq, buna görə də bizdən əl çəkməyəcəklər...

Sss! Çayın axarı ilə yuxarı, suyun daşlara deyib sıçradığı yerə baxın. O şeytanlar həmin yerdən çayı üzüb keçmişlər! Onların bəxti gətirmişdir: baxın, onlar adanın o biri kənarına çatmışlar... Sss! Səsinizi çıxarmayın, dinməyin, yoxsa bircə saniyədə saçınız başınızdan qopar.

Heyvord gizləndiyi yerdən başını çıxarıb baxdıqda, gördüyü-nü həqiqətən ən yüksək hünər və ığidlik nümunəsi hesab etdi. Suyun güclü axını çayın aşır töküldüyü qayanın bir küncünü oymuşdu, buna görə də qayanın qabaq çıxıntısı o qədər də sıldırim və sürüşkən deyildi. Çayın balaca adaya çırpındığı yerdə görünən yüngül ləpələrdən istifadə edərək bir neçə quron özünü çaya atmağa cürət etmişdi və indi qayanın yuxarıda göstərilən yerinə tərəf üzüb gəlirdi, çünkü onlar bilirdilər ki, oradan asanlıqla qalxıb adaya çıxməq olar.

Kəşfiyyatçının piçiltisi kəsilən kimi, sel suyunun gətirib çıl-paq qayaların daşlarına ilişdirdiyi tirlərin arasından dörd adam başı çıxdı. Cox keçmədi ki, köpüklənən yaşıł suyun içində beşinci baş göründü; o, üzə-üzə su ilə mübarizə aparrırdı. Bu hindu var gücünü toplayıb özünü təhlükəsiz yerə çatdırmağa çalışırdı. İti axan su onu başısağrı aparırdı; budur o, əlini yoldaşlarına uzatdı, lakin çayın iti axını onu yenə yoldaşlarından kənara atdı; quron suyun üzünə qalxdı, qollarını yana açıb, qaralan girdabda birdən gözdən itdi. Girdabdan bağırtı səsi gəldi. Sonra daha heç bir şey eşidilmədi; adamın canına vəlvələ salan bir sükut başlandı.

– Vəhşinin batıb məhv olması nəticəsində bir gülləmizə qənaət etdik, – deyə Şahingöz dilləndi. – Onu da bilməlisiniz ki, yorulub heydən düşən maralın bircə dəqiqə nəfəsini dərməsi onun üçün nə qədər vacibdir, döyük sursatı da bizim üçün bir o qədər qiymətlidir. Tapançalarınızın barıtını dəyişdirin. Şəlalə-dən havaya toz kimi o qədər su zərrələri qalxır ki, yəqin, barıtmız artıq nəm çəkmişdir. Siz əlbəyaxa döyükə hazırlaşın, mən isə gullə atacağam.

Kəşfiyyatçı barmağını dodaqlarına yaxınlaşdırıb ucadan uzun fit verdi. Qayalara göz qoyan mogikanlar da ona eyni fitlə cavab

verdilər. Dunkan, sahildə ilişib qalan tirlərin arasından gizlənənlərin dərhal başlarını yuxarı qaldırıqlarını, lakin çox tez gizlətdiklərini gördü. Çox keçmədi ki, Dunkan xışlıt səsi eşitdi, geri dönüb baxdıqda özündən bir neçə addım o tərəfdə Unkası gördü; bu gənc hindu çox məharətlə sürünə-sürünə gəlirdi. Şahingöz delavar dilində gənc mogikana bir neçə söz dedi, Unkas isə son dərəcə ehtiyatla və sakitcə yeni mövqe tutdu. Heyvord nigarançılıq dəqiqliklərini çox səbirsizliklə keçirirdi, buna görə də onun canına üçünma düşmüdü; kəşfiyyatçı isə silahdan ağıllı və ehtiyatla istifadə etmək barəsində mühazirə oxumaq üçün bu dəqiqlikləri çox münasib hesab edirdi.

O, nəsihət verərək deyirdi:

— Yumşaq metaldan qayırılmış və yaxşı cilalanmış uzun lüləli tüfəng təcrübəli adamın əlində bütün silahlardan yaxşıdır. Lakin belə tüfəngdən səmərəli istifadə etmək üçün adamın gərək qüvvətlə qolları, sərrast görən gözləri və yaxşı nişan almaq qabiliyyəti olsun; yalnız bu şərtlə tüfəngin üstünlüyündən bacarıqla istifadə etmək olar. Mənim fikrimcə qisa lüləli tüfənglər və süvari silahları hazırlayan silah ustaları öz peşələrini yaxşı bilirlər...

Unkasın yavaş, lakin mənalı bir səslə verdiyi siqnal Şahingözün nitqini yarımcıq qoydu.

— Görürəm, görürəm, dostum, — deyə Şahingöz cavab verdi və sözünü davam etdi. — Onlar basqına hazırlanırlar, yoxsa arxalarını tirlərdən yuxarı qaldırmazdilar... Nə olar, bu bizim üçün daha yaxşıdır, — deyə Şahingöz əlavə etdi və tüfəngini nəzərdən keçirdi. — Onların birincisi lap Monkalmin özü olsa da, mənim gülləmdən salamat qurtarmayaqdır. Meşədən yenə vəhşi bağırıtlar eşidildi, vəhşilər bu siqnalı eşidən kimi gizləndikləri tirlərin arasından çıxdılar. Nigarançılıq Heyvorda o qədər əziyyət verirdi ki, o, vəhşilərin yerlərindən tərpəndiklərini görərkən dərhal onların qabağına yüyürmək istədi, lakin Unkasın və kəşfiyyatçının hələ sakit oturduqlarını görüb yerindən tərpənmədi. Quronlar qarşılarda yüksələn qara qayaları aşış vəhşicəsinə bağıra-bağıra irəli gəlirdilər.

Onların kəşfiyyatçıya və onun yoldaşlarına çatmalarına bir neçə sajın qaldıqda, Şahingözün tüfəngi yavaş-yavaş kolluqdan qalxdı və onun uzun lüləsindən amansız gullə çıxıb uçdu. Qabaq-dakı quron vurulan maral kimi hoppandı və yixılıb qayaların arasına düşdü.

— İndi, Unkas, növbə sənindir — deyə Şahingöz əmr verdi və gözlərini işıldada-işıldada kəmərindən xəncərini çıxartdı. — Bu şeytanların axırıncısı sənindir. Qalanlarının öhdəsindən biz gələrik, sən onların qayğısimi çəkmə.

Heyvord tapançlarının birini Şahingözə verdi və kəşfiyyatçı ilə birlikdə cəld düşmənlərə tərəf enməyə başladı. Kəşfiyyatçı və mayor, hər ikisi bir vaxtda gullə atdı, lakin onların gullələri boşça çıxdı.

— Mən elə bilirdim ki, belə olacaqdır, bunu qabaqcadan demişdim, — deyə Şahingöz piçildədi və əlindəki balaca tapançanı nifrətlə şəlaləyə atdı. — İndi hünəriniz varsa yaxın gəlin, ey qaniçən cəhənnəm köpəkləri!

Bu sözlər qurtaran kimi, çox uca boylu və üz-gözündən quduzluq yağan bir hindu dərhal Şahingözün qabağını kəsdi. Həmin dəqiqədə Dunkanla başqa bir hindu arasında əlbəyaxa vuruşma başlandı. Şahingöz və onun düşməni bir-birinin qorxunc xəncər tutan və havaya qaldırılmış əllərindən eyni zirəkliklə yapışdırılar. Onlar bir-birinə üstün gəlməyə çalışaraq, gücərini topladılar və bir dəqiqəliyə hərəkətsiz dayandılar. Ağ ovçunun getdikcə şişən əzələləri quronun daha zəif olan əzələlərinə üstün gəlirdi; vəhşinin qolları kəşfiyyatçının gücünə tab götərməyib büküldü. Birdən Şahingöz düşmənin əlindən tamamilə çıxıb xəncərini onun sinəsinə yortdu.

Bu zaman Heyvord öz düşməni ilə amansızcasına vuruşurdu; gənc zabitin həyatı təhlükədə idi. Vəhşi vuruşmanın hələ birinci dəqiqələrində Heyvordun nazik qılincını əlindən vurub salmışdı və mayor əliyalın qalmışdı; indi Dunkanı yalnız öz fiziki gücü və zirəkliyi xilas edə bilərdi. Bunların hər ikisi: həm güc, həm də zi-rəklik Dunkanda var idi, lakin o, özündən heç də geri qalmayan bir

düşmənlə üz-üzə gəlmişdi. Xoşbəxtlikdən Heyvord quronu tərk-silah edə bildi və hindunun xəncəri cingiltılə daşın üstünə düşdü.

Bu andan etibarın ölüm-dirim mübarizəsi başlandı, indi vuruşanlardan biri o birini çox yüksək qayanın başından uçuruma atmağa çalışırdı.

Onlar hər dəqiqə uçurumun kənarına yaxınlaşırıldılar; burada vuruşmanın müqəddəratını həll etməli olan axırıncı səy göstəril-məli idi. Onların hər ikisi bütün gücünü və qətiyyətini bu səy üçün toplayıb büdrəyə-büdrəyə uçurumun kənarında dayandı. Vəhşi barmaqlarını Heyvordun boğazına ilişdirib onu boğmağa başladı; Heyvord quronun üzündə kinli təbəssümü görərkən başa düşdü ki, vəhşi onu da özü ilə sürüyüb uçuruma salmaq və özü-nün bu dəhşətli aqibətinə onu da şərik etmək fikrindədir. Mayoren bədəni vəhşinin hədsiz gücünə tab gətirməyib yavaş-yavaş məğlubiyətə üz qoyurdu, lakin birdən Heyvordun gözləri qarşı-sından qara bir əl keçdi və xəncər tiyəsi parıldadı. Quronun barmaqları dərhal bir-birindən aralandı və Unkasın nicat verən əlləri Dunkani uçurumun kənarından dartıb uzaqlaşdırdı. Lakin gənc mayor, havada mayallaq vura-vura birbaş uçurumun dibinə getməkdə olan hindunun qorxunc sıfətini, cadulanmış bir adam kimi, hələ də gözləri qarşısında görürdü.

Öz düşməninin nəfəsini yenicə kəsmiş olan Şahingöz:

— Daldaya çekilin! — deyə onları səslədi. — Hərgah canınızın qədrini bilirsinizsə, daşların dalında gizlənin, iş hələ heç də qurtarmamışdır.

Gənc mogikanın zəfər bağırtısı ətrafa yayıldı; o, Dunkanla birlikdə cəld qayanın üstünə qalxdı, (mayor döyüşə də buradan getmişdi) onların hər ikisi daşların və kolların arasında gizləndi.

VIII fəsil

Kəşfiyyatçı bu xəbərdarlığı vaxtında etmişdi. Təsvir etdiyi-miz mübarizənin davam etdiyi dəqiqələrdə nə insan səsi, nə də ayaq tappiltisi şəlalənin yeknəsəq uğultusunu pozmurdu. Quron-

lar döyüşün nəticəsini o qədər diqqətlə izləyirdilər ki, sanki onlar yerə yapışb qalmışdır. Vuruşanların cəld hərəkətləri quron-ların düşməni tuşlayıb atmalarına mane olurdu, çünki onların atdıqları oxlar və ya güllələr öz dostlarına da dəyə bilərdi. Lakin, vuruşma qurtardıqda quduz bağırtı başlandı. Tüfənglərdən gurultu ilə dalbadal atəş açıldı; yaylım atəşilə qayalara qurğuşun yağırlılırdı, sanki basqın edənlər öz acıqlarını cansız qayalardan almaq istəyirdilər.

Çinqaçkuk arası kəsilmədən atəş açaraq onlara cavab verirdi. Ata mogikan əvvəlki vuruşmanın axırınadək, soyuqqanlı adam-lara məxsus bir qətiyyətlə, öz yerində qalmışdı. Yalnız Unkasın zəfər bağırtısını eşitdikdə ata oğluna şadlıqnidaları ilə cavab vermiş, lakin dərhal səsini kəsib yerindən tərpənməmişdi; indi onun atlığı güllələr öz postunu əzmlə qoruduğunu sübut edirdi.

Beləliklə, xeyli vaxt keçdi. Basqın edənlər gah hamısı bir-dən, gah da səpələnib tək-tək atəş açırdılar; lakin, mühəsirəyə salınanları sığınacaq çox yaxşı qoruyurdu; onlar öz sığınacaqlarında o qədər yaxşı daldalanmışdır ki, indiyədək bu kiçik dəs-tədə zərər çəkən təkcə yazıq David olmuşdu.

Şahingöz, arxasında gizləndiyi qayanın yanından güllələrin viylitlə ilə keçib getdiyinə qulaq verərək sakitcə:

— Qoy onlar barıtlarını yandırıb qurtarsınlar, — dedi. — Bunun bizə xeyri var: vuruşma qurtardıqda onların güllələrini yiğariq. Mən elə gəlir ki, cansız daşlar dillənib bu vəhşilərin rəhmə gəlmələrini hələ xahiş etməzdən əvvəl, onlar özləri boş yerə güllə atıb əylənməkdən bezikcəklər... Unkas, oğlum, sən nahaq yerə barıt sərf edirsən və onu patrona həddindən çox doldurursan. Tü-fəng geri təpir, güllə isə pis gedir. Mən sənə demişdim: bu haram-zadəyə elə nişan al ki, sənin güllən düz onun ağ zolağının altından dəysin, amma sənin atlığından güllə iki düymə yuxarıdan dəydi.

Gənc mogikan heç bir söz deməyib sakitcə gülümsədi.

— Siz nahaq yerə Unkası bacarıqsız bilirsiniz, — deyə Dunkan söhbətə qarışdı. — O, məni ölümədən çox fərasətlə və çox fədakarcasına xilas etdi. İndi ömrümün axırınadək mən onun dostu-

yam və sağ qalmağım üçün ona minnətdar olduğumu heç zaman unutmayacağam.

Unkas yerindən qalxıb əlini Heyvorda uzatdı.

Şahingöz gülümsəyib dedi:

– Səhralarda və məşələrdə dostlar bir-birinə tez-tez bu cür kömək edirlər. Deyəsən mən də bir dəfə Unkası dardan qurtarmışam, bu da mənim lap yaxşı yadımdadır ki, Unkas beş dəfə özünü qabağa verib məni ölümdən qurtarmışdır: üç dəfə minqlərlə vuruşan zaman, bir dəfə Qorikandan üzüb keçərkən və...

– Bu güllə o birilərindən daha yaxşı atılmışdır! – deyə Dunkan qışqırkı və güllə dəyən qayadan tez kənara çəkildi.

Şahingöz yastlaşmış gülləni yerdən götürüb başını bulaya-bulaya dedi:

– Uça-uça yerə düşən güllə heç zaman belə yastlaşmaz. Bu, yalnız o vaxt ola bilər ki, güllə buludlardan yerə ensin.

Unkasın tüsəngi qalxdı və hamı gözlərini yuxarıya zillədi. Sərr çox tez açıldı. Çayın sağ sahilində böyük bir palid ağacı var idi; bu ağac aşağı elə əyilmişdi ki, onun yuxarı budaqları çaya sallanırdı. Bu qocaman palidin düyünlü budaqlarını güclə örtən yarpaqların arasında bir quron gizlənmişdi; o, gah özünü ağacın gövdəsinin o tərəfinə verir, gah da budaqların arasından boylanıb baxır və atdığı güllənin hədəfə dəyib-dəymədiyini bilmək istəyirdi.

Kəşfiyyatçı:

– Bu haramzadələr bizi məhv etmək üçün lap göyə çıxmaga həzirdirlər, – dedi. – Onu yaxşı tuşla, oğlan, mən də öz maralvurunımı doldurum. Sonra biz hər iki tərəfdən ağaca birdən güllə atarıq.

Unkas kəşfiyyatçının siqnalını gözleyirdi. Nəhayət, iki güllə atıldı. Palidin qabığı və yarpaqları havaya qalxdı və külək onların hərəsini bir tərəfə apardı. Ağacda gizlənmiş vəhşi öz düşmənlərinə yalnız kinayəli gülüslə cavab verdi və yenə güllə atdı; onun gülləsi Şahingözün şlyapasını başından saldı. Məşənin içərilərindən yenə quduzcasına vəhşi bağırtı səsləri gəldi, mühasirəyə salınmış adamların başlarının üstündə yenə güllələr viyıl-

damağa başladı; elə zənn etmək olardı ki, vəhşilər uca palid ağa-cına çıxmış döyüşünün sərrast nişan almasını asanlaşdırmaq üçün öz düşmənlərini sanki yerlərindən tərpənməyə qoymaq istəmirlər.

— Güllələrdən qorunmaq lazımdır, — deyə kəşfiyyatçı təklif etdi. — Unkas, atanı çağır hiyləgər şeytanın öhdəsindən gəlmək və onu yuvasından qovub çıxarmaq üçün bütün tüfənglərdən güllə atmalıdır.

Sıqnal eşidildi və Şahingöz öz tüfəngini doldurmağa macal tapmamış, Çinqaçkuk ona yaxınlaşdı. Unkas düşmənin mövqeyini, təcrübəli döyüşü olan, öz atasına göstərdikdə, qoca mogikan həmişəki kimi yenə yalnız “xuq” deməklə kifayətləndi; o daha nə təəccüb etdiyini, nə də təlaşda olduğunu bildirmədi. Şahingöz və mogikanlar delavar dilində bir neçə saniyə bir-birilə danışıb məsləhətləşdilər. Söhbət qurtardıqdan sonra, hazırlanmış planı yerinə yetirmək üçün, onların hər biri öz yerinə çəkildi.

Mühasirədə olanlar budaqların arasında gizlənən döyüşünü gördükleri andan bəri, bu döyüşünün atlığı güllələr o qədər qor-xulu deyildi, çünki döyüşü gizləndiyi yerdən çıxan kimi, düşmənlərinin tüfəngləri onu hədələyirdi. Bununla belə döyüşünün güllələri hərdənbir siğnaqdakı adamların arasına düşürdü. Heyvordun mundırı bir neçə yerdən güllə ilə deşilmişdi. Yüngül yarasından çıxan qan onun paltarının bir qolunu batırmışdı.

Nəhayət, quron düşmənlərin səbirli gözləmələrini görüb ürekəldi və daha yaxşı nişan almağa çalışdı. İti gözlü Çinqaçkuk və Unkas vəhşinin niyyətini o saat başa düşdülər. Palidin gövdəsindən bir neçə düymə yuxarıda, seyrək yarpaqların arasında vəhşinin ayaqları göründü və mogikanlar dərhal atəş açılar. Quron çömbəldi və onun bütün bədəni aşkara çıxdı. Şahingöz bu fürsətdən son dərəcə cəld istifadə edib əlüstü tüfəngindən atəş açdı. Palidin yarpaqları titrədi, quronun tüfəngi ağacdan yerə düşdü; bu vəhşinin bədəni, tez qurtaran əbəs mübarizədən sonra, havada asılı qalıb yırgalanmağa başladı, halbuki özü hələ yarpaqsız budaqdan bərk-bərk yapışmışdı.

— Rəhminiz gölsin, ona bir güllə də vurun! — deyə Dunkan səsləndi və gözlərini bu bədbəxtdən dəhşət hissi ilə çəkdi.

— Ona bir çımdık də barit sərf etmərəm, — deyə Şahingöz qəti cavab verdi. — Onsuz da quron məhv olmuşdur, amma bizim artıq barıtımız yoxdur, halbuki, hinduların vuruşması bəzən bir neçə gün çəkir. İndi məsələ belədir: görək onların skalpları salamat qalacaqdır, yoxsa bizimki!

Heç kəs bu sərt və qəti qərara etiraz edə bilmədi.

Meşədə bağırıtlar kəsildi; güllələr də arabir atılırdı; dostlar və düşmənlər yer ilə göy arasında asılı qalan bədbəxtdən gözlərini çəkmirdilər. Külək onun bədənini yırğalayırdı, doğrudur onun ağızından nə inilti, nə də şikayət səsi çıxmırıldı; lakin o hər-dənbir öz düşmənlərini qəmgin-qəmgin süzürdü; bu zaman, məsafənin uzaqlığına baxmayaraq, onlar quronun üzündə ümidi-sizlikdən irəli gələn əzabın ifadəsini görürdülər. Kəşfiyyatçı tūfənginin lüləsini üç dəfə qaldırdı, lakin hər dəfə ehtiyatlı olmaq tələbi onu dayandırdı, şöhrət qazanmış maralvuran tūfəngin uzun lüləsi isə yavaş-yavaş aşağı endi. Nəhayət, quronun bir əli budaqdan üzülüb yanına düdü. O, əlini yenə budağa ilişdirmək üçün əbəs yerə çalışırdı, çünki əliylə yalnız havanı tuta bilirdi. Şahingöz, ildirimdən daha surətlə, atəş açdı; vəhşinin meyiti üçünub qurğuşun parçası kimi birbaş köpükلنən çaya düdü.

Bu hadisə hətta daş ürəkli mogikanlarda da dəhşət hissi oyadı, onlar dinməzcə bir-birinin üzünə baxdırılar. Təkcə Şahingöz mühakimə qabiliyyətini hələ itirməmişdi; o, başını bulayıb don-quldana-donquldana özünü danlamağa başladı:

— Axırıncı doldurum barıti da sərf etdim, çantamdan sonuncu güllə idi ki, çıxarmışdım. Axı onun suya diri və ya ölü düşməsinin mənim üçün nə fərqi var idi!.. Unkas, oğlum, get qayıqdan böyük buynuzu gətir. Bütün barıt ehtiyatımız onun içindədir. Təəssüf ki, bu ehtiyatı da son çımdıyanədək deyəsən tez sərf edib qurtaracaqıq. Hərgah səhv edirəmsə, qoy mənə desinlər ki, sən makuaslara heç bələd deyilsən.

Gənc mogikan kəşfiyyatçının əmrini cəld yerinə yetirməyə getdi. Şahingöz çantasının içini həvəssiz-həvəssiz və nahaq eş-

ləyir, öz barit qabından heç olmasa bir neçə çımdık barit toplaya biləcəyinə əbəs yerə çalışırdı. Çox keçmədi ki, onun bu darıxdırıcı məşğələsini Unkasın güclü gur səsi yarımcıq qoydu. Hətta, belə səslərə alışmamış olan Dunkan, gənc mogikanın səsini eşi-dərkən onu gözlənilməyən yeni bir fəlakət üçün siqnal hesab etdi. Heyvord uca qəddini düzəltməklə özünü təhlükə qarşısında qoya biləcəyini tamamilə unudaraq, cəld yerindən sıçrayıb qalxdı. O biriləri də, Dunkanın təsiri altına düşüblərmiş kimi, tez özlərini mağaraların arasındaki dar keçidə verdilər. Onlar elə cəld yeriyirdilər ki, düşmənlərin gülələri boşça çıxırdı. Unkasın qışqırığı bacıları və yaralı Davidi daldalandıqları yerdən çıxmaga məcbur etdi; az sonra gənc hindunu bu qədər böyük qorxuya salan bədbəxtliyin nə olduğunu hamı başa düşdü.

Kəşfiyyatçının yüngül qayığı qayanın yaxınlığında göründü; qayıq çayda gedirdi, yəqin onu gözə görünməyən bir üzgүçü sürrürdü. Şahingöz ürəyini açmayan mənzərəni gördükdə dərhal nişan alıb tətiyi çəkdi; çaxmaqdan qığılçım çıxdı, lakin tüfəng açılmadı.

– İş-işdən keçmişdir! – deyə Şahingöz fikrini bildirdi və ümidsiz bir halda tüfəngi yerə saldı. – O haramzadə çayın iti axan yerindən keçdi, hətta barıtımız olsaydı da, gülə ilə onu dayandıra bilməzdim.

Bu zaman igid quron başını qayığın içindən çıxartdı və çayın axarına yönələrək əlini havada yellədi. Onun zəfər bağırtısı eşidildi; meşədən ona ulaşma, gülüşmə və quduz bağırtılarla cavab verdilər.

Kəşfiyyatçı qayanın üstündə oturaraq:

– Gülün, şeytan balaları! – deyə donquldadı. – Meşələrdə ən sərrast vuran, ən yaxşı sayılan bu üç tüfəngin indi heç bir faydası yoxdur, onlar keçən ilki maral buynuzlarından təhlükəli deyildir!

– Bəs indi nə edəcəyik? – deyə Dunkan soruşdu. – Halımız necə olacaq, başımıza nə gələcək?

Şahingöz cavab vermək əvəzinə yalnız barmağını əmgəyinin dövrəsinə çəkdi; onun bu hərəkəti o qədər aydın bir ifadə idi ki,

bunu görənlərin hər biri kəşfiyyatçının nə demək istədiyini başa düşdü.

Gənc mayor etiraz etdi:

— Yox, yox, bizim vəziyyətimiz bu qədər ümidsiz ola bilməz! Quronlar hələ burada deyildirlər, mağaraları möhkəmləndirmək və onların sahilə çıxmalarına mane olmaq üçün bizim imkanımız vardır.

— Mən sizdən soruşmaq istərdim: bu işi hansı vasitələrlə görə bilərik? — deyə Şahingöz dilləndi. — Unkasın oxları iləmi, yoxsa qızların göz yaşları ilə? Yox, yox, siz gəncsiniz, varlısınız, dostlarınız da vardır, bunu da başa düşürəm ki, vaxtsız ölmək sizin kimi bir gəncə çox ağır gəlir. Lakin, — deyə o əlavə etdi və üzünü mögikanlara çevirdi, — unutmayın ki, biz ağıq. İndi gəlin əl-ələ verib bu meşə sakinlərinin qarşısında sübut edək ki, ölüm-dirim məsələsi qarşıya gəldikdə və vəziyyət çıxılmaz olduqda ağlar da dərisi qırmızı adamlar kimi öz canlarını əsirgəməzlər.

Dunkan kəşfiyyatçının nəzərinin zilləndiyi tərəfə baxdı; hinduların hərəkəti, vəziyyətin son dərəcə təhlükəli olduğu haqqında kəşfiyyatçının fikrini təsdiq etdi.

Çinqaçkuk qayanın bir qırağında vüqarla oturmuşdu; o, xəncərini və tomahavkını daşın üstünə qoydu, şahin lələyini başından çıxartdı və saçından qalan yeganə bir çəngə tükü, axırıncı dəhşətli bir qismət üçün hazırlayırmış kimi, sığallamağa başladı. Bu hindu üzdən fikirli olmasına baxmayaraq, xatircəm görünürdü. Onun od kimi işıldayan qara gözləri indi tədricən öz cəngavərlik parıltısını itirir, laqeydlik və ölməyə hazır olmaq meylini ifadə etməyə başlayırdı.

— Mən inanmiram ki, bizim daha heç bir çarəmiz olmasın, — deyə Dunkan bayaqqı fikrini yenə bildirdi. — Hər bir saniyədə bizə kömək gələ bilər, bundan başqa mən hələ ki, heç bir düşmən görmürəm. Düşmənlər mübarizədən təngə gəlmışlər, çünkü bu mübarizə onlar üçün çox təhlükəlidir və onlar belə mübarizənin xeyirli olmadığını da başa düşürlər.

— Ola bilsin ki, ya bir dəqiqədən, ya da bir saatdan sonra həmin ilanlar xəlvətcə sürünə-sürünenə gəlib başımızın üstünü ala-

caqlar, – deyə Şahingöz cavab verdi. – Bu saat onlar daldı bir yerde gizlənib bütün sözlərimizə qulaq asa da bilerlər. Çinqaçkuk, – deyə o, delavarca əlavə etdi, – qardaşım, mən səninlə axırıncı dəfə birlikdə vuruşmuşam... Makuas ağıllı mogikanın və onun ağızlı dostunun ölümündən xəbər tutduqda çox sevinəcəkdir.

– Qoy minqlərin arvadları öldürümüş adamlarının meyiti üstündə ağlaşınlar! – deyə hindu sarsılmaz bir qətiyyətlə və iftixarla cavab verdi. – Mogikanların Böyük İlani onların viqvamında¹ qırılıb yatmışdır, onların zəfər səsləri, öldürümüş atalarının yolunu gözləyən uşaqların göz yaşları və naləsilə zəhərlənmişdir. Axırıncı qarın əridiyi vaxtdan bəri on bir döyüşünün meyiti öz əedadının qəbirlərindən çox uzaqlarda qalib həmişəlik torpağa qovuşmuşdur və Çinqaçkukun ağızı əbədi olaraq yumulduqdan sonra, o döyüşçülərin meyitinin harada düşüb qaldığını heç kəs deyə bilməz. Qoy makuaslar ən iti xəncərlərini qınlardan çıxarsınlar, qoy onların ən cəld tomahavkları havada fırlansın, çünkü minqlərin ən qorxulu düşməni onların əlinə keçmişdir... Unkas, sən nəcib ağacın son zoğusan; o, qorxaqları çağır, onlara əmr et, qoy tələssinlər.

– Onlar ölmüş adamlarını bax orada, balıqların arasında axtarırlar, – deyə gənc başçı sakit və mülayim səslə cavab verdi. – Quronlar sürüşkən ilan balıqları ilə birlikdə üzürlər. Onlar yetişmiş meyvələr kimi ağacların budaqlarından yerə tökülsür-lər, mogikanlar isə gülürlər.

Bayaqdan bəri yerlilərin danışığına çox diqqətlə qulaq asan Şahingöz:

– Oho! – deyə dilləndi. – Deyə bilərəm ki, mogikanların kinaryəli gülüsləri, makuaşları qəzəbləndirir, onları daha tez intiqam almağa vadar edər. Amma mən ağlardanam, qanımda əsla hindu qanından qarışq yoxdur, buna görə də mən aq adam kimi, yəni söyüş söymədən və canım üçün əsla heyfsilənmədən ölməliyəm.

Qorxudan qayaya söykənib dayanmış olan Kora irəli gələrək:

¹ Viqvam – hinduların mənzili

— Axı ölmək nə üçün? — deyə soruşdu. — Yol hər tərəfdən açıqdır. Qaçın meşəyə və allaha yalvarın ki, sizə kömək etsin. Gedin, igid adamlar, onsuz da bizim boynumuzda sizin haqqınız çoxdur, buna görə də razı olmariq ki, bizə görə siz də məhv olasınız.

— Xanim, siz hiyləgər irokezləri yaxşı tanımirsiniz, cünki elə güman edirsiniz ki, onlar buradan meşəyə gedən bütün yolları kəsməmişlər, — deyə Şahingöz cavab verdi və açıq ürəklə əlavə etdi: — Əlbəttə, biz özümüzü çaya atsaydıq, suyun axını tez zamanda bizi o qədər uzaqlara aparardı ki, irokezlərin nə güllələri, nə də onların səsləri bizə çatmadı.

— Çalışın üzə-üzə özünüüz xilas edəsiniz! — deyə Kora təklif etdi. — Siz burada qalsanız tələfat da çox olar, bunun nə mənası var?

— Nə mənası var? — deyə kəşfiyyatçı təkrar edərək vüqarla ətrafına göz gəzdirdi. — Mənası budur ki, günahını yada saldıqca gündə min dəfə tövbə edə-edə yaşayıb peşmanlıq çəkməkdən-sə, təmiz ürəklə ölmək insan üçün qat-qat şərəflidir. General Munro bizdən soruşa ki, onun qızlarını harada qoyub qaçmışıq, biz ona nə cavab verərik?

— Gedin, onun yanına və deyin ki, qızlar üçün kömək istəmə-yə gəlmisiniz, — deyə Kora təklif etdi və ali-cənablıq hisslerinin təsiri altında kəşfiyyatçıya yaxınlaşdı. — Gedin atama deyin ki, quronlar onun qızlarını şimal səhralarına tərəf aparırlar, amma tez yardım göstərilsə, onları hələ də xilas etmək mümkün olar. Sizin bu səylərinizə baxmayaraq, allah köməyin yubanmasını lazımlı bilərsə bizim minnətdarlığımızı, son xeyir-duamızı və məhəbbətlə dolu olan səmimi salamımızı ona yetirərsiniz.

Kəşfiyyatçının codlaşmış sərt üzünün əzələləri titrədi; Kora səsini kəsdikdə isə kəşfiyyatçı, qızın dediyi sözlər haqqında dərin fikrə gedibmiş kimi, çənəsini əlinə söykədi.

Nəhayət, kəşfiyyatçı, dodaqları titrəyə-titrəyə dedi:

— Bu sözlər mənasız deyildir. Çinqaçkuk, Unkas qaragöz qızın sözlərini eşidirsinizmi?

Bundan sonra kəşfiyyatçı delavar ləhcəsində öz yoldaşları ilə danışmağa başladı. O, duruxa-duruxa, sakit-sakit danışındı, lakin onun səsində möhkəm bir qətiyyət duyulurdu. Ata mogikan kəş-

fiyyatçının sözlərinə ciddi qulaq asırdı və görünür öz yoldaşının dediyi sözlərin çox vacib olduğunu başa düşərək bu sözləri diqqətlə götürür-qoy edirdi. Çinqaçkuk bir dəqiqliyə fikirləşdikdən sonra, kəşfiyyatçının dediklərinə şərik olduğunu əliylə işarə edib bildirdi və yalnız hindulara xas olan təsirli bir səslə, ingiliscə – “yaxşı” – dedi. Sonra bu döyüşçü xəncərini və tomahavkını kəmərinə sancıb, çayın sahillərindən çox çətinliklə görünən daşa yavaş-yavaş yaxınlaşdı. Burada bir anlığa ayaq saxladı, dərin mənalı bir baxışla meşəni göstərdi, seçdiyi yolu dürüst müəyyənləşdirmək üçün öz dilində bir neçə söz dedi, suya girdi, baş vurub suyun altına getdi və kənardan baxanların gözlərindən itdi.

Kora dediyi sözlərin Çinqaçkuka təsir göstərməsindən razı qalıb təsəlli tapdı; kəşfiyyatçı Koraya bir neçə söz demək üçün yoldaşından ayrıldı və:

– Bəzən cavanlar da dünya görmüş və saç-saqqal ağartmış qocalar kimi ağıllı məsləhətlər verirlər, – dedi. – Hərgah sizi, daha doğrusu müvəqqəti olaraq rəhm edilən yoldaşlarınızı meşəyə aparsalar, yol gedə-gedə kolları və ağacların budaqlarını sindirin, elə yeriməyə çalışın ki, geniş iz buraxasınız. Belə olsa sizi əmin edirəm ki, dostunuz tapılar və o, dalınızca dünyanın lap o başına getməli olsa da, sizi darda qoymaz.

Şahingöz Koranın əlini mehribanlıqla sıxdı, tüfəngini qaldırıb ona qəmli-qəmli baxdı, sonra öz maralvuranını yenə ehmal-lıca daşın üstünə qoydu və nəhayət, Çinqaçkukun çayda gözdən itdiyi yerə endi. Şahingöz bir anlığa daşın üstündə sallana qaldı, dalğın halda ətrafına göz gəzdirdi və kədərli-kədərli dedi:

– Hərgah barıtım qalsayıdı, belə bədbəxtlik və bədnamlıq da olmazdı!

Nəhayət, qollarını yana açıb suya tullandı; su yarılib ləpələ-nərək onu uddu.

İndi burada qalanlar gözlərini, qayaya söykənib hərəkətsiz dayanan Unkasa dikmişdilər. Kora ona dedi:

– Düşmən dostlarınıza görə bilmədi, yəqin ki, indi onlar təhlükəsiz yerə çatmışlar. Vaxt deyilmi, niyə siz də onların dalınca getmirsiniz?

– Unkas burada qalacaqdır, – deyə gənc mogikan sakitcə cavab verdi.

– Sizin burada qalmağınız əsirlikdə bizim vəziyyətimizi daha da ağırlaşdırar və xilas olmaq imkanımızı azaldar, – deyə Kora etiraz etdi. – Mərd oğlan gedin, – deyə Kora, öz fikrində israr etdi, gənc mogikanın iti baxışına tab gətirməyib gözlərini yerə dikdi və bu oğlani itaet altına ala bildiyini ötəricə duydu. – O birilərinə dediyim kimi edin – gedin atamın yanına, siz mənim ən vəfali elçim olun. Atama deyin ki, onun qızlarını əsirlikdən qurtarmaq üçün sizə pul versin. Gedin! Mən belə istəyirəm. Sizdən xahiş edirəm, gedin!

Gənc qəbilə başçısının sakit üzündə kədər və qəm ifadəsi göründü, lakin o çox fikirləşmədi. Unkas qayalıqdan səssizcə keçib coşqun çaya girdi. Unkasın başı bu balaca adadan xeyli uzaqda sudan çıxanadək, yuxarıda qalanlar cıqqırlarını belə çıxarmadan gözlərini çaya zillədilər. Unkas dərindən nəfəs alıb yenə baş vuraraq suyun altına getdi.

Meşənin üç sakininin yəqin ki, müvəffəqiyyətlə nəticələnən bu cəld manevri cəmi bir neçə dəqiqə çəkdi. Kora axırıncı dəfə Unkasın ardınca baxıb üzünü Heyvorda döndərdi və dodaqları titrəyə-titrəyə:

– Eşitdiyimə görə, siz də üzməkdə mahirsiniz, – dedi.
– Yubanmayın, siz də onların dalınca gedin! Bu səmimi adamların ağıllı hərəketindən nümunə götürün.

– Məgər Kora Munro öz müdafiəcisinin vəfalı olmasını yalnız bu yol ilə yoxlamaq istəyir? – deyə Dunkan kədərli-kədərli gülümşəyib cavab verdi. Onun səsindən başa düşmək olardı ki, işin bu yerə gəlib çatmasına təəssüf edir.

– İndi mübahisə etmək vaxtı deyildir, – deyə gənc xanım cavab verdi.

Dunkan cavab vermədi, aciz uşaqlar kimi qisılıb onun qoluna söykənən gözəl Alisaya baxmaqla kifayətləndi.

Kora bir qədər fikirləşdikdən sonra:

– Özünüz düşünün, – deyə sözünə davam etdi, – bizim üçün ölümdən artıq nə ola bilər, əvvəl-axır hamı öləcəkdir!

– Ölümdeñ də pis müsibətlər olur, – deyə Dunkan, qızın öz fikrində israr etməsinə təəssüf edirmiş kimi, sərt cavab verdi, – lakin sizin yolunuzda ölməyə hazır olan adam belə müsibətlərin qarşısını ala bilər.

Kora Dunkanı dilə tutmaqdən əl çəkdi və üzünü şal ilə örtüb, yarımcان halda olan Alisanı ikinci mağaranın içərisinə apardı.

IX fəsil

Döyüş səsləri və həyəcanı sanki sehrli bir qüvvənin əmrilə yox oldu, ətrafa sükut çökdü, dərin həyəcan keçirən Heyvordun xəyalında bütün bunlar qorxunc bir sayıqlama kimi canlandı. Baş vermiş hadisələr onun hafızəsində möhkəm nəqş olunmuşdu, bununla belə Heyvord yenicə qurtarmış bu hadisələrin doğrudan da baş vermiş olduğuna özünü çox çətinliklə inandıra bilərdi. Dunkan, özlərini iti axan çayın qucağına atmış adamların başına nə gəldiyini bilmirdi; o, həmin adamların sağ-salamat qaçıb qurtardıqlarını bildirə bilən siqnal və ya həyəcan səslərini eşitmək üçün ətrafına çox diqqətlə qulaq verirdi. Lakin bütün diqqətini nahaq yerə belə bir gərginliklə cəmləmişdi, çünki bu cəsur adamların aqibətindən xəbər verən bir şey yox idi. Düşmənlər də görünmürdü. Elə bil, çayın meşəli sahillərini həyat yenidən tərk etmişdi. Şam ağacının yuxarıdakı quru budaqlarında oturub döyüş meydanını uzaqdan seyr edən baliqtutan qırğı qonduğu uca yerdən uçub, indi geniş bir sahədə dövrə vura-vura ovunun başı üstündə süzürdü. Hinduların vəhşi bağırtıları ətrafa yayılan dəqiqələrdə qarılıtsı eşidilməyən alaqarğa indi yenə səsini gah alçaldıb, gah da ucaldır, ara vermədən qarıldayır, elə bil güman edirdi ki, insan ayağı dəyməyən meşələrdə aqalıq etmək ixtiyarı yenidən ona qaytarılmışdır. Bu səslər Dunkanın qəlbini zəif ümid hissələ isidirdi. O, yediyi zərbədən bir təhər olmuş və hələ özünə gəlməmiş Davidə dedi:

– Quronlar görünmürlər. Gəl mağarada gizlənək. Sonra görək allah nə göstərər.

Yarımhuşuz vəziyyətdə olan David dilləndi:

— Yadımdadır, mən o iki gözəl qızla birlikdə allahın müdrikliyi və qüdrətli şərəfinə dua oxuyub ona minnətdarlıq edirdim, amma mən öz günahlarımı görə amansız, həm də haqq cəzaya düşür oldum. Elə bil mən yuxuya getmişdim, amma bu əsl yuxu deyildi. Bir-birinə qarışan qızğın vuruşma sədalarından az qalırdı qulaqlarım kar olsun. Bundan baş çıxarmaq mümkün deyildi. Elə bil ki, axırət günü gəlib çatmışdı, təbiətin bütün ahəngi pozulmuşdu.

— Yازıq kişi! Sizinlə ölüm arasında doğrudan da bir şey qalmamışdır. Olan-olub, keçən-keçib. Durun dalımcı gəlin. Sizi elə yerə apararam ki, orada zəbur nəgmələrindən başqa səslər eşitməzsiniz.

David qarışq təsəvvürlərlə dolu olan başını əliylə tutub:

— Şəlalənin şirəltisində gözəl bir melodiya eşidilir, suyun qıjiltisi adama çox şirin gəlir, — dedi. — Amma bilmirəm, bəlkə də qulağıma gələn bu səslər, ölümə məhkum edilənlərin naləsinə oxşayan bağlıtı və iniltidir...

— Yox, yox, — deyə Heyvord səbirsizliklə onun sözün kəsdi, — heç kəs daha bağırmır, sudan başqa, hər yer sakitlik və səssizlikdir... Sözümə baxın, dediyim yerə gedin, orada sevdiyiniz nəgmələri kefiniz istədiyi kimi oxuya bilərsiniz.

David küskün-küskün gülümşədi, lakin sevdiyi peşənin adını eşidərkən, üzündə razılıq əlaməti göründü. David mağaraya aparılmasına əsla etiraz etmədi, çünkü orada melodiyanın köməyiyle bütün yorğunluq və əzginlikdən qurtara biləcəyinə ümidi edirdi. Hamut Dunkanın qoluna söykənib bacıların yanına getdi. Heyvord isə bir qucaq sassafras budağı götürüb, mağaranın yolunu bu ətirli şaxlarla tutdu və üstünü örtdü. Sonra Dunkan meşə sakinlərinin qoyub getdikləri adyalları bu davamsız çəpərin arxasından asdı; bunun nəticəsində içəri mağaraya işiq düşmürdü, bayır mağaraya isə dar yargandan yalnız zəif işiq keçə bilirdi.

Dunkan mağaraya girən yerə şax-budaq yiğmaqdə davam edərək dedi:

— Bu yerlilərin qanun-qaydaları heç xoşuma gəlmir, çünkü bu qaydalar yerli sakinləri mübarizə aparmadan fəlakət qarşısında

diz çökməyə məcbur edir. Bizim qaydada isə tələb olunur: “Nə qədər ki, canın çıxmamışdır, ümidi də kəsmə”. Bizim qayda, daha təsəllivericidir və döyüşcünün xarakterinə də daha çox uyğun gəlir. Kora, sizə təsəlli verməyə çalışmayacağam çünkü özünüz kifayət qədər ürəkli və mərdsiniz. Lakin, əsə-əsə sizə sığınan bu yazılı qızın göz yaşlarını quruda bilməzsinizmi?

Alisa bacısından kənara çəkildi və göz yaşlarının axmasına baxmayaraq özünü toxtaq göstərməyə çalışıb:

– Mən indi daha qorxmuram, Dunkan, – deyə cavab verdi.
– İndi bayaqından daha xatircəməm. Əlbəttə, hər tərəfdən yolu bağlı olan bu mağarada qorxumuz yoxdur, çünkü burada bizi tapmazlar, bizə heç bir pislik etməzlər; bundan başqa, bizə görə özlərini oda-suya vurub çox böyük bir təhlükənin qucağına atan cəsur adamların da köməyinə bel bağlaya bilərik.

– Bax indi allahın fağır bəndəsi olan bizim Alisa da bu danışığı ilə Munronun qızı olduğunu sübut edir, – deyə Heyvord cavab verdi və mağaranın bayır yoluna yaxınlaşıb qızın əlini sıxmaq üçün ayaq saxladı.

– Dunkan mağaranın ortasında oturub, salamat qalmış tapançasını əsəbi halda sıxdı; mayorum sərt baxışı daxili aləmini bürüyən məyusluğunu və səbirsizliyini bürüzə verirdi.

– Quronlar buraya gəlib çıxa bilsələr də, bu yeri asanlıqla zəbt edə bilməyəcəklər, – deyə Dunkan ürəyindən keçəni bildirdi və başını qayaya söykəyib gözlərini kahanın yoluna dikdi, daha nə kimi hadisələr olacağını səbirlə gözləməyə başladı.

Dunkanın səsi kəsildikdə uzun sürən, demək olar ki, ürəksiz xan dərin bir sükut başlandı. Mağaraya sərin səhər havası dolurdu. Dəqiqələr bir-birinin ardınca keçir, mağaradakı adamların rahatlığını heç bir şey pozmurdu; kömək gözləyən bu adamların ürəyində ümid doğmuşdu.

Hamının varlığına hakim olan təlaş və həyəcan yalnız Davide heç bir təsir göstərmirdi. O, laqeydcəsinə bir kənarda oturmuşdu. Mağaranın deşiyindən içəri düşən işıq şüası Davidin fərsiz üzünü işıqlandırdı, onun əlindəki kitabın səhifələrində əks etdi; müğənni sanki indiki vəziyyətə aid daha çox münasib olan

bir mahnı axtarmaq üçün kitabı yenə vərəqləyirdi. Çox keçmədi ki, Hamutun bu səyi müvəffəqiyyətlə nəticələndi. O ucadan “Uayt adası” deyib himnin adını söylədi, kamertonunu züyüldətti və adını yenicə çəkdiyi himnin müqəddiməsini ahəngdar səsilə oxudu.

— Bəlkə oxumaq xata çıxarar, — deyə Kora soruşdu və sualedici bir nəzərlə qara gözlərini mayorun üzünə dikdi.

Mayor isə:

— Bu yazığın səsi o qədər zəifləmişdir ki, şəlalənin gurultusu və şırlıtı onu eşitməyə qoymaz, — deyə cavab verdi. — Bundan başqa, mağara səsi udur. İşiniz olmasın, qoyun ürəyi istədiyi kimi əylənsin, bunun heç bir xatası olmaz.

— “Uayt adası!” — deyə David təkrar etdi və həmişə sinifdə piçilti səslərini kəsmək istərkən ona kömək edən ciddi bir nəzərlə ətrafına göz gəzdirdi.

Kiçicik fasilədən sonra müğənninin səsi eşidildi yavaş uğultulu səslər ətrafa yayıldı, nəhayət dar mağaranı melodiya bürüdü. Hamı valehədici ahəng səslərinə dərin həyəcan hissili qulaq asır, lakin müğənninin oxuduğu mənasız sözlərə əhəmiyyət vermirdi. Alisa qeyri-şüuru olaraq göz yaşını sildi və Hamutun rəngi qaçmış bənizinə mülayim bir nəzər salıb, onun oxumasından həzz aldığıni gizlətmədi. Kora müğənninin oxumağını bəyənərək gülümsündü, Heyvord isə nigaran gözlərini mağaranın yolundan çəkdi. Mahniya qulaq asanların göstərdikləri rəğbət bu musiqi aşiqinin qəlbinə toxtaqlıq verdi; o, yaralanmadan əvvəlki günlərdəki kimi, yenə çox həvəslə və var gücü ilə oxumağa başladı. Müğənni bir də səy göstərdi və uzanan gur səs ətrafa yayıldı. Bu anda bayırdan bərk bağlılığı eşidildi. Müqəddəs himn dərhal kəsildi; müğənni susdu, sanki bu bədbəxt zəbur müğənnisini içəridən nə isə boğmalayıb nəfəsini kəsdi.

— Biz məhv olduq! — deyə Alisa qışqırıb özünü Koranın qucağına atdı.

— Yox, yox, hələ bizə heç bir şey olmamışdır! — deyə Heyvord həyəcanla cavab verdi. — Bu bağlılığı adanın içərilərindən gəldi; vəhşilər, öldürülmüş yoldaşlarını görüb bağırırlar. Onlar

bizim sığınağımızı tapmamışlar, buna görə də ümid çırağımız hələ sönməmişdir.

Nicat tapmaq üçün o qədər də böyük imkan yox idi, bununla belə, Dunkanın dediyi sözlər hədər getmədi: onun mülahizəsi gənc xanımları ürəkləndirdi və onlar öz aqibətlərinin necə olacağını dinməz-söyləməz gözləməyə başladılar.

Cox keçmədi ki, ulaşma eşidildi; sonra adanın müxtəlif yerlərindən cürbəcür səslər gəldi; əvvəlcə adanın uzaq bir yerindən eşidildi, bu səslər yavaş-yavaş mağaraya yaxınlaşmağa başladı.

Nəhayət, bu çaxnaşma və hay-küy içərisində, mağaranın gizlədilmiş yolunun bir neçə yardlığında tənəli qalibiyət səsləri eşidildi. Heyvord elə bildi ki, onların sığınacağı tapılmışdır; buna görə də onun olan-qalan ümidi də kəsildi. Lakin qulaq verib başa düşdü ki, bağlıtı səsləri Şahingözün öz tüfəngini çox təəssüflə qoyub getdiyi daşın yaxınlığından gəlir; buna görə də mayor yenidən bir az təsəlli tapdı. O, hinduların danışığını aydın seçə biliirdi: nəinki onların tək-tək sözlərini, hətta Kanada ləhcəsində dedikləri bütöv cümlələri də eşidirdi. Birdən hindular bir ağızdan “Uzun Karabin” sözlərini təkrar etdilər; qonşu meşədə söylənən adı eşidərkən Heyvord yadına saldı ki, bu ad ingilis ordusunun kəşfiyyatçısı ovçu Şahingözə onun düşmənləri tərəfindən verilmişdi; Dunkan Şahingözün kim olduğunu yalnız indi başa düşdü.

“Uzun Karabin, Uzun Karabin...” sözləri ağızdan-ağıza gəzirdi, görünür bütün bu dəstə, hərbi qənimətin yanına toplaşmış və elə güman edirdi ki, tüfəngin burada qalması, onun zəhmli sahibinin öldüyünü sübut edir. Sonra quronlar düşmənin adını çəkə-çəkə yenə adaya dağılışdırılar.

Heyvord gənc xanımlara muraciət edərək piçilti ilə:

– Hər şey indi həll olar. Əgər quronlar sığınağımızı tapmasalar, biz salamat qalarıq. Onların sözlerindən belə başa düşdüm ki, buradan qaçmış dostlarımız xilas ola bilmişlər və buna görə də biz Vebbdən tezliklə kömək ala biləcəyik.

Qorxulu səssizlik şəraitində daha bir neçə dəqiqə vaxt keçdi. Heyvord başa düşürdü ki, bu vaxt quronlar yenidən, daha diqqət-

li axtarış aparırlar. O, quronların yeridikcə sassafras budaqlarına necə toxunduqlarını hiss edirdi; quru yarpaqların xışlıtsını və budaqların şaqqlıtlı ilə sımasını eşidirdi. Nəhayət, mağaranın yoluna yigilmiş bir qucaq budaq balaca tərpənib çökdü, adyalın bir ucu açılıb sallandı və mağaranın uzaq küncünə zəif işq düşdü. Kora bərk qorxub Alisanı bağırına basdı, Dunkan yerindən sıçradı. Bayır mağaranın lap içərisindən səslər eşidildi. Bu isə sübut edirdi ki, düşmənlər mağaraya girmişlər. Mağaradakilar bir dəqiqədən sonra çoxlu səslər eşidib başa düşdülər ki, vəhşilər onların sığınağının lap yaxınlığında toplaşmışlar.

Hər iki mağaranın daxili yolları bir-birindən o qədər də uzaq deyildi, buna görə də Dunkan başa düşürdü ki, mağaradan qaçıb qurtarmaq mümkün deyildir. O, Davidin və hər iki gənc xanımın yanından keçib mağaranın ağızında dayandı və vəhşilərlə dəhşətli qarşılaşmanın gözləməyə başladı. İndi onunla amansız təqibçilərin arasında cəmi bir neçə fut məsafe qalırdı. Mayor üzünü təsadüfən taplığı deşiyə yaxınlaşdırıb fədakarlıqdan doğan bir laqeydiliklə bayırə baxmağa və quronların hərəkətlərini izləməyə başladı.

Hərgah mayor Dunkan əlini uzatsayıdı nəhəng görkəmli hind-dunum qüvvətli ciyinlərinə toxuna bilərdi; bu hindu qəti və amiranə bir səslə öz yoldaşlarının fəaliyyətinə rəhbərlik edirdi. O biri mağaranın tağı altında bir dəstə vəhşi, kəşfiyyatçının bütün var-yoxundan ibarət olan şeyləri eşələyir və bir-bir götürüb sil-kələyirdi. Davidin yarasından dammış qan mağaranın yoluna basılmış sassafras budaqlarının yarpaqlarını qırmızı rəngə boyamışdı; hindular bunu öz tədbirlərinin müvəffəqiyyətlə nəticələndiriyinə bir dəlil hesab etdilər, mağaranın içində döşənmiş etirli budaqları yiğisdirib yargana çıxartdılardı və onları səpələməyə başladılar, sanki nifrət etdikləri adamın meyiti bu budaqların altında gizlənmişdi. Üzdən çox qəzəbli görünən bir döyüşçü bir qucaq nazik budaq götürüb onun yarpaqlarındakı tünd darçını rəngli qan ləkələrini şadlıqla göstərdi və qışqıra-qışqıra nə isə dedi. Heyvord bu vəhşinin sözlərinin mənasını yalnız buna görə

başa düşə bildi ki, həmin vəhşi “Uzun Karabin” adını bir neçə dəfə təkrar etdi. Quronların şad səsləri kəsildi; döyüşü bir dəstə çırpını ikinci mağaranın yoluna, Dunkan tərəfindən qoyulmuş budaqların üstünə atdı və beləliklə də, mayorun baxdığı deşiyi tutdu. Qalan vəhşilər də əllərinə keçən şax-budağı gətirib bura-yaya yiğdilar, onlar kəşfiyyatçının mağarasından çıxardıqları budaqları sassafras budaqları yığınınin üstünə atır və beləliklə də, axtardıqları adamları gizlədirdilər.

Adyallar qucaq-qucaq üst-üstə qalanan şax-budağın təzyiqinə tab gətirməyib yerə düşdü, budaqlar isə öz ağırlığının təsirindən bir-birini sıxıb daşların arasındaki çatları dolu və sıx bir kütləyə çevrildi; Dunkan bunu görüb xatircəm oldu, mağaranın içərisinə qayıtdı və əvvəlki yerində dayandı; buradan mağaranın çaya tərəf açılan ikinci ağızını görə bilirdi. Dunkan sassafras budaqları yığınınin yanından çəkilib gəldikdə hindular bir-birinin həvəsinə iki mağara arasındaki keçidi təmizlədilər; indi vəhşilərin adanın içərilərinə, bir az əvvəl çaydan çıxdıqları daşların yanına yürürə-yürürə necə getdiklərini eşitmək olardı. Onların yenidən yaniqli-yaniqli qışqırmaları sübut edirdi ki, öldürülmüş yoldaşlarının meyiti yanına toplaşmışlar.

Dunkan ürəklənib öz səfər yoldaşları olan qızların üzünə baxmaq istədi, çünkü təhlükəli dəqiqliklər ərzində özü də bərk qorxduğu üçün üzünü cavan xanımlara göstərməkdən çəkinmiş və onların daha da qorxmasına bais olmaq istəməmişdi.

— Onlar getdilər, Kora, — deyə Dunkan piçildadı. — Alisa, onlar bayaq gəldikləri yerə qayıtdılar, buna görə də deyə bilərəm ki, biz ölümdən qurtarmışıq.

Alisa Koranın qucağından çıxaraq diz çöküb dilləndi:

— Hərgah belədirse, mən onda göylərə təşəkkür edirəm! Mən göylərə çox minnətdaram, çünkü onlar qoca atamızı gözü yaşılı qoymadı, dünyada ən çox sevdiyim adamları ölümdən qurtardı...

Alisanın gözlərində minnətdarlıq nuru parladı, yanaqlarına ince bir qızartı çökdü, lakin qız dua oxumaq üçün dodaqlarını bir-birindən ayırar-ayırmaz, demək istədiyi sözlər ağızında

donub qaldı, yanaqlarının qızartısı dərhal çekildi, bənizi ölü rəngi kimi ağappaq oldu, gözlərindəki zərif parıltı söndü, dəhşətli qorxunun təsirindən üzü dəyişilib tanınmaz hala düşdü, əsəbilikdən titrəyib qıç olan barmaqları ilə nəyi isə göstərdi. Heyvord mağaranın açıq dəliyinin qabağında astana kimi qalan yasti qayaya dönüb baxdıqda Bic Tulkünün kinli və qəzəbli üzünü gördü.

Bu təsadüfun gözlənilməz olmasına baxmayaraq Dunkan özünü itirmədi. Mayor hindunun üzünün ifadəsindən başa düşdü ki, Maqua yarı qaranlıq mağarada hələ heç bir şey görə bilməmişdir. Dunkan, divar tini kimi uzanan mağara qayasının arxasına çəkilmək istədi, çünki burada onu və yoldaşlarını bayırdañ görə bilməzdilər; lakin Dunkan həmin dəqiqə başa düşdü ki, geriyə çəkilmək gecdir.

Vəhşinin üzündə sezilən aşkar bir sevinc Dunkanı bərk hirs-ləndirdi; o daha heç bir şey fikirləşməyib qəzəb hissinin təsiri altında nişan alıb atəş açdı. Bütün mağara gurultu səsilə doldu, sanki vulkan püşkürdü; dərədən əsən külək kahadan çıxan atəş tüstüsünü dağıtdıqda, bir dəqiqə bundan əvvəl xain bələdçinin qəzəbli üzünün göründüyü yerdə daha heç kəs yox idi. Heyvord yürüüb dəliyə yaxınlaşdıqda həmin vəhşinin alçaq və dar meydancanın qabağından əyilə-əyilə keçdiyini gördü; az sonra Maqua tamamilə gözdən itdi.

Atəş gurultusundan sonra vəhşilərin arasına ağır səssizlik çökdü. Lakin onlar Bic Tulkünün uzanan çıçırtı səsini eşidərkən onun nə demək istədiyini başa düşdülər; dərhal ayaq səsləri və bağırıtlar yaxınlaşmağa başladı, Dunkan sarsıcı həyəcandan hələ özünə gəlməmiş, budaqlardan düzəldilən davamsız çəpər darmadağın edildi. Hindular hər iki tərəfdən mağaraya doluşdular. Onlar Heyvordu və gənc xanımları mağarada gizləndikləri yerdən bayırca çıxartdılar; qələbə çalan quronlar onların başına toplaşdılar.

X fəsil

Bu gözlənilməz fəlakətin üz verdiyi dəqiqədən etibarən Dunkan qaliblərin hərəkətlərini izləməyə başladı. Qırmızı dərili adamlar Dunkanın mundirinin bəzəyini əlləşdirirdi, Dunkanın geyimindəki naxışlı tikmə nişanları, güləbətinləri, zərli baftaları çırılışdırmaq arzusunda idilər, bu səbəbdən də onların gözləri alışış yanındı, lakin nəhəng hindunun zəhmli bağırıları vəhşiləri öz arzularına çatmağa qoymurdu; Heyvord bunu görərkən yəqin etdi ki, vəhşilər ona və Kora ilə Alisaya hələ bir müddət dəyib toxunmayacaqlar.

Gənc quronlar belə tamahkarlıq göstərdikləri halda, daha təcrübəli döyüşçülər hər iki mağaranı çox diqqətlə axtarmaqdə idilər; bu axtarış sübut edirdi ki, vəhşilər qazandıqları müvəffəqiyyətlə kifayətlənməmişlər. İntiqam almağa çox səy göstərən bu hindular başqa əsirləri tapmadıqda, “Uzun Karabin” adını təkrar edə-edə Dunkanı və Davidi araya aldılar; onlar “Uzun Karabin” sözlərini o qədər qəzəblə deyirdilər ki, onların nə soruştuqlarına şübhə ola bilməzdi. Dunkan özünü elə göstərdi ki, guya onların suallarını başa düşmür; David isə doğrudan da fransız dilini bilmirdi. Nəhayət, quronların inadkarlığı Heyvordu yordu; bundan əlavə Heyvord qorxurdu ki, bundan sonra da susmaqda davam etsə öz qaliblərini acıqlandırar. O, ətrafına nəzər salaraq gözlərilə Maquani axtarmağa başladı, çünki Maqua quronların suallarına onun cavabını tərcümə edə bilərdi. Quronlar isə getdikcə daha inadla, daha hirsli-hirsli qışqırıldılar.

Maquanın hərəketləri yoldaşlarının hərəkətlərindən tamamilə fərqlənirdi. O biriləri kəşfiyyatçının kör-köhne şeylərinə yiyələnib uşaqlara məxsus bir hərisliklə talançılıq etməyə çalışırdılar. Bic Tülükü isə əsirlərdən bir az kənarda sakitcə dayanmışdı; görünür o öz işindən razı idi, xəyanətkarlıq etmək üçün qarşısına qoymuş olduğu əsas məqsədə çatdığını zənn edirdi. Heyvordun gözləri dünənki bələdçisinin baxışı ilə rastlaşdıqda, mayor bilaixtiyar gözlərini Maquanın kinli, lakin sakit üzündən dəhşət hissilə çəkdi. Bunuñla belə Heyvord daxilindən coşub baş qaldıran nifrət hissini böğaraq özünü Maqua ilə danışmağa məcbur etdi. O, dedi:

– Bic Tülkü çox mərd döyüşçidür, buna görə də qaliblərin dediklərini silahsız adama başa salmaqdan boyun qaçırmaz.

– Onlar soruşturular ki, bütün meşə ciğirlarına bələd olan ovçu bəs hanı? – deyə Maqua pozuq ingilis dilində cavab verdi və kinli-kinli gülümsəyərək əlini yaralı ciyninə bağlanmış yarpaqların üstünə qoydu. – Uzun Karabinin tüfəngi çox yaxşıdır, o, gözlərini heç zaman qırpmır, amma bu tüfəng, eləcə də ağ başçının qısa lüləli silahı Bic Tülkünün canını ala bilməz.

– Özü başçı olan Tülkü çox igiddir, buna görə də vuruşma zamanı aldığı yaraları və ya bu yaranı kimin vurduğunu unutmağa hazırlıdır.

– Hindu şəkər ağacının altında oturub dincəldiyi və bir az çörək yemək istədiyi vaxt məgər müharibə gedirdi? Kolluğu ilan kimi sürünen düşmənlərlə kim doldurmuşdu? Bic Tülkünün ürəyindən qara qanlar axan zaman kimin dili dinclikdən danışırı? Məgər Maqua tomahavkın torpaqdan çıxarıldığını demişdi, məgər bu döyük baltası torpaqdan Maquanın əliylə çıxarılmışdı?

Dunkan düşmənin necə xain çıxdığını onun yadına salmağa cürət etmədi; bundan əlavə, Dunkan özünü doğrultmaq da istəmirdi, çünki qorxurdu ki, özünü təmizə çıxarmaq üçün dediyi sözlər Maquanı daha da qəzəbləndirsin; buna görə Dunkan daha heç bir şey demədi. Maqua da sanki, söhbəti davam etdirməyi daha lazım bilmədi; o, qəzəbləndiyi dəqiqlidə araladığı qayaya yenidən söykəndi. Səbirzsizlik göstərən vəhşilər ağ adamlı Tülkü arasında qısa danışığın qurtardığını başa düşdülər, bu zaman yenə “Uzun Karabin!” deyə bağırmağa başladılar.

– Eşidirsənmi? – deyə Maqua laqeydcəsinə xəbərdar etdi.

– Quronlar Uzun Karabinin diri-diri gətirilməsini tələb edirlər, hərgah onların bu tələbi yerinə yetirilməsə, onlar Uzun Karabını gizlədənləri öldürərlər.

– Uzun Karabin çıxıb getdi. Quronlar onu tuta bilməzlər.

Tülkü soyuqqanlılıqla gülümsədi və nifrətlə cavab verdi:

– Ağ adam ölündə elə zənn edir ki, dünyanın dərd-bəlasından canı qurtardı; amma dərisi qırmızı adamlar öz düşmənlərinin

hətta ruhunu, xəyalını da incitməyi bacarırlar. Bəs hanı olun mə-yiti? Qoy quronlar onun skalpını görsünlər.

– Uzun Karabin ölməmişdir, o qaçmışdır.

Maqua bu sözlərə inanmayıb başını buladı və soruşdu:

– Məgər o quşdur ki, qanadlanıb uçsun? – Məgər o balıqdır ki, başını sudan çıxarıb nəfəs almadan suyun altı ilə üzə bilsin. Ağ başçı quronları axmaq hesab edir!

– Əlbəttə, Uzun Karabin balıq deyil, lakin o, üzməyi bacarır. Uzun Karabin bütün baritini atıb qurtardıqda, quronların gözlə-rini isə bulud örtdükdə, çayın axarı ilə üzə-üzə çıxıb getdi.

Maqua hələ də bu sözlərə inanmayaraq:

– Bəs niyə ağ başçı burda qalmışdır? – deyə soruşdu: – Məgər o suyun dibinə düşən daşdır, yoxsa skalpı başına ağırlıq eləyir?

– Mən daş deyilem, bunu sənin öldürülmüş və şəlaləyə düş-müş yoldaşın da təsdiq edə bilərdi, – deyə Dunkan, hinduda hörmət hissi oyada bilən lovğa ibarələrə əl ataraq əsəbi halda cavab verdi. – Amma ağ adamın fikrincə yahnız qorxaqlar qadınları qo-yub qaçarlar.

Maqua öz-özünə alçaqdan nə isə donquldandı, sonra səsini ucaldıb davam etdi:

– Delavarlar kolluqda ilantək süründükləri kimi üzməyi də yaxşı bacarırlarmı? Böyük İlən hanı?

Dunkan bu Kanada ləqəblərinə görə başa düşdü ki, quronlar onun, yəni Dunkanın, təzə yoldaşlarını onun özündən daha yaxşı tanıyırlar. O, könülsüz cavab verdi:

– Böyük İlən da çayla üzüb getdi.

– Bəs Cəldqaçan Maral hanı?

– Mən bilmirəm sən kimə Cəldqaçan Maral deyirsən? – deyə Dunkan cavab verdi və fürsətdən istifadə edib söhbəti uzatmağa çalışdı.

– Mən Unkası soruşuram, – deyə Maqua cavab verdi. O, delavarların bu adını ingilis sözlərindən daha çətinliklə tələffüz etdi.

– Sən cavan delavarımı soruşursan? O da çayın axarı ilə üzüb getdi.

Maqua bu deyilənlərə dərhal inandı və bununla da sübut etdi ki, qacqınlar onu o qədər də maraqlandırmırlar. Amma onun yoldaşlarının axtardıqları isə məhz bu qacqınlar idi.

Vəhşilər zabitlə Tülkünün söhbətinin qurtarmasını hindulara məxsus bir səbirlə gözləyir və heç səslərini də çıxarmırdılar. Heyvord səsini kəsdikdə vəhşilər gözlərini Maquanın üzünə dikdilər. Tülkü çayı onlara göstərdi və bütün əhvalatı bir neçə əl hərəkətilə və bir neçə sözlə izah etdi.

Vəhşilər məsələdən xəbərdar olduqda gücləri gəldikcə bağırmağa başladılar. Onların bəziləri əllərini havada qəzəblə oynada-oynada çaya tərəf qaçırlar, bəziləri suya tüpürməyə başladılar, sanki su bu vəhşiləri qalıblərə məxsus hüquqdan xain-cəsinə məhrum etmiş və indi buna görə də onlar sudan intiqam almaq istəyirmişlər. Vəhşilərin daha kinli olanları isə əsirlərə altdan-altdan qəzəblə baxırdılar. Onların hətta iki-üç nəfəri əsirləri əllərilə hədələyib qəzəbli hissələrini bildirdi; hər iki bacının nə gözəlliyi, nə də qadınlara məxsus acizliyi yəqin ki, onları hinduların qəzəbindən xilas edə bilməzdi. Quronlardan birinin qırmızı əli Alisanın ciyinlərinə tökülen gözəl buruq-buruq saçının bir çəngəsindən yapışib onun başı üstündə bıçağı dolandırıldıqda gənc zabit heç bir şeylə hesablaşmayıb özünü Alisaya çatdırmaq istədi. Lakin Heyvord elə yerindən tərpənən kimi, bütün vəhşilərin başının ağası olan nəhəng hindu onun ciyinindən yapışib məngənə kimi sixdi. Heyvord başa düşdü ki, özündən qat-qat çox olan düşmənlə mübarizəyə başlamaq heç bir fayda verməz; buna görə də öz taleyinə pənah gətirdi və qızlara yavaşcadan dedi ki, vəhşilər çox zaman hədələyirlər, lakin bu hədələrini yerinə yetirmirlər.

Dunkan Koranın və Alisanın üstündən qorxunu götürməyə çalışırdısa da,ancaq özünü aldatmaq fikrində deyildi. O, vəziyyətin təhlükəli olduğunu bir an belə unutmurdu. Heyvord üzdən özünü arxayın göstərir, lakin hinduların biri imdadsız bacılara yaxınlaşarkən və ya gənc xanımların zərif bədənini kinli-kinli süzərkən onun bağlı az qalırkı az, çatlaşın.

Ancaq vəhşilərin başçısı bütün döyüşçüləri məsləhətləşmək üçün topladıqda Heyvordun qorxusu xeyli azaldı. Vəhşilərin mübahisələri çox çəkmədi; hinduların çoxu dinmirdi, bundan da hiss etmək olurdu ki, qərar çox tez və yekdilliklə qəbul edilmişdir. Danışan hindulardan bəziləri əlini tez-tez Vebbin düşərgəsinə tərəf uzadırdı; görünür onlar həmin düşərgə tərəfdən basqın edilə biləcəyindən qorxurdular. Onlar güman edirdilər ki, ingilislər buraya bir dəstə göndərə bilərlər; bu fikir hinduları tez qərar qəbul etməyə vadə etdi və bundan sonrakı hadisələri də sürətləndirdi.

Vəhşilər yüngül qayığı çayın kənarına apardılar; bura bayır mağaranın ağızına yaxın idi. Hindular qayığı aparıb çayın kənarına qoyduqdan sonra quronların başçısı işarə ilə əsirlərə əmr etdi ki, aşağıdakı daşların yanına enib qayığa minsinlər.

Müqavimət göstərmək mümkün deyildi, buna görə da Dunkan qayığa tərəf gedərək itaətkarlıq nümunəsi göstərdi; az sonra hər iki bacı ilə və bayaqdan baş verən hadisələrə mat qalan Davidlə birlikdə qayığa minib oturdu. Quronlar çayın burulğanları ilə iti axan yerləri arasında qayığın keçə biləcəyi dar yola bələd deyildilər, bununla belə çayın təhlükəli yerlərinin ümumi əlamətlərini yaxşı bilirdilər, buna görə də böyük xataya yol verməzdilər. Qayığı sūrmək üçün seçilən losman keçib öz yerində oturduqda, hindular yenidən çaya töküldürlər, qayıq çayın axarı ilə üzüb getdi, bir neçə saniyədən sonra əsirlər çayın cənub sahilinə gəlib çatdilar; bura, bir gün əvvəl çaydan çıxıb oturduqları daşın, demək olar ki, lap qarşısında idi.

Burada vəhşilər yenə ciddi məsləhətləşməyə başladılar, lakin onların bu müşavirəsi çox sūrmədi. Eyni zamanda onlar meşədən atları gətirdilər; atların sahibi olan əsirlər onları gördükdə qət etdilər ki, bu fəlakətə düçər olmalarının bəisi bu atlardır. Quronlar iki dəstəyə ayrıldılar. Onların böyük başçısı Heyvordun atına minib, çayla getməyə başladı, onun yol yoldaşlarının çox hissəsi özlərini onun ardınca suya atdılar. Çox keçmədi ki, bu quronlar meşədə gözdən itdilər. Əsirlər altı vəhşinin nəzarəti altında qaldılar; bu vəhşilərə Bic Tülük rəhbərlik edirdi.

Heyvord hinduların özlərini çox yaxşı apardıqlarını gördükdə ümidvar oldu ki, vəhşilər onu bir əsir kimi Monkalmın yanına aparacaqlar. Dara düşən adamin beyni həmişə işləyir, ən kiçicik bir ümid isə onun cürbəcür xəyallara düşməsinə səbəb olur; buna görə də Dunkan güman edirdi ki, Monkalm Munronun atalıq hissindən bir vasitə kimi istifadə etməyə çalışacaq, bu veterani ingilis kralına bəslədiyi sədaqətindən vaz keçməyə məcbur etmək üçün cəhd göstərəcəkdir.

Lakin quronların hərəkəti Dunkanın bütün bu mülahizələrini dərhal alt-üst etdi. Qırmızı dərili nəhəng quronun ardınca düşən hindular, Qorikana tərəf yönəldilər və Heyvord başa düşdü ki, o özü və səfər yoldaşları vəhşilərin əlində, çox ağır şəraitdə əsir qalacaqlar. Heyvord vəhşilərin bütün niyyətlərini və hətta əsirlər barəsində ən pis tədbirlərini belə öyrənməyə çalışdı və çarəsiz qaldıqda pulun gücündən istifadə etməyi qət etdi; o Maqua ya bəslədiyi nifrət hissini boğaraq, özünün dünənki bələdçisinə müraciət etdi:

– Mən Maqua ilə danışmaq istərdim, demək istədiyim sözlər isə yalnız böyük başçının eşitməsi üçün layiqdir.

Hindu gənc zabitə kinli-kinli baxıb cavab verdi:

– De gəlsin, ağacların qulağı yoxdur ki, qorxursan.

– Quronlar kar deyillər, yalnız böyük başçiya layiq olan sözlər isə bu gənc döyüşçüləri məst edə bilər. Hərgah Maqua bu sözləri eşitmək istəmirə, kral zabitini dinməyə bilər.

Hindu cavan xanımların atlarını bir təhər yəhərləyən yoldaşlarına etinasızlıqla bir neçə söz dedi; sonra kənara çekildi və Dunkana xəlvətcə işarə etdi ki, onun dalınca getsin.

– Hərgah sənin sözlərin mənə layiqdirlər, onda de gəlsin, – deyə Maqua təklif etdi.

– Bic Tülükü sübut etdi ki, öz kanadalı babalarının ona verdiyi şərəfli ada layiqdir, – deyə Heyvord sözə başladı. – Mən onun çox ağıllı və fərasətli olduğunu görüb, bizim üçün çox yaxşılıq etmiş olduğunu başa düşürəm və minnətdarlıq etmək vaxtı çatdıqda onu unutmayacağam. Bəli, Tülükü nəinki böyük başçıdır, o həm də öz düşmənlərini aldatmağı bacarır.

– Bəs Tülkü nə edibdir? – deyə hindu laqeydcəsinə soruşdu.

– Məgər o görmürdü ki, meşə gizlənmiş düşmənlərlə doludur? Məgər o başa düşmürdü ki, bu düşmənlərin yanından ilanın özü də xəlvətcə sürüşüb keçə bilməz; məgər Bic Tülkü quronların gözlərindən pərdə asmaq üçün yolu qəsdən azmamışdır mı? Maqua ilə pis rəftar edən və onu öz viqvamlarından it kimi qovmuş olan öz qəbiləsinə, guya qayıtmaq istədiyini bildirmək üçün Maqua məgər özünü bicliye vurmamışmı? Bəs biz nə etdik? Maquanın niyyətini başa düşdükdə məgər biz ona kömək eləmədik? Bunun nəticəsində də quronlar məgər elə zənn etmədi-lərmi ki, ağ adam öz dostu olan Maquani düşmən hesab edir? Buna nə deyə bilərsən, məgər düz demirəm? Amma elə ki, Bic Tülkü fərasətli tərpənib quronları aldatdı, elə ki, onların gözləri-ni bağladı, quronlar vaxtilə Maquaya çox pislik eləmiş olduqlarını və onu qaçıb moqauklara qoşulmağa məcbur etdiklərini unutdular. Onlar Maquani çayın cənub sahilində əsirlərin yanında qoydular, özləri isə, ağlını itirmiş adamlar kimi, şimala tərəf getdilər. Mən bili-rəm: Tülkü əsl tülkü kimi iş görmək istəyir. O, geri dönmək, qoca və dövlətli şotlandiyalının qızlarını aparıb özünə tapşırmaq istəyir. Bəli, bəli, Maqua, mən bunların hamisini başa düşürəm, sənin bu ağıl və fərasətin üçün nə kimi böyük mükafata layiq olduğunu da fikirləşib tapmışam. Ən əvvəl Uilyam-Henri fortunun başçısı Tülkүyə çox böyük bir xidmət və yaxşılıq üçün belə bir böyük başçının lazımlı bildiyi mükafatı verəcəkdir: Tülkünün qızıl medalı olacaq, onun barit qabı doldurulacaq, çantasında Qorikan sahilinə səpələnmiş xırda daşlar qədər saysız-hesabsız dollar cingildəyəcəkdir; marallar başçının aldığı silahın gülüsindən qaçıb qurtara bilməyəcəklərini xəbər tutduqda gəlib onun əllərini yalayacaqlar. O ki, qaldı mənə, hələ də bilmirəm sənin xəcalətindən nə yol ilə çıxım ki, qoca şotlandiyalıdan da səxavətli olum... Səbr elə. Mən... hə, mən sənə...

– Gün çıxan tərəfdən gəlmmiş gənc başçı özü mənə nə verər?
– deyə quron Heyvordun dilinin dolaşdığını görüb soruşdu.

– Gənc başçıya gəldikdə o, Duzlu göldə yerləşən adalardan odlu suyun ağızını bu tərəfə çevirəcəkdir. Bu içki Maquanın viq-

vamlarının qabağından axıb keçəcəkdir. Maquanın ürəyi tük ki-mi yüngül, nəfəsi isə yabanı ballıca ətrindən də şirin olanadək bu içki selinin arası kəsilməyəcəkdir.

Maqua Heyvordun duruxa-duruxa dediyi sözlərə ciddi qulaq asırdı. Gənc zabit, guya Maquanın hiylə işlədib quronları aldatmış olduğunu zənn etdiyini söylədikdə Maquanın üzü ciddiləşdi; bu əlamət hindunun ehtiyat etdiyini göstərirdi. Heyvord Maquani öz qəbiləsinin viqvamlarından qaçmağa məcbur edən təhqirləri xatırlatdıqda, Tülükünün gözlərində qəzəb odu parladı; bu zaman Dunkan başa düşdü ki, Maquanın lap boş damarını tapmışdır. Dunkan bu vəhşini hiyləgərcəsinə həm intiqama susadan, həm də onda tamahkarlıq oyadan sözləri dedikdə, hər halda Maquani son dərəcə həvəsə gətirmişdi. Tülükü mükafat haqqında özünün sonuncu sualını sakitcə, hindulara məxsus adı bir təşəxxüsələ verdi, lakin onun üzünü dalğın ifadəsindən anlamaq olardı ki, cavab çox ehtiyatla və hiyləgərcəsinə verilməlidir. Quron bir qədər susduqdan sonra əlini ciyindəki yaranın qaba sarğısına qoyub dedi:

– Məgər dostlar belə edirlər?

– Sən özün Uzun Karabını tanıyırsan, hərgah o düşməni öldürmək istəsə, onu belə yüngülcə yaralamaqla kifayətlənərmə?

– Məgər delavarlar sevdikləri adama ilan kimi sürünen-sürünə yanaşırlar? Məgər onlar özlərini bicliyə vurub qəflətən zərbə endirirlər?

– Böyük İlən aldadıb tələyə salmaq istədiyi adama heç səs sala-sala yaxınlaşardımı?

– Ağ başçı öz dostlarına tez-tezmi qabaqdan atəş açır?

– Hərgah ağ başçı doğrudan da qarşısında duran adamı öldürmək istəyirsə, onun atdığı güllə boşamı çıxar? – deyə Dunkan ustalıqla gülümşəyib cavab verdi.

Bu cəld sorğu-sualdan sonra onların hər ikisi səsini kəsdi və bu sükut xeyli davam etdi. Dunkan Maquanın tərəddüb etdiyini başa düşdü və öz qələbəsini sona çatdırmaq arzusu ilə yenə mükafatları sadalamaq istədi, lakin Maqua əlinin mənalı hərəkətilə onu danışmağa qoymayıb dedi:

– Bəsdir! Tülkü ağıllı başçıdır, nə eləsə sonra məlum olar. Get, amma ağızını açıb danışma. Maqua danışmağa başlayanda sən ona cavab verə bilərsən.

Heyvord gördü ki, Tülkü o biri quronlara ehtiyatla baxır; buna görə də cəld onun yanından uzaqlaşdı ki, quronlar onun Maqua ilə əlbir olduğunu zənn etməsinlər. Maqua atlara yaxınlaşdı və işarə ilə Heyvorda təklif etdi ki, Kora ilə Alisanın öz narraqanzetlərinə minmələrinə kömək etsin. Kora və Alisa quronların qəzəbli üzlərini görməmək üçün qorxudan gözlərini yerə dikmişdilər; Dunkan onların ata minmələrinə kömək edərkən qəlbini dolduran yeni ümidi haqqında onlara piçıldıyib məlumat verdi.

Nəhəng başçının dalınca getmiş hindular Davidin atını aparmışdilar, buna görə də Hamut və Dunkan piyada getməyə məcbur idilər. Lakin Heyvord buna o qədər də təəssüf etmirdi; çünkü yavaş getməklə bütün dəstəni yubada bilərdi. O, ümidi dolu nəzərlərini hələ də Eduard fortuna tərəf yönəltmişdi və güman edirdi ki, meşədən gələn səslər xilaskarların yaxınlaşdığını xəbər verəcəkdir.

Hazırlıq qurtardıqdan sonra Maqua hamının qabağına düşüb yollandı. David onun dalınca gedirdi. Onlardan daha arxada bacılar gəlirdilər. Heyvord bacıların yanına gedirdi, hindular isə əsirləri hər iki tərəfdən araya alıb lap axırdı gəlirdilər. Onlar bir dəqiqə belə əsirləri gözdən qoymur, sayıqlıqlarını itirmirdilər.

Heç kəs dinmirdi, yalnız Dunkan hərdənbir Alisaya və Koraya ürək-dirək verirdi; Hamut isə yanıqlı-yanıqlı köksünü ötürməklə ürəyini boşaldırdı. Yolcular Uilyam-Henri fortuna gedən yola tamamilə əks istiqamətdə olan başqa bir yol ilə, cənuba tərəf yönəldilər. Bununla belə Heyvord təklif olunan mükafatı Maquanın bu tezliklə unutduğuna əsla inanmaq istəmirdi; bir də ki, quronun özü də gərək ehtiyatlı olaydı. Lakin yolcular göz işlədikcə uzanan qalın meşənin içi ilə mil-mil irəliləyərək hey yol gedirdilər; bu yorucu səfər qurtarmaq bilmirdi.

Kora, keşfiyyatçının vidalaşarkən dediyi sözləri yadında saxlamışdı və fürsət tapan kimi ağac və ya kolların budağını qırmaq üçün əlini uzadırdı, lakin quronların sayıqlığı bu çətin və təhlükə

kəli fikri yerinə yetirməyə hər dəfə mane olurdu. Bu gənc xanım, vəhşilərin ehtiyatla zillənən baxışını görcək, guya nədənsə qorx-
duğunu bildirmək üçün qəsdən diksinirdi və ya kostyumunu
düzəltməyə başlayırdı. Kora yalnız bircə dəfə budaq sindirə bil-
di və həmin dəqiqə əlcəyinin bir tayını yerə salmaq onun ağlına
gəldi. Dostlar üçün edilən bu işaretni quronlardan biri gördü; bu
hindu əlcəyi qaldırıb Koraya verdi və dərhal kolun qalan budaq-
larını əzib sindirdi ki, sonralar bunu görən olsa, elə xəyal etsin
ki, guya kolluğu meşənin qalın yerində azib dolaşan bir heyvan
əzib kor qoymuşdur. Bundan sonra həmin quron əlini elə bir
qətiyyətlə tomahavkına uzatdı ki, Kora qorxdu və kolları
nişanlamaq fikrindən daşındı.

Hinduların hər iki dəstəsində at var idi, buna görə də əsirlər
daha ümid etmirdilər ki, köməyə gələnlər onları atların ləpirlə-
rilə axtarıb tapa biləcəklər.

Hərgah qaş-qabaqlı Maqua Heyvordu heç olmasa bir az
ürəkləndirseydi, mayor onunla dil tapıb danışardı. Lakin Tülükü
çox gec-gec dönüb dala baxırdı və yola düşəndən bəri bir dəfə
də ağızını açıb bir söz deməmişdi. Tülükü yalnız günəşə görə və
təkcə yerli sakinlərin bələd olduqları güclə görünən şeylərə görə
səmt seçərək şam meşəsinin otsuz yerlərilə gedir, ya da irmaq-
lardan addayıb keçirdi; onun fəhm qüvvəsi və həssaslığı, təxminən
quşun uçuş istiqaməti kimi düz olan bir istiqamətdə getməsinə
kömək edirdi. O, bir dəfə də olsun ayaq saxlayıb fikrə getmədi.
İstər çox çətinliklə sezilən balaca cığırə rast gəldikdə, istərsə də
bu cığır tamamilə itdikdə, ya da çox tapdallanmış rahat bir yola
çevrildikdə, Maqua bir dəfə də olsun addımlarını nə yavaşırdı,
nə də sürətlənirdi; o, həmişə bir qərarda gedirdi.

Nəhayət, Maqua içərisində şırıltı ilə irmaq axan dayaz dərə-
dən keçdi və qabaqdakı dağa elə bir dik yamacla qalxmağa baş-
ladı ki, Kora və Alisa atdan düşməyə məcbur oldular. Yolcular
təpənin başına çatdırılar; bura seyrək ağacları olan dümdüz sahə
idi. Maqua öz qara bədənini bu ağaclardan birinin altında sərələ-
di, görünür başqları kimi o da dincəlmək istəyirdi.

XI fəsil

Maqua süni torpaq qalağına oxşayan, ehram şəkilli dik təpələrdən birini düşərgə üçün seçmişdi; Amerika düzənliliklərində belə təpələrə tez-tez rast gəlmək olur, Maquanın seçdiyi təpənin zirvəsi düz sahə idi, onun yamaclarının biri çox dik idi. Təpə qəflətən edilən hər hansı bir basqına qarşı möhkəm və alınmaz mövqeyə oxşayırıdı; yəqin buna görə də Maqua bu təpədə düşərgə salmağı qət etmişdi. Heyvord heç bir yerdən kömək gəlməyəcəyini özlüyündə qət edərək, bu təpəni laqeydliklə gözdən keçirir, onunla əsla maraqlanmırıldı; az sonra o öz səfər yoldaşlarına təsəlli verib onları ürəkləndirməyə çalışaraq, bütün varlığı ilə onlara qayğı göstərməyə başladı. O, atları təpənin zirvəsindəki ağacların və kolların budaqlarına bağladı və onların yüyənlərini ağızlarından çıxardı ki, bu narraqanzetlər otlaya bilsinlər; sonra Heyvord qalan yeyinti şeylərini aparıb fistiq ağacının altında süfrə açdı; ağacın üfüqi budaqları gənc xanımların üstünə böyük bir talvar kimi kölgə salırdı.

Yolcular bütün yolu birbaşa, dayanmadan gəlmisdilər, bununla belə onlardan biri kolluqda azib qalan cüyürü oxla vurub öldürmiş, bu heyvani şaqqalayıb ən ləzzətli hissələrini ciyninə alaraq səbirlə buraya gətirmişdi. İndi həmin hindu və onun yoldaşları çiy əti əllərilə parçalayıb yeyirdilər; yalnız Maqua bu məclisdə iştirak etmirdi; o, bir kənarda oturmuşdu, görünür çox dərin xəyallara dalmışdı.

Hindunun özaclığını, xüsusən asanlıqla rəf edə bildiyi dəqiqlikərdə öz nəfsini yeməkdən saxlaması, Heyvordun diqqətini cəlb etdi. Bu gənc elə zənn etdi ki, quron bu dəqiqələrdə yoldaşlarının diqqətini özündən yayındırmaq üçün ən asan bir yol fikir-ləşir. Dunkan, müvafiq bir mülahizə söyləyib quronun yaxşıca plan hazırlamasına kömək etmək arzusu ilə fistiq ağacının altından çıxdı və heç bir məqsədi yoxmuş kimi Tülküyə tərəf getdi.

– Məgər Maqua üzü günə çox yol gəlməmişdir və hələ də kanadalılardan qorxur? – deyə Heyvord qurondan soruşdu və

özünü elə göstərdi ki, guya hindunun səmimiliyinə şübhə etmir.

– Uilyam-Henri fortunun rəisi öz qızlarını gecə ikən görsə məgər çox sevinməz, məgər qızları üçün çəkdiyi dərd azalmaz, məgər onun mükafat vermək səxavəti artmaz?

– Olmaya solğun üzlü adamlar öz uşaqlarını gecə çox, səhərə yaxın isə az sevirlər? – deyə Maqua laqeydiliklə soruşdu.

Heyvord düşünmədən etdiyi səhvi düzəltməyə çalışaraq:

– Əlbəttə yox, – deyə cavab verdi. – Doqrudur, ağ adamlar öz ulu babalarının qəbrini bəzən unudurlar, amma ata-ananın öz balalarına məhəbbəti heç zaman sönmür.

– Ağ saçı atanın ürəyi yumşaqdır mı? O öz arvadlarının onun üçün doğduqları uşaqların fikrini çəkirmi, onlara görə qəmgin olurmu? O öz döyüşçülərilə rəhmsizcəsinə rəftar edir, onun üz-gözündən qəddarlıq yağır.

– O, tənbəllərlə və işə can yandırmayan, başısoyuq əsgərlərlə amansız rəftar edir; amma Munro ayıq və ığid adamlarla ədalətli və insan qədrini bilən bir rəis kimi rəftar edir. Mən mehriban və övladcanlı atalar çox görmüşəm, lakin ürəyində ata məhəbbəti coşub-daşan Munro kimi adamlara az rast gəlmışəm. Maqua, əlbəttə, sən bu qoca kişini yalnız əsgərlərə başçılıq etdiyi zaman görmüsən, mən isə onun öz qızlarından danışarkən gözlərindən necə yaş axlığından şahidi olmuşam...

Heyvord sözünü kəsdi; bayaqdan onun sözlərinə diqqətlə qu-laq asan hindunun üzündə birdən-birə qəribə ifadə göründü ki, bunun səbəbini Heyvord başa düşə bilmədi. Əvvəl bu gənc elə zənn etdi ki, guya vəhşi ona vəd edilən hədiyyələr haqqında fikirləşir; lakin hindunun üzündə sevinc ifadəsi yavaş-yavaş silindi və onun üzündə qəzəbli, kinli bir təbəssüm əks etdi; bu isə, yəqin ki, tamahkarlığın deyil, başqa bir qüvvətli hissin ifadəsi idi.

– Mənə bax, – deyə quron dilləndi və onun üzü yenə də tama-mılə sakit bir ifadə aldı, – ağsaç kişinin qarasaç qızının yanına get, de ki, Maqua onunla danışmaq istəyir.

Dunkan elə zənn etdi ki, tamahkar hindu vəd edilmiş mükafatların doğrudan da veriləcəyini bir daha yəqin etmək istəyir.

Odur ki, çarəsiz qalıb indi gənc xanımların oturub dincəldikləri yerə yavaş-yavaş və həvəssiz olaraq getdi. Heyvord onlara yaxınlaşış Maquanın arzusunu Koraya çatdırıldı.

Kora qurona tərəf yönəldikdə Dunkan onun yanında gedə-gedə dedi:

— Siz Maquanın nə istədiyini bilirsiniz. Buna görə də ona bolluca vədlər verin. Amma unutmayın ki, Maqua kimi adamlar cürəti və hünəri hər şeydən yüksək qiymətləndirirlər. Yaxşı olardı ki, ona siz də öz adınızdan bir şey vəd edəydiniz. Kora, unutmayın ki, həm sizin, həm də Alisanın həyatı özünüüzü itirməməyinizdən və zirəkliyinizdən asılıdır.

— Bundan sizin də həyatınız aslı olacaqdır, Heyvord!

— Mən ölsəm də böyük bir iş olmaz. Mənim atam yoxdur ki, gözləri yolda qalsın; kədərli aqibətimdən xəbər tutub təəssüf edən dostlarım da az tapılar. Bu barədə yetər, hinduya gəlib çatdıq... Budur, Maqua, bu da sənin danışmaq istədiyin qız!

Hindu yavaş-yavaş yerindən qalxdı və bir dəqiqliyə qədər səssiz-səmirsiz dayandıqdan sonra, Heyvorda çəkilib getməyi işarə etdi və saymazvana dedi:

— Quron qadınlarla danışanda, onun qəbiləsi qulaqlarını tixayır.

Dunkan bu təklifə əməl etmək istəməyib tərəddüd göstərdi, lakin Kora xatircəmlik əlaməti olaraq gülümşəyib dedi:

— Heyvord, eşitdinizmi, hindu nə arzu edir? Gedin Alisanın yanına, qoymayıñ xiffət çəksin, planlarımızı da ona izah edin!

Kora gənc zabit uzaqlaşanadək gözlədi və sonra qurona müräciət edib vüqarla dedi:

— Biç Tülükü Munronun qızına nə demək istəyir?

— Mənə bax, — deyə hindu cavab verdi, demək istədiyi söz-lərə gənc xanımı çox diqqətlə fikir verməyə məcbur etmək istəyirmiş kimi, əlini onun ciyininə qoydu; Kora isə sakitcə lakin qətiyyətlə vəhşidən kənara çəkildi. — Maqua göllərin ətrafında yaşayan qırmızı dərili quronlar qəbiləsinin anadangəlmə başçısı və döyüşçüsüdür. Maqua ömründə birinci dəfə ağ üzlü adamlara rast gəlməmişdən əvvəl iyirmi qışın qarını yay günəşinin necə

əritdiyini və qar komalarını necə irmağa döndərdiyini iyirmi dəfə görmüşdür. O zaman Maqua xoşbəxt idi! Sonra ağ adamlar Maquanın meşələrinə soxuldular, ona odlu su içməyi öyrətdilər, o da veyl və avara oldu. Onda quronlar Maquani öz atalarının meşələrindən qovdular və qıllı bizon kimi onu təqib etməyə başladılar. Maqua gölün sahillərinə qaçıb gəldi və nəhayət, toplar şəhərini gördü. Burada Maqua ova çıxır və balıq tuturdu, axırda yerlilər onu buradakı meşədən də qovdular və düşmənlərin əlinə saldılar. Quronların anadangəlmə başçısı olan Maqua öz düşmənlərinin – moqaukların döyüşçüsü oldu.

Quron sözünü qurtardıqda, Kora ona:

– Mən bunların hamısını eşitmışəm, – dedi.

Maqua kimlər tərəfindən necə incidildiyini yadına salarkən daxilində coşan həyəcanı boğmağa çalışırdı. Sonra o, sözünə davam edib dedi:

– İndi görək bütün bu işlərdə Bic Tülkünün günahı varmı? Ona odlu suyu kim verdi? Onu kim alçaq adam elədi? Əlbəttə, ağ üzlü adamlar, sənin rəngində olan adamlar!

– Məgər bu mənim təqsirimdir ki, dünyada üzünün rəngi mənim üzümün rəngindən olan vicdansız adamlara rast gəlmək olur? – deyə Kora soruşdu.

– Yox, Maqua axmaq deyil, döyüşçüdür. Mən bilirəm, sənin kimilər odlu içkini heç dillərinə də vurmurlar. Böyük ruh sənə ağıl vermişdir.

– Sənin başına gələn müsibətlərin və ya etdiyin səhvlərin nəticələrini yüngülləşdirmək üçün əlimdən nə gələr və ya mən nə deyə bilərəm?

– Mənə bax, – deyə hindu təkrar etdi və yenə arxayınlışib özünü çəkdi. – Fransız və ingilis atalar öz tomahavklarını torpaqdan qazib çıxardıqda, Tülü moqauklara qoşuldu, öz qəbiləsinə qarşı çıxdı. Solğun sıfətlilər qırmızı dərililəri ov ovladıqları meşələrdən qovub çıxartdılar; indi də hindu qəbilələri müharibə edəndə, onları döyüşə ağ adam aparır. Qorikanda böyük başçı olan sənin atan, bizim dəstəyə başçılıq edirdi. O, moqauklara

cürbəcür əmrlər verirdi, moqauklar isə onun sözünə baxırdılar. O, elan etdi ki, hindu odlu su içib rəisin döyüşülərinin çadırlarına gəlsə, onun bu hərəkəti bağışlanmayacaqdır. Maqua ehtiyatsızlıq edib nəfsini saxlamadı, odlu suyun dadına baxdı, bu içki isə onu Munronu komasına gətirib çıxardı. İndi qoy ağısaç kişinin qızı desin, başçı nə elədi?

– Başçı öz vəndlərini unutmadı və günahkarı cəzalandırmaqla ədalətli iş gördü, – deyə cürətli gənc xanım cavab verdi.

– “Ədalətli!” – deyə hindu təkrar etdi və qızın sakit üzünə kinli-kinli baxdı. – Özü yamanlıq elədiyi halda başqasını cəzalandırmaq məgər ədalətdir? Maquanın ağlı başından çıxmışdı, heç özünü bilmirdi, onun özü heç bir şey eləmir, heç bir söz də demirdi. Onu hər cür yollara salan, onu dedirdən odlu su idi. Munro buna inanmadı, üzü solğun adamların gözləri qabağında quronların başçısının əl-qolunu bağladılar və onu it kimi kötüklədilər.

Kora bilmirdi bu sözlərə necə cavab versin, buna görə də dinmirdi.

Maqua rəngli naxışlar vurulmuş sinəsini örtən nazik çiti qoparıb sinəsini göstərərək sözünə davam etdi:

– Bura, bıçaq və güllə yaralarının yerinə bax. Belə yaralar vurulmuş hər bir döyüşü bunların yerini bütün qəbilə qarşısında fəxrlə açıb göstərər, amma ağısaç kişinin təqsiri üzündən quronların başçısının kürəyində zolaqlar qalmışdır, o da bu zolaqları ağların rəngbərəng parçaları ilə örtüb gizlətməyə çalışır.

– Mən elə bilirdim hindu başçısı dözümlüdür, – deyə Kora bildirdi, – bədəninin çəkdiyi ağrılarından heç ruhu da inciməz.

Qırmızı dərili vəhşi bədənidəki dərin çapığı barmağı ilə göstərərək dedi:

– Çippeveylər¹ Maquani sütuna sarıyb ona bax bu yaranı vuranda, quron onların lap gözlərinin içində baxıb gülür və deyirdi ki, adamın bədənini ancaq qadınlar belə ağırsız bıçaqlayalar. O dəqiqələrdə Maquanın ruhu buludların arasında idi. Amma Maqua elə ki, Munronun zərbələrini hiss etməyə başladı,

¹ Çippeveylər - sayca çox olan hindu tayfasıdır.

onun təhqir edilən ruhu qayın ağacı altında yatıb qaldı. Quronun ruhu heç vaxt keflənməz və heç bir şeyi yaddan çıxarmaz.

— Onun dərdini yadından çıxarmaq olar! Hərgah mənim atam sənin barəndə insafsızlıq etmişdirə, sən ona sübut et ki, təhqir olunmasını bağışlayıb, onun qızlarını özünə qaytarmaq hindunun əlindən gələn işdir. Mayor Heyvord sənə deyib...

Maqua başını hirsli-hirsli buladı; o, ürəyində nifrət etdiyini bir də eşitmək istəmirdi.

Kora başa düşmüdü ki, bu vəhşi çox dəliqanlı olan Dunkanı kələk işlədib yamanca aldatmışdır; o, bir neçə dəqiqədən sonra yorucu sükütu pozaraq:

— Bəs nə tələb edirsən? — deyə qurondan soruşdu.

— Mən quronun xoşuna gələni tələb edirəm, — deyə vəhşi cavab verdi. — Yaxşılığa-yaxşılıq, yamanlığıa-yamanlıq!

— Deməli, Munro səni incitdiyinə görə, sən də onun kimsəsiz aciz qızlarından intiqam almaq istəyirsən, eləmi? Qocanın yanına gedib ondan əvəz tələb etmək igid kişiyə yaraşmazmı?

Vəhşi:

— Solğun üzlü adamların qolları uzun, bıçaqları itidir, — deyib, kinli-kinli güldü. — Özünü Munronun döyüşçülərinin güləsi qabağına vermək Tülükünün nəyinə lazımdır, hazır ağsaçın canı Tülükünün əlindədir də!

Kora qəti və sakit danışmaq üçün var gücünü toplayaraq:

— Maqua, de görüm nə etmək istəyirsən? — deyə soruşdu.

— Bizi meşənin qalın bir yerinəmi aparmaq istəyirsən, yoxsa bizim barəmizdə daha çirkin bir iş görmək fikrindəsən? Məgər elə bəxşislər yoxdurmu ki sənin incikliyini yadından çıxarsın və ürəyini yumşalıtsın? Səndən xahiş edirəm, heç olmasa mənim yazıq bacımdan əl çək, bütün acığını məndən çıx. Onu buraxsan mal-dövlət sahibi olarsan; bütün qəzəbini ancaq bircə bədbəxtin başına yağıdırıb qisasını ondan al, ürəyin də soyusun. Hərgah bizim qoca atımız qızlarının ikisini də birdən itirsə, yəqin ki, bu dərdə tab götürməyib ölürlər. Onda Tülükyə kim bolluca bəxşış verər?

— Mənə bax, — deyə quron yenə dilləndi. — Alagöz qız Qorikan sahilinə qayıdacaq və bütün əhvalatı qoca başçıya nağıl edə-

cəkdir,ancaq bu şərtlə ki, qarasaç qız ulu babalarının Böyük ru-huna and içsin ki, yalan deməyəcəkdir.

Kora öz qadınlıq vüqarı ilə və özünü mülayim aparmaqla vəhşinin qəzəbini soyutmağa çalışaraq:

– Mən nə vəd etməliyəm? – deyə soruşdu.

– Maqua quronları qoyub getdikdə, onun arvadını başqa bir başçıya verdilər. İndi Maqua yenidən quronlarla dostlaşmışdır və öz qəbiləsinin qəbirləri olan yerə, böyük gölün sahillərinə qayıdaqdır. İngilis rəhbərinin qızı Maqua ilə birlikdə getməli və onun viqvamında həmişəlik qalıb yaşamalıdır.

Vüqarlı Kora bütün daxilini gəmirən hiddət hissini boğaraq hindudan mülayimliklə soruşdu:

– Sevmədiyi bir arvadı, yad qəbilədən, solğun üzlülər qəbiləsindən olan arvadı öz mənzilində saxlamaq Maqua üçün xoş olarmı? Mənim fikrimcə, Maqua Munronun verdiyi qızılı alıb, bəxşışlərlə bir quron qızının ürəyini ələ gətirəsə, daha yaxşı iş görmüş olar.

Hindu susub bir müddət heç bir söz demədi və Koranın üzü-nə elə bir nəzər saldı ki, qız xəcalətindən gözlərini yerə dikdi. Sonra hindu, kamına çatan adama məxsus kinli bir sevinclə cavab verdi:

– Belə halda quronun kürəyi yenə ağrısına onun bütün əziyyətlərinə qatlaşa bilən bir arvadı olardı. Munronun gözəl qızı Maqua üçün su gətirərdi, onun taxılını biçib-döyərdi, onun üçün yemek bişirərdi. Saçı ağarmış başçının bədəni topların arasında yatardı, Bic Tülükü isə onun canını əlində saxlardı.

– Yırtıcı! Sənə verilən o ada tamamilə layiqsən! – deyərək, Kora hirsini boğa bilməyib qışkırdı. – Yalnız şeytan belə intiqam alar. Amma yanılırsan: sən özünü çox güclü hesab edirsən. Doğrudur, Munronun canı sənin əlindədir, lakin sənin qəzəbin və kinin nə qədər çox olsa da, Munronun canı səndən qorxmaz!

Quron gənc xanımın bu cürətli sözlərinə kinayə ilə gülümşədi; onun üzünün bu ifadəsi fikrindən dönəmək istəmədiyini sübut edirdi; o, işarə ilə bildirdi ki, danışiq qurtarmışdır. Kora vəhi ilə sərt danışlığına peşman olmuşdu, lakin Maqua yerindən qalxıb

yoldaşlarının yanına getdi. Heyvord çox həyəcanlı olan gənc xanıma tərəf yüyürüb gəldi və bayaqdan diqqətlə izlədiyi söhbətin nəticəsini soruşdu. Kora Alisanı qorxutmaq istəmədiyinə görə, Dunkana açıq cavab verməyib işin mahiyyətini gizlətdi; lakin, mayor qızın üzünün ifadəsindən başa düşdü ki, söhbət uğursuz olmuşdur; Koranın hindulara təlaşla baxması da bunu sübut edirdi. Alisa öz aqibətləri barəsində bacısına dalbadal suallar verirdi, lakin Kora cavab əvəzinə yalnız əlini qırmızı dərili adamların oturduqları yerə uzatdı, kiçik bacısını bağrına basıb getdikcə güclənən bir həyəcanla piçıldadı:

— Sən öz suallarının cavabını orada, orada, onların üzündə görərsən... Səbr edək görək axırı nə olar.

Koranın bədəninin əsməsi və duruxa-duruxa piçıldaması işin nə yerdə olduğunu çox aydın göstərirdi və bu barədə uzun-uzadı izahat verməyə ehtiyac qalmırı. Əsirlər o andan etibarən gözlərini hinduların oturduqları yerə zillədir, çünki orada əsirlərin ölüm-dirim məsələsi həll edilməkdə idi.

Maqua, bayaqdan doymaq bilmədən yeyən, indi isə istirahət edən o biri vəhşilərə çatdıqda ayaq saxladı. O, hindu başçısına xas olan bir təşəxxüsələ danışmağa başladı. Maquanın ağızından birinci sözler çıxan kimi vəhşilər qədlərini düzəldib ona hörmətlə qulaq asmağa başladılar. Quron öz ana ləhcəsində danışındı, buna görə də ağlar onun nə demək istədiyini yalnız əl hərəkətlərinə görə təxmin edə bilərdilər.

Maquanın əllərinin hərəkətinə və səsinin ahənginə görə əvvəlcə elə zənn etmək olardı ki, o çox sakit danışır. Maqua öz yoldaşlarının diqqətini cəlb edib onları çox həvəsləndirdikdən sonra isə əlini böyük göllər tərəfə tez-tez uzatmağa başladı; buna görə də Heyvord elə zənn etdi ki, Maqua quronların vətənidən və onların qəbiləsindən danışır. Maquani dinləyən vəhşilər, görünür, onun fikrini bəyənirdilər, çünki arabir “xuq” deyə qışqırır və bir-birinin üzünə baxırdılar. Tülükü çox hiyləgər olduğunu görə, ilk sözlərinin göstərdiyi təsirdən dərhal istifadə etmək fikrinə düşdü.

İndi bu vəhşi, “kanadalı ataların” düşmənlərilə vuruşmaq üçün, quronların müxtəlif quşlar və heyvanlarla dolu ucsuz-bucaqsız meşələrini və mehriban kəndlərini tərk edib uzun və əziyyətli yol gəlmələrindən söhbət salmışdı. O, dəstədəki döyüşçülərin adlarını bir-bir çəkir, onlardan hər birinin igidliyindən və on yaxşı sıfotlарindən danışır, onların necə yaralanmalarını, nə qədər skalp soyduqlarını xatırladırı. Bu hiyləgər hindu hər dəfə qarşısındaki vəhşilərin birinin adını çəkərkən, həmin döyüşçü öyünüb fərəhələnir və onun qaramtul üzü qızarırdı; lakin tərif edilən bu adam yersiz təvazökarlıq və tərəddüd göstərmədən, Maquanın sözlərinin doğru olduğunu cürbəcür hərəkətlərilə və nidaları ilə təsdiq edirdi. Birdən Maquanın səsi yavaşıldı; öz qəbilə adamlarının şanlı igidliliklərindən və qələbələrindən danışarkən, bu başçının səsində hiss edilən sevinc və iftixfordən indi heç bir əsər-əlamət qalmadı. O, Qlenn şəlaləsini, əl catmaz qayalı adanı, onun mağaralarını, Qlenn çayının saysız-hesabsız iti axan yerlərini və burulğanlarını təsvir edirdi. Nəhayət, “Uzun Karabin” adını çəkdi və hindular, quronların sevmədikləri bu adı eşidərkən, ağız-ağıza verib hiddətlə qışqırdılar; xeyli uzanan bu əsgəri çağırış təpənin ətəyindəki meşədə eks edib kəsilənədək, Maqua gözlədi. O, gənc əsir zabiti göstərdi və Heyvordun öz əliylə ucuruma atdığı hindu döyüşçünün ölümünü təsvir etməyə başladı. Bundan sonra, başçı göylə yer arasında asılı qalan hindunun başına gələnləri xatırlatdı, hətta onun məhvinin bütün dəhşətli mənzərəsini cürbəcür hərəkətlərə təsvir etdi. Maqua ağaclarдан birinin budağından yapışdı, həmin bədbəxtin ömrünün son dəqiqələrini, bədəninin necə titrədiyini və hətta, onun ölümünü təqlid edib göstərdi. Dostlardan hər birinin də necə məhv olduğunu danışdı, öldürülən hinduların mərdliyini və səxavətli olduğunu xatırlatdı. Hindu bu əhvalatı nəql edib qurtardıqdan sonra səsini yenidən dəyişdirdi; indi onun səsi sakit, kədərli, yanıqlı idi; bu səs eyni zamanda məlahətli idi. Maqua öldürülənlərin arvadlarından və uşaqlarından, onların kimsəsizliyindən, kədərindən danışdı, axırda döyüşçülərin borcunu xatır-

latdı, təhqir edildiklərinə görə intiqam almalı olduqlarını söylədi. Maqua səsini birdən ucaldıb çox qəzəbli danışmağa başladı və öz uzun nitqini tam bir sıra həyəcanlandırıcı suallarla qurtardı:

— Məgər quronlar itdirilər ki, bütün bu əziyyətlərə dözsünlər? Maquanın arvadına kim deyəcəkdir ki, onun skalpı balıqlara qismət oldu, doğma qəbiləsi isə onun ölümü üçün intiqam almadı? Kim öz əlini düşmən qanına boyamadan Vassavatimin anasının gözünə görünməyə cürət edər? Qocalarımız bizdən: bəs düşmənlərin skalpları hanı? — deyə soruşduqda, əlimizdə isə bir çəngə belə düşmən saçı olmadıqda, biz qocalara nə cavab verəcəyik? Qadınlar bizi barmaqları ilə göstərib rüsvay edəcəklər. Quronun adı ləkələnmişdir, bu ləkəni düşmən qanı ilə yumaq lazımdır.

Havaya yayılan quduz bağırıtlar Maquanın səsini eşitməyə mane oldu; vəhşilər başa düşdülər ki, indi onların intiqam almaq fürsəti vardır. Onların hamısı oturduğu yerdən qalxdı, öz qəzəblərini vəhşicəsinə bağırıtlarla bildirməyə başladı. Vəhşilər xəncərlərini qızından çıxardılar, tomahavklarını yuxarı qaldırdılar və yüyüre-yüyüre əsirlərin üstünə cumdular. Heyvord Koranı və Alisanı qorumaq üçün özünü qabağa verdi və qırmızı dərililərdən birini tutub gücү gəldikcə sıxdı. Əsirin gözlənilmədən müqavimət göstərməsi Maquanın da mübarizəyə qoşulmasına imkan verdi. O, nə isə qışqırdı və vəhşilərin diqqətini özünə cəlb etdi. Tülükü hiyləgər sözlər deyib, əsirlərin dərhal öldürülməsinə mane oldu və bu bədbəxtlərə daha çox əziyyət vermək üçün vəhşiləri dilə tuta bildi. Quronlar onun təklifini bağıra-bağıra, şadlıqla qarşılıdlar.

Onlardan ikisi dərhal Heyvordun üstünə atıldı, üçüncüsü isə yönəmsiz nəğmə müəllimini yaxaladı. Lakin, ağların heç biri qəti mübarizəsiz təslim olmadı, halbuki, belə mübarizə faydasız idi. Hətta, zəif David öz düşmənini yerə yıxdı. Yalnız üçüncü quron Davidin əl qolunu bağlayıb köməyə gəldikdən sonra, quronlar Heyvorda üstün gələ bildilər. Bundan sonra, Dunkanın qollarını dala burdular, onu ağacın gövdəsinə bağladılar; bu həmin ağac idi ki, Maqua quronun ölümünü cürbəcür hərəkətlərə təsvir

edərkən, onun budaqlarından tutub sallanmışdı. Gənc zabit özünə gəldikdə gördü ki, Koranı da sağ tərəfində olan ağaca bağlamışlar. Koranın rəngi qəçmişdi. O, çox həyəcanlı idi, lakin düşmənlərin hər bir hərəkətini diqqətlə, igidcəsinə izləyirdi. Dunkan sol tərəfində Alisani gördü; bu sarışın saçlı qızın zərif bədəni şam ağaçına yalnız söyüd çubuqları ilə bağlanmışdı; qızın heydən düşmüş qıçları bədəninin ağırlığına tab gətirmirdi. David ömründə birinci dəfə mübarizəyə girişmişdi, indi isə çox dərin fikirlərə dalmışdı və bilmirdi onun bu hərəkəti əsl xristiana yaraşarmı!

Bu vaxt quronlar öz dəhşətli planlarını yerinə yetirməyə başladılar. Onların bəziləri tonqal qalamaq üçün çır-çırpını və qollu-budaqlı ağacları üst-üstə yiğdilar; o biriləri iki cavan ağaçı, başı yerə dəyənədək əydilər; onlar Heyvordun qollarını bu ağacların budaqlarına bağlayıb, sonra ağacları buraxmaq isteyirdilər. Lakin Maqua çox həzz almaq üçün, daha qəddar və dəhşətli bir yolla intiqam almaq fikrində idi.

Maquanın yoldaşları hamiya məlum olan bu işgəncə alətini əsirlərin gözləri qarşısında hazırladıqları zaman, Bic Tülükü Koraya yaxınlaşdı və onun üçün nə kimi cəza hazırlanlığını kinli bir qəzəblə göstərib dedi:

– Hə, Munronun qızı buna nə deyər? Onun başı çox gözəldir, Bic Tülkünün viqvamında balışa qoyulmağa layiq deyil, eləmi?

– Bu qaniçən nə demək istəyir? – deyə heyrətə düşmüş Heyvord soruşdu.

Gənc xanım:

– Heç bir şey, – deyə qəti cavab verdi. – O, vəhşidir və sözünün dalını-qabağını bilmir. Nadan olduğu üçün onu bağışlamaq lazımdır.

Qəddar quron Koranın sözlərinin mənasını başa düşməyərək dedi:

– Bağışlamaq. – Bunu görməzsən! Hindunun hafizəsi ağız-lülərin qollarından uzundur. De görüm, sarışın saçlı qızı atasının yanına göndərimmi? Sən Maqua üçün su gətirmək və çörək bişirməkdən ötrü onun dalınca böyük göllərə tərəf gedərsənmi?

Kora işarə ilə tələb etdi ki, Maqua kənara çəkilsin, çünkü Koranın ona qarşı nifrəti coşub daşmışdı. O:

— Çəkil get, — deyə elə bir qətiyyət göstərdi ki, qəddar vəhşi onun bu qətiyyəti qarşısında aciz qaldı. — Sən həyatımın son dəqi-qələrini də qəlbimdə sənə qarşı coşan nifrət hissilə zəhərləyirsən.

Lakin Maqua kinayə ilə Alisani göstərib dedi:

— Baxın! Uşaq ağlayır! Onun hələ ölmək vaxtı deyil! Gəlin onu Munronun yanına göndərək, qoy qocanın ağarmış saçlarını darasın və pis günündə ona dayaq olsun.

Kora özünü saxlaya bilməyib kiçik bacısına baxdı və onun gözlərində yalvarıcı bir ifadə sezdilər: bu isə, Alisada yaşamaq arzusunun nə qədər qüvvətli olduğunu aydın göstərirdi.

Alisa titrək səslə:

— O nə deyir, əziz Kora, — deyə soruşdu. — Deyəsən o dedi ki, mənni atamın yanına göndərmək istəyir, eləmi?

Kora balaca bacısının üzünə xeyli baxdı və onun üzündə bir-birinə zidd olan qüvvətli hisslərin mübarizəsi əks etdi. Nəhayət o, bayaqqı qətiyyətini itirmiş bir səslə dilləndi; indi onun səsin-dəancaq analıq nəvazişi hiss edilirdi. O deyirdi:

— Alisa, quron hər ikimizin sağ qalmasını təklif edir... hələ, bundan da böyük bir vəd verir: o, Dunkanı da, bizim misilsiz Dunkanımızı da azad edər, onu da, səni də dostlarımızın... atamızın yanına... bədbəxt atamızın yanına göndərər, amma bu şərtlə mən razı olam ki...

Koranın səsi titrəyib kəsildi. Alisa ona müraciətlə:

— Sözünü yarımcıq qoyma, Kora! — dedi. — Hərgah sən razı olsan, — nəyə razı olsan? Kaş ki, o mənə təklif edəydi! Səni xilas etmək üçün, sənin gedib qoca atamıza təsəlli verə bilməyin üçün, Dunkanı azad etmək üçün... allah bilir ki, ölümümə razı olardım!

Kora bir qədər qəti və sakit səslə:

— Ölmək? — deyə qəmgin-qəmgin soruşdu. — Ölüm mənim üçün onun təklifindən qat-qat asan olardı. Kim bilir, bəlkə də iş ölümlə qurtaracaq... O, istəyir ki, — deyə Kora sözünə davam

etdi, – o, tələb edir ki, mən onun arvadı olum. Alisa, mənim əzizim, sevimli bacım, siz də, mayor Heyvord, mənə məsləhət verib kömək eləyin. Siz Alisanı və özünüüzü belə bir qurban bahasına xilas etmək istəyirsinizmi? Alisa, sən sağ qalmağının nəyin bahasına tamam olduğunu bilə-bilə istərdinmi ki, canını mənim köməyimlə xilas edəsən? Siz necə, Dunkan? Deyin, mənə məsləhət verin, necə istəyirsiniz elə də edin, mən bütünlükə sizin ixtiyarınızdayam.

– Mən razıyammı? – deyə gənc zabit heyrətlə və hiddətlə qışqırıb cavab verdi. – Kora, Kora! Görürəm, siz başımıza gələn fəlakətə istehza edirsiniz! Yox, belə dəhşətli yol ilə xilas olmayı yadınızdan çıxarın, hətta bunu fikirləşməyin özü ölümdən min dəfə ağırdır!

– Mən yaxşı bilirdim ki, siz məhz belə cavab verəcəksiniz! – deyə Kora ürək sözünü bildirdi; onun yanaqlarına al qızartı çökdü, gözlərində isə qəlbinin dərinliyindən baş qaldıran gizli bir hissinqiçimi parladı.

– Bəs mənim Alisam nə deyir? Sənin xatırınə mən hər bir şeyə razı olaram...

Heyvord və Kora balaca bacının cavabını gözləyirdilər; lakin Alisanın qolları hərəkətsiz halda sallanıb qalmışdı, yalnız barmaqları əsəbiliklə tərpənirdi; onun sarışın saçlı gözəl başı sinəsinə düşmüdü; sanki qızda heç bir həyat əsəri yox idi, halbuki bütün varlığı həyəcan içərisində çırpındı. Nəhayət, Alisanın başı yavaş-yavaş qalxmağa başladı və yüngülçə yırgalandı.

– Yox, yox, yox, bir yerdə yaşadığımız kimi bir yerdə də ölməyimiz hamisindən yaxşıdır.

– Aha, indi ki belədir, öl! – deyə Maqua qışqırı və əlindəki tomahavkı bu imdadsız sarışın qızı atdı.

Quron Alisanın mətinliyini və mərdliyini gördükdə daha qəzəbini saxlaya bilməyib dişlərini bir-birinə qıcadı, çünkü bu əsir qızı indiyədək ən zəif, ən aciz və qorxaq bir məxluq hesab edirdi. Maquanın atdığı tomahavk Heyvordun üzünüñ yanından viyılıt ilə keçib, Alisanın qızılı rəngə çalan saçından bir çəngə

kəsdi və onun başının üstündə ağacın gövdəsinə sancılıb titrdi. Vəhşinin bu zalimliyi Dunkanı son dərəcə qəzəbləndirdi. O, var gücünü toplayıb ağlagəlməz bir qüvvə ilə kəndirlərini qırdı və Alisanı daha sərrast zərbə ilə vurub öldürmək istəyən, buna görə də bağıra-bağıra onu nişan alan hindunun üstünə cumdu. Mübarizə başlandı; Dunkanla hindu ikisi də yerə yixildi. Qırmızı dərili hindunun çılpaq bədəni Heyvordun əlindən sürüşüb çıxdı, hindu mayorun əlindən qurtarış ayağa qalxdı və dizini gənc zabitin sinəsinə basıb iri bədəninin bütün ağırlığını onun üstünə yixdi. Dunkan xəncərin havada parıldadığını gördü. Bu anda onun başının üstündən nə isə viyildiyib keçdi və dərhal tūfeng atəşinin səsi eşidildi. Heyvord sinəsinin ağırlıqdan xilas olduğunu hiss etdi və düşməninin üzündə bayaqkı qəzəbin əvəzinə dəhşət ifadəsini gördü, hindunun cansız cəsədi Heyvordla yanaşı, quru yarpaqların üstünə yixildi.

XII fəsil

Quronlar, yoldaşlarından birinin qəflətən ölməsindən mütəəssir olub bir anlığa keyidilər. Lakin, düşmənlə pəncələşən dostu xilas etmək üçün atdığı güllənin dosta dəyməsindən qorxmayan və belə şəraitdə düşməni güllə ilə vurmağa cəsaret edən əlin fəlakətli sərrastlığını gördükdə, quronların hamısı bir ağızdan “Uzun Karabin” – deyə qışqirdi. Bu səsə, ehtiyatsız vəhşilərin öz silahlarını yiğdiqları seyrək ağaclarından ucalan bağırkı cavab verdi. Quronlar göz açıb yummağa macal tapmamış, Şahingöz onların qarşısında göründü. Sevdiyi tūfəngi ikinci dəfə doldurmağa onun vaxtı olmamışdı; buna görə də Şahingöz tūfəngi ağaç kimi əlində fırlada-fırlada quronların üstünə gəlirdi və heyrət içində donub qalmış qırmızı dərililərə sürətlə yaxınlaşmaqdı idi. Lakin, Şahingöz nə qədər cəld yerisə də, qıvrıq və qüvvətli bir adam kəşfiyyatçını qabaqlayıb, özünü misilsiz bir cürətlə quronların lap içərisinə vurdu, tomahavkını havada tovlaya-tovlaya, parıldayan xəncərini oynada-oynada Koranın yanında

dayandı. Quronlar hələ özlərinə gəlməmiş, onların arasına ölüm kabusuna oxşayan bir adam da girdi. O, keyiyib mat qalan hinduların yanından şütüyüb keçərək, Koranın o biri yanını kəsdirdi. Ağlara əzab verən zalim vəhşilər bu şücaətli adamların hünərini görüb geri çəkildilər. Təəccüb səsləri ucaldı, sonra quronların canına dəhşətli qorxu salan adlar eşidildi:

– Cəldqaçan Maral! Büyük İlən!

Yalnız ehtiyatlı və sayıq Maqua özünü itirmədi. O, balaca meydançanı iti bir baxışla süzdü, hansı tərəfdən hücum edildiyini başa düşdü, yoldaşlarını döyüşə çağırmaqla, habelə özü nümunə göstərməklə onları ruhlandırdı, uzun xəncərini çəkib qışqıra-qışqıra Çinqaçkukun üstünə cumdu. Bu hərəkət ümumi vuruşmanın başlanması üçün siqnal oldu. Nə bu tərəfin, nə də o biri tərəfin atəş silahı yox idi, buna görə də əlbəyaxa mübarizə gedirdi.

Unkas düşmənin nərəsinə cavab verib, quronlardan birinə hücum etdi və sərrast balta zərbəsilə onun başını əzdi. Heyvord Maquanın tomahavkını ağacın gövdəsindən qoparıb döyüşə girdi. İndi hər iki tərəfdən vuruşanların sayı bərabər idi, buna görə də onların hər biri öz düşmənilə təkbətək vuruşurdu. Zərbələr ildirim sürətilə və tufan kimi qəzəblə endirilirdi. Az sonra kəşfiyyatçı quronlardan birini də vurub yerə sərdi.

Heyvord düşmənlə qarşılaşma dəqiqəsini gözləməyərək, tomahavkı gücü gəldikcə düşmənə atdı. Bu silah hindunun alnına yalnız küt tərəfilə dəydi, zərbə hindunu bir anlığa gicəlləndirdi. Gənc zabit bu müvəffəqiyyətdən ruhlanaraq öz düşməninin üstünə əliyalın yüyürdü, lakin bu cürətli hərəkətin düşüncəsizlik olduğunu dərhal başa düşdü, çünki qəzəbli quronun əlində parıldayan xəncərin zərbələrindən özünü müdafiə etməli oldu. Xoşbəxtlikdən Dunkan öz düşmənini qucaqlamağa müvəffəq oldu; o hindunun qollarını sinəsinə bərk-bərk sixaraq, xəncərin tiyəsini özündən kənar etdi. Lakin Heyvord taqətdən düşməyə başladı. Gənc mayor hiss etdi ki, düşməni bu vəziyyətdə çox saxlaya bil-məyəcəkdir. Bu anda Dunkan ucadan haray səsi eşitdi:

– Öldürün bu veylləri! Lənətə gəlmış minqlərə rəhm etməyin!

Daha sonra Şahingöz öz tūfənginin qundağını Heyvordun düşməninin açıq başına gücü gəldikcə endirdi; quronun qolları boşaldı; o mayorun qucağından sürüşüb tirtap yerə sərildi və dərhal canı çıxdı.

Unkas düşmənlərin birini öldürdükdən sonra, şir kimi nərə çəkib o birinin üstünə cumdu. Birinci vuruşmada iştirak etməyən beşinci quron bir an durub baxdıqdan sonra, dörd tərəfdə qızğın vuruş getdiyini görüb, yarımcıq qalan intiqamı başa çatdırmaq fikrinə düşdü. O, bağıra-bağıra imdadlı Koranın üstünə hücum etdi və hələ uzaqdan öz iti baltasını ona atdı. Tomahavk gənc qızın yalnız ciyinənə dəydi, Koranı ağaca sarıyan söyüd çubuqlarını kəsdi, nəticədə Kora azad oldu. Kora vəhşinin əlindən qurtara bildi; o öz canından keçib özünü Alisaya yetirdi, bacısını əsirlilikdə saxlayan çubuqları, işə alışmamış barmaqları ilə, tələsə-tələsə qırmağa çalışdı. Bacının bu alicənab sədaqəti hər bir kəsə təsir edə bilərdi, lakin quronun qəlbində insani hisslərdən heç bir əsər-əlamət yox idi. O, Koranı, dağılmış six saçlarından yapışib dartaraq, Alisadan ayırdı, qəddarlıqla fırladıb üzü üstə yıldı. Vəhşi, Koranın qırılan qara saçlarını pəncələyib qəzəbli qəh-qəhə ilə yuxarı dardı. Onun xəncərinin tiyəsi Koranın qəşəng başının üstündə dolandı. Lakin belə quduzcasına zövq almaq vəhşiyə baha oturdu; o, istədiyi cinayəti törətmək fürsətini fövtə verdi. Onu Unkasın iti gözləri gördü. Gənc mogikan sanki uçub havaya qalxdı və ildirim sürətilə düşmənin üstünə atılıraq, onu gənc xanımdan kənara itələyib yıldı. Unkas bu təkanı çox qüvvətlə vurduguna görə özü də düşmənin yanına yıldı. Hər iki rəqib eyni bir vaxtda sıçrayıb ayağa qalxdı, onların xəncərləri havada parıldadı; onların hər ikisi qanına qəltan oldu. Lakin vuruşma çox tez qurtardı. Unkasın iti xəncəri düşmənin ürəyinə sancıldıqda, Heyvordun tomahavkı və Şahingözün tūfənginin qundağı quronun kəlləsinə endi.

Döyüş qurtarmışdı, lakin Bic Tülükü ilə Böyük İlan arasında mübarizə hələ də davam edirdi. Bu döyüşçülərin hər ikisi fərasətli, aldığı ləqəbə layiq idi. Onlar hələ vuruşmağa başlamazdan

əvvəl bir-birinin qarşısında səssiz-səmirsiz və hərəkətsiz dayanıdilar, onların hər biri öz tomahavkını düşməninə atdı və özünü düşmən zərbəsindən çox cəld yayındırdı; nəhayət, onlar qəflətən bir-birinin üstünə atıldılar, möhkəm qucaqlaşmış halda yerə yixildilər və ilan kimi qırılımağa başladılar. Qaliblər öz düşmənlərinin nəfəsini kəsdikdə, hələ Böyük İlənlə Bic Tülküün çarşılığı yerdə havanı bulud kimi bürüyən tozdan və yarpaqlardan başqa bir şey görünmürdü. Bu toz buludu kiçik meydançanın ortasından ətrafa süzüb gedirdi, sanki onu qasırğa qabağına qatıb aparırdı. Heyvord, Şahingöz və Unkas dərhal toz buluduna tərəf yüyürdülər. Lakin Unkas öz atasının çoxdankı düşmənini xəncərlə vurub öldürmək üçün bu qalın toz pərdəsini nüfuzedici bir baxışla yarış keçməyə əbəs səy edirdi; Şahingözün zəhmlili təfəngi nahaq yerə nişan almışdı, Dunkanın öz qüvvətli əllərilə quronu tutub sıxmağa çalışması faydasız idi. Toza və qana bulaşmış rəqiblər bir-birini dehşətli qüvvətlə sıxbı boğmaqdada idilər; onlar bir-birinə o qədər sıx yapışış eşələnirdilər ki, elə bil yerdə bircə adamın bədəni sürüñürdü. Qoca mogikanın skeletə oxşayan fiquru və quronun qaramtil bədəni o qədər tez-tez çevrilirdi ki, Çin-qəçkukun dostları onun düşməninə zərbə endirmək üçün bircə saniyəlik fürsəti ələ keçirə bilmirdilər. Maquanın gözləri əfsanəvi əjdaha gözləri kimi tez-tez yanıb sönürdü. Tülkü bu mübarizənin nə ilə nəticələnəcəyini sanki öz düşmənlərinin üzünün ifadəsindən başa düşürdü; lakin, məhvi labüb olan Maquanın başına düşmənin əli enərkən, Maqua ələ cəld çevrilirdi ki, endirilən zərbənin altına onun başının əvəzinə Çin-qəçkukun acıqlı üzü düşürdü. Bu iki düşmən, təpənin zirvəsindəki meydançanın mərkəzindən lap kənarına yumalanıb çatdı. Birdən mogikan xəncərlə qurona qüvvətli zərbə endirmək fürsətini ələ keçirdi. Maquanın qolları qəflətən boşaldı; o, arxası üstə yixilib qaldı; görünür, canı çıxmışdı. Çin-qəçkuk cəld sıçrayıb ayağa qalxdı; bu vaxt onun qələbədən xəbər verən səsi ucalıb meşəyə yayıldı.

– Afərin delavarlar! Qələbə mogikanındır! – deyə Şahingöz qışkırdı və öldürücü təfəngini yenə havaya qaldırdı. – Mənim

son zərbəm zəfər şərəfini qalibin əlindən almaz və onu, məğlub etdiyi düşmənin skalpını soymaq hüququndan məhrum etməz, bu qalibin qanuni hüququdur.

Lakin, Şahingözün tüfənginin qundağı havanı viyilti ilə yarıda, hiyləgər quron sivişdi, özünü meydançanın kənarından aşırıb dik yamacla başı-aşağı yumalandı, sonra alçaq kolluğun içində ayağa qalxdı və bir saniyə belə keçməmiş gözdən itdi. Delavarlar onu ölmüş bilirdilər; onlar öz səhvələrini başa düşdükdə heyrətlə qışqırdılar, maralı qovan köpəklər kimi, bağırı-bağırı yürüüb Maquanın dalınca getdilər. Lakin, Şahingöz onları bərk-dən səsləyib ayaq saxlamağa və təpənin zirvəsinə qayıtmaga məcbur etdi.

— Bu onun əlindən gələr, — deyə kəşfiyyatçı bildirdi. — İkiüzlü, yalancı və alçaq hiyləgərdir! Özünə bərabər düşmənlə təkbətək vuruşda məğlub olan namuslu delavar yerindən qalxmazdı, onu başından vurub öldürərdilər. Lakin bu hiyləgər makuaslar vəhşi çöl pişiyi kimi öz canının hayına qalib ölümdən qorxaraq tir-tir əsirlər. Ondan əl çəkin, qoyun qaçsın-axı onun nə tüfəngi var, nə də kamanı, fransız yoldaşları da uzaqqadır. O, zəhərli dişləri qoparılmış, zinqirovlu ilan kimi zərərsizdir. Bax, Unkas, — deyə Şahingöz delavar ləhcəsində əlavə etdi, — sənin atan skalpları soyur. Yerdə sərilib qalan veyllərin meyitlərini gözdən keçirmək pis olmaz, yoxsa onların biri də ayağa qalxbıb bağırı-bağırı və qarğı kimi qarıldıya-qarıldıya meşədə gizlənər.

Bu vaxt Çinqaçkuk meyitlərin başından skalpları qələbə rəmzi kimi soyub götürmüdü.

Unkas yürüə-yürüə gənc xanımların yanına gəldi, Alisanı cəld ağacdan açıb azad etdi.

Bayaqdan dizi üstə qalmış Alisa ayağa qalxbıb özünü Koranın qucağına atdı və hönkürə-hönkürə atasının adını çəkdi. Bu vaxt onun, göyərçin gözləri kimi günahsız gözlərində yeni ümid şöləsi parladi.

— Biz xilas olduq, xilas olduq! — deyə o, piçıldayırı. — Əziz atamızın yanına qayıda bilerik. Nə böyük xoşbəxtlikdir! Atamız

daha dərd çəkməkdən çərləməz... Sən də, Kora, mənim əziz bacım, sən də xilas oldun... Dunkan da xilas oldu... – deyə gənc xanım əlavə edərək, sevindiyindən gülümsəyib Heyvorda baxdı. İgid və nəcib Dunkanımız sağ-salamatdır!

Kora, ehtiraslı qəlbin dərinliklərindən gələn, lakin aralarında məntiq olmayan bu sözlərə cavab vermirdi. O, Alisani bağırna basaraq ona tərəf əyildi və başını sığallaya-sığallaya təsəlli verməyə başladı. Mərd Dunkan bacıların sevincini görüb kövrələrək ağlayır və buna görə heç də utanmirdi. Qana batmış Unkas sanki laqeydcəsinə kənardı durub baxındı, guya bu mənzərə ona təsir etmirdi. Lakin bu təmkinli mogikanın gözlərində sevinc və rəğbat hissi parlayırdı.

Bu vaxt Şahingöz meytłeri ehtiyatla yoxlayırdı; o bütün düşmənlərin ölmüş olduğunu yəqin etdiğindən sonra Davidin yanına gəlib onu ağacdan açdı. Yaziq zəbur müğənnisi son dəqiqəyədək yerindən qırmızıdanmamış və öz nicatını səbirlə dayanıb gözləmişdi.

Kəşfiyyatçı axırıncı söyüd çubuğunu qırıb ataraq:

– Buyurun, siz yenə azadsınız, – dedi. – Amma burası da var ki, görünür, hətta indinin özündə də azadlığınızdan, dünyaya ilk dəfə gəldiyiniz vaxta nisbətən, daha yaxşı istifadə etmək imkanınız yoxdur. Ömrünүn çoxunu səhralarda keçirmiş olan bir adamın məsləhətindən inciməsəniz, mən öz fikrimi sizə məmənuniyyətlə söylərəm. Qulaq asın, sizə məsləhət görürəm ki, jiletinizin cibində saxladığınız aleti rədd edəsiniz. Onu rast gəldiyiniz axmağın birinə satın, puluna da gərəkli bir silah, heç olmazsa adicə süvari tapançası alın.

Azadlığa çıxarılmış David isə belə cavab verdi:

– Silah oynatmaq, şeypur səsləri döyüş meydanına yaraşar, qələbə şərəfinə isə mədhnamələr və minnətdarlıq himnləri oxuyarlar. Dostum, – deyə o əlavə etdi və ariq, zərif əlini ovçuya uzadı, onun tez-tez qırılılan gözləri yaşırdı, – sənə minnətdaram ki, saçım təbiətin qoyduğu yerdə qalır. Əlbəttə, o biri adamların saçları, bəlkə də, mənimkindən daha yumşaqdır, ipək kimi-dir və daha qəşəng qırılır, lakin mən həmişə yəqin etmişəm ki,

mənim saçım örtdüyü baş üçün tamamilə yararlıdır. Mən mübarizəyə girişmədim, bunun səbəbi müharibələrə anadangəlmə nifrat etməyimdən daha artıq, büt pərəstlərin əl-qolumu bağlamaları idi. Sən mübarizədə fədakarlıq və məharət göstərdin, buna görə də daha mühüm olan başqa vəzifələrimi yerinə yetirməyə başlamazdan əvvəl, sənə təşəkkür etmək istəyirəm. Sənə ona görə təşəkkür edirəm ki, xristianların tərifinə layiq olduğunu sübut etdin.

— Boş şeydir, mən elə böyük bir xidmət göstərməmişəm ki, onun haqqında danışmağa dəysin. Bizim yanımızda qalsanız, bax bu cür qanlı vuruşmalar çox görərsiniz, — deyə; zəbur müğənnisinin səmimi minnətdarlıq izhar etməsini görərkən ürəyi yumşalan ovçu cavab verdi. — Mən dar günümədə hayıma çatan öz köhnə dostumu tapmışam. Budur o, buyurub baxa bilərsiniz, mənim sərrast maralvuranım, — deyə Şahingöz öz tüfənginin qundağını sığallaya-sığallaya əlavə etdi. — Tüfəngin qaytarılmasının özü də bir qələbədir! İrokezlər bicdirlər, amma tüfəngləri dincəldikləri yerdən uzaqda qoyub öz əllərilə öz başlarına iş açdlar. Hərgah Unkas və onun atası hindular kimi səbirli olsayırlar, biz silah ələ keçirib bütün vəhşilər sürüsünün və əlimizdən qaçıb canını qurtaran dələduzun nefəsini vaxtında kəsə bilərdik.

Kəşfiyyatçı daşın üstündə oturub tüfəngini diqqətlə yoxlamağa başladı.

Hamut da yerdə oturdu və cibindən balaca kitabçasını, dəmir sağanaqlı eynəyini çıxardı. O, gözlerini qaldırıb göye dikərək dedi:

— Mənim dostlarım, sizə təklif edirəm ki, büt pərəst kafirlərin yırtıcı pəncələrindən ağlagəlməyən bir yol ilə xilas olmağımızın şərəfinə mənimlə birlikdə əhsən deyəsiniz. Sizdən xahiş edirəm öz hisslərinizi “Norshampton” adlı bu gözəl və təntənəli mahnı ilə izhar edəsiniz!

Hamut bu müqəddimədən sonra, seçdiyi beytlərin səhifəsini və hansı şeirlə başlandığını göstərdi, kamertonunu dodaqlarına yapışdırdı və bütün bu hərəkətləri, məbədin tağları altında olduğu kimi, əda ilə başa çatdırdı. Lakin bu dəfə onun qarşısındaki adam-

ların heç biri ona qoşulmadı. Bu dəqiqələrdə Kora və Alisa bir-birilə mehriban-mehriban danışırıldılar, Heyvord isə gözlərini onlardan çəkə bilmirdi. Müğənni, təkcə qaşqabaqlı kəşfiyyatçıdan ibarət olan öz auditoriyasının az adamlı olmasından pərt olmayıb oxumağa başladı və müqəddəs mahnını maneəsiz başa çatdırdı.

Şahingöz öz tüfənginin çaxmaq daşını sazlayıb onu doldurur, mahniya isə laqeydiliklə qulaq asırıldı; bu himn Şahingözün qəlbində həyəcan oyatmadı. David öz istedadını yəqin hələ heç zaman bu qədər diqqətsiz dinləyicilər qarşısında nümayiş etdirməmişdi.

Ovçu başını buladı və bir neçə anlaşılmaz söz dedi ki, yalnız “boğaz” və “irokezlər” sözlerini eşitmək mümkün oldu. Sonra ovçu yerindən qalxıb, quronların silahlarını toplamağa getdi. Çinqaçkuk ona kömək edərkən həm Unkasın, həm də özünün silahını tapdı. Az sonra hətta Heyvorda və Davidə də silah verildi; güllə və barit da kifayət qədər idi.

Şahingöz elan etdi ki, yola düşmək vaxtıdır. Bu zaman David Hamut öz mahnisini qurtarmışdı, bacılar isə özlərinə gəlmİŞDİLƏR. Dunkanın və kiçik mogikanın köməyilə gənc xanımlar sıldırımlı dik yamacdan endilər. Onlar yamacın qurtaracağında otu və kol yarpaqlarını qırıp otlayan narraqanzetləri gördülər. Alisa və Kora atlandılar və ölüm təhlükəsi üz verən dəqiqələrdə həqiqi bir dost kimi köməyə gəlmiş olan bələdçinin dalınca düşdülər.

Səfər çox çəkmədi. Şahingöz quronların getdikləri dar ciğirdən dönbüb cəngəlliyyə girdi, qıjıldayan irmağın dayaz yerindən keçdi və sıx qollu-budaqlı qara-ağacların kölgə saldığı dar dərədə dayandı. Yolcular bədbəxtlik gətirən təpədən bir neçə yüz sajin uzaqlaşmışdılar; atlar onlara yalnız dayaz çaydan keçən zaman lazımdı.

Kəşfiyyatçı və mogikanlar indi yolcuların düşərgə saldıqları bu xəlvət yerə sanki yaxşı bələd idilər, çünkü onlar öz silahlarını ağacların gövdəsinə söykəyib, quru yarpaqları eşələməyə başladılar; çox keçmədi ki, göyümtül gilli torpaqda balaca bir çala qazdlılar. Həmin çaladan dərhal şəffaf, parıldayan və şirlıltı su fəvvərə vurub qalxdı. Şahingöz bir şey axtarırmış kimi ətrafına

göz gəzdirdi və onun üzündə təəccüb ifadəsi göründü; elə zənn etmək olardı ki, o, axtardığı şeyi tapa bilməmişdir. Nəhayət, Şahingöz dilləndi:

— Təəssüflər olsun! Əlbəttə heç bir şübhə ola bilməz ki, bu laqeyd şeytanlar — moquaklar və onlardan geri qalmayan tuskarorlar və onondaqamlar burada olmuşlar, bu çalanın suyundan içmişlər. Amma bilmək olmur bu haramzadələr çomçəni hara atmışlar. Bundan sonra gəl bu huşsuz köpəklərə yaxşılıq elə! Budur, bax, sənin yaxşılığının müqabilində sənə bu cür sağ ol deyirlər: suyu içir çomçəni də tullayırlar. Ən zəngin aptek anbarı bu keçilməz qalın meşədə yerin dərin qatından fəvvərə vurub qalxan bulağın yanında heç bir şeydir. Görün bu axmaqlar gili tapdalayıb necə çırkləndirmiş, bu gözəl yeri necə korlamışlar, elə bil onlar insan deyil, qanmaz vəhşi heyvanlardır!

Bu vaxt Unkas bir söz demədən çomçəni Şahingözə uzatdı; demə Şahingöz çox əsəbiləşdiyinə görə, qaraağacın budağından asılmış çomçəni görməyibdir! Kəşfiyyatçı çomçəni su ilə doldurdu, bulaqdan uzaqlaşış quru və bərk torpaqlı yerə çəkildi; burada sakitcə oturub ləzzətlə bir neçə udum su içdi, çiynindən asılan çantasındakı azuqənin qalığını diqqətlə gözdən keçirməyə başladı.

Şahingöz boş su qabını Unkasa qaytararaq:

— Sağ ol, bala — dedi. — İndi görək haramzadə quronlar pusquda gizləndikləri zaman nə yeyirmişlər. Görürsənmi, bu dələduzlar maral cəmdəyinin ən yaxşı yerlərini hazırlayıblarmış. Amma ət ciy qalıbdır; irokezlər əsl vəhşidirlər! Unkas, al mənim çaxmağımı ocaq qala; çox yol gəlmışik, ləzzətli yemək yorğunluğumuzu çıxarıb gücümüzü artırar.

Heyvord Koranın və Alisanın atdan düşmələrinə kömək etdi, otun üstündə oturub, yenicə qurtarmış dəhşətli və qanlı vuruşmadan sonra xoş istirahətdən zövq almağa başladı.

Şahingöz yemək hazırlayarkən mayor onunla söhbətə başladı:

— Mənim alicənab dostum, deyin görün, necə oldu ki, siz özünüüzü bizə vaxtında yetirə bildiniz? Bəs Eduard fortunun qar-nizonundan niyə kömək almadiniz?

– Hərgah biz kömək üçün qalaya getmiş olsayıdış geri qayıdanda meyitlerinizin üstünə quru yarpaq tökməli olardıq, əlbəttə, sizin skalplarınızı da mühafizə etməyə müvəffəq olmazdıq, – deyə ovçu soyuqqanlılıqla cavab verdi. – Yox, biz başqa cür edə bilməzdik: uzun-uzadı yol gedib fortu axtarmaqdan, buna əbəs yerə vaxt və qüvvə sərf etməkdənsə, sıldırıım Qudzon sahilində gizlənməyi, makuasları güdüb onların bütün hərəkətlərini izləməyi qət etdik.

– Deməli siz bütün başımıza gələnləri görmüsünüz, eləmi?

– Əlbəttə yox, hamısını görməmişik. Hindunun baxışı çox həssas və nüfuzedicidir, bu fərasətli məxluqu aldatmaq asan deyildir, bununla belə biz sizdən uzaqlaşmamışdıq. Etiraf etmək lazımdır ki, bax bu cavan mogikanı saxlamaq və pusquda qalmaga məcbur etmək çox çətin idi. Nə deyim sənə, ay Unkas; sən özünü mərd və mətin bir döyüşü kimi yox, səbirsiz və hər şeyə burnunu soxan qadın kimi aparırdın!

Unkas dönüb ovçunun sərt üzünə baxdı, lakin cavabında ona heç bir söz demədi. Heyvorda elə gəldi ki, guya gənc mogikan kinli-kinli gülümsədi. Bununla belə Unkas həm buradakı başqa adamlara hörmət etdiyinə görə, həm də böyük yoldaş hesab etdiyi Şahingözün hörmətini saxladığı üçün öz qəzəbini boğdu.

– Bizi necə əsir aldıqlarını gördünüz mü? – deyə Heyvord sorğu-sualı davam etdirdi.

– Biz bunu eşitdik, – deyə mənalı cavab verdi. – Hindunun haray səsi meşələrdə yaşayan adamlara öz təsirini dərhal göstərir, onlar bu səsin mənasını çox tez başa düşürlər. Lakin siz çayın o biri sahilinə keçdiyiniz zaman, biz ilan kimi, qalın yarpaqların altından sürünə-sürünen getməli olduq, az sonra isə sizi tamamilə gözdən itirdik; ağaclarla bağlanıb ölümünüzü gözlədiyiniz dəqiqlikərədək sizi yolda daha görə bilmədik.

– Bu möcüzədir ki, siz yolu azmamışınız! Axı bu quldur, quronlar dəstəsi iki yerə ayrılmışdı və dəstənin hər ikisində də atlar var idi.

– Biz doğrudan da azdırılmışdıq və az qalmışdı ki, sizin izinizi itirək, amma Unkas bizə kömək elədi. Biz məşənin lap içə-

rilərinə gedən cığırı tutub irəliləməyə başladıq; elə güman edirdik ki, vəhşilər öz əsirlərini meşənin lap dərin yerlərinə aparacaqlar. Amma bir neçə mil irəlilədikdən sonra, heç bir sindirilmiş budağa rast gəlmədikdə mən azmadığımıza şübhə etməyə başladım; cığırda yalnız at ləpirlərini və mokasın geymiş adamların ayaq izlərini gördükdə şübhəm daha da artdı.

– Bizi əsir tutanlar ehtiyatkarlıq üzündən bizi də hindu mokasını geyməyə məcbur etmişdilər, – deyə Dunkan cavab verdi.

– Düzdür, düzdür, onlar ağıllı hərəkət etmişlər; bu onların çoxdankı adətidir; amma bu sadə hiylə bizi doğru yoldan sapdırıbilməzdi.

– Bəs onda xilas olunmağımız üçün nəyə minnətdarıq?

– Mənim üçün eyib olsa da, etiraf etməliyəm ki, siz bax bu gənc mogikanın zirəkliyi və fərasəti sayəsində xilas oldunuz. Bax indinin özündə də, gənc mogikanın haqlı olduğunu yəqin etdiyim halda da, öz gözlərimə çətinliklə inanıram.

– Bu sırrı bize başa salarsınızmı?

Şahingöz Koranın və Alisanın narraqanzetlərinə boylanıb baxaraq dedi:

– Unkas gördü ki, gənc xanımların mindikləri atlar qabaq və dal ayaqlarını bir tərəfdən yerə eyni bir vaxtda qoyurlar. Halbuki mənim bildiyimə görə, ayıdan başqa, dördayaqlı heyvanların heç biri belə yerimir.

– Belə yeriş narraqanzet atların başlıca üstünlüyüdür. Lakin bəzən başqa atları da bu cür yorğ'a yerişə alışdırırlar.

– Ola bilər, ola bilər, – deyə Şahingöz, gənc zabitin izahatını diqqətlə dinləyib cavab verdi. Yükdaşıyanlara o qədər bələdliyim yoxdur, amma marallardan və qunduzlardan çox şey deyə bilərəm. Atlar hansı yerişlə yeriyirlər-yerisinlər, istər hər iki ayağını eyni bir tərəfdən qoysunlar, istərsə də başqa cür yerisinlər, hər halda, Unkas bu heyvanların yerisinin xüsusiyyətini sezdi və atların ləpirləri bizi qırılıb əzilmiş kolluğa gətirib çıxardı. Narraqanzet ləpirlərinin yaxınlığında kol budaqlarının biri sindirilmiş və yuxarıya doğru əyilmişdi. Qadınlar adətən çiçəyi saplaşından belə qırırlar. Kolum qalan budaqları isə rəhməsizcəsinə

sındırılıb əzik-əzik edilmişdi və başıashağı sallana qalmışdı; görünür bunları kobud kişi əli bu hala salmışdı. Buna görə də mən belə fikirləşdim: görünür quronlardan biri xanımın budaq qırğıını görmüş və qalan budaqları da özü qırılmışdır ki, biz daldan gəlib bunu görsək zənn edək ki, cavan bir maral kola girib yol azmış və cəngəllikkən çırpınıb çıxmaq istərkən onu əzmişdir.

— Biliciliyiniz sizi aldatmamışdır, doğrudan da belə olmuşdu.

— Qırılmış budaqları gördükdə bunun səbəbini başa düşmək çətin deyildi, — deyə kəşfiyyatçı necə bir incə və qeyri-adi həssaslıq nümayiş etdirdiyini özü də dərk etmədən əlavə etdi. — Atın ləpirlərinə baxıb onun yorqa yeridiyini başa düşmək bundan da-ha çətindir. Mən qırılıb əzilmiş kolun yanına çatdıqda öz-özümə dedim: minqlər yəqin ki, bulağa tərəf yollanacaqlar, çünki onlar bu bulağın suyunun çox gözəl olduğunu bilirlər.

— Məgər bu bulağın suyu məshurdur, başqa sulardan onun nə fərqi var ki? — deyə Heyvord soruşdu və səfali görünüşü olan dayaz dərəyə, şırıldayan bulağa çox maraqla baxdı.

Böyük göllərdən cənubda və şərqdə olmuş hindular arasında az adam tapılar ki, bunun çox yaxşı bulaq olduğunu bilməsin. Bəs siz özünüz bu suyun dadına baxmaq istəmirsiniz?

Heyvord qabı götürüb bir neçə udum su içdi və üz-gözünü turşudub qabı kənara atdı. Kəşfiyyatçı ürəkdən, lakin yavaşça gülüb dedi:

— Aha, bu su sizin xoşunuza gəlmir, çünki ona hələ alışmadığınız. Bir vaxt var idi ki, bu su mənim də xoşuma gəlmirdi, amma indi maral həmişə duz yalamaq istədiyi kimi, mən də məhz bu bulaqdan su içmək istəyirəm. Sizin tünd şərablarınız şəhərlərin əhalisini, bu suyun qırmızı dərililəri cəzb etdiyi qədər cəzb etmir; hindular xüsusən xəstələndiklərini hiss etdikdə bu suya çox can atırlar. Bunlar bir yana qalsın, gəlin axşam yeməyinin qeydinə qalaq və yeyib özümüzə gələk, çünki biz hələ çox yol getməliyik.

Şahingöz tez başa gələn nahardan sonra elan etdi ki, yenidən yola düşmək vaxtıdır. Bacılar ata mindilər, Dunkan və David

tüfənglərini götürüb gənc xanımların dalınca getdilər. Şahingöz qabaqda gedir, mogikanlar isə dəstənin ardına gəlirdilər. Bu kiçik dəstə şimala tərəf uzanan dar cığırla yollandı; şəfali suyu irmağa qovuşan bulaq öz yerində, quronların meyitləri isə qonşuluqdakı təpədə qaldı.

XIII fəsil

İndi dəstəyə Maquanın əvəzinə Şahingöz başçılıq edirdi; Maqua kimi o da dəstəni çox çətinliklə sezilən əlamətlərin köməyi lə aparırdı. O, ağaclarla bir örtük kimi sarılmış mamıra ötəri, çəpəki nəzər salaraq, arabir başını göyə qaldırır, batmaqdə olan günəşə baxırdı, ya da piyada gedənlərin dayaz yerlərdən keçdikləri saysız-hesabsız irmaqlara nəzər salırdı; onun müəyyən etdiyi yolun düzgünlüyü barəsində hər cür tərəddüd və şübhədən xilas olması üçün göyə və yerdəki əlamətlərə belə bir quş baxışı nəzər yetirməyin özü də kifayət idi. Bu vaxt meşənin yaşıllı donunun rəngi dəyişməyə başlamışdı: ağacların tağlı budaqlarının açıq yaşla çalan rəngi xeyli tündləşmişdi, bu isə axşamın yaxınlaşdığını xəbər verirdi.

Günəş ağ pambıq qalaqlarını xatırladan buludlara qızılı xallarla bəzək vurur, qərb dağlarının başının üstünü alan qara buludlara isə ensiz çəhrayı haşiyə çekirdi. Şahingöz qəflətən döndü və əliylə bu gözəl mənzərəni göstərərək dedi:

— Bu vaxt insan gərək canının bütün ağrı-acısını çıxarsın və yalnız dincəlməklə məşğul olsun. Hərgah insan təbiətin dilini bilsəydi, quşlardan və çöl heyvanlarından nümunə götürsəydi, öz yaşayışını daha yaxşı, daha ağıllı idarə edə bilərdi. Bunu da deyim ki, bizim gecəmiz tez qurtaracaqdır. Çünkü ay doğan kimi biz yolumuza davam edəcəyik. Yadimdadır ki, makuaslarla ilk dəfə üz-üzə gələrkən, onlarla mehz burada vuruşmuşdum; insan qanı tökməyə də məni bu ilk döyüşüm məcbur etmişdi. O zaman öz skalplarımızı xilas etmək üçün tirlərdən və daşlardan istehkam kimi bir şey düzəltmişdik. Hərgah sizi burayadək düz ilə

götirmişəmsə, onda biz həmin blokhauzu¹ tezliklə görəcəyik; o bu arada, sol tərəfdə olmalıdır.

Üzdən sərt görünən ovçu, səfər yoldaşlarının cavabını gözləmədən, cürətlə sıx şabalıd meşəliyinə girdi; burada ağacların körpə zoğları torpağı, demək olar ki, tamamilə örtmüştü. Ovçunun yaddaşı doğrudan da yaxşı imiş. O, qalın kolluqdan keçib, balaca, alçaq yaşıl təpənin dövrəsindəki talaya çıxdı. Bu təpədə yarınuq blokhauz görünürdü. Onun ağac qabığından döşənmiş damı çoxdan uçulub yatmış, çürüyüb torpağa qarışmışdı, lakin tələsik çatılan iri şam tirləri hələ yerlərində qalırdı, halbuki binanın bir tərəfi zamanın hücumuna tab gətirməyib çökmüşdü; bu isə yönəmsiz binanın tamamilə dağılmamasına səbəb ola bilərdi.

Heyvord və onun səfər yoldaşları bu köhnə blokhauza çox ehtiyatla yaxınlaşmaqdə idilər, Şahingözlə hindular isə nəinki qorxu bilmədən, həm də heç bir maraq əlaməti büruzə vermədən bu alçaq binaya girdilər. Kəşfiyyatçı, keçmişin hadisələrini bir-bir yadına salan adam kimi, binanın divarlarına diqqətlə göz gəzdirir, Çinqaçkuk isə bu tənha yerdə baş vermiş olan bir döyüşün qısaca tarixini Unkasa nəql edirdi; Çinqaçkuk öz gənclik rəşadətindən söz saldıqda, onun üzündə və duruşunda qalıblərə məxsus bir iftixar sezilirdi.

Kora və Alisa axşamın sərin havasında, belə bir təhlükəsiz yerdə dincəlmək ümidiyle atdan məmmuniyyətlə düşdülər. Onlar elə zənn edirdilər ki, buranın sakitliyini meşə heyvanlarından başqa heç bir şey poza bilməz.

Ehtiyatlı Dunkan, Şahingözün blokhauzu nəzərdən keçirib qurtardığını gördükdə ona müraciət edərək:

– Mənim şərəfli dostum, – dedi, – yaxşı olmazdım ki, dincəlmək üçün yad gözlərdən uzaq olan, daha gizli bir guşə seçəydik? Daha az tanınan, daha az ayaq dəyən bir yer axtarıb tapmaq bəlkə daha ağıllı olardı?

– Bu blokhauzun yerini bilən adamların, demək olar ki, hamısı ölübdür, – deyə ağ ovçu təmkinlə və fikirli halda cavab verdi.

¹ Blokhauz – çöldə, meşədə tikilən kiçik istehkam

– Bir-birilə düşmənçilik edən mogikanlarla moqauklar arasında bax burada baş vermiş döyüşəbənzər vuruşmalar haqqında o qədər də çox kitab yazılmır. O vaxt mən hələ çox gənc idim və delavarlar qəbiləsinin incidildiyini, zülm altında olduğunu bildiyim üçün bu qəbiləyə qoşulub, onun düşmənlərilə vuruşdum. Bizim qanımıza susayan haramzadə moqauklar tirlərdən çatılmış bu evciyi qırx gün qırx gecə mühasirədə saxladılar. Bu istehkamın planını mən düşünüb hazırlamışdım; blokhauzun özünü də mən tikdim, halbuki mən hindu deyil, ağ adamam. Delavarlar da mənim işimə kömək etdilər, buna görə də biz əl-elə verib qısa müddətdə yaxşıca bir istehkam tikdik. Sonra, qaniçən köpəklərə buradan hücum etdik; onların heç biri evinə sağ qayıtmadı ki, başlarına, burada gelən müsibəti obalarında nəql edə bilsinlər. Bəli, bəli, o vaxt mən hələ gənc bir oğlan idim və belə qanlı tamaşaları ömrümdə birinci dəfə idi ki, gördüm; dəhsət içində fikirləşirdim ki, onlar da mənim kimi canlı adam idilər, indi isə quru torpaqda leş-leşə söykənmişlər, onların meyitləri vəhşi heyvanlar tərefindən yeyiləcək, ya da yağışın altında qalıb çürüyəcəkdir. Öldürülənləri mən öz əlimlə basdırıldım. Onlar indi sizin düşərgə saldığınız bu balaca təpənin altındadırlar. Bunu da demək lazımdır ki, bu təpəcik bir yiğin insan sümüklərinin üstündə yüksəlsə də, oturmaq üçün çox rahatdır.

Heyvord və Kora ilə Alisa ot basmış qəbrin üstündən dik qalxdılar. Gənc xanımlar bu yaxınlarda şahidi olduqları dəhşətli hadisələri hələ yaddan çıxarmamışdır, bununla belə öldürülmüş moqauklärın qəbirlərinin lap yanında oturduqlarından xəbər tutduqda, canlarına çökən dəhsət hissini boğa bilmədilər. Tutqun işiq, kədərli hissələr oyadan, boz ot basmış meydança, cəngəllik və kolluq zolağı, onun kənarında qaralan, göylərə baş qaldırıb buludlarla ötüşən hündür şam ağacları – bütün bunlar əzablı qorxu hissini artırırdı.

Şahingöz:

– Onlar ölmüşlər, onlardan qorxmayın, – deyərək, əlini yelleyib sözünə davam etdi. – Onlar daha heç zaman döyüş haray-

ları ilə meşənin sakitliyini pozmayacaqlar. Onlar daha heç zaman öz tomahavklarını havada oynatmayacaqlar. O zaman bax bu çəmənlikdə vuruşanlardan yalnız Çinqaçkuk, bir də mən salamat qalmışıq. Bizim dəstəmiz mənim bu mogikan dostumun qardaşlarından və qohumlarından ibarət idi; indi görün onun tayfasından kim qalmışdır!

Şahingözün söhbətinə qulaq asanlar bilaixtiyar üzlərini hindu dostlarına tərəf çevirdilər, onların bu qəmgin aqibətinə ürəkdən acıdlar. Mogikanların qaraltısı hələ də görünürdü. Unkas mogikanların şanlı igidlikləri haqqında öz atasının dediklərinə çox diqqətlə və maraqla qulaq asırdı.

Bu zaman toran lap qovuşmuşdu. Şahingöz və onun yoldaşları Kora ilə Alisanın gecələməsi üçün yer rahatlamağa başladılar. Hələ bir çox illər bundan əvvəl yerliləri bu talada müvəqqəti qala yaratmağa məcbur edən bulaq, yarpaqlardan çox tez təmizləndi, onun büllür kimi dupduru suyu çoxaldı, axıb yaşıl təpəni suvardı. Bundan sonra köhnə blokhauzun bir tərəfinin damını düzəldilər; indi bu dam içəridə yatanları həmin yerlərdə bolluca düşən şəhərən qoruya bilərdi; bundan əlavə çoxlu nazik çubuq və quru yarpaq yığıb bunlardan Kora ilə Alisa üçün yataq düzəldilər.

Çalışqan meşə sakinləri gecələmə yerini rahatlarkən, gənc xanımlar axşam yeməyinə oturub, acliqlarını dəf etdilər, onlar bu yeməyi acliq üzündən deyil, zərurət üzündən yeməyə məcbur oldular. Sonra onlar özləri üçün hazırlanmış ətirli yataqda uzandılar və dərhal yuxuya getdilər.

Dunkan onların rahatlığını qorumaq üçün bütün gecəni blokhauzun bayır divarlarından birinin qarşısında dayanıb keşik çəkməyi qöt etdi. Lakin Şahingöz ona Çinqaçkuku göstərdi, özü də sakitcə otun üstündə uzandı və dedi:

– Ağ adəmin gözləri gecə vaxtı keşik çəkmək üçün əsla yaramaz. Bizim keşikçimiz mogikan olacaqdır, biz isə arxayıñ yata bilərik.

– İstirahətə mənim sizdən daha az ehtiyacım var, – deyə Heyvord cavab verdi. – Məndən başqa qoy hamı yatsın, mən dayanıb keşik çəkəcəyəm.

— Hərgah biz altmışinci polkun ağ çadırları arasında olsaydıq və qarşımızda da Monkalm kimi düşmənimiz olsayıdı, onda mən sizi ən yaxşı keşikçi hesab edərdim, — deyə kəşfiyyatçı etiraz etdi, — lakin bu qalın məşədə, belə qaranlıq bir gecədə, siz yalnız əbəs yerə özünüzə əziyyət verəcək, heç bir şey görməyəcək, eşitmə-yəcəksiniz. Buna görə də, yaxşısı budur Unkasdan və mənim özümdən nümunə götürün, gözünüzü yumub yatin, arxayı olun ki, səhərə sağ-salamat çıxacaqsınız.

Doğrudan da Heyvord gördü ki, gənc hindu təpənin döşündə uzandı, o, istirahət üçün ələ keçən vaxtdan, elə bil, daha səmə-rəli istifadə etməyə çalışırıdı; Davidin yarasının ağırlaşması nəticəsində qızdırması qalxmış, qızdırmanın hövlündən dili ağızında qupquru olmuşdu; çətin yol gəlmək nəticəsində onun qızdırması daha da artmışdı və indi o da Unkas kimi təpənin döşündə uzanmışdı. Gənc zabit faydasız mübahisəni davam etdirmək istəmə-yərək yerə dirsəklənib arxasını blokhauzun tirlərinə verdi, lakin ürəyində qət etdi ki, Kora ilə Alisanı Munroya aparıb çatdırma-yinca gözlərini belə yummayaçaqdır. Kəşfiyyatçı gənc zabitin müqavimətinin qırıldığını zənn etdi; ovçu bunu yəqin etdikdən sonra çox tez yuxuya getdi.

Dunkan yuxu ilə xeyli vaxt mübarizə apara bildi. Onu bürüyən axşam havası qaranlıqlaşmışdı, lakin Dunkan yerdə uzanıb yatmış adamların qaraltısını hələ seçə bilir və məşədən gələn hər bir zəif səsə, Çinqaçkukun hər dəfə dərindən nəfəs almasına diqqətlə qulaq verirdi; Çinqaçkuk, hər tərəfdən qara divarlar kimi yüksələn ağaclar kimi qəddini düzəldib saxlayaraq hərə-kətsiz halda səssizcə oturmuşdu.

Lakin, bir azdan sonra Dunkan balaban quşlarının qəmgin çıçırtılarını bayquş iniltisi hesab etməyə başladı; indi o, mürgü döyürdü və gözünə görünən kolu keşikçi yoldaşı hesab edirdi; nəhayət, Dunkanın başı ciyninə düşdü, ciyni isə yerə əyildi; onun bütün bədəni süstləşdi, bütüdü və axırda dərin yuxuya daldı.

Ciynindən yavaşça vurulması mayoru yuxudan oyatdı. Ona lap yavaşça toxunulmuşdu, lakin Dunkan gecənin əvvəllərində

öz üzərinə götürmüş olduğu vəzifəni xatırlayaraq yerindən sıçrayıb qalxdı.

— Kimdir gələn? — deyə mayor soruşdu və əlini qılıncına atdı.

— Dostdur, — deyə yavaş səslə Çinqaçkuk cavab verdi və ağacların yarpaqlarının arasından xoş işığı süzülüb keçən ayı göstərdi, sonra ingiliscə yanlış tələffüzlə əlavə etdi: — Ay çıxmışdır. Ağ adamın fortu isə hələ çox uzaqlardadır. Getmək vaxtidır, indi yuxu fransızın hər iki gözünü örtmüdüdür.

— Dündür, dündür, sən haqlısan. Dostlarını çağır, atları yüyənlə, mən də öz səfər yoldaşlarımı — qızları oyadaram.

Bu anda blokhauzdan Alisanın cingiltili səsi eşidildi:

— Biz bayaqdan oyanmışıq, Dunkan; bu cür şirin yuxudan sonra yolumuza davam etməyə hazırlıq; amma siz bu uzun gecəni heç yatmadınız, adama ömür qədər uzun gələn dünənki ağrı gündüzdən sonra gecəni də oyaq qalmığınız sizə əziyyət verəcəkdir. Bu əziyyətləri, əlbəttə bizə görə çəkirsiniz!

— Düzünü bilmək istəyirsinizsə, mən çalışırdım yatmayam, amma gözlərim sözümə baxmadı...

— Yox, Dunkan boynunuza alın, — deyə Alisa gülümsəyib onun sözünü kəsdi və blokhauzun kölgəsindən ay işığına qərq olan meydançaya çıxdı. — Burada bir az ləngiyə bilməzdikmi ki, siz də dincələyiniz? İnkər edə bilməzsiniz ki, indi dincəlmək sizə çox vacibdir! Biz Kora ilə sizin keşiyinizi həvəslə çəkərik, siz də, o biri igidlər də yatıb bir az dincəlin.

— Sizin qarşınızda çox xəcalət çəkirəm, çünkü mən yuxunun öhdəsindən gələ bilmirəm, hərgah bacarsaydım, ömrümdə gözlərimi yummazdım, — deyə gənc zabit cavab verdi; o, çox pərt olmuşdu və qorxurdu ki, bu sözlərinə gülsünlər.

Çinqaçkukun boğuq çağırış səsi Dunkanın sözünü yarımcıq qoydu. Dərhal Unkas bütün diqqətini cəmləyib qulaq verdi.

Başqaları ilə birlikdə yuxudan oyanmış Şahingöz:

— Düşmən buraya gəlir, mogikanlar bunu eşidirlər, — deyə piçıldadı. Mogikanlar təhlükənin yaxınlaşdığını hiss edirlər.

— Allah, sən özüm saxla! — deyə Heyvord dilləndi. — Qan axıdılmasını çox görmüşük, bəs edər!

Zabit bu sözləri dedikdən sonra silahını götürüb irəliyə çıxdı. O, mogikanları narahat edən və yəqin ki, hələ uzaqda olan çox yavaş səsləri eşitdikdə:

– Yəqin buralarda meşə heyvanlarından biri gəzib dolanır,
– deyə piçildadı.

– Sss! – deyə sayiq kəşfiyyatçı xəbərdarlıq etdi. – Səsini eşitdiyiniz heyvan deyil, insandır. Doğrudur, mən hindulara nisbətən koram və karam, amma indi mən də insan ayaqlarının səsini seçirəm. Əlimizdən qaçıb qurtaran quron yəqin Monkalmın qabaq dəstələrindən birinə rast gəlmışdır, fransızlar da indi bizim izimizə düşmüşlər. Mən özüm də bu yerde insan qanı tökmək istəməzdəm, – deyə o, əlavə etdi və hələ aydın görünməyən blokhauz binasına təlaşla göz gəzdirdi, – lakin, olacağa çarə yoxdur. Atları blokhauza aparin. Unkas, sən və dostlar siz də blokhauzda gizlənin. Onun divarları nə qədər köhnəlmış olsa da, sizi qoruya bilər, çünkü bu divarlar güllə səslərini çox eşitmışdır.

Şahingözün arzusu yerinə yetirildi. Mogikanlar narraqanzetləri uçuq blokhauzun içərisinə apardılar, o biri yolcular da səs-siz-səmirsiz blokhauza girdilər.

Yaxınlaşmaqdə olan addım səsləri o qədər aydın eşidildi ki, daha heç bir şübhəyə yer qalmırdı. Çox çəkmədi ki, danışq səsləri də eşidildi. Bu danışanlar hindu ləhcəsində bir-birini çağırıldılar; Şahingöz həmin adamların quron dilində danışqlarını Heyvorda piçilti ilə dedi.

Vəhşilər, atların blokhauzu əhatə edən cəngəlliyyə burulduğu yerə çatdıqda, yəqin izi itirmişdilər.

Onların səslərindən başa düşmək olardı ki, blokhauza on iki nəfərə qədər adam yaxınlaşmaqdadır: görünür onların hamısı bir yerə toplaşmışdı, çünkü səsləri birləşib gur uğultu kimi çıxırıdı.

Heyvordun yanında dayanmış Şahingöz:

– Görünür bu haramzadələr bizim az olduğumuzu bilirlər,
– deyə piçildadı və tirlərin arasından baxdı, – yoxsa onlar belə hay-küy qaldırmağa cürət etməzdilər. Yaxşı qulaq verin. Adama elə gəlir ki, onların hər birinin iki dili və cəmi bir ayağı vardır.

Dunkan, çox ığid olmasına baxmayaraq, belə ağır intizar dəqi-qələrində kəşfiyyatçının laqeyd və kəskin sözünə cavab verə bilmədi. O, əlindəki tüfəngi daha bərk sıxaraq divarın balaca deşiklərindən, ay işığına qərq olmuş talaya daha diqqətlə və daha təlaşla baxmağa başladı. Hinduların arasından uca və amiranə bir səs eşidildi, o biri hindular isə səslərini kəsdilər; bu sükut sübut edirdi ki, hindu öz başçılarının əmrlərinə hörmətlə qulaq asırlar. Yarpaqlar xışıldadı, quru budaqların şaqqıltısı eşidildi; yəqin vəhşilər dəstələrə ayrılib itirdikləri izi axtarmağa getdilər. Blokhauzda gizlənənlərin bəxtindən ayın işığı çox qüvvətli deyildi və buna görə də ağacların baş-başa verməsindən əmələ gələn meşə tağlارından keçə bilmirdi. Qırmızı dərililərin axtarışları nəticə vermədi; yolcular güclə görünən cığırı meşədən ayıran kiçik sahədən o qədər cəld keçdilər ki, onların zəif izləri kölgədə itib qaldı.

Bununla belə az sonra yarpaqların və budaqların xışlıtsı göstərdi ki, yorulmaq bilməyən vəhşilər kolları çox səylə aralayıb baxır və blokhauzun yaxınlığındakı balaca meydançanın dövrəsində olan cavan şabalıd meşəsinə yavaş-yavaş yaxınlaşırlar.

Heyvord öz tüfənginin lüləsini tirlərin arasından bayıra çıxarmağa çalışaraq:

— Deyəsən buraya gəlirlər, — dedi. — Mənə elə gəlir ki, onlar lap yaxınlaşdıqda biz onlara atəş açmalıyıq, eləmi?

— Tüfəngi gizlədin, — deyə Şahingöz etiraz etdi. Bu yaramazlar çaxmağın şaqqıltısını eşidib və ya hətta barıtın iyini alıb dərhal buraya gələrlər. Lakin öz skalplarımızı mühafizə etmək xatırınə allah bizim mübarizəyə başlamağımızı rəva bilsə, onda hinduların şakərlərinə və vərdişlərinə yaxşıca bələd olan və döyüş harayı eşidərkən heç də qoyub qaçmayan adamların təc-rübəsinə bel bağlaya bilərsiniz.

Dunkan geri dönüb gördü ki, tir-tir əsən cavan xanımlar blokhauzun uzaq bir küncündə bir-birinə qıṣılmışlar, mogikanlar isə kölgədə dayanmışlar; görünür onlar mübarizəyə məmnuniyyətlə hazırlaşırdılar. Gənc zabit səbirsizliyinə üstün gəlib yenə bayıra baxdı və işin axırını səssizcə gözləməyə başladı. Bu anda

kolluğun sıx budaqları bir-birinden aralandı və uca boylu, silahlı bir quron meydançada göründü. O, sükuta dalmış blokhauza tərəf dönbə gələndə ay işığı onun tutqun üzünə düşdü; onun üzündə təccüb və maraq ifadəsi donub qalmışdı. Bu hindu təccübə səsləndi və nə isə yavaşdan dedi. Yoldaşı dərhal ona yaxınlaşdı.

Quronlar bir az yan-yana dayanıb yarımuçuq binanı barmaqları ilə göstərdilər və nə isə öz aralarında məsləhətləşdilər. Sonra onlar irəliyə gəlməyə başladılar, lakin çox yavaş-yavaş və ehtiyatla addım atırdılar, arabır ayaq saxlayıb blokhauza çox diqqətlə baxırdılar. Bu vəhşilər, daxilində maraq hissi həyəcan hissili mübarizə aparan və bu səbəbdən heyrət içində qalan marallara oxşayırdılar. Quronlardan biri ayağımı xirdaca yaşıl təpəciyə qoydu və onu gözdən keçirmək üçün əyildi. Bu vaxt Heyvord gördü ki, Şahingöz xəncərini qınından çıxartdı, tūfənginin lüləsini isə aşağı endirdi. Gənc zabit də onun kimi etdi və labüd olan mübarizəyə hazırlaşdı.

İndi quronlar o qədər yaxında idilər ki, atın kiçicik bir hərəkəti və ya insanın bərkdən nəfəs alması dərhal qaçqınların yerini bildirərdi. Lakin quronlar ayaqlarının altındaki təpənin qəbir təpəsi olduğunu başa düşdükdə bir-birilə tez-tez danışmağa başladılar. Onların səsi yavaş və vüqarla çıxırdı; adama elə gəlirdi ki, bu qırmızı dərililəri qorxuya bənzər bir ehtiram hissi bürümüştür. Vəhşilər səslərini kəsib ehtiyatla geriyə çekildilər, lakin onlar gözlərini blokhauz xarabalığından çəkmirdilər, sanki bu lal divarların arxasından bax bu dəqiqə xəyal görünəcəyini güman edirdilər; nəhayət onlar yavaş-yavaş cavan meşəliyə çekilib gözdən itdilər.

Şahingöz tūfəngini yerə qoyub dərindən köksünü ötürdü və piçilti ilə aydınca dedi:

– Bilirsizmi, onlar ölülərin hörmətini saxlayırlar, bu isə onların canını, bəlkə də onlardan daha yaxşı olan adamların canını xilas etdi.

Heyvord diqqətlə ovçunun üzünə baxdı, lakin heç bir söz demədi və yenidən üzünü vəhşilərə tərəf döndərdi, çünkü bu anda

vəhşilər onu hər şeydən daha çox maraqlandırıdı. Heyvord iki quronun kolluqdan necə çıxdığını eşitdi və az sonra başa düşdü ki, o biri quronlar da bu yoldaşlarının başına toplaşib onların dediklərinə diqqətlə qulaq asırlar. Onlar bir neçə dəqiqə ciddi və rəsmi surətdə danışdır; bu söhbət onların əvvəlki səs-küylü müşavirəsinə oxşamırdı. Az sonra qırmızı dərililərin səsləri yavaşımağa başladı və nəhayət, meşənin dərinliyində tamamilə batdı.

Şahingöz işarə ilə Heyvorda təklif etdi ki, atları binadan çıxarsın və Alisa ilə Koranın ata minmələrinə kömək etsin.

Sonra bu kiçik dəstə səssizcə, yola düşdü. Gənc xanımlar quronların qəbrinə və ucuq blokhauza qorxa-qorxa boylanıb baxırdılar; dəstə ay işığına qərq olmuş çəmənliyi arxada buraxıb göz-gözü görməyən qaranlıq meşəyə girdikdə qızların qorxusu daha da artdı.

XIV fəsil

Şahingöz yenə balaca dəstənin qabağına düşdü; lakin bu dəfə ovçu dünənəkindən daha çox qətiyyətsizlik göstərirdi, halbuki, indi onunla düşmənlər arasında böyük bir məsafə var idi; görünür Şahingöz meşənin bu yerinə heç bələd deyildi. O, mogikanlarla məsləhətləşmək üçün dəfələrlə ayaq saxlayır, ayı onlara göstərir və ya ağacların qabığına diqqətlə nəzər salırıdı. Dəstə hər dəfə bir az dayandıqda Heyvord və Alisa ilə Kora təhlükəni dərk etmək nəticəsində kəskinləşən bir diqqətlə etrafa qulaq verir və qəzəbli quronların yaxınlaşmalarından xəbər verə bilən hər hansı bir əlaməti görməyə və ya hiss etməyə çalışırdılar. Lakin ucu-bucağı olmayan bu meşəlik sanki əbədi yuxuya dalmışdı; uzaqdan qulağa çox güclə gələn irmağın həzin şırlıtlıdan başqa meşədən heç bir səs eşidilmirdi. Kolluqda, budaqların arasında quşlar, heyvanlar və insanlar daldalanmış olsayırlar da onlar çox dərin yuxuda idilər. İrmağın zəif və ahəstə şırlıtı bələdçiləri bir çox çətinliklərdən qurtardı. Şahingöz və mogikanlar dərhal suya tərəf döndülər.

Şahingöz irmağın kənarına yaxın yerdə ikinci dəfə dayandı, ayaqlarından mokasınlarını çıxardı, Heyvorda və Hamuta da ayaqlarını soyunmalarını təklif etdi. Sonra onlar suya girdilər. Bu balaca dəstə təqribən bir saat irmağın yatağı ilə irəliləyib heç bir iz buraxmadı. Ay üfüqün qərb hissəsində toplaşan iri qara buludların arxasında gizləndikdə yolcular əyri-üyru dayaz irmaqdan çıxdılar və yenə çoxlu ağacları olan qumluq düzlə getməyə başladılar. Ovçu burada görünür özünü daha xatircəm hiss edirdi; indi o nə etdiyini bilən adam kimi inamlı və cəld yeriyirdi. Az sonra cığır dönüb əyilməyə başladı, yolcular başa düşdülər ki, bu cığır dağların arasından keçir və onlar tezliklə dağ dərələrindən birinə girməli olacaqlar.

Şahingöz ayaq saxlayıb yoldaşlarını gözlədi və yavaşdan dedi:

– Meşənin qalın yerlərində cığırları öyrənmək, duzlu bulaqları və irmaqları tapmağa alışmaq çətin deyildir. Amma bu yeri görənlərin hansı biri deməyə cürət edər ki, bu lal ağacların və qayaların arasında böyük bir dəstə gizlənə bilər?

– Deməli, biz Uilyam-Henri fortunun yaxınlığındayıq, eləmi? – deyə Heyvord soruşub kəşfiyyatçıya tərəf gəldi.

– Uilyam-Henri fortu hələ bizdən çox uzaqdadır, bundan başqa biz hələ olduqca narahat yol ilə getməli olacaqıq. Baxın, – deyə ovçu əlavə edib balaca bir gölü göstərdi; onun sakit səthində ulduzların hərəkətsiz əksi görünürdü; – ona “Qanlı Göl” deyərlər. Mən nəinki burada çox olmuşam, həm də düşmənlərlə vuruşmuşam, özü də gün çıxandan gün batanadək!

– Deməli, bu gördüyüümüz, vuruşma zamanı həlak olan igidlərin qəbridir, eləmi? Mən “Qanlı Göl” adını eşitmışdım, amma bu dəhşətli hovuzu heç zaman görməmişdim.

– Hə, bu yerlərdə vuruşmuşuq! – deyə Şahingöz sözünə davam etdi; o, Dunkanın sözlərinə cavab verməkdən daha çox, başında bir-birini sürətlə qovan fikirləri araşdırırdı. – Burada fransızlardan da ölen az olmamışdı. Bax bu suyun qandan necə qızardığını öz gözümlə görmüşəm.

– Hər halda bu əsgər üçün rahat qəbirdir, – deyə Dunkan öz fikrini bildirdi. – Deməli, siz burada, sərhəddə çox xidmət etmişiniz, eləmi?

– Mənmi? – deyə kəşfiyyatçı iftixarla cavab verdi. – Atdığım güllələrin səsini bu yamacların, demək olar ki, hamısı təkrar etmişdir, Qorikanla çay arasında bir kvadrat mil belə yer tapıl-maz ki, orada mənim bu maralvuranım düşməni və ya meşə heyvanını vurub yerə sərməsin... Ss! Gölməçənin o tərəfində bir şey görmürsünüz?

– Çox çətin ki, bu qaranlıq meşədə bizim kimi ikinci bir yurdsuz adam tapılsın.

– Onlar kimi məxluqlar ev və ya sıqınaq fikrini o qədər də çəkmirlər, gecə şəhi də onların bədənini islatmir, onlar dan yeri sökülən kimi özlərini suya verirlər, – deyə Şahingöz cavab verdi və Dunkanın çıynindən elə bir əsəbilikdə yapışdı ki, zabit adə-tən heç bir şeydən qorxmayan bu adamın bütün varlığını nə kimi mövhumi qorxunun büründüyüնü başa düşdü.

– Göylərə and içirəm ki, o canlı adamdır və özü də bizə tərəf gəlir. Tüfənglərinizi götürün, dostlar, çünki qabaq tərəfdən gələn adamın düşmən və ya dost olması hələ məlum deyildir.

– Kimdir gələn? – deyə sərt bir səs fransızca soruşdu.

– Bu nə deməkdir? – deyə Şahingöz piçildədi. – Eştdinizmi o, nə ingiliscə danışır, nə də hinduca.

– Kimdir gələn? – deyə yenə həmin səs soruşdu.

Sualın ardınca çaxmaq şaqquiltisi eşidildi və naməlum adam hədələyici bir vəziyyət aldı.

– Fransa! – deyə Heyvord fransızca bərkədən cavab verdi, ağacların kölgəsindən gölməçənin kənarına çıxdı və keşikcidən bir neçə yard aralı dayandı.

– Gecənin bu vaxtında haradan gəlib, haraya gedirsınız? – deyə qrenader¹ köhnə Fransa sakinlərinə məxsus bir aksentlə fransızca soruşdu.

¹ Qrenader – seçmə əsgər

– Kəşfiyyatdan qayıdış, yatmağa gedirəm.
– Siz kral zabitisinizmi?
– Əlbəttə, kamrad. Yoxsa təhər-töhürüm dən oxşamıram?
Mən atıcı polkunun kapitanıyam. (Heyvord əsgərin nişanlarından başa düşmüşdü ki, o nizami polkların birində xidmət edir). İngilis qalası komandirinin qızlarını da özümlə əsir aparıram... Aha! Bu barədə eşitmisənmi? Mən onları fortun yaxınlığında əsir tutmuşam, indi generalin hüzuruna aparıram.

– Xanımlar, and içirəm ki, sizin bu vəziyyətiniz məni çox qəmgin edir, – deyə gənc əsgər xanımlara müraciət etdi və əlini qaldırıb ədəblə təzim etdi, – amma nə etmək olar, müharibə zamanı belə şeylər çox olur! Özünüz yəqin edəcəksiniz ki, bizim generalımız çox yaxşı adamdır, xanımlarla çox xoş və müləyim rəftar edir.

– Bu, hərbi xidmətçilərin adətidir, – deyə özünü çox toxraq saxlayan Kora fransızca cavab verdi. – Salamat qalın. Arzu edirəm ki, bizə bundan daha yaxşı bir vəzifə tapşırınsınlar.

Əsgər ədəblə Koraya baş əydi, Heyvord isə: “Gecəniz xeyrə qalsın, yoldaş” – deyə əsgər müraciət etdi. Yolcular dərhal yerlərindən tərpəndilər, keşikçi əsgər isə lal gölməçənin kənarında yenə var-gəl etməyə başladı. Düşmənlərin bu cur təhlükəli hərəkətə cəsarət etmələri əsgərin heç ağlına belə gəlmirdi; o gənc xanımları görərkən yadına düşən mahnını oxuyurdu və bəlkə də bu mahni ona indi çox uzaqlarda olan öz sevimli Fransasını xatırladı: “Vive le vin, vive l'amour!”¹.

Kəşfiyyatçı gölməçədən bir az uzaqlaşdıqda piçıldıyaraq:

– Çox böyük xoşbəxtlik oldu ki, siz bu dələduzla dil tapıb danışa bildiniz! – dedi. – Həmin əsgər allaha şükür eləsin ki, sizinlə müləyim rəftar etdi. Yoxsa həmvətənlərinin sümükləri arasında onun da skeleti üçün yer tapılardı.

Şahingöz sözünü davam etdirə bilmədi, çünkü hovuz tərəfdən gələn boğuq və uzun inilti səsi Şahingözün sözünü yarımcıq

¹ “Yaşasın şərab, yaşasın məhəbbət”

qoydu; elə zənn etmək olardı ki, öldürülmüş adamların ruhları doğrudan da öz su qəbirlərinin dövrəsində hələ də dolanırdılar.

– Bu gördüyüümüz əsgər adı diri adamlardan idi, doğrudur-mu? – deyə kəşfiyyatçı sözünə davam etdi. – Ruhların heç biri silahdan belə bacarıqla istifadə edə bilməzdi.

– Hə, gördüyüümüz əsgər canlıca bir adam idi, amma bilmirəm o yazıq sağ qaldımı, buna mənim şübhəm var, – deyə Hey-vord cavab verdi və Çinqaçkuku öz yanında görmədikdə ətrafına göz gəzdirməyə başladı.

İkinci dəfə inilti səsi eşidildi, lakin bu dəfə səs əvvəlkindən zəif gəlirdi; sonra nə isə suya düşüb şappıldıdı, bunun ardından yenə dərin bir sükut başlandı.

Kiçik dəstə nə edəcəyini bilmirdi, buna görə də tərəddüdündə dayanmışdı. Bu zaman hindu kolluqdan çıxdı. Mogikan-ların başçısı öz yol yoldaşlarına yaxınlaşmaqdır idı. O, bir əliylə bədbəxt fransız əsgərinin skalpını qurşağına bərkidir, o birisilə isə skalp soyan bıçağını və tomahavkını yerinə qoyurdu; bu silahların hər ikisi gənc əsgərin qanına boyanmışdır. Çinqaçkuk, guya çox şərəfli bir vəzifəni yenicə yerinə yetirmiş olan bir adam kimi, iftixarla əvvəlki yerini tutdu.

Kəşfiyyatçı tüfəngini yerə endirib əllərilə onun lüləsindən yapışaraq dərin xəyallara qərq olmuşdu. O, nəhayət başını kə-dərli-kədərli bulayıb donıldandı:

– Siz nə deyirsiniz deyin, mən çox təəssüf edirəm ki, bu hadisə minqlərdən birinin başına deyil, qədim ölkələrdən olan bu gülər üzlü gəncin başına gəldi.

– Bəsdir, – deyə Heyvord cavab verdi; o qorxurdu ki, heç bir şeydən xəbəri olmayan bacılar kiçik dəstənin dayanmasının səbə-binə başa düşsünlər. – Olan olub, keçən keçib, mən də deyirəm ki, gərək bu hadisə olmayıyadı, indi ki, olub daha bu barədə danışma-ğá dəyməz. Mənə belə gəlir ki, biz düşmən keşikçilərinin möv-qeyinə gəlib çıxmışıq.

– Düzdür, – deyə Şahingöz xəyallar aləmindən ayrılib cavab verdi, – doğrudan da bu hadisə haqqında fikirləşmək yersizdir.

Hə, hə, yəqin fortun dövrəsinə çoxlu fransız toplaşmışdır, buna görə də işimiz çox çətinləşir.

— Həm də vaxtimız olduqca azdır, — deyə Heyvord əlavə etdi və başını qaldırıb batan ayı görməyə qoymayan dumanlı bulud-lara baxdı.

— Doğrudur, vaxtimız azdır, — deyə kəşfiyyatçı təsdiq etdi.

— Amma biz iki yol ilə forta gedib çıxa bilərik.

— Hansı yollarla, tez deyin, axı vaxt bizi gözləmir.

— Birinci yol belədir: gənc xanımlar atdan düşməli və heyvanları başına buraxmalıdırlar. Biz mogikanları qabağa göndəri-rik, onda bəlkə düşmən keşikçilərinin səflərini yarib kecməyə və fransızları leş-leşə söykəyib onların meyitlərinin üstündən forta daxil olmağa müvəffəq olarıq...

— Yox, yox! — deyə Heyvord onun sözünü kəsdi. — Əsgərlər olsayıdı bu yol ilə düşmən mühəsirəsini yarib keçə bilərdik, amma səfər yoldaşlarımız qadınlardan ibarət olduğu halda biz bu yolu seçə bilmərik.

— Doğrudan da bu yol xanımlar üçün qanlı və çətin bir yol olardı, — deyə kəşfiyyatçı Heyvordun fikrinə şərik oldu. — Lakin mən öz mərdliyimə hörmət etdiyim üçün, bu yolu xatırlatmağı özümə borc bildim. Deməli, biz gerək yolu burulub fransızların istehkamlar silsiləsindən yan keçək, sonra qərbə doğru xeyli dönüb gedək və dağlara qalxaq. Mən orada sizi elə gizlədərəm ki, Monkalmin mənfur əlaltıları aylarla axtarsalar da izimizi tapa bilməzlər.

— Qoy belə də olsun, amma nə qədər tez tərpənsək bir o qədər yaxşıdır.

Məsələ aydın idi, müzakirəni davam etdirməyə ehtiyac qalmırıdı. Odur ki, Şahingöz ancaq: “Mənim dalimca gəlin” — dedi və yolcuları bu təhlükəli yerə gətirib çıxarmış olan yol ilə dönüb geri qayıtdı. Onlar çox ehtiyatlı idilər, ayaqlarını yerə qoyarkən çalışırdılar ki, səs çıxmazın, çünkü hər bir dəqiqə fransızların patrullarına və ya pusquda dayanmış keşikçilərinə rast gələ bilərdilər.

Dəstə yenə bayaqqı gölməçənin yanından keçərkən, Heyvord və kəşfiyyatçı gölün dəhşət hissi doğuran kədərli suyuna

çəpəki nəzər saldılar. Onlar suyun bu lal sahilində hələ bir az bundan əvvəl gəzinən fransız əsgərinin meyitini suda görmək üçün əbəs yerə gözlərini gölməçəyə zilləmişdilər; suyun yalnız bir az ləpələnməsi sübut edirdi ki, bayaqkı qanlı hadisədən sonra o hələ tamamilə sakitləşməmişdir.

Şahingöz səmti dəyişib dağlara tərəf yönəldi; bu dağlar kiçik ovalığın qərb sərhədini təşkil edirdi. İndi Şahingöz diş-diş zirvələri olan uca dağların kölgəsində qalmağa çalışaraq öz səfər yoldaşlarını cəld aparırdı. Yol getdikcə çətinləşirdi; yolcular xəndəklərin kəsib keçdiyi daşlı, kələ-kötür yerlərdən keçməli olurdular. Bu səbəbdən də kiçik dəstə yavaş-yavaş getməyə başladı. Hər iki tərəfdən ucalan çılpaq, qara dağlar yolcularda əmin-amamlıq hissi doğururdu. Nəhayət, dəstə qayaların və seyrək ağacların arasından burula-burula keçən dik bir yamacla başıyxarı yavaş-yavaş qalxmağa başladı.

Yolcular dağa qalxdıqca, adətən günün doğmasından az əvvəl görünən qalın duman çekilməyə başladı. Yolcular dağların otsuz yamaclarında bitən sisqa ağacların altından çıxıb mamır basmış yasti qayaya qalxdıqda gördülər ki, Qorikanın qarşı sahilindəki dağın yaşıl şamlığı üzərində dan yeri sökülməyə başlamışdır.

Kəşfiyyatçı Koraya və Alisaya atdan düşməyi təklif etdi, narraqanzetlərin yüyenini ağızlarından çıxartdı, bu yorgun heyvanların yehərlərini götürdü, onlara, özləri üçün yem tapmalarına, kolların yarpaqlarını və quru otu qırpmalarına imkan verdi.

— Gedin, — deyə o, atlara müraciətlə dilləndi, — təbiətin səxavət göstərdiyi yerlərdə özünüz üçün yem tapmağa çalışın, bir də ehtiyatlı olun, yoxsa bu dağlarda veyllənən yırtıcı canavarların cənginə keçərsiniz.

— Bizə daha at lazım olmayıacaq? — deyə Heyvord soruşdu.

— Özünüz baxıb fikirləşin, — deyə kəşfiyyatçı cavab verdi və dağın şərq kənarına yaxınlaşaraq, işarə ilə hamını öz dalınca çağırıldı. — Buradan Monkalmın düşərgəsi çox aydın görünür, hərgəh insanların qəlbini də bu qədər aydın görmək mümkün olsaydı, dünyada riyakarlar, ikiüzlü adamlar az olardı, minqlərin hiyləgərliyi də onlara fayda verməzdı.

Yolcular sıldırıım qayaya yaxınlaşdıqda, kəşfiyyatçının tama-mılə haqlı olduğunu yeqin etdilər və onları bu dağın başına gə-tirməsinin səbəbini də başa düşdülər.

Dağ təqribən min fut hündürlüyündə idi və yüksək bir konu-sa oxşayırdı, göllərin qərb sahili boyunca xeyli uzanan, Qorika-nın o biri tərəfindəki digər iri dağlarla birləşən dağ silsiləsinin bir qolu idi. Qorikanın bütün cənub hissəsini indi yolcular öz ovuclarının içi kimi aydın görürdülər.

Gölün lap sahilində, onun qərb kənarına yaxın yerlərdə uzun torpaq səngərlər və Uilyam-Henri qalasının alçaq tikililəri görü-nürdü. Suyun dalgaları iki alçaq qalaçanın özüllərinə çırpinirdi, fortu o biri tərəflərdən isə dərin bir xəndək və böyük bataqlıq qoruyurdu. İstehkamların dövrəsindəki meşə qırılmışdı, lakin mənzərənin qalan yerlərinə təbiət yaşıł xalça döşəmişdi, yaşıllıq olmayan yerlərdə isə adama xoş təsir bağışlayan şəffaf su şırıltı ilə axıb keçir, ya da zəhmli qayalar öz çılpaq zirvələrilə göylərə baş qaldırırdı. Qalanın dövrəsində keşikçilər dayanmışdır; yol-çular qala divarlarının bayır tərəfində gecəni yuxusuz keçirən və indi hələ də mürgüləyən əsgərləri gördülər. Cənub-şərqdə, for-tun lap yaxınlığında salınmış hərbi düşərgənin dövrəsində xən-dəklər qazılmışdı, düşərgə qala üçün daha münasib bir yer olan qayalı təpədə salınmışdı. Şahingöz mayor Heyvordla bir vaxtda Qudzonu tərk etmiş olan dəstəni, yolculara göstərdi. Bir qədər cənubda meşədən qara tüstü qalxırdı, görünür orada düşmənin çoxlu qüvvəsi yuva salmışdı.

Lakin gənc zabiti gölün qərb sahilində gördükələri daha çox maraqlandırırdı. Bir zolaqda bu böyük düşərgənin çadırları ağa-rırdı, Heyvorda elə gəldi ki, düşərgənin yeri böyük bir dəstənin yerləşməsi üçün çox kiçikdir, əslində isə düşərgə Qorikandan başlanıb dağların ətəklərinə tərəf bir neçə yüz yard uzanırdı. Top batareyaları irəli çıxarılmışdı. Yolcular qarşılarda xəritə kimi sərilmüş bu mənzərəyə baxan zaman dərədən topların gurul-tusu ucaldı və şərq dağlarının boyunca keçərək qayalardan şiddətli əks-səda qopartdı.

– Səhər günəşinin şüaları aşağıda onların üstünə yenicə düşmüsdür, – deyə kəşfiyyatçı, fikirli haldaymış kimi, duruxa-duruxa dedi, – buna görə də keşikçilər yatanları top gurultusu ilə oyamaq fikrinə düşmüşlər. Biz bir neçə saat yubanmışıq! Monkalm meşələri öz mənfur irokezləri ilə doldurmuşdur.

– Doğrudan da qala mühasirəyə alınmışdır, – deyə Dunkan cavab verdi. – Məgər forta gedib çıxmaq üçün daha bir yol tapmaq mümkün deyil? Yenidən hinduların əlinə keçməkdənsə, fortun içərisində mühasirədə qalmaq daha yaxşıdır.

– Baxın! – deyə kəşfiyyatçı səsləndi və Koranın diqqətini fortun başqa bir tərəfinə, Koranın atasının evi yerləşdiyi tərəfə, bilaixtiyar cəlb etdi. – Baxın, komendant evinin daşları mərmi dəydikcə necə qopub tökülür! Hərçənd bina möhkəmdir və divarları qalındır, buna baxmayaraq fransızlar bu binanı tikildiyi vaxta nisbətən daha tez uçuracaqlar.

– Heyvord, mənə çox ağır gəlir ki, atam təhlükədə ola-ola mən onun dərdinə şərik ola bilmirəm, – deyə qorxu bilməyən Kora həyəcanla bildirdi. – Gedək Monkalmın yanına, xahiş edək ki, qalaya getmək üçün mənə icazə versin. Fəlakətdə olan atanın qızının bu xahişini Monkalm rədd etməyə cürət etməz.

– Ağlım kəsmir ki, fransızın çadırına çatanadək başınızı salamat saxlaya biləsiniz, – deyə kəşfiyyatçı vəziyyətin təhlükəli olduğunu açıqca bildirdi. – Hərgah, bax aşağıda, sahil boyu düzülüb istifadəsiz qalan min qayıqdan heç olmasa biri mənim olsayıdı, biz düşmən düşərgəsinə bir təhər özümüzü çatdırıa bilərdik. Lakin ehtiyatlı olun, düşmənin ateşi bir azdan sonra kəsiləcəkdir, çünki yerə çökməkdə olan duman gündüzü gecəyə döndərəcəkdir, belə şəraitdə hindunun atdığı ox ən mükəmməl topdan da təhlükəlidir. Hərgah mənim dalimca getməyə hünəriniz çatarsa, mən irəliyə gedərəm: görürəm bu köpək minqlər ağaçqayın meşəliyinin kənarında gizlənmişlər, heç olmasa, onları qovub pərən-pərən salmaq üçün mən özüm də Uilyam-Henri fortuna girməyi indi çox arzu edirəm.

– Sizin dalınızca getməyə gücümüz çatar, – deyə Kora qəti cavab verdi, – heç bir təhlükədən də qorxumuz yoxdur.

Kəşfiyyatçı üzünü ona döndərdi və gülümsəyərək, onun fikrini ürkəkdən bəyəndiyini bildirib cavab verdi:

— Açığını deməliyəm, mən istərdim ki, ölümdən sizin kimi az qorxan mincə nəfər mərd yoldaşım olsun. Onda bir həftə də çəkməzdi ki, mən fransızları qovub öz mağaralarına doldurardım. Lakin, — Şahingöz üzünü o biri yolçulara tutdu, — duman o qədər tez yaxınlaşır ki, onun himayəsinə yalnız düzənlikdə sığınna biləcəyik. Yadda saxlayın, mənim başıma bir iş gəlsə, elə bir səmt seçin ki, külək həmişə sizin sol üzünüzə vursun; mogikanların dalınca getsəniz daha yaxşı olar, çünki onlar nə gündüz, nə də gecə yolu azmazlar.

Kəşfiyyatçı əlini yellədib dik yamacdan ehtiyatla enməyə başladı. Heyvord bacıların qolundan yapışmışdı; az sonra onların hamısı hələ bayaq çox çətinliklə dırmandıqları dağın ətəyinə çatdilar.

Yolcular Şahingözün seçdiyi səmtlə gedərək Uilyam-Henri fortunun qərb qapılarının qarşısındakı düzənliyə endilər. İndi qala yarıqaranlığa bürünmüdü; qalın duman düşmənin yolçuları görməsinə mane olurdu. Lakin yolçular burada ayaq saxlayıb gözləməli oldular ki, nəmiş duman düşmən düşərgəsinə pərdə çəksin. Dəstə dayandıqda mogikanlar fürsətdən istifadə edərək meşədən çıxdılar və ətrafa göz gəzdirməyə başladılar. Kəşfiyyatçı onlardan bir az aralı gedirdi.

Bir azdan sonra Şahingöz qayıtdı; pərtlikdən üzü qızarmışdı.

— Hiyləgər fransız lap yolumuzun ağızında keşikçi qoymuşdur, — deyə o, fikrini bildirdi. — Burada qırmızı dərililər də var, ağlar da, belə dumanlı havada düşmənlərin gözündən yayınmaq da olar, onların pəncəsinə keçmək də.

— Dolama yol ilə gedib keşikçilərdən yan keçmək, təhlükə sovuşduqda isə yenə cığırqa qayıtmək olmazmı? — deyə Heyvord soruşdu.

— Qəti seçilib müəyyən edilmiş səmti belə dumanlı havada tərk etdikdən sonra inamlı demək olarmı ki, öz yolumuzu nə vaxt və hansı dəqiqədə yenidən tapa biləcəyik? Qorikan dumanı barı-

şıq demisinin tüstüsünə, ya da mığmığadan qorunmaq üçün qalan tonqalın üstündə, burula-burula qalxan tüstüyə oxşamaz.

Şahingöz sözünü deyib qurtarmağa macal tapmamış, top gurultusunu eşidildi; mərmi meşədən keçib ağaca dəydi, ağacın gövdə-sindən sıçrayıb yerə düşdü.

Bu qorxulu xəbərdarlığın ardınca dərhal hindular göründülər. Unkas tez-tez delavar dilində danışmağa başladı.

– Bəlkə də belədir, oğlan – deyə kəşfiyyatçı sözünü qurtarmış, gənc mogikana cavab verdi. – Gəlin gedək, duman yaxınlaşır!

– Yox, dayanın! – deyə Heyvord səsləndi. – Əvvəl deyin görək nəyə ümid bağlamısınız!

– Planlarımızı izah etmək çətin deyildir, bunu da bilin ki, müvəffəqiyətə ümidişimiz azdır. Bununla belə yenə də bir şeyə ümid etmək yaxşıdır. Bax bu gördüyüünüz mərmi, – deyə Şahingöz əlavə edib zərərsiz mərminin ayağı ilə itələdi, – o istehkamdan uçub buraya gələrkən yolda torpağı qazib sovurmuşdur. Yolun başqa əlamətləri itdikdə biz gərək mərminin açdığı şırımı tapaq. İndi daha danışmaq lazımdır. Dalmca gəlin, yoxsa duman çəkilər, onda biz dostlarımıza düşmənlərimizin arasında qalarıq, onların çarpat atəsinə rast gələrik.

Heyvord başa düşdü ki, doğrudan da belə çətin dəqiqələrdə danışmaq əvəzinə tədbir görmək lazımdır. Heyvord bacıların arasında dayandı, dumanlı havada güclə görünən kəşfiyyatçının qaraltısından gözlerini çəkməyərək onları cəld addımlarla irəli apardı. Az sonra məlum oldu ki, Şahingöz dumanın çox qalın olacağını düz deyirmiş, iyirmi yard belə yol getməmiş onlar o qədər qalın dumana düşdülər ki, indi hətta bir-birini çətinliklə görürdülər.

Yolcular sola burulub dolama yol ilə bir az getdikdən sonra, sağa döndülər. Heyvord güman edirdi ki, onlar dost istehkamı arasındakı yolun yarısını qət etmişlər, lakin birdən mayordan təqribən iyirmi fut¹ aralı kim isə fransızca acıqlı-acıqlı qışqırıb soruşdu:

¹ F u t - 30,479 santimetrə bərabər olan uzunluq ölçüsüdür.

– Kimdir gələn?
– İrəli! – deyə kəşfiyyatçı piçildayıb sola döndü.
Həmin anda bir neçə səs suali təkrar etdi; bu səslərin hər birində təhdid hiss olunurdu.
– Mənəm! – deyə Dunkan fransızca cavab verdi və bacıların qollarından yapışib çəkə-çəkə apardı.
– Axmaq! “Mən”, yəni kim?
– Fransanın dostu.
– Mənə elə gəlir ki, sən Fransanın düşməninə daha çox oxşa-yırsan. Dayan, yoxsa and içirəm ki, səni şeytanın dostunun kökünə salaram! Atəş açın, yoldaşlar! Atəş!
Əmr dərhal yerinə yetirildi, əlli tüsəngdən açılan atəş dumani yardı. Xoşbəxtlikdən hədəf aydın görünmürdü, buna görə də güllələr yolcuların yanından keçdi və onlar qaçqınların o qədər yaxınlığından ötdü ki, gənc xanımlar və Dunkan güllələrin öz qulaqlarının bir neçə düyməliyində viyıldadığını zənn etdilər. Yenə çağırış və təqib səsləri eşidildi. Bu zaman Şahingöz ayaq saxladı və cəld qət etdi:

– Hamımız birdən onlara atəş açaq. Onlar elə bilərlər ki, biz hücuma keçmişik, buna görə də ya geriyə çəkilərlər, ya da kömək gözləmək üçün dayanarlar.

Çox yaxşı düşünülən bu plan baş tutmadı. Fransızlar atəş səsini eşidən kimi, bütün düzənlik canlandı, gölün sahillərindən, meşənin lap uzaq kənarınadək düzənliyin hər yerində tüsənglər-dən şaqhaşaq atəş açıldı.

– Biz bütün dəstəni özümüzə cəlb edəcəyik! – deyə Dunkan dilləndi. – Dostum, hərgah öz canınız və bizim canımız sizin üçün qiymətlidirsə, bizi irəliyə, forta tərəf aparın!

Kəşfiyyatçı Dunkanın arzusunu şadlıqla yerinə yetirərdi, lakin indi onun özü də fortun hansı tərəfdə olduğunu bilmirdi, o, gah bir üzünü, gah da o biri üzünü küləyə tərəf tuturdu, lakin bu da nəticə vermirdi, çünki hər iki üzü eyni dərəcədə sərinlik hiss edirdi. Belə çətin dəqiqlidə Unkas torpağı üç yerdən oymuş olan top gülləsinin açdığı şırıma toxundu.

– Qoyun keçim qabağa, – deyə Şahingöz əyildi və mərminin açdığı şırımanın istiqamətinə göz yetirdikdən sonra bu istiqamətlə cəld irəli getdi.

Bağırkı səsləri, söyüş, gullə səsləri hamısı bir-birinə qarışmışdı və hər tərəfdən eşidilirdi. Birdən işiq zolağı göründü, duman halqlanıb qalxmağa başladı, dərənin üstündə toplar gurladı və onların səsi dağlarda və mağaralarda əks etdi.

– Bu toplar fortdan atılır! – deyə Şahingöz bərkdən öz yoldaşlarına müraciət etdi. – Biz isə axmaqlıq edib üzümüzü meşəyə tutmuşuq, öz ayarımızla makuasların xəncərinin altına gedirik!

Kiçik dəstə öz səhvini başa düşdükdən sonra dərhal itirilmiş vaxtın əvəzini çıxmaga çalışdı; yolcular var qüvvələrini toplayıb ayaqlarına güc verdilər. Dunkan Koranı Unkasa tapşırmağa razı oldu, Kora isə gənc mogikanın himayəsinə şadlıqla sığındı. Aydın idi ki, təqib niyyətilə qızışmış əsgərlər qaçqınların dalınca gəlirdilər.

– Onlara aman vermeyin! – deyə təqibçilərdən biri fransızca əmr etdi; görünür o qalanlarına başçılıq edirdi.

Qəflətən yuxarıdan bir səs eşidildi:

– Dayanın, hazırlaşın, mənim igidlərim! Əvvəl düşməni görməyə çalışın! Mən komanda verdikdən sonra aşağı atəş açarsınız!

Dumanlıqdan gələn başqa bir səs buna cavab verdi:

– Ata, ata! Mənəm, Alisayam, sənin Elsinəm!

Əvvəlki səs yenə eşidildi:

– Dayanın! – Bu əmr elə həyəcanla və o qədər bərkdən verildi ki, bu səs meşəyə çatıb əks etdi. – Bu mənim qızımdır! Allah mənim balalarımı özümə qaytardı! Darvazanı açın. Mənim igidlərim, irəli! Tüfənglərinizin tətiyini çəkməyin, yoxsa mənim quzularımı öldürərsiniz. Fransızları süngü ilə vurub dəf edin...

Dunkan darvazanın paslı cəftələrinin ciriltisini eşitdi; o həmin səsin gəldiyi yerə yüyürə-yüyürə özünü darvazaya tərəf verdi və orada tünd qırmızı geyimləri olan döyüşçülərə rast gəldi. Dunkan öz batalyonunun əsgərlərini görən kimi tanıdı və onlara başçılıq edərək düşmənləri qısa müddətdə istehkamdan qovub uzaqlaşdırıldı.

Tir-tir əsən Kora və Alisa bir anlığa ayaq saxladılar; Dunkanın qəfletən qaçması onları heyrotə salmışdı; qızlar Dunkanın, onları ataraq getməsinin səbəbini başa düşə bilmədilər. Lakin gənc xanımlardan biri dillənməyə və ya fikrini toplamağa macal tapmamış, yaşıının çoxluğundan və əsgəri xidmətin çətinlikləri üzündən saçları ağarmış çox uca boylu, nəcib və igid görkəmli bir zabit dumanlıqdan baş vurub çıxdı. Koranı və Alisanı qucaqlayıb bağırna basdı və onun qırışmış, solğun yanaqlarından od kimi göz yaşları axdı. O, şotlandiyalı aksentilə ucadan deyirdi:

— Sənə çox şükür, ilahi! İndi qoy necə təhlükə gəlirsə-gəlsin, sənin müti bəndən onu qarşılıqla hazırlırı.

XV fəsil

Fransızların hücum edən qüvvələri o qədər çox idi ki, Munro onlara müvəffəqiyyətlə müqavimət göstərə bilmirdi. Elə zənn etmək olardı ki, Vebbin dəstəsi Qudzon sahillərində arxayıncı mürgüləyir, Eduard fortunun komendantı isə öz həmvətənlerinin ağır vəziyyətə düşdüklərini tamamilə unutmuşdur. Fransızların müttəfiqləri olan hindular Monkalmın əmrilə meşələrə və seyrək ağaçlıqlara dolmuşdu; onların döyüşə çağırılan bağırtıları Britaniya qoşununun düşərgəsində eşidildikcə, buradakı adamların bağlı yarılırdı.

Mahir və təcrübəli Monkalm yorucu səhra meşələrinin alınması ilə əlaqədar olan çətinliklər üzərində çalınmış qələbə ilə sanki kifayətlənmişdi və təpələrin işgal olunmasına əhəmiyyət vermirdi, halbuki, mühəsirəyə salınan ingilis qüvvələrini bu təpələrdən hücumla asanlıqla əzə bilərdi.

Hündür yerlərin alınmasına əhəmiyyət verilməməsi, bu qəribə etinasızlıq, daha doğrusu çətin yamaclarla qalxmaqdən qorxmaq meyli, o dövrün hərbi əməliyyatının başlıca zəif cəhəti hesab edilə bilərdi. Bu səhv hindularla asan şəraitdə mübarizə aparmaqdən irəli gəlirdi; belə mübarizə zamanı qalalar çox nadir hallarda tikilirdi və toplardan, demək olar ki, heç istifadə edilmirdi.

Mayor Heyvord qalanın mühasirədə saxlanmasıın beşinci, özünün isə qalada olmasının dördüncü günü düşmənlə danışqlar başlanmasından istifadə etdi və göl tərəfdən gələn təmiz, sərin hava ilə nəfəs almaq üçün qalaçalardan birinin hasarına qalxdı; bundan əlavə Heyvord mühasirədə olanların müvəffəqiyyətlərlə tanış olmaq istəyirdi. Hasarın boyunca var-gəl edən keşikçi hesaba alınmazsa, Heyvord burada tək idi. Çox gözəl və sakit bir axşam yaxınlaşmaqdı idı; gölün şəffaf sularından buraya sərirləşdirici, xəzif külək əsirdi. Zənn etmek olardı ki, topların gurultusu və mərmilərin viyiltisi kəsilən andan etibarən təbiət özünü ən müləyim və cazibədar bir şəkildə göstərməyi qət etmişdi. Batmaqda olan günəşin şüaları yeri nura qərq edirdi, lakin yay aylarında bu yerlərin iqliminin xüsusiyyətini təşkil edən əzici bürkü hiss edilmirdi. Təzəcə otlardan yaşıł don geymiş dağlara baxdıqca adamın ürəyi açılırdı; yarım şəffaf buludlar bu dağlara zəif kölgə salmışdı. Qorikanın himayəsindəki çoxlu xırda adalar sanki dincəlirdi; onların bəziləri alçaq idı və elə bil suya qərq olmuşdu, ya da gölün üzünə səpələnmiş kimi görünürdü; bəzi adacıklar isə sanki gölün aynaya oxşar səthi üzərində asılı qalmışdı və yaşıł məxmər döşənmiş balaca təpələrə oxşayırırdı. Mühasirəyə salınmış düşərgənin balıqcıları bu adalar arasında öz qayıqları ilə səsizcə üzür, ya da gölün hamar səthində dayanıb balıq tuturdular.

İki kiçik, dümağ bayraq yellənirdi, bunların biri fortun irəliyə çıxan tiniñə, digəri isə qalanı mühasirəyə salanların batareyasına sancılmışdı; bayraqların hər ikisi barişiq olduğunu göstərirdi; barişiq isə hərbi əməliyyatın dayandırılmasına səbəb olmuşdu. Bir az arxa tərəfdə İngiltərə və Fransanın ipək bayraqları dalğalayırdı. Bunlar gah açılır, gah da bükülbə yenidən sallanırdı.

Yüz nəfərə qədər şən və qayğısız fransız balıq ovuna çıxmışdı; gənclər kədər hissi oyadan, lakin indi susmuş fort topunun təhlükəli qonşuluğunda, gölün daşlı, dayaz yerində tor çəkirdilər; bu zaman gənclərin içərisində ucalan qışqırıq və gülüşmə səsləri dağların şərq yamaclarında təkrar olunurdu. Balıq tutanların bəziləri özlərini şappilti ilə suya atıb çox həvəslə çımirdi, o biri-

ləri isə fransızlara məxsus maraq hissilə qonşuluqdakı təpələrə baxmağa getmişdilər. Mühasirəyə salan tərəfin keşikçiləri mühasirədə olanlara göz qoyurdular, mühasirədə olanlar isə bu əyləncələrdə iştirak etməsələr də, üzdən laqeyd görünən, lakin ürəyində rəğbət göstərən tamaşaçılar kimi, balıqçılara baxırdılar. Hər tərəfdən mahni səsləri gəlirdi; əsgərlərin bəziləri çalıb-oynayırıdılardı, bu əyləncə, ağların öz vaxtlarını necə keçirmələrinə tamaşa etmək üçün, meşələrdən çıxan qaşqabaqlı hinduları də cəlb edirdi. Bir sözlə, elə zənn etmək olardı ki, bu adamlar qısa barışq də-qıqələrindən deyil, bayram gününün istirahətindən həzz alırdılar.

Dunkan gözlerini bir neçə dəqiqə ərzində bu mənzərədən çəkə bilmədi; birdən o qəflətən dönüb fortun qərb darvazasına tərəf baxdı. Yaxınlaşmaqdə olan ayaq səsləri zabitin diqqətini cəlb etdi. O, qalaçanın tininə çıxıb gördü ki, fransız zabitinin müşayiətilə kəşfiyyatçı forta keşik çəkən dəstəyə tərəf gəlir. Şahingöz üzdən çox fikirli və çəşqin görünürdü, sanki o düşmən əlinə düşdüyüñə görə özünü son dərəcə təhqir olunmuş və alçaldılmış hesab edir, buna görə də iztirab çəkirdi. Sevimli tüfəngi yanında deyildi. Onun qolları maral dərisindən çəkilən qayısla daldan bağlanmışdı. Nümayəndələrin əmin-amanlıqda olduqlarını göstərən ağ bayraqçıqlara son zamanlar o qədər tez-tez rast gəlmək olurdu ki, Heyvord yaxınlaşmaqdə olanlara əvvəlcə eti-nasızlıqla nəzər saldı; ona elə gəlirdi ki, bu dəqiqə qarşılaşacağı düşmən zabiti müəyyən bir təklif irəli sürəcəkdir. Lakin mayor meşələr sakini olan öz dostunun uca boyunu, vüqarlı, qəmgin üzünü görüb tanıldıqda heyrət içinde diksindi və durduğu yerdən düşüb qalanın mərkəzinə tərəf getmək üçün döndü.

Lakin Dunkanın eşitdiyi tanış səslər onun diqqətini cəlb etdi və əvvəlki niyyətindən daşınmağa vadər etdi. Dunkan torpaq səngərin içəri döngələrinin birindən burulub çıxarkən Kora ilə Alisaya rast gəldi; bacılar təmiz hava almaq və nəhayətsiz macəralardan sonra bir az dincəlmək üçün gəzməyə çıxmışdilar. Gənc zabit yalnız bircə məqsədlə, yəni bacıları xilas etmək məqsədilə, onları fortun qabağında qoyub getməyə məcbur olduğu o ağır

dəqiqədən bəri qızlarla görüşməmişdi. Heyvord Kora ilə Alisanı axırıncı dəfə gördüyü vaxt, onlar təlaş və yorğunluq nəticəsində çox incimisdir; indi isə gənc xanımların üz-gözündən gözəllik və təravət yağırdı, halbuki, onların üzündən təşviş və qorxu izləri hələ də silinməmişdi. Təəccüblü deyildir ki, gənc zabit bacılara rast gələrkən bir müddət hər bir şeyi unutdu və yalnız onlarla söhbət etməyi qət etdi. Lakin Heyvord ağzını açıb bir söz belə deməyə macal tapmamış, gülər üzü Alisanın xoş səsi eşidildi:

— Ay vəfasız, yaxşıca düşmüsünüz əlimiz! Öz xanımlarını darda qoyub qaçan sədaqətsiz rıtsarın kefi necədir! Bir çox gündən bəri... yox, əsrlərdən bəri gözləyirdik ki, bizim ayağımıza düşərək xahiş edəcəksiniz ki, sizin hiyləgərcəsinə geri çəkilənməni, daha doğrusu qaçmanızı, alicənablıqla bağışlayaqsınız. Axi, düzünü deməliyəm ki, elə cəld qaçdırınız ki, yaralı maral da sizə çata bilməzdi!

— Başa düşürsünüzüm ki, sizə nə qədər minnətdar olduğumuzu, ömrünüzə necə dua etdiyimizi Alisa bu sözlərlə bildirmək istəyir, — deyə ağır təbiətli və daha təmkinli olan Kora əlavə etdi.
— Bunu da deməliyəm ki, indi evimizə gəlməkdən çox səylə çəkinməyiniz bizə bir az təəccüblü gəlir, halbuki, bu evdə sizi qızlar xeyir-dua ilə, onların atası isə minnətdarlıqla qarşılıyay.

— Sizin atanız təsdiq etmişdir ki, mən sizin yanınızda olmasam da, sizin təhlükəsizliyinizi əsla unutmamışdım, — deyə gənc zabit cavab verdi. — Bu günlər bax o kəndə yiylənmək uğrunda şiddətli mübarizə aparılmışdır, — deyə o, əlavə etdi və fortun qonşuluğunda olan, dövrəsində səngərlər qazılmış düşərgəni göstərdi. — Kim bu kəndə yiylənsə, inamlı deyə bilər ki, fortuna, onun içində olanların da sahibidir. Sizdən ayrıldığım dəqiqədən etibarən bütün gecə-gündüzümü orada keçirmişəm, çünkü bunu mən özümə borc bilirdim. Lakin, — Dunkan gizlətməyə müvəffəq olmadığı bir qəmginliklə sözünə davam etdi, — hərgah mən bilsəydim ki, əsgər borcu hesab etdiyim hərəkətim qorxub qaçmaq əlaməti hesab ediləcəkdir, onda, əlbəttə sizin gözüñüzə görünməyə utanardım.

– Heyvord! Dunkan! – deyə Alisa qışqırdı və mayorun yerə dikilmiş gözlərinə baxmaq üçün əyildi; gənc xanımın qızılı rəngə çalan telləri qızarmış yanağına düşdü, beləliklə də onun gözlərinin yaşardığını qismən gizlətdi. – Hərgah bilsəydim ki, mənim mənasız boşboğazlığımdan bu qədər inciyəcəksiniz, dilimi lal edib danışmazdım. Sizin xidmətlərinizi nə qədər səmi-miyyətlə və ədalətlə qiymətləndirdiyimizi, sizə nə qədər səmi-miyyətlə (az qalmışdı ki, “nə qədər ürəkdən” desin) minnətdar olduğumuzu Kora deyə bilər!

– Kora sözlərinizin doğruluğunu təsdiq edə bilərmi? – deyə Dunkan soruşdu və razı qalib gülümşəyərkən, onun üzündən kədər buludu dərhal çəkildi.

Kora birdən-birə cavab vermədi; o, üzünü çevirib Qorikan gölünün şəffaf səthinə baxdı. Munro bacılarının böyüyü öz qara gözlərini yenidən gənc zabitə əvveldikdə, bu gözlərdə hələ də elə bir əzab sezilirdi ki, Dunkan bunu gördükdə dünyada hər şeyi unutdu və yalnız bu qızın dərdinə ürəkdən şərik olmayı qət etdi.

– Siz xəstəsinizmi, əziz miss Munro? – deyə Dunkan soruşdu.

– Biz bayaqdan boşboğazlıq edib zarafatlaşırıq, amma siz sıxıntı çəkirsiniz.

– Eybi yoxdur, – deyə Kora təmkinlə cavab verdi. – Mən bizim Alisa kimi gülər üzlü ola bilmirəm, bəlkə mənim bədbəxtliyim də elə bundan irəli gəlir. Baxın, – deyə Kora, öz borcunu dərk etmək bahasına, ani iradəsizliyinə qalib gəlmək istəyirmiş kimi, sözünə belə davam etdi, – ətrafiniza göz gəzdirin, mayor Heyvord və deyin: öz şərəfli adını, nüfuzunu mühafizə etməyi özü üçün böyük səadət hesab edən əsgərin qızı nə düşünməlidir?

– Nə şərəfli ad, nə də nüfuz adının özündən asılı olmayan şərait üzündən puç olmamalıdır, – deyə Dunkan səmimiyyətlə cavab verdi. – Lakin sizin sözləriniz mənim vəzifəmi yadına saldı. Mən sizin igid atanızın yanına getməli və müdafiə işləri barəsində, onun nə kimi qərarlar qəbul etdiyini öyrənməliyəm. Arzum budur ki, allah sizə ən böyük səadət bəxş etsin, nəcib xanım... Kora, mən sizə belə müraciət edə bilərəm və belə müraciət etməliyəm.

Kora səmimiyyətlə əlini ona uzatdı; bu zaman gənc xanımın dodaqları əsdi və bənizi qaçı.

— Salamat qalın, Alisa, — deyə Dunkan əlavə etdi; onun səsində, Koraya müraciət edərkən bayaqkı heyranlığın əvəzinə, indi mehribanlıq duyulurdu. — Salamat qalın, Alisa, biz tezliklə görüşərik, ümidi varam ki, bu görüşümüz qələbədən sonra olacaqdır.

Heyvord cavab gözləmədən, qalaçanın ot basmış pilləkənindən enib təlim meydanından keçərək, bir neçə dəqiqlidən sonra Munronun hüzuruna gəldi. Polkovnik öz darısqal otağında iri addımlarla gəzişirdi; keçirdiyi həyəcan üzündə əks edilmişdi. O:

— Siz məni qabaqladınız, mayor Heyvord, — dedi. — Mən lap indicə sizi çağırtdırmış istəyirdim.

— Təəssüf ki, ser, gördüm ki, sizə çox səmimiyyətlə tərif-ləyib məsləhət gördüyüüm elçimiz bir fransızın nəzarəti altında qayitmışdır. Ümidi varam onun sədaqətli olmasına şübhələnmək üçün heç bir səbəb yoxdur, eləmi?

— Uzun Karabinin vəfali olduğunu çıxdan bilirom, — deyə Munro cavab verdi, — onun səmimiyyinə heç kəs şübhə etmir, lakin deyəsən bu dəfə bəxti ona yar olmamışdır. Monkalm kəşfiyyatçımızı tutmuş və öz millətinin lənətə gəlmış nəzakətliliyi üzündən onu mənim yanına belə bir sıfarişlə göndərmişdir, guya Monkalm Uzun Karabinin xətrini çox istədiyimi bildiyinə görə onu öz yanında dustaq saxlamaq istəməmişdir.

— Bəs general Vebbin köməyi necə oldu?

— Bəs siz mənim yanına gələrkən yolda heç bir şey görmədiniz? — deyə qoca polkovnik acı istehza ilə cavab verdi. — Ay səbirsiz cavan, özünüzdən çıxmayıñ, tələsmeyin. Bu centlmenlərin Eduard fortundan çıxıb qalamıza çatmalarına vaxt lazım deyilmə?

— Deməli onlar hələ yol gəlirlər? Bunu kəşfiyyatçımı dedi?

— Bəli. Amma görək axı bunlar nə vaxt gəlib çıxacaqlar? Hansı yol ilə gələcəklər, bundan mənim xəbərim yoxdur, çünkü fərsiz kişi bu barədə mənə heç bir söz deməyibdir. General Webb deyəsən məktub yazıbmış, məsələnin yeganə sevindirici cəhəti də budur. Hərgah məktubda bəd xəbər yazılmış olsaydı, fransız müsyö iltifat, göstərib məktubu hökmən bizə çatdırardı.

– Deməli, general Monkalm məktubu özündə saxlamış, elçi-mizi isə buraxmışdır, eləmi?

– Bəli. Buyur, fransızların, tərifi göylərə qaldırılan “rəhmdil-liyi” belədir!

– Bəs kəşfiyyatçı nə deyir? Onun gözləri, qulaqları və dili vardır. Bəs dilcavabı bir söz demədi?

– Doğrudur, ser, kəşfiyyatçının bütün duyğu orqanları vardır, bütün görüb eşitdiklərini nəql edə bilir. Uzun sözün qisası, onun dediklərindən belə məlum olur ki, Qudzon sahillərində Eduard fortu adlanan əlahəzrət qalası vardır, bu qalaya, bildiyiniz kimi həmin ad İork şahzadəsi həzrətlərinin şərəfinə verilmişdir. Bu forton kifayət qədər əsgəri vardır.

– Axı, heç başa düşə bilmirəm, fortdakılar bizim köməyimizə gəlmək fikrində deyildirlərmi?

– Həmin qalada səhər və axşam təlimləri keçirilir. Əsgərliyə yeni alınanlardan biri şorba bişən ocağın yanında dayanıb, barıt doldurarkən barıt oda tökülb alışmışdır. – Birdən Munro acı və kinayəli danışıqdan əl çəkib fikrə getdi və əsl mətləbdən danışmağa başladı: – həmin məktubda bizim üçün mühüm bir şey ola bilərdi... yox, olmalı idi!

Dunkan öz rəisinin əhvalının dəyişməsindən istifadə edərək, söhbətin əsl məqsədinə keçməyi qət etdi və:

– Biz gərək təcili tədbir görək, – dedi. – Sizdən gizlədə bilmirəm, ser, düşərgəmiz düşmənin qarşısında çox davam gətirə bilməyəcəkdir və təəssüflə bunu da əlavə edirəm ki, forton özündə də görünür vəziyyət bir qədər yaxşı deyildir, topların yarıdan çoxu partladılmışdır.

– Başqa cür ola bilərdimi? Topların bəziləri gölün dibindən çıxarılmışdır, bəziləri bu ölkələrin meşələrində çoxdan qalıb paslanmışdı, bəziləri isə heç zaman top deyil, adicə bir oyuncaq şeyi olmuşdur. Olmaya, ser, güman edirsınız ki, Böyük Britaniyadan üç min mil uzaqda olan bu səhrada yaxşı toplara malik olmaq mümkündür?

– Qala hasarları uçur, azuqə qurtarmaqdadır, – deyə Heyvord davam etdi. – Hətta əsgərlər arasında narazılıq və təşviş əlamətləri nəzərə çarpir.

– Mayor Heyvord, – deyə polkovnik öz gənc peşə yoldaşına üzünü vüqarla döndərib müraciət etdi: – hərgah indicə sizin dediklərinizdən xəbərim olmasayı və vəziyyətimizin yaxşı olmadığını başa düşməsəydim, onda ordu sırasında yarım əsrlik xidmətim, əsgərlikdə baş ağartmağım hədər olardı. Bununla belə biz unutmamalıyıq ki, ordumuzun bir hissəsi və qaladakı öz qoşunumuz hələ sağ-salamatdır. General Vebbin köməyimizə qoşun göndərəcəyindən ümidiyi kəsən dəqiqlərədək lap gölün kənarından yiğilmiş çinqıl daşları ilə olsa da bu qalanı müdafiə edəcəyəm. İndi bizim üçün ən vacib bir məsələ Eduard fortunun gəndərdiyi məktubu alıb oxumaqdır.

– Bu işdə karınıza gələ bilmərəmmi?

– Kara gələ bilərsiniz, ser. Markiz de Monkalm başqa nəzakətli hərəketlərinə əlavə olaraq məndən xahiş edir ki, bu qala ilə onun düşərgəsi arasındaki talada onunla görüşüm; Monkalmin dediyinə görə, o bizə əlavə məlumat vermək istəyir. Onunla görüşməyi çox arzu etdiyimizi bildirmək məncə ehtiyatsızlıq olardı, buna görə də Monkalmin yanına yüksək rütbeli zabitlərdən birini, yəni sizi öz müavinim kimi göndərmək istərdim.

Dunkan nəzərdə tutulan görüşdə öz rəisini əvəz etməyə həvəslə razi oldu. Gənc zabit lazımı tapşırıq aldıqdan sonra baş əyib rəisin otağından çıxdı.

Dunkan yalnız fort komendantının nümayəndəsi kimi hərəkət edə bilərdi, buna görə də iki düşmən tərefin rəislərinin görüşüyle əlaqədar ola bilən təntənə və rəsmiyyət təşkil edilmədi. Dunkan Munro ilə danışdıqdan on dəqiqə sonra baraban sədaları altında, xirdaca ağ bayrağın himayəsində qala darvazasından çıxdı.

Fransız zabiti Dunkanı qarşılıdı və onu Monkalmin uzaqdakı çadırınadək adı rəsmiyyət qaydaları ilə müşayiət etdi.

Fransız generalı düşmən cəbhəsinin gənc elçisini öz zabitlərinin arasında ayaq üstə qəbul etdi; mühəribədə öz qəbilələrinin

döyüşçülərinə başçılıq edən yerli sakinlərin qarayınız rəhbərləri də burada idi. Heyvord qaralan qırmızı dərililər qrupuna cəld nəzər saldı və onların arasında zabitə sakitcə, lakin çox diqqətlə baxan Maquanın üzünü qəflətən gördü, sonra Heyvord dayandı; qeyri-iradi olaraq yavaşdan heyrətlə içini çəkdi; lakin mayor daxilində coşan bütün həyəcanı tez boğaraq üzünü düşmən komandırınə çevirdi. Monkalm da bir addım irəli atıb ona tərəf gəldi.

Burada təsvir etdiyimiz dövrə Monkalm öz xoşbəxtliyinin və şöhrətinin yüksək pilləsinə çatmışdı. Belə bir mövqə və nüfuz sahibi olmasına baxmayaraq Monkalm rəftarca müləyim idi, ritsarlıq məhərətilə yanaşı olaraq onun mehribanlıq və müləyimliyi də şöhrətinin çox artmasına səbəb olmuşdu. Dunkan gözlərini Maquanın kinli üzündən çəkib generala tərəf döndərdi.

Monkalm fransızca söhbətə başladı:

- Mayor, mən çox şadam... Eh, bəs tərcüməçi hanı?
- Mənə elə gəlir ki, bizə tərcüməçinin köməyi lazım deyildir, – deyə Heyvord fransız dilində təvazökarlıqla cavab verdi.
- Sizin dilinizdə bir az danışa bilirəm.

– Buna mən çox şadam, – deyə Monkalm cavab verdi və Dunkanla təklikdə danışmaq üçün onu qolundan dostcasına tutub o biri adamlardan uzaqlaşdıraraq öz çadırının içərilərinə apardı.
– Bu dələduzları görməyə gözüm yoxdur, adam bilmir onların yanında özünü necə aparsın. Keçək mətləbə, – deyə Monkalm davam etdi, – əlbəttə, sizin rəisiniz qəbul etmək şərəfi mənə nəsib olsaydı, mən bununla çox fəxr edərdim, lakin sizin kimi bacarıqlı və yəqin ki, lütfkar bir zabiti buraya göndərməyi rəisiiniz lazımlı bilməsinə çox şadam.

Dunkan baş əydi. O, Monkalmın hiylələrinə aldanmamağı qət etdiyinə baxmayaraq, generalın komplimentini eşidərkən məmnun oldu. Monkalm fikirləşmiş kimi bir anlığa susdu, sonra dedi:

– Sizin rəisiniz mənim hücumlarımı dəf etməyə tamamilə qadir olan igid bir adamdır. Amma, mayor, siz özünüz deyin, onsuz da şəksiz-şübəhsiz olan igidiyiñizi sübut etmək meylindən əl çək-

məklə insanpərvərlik göstərmək vaxtı çatmamışmı? Unutmayın ki, qəhrəmanda həm insanpərvərlik, həm də igidlik olmalıdır.

– Bizim fikrimizcə bu sifətlərin hər ikisi bir-birinə qırılmaz tellərlə bağlıdır, – deyə Dunkan gülümşəyib cavab verdi. – Zati-alinizin şücaətini igidiyyin səbəbi hesab edərək biz indiyədək size insanpərvərlik müqabilində insanpərvərliklə cavab vermək üçün fürsət tapa bilməmişik.

– Monkalm da təriflənməyə adət edən və indi tərifə etinasız yanaşan adama məxxsus bir hərəkətlə yüngülçə baş əydi. O, bir az fikirləşdikdən sonra əlavə etdi:

– Bəlkə mənim durbinlərim məni aldatmışdır və sizin isteh-kamlarınız mənim toplarımın birgə atəşinə güman etdiyimdən daha yaxşı tab gətirər? Bizim qüvvələrimizə bələdliyiniz varmı?

– Bu barədə aldığımız xəbərlər müxtəlif səciyyəlidir, – deyə Dunkan etinasızlıqla cavab verdi, – lakin əldə etdiyimiz ən yüksək rəqəm göstərir ki, sizin qüvvələriniz iyirmi min nəfərdən çox deyildir.

Fransız dodağını dişlədi və həmsöhbətinin fikrini üzündən oxumaq istəyirmiş kimi, gözlerini ona zillədi. Lakin Monkalm az sonra özünə xas olan soyuqqanlıqla danışmağa başladı və öz qoşunlarının sayını iki dəfə çox göstərən bu rəqəmin guya düzgün olduğunu təsdiq etmək istədiyini bildirdi:

– Mayor, bu bizim sayıqlığımız üçün bir ləkədir ki, nə qədər səy göstəririksə də, ordumuzun nə kimi qüvvələrə malik olduğunu gizlin saxlaya bilmirik, halbuki bu yerlərin ucsuz-bucaqsız qalın meşələrində buna nail olmaq sanki o qədər də çətin deyildir. Mənə dedilər ki, komendantın qızları fortun mühəsirəyə salınmasından sonra oraya gəlmişlər.

– Bu doğrudur, markız, lakin qızlar əl-ayağımıza dolaşıb bizi heç də ruhdan salmırlar, əksinə onların özləri cəsarət və mətinlik nümunəsi göstərirlər. Hərgah markız de Monkalm kimi mahir bir generalın həmlələrini dəf etmək üçün təkcə qətiyyət və əzm kifayət etsəydi, onda mən Uilyam-Henri fortunun müdafiəsini Munronun böyük qızına cəsarətlə etibar edərdim.

– Nəcib sifetlər nəslən keçir, buna görə də bu barədə dedik-lərinizə inanıram; amma burasını da unutmaq lazıim deyil ki, bayaq dediyim kimi, mərdliyin də öz hüdudu vardır və adam gərək heç zaman insanpərvərliyi unutmasın. Mayor, ümidvaram ki, siz qalanı bizə təslim etmək niyyətilə yanına gəlmisiniz.

– Məgər zati-aliniz müdafiəmizin o qədər zəif olduğunu yəqin etmişdirmi ki, belə bir tədbiri zəruri sayır?

– Müdafiənin uzanması məni kədərləndirirdi. Müdafiənin uzun çəkməsi mənim qırmızı dərili dostlarımı əsəbiləşdirir, – deyə Monkalm Dunkanın sualına cavab verməyib öz fikrini davam etdirdi və söhbətə çox diqqətlə qulaq verən hindular qrupunu süzdü. – Mən hələ indinin özündə də hücumdan onları çox çətinliklə çəkindirirəm.

Heyvord dinmədi, çünki onun hafızəsində lap bu yaxılarda güclə xilas olduğu təhlükələr haqqındaki qəmgin xatirələr və bu əzablara düşər olmuş yaziq qızların obrazları canlanmışdı.

Monkalm isə özünün əlverişli vəziyyətdə olduğunu zənn edərək fürsətdən istifadə edib:

– Bu, hindular kimi cənablar, acıqlandıqları zaman xüsusilə təhlükəli olurlar, – deyə sözünə davam etdi, – belə vaxtda onların qəzəbini soyutmağın nə qədər çətin olduğunu sizə deməyim artıqdır, çünki buna siz özünüz də bələdsiniz. Hə, necə bilirsınız, mayor? Qalanın təslim edilməsi şərtlərindən danışaqmı?

– Qorxuram ki, zati-aliniz Uilyam-Henri qalasının möhkəmliyi və onun qarnizonunun miqdari barəsində aldadılmış olasınız.

– Mən heç də Kvebek¹ qarşısında deyiləm, mənim qarşında vur-tut ikicə min üç yüz igid döyüşü tərəfindən müdafiə edilən yalnız torpaq istehkamlar durur, – deyə Monkalm müxtəsərcə cavab verdi.

– Əlbəttə dövrəmizdə torpaq səngərlər yaradılmışdır, fortumuz isə Daymond burnunun qayalıqlarından tikilməmişdir, lakin o, baron Diskaunun və dəstəsinin məhvinə bais olan sahildə yü-

¹ Kvebek – Kanadada şəhərdir; müəllif məşhur Kvebek qalasını nəzərdə tutur.

səlir. İstehkamlarımızdan bir az o tərəfdə isə güclü qoşun saxla-yırıq, biz bunu müdafiə vasitələrimizin bir hissəsi hesab edirik.

— Bunlar da altı və ya səkkiz min nəfərdir! — deyə Monkalm yəqin ki, tam etinasızlıqla bildirdi. — Bu qüvvələrin sərkərdəsi elə güman edir ki, onun əsgərləri açıq çölə nisbətən Eduard for-tunun hasarları arxasında daha çox əmin-amanlıqdadırlar.

İndi Heyvord da sayını qəsdən özü çox göstərdiyi dəstə haq-qında generalın soyuqqanlıqla dediyi sözləri eşidərkən pərt oldu və öz növbəsində o da dodağını dişlədi. Onların hər ikisi susub fikrə getdi. Nəhayət, Monkalm söhbəti davam etdirdi və yenə eyni ibarələri təkrar etdi; bu ibarələrdən aydın olurdu ki, onun, yəni Monkalmanın zənnincə, Heyvordun buraya gəlməkdən yalnız bircə məqsədi vardır ki, o da qalanı təslim vermək şərtləri haqqında danışqlar aparmaqdır; Heyvord isə generalın ələ keçir-diyi Vebbin məktubundan nə kimi nəticələr çıxardığını çox ehtiyatla öyrənməyə çalışırdı. Lakin hər iki tərəfin qurduğu kələk-lər nəticə vermədi və xeyli davam edən bu faydasız danışqdan sonra Dunkan markizlə vidalaşdı. Düşmən sərkərdəsinin xoş rəftarı və istedadı Dunkana yaxşı təsir bağışlamışdı, lakin o, Monkalmanın çadırına gələrkən nəzərdə tutduğu şeyi öyrənmək məqsədinə nail ola bilməmişdi. Monkalm Dunkani qapıyadək ötürdü və yenə təklif etdi ki, iki düşərgə arasındakı düzənlikdə fortun komendantı onunla, yeni Monkalmla şəxsən görüşsün.

Nəhayət, onlar vidalaşib bir-birindən ayrıldılar. Dunkan yenə fransız zabitinin müşayiətilə fransızların qabaq postuna qayıtdı, oradan isə dərhal geriyə, forta gəldi və yubanmadan birbaş öz rəisinin binasına getdi.

XVI fəsil

Heyvord içəri girdikdə, Kora ilə Alisa da Munronun yanında idilər. Alisa polkovnikin qucağında oturub incə barmaqları ilə onun ağarmış saçlarını oynadırdı; atası onun uşaq kimi oynamasına yalandan acıqlanıb qaş-qabağıını tökdükdə, Alisa al dodaq-

ları ilə qoca atasının qırışmış alnından öpüb onun süni qəzəbini soyudurdu. Kora da onların yanında oturmuşdu; o, Alisaya bəslədiyi məhəbbətdən irəli gələn analıq nəvazışılə kiçik bacısının nazlı hərəkətlərini izleyərək gülümsəyə-gülümsəyə bu maraqlı səhnəciyə baxıb xoşallanırdı. Gənc xanımların nəinki yenicə xilas olduqları, həm də onlar üçün hələ də qorxu törətməkdə olan təhlükələr səmimi ailə mehribanlığının bu təsirli dəqiqələrində sanki unudulmuşdu. Gənc xanımlar keçirdikləri qorxu və təlaşı, qocaman əsgər isə öhdəsinə düşən qayğını unutmuşdu, sanki onlar qısa barışiq, dinclik və əmin-amanlıq dəqiqələrindən doyunca həzz almağa çalışırdılar. Dunkan qayıtdığını xəbər verməyə tələsdiyi üçün, heç bir xəbərdarlıq etmədən otağa girib dayandı və səsini çıxarmayaraq ata-bala məhəbbətinin bu gözəl təcəssümünə bir qədər tamaşa etdi. Lakin Alisanın qaynaşan cəld gözləri Dunkanın aynaya düşmüş əksini gördü, o utandığından qızarın tez atasının qucağından düşdü və bərkədən:

– Mayor Heyvord! – dedi.

– Sən mayorun harada olduğumu bilmək istəyirsən? – deyə Munro soruşdu. – Mən onu fransızla boş-boğazlıq etməyə göndərmışəm... Bıy, özü burda imiş!.. Siz, ser, gənc olmaqla bərabər diribaşınız; çox tez qayıtdınız! Yetər boşboğazlıq, Alisa, çıx get! Əsgərin işi-güçü azdırkı ki, sən də bir tərəfdən çərəncilik edib onun vaxtını alırsan?

Alisa bərkədən gülüb, burada qalmağın münasib olmadığını başa düşərək qapiya tərəf yönələn Koranın dalınca getdi.

Munro tapşırığın yerinə yetirilməsi nəticələrini Dunkandan soruşmaq əvəzinə, yalnız öz fikirlərilə məşğul olan adam kimi, başını aşağı salıb əllərini dalına qoyaraq otaqda bir az gəzişdi, nəhayət atalıq məhəbbətilə dolu gözlərini yerdən çəkib başını qaldıraraq dilləndi:

– Çox gözəl uşaqlardır, bunlar, Heyvord. Belə uşaqları olan hər bir ata fəxr etməyə haqlıdır.

– Onların barəsində mənim fikrimi bilməyə çalışmağınız artıqdır, ser...

– Düzdür, qoçaq oğlan, düzdür, – deyə səbirsiz qoca onun sözünü yarımcıq qoydu. – Siz bu məsələ barəsində öz fikrinizi forta girdiyiniz gün daha ətraflı şərh etmək istəyirdiniz, lakin mən belə hesab etdim ki, toy mərasimilə əlaqədar olaraq səadət arzularımı bildirmək və bayram şənliyindən söhbət açmaq belə bir vaxtda mənim kimi qoca əsgərə yaraşmaz, çünki kralımın düşmənləri toy gecəsi, çağırılmamış qonaqlar kimi, qəflətən gəlib qanımızı qaralda bılərlər. Lakin mən haqlı deyilmişəm, Dunkan, mənim balam, mən səhv etmişəm və indinin özündə də sizi dinləməyə hazırlam.

– Sizin sözləriniz, əziz ser, mənə çox xoş gəlir, bununla belə mən ən əvvəl sizə Monkalmin tapşırığını yetirməliyəm...

– Cəhənnəmə olsun fransız da, onun polkları da, ser! – deyə hövsələsiz qoca əsgər səsini ucaldıb hirsli-hirsli danışmağa başladı. – O, hələ Henri fortuna yiyələnməmişdir və yiyələnə də bilməyəcəkdir, amma bu şərtlə ki, Webb öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə. Lakin ser, allaha şükür biz hələ elə bir fəlakətli vəziyyətə düşməmişik ki, ağızgöyçəyin birisi desin ki, guya Munronun başı işə o qədər qarışbdır ki, ailə qarşısında öz vəzifələrini də unutmuşdur və bu barədə guya fikirləşməyə belə onun macalı yoxdur. Mənim həqiqi ürək dostumun gözünün ağı-qarası bircə övladı vardı ki, o da sizin ananız idи, Dunkan, buna görə də indi mən sizi dinləyəcəyəm, hətta müqəddəs Lüdovikin bütün cəngavərləri müqəddəs kralın özünün başçılığı ilə qalamızın qapısını kəsdirib, mənimlə danışmağa icazə istəsələr də...

Heyvord başa düşdü ki, Munro fransız generalının tapşırığına qəsdən əhəmiyyət vermir və bundan həzz alır; qocaya bələd olduğu üçün bilirdi ki, onun bu cür danışmaq həvəsi tez sənəcəkdir, buna görə də Dunkan hələ səbirlə qulaq asmağı qət edib mümkün qədər sakit cavab verməyə çalışdı:

– Sizə məlum olduğu kimi, ser, cəsarət edib sizin oğlunuz olmaq şərəfini iddia etmişəm.

– Düzdür, düzdür, bala, yadımdadır. Siz çox açıq və aydın danışmışdır. Amma izin verin sizdən soruşum: mənim qızımladamı belə aydın danışmışınız?

– Şərəfimə and içirəm ki, yox! – deyə Dunkan səmimiyyətlə etiraf etdi. – Hərgah mən vəziyyətimin verdiyi imkanlardan istifadə edərək, ürəyimi qızınıza açmış olsaydım, sizin etimadınızı tapdalılmış olardım.

– Siz özünüüz həqiqi centlmen kimi aparırsınız, mayor Heyvord, bu isə ən yüksək təqdirə layiqdir. Lakin Kora Munro təvazökar qızdır və heç kəsin qəyyumluğuna, hətta atasının da qəyyumluğuna ehtiyacı yoxdur.

– Kora?..

– Hə də, Kora. Məgər sizin miss Munro ilə evlənmək arzunuzdan danışmırıq, ser?

– Mən... mən... mən... Gərək ki, mən heç kəsin adını çəkmədim, – deyə Dunkan dili topuq vura-vura cavab verdi.

– Bəs elədirlə, onda kiminlə evlənməyinizə məndən razılıq istəyirdiniz, mayor Heyvord? – deyə qoca əsgər soruşdu və şərəfinin təhqir olunduğunu gizlədə bilmədi.

– Sizin heç də az gözəl olmayan başqa bir qızınız da vardır.

Dunkan, bayaq qocanın böyük qızının adını təəccüblə çəkiyi kimi, qoca da təəccüblə:

– Alisamı?.. – deyə soruşdu.

– Bəli, mən onu sevirəm.

Gənc zabit səsini kəsdi və yenicə dediyi sözlərə Munronun necə cavab verəcəyini gözlədi. Polkovnik otaqda xeyli gəzişdi; sərt üzünün dərisi əsəbilikdən dartinirdi, sanki o fikir dəryasına qərq olmuşdu. Qoca, nəhayət, Heyvordun qarşısında dayandı və onun gözlərinin içində baxaraq danışmağa başladı:

– Dunkan, mən sizi ona görə sevirdim ki, damarlarınızda dostumun qanı axır. Sizi öz yaxşı sıfətlərinizə görə də sevirdim; nəhayət, qızımı xoşbəxtliyə çıxara biləcəyinizi güman etdiyim üçün sevirdim. Lakin məni çox qorxuya salan şey doğru olsayıdı, bütün məhəbbətim nifrət hissinə çevrilərdi.

– Mən yol vermərəm ki, hər hansı bir hərəkətim və ya fikrim sizdə bu cür dəhşətli dəyişikliyə səbəb olsun! – deyə gənc zabit cavab verdi; o, Munronun qüvvətli baxışının təsirindən bir anlığa belə gözlərini yerə dikmir, şax onun gözlərinin içində baxındı.

Qoca özünü düşündürən hissləri Dunkanın başa düşmədiyini güman etmirdi, bununla belə Heyvordun üzdən dəyişildiyini görüb bir az yumşaldı və daha sakit səslə sözünə davam etdi:

— Siz mənim oğlum olmaq istəyirdiniz, Dunkan, halbuki, ata demək istədiyiniz adamın kim olduğunu, onun başına nələr gəldiyini əsla bilmirsiniz. Əyləşin, cavan oğlan, mən ürəyimin yaralarını sizə qısaca şərh edərəm...

Bu dəqiqələrdə həm Dunkan, həm də Munro Monkalmın tapşırığını unutmuşdular, halbuki bu tapşırığı Dunkan özü gətirmişdi və bu bilavasitə Munroya aid idi. Hər iki həmsöhbət stulları özlərinə yaxın çəkdi. Qocaman əsgər bir az fikrə getdi; yəqin ki, o, çox kədərli bir şey haqqında fikirləşirdi. Gənc zabit isə bu anlarda, qocaya hörmətlə diqqət yetirdiyini nümayiş etdirmək istəyirmiş kimi, səbirsizliyini boğmağa çalışırdı. Nəhayət, Munro sükütu pozdu.

— Mayor Heyvord! — deyə şotlandiyalı söhbətə başladı. — Siz yaşda olanda mən çox varlı-sanlı bir mülkədarın Alisa Qrexem adlı yeganə qızı ilə əhd-peyman etmişdim, bir-birimizdən heç zaman ayrılmayacağımıza, ölenədək bir-birimizə vəfali olacağıma hər ikimiz söz vermişdik. Alisanın atası bizim evlənməyimizə razı olmurdu, bunun səbəbi təkcə mənim yoxsul olmağım deyildi. Odur ki, mən namuslu bir adam kimi hərəkət etdim: qızın vədini özünə qaytardım, özüm də vətəni tərk etdim. Mən bir çox yad ölkələr gəzdim, müxtəlif məmləkətlərdə çoxlu qan tökdüm. Nəhayət əsgəri borcum məni Vest-hind adalarına gətirib çıxartdı. Mən orada bir qızə rast gəldim; sonralar o mənim arvadım və Koranın anası oldu. Həmin qadının atası bu adaların sakini olan bir centlmen idi. Anasının əcdadı isə, öz bədbəxtliyindən, — qoca bu sözləri təəssüflə dedi, — məzлum insanlar zümrəsinə mənsub idi, yəni dövlətlilərin və öz əlinin əməyilə yaşamaq istəməyənlərin varlanması xatırınə vicdansızcasına kölə halına salılmış adamlar idi. Lakin, mənim qızıma xor baxmağa cürət edən adama rast gəlsəm, bütün qəzəbimi onun başına yağıdıraram. Siz özünüz də, mayor Heyvord, cənubda anadan olmusunuz; o yerlərdə hibridləri alçaq irq hesab edirlər.

– Çox təəssüf ki, belədir, ser, – deyə Dunkan cavab verdi və bilaixtiyar pərt olub gözlərini yerə dikdi.

– Siz də mi mənim qızıma bu tənəni vurursunuz? Belə bir “alçaq” adamla evlənməklə Heyvordlar qanını ləkələməkdənmi qorxursunuz? – deyə Munro əsəbiliklə soruşdu: – halbuki Kora göyçək və cazibəlidir, bir insan olmaq etibarilə çox nəcib və xeyirxahdır.

– Mən heç zaman bu cür şərəfsiz və vəhşi fikirlərə düşmərəm, – deyə Dunkan cavab verdi. – Lakin, polkovnik Munro, sizin kiçik qızınıza vurulmağımın səbəbini onun mülayimliyi, gözəlliyi və məftunedici qəşəngliyi çox yaxşı izah edə bilər; buna görə də məni nahaq yerə ittihəm etməyiniz əsassızdır.

– Siz haqlınızı, ser, – deyə qoca cavab verdi və yenə sakit, daha doğrusu mülayim danışmağa başladı. – Alisa anasına o qədər oxşayır ki, elə bil bir almadır yarı bölünüb; o, miss Qrexemin hələ dərd-qəm nə olduğunu bilmədiyi çağlarına oxşayır. Mənim birinci arvadım öldükdən sonra mən Şotlandiyaya qayıtdım. Onu da deyim ki, fikir verin, Dunkan, Alisa Qrexem iyirmi il tek yaşamış, ona xəyanət etməyə cüret etmiş adamı yaddan çıxarmayıb ərə getməmişdi. Bundan əlavə, ser, Alisa Qrexem mənim etibarsız çıxmığımı da unutmuşdu; o vaxt evlənməyimizə mane olan bütün əngəllər aradan qaldırılmış olduğu üçün Alisa mənə ərə getməyə razı oldu.

– Sonra da Alisani doğdu? – deyə Dunkan soruşdu.

– Hə, – deyə qoca cavab verdi. – Mən onunla cəmi bircə il yaşadım. Bu bir il, gəncliyi sonsuz dərd və qəm içərisində solmuş qadın üçün qısa ömürlü bir səadət idi.

Qocanın qəmginliyində əzəmet və ciddiyyət hiss edilirdi, buna görə də Heyvord ona təskinlik vermək üçün bir söz deməyə cürət etmədi. Munronun davranışından elə zənn etmək olardı ki, qarşısında Dunkanın olduğunu unutmuşdur. O, iztirabdan tanınmaz hala düşmüş üzünü gizlətmirdi. Gözlərindən iri yaş damcıları axırdı. Nəhayət, polkovnik hərəkətə gəldi. Özünə gələn adamlar kimi, yerindən qalxdı, otağın o başına gedib qayıtdı, Dunkanın qarşısında dayanaraq, ondan ciddi surətdə soruşdu:

– Yadımdadır, mayor Heyvord, gərək ki, siz markiz De Monkalmdan mənə sıfariş götirmişdiniz, eləmi?

Dunkan da bir anlığa pərt oldu, lakin tez özünə gəlib markizin, qismən yaddan çıxardığı, tapşırığını çasa-çasa şərh etməyə başladı.

Qoca, Heyvordun məlumatını bir qədər dinlədikdən sonra:

– Elə bu dediyiniz də kifayət edər, mayor Heyvord! – deyə açıqlı-acıqlı cavab verdi. – Fransızların nəzakəti haqqında bir neçə cildlik tədqiqat əsəri yazmaqdan ötrü, bu eşitdiklərim də kifayət edər. Buna baxın, bir buna baxın, o centlmen məni danışq aparmağa dəvət edir, mən ləyaqətli və qabiliyyətli müəavinimi onun yanına göndərdikdə isə (gənc olduğunuzu baxmayaraq, Dunkan, bunu sizin haqqınızda demək olar) o mənim qarşısında tapmaca qoyur!

– Bəlkə markiz sizin nümayəndəniz haqqında belə yaxşı fikirdə deyil, mənim əziz serim! Xahiş edirəm yadınıza salasınız ki, indi markizin təkrar yenidən göndərdiyi dəvət fort komendantının köməkçisinə deyil, özünə aiddir.

– Məgər, ser, müəvin ona tapşırıq verən şəxsin bütün səlahiyyətinə və nüfuzuna malik deyilmə? Fransız Munro ilə görüşüb danışmaq istəyir! Açıq deyirəm, ser, mən həmin adamın görüşünə getmək arzusundayam, heç olmasa ona görə ki, onun qoşunlarının sayca çox olmasına və onun irəli sürdüyü iddialara baxmayaraq, hələ də qətiyyətli və mətin olduğumuzu ona göstərək. Cavan oğlan, mənə elə gəlir ki, bunun özü də pis siyaset deyil.

Dunkan Munronun bu fikrinə həvəslə razı oldu, çünkü kəşfiyyatçıdan alınmış məktubun məzmununu tezliklə bilməyi çox vacib hesab edirdi.

– Şübhə yoxdur ki, fransız generalı sizin tərəddüdsüzlüyünüüzü və mətinliyinizi görərkən heç də məmnun olmayıacaqdır, ser, – deyə Dunkan öz fikrini bildirdi.

– Bunu siz çox düz deyirsiniz!

– Bəs nəzərdə tutulan görüş barəsində nə qərara gələcəksiniz?

– Mən fransızla görüşəcəyəm, özü də əsla heç bir şeydən qorxmadan, lap tezliklə görüşəcəyəm. Gedin, mayor Heyvord!

Fransızların yanına adam göndərin, qoyun o, fransızların düşərgəsinə kimin gələcəyini onlara xəbər versin. Biz balaca bir dəstə ilə onların yanına gedərik. Mənə baxın, Dunkan, – deyə qoca piçilti ilə əlavə etdi, halbuki, otaqda onların ikisindən başqa heç kəs yox idi; – kim bilir, bəlkə fransızların bizi dəvət etmələrində bir xəyanət vardır, buna görə də hər ehtimala qarşı özümüzlə köməkçi dəstəsi aparmağımız pis olmaz, siz necə bilirsınız?

Gənc zabit otaqdan çıxdı və gün dolanıb batmağa getdiyi üçün, lazımı sərəncamlar verməkdən ötrü tələsdi. O, bir neçə dəqiqədən sonra əsgərləri sıraya düzdü, fransızların düşərgəsinə bayraqlı çapar göndərdi və ona tapşırdı ki, fort komendantının yaxınlaşdığını düşmənlərə xəbər versin, Heyvord bütün bu tədbirləri gördükdən sonra kiçik bir eskort¹ fortun qərb darvazasına apardı və burada öz rəisinə rast gəldi; rəis Monkalmın yanına getməyə tamamilə hazır idi və ancaq mayoru gözləyirdi. Adı rəsmiyyət qurtaran kimi fortun komendantı və onun gənc köməkçisi eskortun müşayiətilə qalanı tərk etdilər.

Onlar istehkamlardan ən çoxu yüz yard uzaqlaşmışdır ki, qabaq tərəfdə fransız generalının adamları göründülər; onlar mühasirəyə salan qüvvələrin batareyalarını fortdan ayıran irmağın axlığı dərə ilə fransızlara tərəf gəlirdilər. Munro qalanı tərk etdiyi dəqiqədən etibarən qəddini çox əzəmətlə saxlayır və üzdən özünü vüqarlı göstərirdi. Monkalmın şlyapasında tərpənən ağ lələyi gördükdə polkovnikin gözlərinə işıq gəldi və keçirdiyi illərin bütün izləri onun iri, qüvvətli fiqurundan sanki bir anda silinib yox oldu.

– Əsgərlərimizə əmr edin, ehtiyatlı olsunlar, ser, – deyə Munro Dunkanın qulağına piçildədi.

Yaxınlaşmaqdə olan fransız dəstəsinin baraban səsləri qocanın danışğını yarımcıq qoydu. İngilislər də dərhal eyni salam səslərilə cavab verdilər. Hər dəstədən ağ bayraqlı çapar ayrıldı, ehtiyatlı şotlandiyalı ayaq saxladı. İngilislərin eskortu onun yaxınlığında dayandı. Monkalm qısa hərbi təbrikdən sonra cəld və

¹ Eskort – keşik, mühafizə dəstəsi

yüngül addımlarla Munronun qabağına gəldi. O, qocaman əsgərin qarşısında başını açdı, bu zaman onun şlyapasındaki dümağ lələk az qaldı yerə dəysin.

Munronun davranışında daha çox əzəmət və mərdlik, fransızın davranışında isə təmkinlik və yaltaqcasına nəzakət hiss edilirdi. Bir neçə saniyə ərzində onların heç biri dinmədi. Onlar bir-birini çox diqqətlə süzdülər. Nəhayət, Monkalmın yüksək rütbəsinə və görüşün xarakterinə uyğun olaraq sükutu fransız pozdu. Adı salamlaşmadan sonra o, Dunkana müraciət etdi və tanış bir adam kimi onun üzünə baxıb gülümsəyərək fransızca dedi:

– Mayor, mən çox şadam ki, danışığımızda siz də iştirak edəcəksiniz. İndi tərcüməçinin köməyinə ehtiyacımız yoxdur, çünki, bilirom, siz mənim sözlərimi o qədər dürüst çatdıracaqsınız ki, sanki mən sizin öz dilinizdə danışıram.

Dunkan baş əydi.

Monkalm ingilislərin buradakı kiçik dəstəsi kimi, lap yaxında dayanan öz eskortuna müraciətlə dedi:

– Geriyə, uşaqlar! Bir az geri çəkilin!

Fransızlara etibar etdiyini sübut etmək üçün mayor Heyvord da öz eskortuna bir qədər geriyə çəkilmək əmrini vermək istədikdə, dərəyə nəzər saldı və meşəlikdə çoxlu hindu görüb təlaşa düşdü; hindular iki sərkərdənin görüşünə çox maraqla baxırdılar.

Mayor Heyvord, demək olar ki, dörd tərəfdən görünən hinduları göstərərək, bir qədər pərt olmuş halda dedi:

– Əlbəttə, markiz de Monkalm özü də görür ki, onun vəziyyətinə bizim vəziyyətimiz arasında bərabərlik yoxdur. Keşikçilərimizi buraxsaydıq, biz hökmən düşmənin əlinə keçərdik.

– Mayor, sizə verilən vəd sizi təhlükədən qoruyur, – deyə Monkalm cavab verdi və təşəxxüsə əlini ürəyinin başına qoydu.

– Məncə bu kifayət edər.

– Bəli! Geriyə çəkilin, – deyə Dunkan ingilis eskortuna başlılıq edən zabitə müraciət etdi, – o qədər geriyə çəkilin ki, danışığımızı eşitməyəsiniz, özünüz də əmr gözlərsiniz.

Munro keşikçi dəstəsinin uzaqlaşmasına baxarkən, bütün varlığıni büryən həyəcanı gizlədə bilmədi və dərhal izahat tələb etdi.

— Onlara etibar etmədiyimizi bildirmək bizim üçün sərfəli deyildir, ser, — deyə Dunkan rəisin fikrinə etiraz etdi. — Markiz de Monkalm əmin-amanlıqda olduğumuza söz verib zamin olmuşdur, mən də onun sözlərinə bel bağladığımızı sübut etmək üçün eskortumuzun geriyə çəkilməsini əmr etdim.

— Ola bilsin ki, bunlar hamısı düzdür, ser, etirazım yoxdur, lakin markizin sözlərinə çox inanmiram.

— Əziz ser, siz unudursunuz ki, həm Avropada, həm də Amerikada şöhrət qazanmış olan bir zabitlə danışırıq. Belə bir mən-səb və nüfuz sahibi olan adamdan ehtiyat etməyimiz yersizdir.

Qoca polkovnik labüb zərurətlə hesablaşdığını bildirmək isteyirmiş kimi, qollarını yana açdı.

Monkalm, yavaş danışan bu adamların söhbətinin qurtarmasını səbirlə gözləyirdi; nəhayət, o, Munroya daha da yaxın gəldi və danışığa başladı:

— Mayor, sizin rəisinizlə bu görüşün təşkil olunmasını ona görə xahiş etmişəm ki, öz kralının şərəfini qorumaq üçün əlin-dən gələni etmiş olduğunu ona sübut edim və insanpərvərliklə də hesablaşmaq lazımlı olduğuna onu inandırıram. Mən həmişə və hər yerdə deyəcəyəm ki, sizin rəisiniz düşməni dəf etməyə bəslədiyi axırıncı ümidi puç olanadək mərdliklə müqavimət göstərmiş və təslim olmamışdır.

Dunkan fransız generalının bu müqəddiməsini qoca komendanta tərcümə etdi; Munro isə çox vüqarla, lakin müləyimliklə belə cavab verdi:

— Markiz de Monkalmin bu rəyini hər necə qiymətləndirsəm də, məncə, bu rəy o zaman daha inandırıcı olar ki, mən ona tamamilə layiq olduğumu sübut etmiş olam.

Heyvord polkovnikin cavabını fransız generalına yetirdikdə, Monkalm gülümsəyib dedi:

— Sizin həqiqi mərdliyinizi görüb indiyədək verdiyim vəd, sizin yersiz və faydasız inadkarlığınız nəticəsində mənim üçün

sərfəli olmaya bilər ki, buna da təəssüf etməmək olmaz. Sayca sizdən üstün olduğumuzu və bizə müvəffəqiyətlə müqavimət göstərə bilməyəcəyinizi şəxsən yəqin etmək üçün zəhmət çəkib bizim düşərgəni nəzərdən keçirmək istəməzdinizmi, polkovnik?

– Mən bilirəm ki, fransız kralına yaxşı xidmət edirlər, – deyə şotlandiyalı tərəddüd etmədən cavab verdi, – lakin mənim hökmədarımın da güclü və sədaqətli ordusu vardır.

– Lakin bizim xoşbəxtliyimizdən burada belə bir ordu yoxdur, – deyə Monkalm cavab verdi.

– Heyvord, fransız generalından soruşun, durbin vasitəsilə Qudzonu görə bilərmi? – deyə Munro ötkəməliklə təklif etdi. Həmçinin bunu da bilirmi ki, general Webb tərəfindən göndərilən qoşun qüvvəsi bizə nə vaxt və harada gəlib qoşulmalıdır?

– Qoy sizə general Webb özü cavab versin, – deyə hiyləgər Monkalm cavab verdi və əlindəki açılmış məktubu birdən Munroya uzatdı. – Bax, polkovnik, bu məktubu oxuyub bilərsiniz ki, general Webbin dəstəsi mənim ordumu narahat etməyəcəkdir.

Qoca əsgər fransız generalının sözlərini Dunkanın tərcümə etməsini gözləməyərək, məktubu cəld aldı; onun hərəkətinin cəldliyindən bilmək olardı ki, Munro ələ keçirilmiş olan bu məktubun məzmununa çox böyük əhəmiyyət verirdi. Munro tələsə-tələsə məktubu oxuyurdu; onun üzü əsgəri vüqar ifadəsini tədrīchlə itirir, bunun əvəzinə üzündə böyük bir kədər əks olunurdu. Komendantın dodaqları əsdi, əlləri boşaldı və məktub sürüşüb yerə düşdü, qoca, bir zərbə ilə bütün ümidi puç edilən bir adam kimi, peşman olub başını aşağı saldı. Dunkan məktubu qaldırdı və belə bir özbaşınalıq üçün hətta üzr istəmədi;. o, məktubun böyük məyusluq əmələ gətirən məzmunu ilə tanış oldu. Bu məktubda general Webb müqavimət göstərməyi Munroya məsləhət görürdü, əksinə, fortun tezliklə təslim edilməsini vacib hesab edir və göstərirdi ki, Uilyam-Henri qalasının komendantına kömək olaraq bir nəfər belə göndərmək imkanına malik deyildir.

Dunkan məktubun hər iki tərəfini nəzərdən keçirərək:

– Burada heç bir kələk yoxdur, – dedi, – məktub Webb, tərəfindən imzalanmışdır. Yəqin ələ keçirilən məktub da budur.

— Webb mənə xəyanət etmişdir! — deyə Munro təəssüflə cavab verdi. — İndiyədək hələ bədnamçılığın nə olduğunu bilməyən bir evi Webb rüsvay etdi, o, mənim ağ saçlarımı bədnam etdi!

— Belə deməyin! — deyə Dunkan etiraz etdi. — Biz hələ qalanın da, öz əsgəri şərəfimizin də ağasıyıq! Öz həyatımızı elə bir qiymətə satarıq ki, düşmənlər bu alqının çox baha olduğunu söyləyərlər.

— Təşəkkür edirəm sənə, oğlum! — deyə qoca donuxma vəziyyətindən qurtarış özünü cəmləşdirərək cavab verdi. — Sən Munronun borcunu yadına saldın! Biz forta qayıdıb, istehkamlarımızın içərisində özümüz üçün qəbir hazırlarıq.

— Cənablar, — deyə Monkalm dilləndi və bir neçə addım irəli gəldi, — bu məktubdan bir fürsət kimi istifadə edərək igidləri alçaltmaq və ya belə bədnam yol ilə şübhəli şöhrət qazanmaq fikrində olduğumu güman edirsizsə, onda siz məni, Lui de Sen-Verani yaxşı tanımirsiniz. Səbr edin, mənim şərtlərimi dinləyin.

— Bu fransız nə deyir? — deyə qoca əsgər sərt soruşdu. — Yoxsa o, baş qərargahdan göndərilmiş məktubu gətirən kəşfiyyatçını tutub məktubu ələ keçirdiyinə görə lovğalanır? Ser, ona deyin ki, hərgah öz düşmənlərini sözlə qorxuda biləcəyinə ümid edirsə, yaxşısı budur qoy mühasirə vəziyyətini ləğv edib Eduard fortuna yaxınlaşmağa çalışın.

Dunkan Monkalmin sözlərinin mənasını polkovnikə izah etdi. Heyvord markizin sözlərini tərcümə edib qurtardıqda Munro bayaqından daha xatircəmliklə dedi:

— Markiz de Monkalm, sizi dinləyirik.

— Hazırda sizin fortu əldə saxlaya bilməniz mümkün deyil, — deyə alicənab düşmən təkrar etdi, — buna görə də, mənim dövlətimin mənafeyi naminə həmin istehkam möhv edilməli idi, lakin əsgər üçün əziz olan hər bir şey şəxsən sizə və sizin igid yol-daşlarınıza güzəşt ediləcəkdir.

— Bəs bayraqlarımız? — deyə Heyvord soruşdu.

— Onları İngiltərəyə qaytarış kralınıza göstərərsiniz.

— Silahımız?

– Silahınız özünüzdə qalacaqdır. Onu yalnız özünüz daha şərəflə saxlaya bilərsiniz.

– Qalanı boşaldıb təhvıl verməliyikmi?

– Bu tədbir həyata keçirilərkən sizə böyük hörmət göstəriləcəkdir.

Dunkan Munroya müraciət etdi və Monkalmın təklifini ona izah etdi. Polkovnik onun dediklərini heyrət içində dinlədi, elə bil fransızların bu qeyri-adi və gözlənilməz alicənablılığı ona çox böyük təsir bağışlamışdı. Nəhayət Munro dilləndi:

– Gedin, Dunkan; gedin markizlə onun çadırına və işi orada qurtarın. Heç zaman aqlıma gəlməzdi ki, dostuna kömək etməkdən qorxan ingilisə və əlverişli vəziyyətindən yalnız öz mənafeyi üçün istifadə etməkdən imtina edib hədsiz namusla hərəkət edən fransıza rast gələcəyəm.

Qocaman əsgər bu sözləri dedikdən sonra yenə başını aşağı saldı və yavaş-yavaş dönüb forta qayıtdı. Təşvişə düşən qarnizon Munronun pərtliyini görən kimi dərhal başa düşdü ki, o, qəmgin xəbər getirir.

Dunkan, forton təslim edilməsi şərtlərini müəyyən etmək üçün Monkalmın yanında qaldı. O, birinci gecə qarovulları zamanı qalaya qayıtdı və komendantla qısaca məsləhətləşdikdən sonra yenə qalanın darvazasından çıxdı. Dunkan ikinci dəfə gedərkən elan edildi ki, hərbi əməliyyat dayandırılmışdır və Munro tərəfindən imzalanan müqaviləyə əsasən fort səhər düşmənin ixtiyarına verilməlidir, forton qarnizonunun silahı, bayraqları, hərbi ləvazimatı özündə qalacaq və deməli, əsgəri təsəvvürə görə qarnizonun şərəfinə toxunulmayacaqdır.

XVII fəsil

Hər iki düşmən tərəfin qoşunları 1757-ci il 9 avqust gecəsini Qorikan yaxınlığında səhrada keçirdilər; onlar Avropa düzənliliklərində qalmış olsaydilar da gecəni təqribən eyni şəraitdə keçirməli olardılar. Məğlub olanlar səslərini çıxarmırdılar, bikef,

qəmgin və pərişan idilər; qaliblər isə şadyanalıq edirdilər. Lakin, həm qəmginliyin, həm də sevincin sonu çatdı, hələ səhər açılmazdan qabaq səssizlik başlanmışdı; ucsuz-bucaqsız məşələrin sükutunu yalnız qabaq mövqelərdəki gənc fransız keşikçilərin-dən birinin ucadan haylaması, ya da fortun hasarlarından yüksələn və düşmənlərin qalaçalara müəyyən edilmiş vaxtdan qabaq yaxınlaşmalarına mane olan hədə-qorxu səsləri pozurdu. Lakin bu tək-tək səslər də dan yeri sökülməzdən əvvəlki dumanlı, həzin dəqiqələrdə kəsildi.

Belə bir səssizlik şəraitində fransızların düşərgəsində iri bir çadırın yan pərdələri aralandı və oradan uca boylu bir adam çıktı. Büründüyü plas onu soyuq məşə şəhindən qoruya bildiyi kimi, bütün vücudunu da örtmüssüd. Fransızların komandirinin rahat yatması üçün onun çadırının qabağında keşik çəkən əsgər bu adamın yolunu kəsmədi. Əsgər hətta hərbi hörmət əlaməti ola-raq ona təzim də etdi. Həmin plاشlı zabit çadırlar şəhərinin içindən cəld keçib Uilyam-Henri fortuna yönəldi.

Naməlum adam onun yolunu kəsən coxsaylı keşikçilərdən hər birinə rast gələrkən, keşikçilərin suallarına cəld və yəqin ki, qənaətləndirici cavab verirdi; hər halda onun öz yoluna davam etməsinə heç kəs mane olmurdu.

Bu plاشlı adam, tez-tez lakin çox yubandırılmışdan dayandırlısa da, hər halda düşərgənin içərisindən səssiz-səmirsiz birbaş qabaq mövqelərə tərəf gedirdi; nəhayət, o, düşmən fortuna ən yaxın olan posta keşik çəkən əsgərə yaxınlaşdı. Yenə adı sorğu-ual başlandı:

– Kimdir gələn?

– Fransa!

– Parol?

– Qələbə, – deyə yol gedən adam cavab verdi və keşikçiye o qədər yaxınlaşdı ki, əsgər onun ucadan piçıldayıb dediyi sözləri eşidə bildi.

– Yaxşı, – deyə keşikçi cavab verib tüfəngini ciyninə aldı.

– Siz gəzməyə çox tezdən çıxmışınız.

— Sayıqlıq üzündən, oğlum, — deyə həmin adam keşikçiyyət cavab verdi, plasını dartıb keşikçinin üzünə baxdı və yenə ingilis qalasına doğru yönəlrək yoluna davam etdi.

Keşikçi diksinib silahını aşağı endirdi və onu qabağa tərəf uzadıb, bu tanınmaz adamı əsgərə layiq çox hörmətlə salamladı; əsgər silahını yenidən çıynına alıb, geri dönərək öz postuna tərəf yönəldikdə qeyri-ixtiyari olaraq öz-özünə dedi:

— Doğrudan da sayıq olmaq lazımdır! Mənə elə gəlir ki, generalımız heç vaxt yatmir.

Plaşlı zabit, qəflətən keşikçinin təəccübə ağızından çıxan sözlərini qulaq ardına vurub, öz yoluna davam etdi və daha heç yerdə ayaq saxlamayıb, birbaş gölün alçaq sahilinə gəlib çıxdı. Uilyam-Henri fortunun qərb qalaçasına lap yaxınlaşdı. Ayın üzünü seyrək bulud örtmüdü, lakin onun zəif işığı ətrafdə olanları aydın olmasa da, hər halda görməyə imkan verirdi. Zabit ehtiyatlı olmaq üçün ağacın gövdəsinə söykəndi və uzun müddət bu vəziyyətdə durdu; görünür o ingilis istehkamlarının qaranlığa gömülümiş, lal səngərlərini çox diqqətlə gözdən keçirirdi. O, qalaya heç də adicə maraq göstərən və ya gəzməyə çıxan bir tamaşaçı kimi baxmırıldı; əksinə, onun gözləri bir nöqtədən tez sürüşüb o birinə zillənir və bu baxış sübut edirdi ki, həmin adam hərbi işə yaxşı bələddir. Nəhayət, bu müşahidə gərək ki, plaşlı adamı qane etdi; o, səhərin açılmasını gözləyirmiş kimi, başını səbirsizliklə qaldırıb şərqdəki dağın zirvəsinə baxdı və geriyə dönmək isteyirdi ki, birdən yaxınlıqdakı qalaçanın tinindən qulağına dəyən yavaş səs onu yenidən ayaq saxlamağa məcbur etdi.

Elə bu anda uca boylu bir adam qalaçanın kənarına yaxınlaşıb yerində dondu; görünür o da, fransızların düşərgəsinin uzaq çadırlarına nəzər salırdı. Bu adam üzünü şərqə tərəf tutmuşdu; zənn etmək olardı ki, o da səhərin açılmasını səbirsizliklə gözləyir. Uzaqdan qaraltısı görünən bu adam sonra torpaq bəndə söykəndi; sanki o, gölün şəffaf səthinə tamaşa edirdi; bu dəqiqlirlərde sayrısan saysız-hesabsız ulduzların əksi düşmüş gölün səthi elə bil sualtı səma idi. Sübhün bu vaxtı, ingilis istehkamına söy-

kənib, xəyal dəryasına qərq olan bu adamın uca boyu və qəmgin görünüşü, onun kim olduğunu plaşlı müşahidəçiyə çox aydın nişan verdi. Fransızların düşərgəsindən gəlmış zabit ehtiyatkarlıq üzündən gizlənməyə məcbur oldu; o, ağacın arxasına keçdi. Həmin saniyədə onun diqqətini başqa bir səs cəlb etdi; plaşlı zabit yenə səssiz-səmirsiz donub qaldı. Suyun güclə eşidilən yavaş şappiltisi onun qulağına dəydi, az sonra isə sahildəki çıraqılın xışlıtı eşidildi. Göldən qara bir kölgə çıxdı və fransız zabitinin durduğu yerə xəlvətcə yaxınlaşmağa başladı. Sonra yavaş-yavaş tüfəngin lüləsi yuxarı qalxdı, lakin fransız zabitin əlini cəld uzadıb tüfəngin çaxmağından yapışdı və beləliklə də atəşin açılmasına mane oldu.

— Xuq! — deyə hindu qışqırkı və xaincəsinə atəş açmasına belə bir qəribə şəraitdə və gözlənilmədən maneçilik göstərildiyinə təəccüb etdi.

Fransız zabitini hinduya cavab vermək əvəzinə əlini onun ciyininə qoydu və heç bir söz deməyib hindunu bu yerdən uzaqlaşdırıldı, çünki burada danışmaları onlardan hər biri üçün təhlükəli ola bilərdi və hindu də buraya yəqin ki, qan tökmək üçün gəlmışdı. Plaşlı adam plaşının yaxasını açıb hərbi geyimini və döşündəki ordenini göstərərək, Monkalm olduğunu nişan verdi və sərt şəkildə soruşdu:

— Bu nə deməkdir? Məgər mənim övladım bilmirmi ki, ingilis kişilərilə Kanada kişiləri arasında müharibə qurtarmışdır?

— Bəs quronlar neyləsinlər? — deyə hindu fransızca, pozuq şəkildə olsa da, cavab verdi. — Döyüşçülərimizin heç biri hələ skalp soyamamışdır, solğun üzlülər isə artıq bir-birilə dostlaşmışlar.

— Aha! Bic Tülükü! Hələ dünənədək bizim düşmənimiz olmuş bir dostun belə hərəkəti yersizdir. İngilislərin düşərgəsini Bic Tülükünün tərk etdiyi vaxtdan bəri günəş neçə dəfə batmışdır?

— Bəs o günəş harada batıbdır? — deyə hindu hirsli-hirsli soruşdu. — Günəş dağın dalına çəkilmişdir, buna görə də hər yer qaranlıq və soyuq olmuşdur. Amma günəş yenidən göründükdə hər yer işıqlı və isti olacaqdır. Bic Tülükü öz qəbiləsinin günəş-i-

dir. Onu tayfasından qara buludlar ayırdı, indi isə bu günəş yenə işq verir və göyün üzü də açılmışdır.

— Mən çox yaxşı bilirom ki, öz qəbiləsi içərisində Tülkünün sözü keçir, — deyə Monkalm cavab verdi, — çünki hələ dünən Tülkü quronların skalplarını soymağın çalışırdı, bu gün isə quronlar tonqalın kənarına düzülüb Tülkünün məsləhətlərinə qulaq asırlar.

— Maqua böyük başçıdır.

— Qoy Bic Tülkü bunu sübut etmək üçün öz qəbiləsinə bizim yeni dostlarımızla yaxşı rəftar etməyi öyrətsin.

— Bəs nə üçün kanadalıların¹ başçısı öz cavan döyüşçülərini məşələrə gətirib torpaq evi² top atəşinə tuturdu? — deyə hiyləgər hindu soruşdu.

— Həmin torpaq evi almaq istəyirdik. Bu yerlər mənim ağamındır, buna görə də mənə və sənin böyüklərinə əmr edilmişdi ki, ingilislərin adamlarını bu yerlərdən qovub çıxaraq. İngilislər də buralardan getməyə razı olmuşlar; buna görə də mənim ağam ingilisləri daha düşmən hesab etmir.

— Yaxşı. Amma, Maqua tomahavkını götürmüdü ki, qana boyasın. Amma, bax Tülkünün döyüş baltası parıldayı. Balta qızardıqda, başçı onu torpağa basdıracaqdır.

— Axı Maqua söz vermişdir ki, Fransanın şöhrətinə ləkə vurmasın! Böyük kralın Duzlu gölün o tayında yaşayan düşmənləri Maquanın düşmənləri, böyük kralın dostları isə onun özünün və qəbiləsinin dostları olmalıdır.

— “Dostları olmalıdır!” — deyə hindu kinayə ilə təkrar etdi.

— Qoy mənim böyüüm əlini Maquaya versin.

Monkalm başa düşürdü ki, kömək üçün topladığı hərbçi hindu qəbilələrini zor işlətmək yoluyla deyil, güzəştər etməklə təsir altında saxlamaq daha asandır; buna görə də Monkalm hindunun tələbini həvəssiz olsa da yerinə yetirdi. Maqua fransız generalının barmağını öz sinəsindəki dərin çapığın üstünə qoyub iftixarla soruşdu:

— Mənim böyüüm bilirmi bu nədir? Bax, bunu deyirəm.

¹ Kanadalılar deyərkən, müəllif fransızları nəzərdə tutur.

² Torpaq ev — ingilislərin fortu nəzərdə tutulur.

– Ölbəttə, hər bir döyüşü yara yerlərini görən kimi tanıyar. Sənin bədəninin burasını qurğusun gullə deşmişdir.

– Bəs bu nədir? – deyə hindu adətdən kənar olaraq, plasla örtülməmiş açıq kürəyini Monkalma göstərdi.

– Bumu? Mənim oğlum rəhmsizcəsinə təhqir edilmişdir. Bəs ona bu zərbələri kim endirmişdir?

– Maqua ingilislərin viqvamında bərk yatmışdı, çubuqlar onun kürəyində zolaqlar saldı, – deyə hindu cavab verdi və daxilində qəzəbli bir kin coşduğunu gizlətməyib boğuq bir səslə güldü. Lakin az sonra Maqua özünü cəmləşdirib lovğa-lovğa dedi:
– Get sən öz əsgərlərinə de ki, barışq başlanmışdır. Bic Tülkü isə özü bilir quron döyüşçülərilə necə damışacaqdır.

Hindu Monkalmin cavabını gözləmədən silahını qoltuğuna vurub yavaş-yavaş meşəyə tərəf getdi; onun qəbiləsinin adamları da bu meşədə gizlənmişdilər. Düşərgədə keşikçilər hər addimdə onu səsləyib çağırıldılardı, lakin Maqua əsgərlərin suallarına əsla əhəmiyyət verməyib, qas-qabağını sallayaraq yoluna davam edirdi; əsgərlər ona dəymirdilər, çünki onu yerişindən və görkəmindən tanıydılar və misilsiz cüret sahibi olduğunu bilirdilər.

Monkalm Maquadan ayrıldığı yerdə xeyli qalib öz vəhşi müttəfiqinin boyunəyməzliyi haqqında kədərli-kədərli düşündü.

Nəhayət, Monkalm, belə bir təntənəli dəqiqələrdə zəiflik hesab etdiyi bu cür fikirlərdən əl çəkərək, geriyə dönüb öz çadırına tərəf yollandı və yolüstü keşikçilərə əmr etdi ki, düşərgəni adı siqnal ilə yuxudan oyatsınlar.

Fransız barabanlarının ilk sədaları ucalıb meşədə eks olundu. Dərhal bütün dərə hərbi musiqi ilə doldu; onun titrək səsi, çalınan barabanların gurultusunu batırıldı. Qaliblərin şeypurlarının şən və ruhlandırıcı sədaları, hətta ən tənbəl əsgərin geyinib öz postuna gəldiyi dəqiqəyədək, fransızların düşərgəsinin hər yerində eşidildi. İngilislərin zil siqnalı isə kəsik-kəsik səslənib, çox tez kəsildi.

Az sonra fransız əsgərləri generalı qarşılamağa hazırlaşaraq sıraya düzüldülər. Monkalm öz qoşununun sıralarını gözdən keçi-

rərkən, göz qamaşdırıcı günəşin şüaları əsgərlərin silahlarına düşüb parıldayırdı. General Monkalm artıq hamiya yaxşı məlum olan müvəffəqiyətləri əsgərlərə təntənəli surətdə elan etdi. Fortda keşik çəkmək üçün dərhal fəxri dəstə ayırdılar. Bu dəstə öz rəisinin qarşısından təntənə ilə, çevik addımlarla keçdi. Sonra fransızların yaxınlaşdıqlarını ingilislərə xəbər verən siqnal səsləri ucaldı.

İngilis qalasında tamamilə başqa bir mənzərə müşahidə etmək olardı. Qaliblərin yaxınlaşdığını xəbər verən siqnalın səsi kəsilən kimi, ingilislər qalanı boşaldıb getməyə dərhal hazırlasdılar. Qaşqabaqlı əsgərlər, doldurulmuş tüfənglərinin qayışını ciyinlərinə keçirib sıradə öz yerlərini tuturdular; onlar müvəffəqiyətsizliklə yenicə qurtaran mübarizədə coşmuş qanlarının qızığlığını hələ hiss edən adamlar kimi davranırdılar; sanki onlar öz mənliklərinin təhqir olunması üçün intiqam almağa fürsət axtarırdılar. Bununla belə ingilislərin qaladan getmələri hərbi qaydalara ciddi surətdə uyğun olaraq, təmin edilirdi. Qadınlar və uşaqlar vurnuxurdular; bir çoxları onsuz da az olan avadanlığının tör-töküntüsünü yığışdırır, ya da ətrafa göz gəzdirib öz ərlərini və atalarını axtarırdılar.

Mərd, lakin qəmgin görünən Munro əsgərlərə yaxınlaşarkən, onlar sıradə səssiz-səmirsiz dayanmışdılar. Gözlənilməyən zərbə, yəqin ki, Munronun lap qəlbini sarsılmışdı, lakin o, düçər olduğu fəlakətə mərdliklə dözməyə çalışırdı.

Bu qocaman əsgərin, üz verən böyük dərdə sakit və vüqarla qatlaşması Dunkana böyük təsir bağışladı. Dunkan tapşırılan vəzifəni yerinə yetirdikdən sonra polkovnikə yanaşıb, şəxsən ona lazımlı olub-olmadığını soruşdu.

– Mənim qızlarım, – deyə Munro müxtəsər, lakin mənali cavab verdi.

– Allah sən saxla! Qızlarınızın vəziyyətini yüngülləşdirmək üçün məgər lazımı tədbirlər görülməmişdir?

– Bu gün mənancaq hərbi xidmətdəyəm, mayor Heyvord, – deyə qocaman əsgər cavab verdi. – Burada olanların hamısı özünü mənim övladım hesab etməyə haqlıdır.

Bu cavab Dunkan üçün kifayət idi. O, son dərəcə zəruri olan vaxtın bir dəqiqəsini belə itirmədən Munronun mənzilinə, Koranı və Alisanı axtarmağa getdi. Dunkan onlara polkovnikin alçaq evinin astanasında rast gəldi. Onlar getməyə hazır idilər; qadınlar onların başına yiğisib ağlaşırıldılar. Koranın bənizi qaçmışdı, daxilində keçirdiyi həyəcan üzündə əks etmişdi, lakin o, mətinliyini və mərdliyini əsla itirmirdi; Alisanın isə gözləri qızarmışdı, bu da qızın çox və ürəkdən ağladığını sübut edirdi. Hər iki gənc xanım Dunkanı görərkən sevindiklərini gizlədə bilmədilər; Kora qaydadan kənara çıxaraq, bu dəfə birinci dilləndi. O:

— Fort məhv oldu, — deyə qəmgin-qəmgin gülümsəyib söhbətə başladı. — Amma şərəfimizin ləkələnmədiyinə ümidiimi itirməmişəm.

— Şərəfimiz həmişəkindən daha parlaq nurlanır. Lakin, əziz miss Munro, indi gərək siz başqa şeyləri unudub yalnız özünü düşünəsiniz, yalnız özünüzün qayğısına qalasınız. Hərbi adətlər tələb edir ki, sizin atanız və mən hələ bir müddət əsgərlərin yanında qalaq. Biz qalanı boşaldıb yola çıxan zaman çaxnaşma, qarışılıq və gözlənilməyən başqa təsadüflər ola bilər; indi deyin, belə vaxtda sizi sədaqətlə öz qanadı altına ala bilən adamı haradan tapa bilərik?

— Bizə heç kəs lazım deyildir, — deyə Kora cavab verdi.
— Bizim atamız kimi bir kişinin qızlarını belə dəqiqələrdə təhqir etməyə və ya incitməyə kim cürət edə bilər!

Gənc zabit tələsə-tələsə ətrafinə göz gəzdirərək:

— Mənə qalsa, sizi tək qoymağə razı olmazdım, — deyə sözünə davam etdi; — desəydilər ki, sizi tək buraxsam ən yaxşı kral fortunun komandanı təyin ediləcəyəm, yenə də razı olmazdım. Yادınıza salın, Kora, bizim Alisa sizin kimi ürəkli və döyümlü deyildir, allah bilir hələ onun başına nələr gələ bilər!

Kora bayaqkindən daha qəmgin gülümsəyərək:

— Bəlkə də siz haqlısınız, — dedi. — Eşidirsinizmi? Dosta çox möhtac olduğumuz bir dəqiqədə onu bizə təsadüf özü göndərir.

Dunkan qulaq verdi və Koranın nə demək istədiyini dərhal başa düşdü.

Mayor müqəddəs himnin ahəstə, təntənəli melodiyasını eşitdi. Heyvord, əvvəlki sakinləri tərəfindən tərk edilmiş olan qonşu evə girdi və orada öz möminlik duyğularını izhar etməkdə olan Davidi gördü.

Dunkan əlini Hamutun çiyninə qoydu, sonra öz xahişini qısa-
ca şərh etdi. David, peyğəmbərin bu sadəqəlb adaşı isə belə ca-
vab verdi:

– Elədir ki, var, o gənc xanımların cəzbedici, ahəngdar xüsusiyyətləri çıxdır. Dütçar olduğumuz təhlükələr bizi bir-birimizə qovuşdurmuşdur; indi, dinclik dəqiqələrində də bir-birimizin dayağı olmalıdır. Səhər mədhlərimi və təriflərimi yalnız minacatla qurtarmaq lazımdır, mən gedirəm onların yanına. Dostum, mənə qoşulub oxumaq istəyirsənmi? Mahnının şeir vəzni çox sadə, melodiyası isə hamiya məlumdur.

Hamut balaca kitabçasını özündən bir qədər uzaqda tutdu və kamertonla ton verərək, heç bir maneə ilə hesablaşmayan bir qətiyyətlə himn oxumağa başladı. Heyvord müqəddəs himnin oxunub qurtarmasını gözləməyə məcbur oldu. Dunkan, Davidin eynəyini çıxartdığını və kitabçanı yenə cibinə qoyduğunu gördükdə dedi:

– Sizə bir vəzifə olaraq tapşırılır: gərək çalışasınız ki, heç kəs gənc xanımlara yaxınlaşıb, onları təhqir etməyə və ya onların mərd atalarının başına gələn müsibətə rişxənd etməyə cürət eləməyə. Onların nökərləri də bu vəzifənin yerinə yetirilməsində sizə kömək edərlər.

– Elədir ki, var!

– Ola bilər ki, hindular və ya düşmən qoşunu içərisindəki başqa fırıldaqçılar yanınızda yol tapıb sizə sataşsınlar; onda təslim olmaq şərtlərini onlara xatırladin və hədələyib, deyin ki, onların nalayıq hərəkətləri haqqında dərhal Monkalma məlumat veriləcəkdir. Əminəm ki, belə adamları cilovlamaq üçün sizin bircə söz deməyiniz kifayət edəcəkdir.

– Bu da kar eləməsə, mən belə azğınları bax bununla yola gətirə bilərəm, – deyə David qürurla cavab verib kitabını gös-

tərdi. – Məşhur ayə söylənsə, daha doğrusu lazımı avazla bərk-dən oxunsa, ən quduz adamı sakit edə bilər. O kəlam bax budur: “Bütperəstlər nə üçün belə quduzluq edirlər?”

Heyvord:

– Bəsdir, – dedi, – biz bir-birimizi başa düşürük, indi hər birimiz gərək öz vəzifəsini yerinə yetirməklə məşğul olsun.

Hamut Heyvordun fikrinə çox şadlıqla şərīk oldu; onlar gənc xanımların yanına getdilər. Kora özünün yeni və çox məzəli himayəçisini sevinclə olmasa da, hər halda mehribanlıqla qarşıladı. Alisa, Heyvordun qayğıkeşliyinə görə ona təşəkkür edərkən, hətta bu qızın da solğun üzü həmişəki kimi güldü. Dunkan dedi ki, qabaq dəstə ilə bir neçə mil yol getdikdən sonra gənc xanımlara qoşulmaq fikrindədir, nəhayət, o, Alisa və Kora ilə vidalaşdı.

Bu vaxt yola düşmək siqnalı verildi və ingilis qoşununun qabaq dəstəsi yerindən tərpəndi. Şeypur səsi bacıları diksindirdi; onlar ətrafa göz gəzdirdikdə, qala darvazasının ağızını kəsdirən ağ mundırli fransız əsgərlərini gördülər. Bu anda bacıların başlarının üstündən elə bil iri bulud keçdi; onlar yuxarı baxdıqda gördülər ki, enli fransız bayrağının altında dayanmışlar.

– Gedək, – deyə Kora təklif etdi. – Burada qalmaq ingilis əsgərinin qızlarına yaraşmaz.

Alisa bacısının qoluna girdi. Onlar sıx insan dəstələrini yara-yara qala meydanını tərk etdilər.

Gənc xanımlar darvazadan çıxarkən, fransız zabitləri onlara baş əyib təzim edirdilər, lakin hər hansı bir qulluq göstərməyi təklif etməkdən çəkinirdilər, çünkü başa düşürdülər ki, onların köməyini Munronun qızları özləri üçün alçaqlıq hesab edə bilərlər. Bütün ekipajlara,yük heyvanlarına xəstələr və yaralılar mindirilmişdi, buna görə də Kora özündən daha zəif olanın yeri-ni əlindən almaqdansa, piyada gedib yolun bütün çətinliklərinə dözməyi üstün bildi. Doğrudan da lazımı nəqliyyat vasitələri çatışmadığına görə, şikəst və xəstə əsgərlərin bir çoxu dəstənin ardınca zəif qızlarını çəkə-çəkə getməyə məcbur idi. Yaralılar inildəyirdilər; onların yanınca gedən yoldaşları səslərini çıxar-

mır və kədərli idilər; qadınlar və uşaqlar başlarına nələr gələcəyini fikirləşdikcə qorxudan tir-tir əsirdilər. Bu cəsarətsiz adamlar fortun darvazasından çıxarkən qəmgin bir mənzərənin şahidi oldular: darvazanın yaxınlığında, sağ tərəfdə fransız ordusu dayanmışdı, çünki Monkalmın əsgərləri istehkamı işğal edən kimi, general bütün qoşun dəstələrini forta çəkib götirmişdi. Ümumi qaydaya görə fransızlar məğlub olanlara əsgəri hörmət göstərək, onların hərkətinə səssiz-səmirsiz, lakin diqqətlə göz yetirildilər; qaliblərin heç biri nə öz müvəffəqiyətılı öyünüb düşmənə istehza ilə gülür, nə də ona təhqir edici bir söz deyirdi.

İngilislərin təqribən üç min nəfərlik qoşun dəstələri yaylaqla yavaş-yavaş müdafiə məntəqəsinə doğru üz tutub gedirdilər. Qudzona gedən yol müdafiə məntəqəsi olan yerdə meşəyə dönürdü. Qalın meşənin kənarında hindular göründülər. Bu qırmızı dərili adamlar gözlərini öz düşmənlərindən çəkmirdilər; onların bəziləri quzğun kimi ingilislərin dalına düşmüşdülər, görünür coxsayılı fransız qoşununun burada olmasından çəkinidləri üçün ingilislərə basqın etməyə cəsarət etmirdilər. Bununla belə, quronların bəziləri məğlub edilənlərə qarışmış və yol gedən bu adamlara qaşqabaqlı, kinli-kinli baxırdılar, lakin öz düşmənciliyini açıq bürüzə verməyə cürət etmirdilər.

Heyvordun başçılıq etdiyi qabaq dəstə dərəyə enib tədriclə gözdən itdi. Birdən Kora söyüsmə səsləri eşitdi və acıqlı səslər gələn tərəfə dönüb baxdı. Dəstədəki adamların biri sıradan çıxmışdı və itaətsizlik göstərməsinin cəzasını çəkirdi, yəni ələ keçirdiyi ev şeylərini kim isə əlindən almışdı.

Bu adam çox uca boylu və olduqca acgöz tamahkar idi, buna görə də çırçıpdırdığı şeyləri özxoşuna vermək istəmirdi. Kənar adamlar da işə qarışdılar; onların bəziləri əsgərin tərəfini, o birləri isə sataşan adamin tərəfini saxlayırdılar. Səslər getdikcə bərkdən və acıqlı eşidilirdi. Bu vaxt yüz nəfərə qədər vəhşi gəldi; onlar hələ bir dəqiqə bundan əvvəl on iki nəfərə qədər quron olan yerə, elə bil göydən düşdülər. Az sonra Kora gördü ki, M aqua öz həmvətənlərinin arasına soxuldu, onlara müraciət edib,

qan tökməyə çağırın odlu sözlərlə danışmağa başladı. Qadınlar və uşaqlar ayaq saxladılar və hürkündülmüş bir dəstə quş kimi bir-birinə dəydilər.

Maqua əllərini dodaqlarına yapışdırıldı; dərhal çox pis və qorxunc bağırtı eşidildi. Meşənin hər yerinə səpələnmiş olan hindular yaxşı bələd olduqları bu bağırtını eşidərkən diksindilər. O dəqiqə düzənliyin hər tərəfindən vəhşi bağırtı səsləri gəldi; meşədən də bu cür bağırtı ucaldı. Bu elə bir səs idi ki, onu insan həmişə çıxara bilməzdi.

Bu bağırtı dəhsətli bir faciə üçün siqnal oldu: meşədən iki min nəfərdən çox vəhşi çıxdı, onlar dərhal bu uğursuz düzənliyə səpələndilər. Dəhsətli qanlı qırğın başlandı. Hər tərəfdə, insanların bağlığını yaran, ən qorxunc ölüm hökmranı idi. Müqavimət göstərilməsi qatilləri daha da qızışdırıldı; vəhşilər hətta meyitlərə də zərbələr endirməkdən əl çəkmirdilər. Qan sel kimi axırdı. Quronlar bu qanı görərkən daha da özlərindən çıxıb quduzlaşdırlar.

İntizamlı dəstələr cəld six sıralara düzüldülər və hərbi cəbhənin zəhmlili görünüşü ilə vəhşilərin basqınıni dayandırmaya çalışdılar. Əsgərlər buna müəyyən dərəcədə müvəffəq oldular; lakin təəssüf ki, əsgərlərin bir çoxu son dərəcə qəzəblənən vəhşiləri susdura biləcəyinə ümid edərək, tüfənglərini havada tovlaya-tovlaya onların üstünə cumurdu, vəhşilər isə bu əsgərlərin tüfənglərini əllərindən alırdılar.

Bu cür hadisələr baş verən zaman həmişə belə olur: qırğın başlanandan bəri nə qədər vaxt keçdiyini heç kəs bilmirdi. Bu dəhsətli faciə bəlkə də on dəqiqə idi ki, davam edirdi, lakin bu dəqiqələrin hər biri adama yüz il kimi gəlirdi. Kora və Alisa dəhsətli mənzərə qarşısında donub qalmışdılar; qorxu onları heydən salmışdı; onlar elə bil durduqları yerə mixlanmışdılar. Bir qrup qadın geriyə çəkilə-çəkilə Alisa ilə Koranın başına toplaşdı, bunun nəticəsində qızların yolu hər tərəfdən kəsildi; sonra qadınların dəstəsi seyrəlməyə başladı: qadınların çoxu ölümdən qorxub pərən-pərən düşdü. Onlar başlarını götürüb hara gəldi qaçıր və beləliklə də, quronların baltaları altına düşür-

dülər. Hər tərəfdən bağlıtı, inilti, yalvarma və qarğış səsləri eşidildirdi. Bu anda Alisa atasının ucaboylu fiqurasını gördü. Munro düzənliliklə gedirdi; elə bil o, özünü fransızların düşərgəsinə çatdırmağa çalışırdı. Təhlükə ilə hesablaşmayaraq Munro sözünün üstündə durmayan Monkalmin yanına tələsirdi ki, qadınları qorumaq üçün onun vəd etdiyi, lakin indiyədək gəlib çıxmayan mühafizə dəstəsinin göndərilməsini tələb etsin. Günəş şüaları altında parıldayan saysız-hesabsız baltalar və lələklərlə bəzədilmiş mizraqlar Munronun canını almağa hazır idi, lakin quduzlaşış özlərindən çıxan vəhşilər qocaman əsgərin xatircəm və sakit üzünü görərkən əl saxlamağa məcbur olurdular. Munro dəhşətli zərbələri hələ də bacarıqlı əliylə özündən kənar edirdi; bəzən də quronların özləri onu öldürməklə hədələyirdilər, lakin bu hədəni yerinə yetirməyə onların, sanki mərdliyi çatışmırıldı; belə saniyələrdə quronlar mizraqlarını və tomahavklarını aşağı salırdılar.

Munro qızlarının yanından keçib getdi, yəqin onları görməmişdi; bu vaxt Alisa:

– Ata, ata! Biz buradayıq, buradayıq! – deyə atasını səslədi.
– Yanimiza gəl, ata, yoxsa biz də həlak olarıq!

Alisa bu sözləri elə yanıqlı səslə təkrar etdi ki, lap daş ürəkli adamın da ona rəhmi gələrdi; lakin cavab eşidilmədi. Bir azdan sonra Alisanın səsi, sanki atasının qulağına dəydi; nəhayət qoca dayanıb qulaq verməyə başladı; lakin həmin dəqiqə Alisa özündən gedib yerə yixildi, Kora isə onun yanında diz çöküb, dərin məhəbbət hissili başını onun cansız bədəninin üzərinə əydi. Munro ümidsizlik əlaməti olaraq başını buladı, lakin komandirin yüksək vəzifəsini xatırlayıb bu yerdən yan keçdi.

Hamut:

– Ledi, – deyə çağırıldı; belə dəqiqələrdə aciz və faydasız olan bu adam himayə üçün etibar edilən gənc xanımların yanından getmək fikrində deyildi. – Ledi, bu, şeytanların bayramıdır, belə yerdə qalmaq xristianlara yaraşmaz. Qaçaq, gedək!

– Gedin, – deyə Kora gözlərini bacısından çəkməyərək cavab verdi, – özünüzü xilas edin, siz mənə kömək edə bilməzsınız.

Gənc xanım bu sözləri deyərkən əlini mənalı bir hərəkətlə qaldırıb saldı; David Hamut bunu gördükdə Koranın sözünün qəti olduğunu yəqin etdi. O, dəhşətli əməllərini davam etdirən, quronların qaralan vücudlarına bir az baxdı; onun uca boy-buxunu daha da dikləndi. O, dərindən köksünü ötürdü, keçirdiyi həyəcan üzündə əks etdi; bu isə onun bütün varlığına hakim kəsilən hissləri aydın bürüzə verirdi. O:

– Tövratda deyilir ki, David gücsüz bir uşaq olarkən arfa səsilə və oxuduğu mahnının sözlərilə çar Saulu susdurmuşdur, – dedi. – Mən də bu dəhşətli dəqiqələrdə musiqinin gücünü sinamağa çalışaram.

Bu sözlərdən sonra Hamut səsini ucaldıb var gücü ilə oxudu. Müqəddəs himn hətta qanlı meydani bürüyən qışqırtı və bağırı səsləri içərisində eşidildi. Vəhşilərin bir çoxu müğənniyə və gənc xanımlara tərəf yüyürüb gəlir və bu kimsəsiz-köməksiz bədbəxtlərin var-yoxunu əllərindən almaq, skalplarını da soyub aparmaq istəyirdilər, lakin vəhşilər çox həvəslə oxuyan müğənninin hərəkətsiz qəribə vücudunu görərkən bir anlığa ayaq saxlayır və ondan yan keçib gedirdilər. Vəhşilər ovsunlanan adamlar kimi əvvəlcə heyrətə dalır, sonra isə tədriclə valeh olmağa başlayırdılar. Bu vaxt onlar özlərindən xeyli gücsüz olan bu məxluqlara tərəf gəlir, ağ döyüşünün öz ölümqabağı nəgməsini mətinliklə oxumasını tərifləyirdilər. David bu müvəffəqiyyətə aldanıb ruhlanaraq səsini daha da ucaldırdı; o güman edirdi ki, oxuduğu müqəddəs himn vəhşilərə kar eləyir; buna görə də himnin təsirini qüvvətləndirmək üçün mümkün qədər daha bərkdən oxumağa çalışırdı. Lakin bu səy əks nəticə verdi. Hamutun mahnısının səsi onların yanından yüyürüb keçən bir hindunun diqqətini cəlb etdi. Bu Maqua idi. Bic Tülükü keçmiş əsirlərini yenidən ələ keçirə biləcəyini başa düşdükdə, sevindiyindən vəhşicəsinə bağırı-bağıra onların yanına yüyürdü.

O, qana batmış əliylə Koranın paltarından yapışaraq:

– Gedək, – dedi. – Quronun viqvamının qapısı hələ də sənin üzünə açıqdır. Məgər quronun mənzili bu yerdən yaxşı deyildir?

– Rədd ol! – deyə Kora qışqırdı və vəhşinin qəzəbli üzünü görməmək üçün əliylə gözlərini örtdü.

Hindu gülə-gülə qanlı əlini qaldırıb dedi:

– Bu əlimin bulaşlığı qan qırmızıdır, amma ağ adamların bədəninin qanıdır.

– Qaniçən zalım! Bu qırğını sən düzəltmisən!

– Maqua böyük başçıdır, – deyə vəhşi lovğalana-lovğalana cavab verdi. – Qara saçlı əsir qız onunla gedəcəkmi?

– Heç vaxt!

Maqua bir az tərəddüd etdi, sonra bu hiyləgər hindu özündən getmiş olan yüngül Alisanı yerdən qaldırıb ciyninə alaraq meşəyə yollandı.

Kora onun dalınca qaçaraq:

– Dayan! – deyə gücü geldikcə qışqırdı. – Onunla işin olmasın, cəllad! Fikrin nədir?

Lakin Maqua onun səsini, sanki eşitmirdi.

Hamut, ona əhəmiyyət verməyən Koranı səsləyərək:

– Getməyin, getməyin, ledi! – deyirdi. – Bütpərəstlər mahnının müqəddəsliyini hiss etmişlər. Onların törətdikləri bu çaxnaşma və qanlı faciə tezliklə qurtaracaqdır.

Lakin, vəfali David, Koranın ayaq saxlamaq istəmədiyini gördükdə, onun dalınca yüyürdü və ariq əliylə takt vura-vura yenə müqəddəs mahnını oxumağa başladı. Beləliklə, onlar yollarında gah qaçanlara, gah yaralılara, gah da ölülərə rast gələ-gələ dərədən keçdilər. Qəzəbli quron özünü və ciyində apardığı qəniməti çox yaxşı müdafiə edə bilərdi. Kora isə vəhşilərin zərbələri altında həlak olardı, lakin onun dalınca gələn və dəliyə oxşayan məzəli kişi buna mane olurdu; Hamutun bu sərsəmliyi hindularda qorxu və pərəstiş hissi oyadırdı, buna görə də Hamuta dəyib-toxunan olmurdu.

Maqua təhlükələrdən uzaqlaşış təqiblərdən özünü xilas edə bildi. Nəhayət o, dayaz və dar dərəyə enib onun içilə meşəyə girdi; meşədə yolcuların keçən günlər qoyub getdikləri narrə-qanzetləri çox tez tapdı. Bu atlara, Maquanın özü kimi, başqa bir

yırtıcı hindu keşik çekirdi. Tülükü Alisanı atlardan birinin yəhərinə yixib Koraya əmr etdi ki, o biri ata minsin.

Gənc xanım onu oğurlayan vəhşinin üzünə baxdıqca canına dəhşətli qorxu düşürdü, lakin fəlakətli, qanlı faciə yerindən tezliklə uzaqlaşacağını dərk ederkən, bir az təsəlli tapirdi. Kora ata sıçradı və əllərini bacısına uzatdı; Koranın bu hərəkətində o qədər səmimi məhəbbət və ürək yanğısı hiss edilirdi ki, hətta zalim quronun özü də Koranın istəyini rədd edə bilmədi. O, Alisanı düşürüb Koranın atına mindirdi, atın cilovundan yapışib meşənin lap qalın yerlərinə doğru getməyə başladı. David güman etdi ki, onu, yəqin ən gərəksiz bir şey hesab etdiklərinə görə öldürmədilər və ondan əl çəkdilər; o, hinduların qoyub-getdikləri yəhərsiz atın belindən uzun qızını aşırıb, əsir qızların dalınca çapdı.

XVIII fəsil

Fortun alındığı vaxtdan keçən üçüncü gün başa gəlməkdə idi. Qorikan sahillərində səssizlik və ölüm hökm süründü. Əllərini qana batırmış qaliblər getmişdilər. Hələ bu hadisələrin baş verdiyi günədək qalibiyyətli ordunun fərəhli həyatının qaynar bulaq kimi coşduğu düşərgənin yerində indi yiyeşiz qalan lal daxmalar görünürdü. Qala tüstülenən xarabazarlığa çevrilmişdi. Qaralıb kömürə dönmüş tirlər partlamış mərmilərin qəlpələri və dağıdılmış daş binaların tör-töküntüsü bir-birinə qarışmışdı.

Havanın özü də çox dəyişilmişdi. Günəş bütün istiliyi özü ilə apararaq qalın dumana bürünüb gizlənmişdi, şiddətli avqust istisindən qaralmış yüzlərlə insan meyiti noyabr küləyinə oxşayan, çox soyuq küləyin təsirindən soyuyurdu. Bundan əvvəl təpələrin üstündən aşıb burula-burula şimala doğru gedən şəffaf duman indi şiddətli küləyin qabağına düşüb qayıdır və öz görünüşü ilə adamı kədərləndirirdi. Qorikanın şəffaf səthi də görünmürdü. Yaşılı çalan açıqlı dalğalar sahilə çarpır, şimal küləyi gölün üzərində uğuldayırdı.

Tək-tük cılız otlar küləyin gücünə tab gətirməyib yırgalanırdı. İndi aydın görünən dağlar öz çılpaqlığı ilə ətrafdakı mənzərədən

seçilirdi. Gözünü çox səylə yuxarı zilləyib nəhayətsiz səmanı görmək istəyən adam buna müvəffəq olmazdı, çünkü göyün üzünü qalın duman boz pərdə kimi örtmüştü.

Külək bir qərarda əsmirdi: gah nə isə piçildayıb demək istəyirmiş kimi yerə sərələnir, gah da qalxıb öz qəmgin nəğməsinin viyılıtı ilə oxuya-oxuya meşəyə cumur, yolunda qırıldığı yarpaqları və budaqları havaya sovururdu. Bir neçə qarğıa güclü yağışla və şiddətli tufan küləyilə mübarizə aparırdı. Qarğalar başlarının üstündəki ucsuz-bucaqsız, yaşlı ümman kimi uzanan meşədən çıxarkən, şadlıqla yerə qonur və rast gəldikləri cəmdəkləri dim-dikləyib yeýirdilər.

Hər tərəf heyrətə dalmışdı və qəbiristan xarabalığını xatırladan bir səssizlik içində idi. Elə bil, buraya kim gəlmışdisə, qəflətən ölümün rəhmsiz pəncəsinə keçmişdi. Lakin, buraların yolunu kəsən dəhşətli manəelər indi sanki aradan qaldırılmışdı və qanlı cinayətlərin baisləri bu yerləri tərk etdikləri vaxtdan bəri, insan birinci dəfə buraya yaxınlaşmağa cürət etmişdi.

Günəşin batmasından bir saat əvvəl, Qudzona tərəf gedən cığırın meşəyə döndüyü yerdə olan ağacların arasındaki balaca çəmənlikdən beş adam çıxdı və xarabalığa tərəf yönəldi. Adamlar əvvəlcə yavaş-yavaş və ehtiyatla yeriyirdilər. Onların qabağınca gələn adam çox qırvraq yeriyirdi; onun ehtiyatlılığı və çevikliyi yerlilərdən olduğunu sübut edirdi. O, hər bir balaca təpəyə qalxaraq hər bir torpaq komasını, hər bir iri kəsəyi çox diqqətlə nəzərdən keçirir, sonra isə yollarını davam etdirmək üçün əliylə yoldaşlarına səmt göstərirdi. Onun yol yoldaşları da məşə mühabibəsi şəraitində zəruri olan ehtiyatkarlığı bir an belə unutmurular. Onların yenə hindulardan olan, başqa bir yoldaşı bir az kənara çekilib, məşənin dövrəsinə diqqətlə göz gəzdirdi. Onun gözləri təhlükənin ən kiçicik bir əlamətini belə görməyə çoxdan alışmışdı. Dəstədəkilərin qalan üç nəfəri isə ağ adamlardan idi.

Gölün sahilinə doğru getdikcə hər addımda təsadüf edilən dəhşətli faciənin mənzərəsi dəstədəki adamlara, onların öz xəsiyyətlərindən asılı olaraq, müxtəlif dərəcədə təsir göstərirdi.

Qabaqda gedən gənc, eybəcər hala salınmış meyitlərə gözaltı, qəmgin-qəmgin nəzər salırdı. O, bütün varlığını bürüyən qüvvətli hissəleri sözə ifadə etməkdən çəkinirdi, lakin öz hissəlerini tamamilə cilovlamaq üçün hələ kifayət qədər təcrübəli deyildi. Onun qırmızı dərili böyük yoldaşı isə belə zəifliyin nə olduğunu bilmirdi. O, yalnız illər boyu yaranıb təkmilləşən bir soyuqqanlılıqla meyitlərin yanından keçdi.

Dəstədəki ağ adamlar qəmgin idilər, lakin onlar bu kədərə müxtəlif dərəcədə qatlaşırıllar. Saçı ağarmış, üzü qırışmış adamın döyüşkən davranışından və yerişindən məlum olurdu ki, məşə sakıləri kimi geyinmiş olmasına baxmayaraq, bütün müharibə dəhşətlərinə çıxdan alışmışdır; bununla belə, həmin adam xüsusilə dözülməz qəddarlığın nəticələrini görərkən, qəlbində coşan hissəleri dərin inilti ilə bürüzə verməkdən çəkinmirdi. Onunla yan-bayan gedən gənc tez-tez diksinir və öz daxilində coşan hissəleri bürüzə verməmək üçün özünü saxlamağa çalışırırdı, çünkü yəqin yoldaşının halına acıydı. Yalnız hamidan dalda gələn şəxs başından keçən bütün fikirləri ucadan ifadə edir və dediyi sözlərin eşidilməsindən, bunun verə biləcəyi nəticədən əsla qorxmurdu.

Oxucu bu yolcuların, əlbəttə kim olduğunu duyur: onlar mögi-kanlardan və onların ağ dostu – kəşfiyyatçıdan, habelə Munro ilə Heyvorddan ibarət idilər.

Unkas qabaqda gedirdi; o, düzənliyin ortasına çatdıqda qışkırdı; yoldaşları onun səsini eşidib qaça-qaça oraya gəldilər. Gənc hindu bir-birinin üstünə atılmış bir dəstə qadın meyitinin yanında dayanmışdı. Çürüməkdə olan meyitlərin üfunətinə və ağır təsir bağışlamasına baxmayaraq Munro və Heyvord heç bir qüvvə ilə qarşısı alına bilməyək coşmuş məhəbbət hissinin təsiri altında özlərini cəld meyitlərin arasına verdilər, çünkü onlar axtardıqları adamları bu meyitlərin arasında tapmaq ümidində idilər. Kəşfiyyatçı yaxınlaşan zaman, onlar meyitlərin arasında səssiz-səmirsiz dayanıb fikrə getmişdilər. Cəsur məşə sakini bu qəmli mənzərəyə nəzər saldı; onun üzündə qəzəb əks etmişdi. O:

– Mən bir çox döyüş meydanlarında olmuşam, – dedi, – mən saatlarla qan izi ilə getmeli olmuşam, lakin qaniçən şeytanın buradakı qədər qəddarlıq törətdiyini heç yerdə görməmişəm... Sən nə deyə bilərsən, Çinqaçkuk, – deyə kəşfiyyatçı delavar dilində soruşdu. – Olmaya sən zənn edirsən ki, təpələr qarla örtülən günlərdə quronlar özlerinin bu hərəkətilə öz qadınları qarşısında öyünəcəklər?

Mogikanların başçısının qarayınız üzündə qəzəb əlaməti göründü; o xəncərini qızından çıxartdı, sonra yavaş-yavaş bu dehşətli mənzərədən üzünü çevirdi; indi onun üzündə elə bir sakitlik və xatircəmlik sezilirdi ki, sanki bu adam ömründə heç hırslaşmeyin nə olduğunu bilmirmiş!

Gənc mogikan ayaqlarının ucunda qalxıb boylanaraq diqqətlə irəliyə baxıb:

– Xuq! – dedi.

Onun səsi və tərpənməsi qarğaları hürküdü; onlar başqa bir yerdə yem tapmaq üçün uçub getdilər.

Kəşfiyyatçı, sıçramaq üçün özünü cəmləşdirən bəbir kimi çömbələrək:

– Nə olub, bala, – deyə Unkasdan soruşdu.

Unkas isə cavab verməyib cəld yüyürdü və bir neçə dəqiqədən sonra cəngəlliyyin içindən cəld çıxdı, Koranın şlyapasından cırılıb düşmüş yaşıl yaşmaq parçasını müvəffəqiyyət əlaməti olaraq əlində yellətməyə başladı. Onun hərəkətləri, havada yel-lənən vual və gənc mogikanın yenidən qışkırması o biri yoldaşlarının dərhal onun başına toplaşmasına səbəb oldu.

Munro ümidsizliyini eks etdirən bir səslə, cəld:

– Mənim balam! – dedi. – Balamı özümə verin!

Gənc mogikanın qısa, təsirli cavabı eşidildi:

– Unkas tapmağa çalışar...

Gənc vəhşinin bu səmimi, lakin dərin mənalı sözləri, balaları əlindən çıxan ataya əsla təsir etmədi. O, vualı alıb əlində əziş-dirdi və qorxa-qorxa kollara göz gəzdirməyə başladı, sanki həm kolların aşkarla çıxara biləcəyi sirlərdən qorxurdu, həm də ümidi kollara bağlamışdı.

Heyvord:

– Buralarda meyit yoxdur, – dedi. – Görünür, tufan, bu yerləri qarsalamamışdır.

– Bu, başınızın üstündəki göy kimi, aydın bir məsələdir, – deyə qərardan getməyən kəşfiyyatçı cavab verdi. – Amma istər Koranın özü, istərsə də onun var yoxunu əlindən alanlar bu cəngəllikdən keçmişdir, çünkü hamını valeh edən üzün örtüyü yadımdadır. Sən haqlısan, Unkas; qara saçlı qız burada olmuşdur, sonra da hürküdülmüş maral kimi meşəyə qaçmışdır, qaçmağı bacaranların heç biri burada ləngiyib qalmazdı, çünkü bilirdi ki, burada çox yubansa onu haqlayıb öldürərlər. Gəlin qızın buraxdığı izləri axtaraq. Bəzən mənə elə gəlir ki, hindunun gözləri havada torpaq arısının izlərini belə tapa bilər.

Koranın izlərini axtarmaq təklif edildikdə, gənc mogikan yerindən götürülüb ox kimi getdi; kəşfiyyatçı hələ sözünü qurtarmamışdı ki, birdən meşənin kənarından qələbə bağırtısı eşidildi. Gənc mogikanın yoldaşları özlərini təlaşla meşənin kənarına çatdırıldılar və yaşmağın başqa bir parçasının fistiq ağacının aşağı budağına ilışib qaldığını gördülər.

Kəşfiyyatçı səbirsiz Heyvorda toxtaqlıq vermək üçün əldəkəi uzun tüsəngilə onun yolunu kəsərək:

– Yavaş, yavaş, – dedi. – İndi nə etmək lazımlı olduğunu bilirik. Ancaq izləri tapdalamayın. Vaxtsız atılan bircə addım saatlarla təlaşa səbəb ola bilər. Amma biz onların izini tapmışıq, bunu heç cür inkar etmək olmaz.

– Allah sizi xoşbəxt eləsin, ay hörmətli adam, allah sizi xoşbəxt eləsin! – deyə Munro qışkırdı.

– Hərgah onlar başlı-başına buraxılmışlarsa, ola bilər ki, belə bir dolama yolla getmişlər və bizdən indi on iki mil uzaqdadırlar. Hərgah onları quronlar, ya da başqa fransız hinduları tutmuşlarsa, çox güman ki, indi Kanada sərhədinin yaxınlığındadırlar. Bəs belə halda nə etmək olar? – deyə qətiyyətli kəşfiyyatçı fikrini yekunlaşdırmaq istədi və yoldaşlarının təlaş etdiklərini, onların üzündəki ümidsizlik ifadəsini görüb əlavə etdi. – Mogikanlarla

mən izin bir başındayıq, deməli izin o biri başını, yüz millərlə uzaqda olsa da, tapacağıq! Yavaş, ehtiyatlı ol, Unkas. Kənd əhli kimi sənin də heç səbrin yoxdur, yaddan çıxarırsan ki, yüngül addım dayaz iz buraxar.

Meşəyə yapışqlı olan alçaq kolluğun içindən keçmək istəyən bir adamın açdığı yolu bayaqdan çox diqqətlə nəzərdən keçirən Çinqaçkuk birdən:

— Xuq! — dedi. İndi o, qəddini düzəltmişdi və iyrənc bir ilanı görmüş adam kimi üz-gözünü turşudub, aşagını göstərirdi.

Heyvord vəhşinin göstərdiyi yeri əyilib diqqətlə gözdən keçirərək:

— Burada insan ləpirləri aydın görünür! — dedi. — Kim isə bu gölməçənin kənarı ilə gedirmiş; bunun insan izi olması şəksizdir. Qızlar əsir tutulmuşlar.

— Səhrada acıdan ölməkdənsə əsir düşmək yaxşıdır, — deyə kəşfiyyatçı cavab verdi. — Ləpir getdikcə daha aydın görünəcək. Mən əlli çaxmaqdaşı müqabilində, bir o qədər qunduz dərisindən mərc gələ bilərəm ki, mogikanlarla birlikdə biz birbaş quron-ların viqvamlarına gedib çıxacağıq! Əyil bax, Unkas! Bu mokasının görə bir şey öyrənə bilərikmi? Heç bir şübhə ola bilməz ki, bunlar çəkmə izi deyil, mokasin izidir.

Gənc mogikan əyildi və buraya səpələnmiş yarpaqları kənarata ataraq izi çox diqqətlə nəzərdən keçirməyə başladı; zəmanəmizdə yalnız bankir şübhəli pul çekini bu qədər diqqətlə gözdən keçirərdi. Nəhayət, Unkas çömbəldiyi yerdən qalxdı; başa düşmək olardı ki, gənc mogikan apardığı müayinənin nəticəsindən razi qalmışdır.

— Hə, de görək nə tapdın, oğlan, — deyə kəşfiyyatçı ondan soruşdu. — Bu ləpirə əsasən bir şey bilmək olarmı?

— Bu Bic Tülkünün izidir.

— Məsələ məlumdur! Yenə bu quldur, yenə bu şeytan bildiyini edir! Nə qədər ki, mənim bax bu maralvuranım Tülkünün aşını bişirməmişdir, o, hələ çox cinayətlər törədəcəkdir.

Heyvord:

— Mokasinlərin hamısı bir-birinə oxşayır, yəqin ki, burada nə isə bir dolaşıqlıq var, — dedi. Bu sözlər Heyvordun inamsızlığını deyil, ümidi hələ itirmədiyini daha aydın əks etdirirdi. Kəşfiyyatçı ona cavab verdi:

— Siz deyə bilərsiniz ki, bütün ayaqlar da bir-birinə oxşayır, halbuki hamımız çox yaxşı bilirik ki, ayaqların bəziləri iri, bəziləri isə xırda olur; bəziləri pəncədən enli, bəziləri isə ensiz olur; bəzilərinin üstü dik, bəzilərininki alçaq olur; bəzilərinin dabanları içəriyə doğru basıq olur, bəzilərininki isə dala çox çıxır. İki kitab bir-birinə nə qədər oxşayırsa, mokasinlər də bir-birinə bir o qədər oxşayır. Qoy mən də baxım, Unkas. Mokasinlər və kitablar haqqında bir deyil, iki rəy söylənsə, onların halına təfavüt etməz.

Kəşfiyyatçı dərhal işə başladı. O, həmin dəqiqə:

— Sən haqlısan, mənim balam, — deyə Unkasa müraciət etdi.

— İçməyən hinduya nisbetən içən hindu yeriyəndə bədəninin ağırlığını daha çox dabanlarına salmağa çalışır; içməyə alışmış adam, istər ağ olsun, istərsə də qırmızı dərili, yeriyəndə həmişə ayaqlarını bir-birindən aralı qoyur. Bu izlərin də eni və boyu məhz belədir! Sən də bax, saqamor, belə izləri çox ölçmüşən!

Cinqaçkuk kəşfiyyatçının arzusunu yerinə yetirməyə razı oldu; o, izləri tez gözdən keçirib ayağa qalxdı və təmkinlə yalnız bircə söz dedi:

— Maqua.

— Deməli məsələ aydındır: buradan qarasaç qız və Maqua keçmişdir.

— Bəs Alisa onların yanında olmamışdır? — deyə Heyvord soruşdu.

— Alisanın buralara ayaq basmış olmasının heç bir əlamətinə hələ rast gəlməmişik, — deyə kəşfiyyatçı cavab verdi və kolları, ağacları, torpağı diqqətlə gözdən keçirməyə başladı. — Oradakı nədir? Unkas, gör o göyəm kolundan asılan nədirsə gətir bura.

Gənc hindu kəşfiyyatçının xahişini yerinə yetirdi və ona qəribə bir şey gətirib verdi. Kəşfiyyatçı onu alıb yuxarı qaldırdı və ürəkdən, lakin səssizcə güldü.

– Bu, müğənninin çalğı alətidir! Unkas, altı fut iki düymə insan cəmdəyinin ağırlığına tab gətirə bilən iri çəkmələrin izlərini axtar, – deyə kəşfiyyatçı təklif etdi. – Mən bu kişinin salamat qaldığına inanmağa başlayıram; deyəsən o, bağırmaqdan əl çəkib yaxşı bir işdən yapışmışdır.

Kora ilə Alisanın yanında heç olmasa yaxşı-yaman bir dostları vardır, – deyə Heyvord öz fikrini bildirdi.

Şahingöz isə etinasızlıqla gülümsəyərək:

– Aydırındır, – dedi. – O, oxumaqdan əl çəkən deyil! Bu adam nahar hazırlamaq üçün maral öldürə bilərmi, bataqlıqdan və məmərlıqdan keçə bilərmi, ya da quronun başını kəsə bilərmi? Əgər bunlar onun əlindən gəlməzsə, deməli, meşədəki adicə qaratoyuq ondan ağıllıdır... Hə nə deyirsən, oğlan, fikrimizin doğru olduğunu sübut edə bilən bir dəlil varmı?

– Buradakı iz, uzunboğaz çəkmə geyinmiş adamın ləpirinə oxşayır. Olmaya bizim dostumuzun ləpiridir?

– Yarpaqlara ehtiyatla toxun, yoxsa ləpirin şəkli pozular. Bu, qarasaç qızın ləpirləridir. Müğənni bu izi bircə ayağının dabarı ilə örtə bilərdi.

– Hanı? Qoyun, balamın izlərinə mən də baxım! – deyə Munro irəli gəlib kolları araladı və əyilib güclə görünən izlərə baxdı.

Ayağını yerə yüngülçə, lakin tez basıb götürən adamın izi hər halda qalmışdı və indi də aydın görünürdü. Qocaman əsgər bu ləpirə diqqətlə baxdı, axırda onun gözləri yaşardı. Heyvord qoca-nın fikrini dağıtmaya çalışaraq, kəşfiyyatçıya dedi:

– İndi ki, biz izləri tapmışıq, gəlin yubanmadan yola düşək. Belə vaxtda hər bir dəqiqə əsirə bir il kimi gəlir.

– Hələ vaxt deyil, tələsməyin, – deyə Şahingöz etirazını bildirdi və izləri nəzərdən keçirməkdə davam etdi. – İndi bizə məlumdur ki, quldur quron, qarasaç qız və müğənni buradan keçmişlər. Bəs buruq-buruq qızılı saçları və göy gözləri olan qız hanı? Bu qız boyca balaca olsa da və bacısı kimi cürətli olmasa da hər halda üzdən göyçəkdir və xoş danışıği vardır. Məgər onun dostları yoxdur, məgər onun elə bir adamı yoxdur ki, qayğısına qala?

– Allah özü bilir ki, onun heç vaxt dostu əskik olmayıb! Məgər biz onu axtarmırıq? Mən özüm onu tapmayınca axtarışı davam etdirəcəyəm, – deyə Heyvord fikrini bildirdi.

– Belə halda biz gərək müxtəlif yollarla gedək, çünki göygöz qız buralardan keçməmişdir, o, ayağını yerə nə qədər yüngül qoysayıdı, izi hökmən qalardı.

Heyvord kənarə çəkildi. Sanki onun bütün coşqunluğu, bütün həvəsi bir anda söndü. Kəşfiyyatçı öz həmsöhbətinin əhvalının dəyişməsinə fikir vermədi və bir qədər düşündükdən sonra sözünə davam etdi:

– Bu düzənlikdə qarasaç qızdan və ya onun bacısından savayı heç bir başqa qadın belə iz salmazdı. Qarasaç qızın burada olduğunu öyrəndik, bəs kiçik qızın izləri hanı? Bu izi tutub gedək, hərgah heç bir şey tapmasaq, yenidən düzənliyə qayıdır başqa yol ilə gedərik... Qabağa keç, Unkas, quru yarpaqları da gözdən qoyma. Mən kollara fikir verəcəyəm, atan isə torpağı gözdən keçirəcəkdir. Gedək, dostlar, gün təpələrin dalına keçir.

– Bəs mən bir iş görə bilmərəmmi? – deyə təlaşlı halda, Heyvord soruşdu.

Qırmızı dərili dostları ilə irəlidə gedən kəşfiyyatçı dedi:

– Sizmi? Sizin üçün də iş tapılar, dalımızca gəlin, ləpirlərimizin üstünü tapdalayıb örtün.

Hindular xeyli yol getdikdən sonra dayandılar və yerdə nəyə isə bayaqkindan da çox diqqətlə baxmağa başladılar. Ata ilə oğul bir-birilə tez-tez və bərkdən danışa-danışa gah onların hamisini sevindirən şeyə, gah da bir-birinə baxırdılar.

– Olmaya onlar balaca qızın ləpirini tapıblar? – deyə kəşfiyyatçı soruşdu və cəld hinduların dalınca getdi. Bu nədir? Burada pusqu düzəldiblər?.. Yox, ən yaxşı tūfəngə and içirəm ki, burada minik atları olmuşdur! Hə, indi bütün sərr aşkara çıxmışdır, hər şey bizim üçün gecə yarısı üzünü göstərən şimal ulduzu qədər aydınlaşır. Bəli, bəli, onlar bax burada ata minmişlər. Atlar, bax bu ağaca bağlıymış, bax o tərəfdən də şimala, birbaş Kanadaya enli yol gedir.

Dunkan:

– Bunlar bir yana qalsın, axı Munronun kiçik qızı Alisanın heç bir izi-tozu yoxdur, – dedi.

– Unkasın bax indicə yerdən tapdığı işıldayan şey nəzərə alınmazsa, hələ ki, onun izi tapılmamışdır. Gətir bura tapdığını, oğlan, biz ona yaxşı-yaxşı baxaq.

Heyvord Alisanın çox xoşuna gələn bu bəzəkli sancağı görən kimi tanıdı. Sevgisinə sədaqətli qalan Heyvord yadına sala bildi ki, bu sancağı həmin qanlı qırğın səhəri sevgilisinin yaxasında görmüşdü. O, sevgilisinin bu nişanəsini alıb tez bağırna basdı; lakin bu şey heyrət içində olan kəşfiyyatçının gözündən dərhal itdi; o, gözlərini yere nə qədər zillədisə də sancağı görə bilmədi; onu axtarmaq üçün tüfənginin ucu ilə yarpaqları xeyli eşələdik-dən sonra təəssüflə:

– Dünyanın işi belədir, – dedi, – elə ki, gözlərin zəifləməyə başladı, qocalığını gözünün önünə al! Bu cür işıldayan şeyi görə bilməyən adama nə demək olar! Bununla belə minqlə haqq-hesab çəkmək üçün gözlərim çox yaxşı görür. Amma siz nə deyirsiniz, deyin, mən itən sancağı tapmaq istərdim, heç olmasa ona görə ki, aparıb qanuni sahibinə verəydim; buna nail olsaq biz çox uzun bir izin hər iki ucunu tapmış olardıq, çünki indi izin o biri başı ilə bizim aramızda geniş Lavrenti, bəlkə də böyük göllər vardır.

– Elə buna görə də yubanmaq olmaz, getmək lazımdır, – deyə Heyvord cavab verdi. – Niyə durmusunuz, gedək!

– Deyirlər ki, cavanlar dəliqanlı olarlar. Axı biz dələ ovuna getmirik, Qorikan sahillərində maral ovuna da çıxmırıq! Biz gecə-gündüz, həm də tək-tək adamların ayağı dəyən səhra ilə yol getməli olacaqıq, belə yerlərdə kitabın verdiyi bilik də kömək eləməz. Hindu, əvvəlcə ocağın qırığında oturub məsləhət qəlyanı çəkməyincə, belə səfərə çıxmaz; mən özüm ağ olsam da, hinduların bu adətinə hörmət edirəm, çünki çox ağıllı və gərəklili hərəkətdir. Buna görə də biz köhnə qalanın xarabalığına qayıdib orada ocaq qalayacaqıq, səhər açıldıqda isə, heç də boşboğaz qadınlar kimi və ya səbirsiz uşaqlar kimi deyil, əsil mərd kişilər kimi dincəlmiş və işə hazır vəziyyətdə yerimizdən qalxacaqıq.

Heyvord kəşfiyyatçını danışığından başa düşdü ki, onunla höctələsmək fayda verməz. Munro yenə bədbinləşdi; yəqin onu bu vəziyyətdən yeni, təsirli bir hadisə qurtara bilərdi. Zərurətlə hesablaşmaq lazımlı; gənc zabit qocaman əsgərin qolundan tutub hinduların və kəşfiyyatçının dalınca getdi; onlar artıq düzənlilikdə gedən yola döndülər.

XIX fəsil

Yolcular qala xarabalığına qayıdarkən gecənin qaranlığında bu yerlər daha dəhşətli görünürdü. Kəşfiyyatçı və onun yoldaşları gecəni keçirmək üçün tez yer rahlamağa başladılar. Qaralmış divara bir neçə tir söykədilər; Unkas bu tırların üstünə çırpı döşədi; hamı bu müvəqqəti sığınağa qane oldu. Gənc hindu işini qurtardıqdan sonra, yenice hazırladığı narahat daxmasını işarə ilə göstərdi; Heyvord isə onun işaretlərlə nə demək istədiyini başa düşdü və Munronu daxmaya girmək üçün dilə tutmağa başladı. Sonra Dunkan istəkli balalarını itirmiş qoca Munronu öz dərdini çəkmək üçün tək qoyub havaya çıxdı. O, çox həyəcanlı olduğuna görə, istirahət heç yadına düşmürdü.

Şahingöz və hindular ocaq qalayıb qaxac ayı ətindən ibarət kasibfəndi axşam yeməyinə başladılar, gənc zabit isə bu vaxt dağıdılmış qalanın Qorikana baxan tərəfinə getdi. Külək yatmışdı, dalğalar da qumlu sahilə daha sakit və eyni bir ahənglə baş çəkib qayıdırıldılar. Qalın qara buludlar, quduzcasına bir sürətlə ötüşməkdən yorulublarmış kimi, indi parçalanırdılar; daha ağır buludların qara karvanı üfüqdə cəmləşirdi; yüngül buludlar hələ də gölün üzərində, yüksəkdə sürüñür, ya da, öz yuvalarının dövrəsində dəstə ilə süzən quşlar kimi, dağ zirvələrinin arasında dolanırdı. Hərəkətdə olan buludların arasından hərdənbir görünən qırmızı ilduz, qaranlıq səmaya zəif işiq səpələyirdi. Qatı qaranlıq dəryasına batan ətraf dağlar daha görünmürdü. Düzənlilik böyük bir qəbiristanı xatırladırdı; onu hər tərəfdən bürüyən kədərli səssizliyi poza bilən nə zəif xışlıtı, nə də hənerti eşidilmirdi.

Dunkan bir neçə dəqiqə dayanaraq, keçmişsi sıxıntılı bir təfsilatla xatırladan bu mənzərəyə tamaşa etdi. O, gah meşə sakinlərinin gurhagur yanan ocağına tərəf torpaq səngərə, gah da meyitlərin sərilib qaldıqları o tərəfdəki qaranlıq səhraya baxırdı. Az sonra ona elə gəldi ki, o tərəfdən anlaşılmaz səslər eşidir. Gənc zabit qorxduğunu dərk etdikdə özünü məzəmmət etdi. O, zəifcə parıldışan ulduzların suya düşmüş əksinə tamaşa etmək üçün üzünü gölə çevirdi. Lakin indiki dəqiqələrdə onun çox həssaslaşan qulağı yenə də zəif səslər eşidirdi. Nəhayət, ona elə gəldi ki, qaranlıq tərəfdən ayaq səsləri eşidir. Dunkan təlaş içində, yavaş səslə kəşfiyyatçını çağırıldı. Şahingöz karabının qayışını ciyinənə keçirib Heyvordun yanına gəldi; onun sakit zahiri görünüşü özünün və səfər yoldaşlarının təhlükəsizliyi üçün çox xatircəm olduğunu sübut edirdi. Dunkan ona müraciətlə:

– Qulaq verin, – dedi, – düzənlikdən cürbəcür səslər gəlir. Bəlkə Monkalm qələbə çaldığı yerləri hələ tərk etməmişdir?

– Belə çıxır ki, qulaq gözdən itidir, – deyə kəşfiyyatçı yenə xatircəmliklə etiraz etdi; o, bir parça ayı ətini ağızına qoyub ceynəyir, buna görə də, eyni vaxtda iki işlə məşğul olan adamlar kimi, sözü ləngiyə-ləngiyə deyir və aydın danışmırıldı. – Monkalmanın bütün qoşunu ilə Teydə necə yerbəyer olduğunu mən özüm gördüm: fransızlar müvəffəqiyətlə qurtardıqları döyüşdən sonra evə qayıdib qadınlarla gülüb-oynamağı sevirlər.

– Bilmirəm. Müharibə vaxtı hindular az yatırlar, ola bilər ki, quronların bəziləri qarətkarlıq məqsədilə burada qalıblar. Yaxşı olardı ki, ocağı söndürüb keşikçi qoyaq. Qulaq verin! Eşidirsinizmi? Mən bu səsi deyirdim!

– Hindular tək-tək hallarda qəbirlərə yaxın gələrlər. Hərçənd onlar adam öldürməyə həmişə hazırlırlar, amma, adətən skalp soymaqla kifayətlənirlər...

– Eşidirsinizmi?.. Yenə!.. – deyə Dunkan kəşfiyyatçının sözünü kəsdi.

– Eşidirəm, eşidirəm; yemləri lap az olanda, ya da yemləri artıq düşəndə canavarlar həmişə qudururlar, – deyə kəşfiyyatçı

yenə xatircəm cavab verdi. – Hava bir az işiq və vaxtimız da bir qədər çox olsaydı, bu şeytanların bir neçəsinin dərisini soyardıq. Doğrudan... Bu nə ola biler?

– Deməli, canavarlar deyil?

Şahingöz yavaş-yavaş başını tərpətdi və Dunkana işarə etdi ki, onun dalınca, tonqalın işığı düşməyən yerə gəlsin. Belə bir ehtiyatkarlıq tədbirini yerinə yetirdikdən sonra Şahingöz ətrafa diqqətlə xeyli qulaq verdi; bilmək istəyirdi ki, onu heyrətə salan bayaqkı yavaş səs bir də eşidiləcəkmi? Görünür, onun belə səy göstərməsi əbəs idi, çünki bir dəqiqədən sonra Dunkanın qulağına piçıldıyib dedi:

– Unkası çağırmaq lazımdır. Bizim qulağımızın ala bilmədiyi ən yavaş səsləri də hindu eşidə bilir; axı mən özüm də ağam və bunu danmiram.

Atası ilə söhbət edən gənc mogikan bayquş səsini eşidərkən diksindi, cəld ayağa qalxdı və bu səsin haradan gəldiğini axtarmaq isteyirmiş kimi, gözlərini qaranlığa zillədi. Kəşfiyyatçı Unkası ikinci dəfə səslədi; bir neçə dəqiqədən sonra Dunkan gördü ki, Unkas səngərin kənarılıq, çox ehtiyatla, onlara tərəf gəlir.

Şahingöz delavar dilində Unkasa bir neçə söz dedi. Unkas nə üçün çağırıldığını bildikdə, dərhal üzü üstə yerə sərildi; Dunkana elə gəldi ki, Unkas yerdə tamamilə hərəkətsiz sakit uzanmışdır. Heyvord gənc döyüşünün tırtap uzanıb hərəkətsiz qalmasına təəccüb etdi, belə şəraitdə onun necə məlumat əldə edə bilməsilə maraqlandı, bir neçə addım irəli gəldi və bayaqdan gözlərini zillədiyi qaraltının yanında çömbəldi. Bu zaman Unkas yox olmuşdu; indi Heyvord torpaq tırəsinin üstündə yalnız güclə sezikən hündür bir şeyin qaraltısını görürdü.

– Bəs hanı mogikan? – deyə kəşfiyyatçıdan soruşdu və təəccüblə geri çəkildi. – Mən onun bax burada, yerə necə uzandığını gördüm və and içə bilərdim ki, hələ uzandığı yerdən tərpənməmişdir.

– Sss! Yavaş danışın. Axı bilmirik, bəlkə bizə qulaq asan var, minqlər çoxbilmiş tayfadır. O ki, qaldı Unkasa, o, düzənliyə gedibdir, hərgah makuaslar hələ buradadırlarsa, onlar fəndgirlikdə heç də özlərindən geri qalmayan bir rəqiblə üz-üzə gələcəklər!

– Siz elə zənn edirsiniz ki, Monkalm özünün bütün hindularını hələ aparmayıb? Silaha sarılmaq üçün yoldaşlarımıza çağırıaq. Beş nəfərik, beşimiz də döyüşlərdə bərkədən-boşdan çıxmış adamıq.

– Hərgah canınızın qədrini bilirsinizsə, heç kəsə bir kəlmə də olsun deməyin. Saqamora baxın. Hərgah burada düşmənlər-dən birisi gizlənməmişdir, o, yaxınlığımızda təhlükə olduğunu başa düşdüyümüzü saqamorun üzündən əsla sezə bilməz.

– Axı onlar saqamoru görsələr öldürərlər. Tonqalın işığında onun qaraltısı çox aydın görünür, buna görə də labüd olaraq birinci onu məhv edərlər.

Kəşfiyyatçı, həmişəkindən daha həyəcanlı bir səslə:

– Siz düz deyirsiniz, – dedi, – bunu inkar etmək olmaz. Bə nə edək. Bircə şübhəli baxışın özü də hücumə səbəb ola bilər, özü də hücum elə tez başlanar ki, biz ona heç hazırlaşmağa da macal tapmariq. Biz Unkası çağıranda Çinqaçkuk eşitdi, özü də bılır ki, biz yeni bir iz tapmışıq. Mən ona deyərəm ki, tapdığımız minqin izidir; o da öz işini bilər.

Kəşfiyyatçı barmaqlarını ağızına soxub fişiltili, yavaş səs çıxardıqda, Dunkan bu səsi ilan fişiltisina oxşadıb diksinərək kənara çəkildi. Çinqaçkuk başı ilə əlinə dirsəkləninib oturmuş və fikrə getmişdi; lakin adını daşıdığı heyvanın xəbərdarlıq səsini eşitdikdə başını qaldırdı və qara gözlərilə ətrafi cəld və çox diq-qətlə süzdü. Çinqaçkuk təəccüb və təlaş etdiyini yalnız bu an və bəlkə də qeyri-iradi hərəkətlə bildirdi. Onun tüfəngi o qədər yaxında idi ki, əlini uzatsayıdı çatardı. O, rahatlanmaq üçün qurşağıni açmışdı və buna görə də tərpənərkən tomahavkı yerə düşdü. Əsəblərinin və əzələlərinin dincəlməsini istəyən adam kimi, bu vəhişli insan da bədənini boşaldıb yayxalamışdı. Vəhşi, dirsəkləndiyi əlinin dincəlməsini istəyirmiş kimi, başını o biri əlinə söykəyib yenə bayaqkı kimi oturdu və baş verə bilən hadisələri yalnız hindu döyüşcüsünə xas olan soyuqqanlılıq və mərdliklə gözləməyə başladı.

Lakin, Heyvord başa düşdü ki, mogikanların başçısı mürgüləmir; onun burun deşikləri körükənlərdi, başı bir az yana əyilmişdi, cəld, iti nəzərlərilə ətrafdakı şeylərə göz gəzdirirdi.

Şahingöz Heyvordun qoluna toxunaraq piçildadı:

– Saqamora baxın! O, bilir ki, adicə bir ehtiyatsız davranış və ya baxış planlarımızı pozub bizi haramzadələrin pəncəsinə sala bilər...

Qəfletən havada görünən parıltı və onun ardınca eşidilən gülə səsi Şahingözün sözünü yarımcıq qoydu. Kənarında Çinqaçkukun oturduğu ocaqdan qığılçımlar qalxdı. Heyvord ikinci dəfə ocağa tərəf baxdıqda, onun kənarında Çinqaçkuku daha görmədi.

Bu vaxt kəşfiyyatçı tüfəngini hazır tutmuşdu və düşmənin görünməsini səbirsizliklə gözləyirdi. Lakin həmlə, nəticə verməyən təkcə bir cəhdlə, görünür qurtarmışdı. Kəşfiyyatçı və Dunkan bir-iki dəfə kolluğun xısaltısını eşitdilər, aydın görünməyən qaraltılar özlərini tez kolluğa vurdular. Az sonra Şahingöz o tərəfdəki canavarları göstərdi; canavarlar onların kövləngahına girənin qabağınca qaçırdılar. Bir neçə dəqiqə davam edən həyəcanlı intizardan sonra suyun şappiltisi eşidildi və dərhal başqa bir tüfəngdən atəş açıldı.

– Bu Unkasdır! – deyə kəşfiyyatçı bildirdi. – Bu oğlanın tüfəngi çox düz vurandır. Ata öz uşağının dilini yaxşı bildiyi kimi mən də Unkasın güləsinin səsinə bələdəm, çünkü daha yaxşı bir tüfəng ələ keçirənədək Unkasdakı tüfəng mənim idi.

– Bu nədir? – deyə Dunkan soruşdu. – Onu güdürlər, görünürlər işimiz bitibdir!

– Bax, o kösövlərin sıçrayıb ocağın kənarına səpələnməsi göstərir ki, bizi tələyə salmaq istəyirmişlər; bu hindu isə təsdiq edə bilər ki, bizə heç bir yerdən zərər dəyməmişdir, – deyə kəşfiyyatçı cavab verib tüfəngini aşağı saldı və ocağın işığı düşən yerdə yenicə görünən Çinqaçkukun dalınca, torpaq səngərə tərəf yönəldi. – O, nə idi, saqamor? Doğrudanmı minqlər bizə basqın edirlər, yoxsa həyəcana bais olan adam yalnız hərbi dəstəyə qoşulub ölülərin skalpını soyan və evlərinə qayıdanda öz igidlilikləri ilə qadınların arasında öyünən alçaq həriflərdən biri idi!

Çinqaçkuk dimməz-söyləməz əvvəlki yerində oturdu, az qala onun özünü bir təhər eləmiş olan xatalı gülənin dəyidiyi kösəvə

dıqqətlə baxdı və yalnız bundan sonra cavab verdi. O barmağını qaldırıb ingiliscə:

— Bir, — deməklə kifayətləndi.

Şahingöz əyləşərək dedi:

— Elə mən də belə başa düşmüssüm, O, Unkasın gullə atmasından əvvəl özünü gölə ata bilmışdır, buna görə də yəqin ki, bu yaramaz, iki mogikanın və bir ağ ovçunun izilə gedərkən guya pusquda gizlənən böyük bir dəstəyə rast gəldiyi haqqında olma-zın uydurmalar düzəldib nəql edəcəkdir. O, zabitlər barəsində danişmayacaqdır, çünki bu yerlərdə zabitlər hesaba alınmir. Qoy necə istəyir nəql eləsin, nə işimizə qalıb! Ağla batmayan yalanlar deyən abırsız adamın ağızından vurub susduran namuslu adamlar hər yerdə vardır. Alçaq elə tuşlamışdı ki, onun gulləsi lap sənin qulağının dibindən viyildayıb keçdi, saqamor.

Cinqaçkuk yenə əvvəlki kimi sakitcə oturub, heç qərarından dönmürdü; onun əhəmiyyətsiz hesab etdiyi belə bir hadisə əsla vecinə deyildi. Unkas da gəlib onlara qoşuldu, o da atası kimi sakitcə ocağın qırığında oturdu.

Heyvord qarşısındaki adamları çox maraqla və təəccübə seyr edirdi. Ona elə gəlirdi ki, bu meşə sakinləri arasında nə isə bir sərr vardır və o, bu sərri başa düşə bilmir. Qaranlıq düzədə baş vermiş hadisələri, ağ irqdən olan hər hansı bir gənc kimi bütün təfsilatı ilə nəql etmək, hətta bir az da özündən artırmaq əvəzinə, gənc mogikan gördüyü işlərin gec-tez hamiya məlum olacağını dərk etməklə kifayətlənmişdi. İndiki dəqiqələr hindunun öyünməsi üçün doğrudan da münasib deyildi və hərgah Heyvord soruşma-sayıdı, yəqin ki, bu barədə heç bir söz deyən olmayıacaqdı.

— Bəs düşməninizin axırı necə oldu, Unkas? — deyə Dunkan soruşdu. — Gullənizin səsini eşidəndə, yəqin etdik ki, siz əbəs yerə gullə atmamışınız.

Gənc döyüşü ovçu paltarının yaxasını açdı və qazandığı qə-ləbənin simvolu olaraq, ikrah hissi oyadan bir çəngə saç göstərdi. Cinqaçkuk bu skalpı alıb bir neçə dəqiqə diqqətlə gözdən keçirdi, sonra kənara atdı və nifrət əlaməti olaraq üz-gözünü turşutdu. O:

– Oneidlər! – dedi.
– Oneidlər! – deyə kəşfiyyatçı da təkrar etdi. O, qanlı emblemə baxmaq üçün yaxınlaşdı. – Allah sən özün saxla! Hərgah oneidlər bizim izimizlə gəlirlərsə, onda bu məlunlar bizi hər tərəfdən araya alacaqlar! Ağ adam baxanda, bir hindunun dərisilə o biri hindunun dərisinə fərq qoymur, amma saqamor bu dərinin minqin başından soyulmuş olduğunu söyləyir, bu başıbəlalı minqin hansı qəbilədən olduğunu da deyir, elə bil həmin skalp kitab vərəqi, onun hər bir tükü isə hərf imiş. Bizim qoçaq oğlan, indi sən de görək bu yaramaz hansı qəbilədəndir?

Unkas başını qaldırıb kəşfiyyatçıya baxdı və mülayim səslə:

– Oneida! – deyə cavab verdi.

– Yenə oneida! Hətta bircə nəfər hindunun dilindən çıxan söz, adətən doğru olur; elə ki, bu sözə həmin hindunun qəbiləsindən olan adamlar şərik olurlar, onda sözün doğruluğuna heç bir şəkk-şübhə ola bilməz.

Heyvord:

– O yazıq bizi fransız hesab etmişdir, – dedi, – yoxsa öz dostlarının canına qəsd etməzdi.

– Heç ola bilməz ki, həmin adam boyaqla üzünə hərbi naxışlar çəkmiş mogikanı quron hesab etsin! Bu ona oxşayardı ki, siz Monkalmın ağ mundırı əsgərini qırmızı gödəkcəli ingilis qvardiyaçısı hesab edəsiniz, – deyə kəşfiyyatçı öz etirazını bildirdi.

– Yox, yox, ilan öz işini çox yaxşı bilir; bir də ki, burada böyük səhv olmamışdır, çünkü ağların bir-birilə vuruşduqları zaman delavarların və minqlərin qəbilələri kimin tərəfində olurlarsa-olsunlar, bir-birini sevmirlər. Buna görə də oneidlər ingilislərə xidmət etsələr də, bəxtim çəksəydi və bu yaramaza mən rast gəlsəydim, onu özüm də dərhal güllə ilə vurardım.

– Belə eləsəyiniz, sazişimizi pozmuş olardınız.

Şahingöz sözünə davam edərək dedi:

– Adam hər hansı bir tayfa ilə tez-tez üz-üzə gələndə və bu tayfanın içərisində namuslu şəxslər olanda, adam özü də dələduz olmayanda – onların arasında mehribanlıq əmələ gəlir.

Amma mogikanlarla minqlərin arasındaki mehribanlıq insanın ilanı sevməsinə daha çox oxşayır!

– Belə sözləri eşidəndə adamin qanı qaralır!

– O ki, qaldı mənə, mən haqqı sevirəm, buna görə də deyə bilmərəm ki, minqləri görməyə gözüm yoxdur. Bununla belə mənə elə gəlir ki, maralvuranumın o zirək oneidi güllə ilə vurub yerə sərməsinə yalnız gecənin qaranlığı mane oldu.

Şahingöz səsini kəsib ocaqdan üzünü çevirdi.

Heyvord durub torpaq səngərə getdi. O, məşələrdə əsgər həyatına alışmamışdı, buna görə də qəflətən hiyləgərcəsinə edilən bu cür basqınların mümkün olduğunu fikirləşdikcə təlaş edirdi.

Dunkan hinduların adətlərinə çox yaxşı bələd idi, buna görə də ocağın nə üçün yenidən qalandığını, hindu döyüçülərin, habələ, Şahingözün yenə tüstülenən ocağın kənarında, öz əvvəlki yerlərində nə üçün təmkinlə və ciddiyətlə oturmalarının səbəbini başa düşürdü. O da, ətrafindakıları görüb sayıq müşahidə etmək üçün səngərin kənarında oturdu.

Çinqaçkuk bir xeyli fikrə getdikdən sonra, başı yumşaq daşdan qayırlımış çubuğuunu çəkdi. Əsəbləri sakitləşdirən tənbəkinin ətrindən doyduqdan sonra, çubuğu kəşfiyyatçıya verdi. Beləliklə, bu adamlar çubuğu dinməz-söyləməz üç dəfə bir-birinə ötürdülər. Heç kəs ağızını açıb bir söz demədi. Sonra saqamor, həm yaşça, həm də rütbəcə böyük olduğuna görə, sakitcə və vüqarla dediyi bir neçə sözlə mübarizə planını izah etdi. Kəşfiyyatçı ona cavab verdi. Çinqaçkuk yenə dilləndi, çünkü Şahingöz onun fikrinə şərik çıxmırıldı. Gənc Unkas dinməzcə oturub böyüklərin danışığına hörmətlə qulaq asırdı. Axırda Şahingöz nəzakət əlaməti olaraq Unkasın fikrini soruşdu. Heyvord ata və oğlun hərəkətlərinə əsasən belə başa düşdü ki, onların hər ikisi bu mübahisədə bir fikirdəirlər, ağ ovçu isə başqa bir fikirdədir. Mübahisə getdikcə qızışındı.

Unkasın da sözləri onun daha təcrübəli atasının sözləri kimi çox diqqətlə dinlənildi. Ocağın başındakıların heç biri səbirsizlik göstərib tələsməyə çalışmadı; onların hər biri yalnız bir neçə dəqiqə fikirləşdikdən sonra cavab verirdi.

Mogikanlar danışdıqca əllərilə o qədər aydın hərəkətlər göstəridilər ki, Heyvord onların fikrini asanlıqla başa düşə bilirdi. Hinduların tez-tez əllərilə danışması aydın göstərirdi ki, onlar düşmənin quruda ayağının izlərilə təqib olunmasını təkidlə tələb edirlər; Şahingöz isə əlini tez-tez Qorikana tərəf uzadırdı; bundan da belə başa düşmək olardı ki, o, düşmənin su yolu ilə təqib olunmasını təklif edir.

Kəşfiyyatçı karıxmış kimi görünürdü; yəqin məsələ onun istədiyi kimi həll olummurdu; birdən o, ayağa qalxdı, bayaqkı küskünlüyündən əl çəkərək yerli hindular kimi çox tez-tez danışmağa başladı. O, təklif etdiyi planın yerinə yetirilməsi üçün neçə gün lazım idisə, əlini də bir o qədər havaya qaldırıb hər dəfə, günəşin hərəkət yolunu göstərirdi. Sonra Şahingöz dağların arasından, çaylardan və göllərdən keçən uzun bir yolu təsvir etdi. Heç bir şeydən xəbəri olmayan, yatmış Mumronun qocalığı və taqətsizliyi əl hərəkətlərilə o qədər aydın təsvir edildi ki, bu hərəkətlərin mənasını asanlıqla başa düşmək olardı. Dunkan hiss etdi ki, onun da haqqında danışırlar, çünki kəşfiyyatçı əlini uzadaraq, "Səxavətli Əl" sözlərini dedi; bu isə Dunkana, onun səxavətli olması üçün, dost qəbilələr tərəfindən verilmiş ləqəb idi. Sonra, heydən düşmüş yorğun adamın səndələmə yerişinin əksinə olaraq yüngül qayıq hərəkətləri təsvir edildi. Şahingöz öz sözünü oneidin skalpını göstərməklə qurtardı; yəqin o, tezliklə, həm də iz buraxmadan yola düşməyin zəruri olduğunu söyləyirdi.

Mogikanlar Şahingözün dediklərinə diqqətlə qulaq asdlar. Şahingözün nitqi öz təsirini göstərdi. Kəşfiyyatçı son sözlərini deyərkən, mogikanlar adət üzrə səs-səsə verdilər, bu isə göstərirdi ki, onlar Şahingözün fikrini bəyənmışlər. Daha doğrusu, Unkas və onun atası Şahingözün gətirdiyi dəlillərə inanıb, əvvəlki fikirlərindən əl çəkdilər.

Məsələ həll edilən kimi, mübahisə də dərhal kəsildi. Şahingöz öz fikrinin bəyəniləyini yoldaşlarının gözlərində əks etməsinə əhəmiyyət verməyərək, sönməkdə olan ocağın kənarında tirtap uzanıb gözlərini yumdu.

Bayaqdan bəri özgəsinin dərdini çəkən mogikanlar, söhbətin kəsilməsindən istifadə edərək, özləri haqqında fikirləşməyə başladılar. Sərt hindu başçısının səsi dərhal yumşaldı. Çinqaçkuk öz oğlu ilə mülayim, mehriban və hətta zarafatyana danışmağa başladı. Unkas atasının səmimi sözlərinə şadlıqla cavab verirdi. Hələ kəşfiyyatçı dərin yuxuya gedib bərkdən xorna çəkməyə başlamazdan əvvəl, onun səfər yoldaşlarının üzü tamamilə dəyişilmişdi.

Bu hinduların dilinin ahəngini sözlə təsvir etmək mümkün deyildir. Onların danışığının bu xüsusiyyəti gülüslərində və nəvəzişli sözlərində xüsusilə aydın sezilir; onların səslərinin, xüsusən oğlanın səsinin diapazonu adamı valeh edirdi; o, lap yoğun səslə danışlığı halda birdən məlahətli qadın səsini xatırladan nazik səsə keçirdi. Ata öz oğlunun sərrast və çevik hərəkətlərini seyr etdikcə valeh olurdu; bu sevinc onun gözlərində aydın sezilirdi; Unkasın sirayətedici yavaş gülüşünə atası gülümsəməklə cavab verirdi. Qəlbində coşan atalıq məhəbbətinin təsirindən saqamorun üzündəki sərtliliyi tamamilə silinmişdi.

Hindular bir saat ərzində bütün dərd-qəmi unudaraq ən xoş hissələrini qanadlandırdılar; sonra Çinqaçkuk yatmaq istədiyini söylədi, yun adyalı başına çəkib nəm torpağın üstündə uzandı. Unkasın sevinci dərhal yox oldu. Bu gənc, kösövləri çox səylə elə düzdü ki, atasının ayaqları qızıb isti qalsın; sonra da xarabalıqda özü üçün yer rahatladı.

Heyvord, təcrübəli meşə sakinlərinin çox xatircəm olduqlarını görüb ürəkləndi; o da yixılıb yatdı. Qala xarabalığında rahatlanan bu adamlar hələ gecə yarısından çox qabaq şirin yuxuya getdilər.

XX fəsil

Şahingöz yatanları oyadarkən göydə hələ ulduzlar sayılışirdi. Munro və Heyvord gecəni keçirdikləri daxmanın astanasında, Şahingözün səsini eşidən kimi, cəld yerlərindən qalxdılar. Sığınqlarından çıxdıqda gördülər ki, kəşfiyyatçı onları gözləyir.

Ağıllı bələdçi adı qayda ilə salamlaşmaq əvəzinə, əliylə və gözü ilə işarə edib onları başa saldı ki, dinmək olmaz. Onlar lap yaxınlaşdıqda Şahingöz piçildadı:

— Bir kəlmə də danışmayıñ. Ağ adam səssiz meşə şəraitində necə danışmaq lazıim olduğunu yaxşı başa düşmür, bunu bədbəxt müğənninin başına gələn qəza da sübut etdi... Di gedək, — deyə Şahingöz qalanın örtülü yerinə tərəf yönələrək sözünə davam etdi, — bu tərəfdən xəndəyə enək. Çalışın daşların və tirlərin üstü ilə yeriyəsiniz.

Səfər yoldaşları Şahingözün bu əmrinə əməl etdilər, halbuki belə bir qeyri-adi ehtiyatkarlığın səbəbini hələ də başa düşmürdülər. Onlar, torpaq fortu üç tərəfdən əhatə edən cuxura endikdə gördülər ki, binalar uçub cuxuru doldurmuşdur. Onlar çox ehtiyatlı və səbirli olduqları üçün, kəşfiyyatçının dalınca gedib Qorikan gölünün qumlu sahilinə çıxa bildilər.

Kəşfiyyatçı yenicə qurtaran çətin yola dönüb baxaraq:

— Bizim burada buraxdığınız izi yalnız iyləyib tapmaq mümkündür, — dedi. — Ot qaçqını güdəza verər, çünkü ləpirlər onun üstündə qalır; ağacın və daşın üstündə isə mokasinlərin izi qalmır. Hərgah hərbi çəkmələrimiz olsaydı, onda bəlkə də ehtiyat etməli olardıq; amma maral dərisindən yaxşı hazırlanmış ayaqqabısı olan adam buradan arxayınca dağlara gedə bilər... Unkas, qayığı itələ yaxına gəlsin, çünkü buralar qumluqdur, ləpirlər çox aydın qalır... Ehtiyatlı ol oğlan, qayıq sahilə toxunmamalıdır, yoxsa məlunlar buradan hansı yol ilə getdiyimizi başa düşərlər.

Cavan oğlan qayığı yavaşça sürüb sahilə yaxınlaşdırdı; kəşfiyyatçı qala xarabalığından qalan taxtanı qayığa söykədi və zabitlərə işarə etdi ki, qayıga minsilər. Bundan sonra sahildə hər şeyi əvvəlki kimi dağınıq hala saldılar. Şahingöz ağac qabığından qayırlan qayığa elə mindi ki, arxada ayağının izləri qalmadı, hindular ayna kimi şəffaf göldə dağların geniş qara kölgəliyində ehtiyatla avar çəkə-çəkə qaladan xeyli uzaqlaşanadək Heyvord dinmədi.

Nəhayət, o soruşdu:

— Xəlvətcə, bu tezliklə getməyin nə mənası varmış?

– Hərgah öldürdüyümüz oneidin qanı təmiz sulu gölün indi üz-düyümüz qədər böyük bir yerini boyaya bilsəydi, onda sizin göz-ləriniz öz sualınıza cavab verərdi, – deyə kəşfiyyatçı cavab verdi.

– Axı, siz deyirdiniz ki, oneid tək idi, ölülərdən isə qorxmaq mənasızdır.

– Düzdür, o öz kələyini tək qurmuşdu! Lakin hindu, demək olar ki, həmişə xatircəm olur ki, onun qanı yerdə qalmayacaqdır, hərgah öldürülsə, gec-tez düşmənlərinin birindən hökmən intiqam alınacaqdır.

– Qabaqda da, arxada da düşmənlər vardır, buna görə də səfərimiz yəqin ki, təhlükələrlə dolu olacaqdır.

– Təhlükələrləmi? – deyə Şahingöz sakitcə təkrar etdi.
– Yox, səferimiz o qədər də təhlükəli olmayacaqdır. Qulağı-mızın və gözümüzün itiliyi sayəsində biz haramzadələrdən bir neçə saat qabağa düşə bilərik; hərgah silaha əl atmaq lazımlı gəlsə, onda heç olmasa üçümüz, bu yerlərdə rast gələ bildiyiniz adamlardan hər biri kimi, tüfəngdən yaxşıca istifadə edə bilərik. Yox, yox, qorxmayıñ, təhlükəni heç ağlınzıda gətirməyin, amma burası var ki, gərək mümkün qədər sürətlə, siz demişkən, birbaşa yürüşlə gedək. Basqının, vuruşmanın və başqa bu cür əyləncələrin olması da mümkündür, lakin hər yerdə daldalanmağa imkanımız olacaqdır, döyüş sursatımız da boldur.

Ola bilsin ki, Heyvord təhlükəni kəşfiyyatçının başa düşdüyü kimi başa düşmürdü. O, ovçuya cavab vermək əvəzinə, dinməz-söyləməz oturmuşdu, qayıq da suyun üzü ilə rahat üzüb gedirdi. Onlar səhərə yaxın gölün boğazlarına gəlib çatdılars, saysız-hesabsız adacıqların arasından cəld və ehtiyatla keçməyə başladılar.

Çinqaçkuk avarını əlindən buraxdı. Unkas və kəşfiyyatçı bu yüngül qayığı əyri-üyrü, dolaşiq boğazlardan keçirirdi; burada qayıqla qət edilən hər bir fut yol onları müəyyən bir təhlükəyə yaxınlaşdırıa bilərdi. Saqamor adacıqları, kolluqları bir-bir çox diqqətlə gözdən keçirirdi; suyun daha təmiz yerinə gəlib çatdıqda, itigözlü Çinqaçkuk dar boğazlara qanad gərən çılpaq qayaların və zəhmli meşələrin boyunca qabağa, uzaqlara nəzər salırdı.

Heyvord bu yerlerin gözəlliyyinə maraqla tamaşa edir və eyni zamanda təlaş keçirirdi; o, hər şeyi diqqətlə izləyirdi, nəhayət, nahaq yerə həyəcan keçirdiyini özlüyündə qət etmək istəyirdi ki, birdən saqamorun verdiyi siqnalla avarlar dayandırıldı.

Çinqaçkuk əlini qayığın böyrünə yavaşça vurub, təhlükənin yaxınlaşdığını xəbər verən kimi, Unkas qəflətən:

— Xuq! — deyə səsləndi.

— Nə olub? — deyə kəşfiyyatçı soruşdu. — Göl o qədər sakitdir ki, elə bil bu yerlərdə heç vaxt külək əsməyib; mən isə gölün buradan bir neçə mil irəlisini görə bilirəm.

Hindu avari qaldıraraq, gözünü zillədiyi tərəfi göstərdi. Dunkan da o tərəfə baxdı. Qayıdan on futlarla uzaqda alçaq, meşəli adacıqlardan biri görünürdü; ada o qədər sakit və dinc görünürdü ki, elə bil insan ayağı onun tənhalığını heç zaman pozmamışdır.

Dunkan:

— Mən orada qurudan və sudan başqa heç bir şey görmürem, — dedi. — Cox gözəl mənzərədir...

— Ss! — deyə kəşfiyyatçı onun sözünü kəsdi. — Sən hər addımını ölçüb-biçməmiş atmazsan, saqamor. Gördüyüümüz ancaq kölgədir, amma qeyri-adi bir kölgədir... Görürsünüz mü, mayor, adadan buxar qalxır.

— Sudur da buxarlanır.

— Uşaq belə deyər. Bəs tüstüyə oxşayan o qara zolaq nədir? Bu zolaq qoz məşəsinin lap içərilərinədək uzanır. Həmin tüstü ocaqdan çıxır, ocaq isə sönməkdədir.

— İndi ki, belə oldu, o yerə gedib çataq, şübhədən də qurtaraq, — deyə səbirsiz Dunkan cavab verdi. — Görünür, orada adam azdır, çünkü bu bir parça torpaqda çox adam yerləşə bilməz.

— Hərgah siz hinduların fəndgirliyinə kitablarda yazılın qaydalarında qıymət versəniz, onda sizin bu cəhdiniz ölümü-nüzlə qurtarmasa da, yanılımanıza səbəb olar, — deyə Şahingöz cavab verdi və özünə xas olan bir zirəkliliklə ətrafa çox diqqətlə göz gəzdirdi. — Hərgah mənim fikrimi bilmək istəsəniz, onda deyərdim ki, bizim iki yolumuz var: ya gərək geri dönüb quronları izləməkdən əl çəkək...

– Heç vaxt! – deyə Heyvord belə bir şəraitə görə çox bərk-dən cavab verdi.

Şahingöz isə səbirsiz gənc zabiti özündən çıxmağa qoyma-maq üçün cəld hərəkətlərlə ona işarə edib sözünə davam etdi:

– Səs salmayın, səs salmayın. Elə mən özüm də bu fikirdəyəm, amma güman edirdim ki, nə varsa hamısını gərək deyəm. Deməli biz üzə-üzə yolumuza davam etməliyik; hərgələr boğazlarda hindulara və ya fransızlara rast gəlsək, onda, qayığı döndərib bax o sıldırıım qayaların arasından keçərik! Düzmü deyirəm, saqamor?

Hindu cavab vermək əvəzinə avarını suya endirdi və qayığı daha cəld sürməyə başladı. Qayığın hərəkətini necə idarə etdiyi-nə əsasən hindunun nə fikirdə olduğunu başa düşmək çətin deyildi. Onlar daha cəld avar çəkə-çəkə bir neçə dəqiqədən sonra elə bir yerə gəlib çatdılardı ki, adanın indiyədək görünmə-yən bütün şimal sahili buradan çox aydın göründü.

– O iki qayığı və tüstünü görürsünüz mü? – deyə kəşfiyyatçı piçıldadı, – hava dumana olduğuna görə bu haramzadələr bizi hələ görə bilməmişlər, yoxsa onların döyüşə çağırıran səslərini eşidər-dik... gücünüz gəldikcə avar çəkin, dostlar. Biz onlardan uzaqlaşırıq, deyə bilərəm ki, artıq onların güllələrindən də uzaqlaşmışıq...

Gülləsi boğazın sakit səthindən keçən tüfəngin yaxşı tanış olan səsi və adadan gələn zil qışkırtı Şahingözün sözünü ağızında qoydu. Bu isə sübut edirdi ki, onların qayığını adadakılar gör-müşlər. Onlar bir azdan sonra gördülər ki, vəhşilər qayıqlara doluşub qaçqınların dalınca gəlirlər. Dunkan, qayıqdakı üç bələd-çinin nə üzlərində, nə də hərəkətlərində heç bir dəyişiklik sezə bilmədi; indi onlar avarları daha çox qabağa atır və qollarını rəvan işlədirdilər. Balaca qayıq isə çox asanlıqla irəliləyirdi.

Şahingöz başını sola döndərib soyuqqanlılıqla baxa-baxa avar çəkməkdə davam edərək Çinqaçkuka dedi:

– Sən onları bize bundan artıq yaxınlaşmağa qoyma, saqamor, elə et ki, onlar bizdən məhz bu qədər aralı olsunlar. Bu quronların bütün qəbiləsində elə bir tüfəng tapılmaz ki, bizi bu qədər uzaq-dan vura bilsin. O ki, qaldı mənim maralvuranıma, ona tamamilə bel bağlamaq olar.

Kəşfiyyatçı, qayığın düşməndən istənilən məsaflədə olmasını mogikanların ikilikdə təmin edəcəyini yəqinləşdirdi. Tez öz avarını əlindən buraxdı və xatalı tüfəngini qaldırdı. O, öz silahını üç dəfə ciyinə səxib nişan aldı, hər dəfə yoldaşları gullə səsi eşidəcəklərini gözlədilər; lakin Şahingöz hər dəfə tüfəngini aşağı sallayaraq tələb etdi ki, düşmənin yaxınlaşmasına imkan ver-sinlər. Nəhayət onun dəqiq və tələbkar baxışı sanki razı qaldı; Şahingöz sol əlini tüfəngin lüləsinə qoyub onun ağızını yavaş-yavaş qaldırmağa başladı; bu anda qayığın burun tərəfində otur-muş Unkasın qəflətən içini çəkməsi, Şahingözün bu dəfə də atəş açmasına mane oldu. O, Unkasa müraciət edərək:

— Nə olub, bala? — deyə soruşdu. — Sən quronların birini qış-qırıb can verməkdən xilas etdin, de görək nə üçün diksindin?

Unkas qayıqdan bir az qabaqda daşlı sahili göstərdi; oradan başqa bir hərbi qayıq çıxıb onların yolunu kəsmək istəyirdi.

İndi təhlükə yəqin idi. Kəşfiyyatçı tüfəngini qoyub avardan yapışdı. Cinqaçkuk, yeni düşmənlərdən uzaqlaşmaq üçün, qayığı qərb sahilə tərəf yönəltdi. Eyni zamanda, qaçqınlara arxadan basqın edənlər qışqır-bağır salıb özlərini nişan verirdilər. Bu qorxulu hadisə hətta Munronun süstlüyünü üstündən götürdü. O, təcrübəli döyüşçüyə məxsus bir qətiyyətlə:

— Sahilə çıxıb vəhşilərlə vuruşaq, — dedi.

— Kim ki, hindulara müharibədə qalib gəlmək istəyir, gərək lovğalanmayıb biclik və hiylə işlətməkdən çəkinməsin, — deyə Şahingöz cavab verdi. — Sahilin yaxınlığı ilə sür, saqamor. Biz bu azğınlardan yan keçərik, bəlkə də onlar yolumuzu kəsməyə cəhd edəcəklər.

Şahingöz düz demişdi. Quronlar qayıqlarını düz istiqamətdən döndərdilər və bu səbəbdən özlərini yubatdılar. İndi quronların qayıqları qaçqınların qayığından iki yüz yard aralı gəlirdi. Onlar sürətlə getməkdə indi bir-birini ötməyə çalışırdılar. Qayıqlar o qədər cəld gedirdi ki, qabaqlarında gölün suyu qaynayıb köpük-lənirdi. Qayıqlar, sürətli hərəkət nəticəsində, sudan qalxan dal-ğaların qucağında yırğalanırdı. Buna görə və həm də hamılıqla

avar çəkməyin zəruri olması üzündən quronlar hələ silaha əl atmırıldılar. Qaçqınlar olduqca çox güc sərf etməli olduqlarından yorulmağa başlamışdılar. Təqib edənlər qaçqınlardan sayca çox idilər. Qaçmağa kömək etmək üçün kəşfiyyatçının çarə axtarılmış kimi, hər tərəfə həyəcanla göz gəzdirdiyini gördükdə Dunkan nigarənciliq çəkməyə başladı.

Fikrindən dönmək bilməyən meşələr sakini Çinqaçkuka müraciət etdi:

— Qayıçı günüş tərəfdən bir az yana döndər, saqamor, çünkü görürəm, bu dələduzlar yoldaşlarının birini qurban vermək fikrindədirlər. Qayıçı günüş tərəfdən lap döndər, onda ada bizimlə onların arasını kəsər.

Bu hiylə yerinə düşdü. Uzun, ensiz ada arada qaldı.

Qaçqınların qayıçı bir sahilin boyu uzunu keçdiyi halda, təqib edənlər o biri sahinin qabağından üzəməli oldular. Kəşfiyyatçı və onun yoldaşları bu üstünlükdən istifadə etdilər və kolluğa dalda-lana-daldalana onsuz da həddini aşmış səylərini daha da artırıdlar. Hər iki qayıq, var gücü ilə baş alıb gedən bir cüt lōhrəm at kimi adanın ən alçaq, axırıncı tinindən burulub keçdi; qaçqınlar qabaqda idilər. Kəşfiyyatçı:

— Məhz bu qayıçı seçməkdə ağıllı iş görmüsən, saqamor, — dedi. — Yaramazlar yenə bütün qüvvələrini toplayıb avarlara güc verirlər, buna görə də biz tüstülü silahların əvəzinə, yonulmuş ağaclarla və sərrast gözlərimizin köməyilə skalplarımızı qorunmalı oluruq. Di gəlin hamımız birlikdə avar çəkək, dostlar!

— Onlar bizə atəş açmaq istəyirlər, — deyə Heyvord xəbərdarlıq etdi, — güllələri hökmən bizə dəyəcəkdir, çünkü biz onlarla düz bir istiqamətdəyik.

— Qayığın içində uzanın, — deyə kəşfiyyatçı təklif etdi, — siz də, polkovnik də qayığın içində uzanın, onda quronlar üçün hədəf azalar.

Heyvord gülümseyərək cavab verdi:

— Döyüşülərin güllə qabağında durduqları dəqiqlikərdə rütbəcə böyük olanların öz canı hayına qalıb hiylə işlətməsi heç də yaxşı nümunə olmazdı.

– Xudaya, xudaya! Ağ adamın mərdliyi bax belə olarmış!
– deyə kəşfiyyatçı etiraf etdi. – Olmaya siz elə xəyal edirsiniz ki,
saqamor, yaxud Unkas, ya da qanında heç bir qarışıqı olmayan
mən özüm, açıq mübarizə aparmaq mümkün olmadıqda hiylə iş-
lətməkdən çəkinərdik?

– Dediklərinizin hamısı düzdür, dostum, – deyə Heyvord cavab verdi. – Amma bizim adətlərimiz sizin istədiyiniz kimi hərəkət etməyə yol vermir.

Quronların birgə atəş açması bu danişığı yarımcıq qoydu. Güllələr qaçqınların yan-yörəsində viyıldadıqda Dunkan gördü ki, Unkas dönüb ona və Munroya baxdı. Düşmənin yaxında olmasına və şəxsən özünün təhlükə qarşısında qaldığına bax-mayaraq Unkasın üzündə əsla həyəcan hiss edilmirdi; Unkasın üzünün ifadəsindən yalnız bunu başa düşmək olardı ki, o bəzi adamların öz canlarından keçib, nahaq yerə təhlükəli hünər göstərmək istədiklərinə təəccüb edir. Görünür, Çinqaçkuk ağ adamların şakərinə daha yaxşı bələd idi, çünkü bir dəfə də olsun başını döndərib onlara baxmir və qayığı yönəltdiyi səmtdən gözünü çəkmirdi. Cox keçmədi ki, güllələrin biri başçının əlin-dən yüngül və yasti avari vurub, qayıqdan xeyli aralı şappıltı ilə suya saldı. Unkas əlindəki avarla suyu yarım dairə şəklində yardı; qayıq yana buruldu, Çinqaçkuk isə öz avarını tutub yuxarı qaldırdı, mogikan döyüşçülərinə məxsus bir avazla səsləndi və yenə öz mühüm işinə davam etdi.

Arxadakı qayıqlarda olanlar qışqırıb deyirdilər:

“Böyük İlan!”, “Uzun Karabin!”, “Cəldqaçan Maral!”. Bu çağırış səsləri təqib edənlərin qoluna sanki qüvvət verdi. Kəşfiyyatçı maralvuranını götürüb başından yuxarı qaldırdı və onu əzəmətlə havada silkəldi. Vəhşilər bu təhqirə cavab olaraq gücləri gəldikcə qışqırırlar; dərhal yenə yaylım atəsi açıldı. Güllələr qayığın dörd tərəfinə səpələnirdi. Onların biri, hətta qayığın qabığını deşdi. Bu qorxulu dəqiqədə mogikanlar əsla tə-laş etmirdilər; onların keyimiş üzündə nə ümid, nə də qorxu hiss

edilmirdi. Bu vaxt kəşfiyyatçı yenidən dönüb yavaşça gülərək Heyvorda dedi:

– Bu azğınların tüfənglərinin səsi özlərinə xoş gəlir, amma minqlərin arasında elə bir iti gözlü adam tapılmaz ki, suyun üzündə yırğalanın qayığa sərrast nişan ala bilsin! Görürsünüz-mü, bu şeytanlar tüfənglərini doldurmaq üçün yoldaşlarından birini avar çəkməkdən azad etdilər; onlar vur-tut iki fut yol gedə bildikləri halda, biz ən azi üç fut yol gedirik.

Dunkan öz qayıqlarının vəhşilərdən xeyli uzaqlaşdığını yəqin etdikdə çox sevindi. Quronlar yenə atəş açdılar, bu dəfə gül-lələrin biri Şahingözün avarının ucuna dəydi, lakin heç bir zərər vurmadi.

Kəşfiyyatçı avarın güllə dəyən yerinə maraqla baxaraq dedi:

– Əcəb! Belə güllə uşağın da dərisini cıza bilməzdi. Mayor, hərgah siz avar çəkməyin öhdəsindən gələ bilsəydiniz, mən maralvuranımı bu danışqda iştirak etməyə məcbur edərdim.

Heyvord avardan yapışib məharət hesab edilə biləcək bir səylə işə girişdi, Şahingöz isə tüfəngin çaxmaqdaşını gözdən keçirdikdən sonra cəld nişan alıb atəş açdı. Qabaqkı qayığın burun tərəfində olan quron güllə atmaq üçün ayağa qalxdı, lakin dalı üstə yixildi və tüfəngi əlindən suya düşdü. Lakin həmin quron az sonra, ağlıni itirmiş vəhşilər kimi, sərsəm hərəkətlərlə yenidən ayağa qalxdı. Onun yoldaşları dərhal avarlardan əllərini çəkdi-lər, buna görə də qayıqlar bir-birinə yan alıb dayandılar. Çin-qacıkuk və Unkas bu fürsətdən istifadə edib qayığı küləyin səmtinə yönəldilər. Dunkan isə yorulmaq bilmədən, avar çəkməkdə davam edirdi. Ata və oğul, onlardan birinə güllə dəyib dəymədiyini öyrənmək üçün səssizcə, sualedici nəzərlə bir-birinin üzünə baxdılar; onların hər ikisi çox yaxşı bilirdi ki, heç biri, hansı qəzaya düçər olursa-olsun cinqirini belə çıxarmaz, heç bir söz deməzdi. Saqamorun ciyinindən bir neçə iri qan damcısı axırdı. Saqamor Unkasın gözünü bu qan damcılarına zillədiyini gördükdə, bir ovuc su götürüb ciyinin qan ləkəsini yudu və bununla da yarasının yüngül olduğunu bildirdi. Kəşfiyyatçı:

— Yavaş, mayor, yavaş avar çəkin, — deyə xəbərdarlıq etdi; bu vaxt artıq o, tüfəngini yenə doldurub hazırlamışdı. — Biz quronlardan çox uzaqlaşmışıq, buna görə də tüfəngim bu qədər uzaqdan öz üstünlüyünü bütünlükə göstərə bilməz; görüsünümüz, minlər məsləhətləşirlər. Qoy onlar güllə çatan qədər bizə yaxınlaşınlar. Belə halda mənim gözlərimə bel bağlaya bilərsiniz, onda mən bu azığınları Qorikanın axırınadək ardimızca üzüb gəlməyə məcbur edərəm; bunu da vəd edirəm ki, onların gülələri bizə dəysə də, ancaq dərimizi üzdən yalayıb keçəcəkdir, mənim marlvuranım isə üçündən ikisinin canını alacaqdır.

— Əsas məqsədimizi unuduruq, — deyə Dunkan bildirdi. — Yaxşısı budur üstünlüyümüzdən və onun verdiyi fürsətdən istifadə edib düşməndən mümkün qədər çox uzaqlaşaq.

Bu vaxt Munronun xırıltılı səsi eşidildi:

— Balalarımı özümə verin! Dərdli atanın halına acıyın, verin mənim uşaqlarımı!

Kəşfiyyatçı bu sözləri eşitcək, uzaqdakı qayıqlara axırıncı dəfə nəzər saldı, silahını kənara qoydu, yorulmuş Dunkanı əvəz edib avar çəkməyə başladı. Mogikanlar da var qüvvələrini əsir-gəmədən ona kömək etməyə başladılar; cəmi bir neçə dəqiqə ərzində onlar düşməndən o qədər uzaqlaşdırılar ki, Heyvord yenidən təsəlli tapıb xatircəm oldu.

Onlar getdikcə gölün enli yerlərinə çatırdılar; indi qayıq hündür qayalı sahilin boyu uzunu keçirdi. Gölün bu yerlərində adalar az idi, həm də o qədər uzaqdaydı ki, onlardan yan keçmək mümkün idi. Avarlar suya aramla və daha müntəzəm dəyirdi; avar çəkənlər ölüm təhlükəsi törədən təqibdən canlarını indi qurtarmışdılar; buna görə də qayığı çox xatircəm sürürdülər, sanki onlar su idmanı ilə məşğul idilər və heç də özlərini xilas etməyə çalışan adamlara oxşamırdılar.

Yolcular gölün şimalındakı körfəzə çatanadək qayığı bu qaya ilə sürdürdülər. Burada qayığı sahilə yaxınlaşdırıldılar. Şahingöz və Heyvord yaxınlıqdakı qayaya qalxdılar. Onların birincisi aşağıda göz işlədikcə uzanan gölün səthinə baxaraq, bir neçə mil

uzaqdakı burunun qarşısında qaralan xırda bir şeyi mayora göstərdi və soruşdu:

— Görürsünüz mü?.. Sizcə o nə ola bilər?

— Əgər o qaralan şey bizdən bu qədər uzaqda və belə xırda olmasaydı, mən onu quş hesab edərdim. Doğrudanmı o canlı şeydir?

— O, yaxşı qayınağacı qabığından qayırlmış qayıqdır. Onu quduz və hiyləgər minqlər sürürlər. Bu azğınlar özlərini elə göstərməyə çalışırlar ki, guya başları axşam yeməyinə qarışmışdır. Lakin elə ki, qaş qaraldı, onlar ləpirləri iyləyə-iyləyə, heyvan axtaran köpəklər kimi, izimizcə düşəcəklər. Biz ya gərək onları azdırəq, ya da Bic Tülkünü izləməkdən əl çəkək. Bəzən bu göllər, xüsusən su quşlarına rast gələn zaman, çox faydalı olur, — deyə kəşfiyyatçı fikirli halda ətrafına göz gəzdirib sözünə davam etdi; — lakin, buralarda balıqdan başqa heç bir canlı dal-dalana bilməz. Bundan başqa, həmin qayığın üstündə, qayanın boyu uzunu burulan tüstü mənim xoşuma gəlmir. Canımdan mərc gələrəm ki, bu tüstü siqnaldır, özü də onu bizdən başqa da görənlər vardır... Danışmağın faydası yoxdur, işə başlamaq vaxtıdır.

Şahingöz dalğın halda qayadan sahilə endi. O, öz müşahidələrinin nəticəsini delavar dilində yoldaşlarına bildirdi; sonra onlar baş-başa verib ciddi məsləhətləşdilər. Öz fikirlərini bildirdikdən sonra qayığı qaldırıb çıyılınrinə aldılar. Qaçqınların hamısı qəsdən böyük və aydın iz buraxa-buraxa özünü meşəyə verdi. Az sonra bir ırmağa çatdılar, ondan keçib yollarına davam etdilər və nəhayət qabaqdakı, iri, çılpaq qayaya çatdılar. O yerdə ki, izin qalmayacağını güman etmək olardı, onlar oradan ırmağa doğru dal-dalı geri getməyə başladılar. İrmağın yatağı ilə gedərək gölə çatdılar və qayığı dərhal bu gölə endirdilər. Onlar balaca bir təpənin arxasına keçmişdilər və ona görə də burundan görünmürdülər; sahilin kənarıyla isə bir haşıyə kimi, xeyli uzanan qalın kolluq suya doğru başısağlı sallanmışdı; yolcular bu təbii hasara daldalararaq səbirlə və ehtiyatla irəliləyirdilər; nəhayət, kəşfiyatçı dedi ki, onun fikrincə yenə sahilə yaxınlaşmaq lazımdır.

Onlar sahildə o vaxta qədər gözlədilər ki, toran qovuşdu və sahilin mənzərəsini seçmək daha mümkün olmadı. Bu vaxt qaç-

qınlar yenidən yola düşdülər. Qaranlıq onlar üçün əlverişli idi. Onlar səssizcə və gücləri gəldikcə avar çəkə-çəkə gölün qərb sahilinə tərəf gəldilər. Qayığın yaxınlaşmaqdə olduğu dağın qaraltısına baxarkən Dunkan orada heç bir şey seçə bilmədi, lakin mogikan gözaltı elədiyi bu körfəzə təcrübəli sükançı kimi inam-la və sərrastlıqla çıxdı.

Yolcular qayığı yenə sudan çıxarıb meşəyə apardılar, orada üstünə çır-çırrı töküb gizlətdilər. Sonra yolcular öz silahlarını və yol avadanlığını götürdülər; kəşfiyyatçı Munro isə Heyvorda dedi ki, o, hindularla birlikdə səfəri davam etdirməyə hazırlıdır.

XXI fəsil

Ştatların sakinlərinə, hətta Ərəbistan səhrasından və ya Orta Asiya çöllərindən indi daha az məlum olan bir yerin sərhədində qaçqınlar sahilə çıxmışdılar. Bu yer Şampelen vilayətini Qudzon və Moqauk vilayətlərindən və müqəddəs Lavrenti vilayətindən ayıran, sahəsi dərəli-təpəli, bəhrəsiz, boş bir diyar idi. Hekayəmizdə bəhs edilən vaxtdan etibarən yerli sakinlərin çalışqanlığı sayəsində bu yerin dövrəsində zəngin və gündən-günə tərəqqi edən məskənlər salınmışdı. Lakin indinin özündə də bu yerin içərilərinə yalnız ovçular və vəhşilər ayaq basa bilirlər.

Lakin Şahingöz və mogikanlar bu geniş səhranın dağlarından və dərələrindən çox keçmişdilər; buna görə də bu yerlərə bələd olan adamlara məxsus bir inamlı dərhal səhranın içərilərinə doğru irəlilədilər. Yolcular, gah ulduzlara əsasən səmt seçərək, gah da hər hansı bir irmağın axarı ilə irəliləyərək, ağır şəraitdə saatlarla yol getdilər. Nəhayət, kəşfiyyatçı ayaq saxlamağı təklif etdi; hindular bir az məsləhətləşdikdən sonra ocaq qalayıb, gecənin qalanını burada keçirmək üçün lazımı hazırlıq görməyə başladılar.

Şəh qurumağa və günəş dumanı qovub meşəyə bolluca işıq şüaları səpələməyə başladıqdə yolcular yenidən səfərə çıxdılar.

Şahingöz hamidan qabaqda gedirdi. Bir neçə mil getdikdən sonra daha ehtiyatla yeriməyə başladı; o tez-tez ayaq saxlayıb

ağaclara, irmaqların axınına və onların suyunun rənginə fikir verirdi. Şahingöz öz müşahidələrinə etibar etmədiyinə görə tez-tez Çinqaçkuka müraciət edir və onun rəyini diqqətlə dinləyirdi. Onlar bir dəfə də belə məsləhətləşərkən, Heyvord gördü ki, Unkas səssiz-səmirsiz dayanıb böyüklerin danışığına səbirlə və maraqla qulaq asır. Heyvord bu gənc hindu başçısı ilə söhbət edib işdən xəbərdar olmayı çox arzulayırdı. Lakin onun özünü toxraq saxlamasını görüb qət etdi ki, özü kimi Unkas da böyüklerin bili-ciliyinə və ferasətinə tamamilə bel bağlayır. Nəhayət kəşfiyyatçı ingiliscə danışış vəziyyətin çətinliyini cəld izah etdi. O dedi:

– Mən quronların məskəninə gedən yolun şimala tərəf uzanlığını gördükdə, dərhal başa düşdüm ki, onlar dərələrlə gedəcək və Kanada çaylarının mənbəyinə çatanadək Qudzon çayı ilə Qorikan gölünün arasını səmt götürəcəklər; sonra onlar Kanada çayları ilə başıyxarı gedib fransız müstəmləkələrinin mərkəzinə çıxacaqlar. İndi biz Skaruna yaxınlaşmışıq, amma heç bir izə hə-lə də rast gelməmişik! İnsan hər şeyə qadir deyildir, ola bilsin ki, biz izi itirmişik.

– Allah özün bizi belə səhvədən uzaq et! – deyə Dunkan cavab verdi. – Öz izimizlə geri qayıdaq və bu dəfə hər şeyə daha diq-qətlə göz yetirək. Belə bir çətin vəziyyətdən çıxmaq üçün Unkas məsləhət verə bilməzdəm!

Gənc mogikan atasının üzünə baxdı, lakin heç bir söz demə-yib yenə sakitcə, təmkinlə dayandı, Çinqaçkuk oğlunun bu baxışının mənasını başa düşərək, əliylə işaret edib onun danışmasına icazə verdi. Unkasın üzünən sakit, ciddi ifadəsi dərhal yox oldu, üzündə sevinc əlaməti göründü. O, yolcuların dayandığı yerdən on futlarla qabaqda olan kiçik dağın döşünə tərəf, maral kimi sıçraya-sıçraya yüyürdü və torpağı sanki bir heyvan tərəfindən yenicə qazlıb eşələnən təpədə şəstlə dayandı. İndi hamının gözü gözlənilmədən təpəyə yüyürüb gedən gənc mogikanda idi.

Kəşfiyyatçı Unkasın dayandığı yerə gəlib çatdıqda:

– Bu izdir! – dedi. – Bizim oğlanın iti gözləri və ötkəm ağılı vardır.

Unkas, şimalı və cənubu, sağında və solunda aydın görünən iz əlamətlərini göstərərək:

— Baxın! — dedi, — qarasaç qız şaxta düşən yerə tərəf getmişdir.

— İt də bundan yaxşı iz tapa bilməzdi! — deyə kəşfiyyatçı cavab verib dərhal Unkasın göstərdiyi yola tərəf yürüdü. — Bəxtimiz getirmişdir, yaman getirmişdir; indi biz kef çəkə-çəkə gedə bilerik. Bəli, bəli! Buyurun, budur hər iki yorğa atınızın ləpirlərinə baxa bilərsiniz! Görürsünüzüm quron general kimi səyahətə çıxmışdır. Onu bədbəxtlik basmışdır, ağlı başından çıxbıdır!.. İndi təkər izlərini axtar, saqamor, — deyə kəşfiyyatçı sözünə davam edib şadlığından güldü. — Bu axmaq bir azdan sonra karetada səyahət edəcək, Amerikada misli-bərabəri olmayan üç cüt ən yaxşı göz isə onu izləyəcəkdir.

Kəşfiyyatçının kefinin kökəlməsi və axtarılan adamların izilə qırx mildən çox dolama yol gəldikdən sonra gözlənilməyən belə bir müvəffəqiyyətin qazanılması bütün dəstənin qəlbində bilaixtiyar ümid doğurdu. Geniş maşın yolu ilə gedən səyyah kimi, hindular inamla irəliləməyə başladılar. Hər hansı bir iri daş, irmaq, yaxud torpağı qalan yerlərdən daha bərk olan bir parça yer, yolçulara səmt göstərən izin itməsinə səbəb olduqda, iti gözlü kəşfiyyatçı izin gerisini dərhal bir qədər irəlidə tapirdi; belə hallarda bir dəqiqədən çox yubanmaq lazımlı gəlmirdi. Lakin Maqua da düşməndən qaçıb gizlənməyə çalışan yerlilərin adı hiylələrindən istifadə etmişdi. Maqua mümkün olan yerlərdə irmaqda və ya torpaqda yanlış izlər buraxmış və birdən-birə dönüb səmtini dəyişdirmişdi, lakin bu hiylə yolçuları həmişə aldada bilmirdi; onlar süni izi tutub getməyə başlamazdan əvvəl öz səhvələrini başa düşürdülər.

Yolcular günortaya yaxın Skarundan keçib, batmaqdə olan günəşə tərəf yönəldilər. Təpələrin birindən düzənliyə endilər; buradan iti irmaq axırdı; sonra yolcular birdən Tülkünün düşərgə salmış olduğu yerə gəlib çıxdılar. İrməğin kənarlarında sönmüş kösövlər qalmışdı; maral sür-sümüyü hər tərəfə səpələnmişdi, ağaclarда isə at dişlərinin aydın yeri qalmışdı. Heyvord bir az o

tərəfdə şax-budaqdan qayırlımiş bir koma gördü və ona çox maraqla baxmağa başladı, yəqin Kora ilə Alisa bu komada dincəlirmişlər. Dörd tərəfdə torpaq tapdalanmışdı, adamların və heyvanların ləpirləri çox aydın qalmışdı; bununla belə iz burada elə bil qəflətən kəsilirdi.

Narraqanzetlərin ləpirlərini tapmaq çox asan idi; görünür onlar yalnız yem axtarib tapmaq üçün, bələdçisiz və məqsədsiz baş alıb gedirmişlər. Atların getmiş olduqları yolu atasıyla birlikdə axtaran Unkas, nəhayət onların yenice tərk etdikləri yeri tapdı. Unkas izi tutub getməzdən əvvəl öz müvəffəqiyyətini yoldaşlarına xəbər verdi. Onlar məsləhətləşməyə başladıqda Unkas məşyə gedib qayıtdı; o, bellərində küləş yəhərləri olan və culları çırklənmiş bir cüt madyanı yediyindən darta-darta gətirirdi; görünür atlar neçə gündən bəri idi ki, özbaşına qalmışdır.

Dunkanın, bunları görən kimi rəngi qaçıdı; o kolların və yarpaqların lap indicə dəhşətli bir sirri açacağından qorxurmuş ki mi, döyükə-döyükə ətrafına göz gəzdirərək:

– Bu nə deməkdir? – deyə soruşdu.

Kəşfiyyatçı isə:

– Bu o deməkdir ki, səyahətimiz sona çatır, – deyə cavab verdi. – Hərgah o yaramazı təqib edən olsaydı və aciz qadınların dəstədən qalmamaq üçün atları olmasaydı, Maqua hökmən bu əsir xanımların skalpını soyardı, lakin daldan düşmən gəlməyəndə, Maqua onların başında bir tükə belə toxunmaz. Minqin qadınla pis rəftar etdiyini güman edənlər nə hindulara, nə də meşə qanununa bələd deyillər. Doğrudur, atlar burdadır, amma quronlar çıxb getmişlər. İndi onların getdikləri yolu axtarib tapmaq lazımdır.

Şahingöz və mogikanlar çox həvəslə işə başladılar. Onlar bir neçə yüz fut eni olan bir sahədə axtarış aparmağı qət etdilər; dəstə üzvlərindən hər biri bu sahənin müəyyən bir yerini nəzərdən keçirib yoxlamağı öhdəsinə götürdü. Lakin bu tədqiqat heç bir nəticə vermədi. Burada ayaq izləri çox idi. Lakin elə zənn etmək olardı ki, bu izlər həmin yerin dövrəsində dolanan, ancaq

buradan uzaqlaşmaq istəməyən adamlardan qalmışdı. Kəşfiyyatçı və onun yoldaşları bir-birinin dalına düşərək, düşərgənin dövrəsini bir də araşdırırlar, bir də gəlib mərkəzə çıxdılar, lakin yeni bir şey tapa bilmədilər.

Kəşfiyyatçı:

— Heç belə şeytan əməli görməmişəm! — dedi. — Saqamor, necə olursa-olsun biz gərək bu sırrı açaq. Axtarışa bulaqdan başlayaq və bütün bu yeri qarış-qarış gözdən keçirək. Qoy quron öz qəbiləsi qarşısında lovğalanıb deməsin ki, yeriyəndə ayaqlarının izi qalmır.

Kəşfiyyatçı özü nümunə göstərdi və işə bu dəfə daha səylə girişdi. Hətta hər bir yarpağı da diqqətlə gözdən keçirdilər. Yerə düşüb qalmış bütün ağaclar qaldırıldı, bütün daşlar yerindən götürüldü. Məlumdur ki, hindular öz izlərini ağaclar və daşlarla çox səbirlə və hiylə ilə örtmək üçün bu şeylərdən çox zaman istifadə edirlər. Amma bu axtarış da nəticə vermədi. Nəhayət, Unkas öz işini hamidan qabaq qurtararaq bulaqdan çıxan sisqa və bulanlıq irmağın kənarını qazmağa başladı və irmağın suyunu yatağından başqa tərəfə axıtdı. İrmağın əvvəlki ensiz yatağı quruduqda, Unkas çömbəlib onu çox diqqətlə və səylə nəzərdən keçirməyə başladı. Çox kecmədi ki, gənc döyüşünün şad səsi eşidildi; bu işə onun axtarışının müvəffəqiyyətlə nəticələndiyini göstərirdi. Hamı buraya toplaşdı, Unkas işə su ilə getirilmiş yaş torpaqda qalan mokasin ləpirini göstərdi.

Tapıldığı mamont dişinə və ya mastodont¹ qabırğasına çox maraqla baxan bir təbiətşunas kimi Şahingöz tapılan yeni izi fərəhlə nəzərdən keçirərək:

— Bizim bu oğlan öz xalqının şöhrətini yüksəklərə qaldıracaq, quronlara işə çox başağrısı verəcəkdir, — dedi. — Amma deməliyəm ki, tapılan bu iz hindunun izi deyildir! İz yiyəsi yeriyəndə dabanını yerə çox bərk basır, pəncələri işə həddindən artıq dördkünlüdür, elə bil bir fransız rəqqası öz qəbilə adamlarını oynamaga həvəsləndirirmiş... Unkas, tez geriyə qayıt, müğənni-

¹ Mastodont - qədim zamanlarda yaşamış xortumlu heyvandır.

nin ayağının ölçüsünü mənə gətir. Sən onun ayağının lap yaxşı ləpirini bax o qayanın yan-yörəsində taparsan.

Gənc mogikan tapşırığı yerinə yetirməklə məşğul olarkən kəşfiyyatçı və Çinqaçkuk izləri diqqətlə nəzərdən keçirdilər. İzlər güman edilən adamin ləpirlərinə tamamilə oxşayırıdı, buna görə də Şahingöz tərəddüd etmədən, tam cəsarətlə dedi ki, bu iz Davidin ləpiridir, onu bu yerdə çəkmələrini çıxarıb mokasin geyməyə məcbur etmişlər. Sonra o əlavə etdi:

— İndi mən bütün bu əlamətləri o qədər dürüst və aydın izah edə bilərəm ki, elə bil Bic Tülükünün bütün kələklərini lap gözümlə görmüşəm. Bildiyimiz kimi bizim müğənninin əsas xüsusiyyəti onun yaxşı oxumaq bacaran boğazından və qıçlarının uzunluğundan ibarətdir; bunu bildiyimiz üçün deyə bilərik ki, Davidi qabağa salmışlar, qalanlar da onun izilə getmişlər.

— Bəs axı mən heç iz-zad görmürəm!.. — deyə Dunkan etiraz etdi.

— Nərmə-nazik xanımların balaca ləpirlərinimi deyirsiniz? — deyə kəşfiyyatçı onun sözünü kəsdi. — O dələduz gənc xanımları sudan keçirmək üçün yaxşıca bir çarə tapmış, özü də xəyal etmişdir ki, onları axtarmaq üçün daldan gələn adamları bu yol ilə çəşdirə biləcəkdir. Bir az da yol getdikdən sonra gənc xanımların qəşəng ayaqlarının ləpirlərini görəcəyik, mən buna başımı verərəm.

Bütün dəstə izlərə həyəcanla baxa-baxa irmaq boyu uzunu getdi.

Az sonra su öz yatağına qayıtdı. Meşə sakıləri ləpirlərin su altında qaldığına əmin idilər, buna görə də irmağın hər iki kənarının torpağını xatircəmliklə nəzərdən keçirirdilər. Yolcular yarım mildən çox gedib iri, çılpaq bir qayanın dibinə çatdılar; irmaq da buradan çıxırdı. Onlar quronun bu yerlərdə sudan çıxıb ya çıxmadığını yəqin etmək üçün ayaq saxladılar.

Onların bəxti gətirirdi. Diribaş və çalışqan Unkas az sonra bir çəngə mamırın üstündə ləpir tapdı; görünür hindulardan biri çəşib ayağını mamıra basmışdı. Unkas basdalılmış mamırın göstərdiyi istiqamətlə gedib yaxınlıqdakı cəngəlliyyə girdi, burada da çox aydın və təzəcə bir iz tapdı; bu iz yolcuları bulaq başına gətirib çıxaran izlərə oxşayırıdı. Unkas yenə bərkdən səslənib öz

müvəffəqiyyətini yoldaşlarına xəbər verdi. Beləliklə də axtarış burada başa çatdırıldı.

Hami bu yerə gəlib çatdıqda kəşfiyyatçı dedi:

– Bu doğrudan da əsl hindu kələyidir, çox zirəkliklə düşünülmüşdür.

– Biz yolumuzu davam etdirəcəyikmi? – deyə Heyvord soruşdu.

– Tələsməyin. Biz yolumuzu tapmışıq, amma yenə də gərək hər şeyi dönə-dönə götür-qoy edək. İndi hər şey aydınlaşdır, yalnız bircə məsələdən başqa, biz gərək öyrənək görək o dələduz quron qadınları irmaqla necə aparmışdır? Quronun özü də istəməzdə ki, xanımların ayaqları suya toxunsun.

– Çətinlikdən qurtarmağa bax bu kömək eləməzdəmi? – deyə Heyvord o tərəfdə görünən xərək kimi bir şeyi göstərdi; bu doğrudan da budaqlardan səliqəsiz qayırılmış və ağaç lifi ilə bərki-dilmiş xərək idi. Görünür daha lazımlı olmadığına görə onu burada qoyub getmişdilər.

– İndi məsələ tamamilə aydınlaşdır! – deyə Şahingöz fərəhlə cavab verdi. – Dələduzlar izi itirmək məqsədilə belə bir şeyi hazırlamağa azı bir neçə saat vaxt itirmişlər. Mən onların belə şeylərə günlərlə vaxt sərf etdiklərini özüm görmüşəm, nəticəsi də həmişə belə olmuşdur. Budur, baxa bilərsiniz: üç cüt mokasin və iki cüt xırda ayaq ləpiri! Çox təəccübəldür, belə xirdə ayaqları olan adam görəsən necə gəzə bilir! Unkas, bu ayağın uzunluğunu ölçmək istəyirəm, qayış kəməri mənə ver... İlahi! Uşaq ayağından böyük deyildir, halbuki qızların özləri uca boylu və cüssəlidirlər...

Munro, yüngül ləpirlərə ata məhəbbətilə baxaraq:

– Mənim qızlarımın zərif ayaqları belə əzablar üçün yaranmışdır, – dedi. – Qorxuram ki, biz onları tapınca lap candan düşmüs olsunlar.

Kəşfiyyatçı başını bulayaraq:

– Bundan qorxmaq lazımdır, – dedi. – Onlar xırda, lakin möhkəm və sərrast addımlarla getmişlər. Baxın, dabanları yerə güclə dəyirmiş. Bax, burada qarasaç qız bir kökdən o birisinin

üstünə tullanmışdır. Yox, yox narahat olmayın, aydın görürəm ki, qızların heç biri taqətdən düşməmişdir. Amma müğənninin burada ayaqları ağrımağa başlamışdır, o yorulmuşdur; ləpirləri də bunu aydın göstərir. Görüsünümü müğənninin burada ayağı sürüşməşdür; burada ayaqlarını aralı qoya-qoya yerimiş, sonra da büdrəmişdir; burada isə yenə xizəkli adamlar kimi yerimişdir. Aydın məsələdir: işi-peşəsi elə oxumaqdan ibarət olan adam ayaqlarının öhdəsindən gələ bilməz.

Təcrübəli meşə sakini bu şəksiz dəlillərə əsaslanaraq həqiqəti o qədər inamlı və dəqiqliklə tapıb üzə çıxartdı ki, elə bil bu hadisələri öz gözü ilə görmüşdü. Yolcular Şahingözün inandırıcı sözlərindən ürəklənərək, bu qədər aydın və eyni zamanda çox sadə dəlillərə qane oldular; onlar oturub bir az yedilər, sonra isə yenidən yola düşdülər.

Kəşfiyyatçı batmaqda olan günəşə baxıb cəld addımlarla irəliliədi. Heyvord və Munro dalda qalmamaq üçün var güclərini toplayıb yeyin yeriməyə çalışdılar. İndi onlar bayaqkı dayaz dərə ilə gedirdilər. İz axtaranlar çox inamlı yeriyirdilər, çünki bu yerlərdə quronlar öz izlərini heç itirmək fikrinə düşməmişdilər. Lakin bir saat belə keçməmiş Şahingöz addımlarını xeyli yavaşıldı; o tez-tez gah suya, gah da başqa bir tərəfə baxırdı, elə bil təhlükə yaxınlaşdığını hiss edirdi. Nəhayət, o, ayaq saxlayıb yoldaşlarını gözlədi.

— Mən burada quronların iyini almışam, — deyə Şahingöz fikrini bildirdi. — Bax orada sıx çətirli ağaçlıq başlanır, deməli biz quronların düşərgəsinə lap yaxınlaşırıq... Saqamor, sən dağ tərəfdən get, Unkas irmağın boyu uzunu soldan gedər, mən də izi tutub getməyə çalışaram. Əgər bir hadisə olsa, qarğı üç dəfə qarıldayacaqdır. Mən bu quşların birini quru palid ağacından uçarkən gördüm, bu da quronların düşərgəsinə yaxınlaşdığınıizi göstərən əlamətlərdən biridir.

Hindular heç bir söz deməyib hərəsi öz səmtinə yönəldi, Şahingöz isə hər iki centlmenlə ehtiyatla irəli getdi. Az sonra Heyvord bələdçiyyə qoşuldu; o, düşmənləri tezliklə görmək arzusun-

da idi. Kəşfiyyatçı ona dedi ki, özünü meşənin kənarına versin və orada gözləsin, çünkü Şahingöz bəzi şübhəli əlamətləri təklikdə yoxlamaq istəyirdi. Dunkan tabe olub yerindən tərpəndi və az sonra elə bir yerə gəlib çatdı ki, buradan baxarkən onun qarşısında tamamilə yeni bir mənzərə açılırdı.

Akrılarla böyüklüyü olan bir sahədə ağacların hamısı kəsilmişdi və təmizlənmiş talaya yay axşamının zəif işığı düşürdü. Dunkanın dayandığı yerdən bir az o tərəfdə güclü dağ çayı balaca bir göl əmələ gətirmişdi; bu göl iki dağın arasındaki düzənliliyin, demək olar ki, bütün sahəsini tuturdu. Bu geniş hovuzdan su o qədər düz və sakitcə axırdı ki, onun əmələ gətirdiyi şəlalə elə bil təbii deyil, insan əliylə sünə surətdə yaradılmışdı. Gölün kənarında və hətta onun içində yüzə qədər palçıq ev tikilmişdi, elə bil göl öz sahillərindən kənara çıxmışdı. Bu evləri pis havadan yaxşıca qoruyan girdə damlar göstərirdi ki, həmin mənzillərin tikilməsinə, yerlilərin belə işlər üçün adətən sərf etdiklərindən, daha çox əmək və səy sərf olunmuşdur. Uzun sözün qisası, kənd və ya şəhər adlandırılara bilən bu insan məskəni çox səliqəli görüñürdü, elə bil müəyyən bir plan əsasında tikilmişdi, halbuki, ağı adamların fikrincə, planla mənzil tikmək hinduların adəti deyildi. Amma bu məskən, elə bil bomboş idi. Belə olmasa da, Dunkan bir neçə dəqiqə davam edən öz müşahidəsinin nəticəsində bu fikrə gəlmişdi; nəhayət, ona elə gəldi ki, iməkləyə-iməkləyə ona təref yaxınlaşan bir neçə adamı görür; yəqin onlar nə isə ağır bir şey dartıb gətirildilər; az sonra Dunkan bu ağır şeyin iri bir top olduğunu yəqin edib qorxuya düşdü. Həmin dəqiqə daxmalarдан bir neçə qaramtil baş çıxdı və tala dərhal canlandı; lakin bu dəqiqələrdə talaya doluşan məxluqlar bir daldalanacaq yerdən o birinə o qədər cəld keçirdilər ki, nə onların gördükleri işi dərk etmək, nə də özlərini lazıminca görmək mümkün olurdu. Heyvord bu şübhəli və anlaşılmaz hərəkətlərdən təşvişə düşdü və şərti siqnal vermək, qarğa kimi qağıldamaq istədi, lakin bir-dən yaxınlığında yarpaqların xışıldaması onu dönüb başqa tərəfə baxmağa məcbur etdi.

Gənc zabit özündən bir neçə yüz uzaqdakı tanınmaz hindunu görçək diksinib bir neçə addım geri çəkildi. Lakin Dunkan tez özünə gəldi, siqnal vermək fikrindən daşındı, gizləndiyi yerdə qalıb həmin tanınmaz hindunun hərəkətlərini diqqətlə izləməyə başladı.

Daha bir neçə dəqiqə keçdikdən sonra Dunkan yəqin etdi ki, onun burada olmasından heç kəsin xəbəri yoxdur. Dunkanın gördüyü yerli sakin də yəqin, onun kimi, bu qəsəbənin alçaq tikililərini və qəsəbədə yaşayınların səssiz hərəkətlərini seyr edirdi. Həmin vəhşinin üzünə boyaqlarla kobud naxışlar çəkilmişdi, buna görə də onun üzü haqqında aydın bir təsəvvür almaq mümkün deyildi; bununla belə, Dunkana elə gəldi ki, həmin adamın üzü o biri quronların üzü kimi qəzəbli və acıqlı deyil, qəmgindir. Onun başı hinduların adəti üzrə qırxılmışdı, təpəsində yalnız bircə çəngə tük qalmışdı. Saçından üç-dörd şahin lələyi sallanırdı. Əynində cirilmiş çit plaş var idi, onun alt paltarı adicə bir köynəkdən ibarət idi, köynəyin qolları isə şalvar əvəzinə geyilmişdi. Qıçları çılapq idı və göyəm kolunun tikanları ilə çox yaralanmışdı. Ayaqlarına yaxşı maral dərisindən tikilmiş mokasin geymişdi. Bu vəhşinin ümumi görünüşü çox qəmgin və miskin idi.

Dunkan özünün bu qonşusunu maraqla nəzərdən keçirdiyi dəqiqələrdə kəşfiyyatçı yavaşça və ehtiyatla ona yaxınlaşdı.

Gənc zabit ona piçildayıb dedi:

– Görürsünüz mü, quronların qəsəbəsinə gəlib çatmışıq. Bax burada da bir vəhşi dayanmışdır, yəqin o bizim buradan keçməyimizə mane olacaqdır.

Dunkan barmağı ilə həmin tanınmayan adamı göstərdikdə kəşfiyyatçı ona baxıb diksindi və az qaldı tūfəngi əlindən yer düşsün. Sonra o, tūfənginin, ağızını aşağı salladı və uzun boynunu uzadıb vəhşiyə diqqətlə baxmağa başladı:

– Bu yaramaz, quronlardan deyildir, – dedi, – Kanada qəbilələrindən də heç birinə mənsub deyildir, amma paltarından görünürlər ki, o ağ adamı soyundurmuşdur. Siz görmədiniz, o silahını və ya kamanını hara qoydu?

— Yəqin onun silahı yoxdur, özü də deyəsən pis niyyətli adama oxşamır. Gördüyünüz kimi, suyun kənarında vurnuxan öz dostlarına bu vəhşi siqnal verməsə, qorxumuz yoxdur.

Kəşfiyyatçı üzünü Heyvorda döndərib onun üzünə, aşkar bir təəccübə xeyli baxdı. Sonra ağızını açdıq bu anda Dunkan kəşfiyyatçının, həmişə təhlükəli şəraitdə olmaq üzündən adət etdiyi, səssiz gülüşünü eşitdi.

— Suyun kənarında vurnuxanlardan bizə ziyan gəlməz! — deyə Şahingöz cavab verdi və əlavə etdi: — Məktəblərdə oxuyub şəhərlərdə yaşayınlar elə belə olarmış! Amma bu oğlanın qıçları uzundur, ona çox da etibar etmək olmaz. Siz onu gözdən qoymayın, mən isə kolların arasından keçib arxadan yaxınlaşaraq, onu diri tutaram. Bax, güllə atmayaınız ha.

Şahingöz yarıya qədər kolluğa girdikdə birdən Heyvord əlini uzadıb onu saxladı və dedi:

— Görəm ki, vəziyyətiniz təhlükəlidir, onda güllə ata bilərməm mi?

Şahingöz, Dunkanın sualının əsl mənasını başa düşmürmüştər kimi, bir qədər ona baxdıqdan sonra başını buladı, yenə də səssizcə gülərək cavab verdi:

— Elə olsa, bütün bir vəzvəd əvəzinə də güllə ata bilərsiniz, mayor.

Şahingöz az sonra yarpaqların arasında gözdən itdi. Dunkan bir neçə dəqiqə çox həyəcan keçirdikdən sonra kəşfiyyatçını yenə gördü. İndi kəşfiyyatçı əsir tutmaq istədiyi vəhşiyə arxa tərəfdən sürünen-sürünen yaxınlaşırıldı. Vəhşiyə çatmağa bir neçə fut qalmış o, yavaş-yavaş və səssizcə ayağa qalxdı. Həmin dəqiqə suda bir neçə dəfə bərkdən şappılıtlı eşidildi. Dunkan vaxtında dönüb baxdı və yüzə qədər qaraltının dalgalanan suya birdən atıldığına gördü. Dunkan yenidən tüfəngini götürüb üzünü yaxınlığındakı hinduya tərəf çevirdi. Heç bir şeydən xəbəri olmayan bu vəhşisi əsla qorxmadi və boynunu uzadıb mənasız bir maraqla gölə baxdı. Bu anda Şahingözün əli onun başının üstündə göründü; lakin kəşfiyyatçının əli birdən-birə aşağı düşdü və o, yeni-

dən gülüb qəşş etdi. Şahingöz doyunca gülüb qurtardıqdan sonra öz düşməninin boğazından yapışmaq əvəzinə əlini onun ciyninə vurub ucadan dedi:

– Bu nə gündür, düşmüsünüz, dostum? Olmaya qunduzlara zəbur nəğməsi öyrətmək fikrindəsiniz?

– Elədir ki, var, – deyə o, cəld cavab verdi.

XXII fəsil

Oxucu, Heyvordun heyrətini bizim təsvir edə biləcəyimizdən daha yaxşı təsəvvürünə gətirə bilər. Heyvordun iməkləyən hindu hesab etdiyi qaraltılar demə dörd ayaqlı heyvan imiş; onun göl hesab etdiyi şey qunduzların çimmək yeri; gözünə şəlalə kimi görünən isə bu ağıllı və əməksevən heyvanların düzəltidləri su bəndi; tanıya bilmədiyi düşmən isə onun sınanmış dostuzəbur müəllimi, David Hamut imiş. Davidin burada tapılması hər iki bacının aqibəti barəsində Dunkanın qəlbini təsəvvürə gəlməyən ümidiirlə doldurdu, buna görə də gənc zabit gizləndiyi yerdən çıxaraq, hadisənin iki əsas qəhrəmanına tərəf yüyürdü.

Şahingöz özünü gülməkdən saxlaya bilmirdi. O, heç bir nəzakət əlaməti göstərmədən, Hamutu kobudcasına fırladıb o yan bu yanına baxdı və bir neçə dəfə dedi ki, quronlar David üçün kostyum seçməkdə böyük məharət göstərmişlər. Sonra Şahingöz yaziq Davidin əlindən tutub elə bərk sıxdı ki, onun gözleri yaşardı. Şahingöz Davidə bu yeni peşəsində müvəffəqiyyət arzuladı, sonra isə soruşdu:

– Deyəsən indi qunduzları görüb ilhamla gələrək oxumaq istəyirdiniz, doğrudurmu? Bu bic heyvanlar sizin sənətinizə bir az bələddirlər, çünkü oxumaq səsi eşidərkən quyruqlarını qaldırıb salırlar, bunu siz özünüz də indicə gördünüz. Mən oxuyub yazmağı bilən, amma qoca, təcrübəli qunduzdan qat-tat axmaq olan, adamlar görmüşəm; o ki, qaldı oxumağa, onlar bunu bacarırlar, çünkü anadan lal olmuşlar! Qulaq asın, belə mahni xoşunuza gəlirmi?

David qulaqlarını tıxadı; havadan qarğı qarlıtışı eşidildikdə Heyvord özü də bu quşu görmək üçün başını qaldırıb baxdı, halbuki, əvvəlcədən bilirdi ki, Şahingöz qarğı qarlıtısına oxşayan siqnal verəcəkdir. Siqnal eşidilən kimi bir qədər o tərəfdə görünen, qalan yolçuları göstərərək Şahingöz gülə-gülə:

— Görüsünümü, bax bu musiqinin çox yaxşı və misilsiz olmasına şübhə ola bilməz, çünkü o mənim üçün iki yaxşı tüfəngə bərabərdir, hələ bıçaq və tomahavkları demirəm... Bunlar öz yerində, yaxşı ki, sizin əmin-amanlıqda olduğunuzu gördük; indi deyin görək, gənc xanımların başına nə gəlib?

— Onlar bütürəstin yanında əsirdirlər, — deyə David cavab verdi. — Düzdür çox fikir çəkirlər, amma yerləri rahat, özlerinin də heç bir qorxusu yoxdur.

— İkisidəmi? — deyə Heyvord təngnəfəs soruşdu.

— Elədir ki, var. Hərçənd yolda çox əziyyət çəkdik və yeməyimiz doyunca deyildi, amma uzaq bir ölkəyə əsir aparıldığımız zaman ixtiyarımız əlimizdən alınmasaydı, başqa bir şeydən nara-zılığımız olmazdı.

Munro üçuna-uçuna:

— Bu sözlərinizə görə, allah sizə yar olsun! — dedi. — Qızlarım sağ-salamat özümə qaytarılaçaqdır!

— Deyə bilmərəm, onlar əsirlikdən tezmi qurtaracaqlar, — deyə David cavab verdi. — Bu vəhşilərin başçısı o qədər sərsəmdir ki, onu qadir allahdan başqa heç kəs ağıllandırıb bilməz. Ona yuxuda da, ayıqlıqda da təsir göstərmək istədim, amma görünür nə musiqi, nə də söz ona kar etmir...

— Bəs o məlun haradadır? — deyə kəşfiyyatçı onun sözünü birdən kəsdi.

— Bu gün o öz adamları ilə maral ovuna çıxmışdır; eşitdiyimə görə sabah daha uzaqlardakı meşələrə və Kanada sərhədlərinin yaxınlığına gedəcəklər. Büyük qız qonşu qəbiləyə göndərilmişdir, bu qəbilənin daxmaları bax o dağın qaralan zirvəsinin o təyindədir; balaca qız isə quronların arvadlarının yanında qalmışdır; onların mənzilləri buradan iki mil uzaqdakı yayladadır.

– Alisa, mənim yazıq Alisam! – deyə Heyvord dilləndi.
– Ona təsəlli verib hayına çatan bacısı da əlindən çıxmışdır.

– Elədir ki, var. O, iztirab çəkməmişdir, çünkü xeyir-dua, müqəddəs zəbur dərdli ürəye təsəlli verir.

– Məgər o musiqidən həzz alır?

– Lap mükəmməl surətdə, lap özünün ürəyi istəyən qədər həzz alır. Amma bunu da etiraf etməliyəm ki, mənim bütün səylərimə baxmayaraq, qız gülməkdən çox ağlayır. Belə dəqiqələrdə mən müqəddəs mahnilar oxumaqdan çəkinirəm. Amma əhvalımızı duruldan sakit və xoş dəqiqələri də olur, belə vaxtlarda vəhşilər səslərimizi eşidib valeh olurlar.

– Bəs niyə sizi qoyurlar ki, kefiniz istəyən kimi gəzəsiniz?

David özünü çox müti adamlar yerinə qoyaraq cavab verdi:

– Mənim kimi bir soxulcan nə ilə öyünə bilər! Doğrudur, zəbur mahniları keçib gəldiyimiz qanlı qırğın meydanında öz gücünü göstərə bilmədi, amma burada bütürəstlərin ürəyini bir qədər yumşaltmışdır, buna görə də məni istədiyim vaxt gedib-gəlməyə qoyurlar.

Kəşfiyyatçı güldü və vəhşilərin bu qəribə rəhmdilliyyini, yəqin ki, çox düzgün izah etdi:

– Hindular ağlı başında olmayan adama heç vaxt toxunmazlar. Yolunuz açıq olarkən və öz izlərinizlə (bu izlər isə dələnin-kindən bir az aydınlaşdır) geriyə qayıda bildiyiniz halda, bəs nə üçün gözü yolda qalanlara xəbər götirmədiniz?

David yenə də yazıq-yazıq cavab verdi:

– Xristianların mənzilinə ayaq basmaq mənə bir də nəsib olsayıdı sevincim yerə-göyə siğmazdı, amma nə edim ki, ayaqlarım geri dönüb qayıda bilmirdi, çünkü mənə etibar edilmiş zərif məxluqlar əsirlilikdə qalıb dərd çəkərdilər.

Davidin çətin və qəliz dilini başa düşmək asan deyildi, lakin onun gözlərinin səmimi ifadəsi və namuslu üzünün qızarması, düz danışdığını çox yaxşı sübut edirdi. Unkas Davidə yaxınlaşış ona rəğbətlə baxdı. Şahingöz zəbur müğənnisinin çox əzizlədiyi alətini ona uzadaraq dedi:

— Qulaq as, dostum, sənin bu tütəyini ocağa atıb yandırmaq istəyirdim, amma bundan ayrıla bilmirsənsə, onda özünə qaytara bilərəm, ala çal kefin açılsın!

Hamut kamertonu aldı və öz razılığını guya öhdəsinə düşən mühüm vəzifələrin yol verdiyi bir şəkildə izhar etdi. O, kamertonun saz olmasını bir neçə dəfə yoxlayıb öz səsilə tutuşdurredi; onun xarab olmadığını yəqin etdi və bir neçə dəfə adını çəkdiyi-miz balaca kitabdan bir neçə beyt oxumaq istədiyini ciddi surət-də bildirdi.

Lakin Heyvord onun bu möminlik səyinə cəld mane oldu və qızların vəziyyəti haqqında suallar verməyə başladı. O, hər bir şeyi indi daha ətraflı soruşturdu, halbuki, söhbətin əvvəlində daxili-lində cilvələnən hisslər onun danışmasına mane olurdu. David çox sevdiyi kamertonundan gözünü çəkmək istəmirdi, lakin suallara cavab verməyə məcbur olurdu, çünkü gənc xanımların atası da indi söhbətə qoşulmuşdu. Yeri gəldikcə kəşfiyyatçı da sual verirdi. David yenidən əlinə keçən kamertonu işə salıb söhbətin arasını tez-tez kəsirdi; bununla belə iz axtaranlar öz məq-sədlərinə çatmaq üçün faydalı ola bilən əsas məsələlərlə tanış ola bildilər. Davidin dedikləri sadə olmaqla bərabər bunların içində fakt da az idi.

Məlum oldu ki, Maqua təhlükənin sovuşmasını gözləmək üçün bir qədər dağda ləngimişdi; sonra dağdan enib Qorikan gölüün qərbindən keçən yol ilə Kanadaya tərəf getmişdi. Bu hiyləgər quron bütün cığırlara yaxşı bələd idi, hətta bunu da bilirdi ki, dalınca gələnlər olsa da onu bu tezliklə izləməyəcəklər. Buna görə də Maqua özünü yormadan yavaş-yavaş getmişdi. Davidin çox sadə danışından aydın olurdu ki, onun burada hinduların arasında olması bu vəhşilərin xoşuna gəlmir; müğənninin burada qalmasına ona görə yol verirdilər ki, hinduların sırrı ilahiyə bəs-lədikləri hörmət hissi hətta Maquanın da qəlbində yox deyildi.

Quronlar gecə əsirlərə xüsusişlə qayğı göstərmiş, onları meşə-nin rütubətindən qorumaq və qaçmalarına mane olmaq üçün tədbir görmüşdülər. Yuxarıda dediyimiz kimi, quronlar atları bulağın yanında başlı-başına buraxmış və izlərini itirmək üçün

olmazın hiylələrə əl atmışdır. Maqua düşərgəyə gəlib çatdıqda, quronların adəti üzrə əsir qızları bir-birindən ayırmışdır. Koranı yaxınlıqdakı dərələrin birində olan qəbiləyə göndərmişdir. David yerlilərin adətlərinə o qədər bələd olmadığı üçün, həmin qəbiləni yerli-yataqlı öyrənə bilməmişdi. O, yalnız bunu öyrənə bilmüşdi ki, həmin qəbilənin adamları Uilyam-Henri qalasına sonuncu basqında iştirak etməmişlər, lakin quronlar kimi onlar da Monkalmin müttəfiqləridirlər.

Mogikanlar keşfiyyatçı müğənninin aydın olmayan dolaşıq sözlərini getdikcə daha maraqla dinləyirdilər. David indi Koranın yaşadığı hindular qəbiləsinin nə ilə məşğul olduğunu izah etməyə çalışdıqda, birdən keşfiyyatçı belə bir sualla onun sözünü kəsdi:

– Görmədiniz, onların bıçaqları necə idi? İngilis bıçaqlarını, yoxsa fransız bıçaqlarına daha çox oxşayırırdı?

– Belə boş-boş şeylərə fikir vermək heç ağlıma belə gəlmirdi, mənim bütün fikrim-zikrim qızlara təsəlli vermək idi.

– Vaxt gələr, siz vəhşi bıçağını bir daha boş şey hesab etməziniz, – deyə keşfiyyatçı cavab verdi. – Deyin görək biçinin qurtarması münasibətile onlar bayram edirlərmi? Həmin qəbilənin totemlərini¹ görmüsünüz mü?

– Mən ancaq bunu deyə bilərəm ki, onların taxılı çoxdur; bu dən süddə isladıldıqda çox dadlı və mədə üçün faydalı yemək olur. Onların heç bir teməni görməmişəm. Hinduların musiqisinə gəldikdə, bu barədə heç danışmağa belə dəyməz. Onlar heç vaxt səs-səsə verib allaha dua eləmirlər, görünür bütperəstlərin ən dinsizidirlər.

– Siz hindulara böhtan atırsınız. Hətta minqlər də Böyük Ruhdan mərhəmət və kömək gözləyirlər.

– Bəlkə də belədir, – deyə David cavab verdi, – amma mən onların ağlagəlməz dərəcədə rəngbərəng boyanmış qəribə şəkillərini gördüm; onlar bu şəkillərə baxarkən heyran qalırlar, xüsusən murdar və iyriñc bir şeyin şəklinə çox ehtiramla pərəstiş edirlər.

¹ Totem – hinduların qəbilə nişanıdır; bu nişanı olan adama zaval yoxdur.

– İlan şəklinəmi? – deyə kəşfiyyatçı tələsik soruşdu.
– Ona oxşayan bir şeydir. Mənim gördüğüm sürünen tısbağı şəkliydi.

Davidin dediklərinə diqqətlə qulaq asan mogikanlar, tısbağı adını eşidərkən, ikisi də birdən:

– Xuq! – dedilər. Kəşfiyyatçı isə mühüm, lakin xoşagəlməyən bir şey ixtira etmiş adam kimi başını buladı.

Sonra Çinqaçkuk delavar dilində sakitcə və qürurla elə danışmağa başladı ki, hətta onun sözlərini başa düşməyənlərin də diqqətini dərhal özünə cəlb etdi. Çinqaçkukun hərəkətlərində dərin mənalı, bəzən də qəti bir fikrin ifadə edildiyini başa düşmək olardı. O, bir dəfə əlini yuxarı qaldırdı, əlini aşağı saldıqda isə yüngül plaşının yaxasını açdı və bu hərəkətlə ifadə etdiyi fikrini təsdiq edirmiş kimi, barmağını sinəsinə vurdu. Dunkanın gözləri vəhşinin hərəkətlərini izləyirdi; başçı yaxasını açarkən, Dunkan onun qarabuğdayı sinəsində adı yenicə çəkilən heyvanın-tısbığanın göy boyaqla çox səliqə ilə çəkilmiş solğun şəklini gördü. Kəşfiyyatçı qırmızı dərili dostundan üzünü döndərib dedi:

– Biz elə bir şey kəşf etmişik ki, göylərin arzusundan asılı olaraq bizə ya xeyir verə bilər, ya da zərər. Dostumuz Çinqaçkuk delavarların saqamoru və tısbağaların böyük başçısıdır. Müğənninin dediklərindən aydın olur ki, bu qəbilənin bəzi hinduları başqa bir tayfaya qoşulmuşdur; Çinqaçkuk da indicə həmin tayfadan danışındı. Biz təhlükəli yol ilə gedirik, çünki xain çıxan dost çox zaman düşməndən də qəddar olur.

Dunkan:

– Açıq danışın, – dedi.

– Bu, çoxdan olmuş, qanqaraldan bir əhvalatdır, mən isə onu yadına salmaq istəmirəm, çünki danmaq olmaz ki, bu hadisənin əsas bəisi dərisi ağ adamlar olmuşlar. Axırda elə oldu ki, qardaş-qardaşa qarşı tomahavk qaldırdı, minqlərlə delavarlar isə bir yol ilə getdilər.

– Deməli, siz güman edirsiniz ki, Kora həmin qəbilədə yaşayır?

Kəşfiyyatçı başı ilə “hə” cavabı verdi; görünür bu kədərli məsələdən danışmaq arzusunda deyildi. Səbirsiz Dunkan bacıları

azad etmək üçün, müstəsna hünər və fədakarlıq tələb edən cəhdələr göstərilməsini tələsə-tələsə təklif etməyə başladı. Munro özünü cəmləşdirərək, gənc zabitin son dərəcə təhlükəli olan planlarını ağ saçlarına və yaşıının çoxluğuna yaraşmayan bir həvəsle dinləyirdi. Kəşfiyyatçı, qəlbi məhəbbət hissili döyünen bu gəncin öz ürəyini boşaltmasına imkan verdikdən sonra, onu inandıra bildi ki, misilsiz mərdlik və çox soyuqqanlı olmağı tələb edən belə bir işdə tələsmək tamamilə ağılsızlıq olardı.

— Yaxşı olardı ki, bizim bu müğənni hinduların düşərgəsinə qayıtsın və bizim buraya gəlib çıxdığımızı cavan xanımlara xəbər versin, — dedi, — lazımla biz onu siqnalla məsləhətləşməyə çağırarıq. Dostum, siz qarğı qarğıltısını çobanaldadan quşun fit səsindən ayıra bilərsinizmi?

— O çox qəşəng quşdur, — deyə David cavab verdi. — Bu quşun zərif, həzin səsi var, amma çox kəsik-kəsik və ahəngsiz oxuyur.

— Nə olar, hərgah bu quşun fiti sizin xoşunuza gəlirsə, qoy onun səsi sizin üçün siqnal olsun. Amma yadınızda saxlayın: siz çobanaldadanın üç dəfə fit verdiyini eşitdikdə, kolluğa gəlməlisiniz, çünki həmişə bu quş kolluqda olur...

— Dayanın, — deyə Heyvord onun sözünü kəsdi, — mən də onunla gedəcəyəm.

— Siz? — deyə Şahingöz təəccüblə soruşdu. — Yoxsa günəşin neçə çıxıb batmasını daha görmək istəmirsiniz?

— David canlıca sübutdur ki, quronlar mərhəmətli ola bilirlər.

— Buna sözüm yoxdur, amma burası var ki, ağılı başında olan heç bir adam, David kimi, öz boğazını yırtı bilməz.

— Sevdiyim qızı azad etmək üçün özümü, canından keçən bir qəhrəman kimi dəliliyə vura bilərəm, ümumiyyətlə bu işin xatirinə hər cür dona girə bilərəm, nə lazımsa edərəm. Siz etiraz etməyin, təfəvütü yoxdur, mən fikrimdən dönməyəcəyəm.

— Şahingöz gənc zabitə dinməz-söyləməz, təəccüblə xeyli baxdı. Lakin Dunkan indiyədək Şahingözə onun məharətinə görə və göstərdiyi xidmətlərin xatirinə, demək olar ki, kor-koranə itaət etdiyi halda, indi özünü, hər bir sözü qanun olan, rəis kimi aparırdı.

O, əlini yellədi, bununla da daha heç kəsin etirazına qulaq asma-yacağını bildirdi və bayaqkindan da sakit danışmağa başladı:

— Mən geyimimi dəyişə bilərəm, istəyirsinizsə şəklimi dəyişdirin — boyaqla üzümü naxışlayın; bir sözlə məni hansı dona istəyirsinizsə salın, hətta özümü giçliyə qoymağa da razıyam.

— Məncə, siz qoşun dəstələrini müharibəyə göndərəndə heç olmasa müvafiq şərti əlamətlərin və düşərgə yerlərinin qabaqcadan müəyyən olunmasını lazımlı bilirsiniz, çünkü qabaqcadan belə tədbir görüldükdə sizin tərəfinizdə vuruşanlar dostlara harada və nə zaman rast gələcəyini bilərlər, — deyə kəşfiyyatçı cavab verdi. Dunkan isə onu daha danışmağa qoymayıb dedi:

— Mənə qulaq asın. Siz bax bu sədaqətli yoldaşımızdan öyrəndiniz ki, hindular iki müxtəlif xalqa olmasa da, hər halda iki qəbiləyə mənsubdurlar. Sizin “qarasaçlı” adlandırdığınız qız bu iki qəbilədən birindədir, bu qəbiləni isə siz delavarların bir qolu hesab edirsiniz. Onun kiçik bacısı olan o biri qız isə yəqin ki, bizim açıq düşmənlərimizin — quronların yanındadır. Onu azad etmək mənim borcumdur. Buna görə də bacılardan birini dardan qurtarmaq üçün siz tədbir görməkdə olun, mən isə o biri bacını xilas etmək üçün əlimdən gələni edəcəyəm, ya buna nail olacağam, ya da öləcəyəm.

Gənc döyüşünün gözlərində mərdlik işığı parladı, onun zahiri görünüşü zəhmli bir görkəm aldı. Şahingöz hinduların bütün hiyləgərliyinə çox yaxşı bələd idi, buna görə də gənc zabitin hansı təhlükələrə məruz qala biləcəyini qabaqcadan bilirdi, lakin onu, qəflətən ağlına gələn bu fikirdən daşındırmaq üçün yol tapa bilmirdi.

Ola bilsin ki, gənc zabitin bu cürəti Şahingözün xoşuna gəlmışdı. Bu dəqiqlirdə Şahingözün nələr fikirləşdiyi hələ məlum deyildi; lakin bir azdan sonra, Dunkanın niyyətinə etiraz etmək əvəzinə, Şahingöz məsələyə öz münasibətini birdən-birə dəyişdirdi və Dunkana planının yerinə yetirilməsində kömək etməyə başladı.

O, mehriban-mehriban gülümsəyərək:

– Nə olar ki, suya getmək istəyən maral, gərək hamidən daldı yox, qabaqda olsun, – dedi. – Çinqaçukun, istədiyiniz qədər, hər cür boyaqları vardır. Zəhmət çəkil bax bu tırın üstündə oturun, Çinqaçuk bu saat sizi lap kefiniz istəyən səfəh köküնə salar ki, özünüz də razı qalarsınız, buna mən başımla cavab verirəm.

Dunkan buna razı oldu. Bayaqdan bəri bu söhbətə diqqətlə qulaq asan mogikan isə can-başla işə başladı. Öz qəbiləsinin bütün biciliklərini yaxşı bilən və bu işdə təcrübəsi olan Çinqaçuk gənc zabitin üzünə hinduların dostluq və şənlik əlaməti hesab etdikləri naxışları cəld və çox bacarıqla çəkdi. Bu naxışların arasında gizli müharibə niyyəti hesab edilə bilən cizgilərin olmamasına ciddi fikir verdi; digər tərəfdən vəhşi, dostluq ifadə edən bütün əlamətləri çox səylə naxışladı. Sonra Dunkan lazıminca geyindi-rildi; indi hər kəs Dunkana baxsaydı deyərdi ki, doğrudan da o, bir-birinə dost olan müttəfiq qəbilələri gəzən bir hoqqabazdır.

Hamı Dunkanın lazıminca naxışlanıb geyindiyini təsdiq etdikdə, kəşfiyyatçı ona bir neçə məsləhət verdi, siqnallar haqqında onunla şərtləşdi və görüş yeri təyin etdi. Öz gənc dostundan ayrılməq Munroya çox ağır təsir bağışlayırdı, lakin qoca bu ayrılığa zahirən laqeyd baxırdı, halbuki onun göstərdiyi bu münasibət daha xatircəm olduğu vaxtlardakı coşqun, namuslu xarakterinə əsla uyğun deyildi. Kəşfiyyatçı Heyvordu kənara çağırıb ona dedi ki, qocanı qorxusuz bir yerdə qoyub Çinqaçuka tapşırmaq istəyir, özü isə Unkasla birlikdə delavar hesab etdiyi tayfanın arasında kəşfiyyat aparmağa gedəcəkdir. Sonra Şahingöz öz nəsihət və məsləhətlərini təkrar edib, söhbəti aşağıdakı təntənəli və səmimi sözlərlə qurtardı:

– Di gedin, qoy göylər sizin köməyiniz olsun! Siz mərdlik göstərdiniz, bu mərdlik mənim xoşuma gəldi, çünkü sizin bu niyyətinizi yalnız qanı qaynayan, cəsur ürkəkli gənclər yerinə yetirə bilərlər. Amma təcrübəli adamın nəsihətlərini də yaddan çıxarımayın. Minqə qalib gəlmək üçün bütün mərdliyinizi əsirgəmə-məlisiniz və kitabların öyrətdiyindən qat-qat artıq ağıllı hərəkət etməlisiniz, gedin, allah sizə yar olsun! Quronlar sizin skalpınızı

soymağın müvəffəq olsalar, bilin ki, iki ığid döyüşçüyə arxalanın adam sizin qanınızı yerdə qoymayacaqdır. Başınızdan əskik olan hər bir tük üçün onlar düşmənlərdən birinin canını alacaqlar.

Dunkan bələdçinin əlini səmimiyyətlə sıxdı, öz qoca dostunu bir də ona tapşırıdı və Davidə qabağa düşməsini işaret etdi. Şahin-göz qoçaq gəncin dalınca bir neçə dəqiqə iftixarla baxdıqdan sonra fikirli-fikirli başını buladı, geri qayıdır dəstəsinin qalan adamlarını meşəyə apardı.

Dunkanla Davidin seqdikləri yol qunduzların təmizlədikləri yerdən və onların gölünün kənarından keçirdi. Heyvord təhlükə üz verən zaman yoldaşa kömək etmək üçün, əlindən heç bir şey gəlməyən sadəlövh Davidlə tek qaldıqda öz üzərinə götürdüyü vəzifənin bütün çətinliklərini birinci dəfə aydın təsəvvür etdi. Onun hər iki tərəfində göz işlətdikcə uzanan bu boş səhra toran qovuşan dəqiqələrdə daha da cansızıcı görünürdü; buradakı kiçik daxmaların səssizliyi də adama çox ağır təsir bağışlayırdı.

Dunkanla David göldən yan keçib, getdikləri dərədəki balaca bir təpəyə qalxmağa başladılar. Onlar yarım saatdan sonra geniş bir talaya gəlib çıxdılar; bu talada da qunduzların komaları var idi. Lakin heyvanlar burada daha yaşamırdılar. Kolluğun içindən keçən balaca yolu tərk etməzdən əvvəl, tamamilə təbii bir hiss Dunkanı bir dəqiqəliyə ayaq saxlamağa məcbur etdi, çünki hər bir adam ığidlik tələb edən bir işə başlamazdan əvvəl dayanıb özünü cəmləşdirir.

Ağaclardan təmizlənmiş ciğirin qarşı tərəfində, irmağın dağdan axıb töküldüyü yerin yaxınlarında palçıqla tirdən və çırpıdan kobud şəkildə tikilən 50-60 daxma görünürdü. Komalar addabudda tikilmişdi, onları tikənlər görünür, nə təmizliyə, nə də səliqəyə fikir verməmişdilər; bu cəhətdən həmin daxmalar qunduzların məskənidən o qədər çox fərqlənirdi ki, Dunkan heç də ağla gəlməyən daha təəccübü bir hadisənin şahidi olacağını fikirləşməyə başladı. Zəif toran işığında komaların karşısındaki adam boyu qalın otluqdan bir-bir çıxan və sonra, yerə gömülülmüş kimi, qəflətən gözdən itən iyirmi və ya otuz fiquru gördük-

də Dunkanın bayaqkı nigarançılığı heç də azalmadı. Həmin fiqurlar qəflətən elə tez görünür və gözdən itirdilər ki, Dunkan onları canı-cəsədi olan məxluqlar deyil, parıldayan qara xeyallar hesab etdi. Bir anlığa onun gözünə çılpaq, ariq bir fiqur göründü; bu fiqur əllərini qəribə bir surətdə havada oynadırdı; çox keçmədi ki, onun dayandığı yer yenə boş göründü; həmin fiqur qəflətən başqa bir yerdə zahir oldu, kim bilir bəlkə bu başqa fiqur idi. David, yoldaşının dayandığını gördükdə onun gözlərini zillədiyi tərəfə baxaraq dillənib Heyvordu özünə gəlməyə məcbur etdi. O:

– Bu yerlərdə hələ əkilib becərilməyən münbüt torpaqlar coxdur, – dedi, – öyünmədən bunu da deyə bilərəm ki, bu büt-pərəstlər diyarında qaldığım bir neçə gün ərzində buralara çoxlu xeyirxahlıq toxumu səpilmışdır.

Heç bir şey başa düşməyən Dunkan:

– Bu qəbilələr ovu başqa məşğuliyətlərdən daha çox sevir-lər, – dedi və yenə təəccüblü fiqurlara baxmağa başladı.

– Mən burada üç gecə qalmışam və üç dəfə də uşaqları müqəd-dəs mahnı oxumaqda iştirak etməyə toplamışam. Mən oxuduqca onlar elə qışqırıb ullaşırıldılar ki, mənim tüklərim biz-biz olurdu.

– Siz kimi ləri deyirsiniz?

– Mən öz gözəl vaxtlarını bax o boş və yönəmsiz damlarda keçirən şeytan balalarını deyirəm. Eh, nə qoyub nə axtarırsınız! Bu ölkənin heç yerində çubuq cəzası verildiyini görməmişəm; buna görədir ki, allahın ən gözəl nemətinin belə çığır-bağıra sərf edilməsinə əsla təəccüb etmirəm.

David gənclərin meşədən gələn zil qışqırtılarını eşitməmək üçün qulaqlarını tutdu. Dunkan istehza ilə gülümsədi və:

– Gedək, – deyə qəti təklif etdi.

Onlar Davidin dediyi “filistimlilərin çadırları”na tərəf getdilər.

XXIII fəsil

Öz məskənlərini qorumaq üçün hinduların, ağlar kimi keşikçilər qoymaq adəti yoxdur.

Buna görə də Dunkan və David oynayıb əylənən uşaqların yanına gəlib çıxdıqda, onların burada görünmələri tamamilə gözlənilməz bir hadisə oldu. Uşaqlar onları görən kimi qulaqbataran zil səslə bərkdən qışqırıldılar, sonra isə sehrkar məxluqlar kimi, yaxınlaşanların gözlərindən itdilər. Yerə sərilmiş oğlan uşaqlarının qarabuğdayı bədənləri, solmaqdə olan otun rəngindən heç seçilmirdi. Buna görə də ilk saniyelərdə elə zənn etmək olardı ki, yer doğrudan da yarılib uşaqları udmuşdur. Lakin, Dunkan gözlerini diqqətlə zillədikdə gördü ki, ona hər tərəfdən oynaq, qara gözlər baxır.

Maraqla dolu bu gözlərin kinli baxışı gənc zabitin iradəsini bir anlığa əlindən alıb onu həvəsdən saldı, lakin onun öz fikrindən dönməsi artıq gec idi. Uşaqların bağırtısını eşidib yaxınlıq-dakı daxmadan çıxan on nəfərə qədər hindu döyüçüsü vuruşa hazırlmış adamlar kimi, qaş-qabaqlarını tökərək astanada dəyanıb yad adamların yaxınlaşmasını gözləyirdi.

Belə bir mənzərəyə qismən alışmış olan David zahirən dönməz bir qətiyyətlə birbaş onlara tərəf getdi. Hindular bu kəndin əsas daxmasının qabağına toplaşmışdır. Ağac qabığından və budaqlarından tikilmiş bu qaba komada, adətən qəbilənin ağsaqqalları məsləhətə toplaşır və qəbilə yiğincəqləri keçirilirdi. Dunkan, qüvvətli qara vücuqları olan, hinduların arasından saymaz-yana keçməyə özünü çətinliklə məcbur etmək istədi, lakin çətinlik çəkdi, halbuki belə bir dəqiqlikdə onun özünü üzdən laqeyd göstərməsi son dərəcə zəruri idi. Bununla belə, Dunkan özünü toxdaq saxlamaqdan həyatının asılı olduğunu dərk edərək, fikirlərini cəmləşdirməyə çalışdı və dalınca getdiyi yoldaşının soyuqqanlılığına, onun fərasətinə bel bağladı. Qaniçən qəddar düşmənlərin indi lap yaxınlığında olduğunu dərk edərkən Dunkanın əli yerdən-göydən üzüldü, lakin öz hissərini o qədər bacarıqla cilovlaya bildi ki, çəkdiyi qorxunu bürüzə vermədi. O,

da özünü itirmədən, Hamut kimi, daxmanın küncündəki ətirli çırıldan bir qucaq götürüb üstündə oturdu.

Qonaq daxmaya girdikdən sonra astanada dayanmış döyüşçülər də içəri girib, qonağın dövrəsində oturdular və yadelli adamın söhbətini səbirlə gözləməyə başladılar. Hinduların daha böyük bir dəstəsi köhnə daxmanın dirəklərinə söykənib laqeydəcəsinə baxırdı. Üç-dörd nəfər ən qoca və şöhrətli hindu başçısı bir az qabaqda, yerdə oturdu.

Yandırılan gur alovlu məşəllərin havada titrəyən qırmızımtıl işığı qaranlığı yarır, buradakı adamların gah üzlərini, gah da bütün vücuḍalarını görməyə imkan verirdi. Dunkan burada necə qəbul ediləcəyini ev sahiblərinin üzlərindən sezməyə çalışırdı. Lakin qabaqda oturmuş hindular ona, demək olar ki, heç baxmırıldılar; onlar gözlərini yerə dikmişdilər, üzlərinin ifadəsindən isə, qonağa həm hörmət etdiklərini, həm də etibar etmədiklərini başa düşmək olardı. Kölğədə dayanmış adamlar daha az təmkinli idilər. Bir azdan sonra Dunkan onların yoxlayıcı və eyni zamanda tərəddüdü baxışlarını gördü; onlar Dunkanın üzünə və paltarına çox fikir verirdilər; Dunkanın heç bir hərəkəti, dediyi sözlərin heç biri və geyiminin biçimindəki hər hansı bir incəlik bu hinduların diqqətindən yayılmırdı.

Nəhayət, saçına dən düşmüş, qüvvətli və möhkəm cüssəli bir hindu daxmanın qaranlıq küncündən irəli gəlib dilləndi. O, vəyandotların və ya quronların dilində danışındı; Dunkan onun sözlərini başa düşmürdü. Bu hindunun danışdırıqca göstərdiyi əl hərəkətlərindən elə başa düşmək olardı ki, o, düşməncilik niyyətilə yox, daha çox bir dost kimi danışır. Heyvord başını buladı və hinduya cavab verə bilmədiyini əlinin hərəkətilə başa saldı. O fransızca:

– Məgər qardaşlarımın heç biri nə fransızca, nə də ingiliscə bilmir? – dedi və bu dillərdən birini bilən adamın tapılacağına ümid edərək hinduları bir-bir gözdən keçirdi.

Hinduların bir çoxu, Dunkanın sözlərinin mənasını anlamadı istəyirmiş kimi, başını ona tərəf döndərdi, lakin onların heç biri cavab vermədi.

Dunkan hər bir sözü yavaş-yavaş və aydın tələffüz edərək, yenə fransızca söhbətə başladı:

– Böyük başçımızın öz övladları ilə danışlığı dili bu ağıllı və igid xalqın nümayəndələrindən heç birinin bilmədiyini gördük-də mən çox qəmgin oldum. Əgər böyük başçımız qırmızı dərili döyüşçülərin ona bu qədər az hörmət etdiklərindən xəbər tutsa çox inciyər.

Uzun və darıldırıcı bir sükut başlandı; bu müddətdə hindular Dunkanın bu məzəmmətinin bağışladığı təsiri heç bir hərəkətlə, heç bir sözlə bildirmədilər. Bundan əvvəl, Dunkana müraciət etmiş hindu, nəhayət ona Kanada ləhcəsində soyuqqanlılıqla belə cavab verdi:

– Böyük başçımız öz xalqı ilə söhbət etmək istəyəndə məgər quronların dilində danışır?

– Böyük başçımız öz övladlarına fərq qoymur; dərilərinin rəngindən asılı olmayıaraq – istər qırmızı, istər qara, istərsə də ağ dərili olsunlar – onların hamısını bir gözdə görür, amma quronların igidliklərindən daha çox razıdır, – deyə Dunkan qeyri-müəyyən bir cavab verdi.

Ehtiyatlı olan həmin başçı yenə soruşdu:

– Hələ beş gecə bundan əvvəl sağ-salamat olan ingizlərin¹ skalplarını çaparlar böyük başçının hüzurunda sayanda, böyük rəhbər buna nə deyəcəkdir?

Dunkan bu sözləri eşidərkən bilaixtiyar diksinqərək cavab verdi:

– İngizlər böyük başçımızın düşmənləri idilər və şübhə yoxdur ki, o, deyəcək: “Bu yaxşıdır, mənim quronlarım çox igid tayfadır”.

– Kanadadakı başçımız bu fikirdə deyildir. O, gələcəyi mülahizə edib hinduları mükafatlandırmaq əvəzinə, keçmiş yadına salır. O, quronları deyil, ölü ingizləri görür. Bu nə deməkdir?

– Onun kimi böyük başçılar az danışır, çox fikirləşirlər. O, çalışır ki, həyatda düşmənləri olmasın.

¹ Ingiz - ingilis

– O, bizim düşmənlərimiz olan, delavarlara qulaq asır, delavarlar da onun qulaqlarını yalanla doldururlar, – deyə hindu incimiş halda cavab verdi.

– Bu ola bilməz. Qulaq as, böyük başçımız mənə, müalicə etməyi bacaran bir adama, əmr etmişdir ki, böyük göllərin sahil-lərində yaşayan qırmızı dərili övladlarının yanına gəlim və onları arasında xəstələrin olub-olmadığını öyrənim.

Dunkanın bu sözlərindən sonra yenə heç kəs danışmadı.

İndi hamının gözü Dunkana zillənmİŞdi; onlar elə baxırdılar ki, Dunkanın sözlərinin doğru və ya yalan olduğunu sanki yoxlayıb yeqin etmək isteyirdilər; onların gözlərində o qədər zəka və anlaq əlaməti hiss olunurdu ki, Dunkan bunu sezib diksindi. Lakin, onu bu çətin vəziyyətdən, az əvvəl danışan hindu qurtardı. Bu quron soyuqqanlıqla sözünə davam etdi:

– Kanadanın bilici adamları məgər üzlərinə boyaq çəkirlər? Eşitdiyimizə görə, onlar üzlərinin ağlığı ilə fəxr edirlər.

Dunkan daha inamlı danışmağa başlayaraq:

– Hinduların başçıları öz ağ qardaşlarının yanına gələndə, kəl gönündən geydiyi paltarını çıxarır ki, ona təklif edilən köynəyi geysin, – deyə cavab verdi. – Mənim üzümü qardaşlarım boyamışlar, buna görə də mən üzüboyaqlı gəzirəm.

Hinduların, bəyənmə əlaməti olaraq, yavaşdan səslənmələri göstərirdi ki, qəbilənin şəninə deyilən bu sözlər yaxşı təsir bağışlamışdır. Hinduların ahl başçısı Dunkanın sözlərindən razı qaldığıni hərəkətilə bildirdi, yoldaşlarının əksəriyyəti də bu hərəkəti təkrar etdi. Dunkan imtahanın ən çətin mərhələsindən keçmiş olduğunu hiss edib xatircəm oldu; o, öz uydurmasına həqiqət donu geydirmək üçün sadəcə bir rəvayət fikirləşib hazırlamışdı, buna görə də onun müvəffəqiyyətə ümidi möhkəmləndi.

Hindular sanki fikirlərini cəmləşdirmək və qonaqlarının söz-lərinə layiqli cavab vermək isteyirlərmiş kimi, bir neçə dəqiqə dinmədilər; nəhayət başqa bir hindu döyüşcüsü yerindən qalxdı; onun duruşundan başa düşmək olardı ki, danışmaq istəyir. Lakin o, ağızını açmağa macal tapmamış meşədən yavaş, lakin qorxunc

səs gəldi, dərhal bunun ardınca canavarın yanıqlı ulamasına oxşayan çox zil bağırtı eşidildi. Gözlənilməyən bu dəhşətli məneə Dunkanı yerindən sıçrayıb qalxmağa və dəhşətli bağırının təsirindən başqa hər bir şeyi unutmağa məcbur etdi. Hindu döyüşülləri o dəqiqə daxmadan bayıra tökülmüşdülər və ucadan bağırıb ətrafa səs saldılar; bu bağırılar, ağacların tağları altında hələ də cingildəyən dəhşətli səsi, demək olar ki, batırdı. Dunkan, özünü saxlaya bilməyib yerindən götürüldü və intizamsız halda bir-birinə qarışan hindulara qosuldu. Kişilər, qadınlar, uşaqlar, qocalar, xəstələr və canı saf olanlar, bir sözlə hamı, daxmalarından bayıra tökülmüşdü; onların bəziləri bərkdən qışqırır. Bəzilərsə quduzcasına bir sevincələ əl çalırdılar, müxtəsər, hamı gözlənilməyən bir hadisə ilə əlaqədar olaraq öz şadlığını vəhhicəsinə bildirirdi. Çığır-bağır içində keçən ilk dəqiqələrdə başını itirmiş Dunkan, az sonra bu şadlığın səbəbini baha düşdü.

Göydən düşən işıq bir neçə xırda cığırın dönüb səhranın içərilərinə doğru uzandığı yerdə, ağacların arasındaki açıqlığı görməyə imkan verirdi. Yavaş-yavaş daxmalara tərəf gələn bir dəstə döyüşü bu cığırların birində göründü.

Həmin döyüşçülərdən biri qabaqda gəlirdi; onun ciyininə aldığı ağacdn asılmış bir neçə insan skalpı az sonra aydın göründü. Dunkanın eşitdiyi qəribə bağırılar, ağların çox tutarlı bir ibarə ilə “ölüm hayatı” adlandırdıqları səslər idi; bu bağırılar hər dəfə təkrar edilərkən, düşmənin başına nə iş gətirildiyini qəbileyə xəbər verirdi. Heyvord qarşısında, baş verən hadisələrin mənasını hinduların möişəti haqqındaki məlumatına əsasən başa düşürdü. Döyüşçülər dəstəsinin zəfərlə qayıtması Dunkanın hindularla səhbətinin kəsilməsinə səbəb olmuşdu; Dunkan bu səbəbdən də toxraqlıq tapdı və vəziyyətinin yaxşılaşması münasibətilə özünü ürəyində təbrik etdi, çünkü bu hadisəyə başı qarışmış hindular onu, əlbəttə unutmuşdular.

Gələn döyüşçülər daxmalara çatmağa bir neçə fut qaldıqda dayandılar. Onların həm öldürülən yoldaşlarının kədərli aqibətin-

dən, həm də qaliblərin şadlığından xəbər verən yanıqlı və zəhmlili bağırtıları kəsildi. Döyüşülərdən biri bağırı-bağırı bir neçə-söz dedi; görünür bu sözlərin heç bir qorxulu mənası yox idi; lakin bayaqkı quduz bağırtılar kimi bu sözləri də anlamaq çətin idi. Gətirilmiş təzə xəbərin nə kimi vəhşicəsinə bir şadlıqla qarşılardığını, olduğu şəkildə təsvir etmək mümkün deyildir. Bir anda hinduların məskəninin hər yerində ağlagəlməz çaxnaşma və vurnuxma başlandı. Döyüşülər xəncərlərini siyirib yellədə-yellədə iki cərgəye düzüldülər, bu cərgələrin arasında qalan keçid, yenice gəlmış dəstədən başlanaraq daxmalaradək uzanırdı. İndicə başlanmalı olan dəhşətli bir oyunda iştirak etmək üçün, qadınlar da dəyənək və balta götürüb dəstələrə tərəf yönəldilər. Hətta uşaqlar da böyüklərdən geri qalmırdılar; oğlanlar öz atalarının qurşağından çıxartdıqları tomahavkları götürüb xəlvətcə dəstəyə qoşulur və öz ata-analarının vəhşi adətlərini yamsılayırdılar.

Meşənin kənarına yaxın bir yerdə iri çırçıqları yiğilmişdi; ahil bir qadın bu çırçıqları yığınına od vurdu. Sönməkdə olan gündüzün işığı tonqaldan qalxan alovun işığında solğunlaşdı, hər şeyin görünüşü, eyni zamanda, həm daha da aydınlaşdı, həm də daha qorxunc bir şəkil aldı. Bütün bu mənzərə, qaralan uca şam ağaclarından ibarət çərçivəyə geydirilmiş qəribə bir lövhəyə çevrildi. Bu lövhənin uzaq fonunda yenice gəlmış döyüşülərin qaraltısı görünürdü. Bir az qabaqda dayanmış iki kişi, tezliklə başlanmalıdır olan tamaşaşa, görünür, baş rolları oynayacaqdı. Tonqalın işığı kifayət qədər qüvvətli olmadığı üçün həmin iki kişinin üzünü aydın görmək mümkün deyildi. Lakin hiss olunurdu ki, bu kişilərin biri qəddini düz saxlayıb mərd dayanmış və qismətini qəhrəmanlıqla gözləyirdi; o biri kişi isə başını aşağı salmışdı, elə bil dəhşətli bir müsibət onun belini qırmiş, ya da xəcalətindən içini yeyə-yeyə gözlərini yerə dikmişdi. Dunkan özündə bu kişilərdən birincisinə rəğbet hiss edirdi. O, tanımadığı bu adamın bütün hərəkətlərinə, hətta ən əhəmiyyətsizinə də diqqət yetirirdi. Onun son dərəcə mütənasib biçimli boy-buxununa çox səylə baxarkən Dunkan özünü inandırmağa çalışırdı ki, bu gənc əsir gözlədiyi dəhşətli əzabla pəncələşərkən qalib gəlməlidir. Gənc

zabit qeyri-iradi olaraq yerindən tərpənib quronların qaralan cərgələrinə yaxınlaşdı, sanki nəfəs çəkmədən baş verməli olan hadisəni böyük maraqla gözləməyə başladı. Qorxunc bağırtı eşidildi; bu, siqnal idi. Bayaqdan davam edən sükutu dərhal bağırtı səsləri pozdu; bu bağırtılar Dunkanın o vaxtadək eşitdiyi bütün səslərdən güclü idi. Təher-töhürü xoşa gəlməyən əsir yerindən tərpənmədi; o biri əsir isə bağırtını eşidərkən maral kimi zirəklik göstərib cəld yerindən götürüldü. Əsir, hamının gözlədiyi kimi düşmən sıralarının arasıyla yüyürmək əvəzinə aralıqdakı dar keçidə çatdıqda birdən geri döndü, buna görə də heç kəs ona zərbə endirməyə macal tapmadı; əsir buraya toplaşan uşaqların başları üstündən sıçrayıb, zəhmlili cərgələrin daha az təhlükəli olan arxa tərəfinə keçdi. Bu hiylə yüzlərlə ağızdan bir vaxtda çıxan qarşıış və söyüşlə qarşılandı; özlərindən çıxan hindular cərgələrdən dağılışib bir-birinə dəydilər və talaya səpələndilər.

İnsanı yalnız fəlakətə düşçər etməyə çalışan kinli əcinnələrin öz qanlı və çirkin əməllərini törətmək üçün cəmləşdikləri xəyalı dəhşətlər meydanına oxşayan bu yerə, alovlanan çırpı tonqalları qorxunc işiq salırdı.

Arxa cərgədəki insan qaraltıları, adamın gözləri önündən şütyüb keçən və mənasız, quduz hərəkətlərilə havanı yaran kabuslara oxşayırdılar; alovlanan tonqalların yanından yüyürə-yüyürə keçən vəhşilərin üzündə, onların heyvani meylləri qorxunc bir şəkildə eks etmişdi.

Tamamilə aydınındır ki, qaçan əsir bu qədər çoxlu düşmənin arasında ayaq saxlayıb nəfəsini dərmək imkanından məhrum idi.

Bəzən əsirin özünü meşəyə çatdırmasına az qalırdı, lakin belə dəqiqələrdə düşmənlər dəstə ilə yüyürüb onun qabağını kəsir və onu qova-qova, rəhmsiz təqibçilərin içərisinə qaytarırdılar. Qaçan əsir, kamandan buraxılmış ox kimi, sürətlə birdən yana dönüb, özünü tonqala vurdu, cəld bir sıçrayışla alovun üstündən atıldı və daldan qovanların böyük bir dəstəsinin yanından sağ-salamat keçərək, ağacsız meşə cığırının qarşı tərəfində göründü. Lakin burada da onu qarşılayıb geri dönməyə məcbur etdilər. Bu zaman əsir, özünə müttəfiq axtarırmış kimi, bir də izdihamı yarış

keçməyə cəhd etdi. Sonra aradan bir neçə an keçdi ki, bu müd-dətdə də Dunkan mərd gəncin həlak olduğunu zənn etdi.

Təsəvvürə gəlməyən bir çaxnaşma şəraitində hər tərəfə baş alıb qaçan insan qaraltılarından başqa heç bir şeyi görmək mümkün deyildi. Qaldırılan əllər, parıldayan xəncərlər və yoğun dəyənəklər havada gözə çarpırdı, lakin zərbələr görünür hədəfə dəymirdi. Qadınların zil qışqırtıları və döyüşçülərin quduzcasına bağırmaları, bu səhnənin bağışlaşlığı dəhşətli təsiri daha da qüvvətləndirirdi. Misilsiz bir cəldliklə sıçraya-sıçraya havanı yaran əsirin qıvraq qaraltısını Dunkan hərdən bir anlığa görə bilirdi; belə anlarda Dunkan əsirin tükənmək bilməyən gücünü hələ itirmədiyinə, bundan hələ bacarıqla istifadə etdiyinə inanmadan daha artıq ümid edirdi. Birdən izdiham geriyə dönüb, Dunkanın dayandığı yerə yaxınlaşdı. Ağır cüssəli bir adam qadınları və uşaqları itələyib yerə yixaraq onların içərisinə soxuldu; bu ümumi çaxnaşma içərisində əsir yenə göründü. Lakin onun insani qüvvələri bu çətin mübarizəyə daha tab gətirə bilmirdi. Elə bil bunu əsirin özü də dərk edirdi. O, adamların bir-birindən bir az aralanmalarından istifadə edərək, döyüşçülərin yanından güllə kimi ötüb keçdi və var gücünü toplayıb özünü meşəyə çatdırmağa cəhd etdi; Dunkana isə elə gəldi ki, bu, əsirin axırıncı cəhdidi. Öz gücünü qoruyan uca boylu, qüvvətli bir quron, demək olar ki, dabən-dabəna onun ardınca qaçırdı; quronun havaya qalxmış əli əsirə zərbə endirməyə hazır idi, lakin Dunkan ona badalaq vurdu, bunun nəticəsində, çox bərk yüyürən quron, qətlinə susadığı əsirdən bir neçə fut aralı kəlləsi üstə yerə gəldi. Aradan cəmi bircə an keçdi, bununla belə əsir bu fürsətdən bacarıqla istifadə edə bildi; o, geri döndü, Dunkanın gözləri önündən yenə ildirim sürətilə keçdi və sonrakı anda totemə söykənib sakitcə dayandı; bu totem, baş daxmanın qabağında yerə basdırılmış balaca və boyanmış bir sütundan ibarət idi.

Dunkan əsirin təhlükədən qurtarmasında iştirak etdiyinə görə fəlakətə düşməkdən qorxaraq, durduğu yerdən uzaqlaşdı. O, dəstə-dəstə daxmaya tərəf üz tutub gedən hinduların dalınca düşdü; bu anda hindular, adam öldürülməsinə tamaşa etmək

üçün dayanıb gözləyən, lakin qətlin baş tutmaması üzündən məyus olan adamlar kimi, qaşqabaqlı və lal-dinməz gedirdilər. Qəlbində baş qaldırın maraq hissinin və ya bəlkə də daha nəcib olan başqa bir hissin təsiri altında Dunkan həmin əsirə yaxınlaşdı. Əsir bir qolu ilə sütunu qucaqlayıb dayanmışdı, bu qədər səy və qüvvə sərf etmək nəticəsində ağır-ağır, çətinliklə nəfəs alırdı, lakin çəkdiyi əziyyətləri heç bir hərəkətələ bürüzə vermirdi. Qəbilə məclis qurub əsirin müqəddərəti məsələsini müzakirə və həll etməli idi, o vaxtadək isə qəbilənin müqəddəs adəti əsiri öz qanadı altında salamat saxlayacaq idi, buna görə də, hələlik əsirə heç bir zaval yox idi. Lakin qəbilə ağsaqqallarının bu müşavirəsinin verəcəyi nəticəni qabaqcadan söyləmək olardı.

Quronların dilində elə bir söyüş yox idi ki, onu istədiklərinə çatmayan hindu qadınları həmin əsirin üzünə vurmasınlar. Bu qadınlar əsirin səylərinə istehza edib gülürdülər, deyirdilər ki, onun qıçları qollarından yaxşıdır, gərək onun qanadları olaydı, çünkü o, ox və bıçaqdan istifadə etməyin qaydasını bilmir. Əsir bütün bu təhqirlərə bir sözlə belə cavab vermirdi; onun üzü yalnız öz ləyaqət hissini və ətrafindakılara nifrətini ifadə edirdi. Qadınlar getdikcə daha mənasız söyüş söyürdülər və söydükcə zil səslə qışqırır və bərk bağırıldırlar. Bir qadın qabaqcadan bir çəngə cirpi yandırıb adamları yara-yara lap qabağa gəldi və əsirin söykəndiyi sütunun qabağında özünə yer düzəltdi. Bu qadının qurumuş iyrənc vücuduna görə, demək olardı ki, o cadugərdir. Həmin qadın öz qəbiləsi içərisində də bir cadugər kimi tanınırdı. O, yüngül paltarını ciynindən dalına ataraq kinayə ilə arıq əlini qabağa uzadıb lenaplar ləhcəsində danişa-danişa əsirə sataşmağa başladı. Qadın əlini əsirin üzünə uzadıb çırtıq çalaraq dedi:

— Mənə bax, ey delavar! Sizin qəbiləniz arvad qəbiləsidir, buna görə də sizin əlinizə tüfəng deyil, bel dənə çox yaraşır. Sizin qadınlarınız maral analarıdır, sizin aranızda ayı və ya çöl pişiyi, ya da ilan balalasayıd, siz qorxub qaçardınız. Quron qızları sənin üçün tuman tikəcəklər, biz də sənə yer tapacağıq...

Qarının bu hərəkətindən sonra vəhşi gülüşmə başlandı; bu zaman gənc qadınların daha xoş, məlahətli səsləri onların qoca

rəfiqəsinin cırıltılı səsinə qəribə bir şəkildə qarışındı, lakin əsir bu təhqirlərə əsla əhəmiyyət vermirdi. Elə bil, hər tərəfdən düşmənlərlə əhatə olunduğunu görmürdü. O, səssiz-səmirsiz dayanıb bu səhnəyə acıqlı-acıqlı baxan döyüşçülərin tərəfinə yalnız bircə dəfə vüqarla nəzər saldı.

Əsirin özünü toxraq saxlaması qarışısındaki qarını qəzəbləndirdi; qarı əllərini belinə vurub yenə qəzəbli sözlər yağıdırmağa başladı. Lakin onun özünü yorması əbəs idi. Söyüş söyməkdə qəbilə içərisində tayı-bərabəri olmayan bu qarı indi o qədər acıqlanmışdı ki, ağızından köpük daşlanırdı, bununla belə əsirin hərəkətsiz üzündə bircə əzələ də tərpənmədi. Onun laqeydiliyinin qariya göstərdiyi təsir kənarda durub baxanlara da keçməyə başladı. Bir oğlan kaftara kömək etmək istədi. O, əlindəki toma-havkı əsirin üzünü lap yaxınlığında yellətdi və qarının söyüşünə öz lovğa sözlərini əlavə etdi. Əsir (bu Unkas idi) üzünü işığa tutub çox nifrətli baxışla oğlanı təpədən dırnağa qədər süzdü. Bir an sonra o özünü ələ alıb yenə sakitcə sütuna söykəndi. O, duruşunu dəyişdirdikdə, Dunkanın gözləri Unkasın mərd, nüfuzedici baxışı ilə rastlaşdı.

Heyvord öz dostunun təhlükəli vəziyyətə düşməsini görüb heyrət içinde keyimiş və çox qəmgin olmuşdu. O, Unkasın baxışının təsirindən bir az geri çəkildi, çünki qorxurdu ki, özündən asılı olmayan yersiz bir hərəkəti ilə əsir dostunun məhvini yaxınlaşdırırsın. Bununla belə, Heyvordun belə bir qorxuya düşməsi üçün heç bir əsas yox idi. Bu zaman döyüşçülərdən biri buraya toplaşmış qəzəbli adamları yara-yara özünə yol açdı. Acıqlı bir hərəkətlə qadınları və usaqları kənarə itələyib Unkasın qolundan yapışdı və onu qəbilənin məsləhətə toplaşlığı daxmanın qapısına tərəf apardı. Qəbiləlin bütün başçıları və adlı-canlı döyüşçülərin çox hissəsi oraya yönəldi; Heyvord bunu görüb çox narahat oldu və hinduların diqqətini özünə cəlb etmədən onlara qoşulub daxmaya girməyə yol tapdı.

Daxmadakı hinduların qəbilədə malik olduqları nüfuzlarına görə yerbəyer olmaları bir neçə dəqiqə çəkdi; bir sözlə onlar

Heyvordun dindirildiyi zaman yerləşdikləri qayda ilə düzüldülər. Ahıl döyüşülər və qəbilənin əsas başçıları bu geniş daxmanın gur məşəllə işıqlandırılan orta hissəsində, onlardan gənc olan döyüşülər isə arxada yerləşdirilər. Beləliklə, boyanmış qarabuğdayı sifətlərin yan-yana düzülməsindən qaramtıl bir dairə əmələ geldi. Uca boylu Unkas daxmanın ortasında, ulduzların sayışmasını görməyə imkan verən bacanın lap altında, fikrə dalib sakitcə dayanmışdı.

Onun özünü təmkinlə saxlaması və qəddini vüqarla tutması düşmənlərin diqqətini cəlb edirdi. Hindular gözlərini tez-tez Unkasın üzünə zilləyirdilər; bu vaxt hinduların baxışı fikirlərin-dən dönmək niyyətində olmadıqlarını və eyni zamanda əsirin cəsarətinə heyran qaldıqlarını aşkar bildirirdi.

Unkasın misilsiz bir hünərlə sıçraya-sıçraya qaçmağa başlamasından əvvəl, onun yanında Dunkanın gördüyü o biri əsir isə özünü başqa cür aparırdı. Unkasın qəflətən qaçması nəticəsində başlanan hay-küy və çaxnaşma içərisində bu adam heykəl kimi dayanıb yerindən tərpənmirdi. Heç kəs ona əl uzatmır və heç kəs onun hərəkətlərini izləmirdi; bununla belə həmin adam da daxmaya girdi, sanki bütün ixtiyarını taleyinə tapşırıldığı üçün indi görünür ona itaət etməyə məcbur idi və mübarizə aparmaq fikrindən tamamilə əl çəkmişdi. Heyvord qorxa-qorxa fikirləşirdi ki, bu əsir də bəlkə dostlarından biri olar; o, fürsət elə keçirən kimi əsirin üzünə baxdı. Lakin onun üzü Heyvorda tanış gəlmədi; bundan əlavə, qəribə burası idi ki, həmin adam bütün öz tanınma əlamətlərilə quronlardan əsla seçilmirdi. Lakin, öz qəbilə adamlarına qaynayıb qarışmaq əvəzinə bir kənarda əyləşib qəddini bükdü və incidilmiş adamlar kimi büzüdü, ələ bil mümkün qədər daha az yer tutmağa çalışırdı. Bütün hindular yerbəyer olduqda və daxmaya səssizlik çökdükdə, oxucuya tanış olan ağsaçlı başçı lenni-lenapların ləhcəsində ucadan danışmağa başlayıb Unkasa müraciət etdi:

— Ey delavar, qadınlar qəbiləsindən olsan da, özünü əsl kişi kimi apardın. Mən səni yedirdərdim, amma quronun naharına

yoldaş olan adam gərək onunla dostlaşın. Gün çıxanadək sənə dəyib-toxunan olmaz, elə ki, gün çıxdı, biz öz fikrimizi sənə bildirərik.

— Yeddi gecə və yeddi yay günü ərzində heç bir şey yeyib-icmədən quronları təqib etmişəm, — deyə Unkas saymazyana cavab verdi. — Lenapların övladları yeməyin fikrini çəkmədən ədalət yolu ilə getməyi bacarırlar.

Hindu başçısı əsirin özünü tərifləməsinə əhəmiyyət vermə-yərək sözünə davam etdi:

— Mənim döyüşülərimdən ikisi sənin yoldaşını təqib edir. Onlar qayıtdıqda ağısaqqallarımız sənə deyərlər: sağmı qalmalısan, yoxsa ölməlisən.

— Məgər quronun qulağı kardır, — deyə Unkas nifrətlə cavab verdi. — Delavar sizə əsir düşən vaxtdan bəri, tanıldığı tüfəngin səsini iki dəfə eşitmışdır. Sizin döyüşülər heç zaman geri qayit-mayacaqlar.

Bu cürətli sözlərdən sonra, qısa, lakin sıxıntılı bir sükut çök-dü. Dunkan başa düşdü ki, mogikan keşfiyyatçının xatalı tüfənginə işarə vurur. Buna görə də bu işaretin qalıblərə necə təsir bağışladığını öyrənmək üçün Dunkan özünü irəli verib boylandı; lakin hindu başçısı sadəcə etirazla kifayətləndi:

— Hərgah lenaplar belə məharətlidirlərsə, bəs niyə onların ən igid döyüşülərindən biri indi bizim hüzurumuzdadır?

— O, qaçan qorxağın dalınca gedirdi, amma tələyə düşdü. Fəndgir qunduzun özü də tələ ilə ələ keçə bilər.

Unkas təqib etdiyi qorxaqdan danişarkən, kənarda oturmuş quronu barmağı ilə göstərdi. Ümumi səssizlik içində hamı dönüb o adama baxdı; buradakı adamların içərisindən hədələyici yavaş ugultu yüksəldi.

Qadınlar və uşaqlar bu hədələyici səsi eşitcək daxmaya doluş-dular; daxma o qədər darısqallaşdı ki, iynə atılsayıd adam əlin-dən yerə düşməzdi.

Bu vaxt daxmanın ortasında oturmuş ahil döyüşülər öz fikr-lərini bir neçə sözlə bir-birinə bildirirdilər. Sonra yenə uzun sü-

rən, ağır sükut başlandı. Hamı mühüm, ciddi qərarın elan edilməsini dinməz-söyləməz gözleyirdi. Dal tərəfdə dayananlar baş verənləri daha yaxşı görmək üçün ayaqlarının ucunda qalxıb boylanmağa başladılar; hətta müttəhim quron daha qüvvətli bir hissin təsirindən utanlığı unutdu və pərt olmuş qəbilə başçılarının məclisinə nigarançılıqla, qorxa-qorxa baxarkən başını qaldırıldıqda mənfur üzünü daxmadakılara göstərdi.

Nəhayət, başçı sükutu pozdu. O, oturduğu yerdən qalxıb Unkasın yanından keçərək cani quronun qarşısında təşəxxüsə dəyandı. Bu vaxt ariq qarı əlində məşəl yavaş-yavaş və bir cür yanaklı, dingildəyə-dingildəyə məclisin ortasına keçdi; o, donquldana-donquldana nə isə deyirdi, bəlkə də qarğış edir və ya ovsun oxuyurdu. Bu qarının ortalığa çıxmazı, onun tərəfindən, mühakiməyə tamamilə yersiz bir müdaxilə idi, lakin heç kəs ona fikir vermədi.

Qarı Unkasa yaxınlaşaraq əlində alovlanan kösövü elə tutdu ki, onun qırmızımtıl işığı Unkasın üzünə düşsün və kiçik bir həyəcanını belə görməyə imkan versin.

Mogikan yene də mətin dayanmışdı və özünü qürurla saxlayırdı; o, gözlərini havaya zilləmişdi, sanki onun gözləri bütün maneələri yarib keçərək gələcəkdən xəbər verməli idi. Qadın Unkası gözdən keçirib öz arzusuna çatdıqdan sonra ondan kənara çəkildi və əlindəki kösövün alovu ilə qorxaq quronun üzünə işiq saldı.

Quronun üzünə döyüşçü naxışları çəkilmişdi. Paltarı, qəşəng və yaraşıqlı bədəninin yalnız bir hissəsini örtürdü. O, məşəl işığında təpədən dırnağa qədər bütünlükə aydın görünürdü. Dungan bu quronun tir-tir əsdiyini gördükə üzünü nifrətlə ondan döndərdi. Qarı quronun təəssüf ediləcək bədnəm bir vəziyyətdə olduğunu görərkən zil səs çıxartdı; bu vaxt başçı əlini qabağa uzadıb qarını yavaşca kənara itələdi; sonra gənc caninin adını çəkib ona öz ana dilində müraciət etdi:

— Ey, Kövrək Qarğı! Doğrudur, Büyük Ruh səni üzdən göyçək yaratmışdır, amma yaxşı olardı ki, sən heç dünyaya gəlmə-

yəydin. Kənddə sənin səsin çox bərk çıxır, döyüş meydanında isə eşidilmir. Mənim gənc döyüşçülərimin heç biri hərbi məşq sütununa tomahavkı sənin kimi dərin yeridə bilmir. Lakin düşmən sənin kürəyinin necə olduğunu bilir, gözlərinin nə rəngdə olduğunu isə heç zaman görməmişdir. Səni üç dəfə döyüşə çağırmışlar, sən isə üç dəfənin üçündə də cavab verməyi unutmusan. Sənin qəbilənin adamları sənin adını heç zaman çəkmə-yəcəklər, çünkü bu ad unudulmuşdur.

Başçı hər bir cümləni dedikdən sonra dayanırdı ki, sözün təsiri qüvvətlənsin; o danışarkən canı onun rütbəsinə və yaşına hörmət əlaməti olaraq başını yuxarı tutdu.

Müttəhimin üzü daim gah xəcalət çəkdiyini, gah da qorxu və vüqar hissini ifadə edirdi. Fikri dağınaq görünən bu gənc çəkdiyi iztirabın təsirindən qiyılan gözlərini, onun müqəddəratını həll etməli olan vəhşilərin birinin üzündən çəkib o birinin üzünə zilləyirdi. Son dəqiqələrdə vüqar hissi üstün gəldi. O, ayağa qalxıb sinəsini açdı və aman verməyən hakimin sıyırib onun üstünə çəkdiyi parıldayan iti xəncərə cürətlə baxdı. Xəncər müttəhimin ürəyinə sancıldıqda, o, özünün güman etdiyindən ölümün daha az dəhşətli olduğuna sevinmiş kimi, hətta gülümşədi, yerində qürurla və sərt dayanan Unkasın ayağı altına üzü üstə səppilti ilə yixildi.

Qarı qıy vurdub və məşəlini yerə atıb söndürərək daxmanı qaranlığa qərq etdi. Bayaqdan durub tamaşa edənlər dəstə-dəstə divan-xanadan bayırı çıxdılar; Dunkana elə gəldi ki, özündən və quronun hələ də uçunan meyitindən başqa daxmada heç kəs qalmamışdır.

XXIV fəsil

Lakin az sonra Dunkan yanıldığını yəqin etdi. Kim isə öz ağır əlini onun ciyninə qoydu; Dunkan dərhal Unkasın yavaş səsini eşitdi; Unkas onun qulağına piçıldayıb dedi:

— Quronlar köpəkdirlər. Döyüşü qan görəndə qorxmaz. Ağsaç və saqamor sağ-salamatdırılar, Şahingözün karabını isə kef çəkir. Get, Unkas və Səxavətli Əl bir-birini tanımır. Bəsdir.

Heyvord daha çox şey eşitmək istərdi, lakin dostunun əli onu yüngülcə itələdikdə, o, qapıya yönəlməyə məcbur oldu və Unkasla danışdığını eşidən olsa bu danışığın təhlükəyə səbəb ola biləcəyini yadına saldı. Dunkan zərurət tələbinə tabe olub yavaş addımlarla, həvəssiz-həvəssiz daxmadan çıxdı və bayırda veylənən camaata qarışdı. Cığırda sönməkdə olan tonqallar daxmanın qabağında səssiz-səmirsiz gəzişən hinduların üstünə donuq və zəif işiq salırdı; təsadüfən qalxan qüvvətli alov daxmanı işıqlandırdı və meyitin yanında dayanmış Unkas bir anlığa göründü.

Az sonra bir dəstə döyüşü yenidən daxmaya girdi; onlar quronun meyitini daxmadan çıxarıb qonşuluqdakı meşəyə apardılar. Dunkan öz həyatını təhlükə qarşısında qoyub dalınca gəldiyi qızın heç olmasa bir izini tapmağa çalışaraq, daxmaların arasında gəzişməyə başladı. Heç kəs ona fikir vermirdi; hərgah Dunkan istəsəydi, asanlıqla qaçıb öz yoldaşlarına qoşula bilərdi. Lakin həm Alisanın qayğısını çəkməsi, həm də Unkasın müqəddərəti ilə əlaqədar olaraq onu düşündürən və Alisanın qayğısından, əlbəttə nisbətən zəif təsir göstərən yeni bir qayğı onu hinduların düşərgəsində qalmağa məcbur edirdi. Buna görə də Dunkan bir daxmanın yanından keçib o birinə yanaşır və yalnız axtarışının heç bir nəticə vermədiyini qəti yəqin etmək üçün daxmaların içİNə göz yetirirdi. Bu qayda ilə Dunkan quronların kəndini bütünlükə dolaşdı. O, fayda verməyən bu axtarışdan əl çəkərək, Davidi axtarış tapmağı qət etdi və gəldiyi yol ilə aqsaqqallar şurasının daxmasına tərəf geri qayıtdı.

Gənc zabit həm divanxana, həm də qətl otağı olan binaya çatdıqda gördü ki, hinduların qəzəbi soyumuşdur. Döyüşülər yenə daxmaya toplaşmışdılar, lakin indi Qorikan çayının yuxarılarına keçirilən sonuncu hərbi səfərdən söhbət açıb sakitcə çubuq çəkirdilər. Onlar Dunkanın qayıtdığını gördükdə onun peşəsini və şübhəli bir şəraitdə buraya gəlib çıxmاسını yadlarına saldılar. İndiyədək şərait Heyvordun planlarının baş tutması üçün münasib idi, buna görə də fəaliyyətə başlamaq vaxtinin çatmış olduğunu yəqin etmək üçün öz duyğularından savayı Dunkana hələ heç bir məsləhətçi lazımdı.

Dunkan inamsızlığını əsla bürüzə vermədən daxmaya girdi və o da ev sahibləri kimi təşəxxüslü bir kənardə oturdu. Dunkan, otağa cəld bir baxışla göz gəzdirən kimi, başa düşdü ki, Unkas hələ də bayaqdan qoyub getdiyi yerdə qalır; lakin David haraya isə yox olmuşdu. Unkasın yanında qoyulmuş gənc quronun sayıq baxışından savayı heç bir şey əsiri darixdırmırı; halbuki silahlı döyüşçü qapının ağızını kəsdirmişdi. Bütün başqa cəhətlərdən əsir tamamilə sərbəst idi; lakin o, danişiqda əsla iştirak etmirdi, canı və iradəsi olan adama deyil, daşdan yonulmuş gözəl bir heykələ daha çox oxşayırıdı.

Hinduların aman vermədən öz düşmənlərinin nəfəsini kəs-diklərini hələ bu yaxılarda görmüş olan Heyvord başa düşürdü ki, hər hansı bir ehtiyatsız hərəkətilə hinduları şübhəyə salma-malıdır. Buna görə də Heyvord danişmaqdansa dinməməyi və fikirləşməyi lazım bildi; qəsdən kölgədə seçdiyi yerdə oturduq-dan sonra, fransızca danişan ahıl başçılarından biri Dunkana müra-ciət etdi:

– Mənim kanadalı başçım öz övladlarını yaddan çıxarmır. Mən ona minnətdaram. Cinlər bir gəncin arvadının ağlını başın-dan almışlar. Məharətli yadelli onun ağlını başına gətirə bilərmi?

Heyvord hindular arasında müalicə işində yayılan firıldaqçı-lığa bələd idi. O, dərhal başa düşdü ki, öz məqsədinə çatmaq üçün hindunun bu təklifindən istifadə edə bilər. İndi onu daha çox sevindirə bilən başqa bir təklif ola bilməzdi. Lakin, Heyvord yalandan öz üzərinə götürdüyü həkim adının ləyaqətini gözlə-mək lazım olduğunu başa düşdüyü üçün, sevincini bürüzə ver-mədi və dərin mənalı ibarələrə əl atıb əda ilə cavab verdi:

– Bəzi cinlər və şeytanlar elmin qarşısında aciz olurlar.

Hindu yenə dedi:

– Qardaşım, görürəm müalicə eləməkdə çox ustadır, işə baş-laşın, bəlkə naxoşu sağalda bildi.

Dunkan buna başı ilə işaretə edib razılıq verdi. Hindu bu işaret-yə qane oldu, adət xatirinə çubuq çəkib yola düşmək vaxtını gözlədi. Səbirsiz Heyvord hinduların bu cür adət mərasimlərini

öz ürəyində söyüdü, çünki belə adətə indi mütləq riayət edilməsi onu yubadırdı. Bununla belə, Heyvord da, qarşısında oturmuş başçı kimi, özünü laqeydliyə vurub gözləməyə məcbur oldu. Dəqiqələr bir-birinin ardınca keçirdi və bunların hər biri Dunkana bir saat qədər gəlirdi. Nəhayət, quron çubuğunu çəkib qurtardı və xəstənin yanına getmək üçün pləşini ciyninə atdı. Bu zaman iri gövdəli bir döyüşçü qapıdan içəri girdi, ehtiyatla özlərini cəmləşdirən döyüşülərin arasından səssizcə keçdi və Dunkanın oturduğu alçaq çırpı kürsüsünün o başında oturdu. Dunkan öz qonşusuna səbirsizliklə nəzər saldı və bütün varlığını getdikcə güclənən bir dəhşətin bürüdüyüünü hiss etdi, çünki onun yanında oturan Maqua idi.

Bu hiyləgər və qəddar başçının gözlənilməyən bir vaxtda qayıtması, quronun xəstə yanına getməsinə mane oldu. Sönmüş bir neçə çubuq, yenidən yandırıldı; Maqua heç bir söz demədən tomahavkını kəmərindən çıxartdı və onun küpündəki oyuğu tənbəkilə doldurub tomahavkin içi boş sapının ucunu ağızına qoydu və tənbəki tüstüsünü elə bir laqeydiliklə sümürməyə başladı ki, son iki gününü keçirdiyi yorucu ov, sanki onun üçün uşaq əyləncəsi idi. Beləliklə, təqribən on dəqiqə keçdi, lakin bu qısa fasılə Dunkan üçün bir ildən çox oldu. Döyüşüləri hər tərəfdən ağ tüstü bürümüşdü; nəhayət onların biri dillənməyə cəsarət etdi:

– Xoş gəlmisən! Dostum ovdan əli dolumu qayıdıbdır?

– Oğlanlar şələlərinin ağırlığından güclə yeriyirlər, – deyə Maqua cavab verdi. – Qoy Kövrək Qarğı ovçu ciğırı ilə onların qabağına getsin.

Dərin və mövhumi bir sükut başlandı. Hami çubuğunu ağızından çıxartdı, elə bil bu anda onlar murdar bir şey sümürümüşlər. Tüstü onların başı üstündə nazik buruqlar şəklində dolanaraq halqalanır və damın bacasından bayır çıxırdı; bunun nəticəsində daxmanın havası təmizlənir və hinduların qara üzləri aydın görünürdü. Onların çoxu gözlərini yerə dikmişdi; daha gənc olan döyüşülərin bəziləri ən çox hörmət edilən iki başçının arasında oturmuş ağ saçlı hinduya tərəf çəpəki baxırdılar. Bu hindunun nə

boy-buxununda, nə də geyimində onun belə bir hörmət sahibi olduğunu sübut edə bilən bir şey nəzərə carpmırdı. Onun boy-buxunu, yerlilərin nöqteyi-nəzərindən, o qədər də diqqətə layiq deyildi; geyimi də qəbilənin adı üzvlərinin geyimindən heç seçilmirdi. Burada olan hinduların əksəriyyəti kimi, o da başını aşağı salıb bayaqdan yerə baxırdı; ətrafindakıları gözaltı süzmək üçün başını qaldırmağa cürət etdikdə, gördü ki, hamının gözü ondadır. O, ümumi səssizlik şəraitində ayağa qalxıb dedi:

– Yalan deyirdilər. Mənim oğlum yox idi. Adı burada çəkilən oğlan unudulmuşdur, çünkü onun qanı quron qanı deyil, aq qanıdır. Şərçi və hiyləgər cippevey mənim arvadımı aldadıb yoldan çıxartmışdı. Böyük Ruh dedi ki, Uiss-en-tuş nəslə kəsilməlidir. Uiss-en-tuş xoşbəxtdir ki, belə bir adamın öldürülməsilə nəslənin üstündən ləkə götürüləcəkdir. Mən qurtardım.

Bu danışan adam öldürülən qorxaq, gənc hindunun atası idi. O, dözümlülüyünün və mətinliyinin dinləyicilər tərəfindən bə-yənildiyini onların baxışlarından yəqin etmək üçün ətrafa göz gəzdirdi. Lakin, hinduların sərt adətləri bu zəif qoca üçün çox ağır olan tələblər qoyurdu. Onun baxışı ibarəli və lovğa danışığına uyğun gəlmirdi; qırışmış üzünün hər bir əzələsi, çəkdiyi əzəbin təsirindən titrəyirdi. Canı bahasına tamam olan öz qələbəsindən həzz alırmış kimi, daha bir dəqiqə yerində dayandı; buradakı adamların baxışı elə bil onu heydən salırdı; nəhayət o, üzünü onlardan döndərib plaş ilə örtərək səssizcə daxmadan çıxdı.

Yaxşılıq etmək xasiyyətinin və qüsurlu xasiyyətin irsən sonrakı nəsillərə keçdiyinə inanan hindular bu adamın daxmadan çıxıb getməsinə imkan verdilər və ona heç bir söz demədilər. Sonra başçılardan biri daxmadakıların diqqətini bu kədərli macəradan yayındıraraq, şüx səslə danışmağa başladı, Maqua yenicə gəldiyi üçün hörmət əlaməti olaraq başçı ona müraciət etdi:

– Ayılar bal ilə dolu küplerin dövrəsində vurnuxduqları kimi, delavarlar da mənim kəndimin dövrəsində girlənlərlər. Amma elə bir hadisə olubdurmu ki, quronu yatdığı yerdə yaxalaya bilsinlər?

Maqua qaş-qabağını töküb alını qırışdıraraq soruşdu:

– Göllərdən gələn delavarlarımı?

– Yox. Öz doğma çaylarında yaşayanlar. Onların biri öz qəbiləsinin hüdudlarından kənara çıxmışdır.

– Mənim cavanlarım onun skalpını soymuşlarmı?

– Onun qızları çox davamlı imiş, amma burası da var ki, onun əlləri tomahavkı deyil, beli daha yaxşı işlədə bilir, – deyə başqa bir quron cavab verdi və hərəkətsiz dayanan Unkası göstərdi.

Maqua bu sözlərlə maraqlanmaq və tez əsirin üzünə baxıb həzz almaq əvəzinə, fikrə gedərək çubuq çəkirdi. Öldürülmüş qorxaq gəncin atasının dediyi faktlara Maqua özlüyündə təəccüb edirdi; bununla belə suallar verməkdən özünü çəkindirdi və sorğu-sualı başqa bir münasib vaxta saxlamağı lazım bildi. Yalnız, böyük bir fasılə keçdikdən sonra Maqua çubuğuñun külünü çırpdı, tomahavkını kəmərinə sancıb yerindən qalxdı və ondan bir az arxada dayanan əsirin tərəfinə ilk dəfə nəzər saldı. Zahirən fikri dağınım görünən sayıq Unkasın nəzərindən bu hərəkət yayınmadı; o qəflətən üzünü işığa tərəf döndərdi; onun baxışı ilə Maquanın baxışı rastlaşdı. Təqrübən bir dəqiqə ərzində bu döyüşçülərin hər ikisi bir-birinin gözünün içində cürətlə, çox hünerlə baxdı; onların heç biri öz rəqibinin qəzəblə baxışının təsirindən gözünü qırpmadı və zərrə qədər özünü itirmədi. Unkas görkəmcə indi daha əzəmətli görünürdü; qovulmaqdan yorulan və var gücünü toplayıb özünü qorumağa çalışan vəhşi heyvan kimi, onun burun deşikləri genəlib körükənləndi; lakin özü o qədər xatircəm və mərd dayanmışdı ki, kənardan ona baxanların xəyalı onu, öz qəbiləsinin müharibə allahının gözəl heykəli hesab edə bilərdi. Maquanın üzünün hiddətli ifadəsi silinib onun yerini kinli bir ifadə tutdu. Maqua Unkasın düşmən canına qorxu salan zəhmli ləqəbini ucadan dedi:

– Cəldqaçan Maral!

Yaxşıca tanıdıqları bu adı eşidərkən döyüşçülərin hamısı sıçrayıb ayağa qalxdı; hindular heyrət içində donub öz mətinliklərini bir anlığa itirdilər. Mənfur və eyni zamanda hörmətli ad, döyüşçülər tərəfindən bir ağızdan təkrar edildi və hətta daxmadan bayırda da eşildi. Bayırda daxmanın qapısını kəsdirmiş

qadınlar və uşaqlar səs-səsə verib bu adı təkrar etdilər, bunun ardınca uzanan iniltili feryad eşidildi.

Ulaşmaya oxşayan bu inilti hələ tamamilə kəsilməmiş, içəri-dəki kişilərin həyəcanı büsbütün soyudu. Hamı, belə bir təlaşdan utanılmış kimi, yenidən öz yerində oturdu, lakin öz mənalı və təsirli nəzərlərini əsirdən hələ xeyli bir müddət çəkə bilmədi; hamı quronlarla döyüşlərdə öz şücaətini dəfələrlə nümayiş etdirmiş olan bu döyüşünü çox maraqla süzürdü.

Unkas öz qəlebəsindən həzz alırdı, lakin öz sevincini sakitcə bir təbəssüməndən başqa, heç bir şeylə bildirmirdi.

Maqua onun gülümsədiyini görərkən, əlini qaldırıb əsirin qarşısında silkələdi; o, bilərziyindən asılmış gümüş bəzək şeylərini qolunun hərəkətilə cingildədə-cingildədə, kinli səslə ucadan ingiliscə dedi:

— Ey, mogikan, sən ölcəksən!

— Şəfali sular ölü quronları, heç zaman diriltməz, — deyə Unkas ahəngdar delavar ləhcəsində cavab verdi, — iti axan çay bu quronların sümüklərini yuyub aparır; quronların kişiləri arvad, arvadları isə bayquşdurlar. Get öz köpək quronlarını çağır, qoy onlar gəlib döyüşüyə baxsınlar. Mənim burnum təhqir edilmişdir, çünki burada qorxaq qanının iyini alır.

Unkasın sonuncu eyhamı hindulara bərk toxundu; onlar bununla özlərini ağır surətdə təhqir olunmuş hesab etdilər. Əsirin danişdiyi qədim dili burada başa düşənlər çox idi. Bic Maqua fürsət olduğunu başa düşüb ondan dərhal istifadə etdi. Yüngül dəri paltarını çıynindən atdı, əlini qabağa uzatdı və yoldançıxaran hiyləgərliyini işə salıb, təhlükəli danişiq qabiliyyətini nümayiş etdirdi və sözləri bir-birinin dalınca yağıdırmağa başladı. Maquanın təsadüfi səhv'ləri və qəbilə sıralarından qaçması qəbilə üzərində onun təsirini nə qədər zəiflətmış olsaydı da, onun mərdliyi böyük və natiqlik istedadı çox qüvvətli idi. Onu həmişə həvəslə dinləyənlər olurdu və dinləyicilər öz fikrini təsdiq etdirməyə, onları öz ardınca aparmağa, demək olar ki, həmişə müvəffəq olurdu. İndi onun istedadını intiqam arzusu coşdururdu.

Maqua əvvəlcə Qlelln yaxınlığındakı adaya basqınla əlaqədar olan hadisələrdən, öz yoldaşlarının ölümündən və qəbilənin ən təhlükəli düşmənlərinin qaçmasından danışdı. Sonra, ələ keçən əsirləri apardığı dağın təbiətini və mənzərəsini təsvir etdi. Maqua qızlar barəsində öz vəhşi niyyətlərinin və baş tutmayan kələyinin üstündən keçdi, lakin Uzun Karabının dəstəsinin qəflətən hückuma keçməsindən və bu hückumun fəlakətli nəticəsindən danışdı. Buraya çatdıqda nəfəsini dərib ətrafına göz gəzdirdi. Həmişəki kimi, indi də hamının gözü Maquada idi. Bu qara-bağdayı insan fiqurları yerlərindən belə qırmızıdanmir və bütün diqqətlərini son dərəcə gərginləşdirirdilər, bu səbəbdən də heykələ oxşayırdılar.

Sonra Maqua cingiltili, qüvvətli səsini yavaşıldı və ölünlərin xidmətlərindən danışmağa başladı. O, hər bir hinduda rəğbət oyada bilən sifətlərin heç birini yaddan çıxarmadı. Onun dediyindən məlum olurdu ki, öldürülmüş quronlardan biri heç zaman ovdan əliboş qayıtmırkı, başqası düşməni qovarkən yorulmaq bilmirdi, filan döyüşçü igid, o biri isə səxavətli idi. Bir sözlə, Maqua ölünlərin məziyyətini elə bir mahirliklə şırttdi ki, qəbilə üzvlərinin hər birində onlara rəğbət oyada bildi. Sonra nitqini bu sözlərlə qurtardı:

— Mənim gənclərimin sümükləri quronların qəbiristanında-dırmı? Siz bilirsiniz ki, yox. Onların ruhları batan günəşə tərəf yollandı və indi əbədi gözəl ovlağa gedən yoldakı böyük çaylardan keçir. Lakin onlar yemək ehtiyatı götürmədən, tüfəngsiz, xəncərsiz, mokasinsiz, çılpaq və dilənçi kökündə yola düşdülər. Buna razı olmaq mümkünürmü? Onların ruhları ədalət yurduna ac irokezlər və qorxaq delavarlar kimi daxil olmalıdırlar, yoxsa onlar öz dostlarını silahlı və ciyni paltarlı qarşılayacaqlar? Babalarımız, veyandotlar qəbiləsinin bu günə qaldığını görəndə nə deyərlər? Onlar uşaqlarımızı acıqlı-acıqlı sözüb deyərlər: “Rədd olun! Quron adı ilə buraya çippeveylər gəlmışlər”. Qardaşlar, biz ölünləri yaddan çıxarmamalıyıq! Gəlin bu mogikanı bəxşis-lərimizin ağırlığından qıçları əsənədək yükləyək və onu gənclə-

rimizin dalınca göndererek. Onlar bizdən imdad gözləyirlər, onlar deyirlər: "Bizi unutmayın". Şələsinin ağırlığına tab gətirmeyən bu mogikanın onların izilə gedən ruhunu gördükdə, nə fikirdə olduğumuzu başa düşərlər. Onda onlar öz yollarına şadlıqla davam edərlər, övladlarımız isə deyərlər: "Atalarımız öz dostları ilə belə rəftar etmişlər, biz də onlarla belə rəftar etməliyik". Bir ingizdən nə çıxar? Biz çoxlu ingiz öldürmüşük, amma torpaq onların qanından hələ də doymamışdır. Qurunun adının ləkəsini yalnız hindu qanı temizləyə bilər. Bax, bu delavar ölməlidir!

Maqua öz nitqi ilə dinləyicilərin ürəyini elə məharətlə ələala bildi ki, hinduların hər cür insanpərvərlik hissləri yox oldu və onun yerini intiqam arzusu tutdu. Üzdən vəhşi və qəzəbli görünən bir döyüşü natıqin sözlərinə xüsusişlə çox fikir verirdi. Onu həyəcana gətirən bütün hissləri üzündə eks etmişdi; nəhayət bunların yerini dəhşətli bir qəzəb ifadəsi tutdu. Maqua nitqini qurtardıqda, həmin döyüşü yerindən qalxıb qışqırdı və cilalanmış dəstəsindən yapışib cəld öz başı üstündə fırlatdığı balaca baltası dərhal məşəl işığında parıldadı. Onun hərəkəti və bağırışlı elə bir gözlənilməz anda baş verdi ki, onun öz niyyətini yerinə yetirməsinə sözlə mane olmaq mümkün olmadı. Onun əlindən sanki parıldıyan işıq şüası qəflətən çıxdı və dərhal qüvvətli qara bir xətt onun yolunu kəsdi. Birincisi, yəni həmin işıq zolağı toma-havk, ikincisi, yəni bu işığın yolunu kəsən qara xətt isə baltanın hədəfə dəyməsinə mane olmaq üçün Maquanın uzatdığı əl idi. Başçının cəldliyi və çevikliyi, demək olar ki, vaxtında kara gəldi. Bu iti silah Unkasın baş geyiminin döyüşçüyü məxsus lələyini kəsib, daxmanın nazik divarından keçdi, elə bil bu baltanı son dərəcə güclü bir maşın atmışdı.

Dunkan hindunun təhlükəli hərəkətini gördükdə, öz dostu barəsində ən nəcib niyyətlə ayağa qalxdı. O, baltanın hədəfə dəymədiyini bircə baxışla yəqin etdi; və bütün varlığını bürüyen dəhşət hissi yox oldu; indi Dunkan Unkasa heyran qalmışdı, çünki Unkas hələ də dayandığı yerdən tərpənməyərək öz düşmənin lap gözünün içində, soyuqqanlıqla, sakitcə və əzmlə baxırdı. Sonra Unkas düşmənin zərbəsinin boşça çıxmamasına, özünün isə

salamat qalmasına, sanki təəssüf edirmiş kimi, gülümsədi və öz dilində nifrətlə bir neçə söz dedi.

Maqua əsirin sağ-salamat qaldığını yəqin etdikdə dedi:

— Yox, günəş bu delavarın bədnamçılığına işıq salmalı, qadınlar onun meyitinin neçə titrəyəcəyini görməlidirlər, yoxsa bizim intiqamımız adıçə bir uşaq əyləncəsi olardı. Onu əbədi səssizlik olan yerə aparın, görək bu delavar səhər öldürüləcəyini bildiyi halda, gecəni sakit yata biləcəkdir?

Ösirə keşik çəkməli olan gənclər dərhal Unkasın qollarını ağac lifindən düzəldilmiş kəndirlə bağladılar və onu qorxunc bir səssizlik içində daxmadan apardılar. Unkas yalnız qapıya çatdıqda, onun möhkəm yerisində tərəddüd hiss edildi; o, öz düşmənlərini cəld və vüqarlı bir baxışla süzərkən, Dunkan onun üzünün ifadəsini görüb sevindi və başa düşdü ki, Unkas xilas olmağa ümidiyi hələ kəsməmişdir.

Maqua öz müvəffəqiyyətindən həddindən artıq razı qalmışdı və özünün gizli planları ilə məşğul idi. Buna görə də sorğu-sualı davam etdirmədi; az sonra o da durub daxmadan getdi və beləliklə də Dunkan üçün fəlakətli nəticə verə bilən bu söhbəti yarımcıq qoydu. Dunkanın qəzəbi, fitri mətinliyi və Unkasın aqibəti üçün çəkdiyi nigarançılıq getdikcə artırdı; bununla belə Heyvord bu təhlükəli və hiyləgər düşmənin, yəni Maquanın, çıxıb getdiyini gördükdə təsəlli tapdı.

Maquanın nitqinin doğurduğu həyəcan tədriclə keçdi. Döyüşülər öz yerlərində oturdular və daxma yenə tüstü ilə doldu. Təqrübən yarım saat keçdi. Heç kəs ağızını açıb danışmadı, demək olar ki, heç kəs başını da tərpətmədi. Hami çox ciddi bir sükut içində fikirləşirdi; bu qədər qızığın olan və eyni zamanda özlərini çox bacarıqla saxlaya bilən bu adamların arasında hər hansı bir təsirli hadisədən sonra, adətən həmişə belə bir dərin sükut başlanır.

Xəstə qadına yardım göstərməsini bayaq Dunkandan xahiş edən başçı çubuğu çəkib qurtardı və daxmadan çıxməq üçünayağa qalxdı, onun getməsinə bu dəfə daha heç bir şey mane

olmadı; həmin hindu səssizcə işarə ilə yalançı həkimi də öz dəlincə getməyə çəgirdi.

Heyvordun axtarışının nəticə vermədiyi daxmaların arasından keçmək əvəzinə, həmin hindu yana döndü və birbaş qəsəbənin yaxınlığında yüksələn dağın ətəyinə doğru getdi; dağa əyri-üyrü dar cığırla qalxmaq lazım idi. Oğlan uşaqları meşənin açıq yerindəki çəmənlikdə yenə oynayırdılar. Tonqalların alovu başçının və Dunkanın yolunu işıqlandırır və bu yerin sərt mənzərəsini daha da cansızıcı bir şəklə salırdı. Onlar kol basmış bir dərəyə endilər. Elə bu vaxt qızışan tonqalın alovu bütün ətrafa işiq saldı, qəflətən qəribə bir məxluq onların yolunu kəsdi.

Hindu ayaq saxladı.

Şara oxşayan iri, girdə bir şey tərpənməyə başladı; Dunkan bunun nə olduğunu əsla başa düşə bilmədi. Tonqalın alovu yenə gücləndi və onun işığı bu qəribə məxluqun üstünə düşdü. İndi hətta Dunkan onun narahat və yöndəmsiz bədən hərəkətindən başa düşdü ki, bu girdə şey ayıdır. Ayı bərkədən və qəzəblə bağırı, lakin daha heç bir başqa düşmənçilik niyyəti göstərmədi. Görünür, quron təsadüfən rast gəldiyi bu qəribə yolçunun dinc olduğuna əmin idi, buna görə də ona diqqətlə baxdıqdan sonra, sakitcə öz yoluna davam etdi.

Dunkan bilirdi ki, hinduların arasında çox zaman öyrədilmiş əl ayıları yaşayır; buna görə də o, həmin ayının qəbilənin sevimliyi olduğunu zənn edərək, yol yoldaşının dalınca xatircəm getdi. Quron bu heyvana tamaşa etməyə vaxt itirmədən, onun yanından keçdi. Lakin Heyvord ayının daldan basqın etməsindən qorxaraq, qeyri-iradi surətdə ona dönüb baxırdı. Heyvord dallarınca ayının cığırla qaça-qaça gəldiyini gördükdə onun narahatlığı heç də azalmadı. O, ağızını açıb danışmaq istədikdə hindu ağaç qabığından düzəldilən qapını açıb dağdakı mağaraya girdi.

Dunkan ayının yolunun bu qapı ilə kəsiləcəyini və heyvanın içəri girə bilməyəcəyini zənn edib sevinərək hindunun dalınca mağaraya girdi; birdən qapının dartılıb açıldığını eşitdi. Dunkan dönüb baxdıqda yenə qıllı ayını gördü. İndi onlar iki qayanın

arasından keçən uzun, dar bir qalereyada idilər; heyvanla üz-üzə gəlmədən buradan çıxıb getmək mümkün deyildi. Gənc zabit mümkün qədər bələdçiyyə yaxın olmağa çalışaraq, özünü cəld irəli verdi. Ayı onun dalına düşüb hərdənbir bağırırdı; hətta o öz iri pəncələrini bir-iki dəfə qaldırıb Dunkanın ciyinə qoydu.

Belə bir çətin və qeyri-adi vəziyyətdə olan Heyvordun əsəblərinin çoxmu davam gətirə biləcəyini söyləmək çətindir. Lakin baxtından, az sonra onun gözləri qabağında zəif işiq parıldadı və onlar tezliklə işiq gələn yerə çatdilar.

Qayanın içində oyulmuş bu böyük mağara yaşayış üçün o qədər yararlı deyildi. Onun ara divarları daşlardan, budaqlardan və ağaç qabığından düzəldilmişdi. Mağaraya, yuxarısındakı baca kimi deşikdən, gündüz işığı düşürdü, gecə vaxtı isə bu mənzili gündüz işığını əvəz edən tonqal və məşəllə işıqlandırırdılar. Quronlar öz qiymətli şeylərinin çoxunu, bütün qəbilənin ümumi müxəlləfatını burada saxlayırdılar. Az sonra məlum oldu ki, guya təbiət xaricində olan qüvvələrin qəzəbinə gəldiyi zənn olunan, xəstə qadını da buraya gətirmişlər. Quronlar elə xəyal edirdilər ki, həmin qadına əziyyət verən şeytan daxmaların şax-budaqdan düzəldilən damından içəriyə asanlıqla girir, lakin burada, mağaranın daş divarlarından xəstə qadına asanlıqla hücum edə bilməz.

Bələdçi xəstə qadına lap yaxınlaşdı. Onun yanında bir neçə qadın dayanmışdı. Heyvord bunların arasında Davidi görərkən təəccüb etdi.

Yalançı həkim xəstəyə bircə dəfə nəzər salan kimi, başa düşdü ki, onu sağaltmaq üçün mütləq həkimliyi bilmək lazımdır. Bu qadın, iflic olmuş adamlar kimi tirtap uzanıb qalmışdı və ətrafindakılarla əsla maraqlanmırıldı. Heyvord tətbiq edəcəyi müalicənin müvəffəqiyyətindən və ya müvəffəqiyyətsizliyindən xəstənin həyatının əsla asılı olmadığını yəqin edərkən heç də xəcalət çəkib pərt olmadı. İlk dəqiqələrdə çəkdiyi vicdan əzabı keçib getdi və o, öz rolunu yerinə yetirmək üçün hazırlaşmağa başladı. O, başa düşdü ki, gəlişindən az əvvəl xəstə

qadının yaxın adamları musiqinin gücünü onun üzərində sınamaq istəmişlər.

Heyvord öz bələdçisi ilə buraya gelib çıxarkən Hamut ürəyini mahnının köməyilə boşaltmağa hazırlaşırıldı; o, bir az ara verdikdən sonra himn oxumağa başladı; hərgah inam və etiqadın belə hallarda doğrudan da müəyyən bir əhəmiyyəti olsaydı, Hamutun himni möcüzə göstərə bilərdi. Hamutun öz mahnısını axıradək oxuyub qurtarmasına mane olmadılar, çünki hindular bu musiqinin xəstəyə kömək edəcəyini güman edir, bu səbəbdən də musiqinin qüvvəsinə hörmət göstərirdilər. Himnin son səsi Heyvordun qulağına dəydikdə o, mahnının axırını quyunun dibindən çıxan bir səslə arxadan kiminsə təkrar etdiyini eşitdi və qeyri-iradi olaraq diksinib kənara çəkildi; Heyvord dönüb baxdıqda gördü ki, bədheybət qılılı məxluq mağaranın, kölgəli yerində oturub özünə-ayiya məxsus hərəkətlə narahat halda yırğalanır, himni yavaşca donquldana-donquldana təkrar edir.

Bu qəribə əks-sədanın Davidə bağışladığı təsiri təsvir etmək çətindir. Təəccübənən Davidin gözləri bərəldi və səsi qəflətən kəsildi. Heyrətdən daha çox qorxuya oxşayan hissin təsirindən David qışqıra-qışqıra Heyvorda: “Qız yaxındadır və sizi gözləyir!” – dedi və cəld qaçıb mağaradan çıxdı.

XXV fəsil

Bu hadisə həm gülməli, həm də vahiməli idi; bu iki hissin bir-birinə qarışması qəribə təsir bağışlayırdı. Yorulmaq bilməyən bu heyvan hələ də özünü yırğalayırdı; ayı Davidin oxuduğu melodiyani yamsılamaq üçün göstərdiyi gülməli cəhdərdən yalnız, David mağarani tərk edəndən sonra əl çəkdi. Başçı, xəstə qadının yatağına yaxınlaşdı və yad adamin məharətini görmək üçün, buraya toplaşmış qadılara çıxıb getməyi işarə etdi. Qadınlar xəstənin yanından getmək istəməsələr də heç bir söz deməyib itaət etdilər. Uzaqdakı qapının bərkdən örtülməsinin əks-sədası kəsildikdə, başçı xəstə qadını Heyvorda göstərib dedi:

– İndi qoy mənim qardaşım öz gücünü göstərsin.

Üzərinə götürdüyü vəzifəni yerinə yetirməyə belə bir əmrlə dəvət edilən Heyvord bilirdi ki, kiçicik bir tərəddüd təhlükəli nəticə verə bilər; bu barədə fikirləşərkən Heyvord təlaş etdi. O, hindu cadugərlərinin öz nadanlığını və acizliyini adətən örtbasdır etmələrinə kömək edən ovsunu və qəribə ayinləri yadına salmağa çalışdı. Dunkan cadugəri yamsılamağa başladıqda ayının zəhmlili bağırtısı ona mane oldu; hərgah ayı bu anda işə qarışma-sayıdı, yəqin ki, Dunkan çəşardı və təhlükəli bir səhvə yol vermiş olardı. Dunkan cadugərlik səylərini göstərməyə üç dəfə təşəbbüs etdi və hər dəfə ayının bu anlaşılmaz müqavimətinə rast gəldi; həm də heyvanın bağırtısı hər dəfə daha bərkdən və zəhmlili çıxırıdı. Nəhayət quron:

– Görürəm, şeytanların acığı tutur, – dedi, – mən gedirəm. Qardaş, bu qadın mənim ən igid döyüşülərimdən birinin arvadıdır, onun barəsində ədalətli ol... Səs salma, – deyə o, hirslənmiş heyvana müraciət etdi, – mən gedirəm.

Dunkan bu qəribə və xaraba binada çarəsiz xəstə qadınla və təhlükəli heyvanla tək qaldı. Ayı özünə məxsus bir fərasətlə hindunun hərəkətlərinə fikir verirdi; nəhayət, qapının yenidən örtülməsi səsi başçının mağaradan bayıra çıxdığını bildirdi. Bu zaman ayı dönüb yırğalana-yırğalana Dunkana yaxınlaşdı və onun qabağında öz adicə oturuşu ilə əyləşdi.

Gənc zabit ayıdan gözlədiyi basqını dəf etmək üçün, bir şey ələ keçirmək məqsədilə, ətrafına göz gəzdirdi.

Lakin heyvanın halı görünür birdən-birə dəyişilmişdi. O daha donquldanmir, qəzəblı olduğunu heç bir əlamətlə göstərmirdi. Ayının iri, tüklü bədəni elə bil anlaşılmayan daxili bir həyəcanın nəticəsində tir-tir əsirdi. O, yönədəmsiz qabaq pəncələrini gülümşəyən sıfətinə sürtürdü. Heyvord gözlərini heyvanın hərəkətlərindən çıkmirdi. Birdən o gördü ki, heyvanın bədheybət başı çıynınə düşdü və başının yerində kəşfiyyatçının mülayim üzü göründü.

Heyvord səsini çıxarmaq istədikdə, ehtiyatlı meşə sakini ona müraciətlə dedi:

– Sss! Haramzadələr yan-yövrəmizdə gəzirlər.
– Deyin görüm axı belə bir dona girməyin mənası nədir və siz nə üçün belə bir təhlükəli yola qədəm qoymusunuz? – deyə Heyvord soruşdu.

– Eh! Adamın başına elə hadisələr gəlir ki, o ağıllı-başlı fikirləşməyi və hər şeyi qabaqcadan götür-qoy eləməyi unudur, – deyə kəşfiyyatçı cavab verdi. – Hər bir əhvalatın əvvəli olduğuna görə, mən də bütün hadisələri sizə başdan nəql edəcəyəm. Sizdən ayrıldıqdan sonra mən komendantla saqamoru qunduzun köhnə daxmasında qoydum, çünki onlar Eduard qalasına nisbətən həmin qunduz daxmasında daha salamat qala bilərdilər, buraya burunlarını soxmaq quronların ağlına gəlməz. Bundan əlavə, şimal-şərq hinduları qunduzlara dəyib-toxunmazlar, çünki onların arasında qunduz alverçiləri hələ yoxdur. Sonra şərtləşdimiz kimi, mən Unkasla hinduların düşərgəsinə tərəf getdim. Siz Unkası gördünüz mü?

– Gördüm, özü də onu görməyimə çox peşman oldum, O, əsir tutulmuş və ölümə məhkum edilmişdir, gün doğan zaman öldürüləcəkdir.

Kəşfiyyatçı:

– Mən qabaqcadan bilirdim ki, Unkasın aqibəti belə olacaqdır, – dedi, indi onun səsində kədər hiss edildirdi. Lakin az sonra o yenə ötkəm səslə danışmağa başladı, – mənim buraya gəlib çıxmamağımı da Unkasın bədbəxtliyə uğraması səbəb olmuşdur, belə bir qoçaq oğlanı quronların pəncəsində qoymaqla olmaz. Yaramazlar hərgəh Cəldqaçan Maralı da Uzun Karabını də (mənə onlar belə ad qoymuşlar) bir sütuna sariya bilsəydi lər çox şad olardılar! Onu da deyim ki, onların mənə belə bir ad qoymalarının səbəbini heç zaman başa düşə bilməmişəm, çünki maralvuran tüfəngin atəş açması ilə Kanada karabinlərinin atəş açması arasındaki fərq, təbaşirlə çaxmaqdışı arasındaki fərqli eynidir...

– Olub keçənləri bir-bir danışın, – deyə Heyvord səbirsizliklə təklif etdi, – axı biz bilmirik ki, quronlar buraya nə vaxt qayıdacaqlar.

– Onlardan qorxmaq lazım deyildir. İki saatlıq nitqinin əvvəlində heç bir şeydən qorxusu olmayan vaiz kimi, bizim də indi heç bir şeydən qorxumuz yoxdur... Hə, mən Unkasla həmin azğınlara rast gəldik. Unkas kəşfiyyat üçün çox uzaqlara getmişdi. Buna görə onu məzəmmət etmək də olmaz, çünkü o, dəli-qanlıdır; bundan başqa quronların biri qorxaq çıxdı, qoyub qaçıdı, beləliklə də Unkası öz dalınca aparıb tələyə saldı.

– Həmin quronun bu əməli ona baha tamam oldu!

Kəşfiyyatçı mənalı bir hərəkətlə əlini boğazına, çəkdi və başını tərpətdi, sanki o: “Sözlərinizin mənasını başa düşürəm” demək istəyirdi.

– Oğlan itdikdən sonra mən quronların üstünə cumdum, bunu özünüz də təsəvvür edə bilərsiniz. Dəstədən qalan bir-iki quronla mənim aramda vuruşma başlandı; bunu deməyəcəyəm, çünkü işə dəxli yoxdur. Mən o şeytan balalarını güllə ilə vurduqdan sonra, çox asanlıqla birbaş daxmaya tərəf gəldim. Burada bəxtim mənə yar oldu və məni bu qəbilənin məşhur cadugərlərindən birinin geyinib-keçindiyi yerə gətirib çıxartdı; mən yaxşı bilirdim ki, bu cadugər şeytanla doğru-doğru yana mübarizəyə hazırlaşır. Bu firildaqcının başından endirilən sərrast zərbə onu gicəlləndirib yerə yıxdi. Sonra qışkırmasına mane olmaq üçün onun ağızını qozla doldurdum, özünü isə iki cavan ağaca bağladım, işimi davam etdirə bilmək üçün cadugərin ayı dərisini geyib özümü bu dona saldım.

– Siz də ayı rolunu həqiqətən çox məharətlə oynadınız, sizin oyunuunuza ayının özü də həsəd aparardı.

– Nahaq yerə təəccüb edirsiniz, mayor, – deyə məşə sakini fəxrə cavab verdi, – bu yerlərdə heyvanların bütün hərəkətlərini və şakərini öyrəndikdən sonra onları yamsılamağı bacarmasayıdım özümü çox pis ovçu hesab edərdim. Lazım gəlsə lap çöl pişiyi və ya əsil bəbir donuna girib sizə kefiniz istəyən tamaşanı göstərə bilərəm. Ayı kimi yönəmsiz bir heyvanı yamsılamağa nə var! Bu heç də çətin deyil. Bunlar keçib gedər, bəs gənc xanım haradadır?

– Allah bilir! Bu kəndin bütün daxmalarına baş vurmuşam, amma heç yerde onun izini belə tapmamışam.

– Müğənni bizi tərk edərkən dediyi sözləri eşitdinizmi: “qız yaxındadır...” Allahnın bu sadəlövh bəndəsi qorxub özünü itirdi və qızın tapşırığını düz çatdırı bilmədi, lakin onun sözlərinin dərin mənası vardır. Ayı dırmaşmağı bacarmalıdır, buna görə mən gərək divarların o biri tərəfinə də baş çəkəm. Bəlkə bu qayalarda bal ilə dolu küplər gizlətmışlər, mən isə, bildiyiniz kimi, şirin şey yeməyi sevən bir heyvanam.

Kəşfiyyatçı ətrafına göz gəzdirdi və öz zarafatına gülüb, yönədəmsiz ayı kimi, arakəsmə divara dırmaşmağa başladı. Lakin o, divarın yuxarısına çatan kimi, dönüb Heyvordun dinməməsinə işaret etdi və çox cəld aşağı endi.

– Alisa buradadır, – deyə o, piçildadı, – siz onu bax o qapının dalında görə bilərsiniz. Mən bu yazıq qızı bir neçə söz deyib ürek-dirək verə bilərdim, amma qorxuram ki, mənim kimi bədheybət bir heyvanı görüb ağlını itirsin. Öz aramızdır, mayor, siz öz üz-gözünüzü boyayıb elə bir kökə salmışınız ki, heç kəsin xoşuna gəlməzsınız.

Dunkan cəld özünü qapıya tərəf atmaq istədikdə kəşfiyyatçının axırıncı sözlərini eşidib pərt olaraq:

– Məgər mən bu qədər iyrənc bir şəkildəyəm? – deyə qəmgin-qəmgin soruşdu.

– Canavar sizdən qorxmaz, ingilis qvardiyaçılarının birgə atəş açmasına da mane ola bilməzsiniz, lakin mən sizi daha qəşəng vaxtinizda görmüşəm. Sizin rəngbərəng zolaqlar çəkilmiş üzünüz, ola bilsin ki, hindu qadınlarının xoşuna gələr, lakin ağ dərili qızlar özləri kimi ağ dərili adamları bəyənirlər. Baxın, – deyə kəşfiyyatçı əlavə etdi və qayanın çatlampış yerini göstərdi; oradan çıxan su çox saf, balaca bir bulaq əmələ gətirmişdi, – siz üzünüzə saqamorun yaxlığı boyağı asanlıqla təmizləyə bilərsiniz, elə ki, geri qayıtdınız, mən sizi yenidən boyayıb naxışlamağa çalışaram. Şıq geyinməyi sevən gənclər öz paltarlarını tez-tez dəyişdirməyi sevdikləri kimi, cadugər də öz üzünü boyağını dəyişdirməyə adət etmişdir.

Kəşfiyyatçı hələ danışındı, Dunkan isə üzünü yumağa başlamışdı. Bütün idbar və gülməli naxışlar bir dəqiqənin içində onun üzündən getdi və gənc zabit yenə anadangəlmə şəklinə düşdü. Heyvord öz sevgilisinin görüşünə bu qayda ilə hazırlaşınb tələsik yoldaşı ilə vidalaşdı və ona göstərilən yol ilə çıxıb getdi. Kəşfiyyatçı başını tərpədib xeyir-dua edərək onun ardinca xeyli baxdı; sonra quronların anbarının vəziyyətini soyuqqanlıqla yoxlamağa başladı. Qeyd etmək lazımdır ki, quron ovçuları öz qənimətlərini də bu mağarada saxlayırdılar.

Uzaqda güclə görünən zəif işiqdan başqa Dunkanın heç bir bələdçişi yox idi; lakin bu işiq, sevən qəlbə qütb ulduzu kimi yol göstərirdi. Dunkan can atlığı məqsədinə-mağaranın o biri gözü nə bu işığın köməyilə çatdı; mağaranın bu gözü, Uilyam-Henri qalasının komendantının qızı kimi, adlı-sanlı bir əsiri saxlamaq üçün ayrılmışdı. Uğursuz qala darmadağın edildiyi zaman ələ keçirilən cürbəcür şeylər bu binaya götürilmişdi. Dunkan axtardığını – bənizi qaçmış, təlaş içində olan, qorxub özünü itirmiş gözəl Alisani – belə bir hərc-mərclik içərisində tapdı. David Dunkanın buraya gələcəyini qızə xəbər vermişdi.

Öz-özündən qorxubmuş kimi titrəyən bir səslə Alisa:

– Dunkan!.. – deyə onu çağırdı.

Dunkan isə buradakı çamadanların, yeşiklərin, silah və mebelin üstündən aşılı özünü ona çatdıraraq:

– Alisa!.. – deyə eyni sevinclə cavab verdi.

– Mən bilirdim ki, siz məni tərk etməyəcəksiniz, – deyə Alisa dilləndi. Dunkanın üzünə baxarkən qızın qəmgin sıfeti bir anlığa qızardı. – Amma deyəsən təksiniz! Məni yaddan çıxarmadığınıza görə sizə çox minnətdaram. Amma istərdim ki, tək olmayıydınız.

Dunkan, qızın titrədiyinə görə ayaq üstə dayana bilmədiyini görüb onu yavaşça oturtdı və oxucuya məlum olan, əsas hadisələri bir-bir ona nəql etdi. Alisa həyəcandan nəfəsi qarala-qarala qulaq asırdı; gənc zabit qızın bədbəxt atasının müsibətindən danışmağa başladıqda, Alisanın yanaqlarından o qədər bolluca yaş

axmağa başladı ki, elə bil bu qız ömründə heç zaman ağlamamışdır. Lakin, Dunkan nəvaziş göstərib ona təsəlli verdi, qız da onu axıradək zəif həyəcan içərisində dinlədi.

— İndi, Alisa, — deyə Dunkan əlavə etdi, — sizin özünüzdən, yalnız sizdən çox şey asılıdır. Təcrübəli, misilsiz dostumuz kəşfiyyatçının köməyiələ biz bu vəhşilər qəbiləsindən uzaqlaşa bilərik, lakin buna nail olmaq üçün siz gərək çox böyük mərdlik göstərəsiniz. Yadda saxlayın ki, siz yenidən atanıza qovuşacaqsınız, unutmayın ki, onun xoşbəxtliyi, həmçinin də sizin xoşbəxtliyiniz sizin səylərinizdən asılıdır.

— Atamın xatirinə hər şeyə hazırlam, mənim boynumda onun haqqı çoxdur!

— Mənim xatirimə də, — deyə gənc zabit qızın bayaqdan tutub saxladığı zərif əlini nəvazişlə sıxıb cavab verdi.

Dunkan qızın təəccüblə dolu məsum baxışını görərkən yəqin etdi ki, qız onun danışmasını gözləyir. O:

— Öz sevgimdən danışmaqla vaxtinizi almaq istəmirəm, bir də ki, bunun heç yeri də deyildir, — dedi, — axı mənim kimi ürəyi dolu bir adam istəməzmi ki, əzabdan özünü xilas etsin? Deyirlər ki, müsibət və bədbəxtlik adamları bir-birinə qəlbən daha möhkəm bağlayır; sizə görə hamımızın çəkdiyimiz dərd mənimlə atanız arasında məsələnin yalnız bəzi cəhətlərinin qaranlıq qalmasına səbəb olmuşdur.

— Bəs əzizimiz Kora necə, Dunkan? Yəqin Kora da unudulmamışdır, doğrudurmu?

— Unudulmamışdır, yox! Onun halına acıyırlar, hələ heç bir qadının dərdini onun dərdi kimi ürəkdən çəkməmişlər. Sizin atanız öz uşaqlarını bir gözdə görür, amma mən, Alisa məndən inciməzsiz... Desəm ki, Koranın ləyaqətinə bir qədər etinasızlıq göstərilmişdir.

— Deməli siz mənim bacımın ləyaqətinə bələd deyilsiniz, — deyə Alisa cavab verdi və əlini Dunkanın ovcundan çəkdi, — Kora həmişə sizi özünün ən əziz bir dostu kimi xatırlayır.

— Mən Koranı çox şadlıqla öz dostum hesab edəcəyəm, — deyə Dunkan cəld cavab verdi, — lakin, Alisa, sizin barənizdə

danişarkən atanız bildirdi ki, mən qəlbimi daha əziz və daha çox sevdiyim Alisaya bağlaya biləcəyimə ümid edə bilerəm.

Alisa bərk diksindi və həyəcana gəlib bir anlığa üzünü yana çevirdi; lakin az sonra özünü o qədər cəmləşdirə bildi ki, keçirdiyi həyəcanı boğmağa müvəffəq oldu. O, böyük təsir bağışlayan sadəlik və yalvarış ifadəsilə Dunkanın lap gözlərinin içində baxaraq:

– Heyvord, – dedi, – mən atamla görüşməyincə və onun razılığını almayıncı öz niyyətinizdə israr etməyin.

Dunkan istəyirdi ki: “Mən bundan artıq bir söz deməməliyəm, lakin bundan az da deyə bilmədim” – desin, lakin kim isə onun ciyininə toxunub sözlərini yarımcıq qoysa. Dunkan sıçrayıb ayağa qalxdı və dönüb baxdıqda gözləri Maquanın qaralan vücu-duna və qəzəbli üzünə sataşdı. Bu vəhşinin yoğun səslə, kinayə ilə gülməsi bu anda Dunkana şeytanın dəhşətli və istehzalı qəh-qəhəsi kimi gəldi. Hərgah Dunkan bütün varlığına hakim kəsilən hirsinin əlində aciz qalsayıdı, quronun üstünə atılar və onunla ölüm-dirim mübarizəsinə girişərdi. Lakin Dunkan silahsız olduğuna görə və düşməninin hayına kimlərin gələcəyini bilmədiyi üçün, indi həmişəkindən daha çox istədiyi qızı qorumaq xatırınə hirsini dərhal soyutdu və mübarizə fikrindən döndü.

Alisa əllərini yazıq-yazıq döşündə daraqlayaraq:

– Sizə nə lazımdır? – deyə soruşdu. Alisa Heyvord üçün son dərəcə qorxduğunu gizlətməyə çalışdı, onu uğurlamış bu hindunun üzünə həmişəki kimi yenə soyuqqanlıqla, təşəxxüsələ və vüqarla baxdı.

Öz qələbəsindən zövq alan hindunun üzü yenə ciddiləşdi; lakin o, gənc zabitin zəhmli baxışı qarşısında yavaş-yavaş geri çəkildi. Maqua hər iki əsirini bir anlığa çox diqqətlə süzdükdən sonra, kənara çəkildi və mağaranın yolunu tir ilə kəsdi; lakin bu, Dunkanın gəldiyi yol deyildi. Dunkan vəhşi tərəfindən qəflətən yaxalanmasının səbəbini indicə başa düşdü və daha heç bir nicat yolu qalmadığını özlüyündə yəqin edərək, Alisani bağırına basdı. Dunkan özü haqqında fikirləşərkən öz məhvinə, demək olar ki,

heç təəssüf etmirdi, çünki belə bir şəraitdə ölümdən qurtara biləcəyinə ümid edə bilməzdi. Lakin Maqua, görünür birdən-birə zorakılığa əl atmaq fikrində deyildi. O, yeni əsiri tutub saxlamaq üçün lazım olan ilk tədbiri görmüşdü; Maqua özünün istifadə etdiyi yoldan; əsirlərin çıxıb qaça biləcəklərinə onların ümidiini tamamilə kəsməmiş, mağaranın ortasında hərəkətsiz qalan bu əsirlərə ikinci dəfə gözünün ucuya da baxmadı. Heyvord vəhşinin hər bir hərəkətini izləyirdi. O, zərif Alisanı bağırna basıb özünü çox toxraq saxlayırdı; düşmənin rəhmə gəlməsini ondan xahiş etməyə mənliyi və vüqar hissi yol vermirdi. Maqua öz işini qurtarıb əsirlərə yaxınlaşaraq ingiliscə dedi:

— Solğun üzlü adamlar ağıllı qunduzları tələyə salıb tuturlar, lakin qırmızı dərililər də ingizləri tutmağı bacarırlar.

Heyvord hirsləndi, iki adamın ölüm-dirim məsələsi həll olunduğuunu unudub Maquanın üstünə qışqırdı:

— Quran! Özün kimi, intiqam almaq cəhdin də ancaq nifrətə layiqdir.

— Ağ adam işgəncə sütununa söykənən zamandamı bu sözləri deyəcəkdir? — deyə Maqua soruşdu. Sonra istehza ilə gülüməsədi və bununla da göstərmək istədi ki, gənc zabiti aciz hesab edir.

— Burada sənin gözlərinin içində dediyim sözləri sənin bütün xalqın qarşısında da deyəcəyəm! — deyə Dunkan cavab verdi.

Hindu:

— Bic Tülükü böyük başçıdır! — dedi. — O, gedib öz döyüşçülərini buraya gətirəcəkdir ki, onlar ağ üzlü adamın çəkdiyi əzablara necə hünərlə güldüyüնə tamaşa etsinlər.

Maqua bu sözləri deyib üzünü onlardan döndərdi və Dunkanın gəldiyi yol ilə çıxməq istədi, lakin bu zaman qulağına bağlırtı səsi gəldi; Maqua ayaq saxlamağa məcbur oldu. Ayı qapının ağızında göründü. O, adəti üzrə yerində dayanıb, sağa-sola yırgalanırdı. Maqua ayıya xeyli diqqətlə baxdı. Bu hindu öz qəbiləsinin mövhumatçılıq adətlərinə heç də etina etmirdi, buna görə də bu heyvanın ayı dərisi geymiş cadugər olduğunu hiss etdi, onun yanından saymazvana keçmək istədi. Lakin ayının yenidən daha bərk-

dən və daha zəhmlə bağırması Maquanı dayanmağa məcbur etdi. Sonra Maqua, daha zarafat etmək istəməyirmiş kimi, birdən yerindən tərponib inamlı irəli keçdi. Ayı dal-dalı çökildi və yolun ortasına çatdıqda pəncələrini qaldırıb havanı döyəcləməyə başladı.

Başçı, quron dilində:

— Axmaq! — deyib, ayının üstünə qışqirdı. — Çix get uşaqlarla və qadınlarla oyna!

Maqua öz qəbiləsinin firıldaqcı cadugəri hesab etdiyi bu məxluqun yanından yenə keçmək istədi; o, qurşağından asılmış xəncəri və ya tomahavkı ilə ayını hədələmək fikrində deyildi. Ayı qəflətən əllərini, daha doğrusu, pəncələrini qabağa uzatdı və Maquani qucaqladı; onun qolları doğrudan da ayı qolları kimi çox güclü idi. Heyvord, güclə nəfəs ala-alə bir bağlamaya sarınan gün kəməri açdı və kəşfiyyatçının öz qüvvətli əzələlərilə düşmənin qollarını yanlarına bərk-bərk sıxlığıını gördükdə vəhşinin üstünə atıldı, onun qollarını və qızlarını bizim burada təsvir etdiyimizdən daha cəld sarıdı. Quronun əl-qolu tamamilə bağlandıqda, kəşfiyyatçı onu qucağından buraxdı, Dunkan isə öz düşmənini arxası üstə uzandırdı; indi belə vəziyyətdə Maquanın əlindən daha heç bir şey gəlməzdi.

Maqua var gücünü toplayıb çox çırpındı, nəhayət, yəqin etdi ki, özündən qat-qat güclü olan bir adamın əlindədir. Mübarizə apardığı dəqiqələrdə Maqua cincirini belə çıxarmırdı. Lakin Şahingöz öz hərəkətinin səbəbini qısaca izah etmək arzusuya, qılı heyvan dərisini başından çıxarıb zəhmlı və sərt üzünü qurona göstərdikdə, Maqua daha sakit dayana bilmədi və heyrət içində hinduların adı “xuq” sözünü dedi.

— Aha! Deyəsən dilin açıldı, — deyə qalib istehza ilə güldü.
— Amma bir iş var, mən gərək sənin ağızını möhkəm bağlayam ki, dillənib bizə zərər vurmayanın.

Kəşfiyyatçı öz işini çox səylə qurtardıqdan sonra Dunkandan soruşdu:

— Bəs bu şeytan buraya hardan gəldi? Siz mənim yanımdan çıxandan sonra heç kəs buralara yaxın düşməmişdir.

Dunkan Maquanın buraya gəldiyi qapını göstərdi. Kəşfiyyatçı sözünə davam edərək:

– Di yubanmayın, tez qızı götürüb buradan çıxarın, – deyə təklif etdi, – biz özümüzü gərək tez meşəyə çatdırıq.

– Bu mümkün deyildir! – deyə Dunkan cavab verdi. – Qız qorxudan özündən getmişdir... Alisa! Mənim əziz Alisam, özünüzə gəlin!.. Yoxsa səyimiz baş tutmaz! Alisa dediklərimi eşidir, amma durub mənimlə getməyə onun taqəti qalmamışdır. Siz gedin, nəcib dost, özünüzü xilas edin, biz də bəxtimizə bel bağlayıb burada qalarıq.

– Hər izin axırı vardır, hər bir müsibət isə ibrət dərsidir! – deyə kəşfiyyatçı etiraz etdi. – Bax qızı bu hindu paltarına bürüyüñ. Onun balaca bədənini təpədən-dırnağa qədər gizlədin, yoxsa bu yerlərdə ikinci belə nəcib ayaq olmadığı üçün, onun ləpirini görsələr işdən xəbər tutarlar. Onun hər tərəfdən üstünü yaxşıca örtün. Bax bel! İndi onu, alın qucağıniza, özünüz də dalımcə gəlin.

Dunkan kəşfiyyatçının bütün əmrlərini dərhal yerinə yetirdi; odur ki, kəşfiyyatçı hələ sözünü qurtarmamış Dunkan Alisani qucağına alıb onun dalınca, təbiətin yaratdığı qalereya ilə qapıya tərəf yönəldi. Onlar ağaç qabığından qayırılmış balaca qapıya yaxınlaşdıqda, qapının o tərəfindən səslər eşidildi; aydın idi ki, xəstə qadının dostları və qohumları qapının ağızını kəsdirmişdilər və mağaraya buraxılmalarını səbirlə gözləyirdilər.

Şahingöz Dunkanın qulağına piçildədi:

– Mən ağızımı açıb danışan kimi ingilis ləhcəm bu dələduzlara sübut edəcək ki, onların arasında düşmən vardır. Siz onlarla öz ləhcənizdə danışmalısınız, mayor. Onlara deyərsiniz ki, cini mağarada qoyub ağızını bağlamışıq, qadını isə şəfaverici ot kökləri axtarın tapmaq üçün meşəyə aparırıq. Nə biclik bilirsinizsə işə salın.

Qapı bir balaca aralandı, elə bil mağaranın içərisində gedən danışığa bayırdan qulaq verən var idi. Kəşfiyyatçı nəsihətlərini kəsməli oldu. Bərk bağlılı səsi qapının dalında qulaq asanı geriye çəkilməyə məcbur etdi. Kəşfiyyatçı fürsətdən istifadə edib

qapını cürətlə açdı və mağaradan çıxaraq öz ayı rolunu davam etdirdi. Dunkan da daban-dabana onun dalınca gedərək az sonra xəstə qadının təlaş içində olan bir dəstə qohumlarının və dostlarının gözlədikləri yerə çatdı.

Buraya yiğmiş adamlar kənara çəkilərək xəstənin atasına və onun yanınca gələn ikinci adama yol verdilər; yəqin ki, bu ikinci adam xəstə qadının əri idi. Qadının atası Dunkana müraciətlə:

— Mənim qardaşım cini qovdumu? — deyə soruşdu. — Qardaşımın qucağındakı kimdir?

— Sənin övladındır, — deyə Dunkan vüqarla cavab verdi. — Cin onun bədənindən çıxmışdır, indi kahada ağızı bağlı qalır. Mən bu qadını buralardan bir az uzaqlaşdırmalyam ki, özünə gəlsin, daha cindən qorxub qəşş eləməsin. Günəş çıxan zaman qadın döyüşünün viqvamında olacaqdır.

Xəstə qadının atası Dunkanın sözlərini quron dilində izah etdikdə, vəhşilər bu xəbəri eşidib piçıldışaraq razılıq etdilər. Başçının özü isə Dunkana buradan uzaqlaşmağı işarə etdi və təşəxxüslü ucadan dedi:

— Get... Mən kişiyəm, cılə vuruşmaq üçün dağlara gedəcəyəm.

Heyvord buradan getməsinə işarə edildiyini gördükdə çox sevindi və bir dəstə adamin yanından keçerkən, xəstə qadının atasının yuxarıda dediyi sözlərini eşidərək qorxuya düşdü və ona belə cavab verdi:

— Yoxsa mənim qardaşım dəli olmuşdur ki, belə deyir? Hərgah o, mağaraya girsə cılə üz-üzə gələr, cin isə tez onun bədəninə girər! Qardaşım bəlkə də cini mağaradan qovub çıxarar, onda cin qardaşımın qızının dalınca qaçıb meşəyə gələr! Yox, yaxşısı budur qoy mənim övladlarım mağaranın ağızında dayanıb gözləsinlər, cin göründükdə isə onu dəyənəklə əzişdirlənlər. Cin bicdir, onunla vuruşmağa bu qədər adamin hazır olduğunu gördükdə qaçıb dağlarda gizlənər.

Dunkanın bu qəribə təklifi istədiyi təsiri bağışladı. Xəstə qadının əri və atası mağaraya girmək fikrindən əl çəkdilər, toma-

havklarını çıxarıb mağaranın ağızını kəsdirdilər, bütün qəzəblə-rini xəstə qadına guya əzab verən, cinin başına yağırmış üçün fürsət gözləməyə başladılar. Qadınlar və uşaqlar da cini döymək üçün çoxlu budaq qırıldılar və daş yığdılar. Yalançı cadugərlər isə bu fürsətdən istifadə edib əkildilər.

Şahingöz hinduların mövhumatçılığından istifadə etmək fik-rinə düşərkən bunu da bilirdi ki, qəbilənin başçılarının ən ağıllıları adətə çevrilmiş yanlış təsəvvürlərə inanırlar və yalnız qəbi-lənin hörmətini saxladıqları üçün belə adətlərə dözürlər. Şahin-göz belə hallarda vaxtın da qədrini bilirdi. Hindular özlərini nə qədər aldatsalar da və onların özlərini aldatmaları Şahingözün planlarına nə qədər kömək etsə də, hiyələgər hindunun bir balaca şübhələnməsi Şahingözün bütün planlarını alt-üst edər və nəti-cədə onu fəlakətə uğradardı. Buna görə də Şahingöz ələ keçmə-mək üçün daha münasib hesab etdiyi cığırla yollandı, qəsəbəyə girməyib onun kənarından keçdi. Uzaqdakı tonqalların işığı dax-malara girib çıxan döyüşçüləri hələ görməyə imkan verirdi. Lakin, uşaqlar oynaması buraxıb evlərinə çəkilmişdilər; hadisələrlə dolu narahat axşamın hay-küyü və həyəcanı yaxınlaşmaqdə olan gecənin sakitliyinə qarışib yavaş-yavaş yox olmaqdə idi.

Alisa təmiz havanın təsirindən özünə gəldi. O, yalnız fiziki cəhətcə heydən düşmüdü, qavrayış qabiliyyətini və şururunu isə itirməmişdi, buna görə də bütün hadisələri eşidib dərk etmişdi və bu səbəbdən ona izahat verməyə ehtiyac qalmırdı. O, Dunka-nın qucağından indiyədək düşə bilmədiyinə xəcalət çəkərək:

– Qoyun mən özüm yeriyim, – dedi. – İndi doğrudan da halım yaxşıdır.

– Yox, Alisa, siz hələ çox zəifsiniz.

Qız Heyvordun qucağından düşməyə çox cəhd edirdi, buna görə də Dunkan öz əziz şələsini yerə qoymağa məcbur oldu. Özünü ayı cildinə salan adam öz sevgilisini qucağından yerə qoymaq istəməyən aşiqin qəlbini döyündürən, sevgi kimi qüv-vətli bir hissin təsirini duymurdur; hələ də titrəyən Alisanın məsum utancaqlıq hissi də bəlkə ona tanış deyildi. Şahingöz daxma-

lardan xeyli uzaqlaşdıqda dayandı və çox yaxşı bildiyi bir şeydən danışmağa başladı:

— Bu yol sizi birbaş ırmağa aparıb çıxarar. Şəlaləyə çatanadək ırmağın sol sahili ilə gedərsiniz. Sağ tərəfdəki təpəyə qalxarsınız, oradan baxdıqda başqa bir qəbilənin işqlarını görəcəksiniz. Oraya gedib sığınaq istərsiniz. Hərgah həmin qəbilədəkilər əsl dela-varlardırsa, onda sizin heç bir şeydən qorxunuz olmaz. Çox uzaq qaçmaq mümkün deyildir. Biz hələ on mil getməmiş, quronlar bizi haqlarlar və skalplarımızı soyub apararlar. Gedin!

— Bəs siz? — deyə Heyvord təəccüblə soruşdu. — Biz ki, sizdən ayrılmırıq?

— Quronlar delavarların iftixarını əsir saxlayırlar. Mogikanlar tayfasının sonuncu nümayəndəsi olan Unkas quronların əlin-dədir. Hərgah quronlar sizin skalpınızı soymuş olsayırlar, mayor, necə ki, sizə vəd etmişdim, hər bir tükünüzün əvəzinə bu haram-zadələrdən biri məhv edilərdi; lakin gənc saqamor ölüm meydanına gətirilərsə, onda hindular mogikanın dostu ağ rəngli adamın öz canından necə keçə bildiyini görərlər.

Bu meşələr sakininin Unkası Dunkandan açıqdan-açığa əziz tutmasından və onu daha çox istəməsindən mayor əsla incimədi, lakin belə bir təhlükəli yoldan qayıtmaq üçün Şahingözü yenə də dilə tutmağa çalışdı. Alisa da ona kömək edirdi. Heyvord kimi o da kəşfiyyatçıya yalvarıb xahiş edirdi ki, son dərəcə təhlükəli və baş tutmasına ümid az olan öz fikrindən əl çəksin. Dunkanla Alisanın yalvar-yaxarı heç bir nəticə vermədi. Kəşfiyyatçı onları səbirsizliklə dinlədi və söhbəti elə bir şəkildə kəsdi ki, Alisanı dərhal susmağa məcbur etdi, Heyvordu isə inandırdı ki, bundan sonra Şahingözün fikrinə etiraz etmək fayda verməyəcəkdir.

Şahingöz dedi:

— Eşitdiyimə görə gənclik çağlarında adamda elə bir hiss olur ki, ata ilə oğula nisbətən kişini qadına daha möhkəm bağlayır. Ola bilər. Bax siz, Dunkan, istədiyiniz bu qızı xilas etmək üçün hər şeydən əziz olan canınızdan da keçmişdiniz; mənə elə gəlir ki, sizi bu igidliyə ruhlandıran da məhz həmin hissdir. Mənə

gəldikdə, deməliyəm ki, o gəncə tūfəng atmağı öyrətmışəm, o da bunun min qat əvəzini çıxmışdır. Bir çox qanlı döyüslərdə mən Unkasla yan-yana durub düşmənlə vuruşmuşam; bir tərəfimdən onun tūfənginin, o biri tərəfimdən isə saqamorun tūfənginin səsini eşidəndə xatircəm olurdum ki, arxa tərəfimdə düşmən yoxdur. Qışda və yayda, gecə və gündüz birlikdə bu düzləri gəzmişik, bir qabdan yemişik. Birimiz durub keşik çəkəndə o birimiz yatırıq. Unkasın min bir əzabla öldürülməyə aparıldığını, mənim isə bu zaman yaxınlıqda olduğumu o vaxt deyə bilerlər ki... Bu gənc dostu olmaması üzündən yalnız o zaman məhv ola bilər ki, yer üzündə vəfa və sədaqət yox olsun, maral-vuramış isə müğənninin tüteyi kimi gərəksiz bir şeyə dönsün.

Dunkan kəşfiyyatçının əlini buraxdı. Kəşfiyyatçı geri dönüb möhkəm addımlarla quronların daxmalarına tərəf getdi. Bir-birinə qovuşmaq səadətinin bəxş etdiyi sevinci unudaraq Heyvord və Alisa Şahingözün dalınca qəmgin-qəmgin xeyli baxdılar, sonra isə delavarların uzaqdakı kəndinə doğru yönəldilər.

XXVI fəsil

Şahingöz öz fikrini hər necə olursa-olsun yerinə yetirməyi möhkəm qət etmişdi, lakin çətinliklərə və təhlükələrə rast gələcəyini də çox yaxşı başa düşürdü. Kəşfiyyatçı quronların düşərgəsinə qayıtdıqda, düşmənlərin gözündən pərdə asmağa və özüne qarşı onlarda şübhə oyatmamağa yol tapmaq üçün öz ötkəm zəkasının bütün gücündən istifadə etməyə çalışdı. Hərgah Şahingöz öz canı hayına qalib şəxsi təhlükəsizliyini təmin etmək fikrinə düşsəydi, birinci növbədə gərək Maquanı və cadugəri məhv edəydi, lakin bunu ağ adama əsla yaraşmayan bir hərəkət hesab edirdi. Buna görə də Şahingöz Maquanın əl-qolunu bağladığı kəndirin möhkəmliyinə bel bağlayaraq birbaş düşərgənin mərkəzinə təref yönəldi.

O, quronların daxmalarına yaxınlaşdıqca daha qətiyyətlə adımlı atıldı; hinduların düşmənciliyini və ya da dostluq niyyətini

bürüzə verə bilən heç bir əlamət onun sayıq gözlərindən yayınmırıldı. Daxmaların ən kiçiyi lap qabaq tərəfdə idi; elə zənn etmək olardı ki, bu daxmanın tikilməsi yarımcıq qalmışdır və indi orada heç kəs yaşamır. Lakin divarların çatlarından içəri düşən zəif işiq göstərirdi ki, daxmanın tikilməsi yarımcıq qalmışdırsa da onun içərisində yaşayan vardır. Kəşfiyyatçı, hücuma başlamazdan əvvəl düşmən ordusunun avanqardı ilə tanış olmaq istəyən ehtiyatlı general kimi bu daxmaya yönəldi.

Şahingöz, rolunu oynadığı ayını yamsılamağa başladı, əllərinə yerə qoyub daxmanın kiçik deşiyinə yaxınlaşdı; oradan baxarkən daxmanın içərisini görmək olurdu. Məlum oldu ki, David Hamut burada yaşıyir. Mahni müəllimi başını bu tənha yerə çəkib, öz dərdinə-qəminə və keçirdiyi qorxulara bildiyi kimi qatlaşırıdı.

Qədim əyyamın möcüzələrinə David nə qədər kor-koranə inansa da, müasir insanların həyatna təbiət fövqündəki qüvvələrin açıqdan-açıqşa qarşı bilməsini inkar edirdi. O, Valaamin eşşeyinin danişa bilməsinə əlbəttə inanırdı, lakin ayının nəğmə oxumasını eşidə biləcəyinə bir qədər şübhələnirdi, halbuki ayının doğrudan da nəğmə oxuduğunu öz qulaqları ilə eşidib buna çox mat qalmışdı. Şahingöz müğənniyə nəzər salan kimi dərhal başa düşdü ki, o çox qorxulu fikirlər keçirir. David bir qucaq çırpının üstündə oturub qəmgin xəyallara dalmışdı və hərdənbir çırpıdan götürüb ocağa atırdı ki, od sönməsin. Bu musiqi pərəstişkarı həmişəki kimi geyinmişdi, lakin indi daz başını üçbucaq şəkilli şlyapa ilə örtmüştü, görünür bu şlyapa heç kəsin xoşuna gəlmədiyi üçün oğrular ona tamah salmamışdır.

Fərasətli Şahingöz mağarada Davidin xəstəni necə cəld tərk etdiyini yadına saldı və indi müğənninin nələr fikirləşdiyini başa düşdü. O, daxmanın dörd tərəfinə dolanıb yəqin etdi ki, bu mənzil quronların o biri daxmalarından tamamilə kənardadır. Buna görə də Şahingöz içəri girməyə cürət etdi. O, alçaq qapıdan girən kimi Hamutla üz-üzə gəldi. Onların arasında indi yalnız ocaq qalırdı. Şahingöz oturdu. Onlar bir dəqiqliyə qədər səslərini çıxarmayıb bir-birinə baxdılar. Bu heyvanın qəflətən daxmaya

gəlməsi Davidin bütün varlığını lərzəyə salmışdı. O, kamertonunu cibindən çıxardıb ayağa qalxdı; bəlkə də qarşısındaki heyvanı musiqinin köməyilə cadulamaq fikrində idi. David əlləri titrəyətitrəyə öz çalğı alətini götürüb:

– Ey üzü gülməyən bədheybət, dilbilməz heyvan! – dedi.
– Bilmirəm sən nəcisin, nə karəsən, nə fikirdəsən; hərgah sən allahın ən dinc bəndələrindən birinə qarşı pis fikrə düşmüsənsə, onda İsrail övladının sözlərinə qulaq as və tövbə et!

Ayının bütün qılılı vücudu titrədi. Sonra Hamut yaxşı tanıdığı bir səs eşitdi:

– Sən bu tütəyini bir kənara qoy, özü də boğazını qifillamağı öyrən. Bir saat qışkırmadansa beşcə sadə ingilis sözünü demək daha təsirlidir.

David nəfəsi təngləşə-təngləşə:

– Sən kimsən? – deyə soruşdu.

– Mən də sənin kimi bir adamam, sənin qanın kimi mənim qanımda da ayı qanının qarışığı yoxdur. Əlindəki bu axmaq çalğı alətini sənə qaytaran adamı nə tez unutdun?

– Doğrudandamı məni qara basmır? – deyə David həyəcanla dilləndi. O, həqiqətdən xəbər tutarkən yavaş-yavaş özünə gəlib təsəlli tapdı.

Şahingöz öz cəsarətsiz yoldaşını inandırmaq üçün ayı dərisini başından atıb namuslu üzünü göstərərək:

– Özünüzdən çıxmayıñ, qorxmayıñ, mənəm – dedi, – siz özü-nüz yeqin edə bilərsiniz ki, mənim də dərim nərmə-nazik xanımların dərisi kimi o qədər ağ olmasa da, hər halda ağdır, amma burası var ki, dərimi səma küləkləri və günəş bir balaca qızartmışdır. İndi işə başlamaq vaxtıdır!

– Deyin görüm o qızın və onu canından keçib axtarmağa gələn oğlanın hali necə oldu?

– Onlar başlarını tomahavklardan xoşbəxtliklə qurtardılar. Siz deyə bilərsinizmi Unkas hardadır?

– Bu gənc əsirdir və çox qorxuram ki, onun işi bitirilmiş olsun. Ürəkdən təəssüf edirəm ki, belə yaxşı niyyətləri olan bir

adam vaxtsız ölüb dünyadan nadan getməlidir. Mən çox yaxşı bir himn yadına salmışam...

— Məni onun yanına apara bilərsinizmi?

— Bu çətin iş deyildir, — deyə David könülsüz cavab verdi, — amma qorxuram ki, sizin orada olmanız bu bədbəxtə kömək etmək əvəzina işini daha da korlasın.

— Əbəs danişib vaxtı itirməyin, durun məni onun yanına aparın,

— deyə Şahingöz ona etiraz edib üzünü örtdü.

Şahingöz daxmadan birinci çıxıb Davidə nümunə göstərdi.

Unkasın dustaq saxlandığı daxma, qəsəbənin lap mərkəzində idi və elə bir yerdə tikilmişdi ki, oraya xəlvət girib-çixmaq mümkün deyildi. Lakin Şahingöz heç də gizlənmək fikrində deyildi. O, indiki görkəminə və üzərinə götürdüyü rolu ifa etmək bacarığına arxalanaraq açıq, düz yol ilə birbaş həmin daxmaya tərəf getdi. Axşamın düşməsi də onun xeyrinə idi. Uşaqlar çoxdan dərin yuxuya getmişdilər. Bütün qadınlar və döyüşçülərin əksəriyyəti gecə olduğuna görə öz daxmalarına çəkilmişdilər. Yalnız dörd-beş döyüşçü Unkasın saxlandığı zindanın qapısı ağızında dayanaraq əsiri əsla gözdən qoymurdu.

Bu döyüşçülər bütün qəbilənin yaxşı tanıldığı və indi ayı dərisi geymiş cadugərin müşayiətilə Hamutun daxmaya tərəf gəldiyini gördükdə, onların ikisini də manəsiz olaraq irəli buraxdılar, lakin qapıdan uzaqlaşmaq istəmədilər. Əksinə, cadugərlə səfəh adamın — bu qəribə məxluqların — daxmada nə edəcəklərini bilmək istəyir və onlara çox maraqla baxırdılar.

Kəşfiyyatçı quronlarla onların dilində danışa bilmədiyi üçün, danışiq aparmağı Davidə tapşırmalı oldu. Hamut sadəlövh olmasına baxmayaraq, tapşırığı çox yaxşı yerinə yetirdi və müəllimini çox razı saldı. David, onun danışdığını dili o qədər də yaxşı başa düşməyən hinduya müraciət edib ucadan dedi:

— Delavarlar qorxaq qadındırlar! Mənim axmaq həmvətənlərim olan ingizlər delavarlara əmr etmişdilər ki, tomahavklarını götürüb Kanadadakı böyüklerini öldürsünlər, onlar da hansı cinsdən olduqlarını unutmuşlar. Cəldqaçan Maralın qətl meydanında, quronların sırasında, necə ağlayacağını mənim qardaşım görmək istərdimi?

Quron əsirin bu dərəcədə alçalmasını görməkdən həzz alacağını “xuq” sözü ilə bildirdi.

— İndi ki, belədir, qoy mənim qardaşım kənara çəkilsin, cadugər isə içəri girib cinləri o köpəyin canına salışdırınsın.

Quron Davidin sözlərini yoldaşlarına izah etdi; onlar da bu təklifi eşidib razi qaldılar. Vəhşilər daxmanın qapısından bir az kənara çəkilib cadugərə işarə etdilər ki, içəri girsin. Lakin ayı buna əməl etmək əvəzinə yerində durub bağırdı.

Bu zaman David quronlara müraciət etdi:

— Cadugər qorxur ki, onun nəfəsi öz qardaşlarına da dəyib onların mərdliyini əlindən alsın. O deyir ki, qoy qardaşlarım bir az kənarda dayansınlar.

Belə bir qəzaya uğramağı özləri üçün ən böyük bədbəxtlik hesab edən quronlar dərhal geri çəkildilər və qapıdan o qədər aralı dayandılar ki, içəridə deyilən sözləri indi eşidə bilməzdilər, lakin bayırdan içəri girənləri gördürlər. Kəşfiyyatçı quronların indi təhlükəsiz yerdə dayandıqlarına inandığını bildirərək, yerindən qalxıb yavaş-yavaş daxmaya girdi. Daxmada ürək sıxıcı bir səssizlik var idi; burada əsirdən başqa heç kəs yox idi; daxmani yalnız ocağın sönməkdə olan kösövləri işıqlandırırdı.

Ağac lifindən hazırlanmış kəndirlərlə qolları və qıçları bağlanmış Unkas daxmanın bir küncündə oturub divara söykənmişdi. Gənc mogikan qarşısında dayanan bədheybət məxluqa baxmaq istəmədi. Kəşfiyyatçı bayırdan güdülüb-güdüləmdiklərini yəqin etmək üçün, Davidi qapının ağızında qoydu və daxmada özü ilə Unkasdan başqa heç kəsin olmadığını öyrənənədək hələ öz ayı rolunu oynamaqda davam etdi. Bu çox ağıllı bir tədbir idi. Odur ki, kəşfiyyatçı hələ danışmadı, yamsıladığı heyvana xas olan cürbəcür hərəkətlər göstərdi. Gənc mogikan əvvəlcə elə gümən etdi ki, düşmənlər onu incitmək və mərdliyini sinamaq üçün doğruyu ayını onun yanına salmışlar; lakin o, ayıya çox diqqətlə baxdıqda, bu heyvanın üz-gözünü qırışdırmasının süni-liyini və heyvana xas olmadığını dərhal başa düşdü, yanındakı bu məxluqun ayı olmadığını qət etdi, halbuki Heyvord ayının üz-

gözündə heç bir qüsür görə bilməmişdi. Hərgah Şahingöz onun ayılıq istedadını sayıq Unkasın bəyənmədiyindən xəbər tutsaydı, yəqin ki, ondan inciyordi.

David şerti siqnali verən kimi, daxmada zəhmlı ayı bağırışını əvəzinə dərhal ilan fişiltisi eşidildi.

Unkas bayaqdan oturub divara söykənmiş və hətta gözlərini də yummuşdu, elə bil ayını görmək istəmirdi. Lakin ilan fişiltisini eşidən kimi cəld ayağa qalxdı, o gah başını aşağı əyərək, gah da üzünü o tərəfə tutaraq daxmanın hər yerinə göz gəzdirdi; nəhayət heç bir şeyi yayındırmayan gözlərini qıllı bədheybət heyvana zillədi; sanki bu anda sehrli bir qüvvə onu gözlərini ayıdan çəkməyə qoymurdu. Yenə həmin fişilti səsi eşidildi, yəqin bu səs ayının ağızından çıxırdı. Gənc oğlan daxmanı bir də nəzərdən keçirdi və yenə üzünü ayıya tərəf döndərdi.

– Şahingöz! – deyə Unkas cox ehtiyatla dilləndi.

Şahingöz isə yenicə yaxınlaşan Davidə müraciətlə:

– Onun iplərini kəs! – dedi.

Müğənni bu əmri dərhal yerinə yetirdi. Nəticədə Unkas azad oldu. Bu anda quru heyvan dərisi xışıldadı və qayışlarını açıb boşaldaraq dəridən çıxdı. Sonra par-par parıldayan uzun xəncərini çıxarıb Unkasa verərək:

– Qırmızı quronlar daxmanın yaxınlığındadırlar, – dedi, – ehtiyatlı olmaq lazımdır.

Şahingöz bu sözləri deyərkən mənalı bir baxışla ikinci xəncəri göstərdi; hər iki xəncər bu axşam cox məharətlə düşmənlərdən ələ keçirilmişdi.

Unkas dedi:

– Gedək Tısbağıların yanına. Onlar mənim əcdadımın övladlarıdır.

– Nə deyim, bala, – deyə kəşfiyyatçı ingiliscə cavab verdi, – mənə elə gəlir ki, sənin də damarlarındakı qan həmin qandandır, amma burası var ki, zaman keçdikcə onun rəngi bir az dəyişmişdir. Bəs bayırda, qapının ağızında dayanan minqlərlə nə edəcəyik? Onlar altı nəfərdirlər, amma biz iki, çünkü müğənnini saymırıam.

Unkas nifrətlə:

– Quronlar lovğadırlar. Onlar marala pərəstiş edirlər, özləri isə ilbiz kimi qaçırlar. Delavarlar tısbaga nəslindəndirlər, amma maraldan cəld qaçırlar.

– Düz deyirsən, bala, mən şübhə etmirəm, yüyürməkdə sən onların bütün qəbiləsini ötüb keçərsən. Ağ adamın isə qolları qıçlarından bacarıqlıdır. O ki, qaldı mənə, yüyürməkdə bu yaramızlarla bacara bilmərəm.

Unkas yol göstərmək üçün qapıya yaxınlaşdıqda Şahingözün son sözlərini eşidib tez geriyə qayıtdı və yenə daxmanın küncündə əvvəlki yerində oturdu. Şahingöz yalnız öz fikirlərilə məşğul olduğuna görə Unkasın bu hərəkətini görməyib danışmaqdə davam edirdi:

– Unkas, buna əhəmiyyət vermə, sən qaç, mən isə yenidən ayı dərisini geyərəm və cəld qaçmaq lazımlı vaxt biclik işlətməyə çalışaram.

Gənc mogikan cavab vermədi, lakin əllərini qoynuna qoyub daxmanın divar direklərinin birinə söykəndi. Kəşfiyyatçı ona baxaraq:

– Bəs niyə durmusan, – dedi, – niyə yubanırsan? Qaçıb qurtarmağa mənim kifayət qədər vaxtım olacaqdır. Çünkü o haramzadələr əvvəlcə sənin dalınca düşəcəklər.

– Unkas burada qalır, – deyə gənc mogikan sakitcə cavab verdi.

– Nəyə görə?

– Atamin qardaşı ilə birlikdə vuruşmaq və delavarların qardaşı ilə birlikdə ölmək üçün.

– Afərin, oğlum, – deyə Şahingöz cavab verdi və dəmir kimi bükülməz barmaqları ilə Unkasın əllərini sıxıdı, – hərgah sən məni qoyub getsəydin, mogikan kimi yox, əsl minq kimi hərəkət etmiş olardın. Lakin mən bu təklifi sənə etməyi özümə borc bildim, çünkü gənclərdə yaşamaq arzusu daha qüvvətlidir. Əlbəttə, cəngavərlik igidiyi kara gəlməyən yerdə kələk işlətmək lazımdır. Al bu ayı dərisini gey; əminəm ki, mənim kimi sən də ayını çox məharətlə yamsılaya biləcəksən.

Unkas heç bir söz deməyib cəld heyvan dərisini geydi və böyük yoldaşının əmrini gözləməyə başladı.

Şahingöz üzünü Davidə tutaraq:

— İndi qulaq as, dostum, — dedi, — geyiminizi dəyişmək sizin üçün çox xeyirli olar, çünkü əyninizdəki paltar səhrada yaşamaq üçün yararlı deyildir. Bax, alın mənim ovçu köynəyimi və papağımı, öz adyalarınızla şlyapanızı isə verin mənə. Bundan başqa, siz öz kitabınızı, eynəyinizi və tütəyinizi də mənə etibar eləməlisiniz. Əmin-amalıq vaxtı bir-birimizə rast gəlsək, bunların hamısını qaytararam, üstəlik böyük təşəkkür də alarsınız.

David bütün bu şeyləri həvəslə Şahingözə verdi; geyimini dəyişdirməsi indiki şəraitdə onun özü üçün bir çox cəhətdən əl-verişli idi; belə olmasayıdı, başqa bir vaxtda onun bu hərəkətini böyük səxavət hesab etmək olardı. Şahingöz dərhal Hamutun paltarını geydi; daim nigarənlıqla baxmaqdan yorulmayan gözlərinə eynək taxdı, başına isə üçbucaq şlyapanı qoydu, indi onu ulduzların işığında müğənniyə oxşatmaq olardı, çünkü onlar boyaca bir-birindən o qədər fərqlənmirdilər.

Şahingöz yeni bir əmr verməzdən əvvəl, məsələni tamamilə bişirmək istəyərək müğənnidən soruşdu:

— Deyin görüm, tez hər şeydən qorxanlardan deyilsiniz?

David lap boş damarından tutulduğuna görə bir az inciyən kimi oldu və sonra cavab verdi:

— Mən dinc peşə adamıyam, o ki, qaldı xasiyyətimə, ümidi-varam ki, rəhmdilliyyə və mehribanlığa meylim daha coxdur, lakin heç kəs deyə bilməz ki, hətta ən çətin şəraitdə əlimi allahın ətəyindən üzdüyüm vaxt olubdur.

— Sizin üçün ən böyük qorxu o vaxt olacaqdır ki, vəhşilər aldadılmış olduqlarını başa düşsünlər. Hərgah onlar sizi dərhal öldürməsələr, deməli onlar sizi dəli hesab edirlər ki, bu da sizi ölümdən qurtarar; belə olsa, vaxt gəlib çatdıqda öz yatağınızda oləcəyinizə ümid edə bilərsiniz. Biz daxmadan çıxandan sonra işin üstü açılmasa, siz də burada qalmalı olsanız, daxmanın qaranlıq yerində oturub özünüyü Unkasa oxşatmalısınız və hindular

hiyləmizdən xəbər tutanadək burada qalmalısınız; elə ki, işimi-
zin üstü açıldı, dediyim kimi, onda bəxtinizə bel bağlamalısınız.
İndi iki yoldan birini seçməlisiniz: ya bizimlə qaçmalısınız, ya da
burada qalmalısınız.

– Delavarın əvəzinə burada qalacağam, – deyə David qəti
cavab verdi. – O mənim yolumda igidcəsinə və alicənablıqla
vuruşmuşdur, mən də onun üçün bundan daha böyük bir yaxşılıq
da etməyə hazırlam.

– Siz əsl kişi kimi danışırsınız. Başınızı, aşağı salın, qızları-
nını da yiğin, çünki qızlarınız hədsiz uzun olduğuna görə kələyin
üstünü tez aça bilər. Bacardığınız qədər səsinizi çıxarmayın, bu
da yaxşı olardı ki, özünüzə xas olan bağırılıardan birini qopara-
sınız, çünki hindular sizin bu bağırınızı eşidib yadlarına salarlar ki,
siz başı boş adamsınız. Əminəm ki, hindular sizə dəyib-toxun-
mayacaqlar, amma işdir şayət onlar sizin skalpınızı soysalar,
xatircəm ola bilərsiniz; Unkasla mən bunu heç zaman yaddan
çıxarmayacaq və sizin intiqamınızı əsl döyüşü və sədaqətlili-
dostlar kimi alacağıq.

David onların getmək istədiklərini gördükdə:

– Dayanın, – dedi, – mən pisliyə pisliklə cavab verməməyi
öyrədən kimsənin ləyaqətsiz, dilsiz, ağızsız xələfiyəm. Buna
görə də, mən həlak olsam, heç kəsi cəsədimə qurban verməyin,
canımı bədənimdən ayıranların isə günahından keçin; hərgəh
onları yadınıza salmaq istəsəniz, yalnız bu bəndələrin ağıllanıb
əbədi xoşbəxtliyə qovuşmalarına dua edərsiniz.

Kəşfiyyatçı pərt olub fikrə getdi. Sonra o:

– Sizin dedikləriniz heç meşə qanununa uyğun gəlmir, – dedi,
– amma fikirləşəndə adam başa düşür ki, bu əsl insanpərvərlik
və nəciblikdir. – Kəşfiyyatçı ağır-agır köksünü ötürüb əlavə
etdi: – Qoy göylər sizin köməyiniz olsun, dostum! Mənə elə gə-
lir ki, əbədiyyəti gözləriniz önünə gətirib; getdiyiniz yola nəzər
salsanız, görərsiniz ki, siz doğru yol ilə gedirsiniz.

Kəşfiyyatçı bu sözləri deyib Davidə yaxınlaşdı və ürəkdən
onun əlini sıxdı; bundan sonra, ayı dərisi geymiş Unkasın müsha-
yiətilə cəld daxmadan çıxdı.

Şahingöz, arxadan quronların baxdığını gördükde, özünü quru və ariq Davidə oxşatmağa çalışaraq uca qəddini bacardıqca dik tutdu və zəbur müğənnisi kimi, oxuduqca takt vurmaq üçün əlini qaldırdı. Xoşbəxtlikdən gecənin bu vaxtı Şahingözün səsini eşidənlərin qulaqları məlahətli musiqi sədalarına o qədər də alışmamışdı, bu isə Şahingözün təhlükəli niyyətinin baş tutmasına kömək edirdi. Bir dəstə vəhşinin yanından keçmək lazımdı, kəşfiyyatçı onlara yaxınlaşdıqda daha ucadan qışqırırdı. Şahingözlə Unkas vəhşilərə lap yaxınlaşdıqda, ingiliscə danışa bilən quron əlini uzadıb kəşfiyyatçını dayandırdı. O, müğənni hesab etdiyi şəxsin gözlərinin ifadəsini görməyə çalışaraq ona tərəf əyilib:

- De görək delavar köpəyinin halı necədir? – deyə soruşdu.
- O qorxdumu?.. Bəs biz onun naləsini nə vaxt eşidəcəyik?

Buna cavab olaraq elə bir acıqlı nərə səsi eşidildi ki, onu əsl ayı bağırtısından seçmək heç mümkün deyildi; gənc hindu bunu eşidərkən əlini aşağı salıb tez kənara çəkildi; elə bil ki, qarşısındakı məxluqun doğrudan da ayı olub-olmadığını yəqin etmək istəyirdi. Səsini hıyləgər düşmənlərin tanımından qorxan Şahingöz bu fürsətdən çox şadlıqla istifadə etdi və elə musiqi səsləri çıxartdı ki, arif adamlar bunu əsl ahəngsizlik nümunəsi hesab edərdilər. Lakin, bu səslər Şahingözə daha çox hörmət qazandırdı, çünkü vəhşilər ümumiyyətlə dəli hesab etdikləri adamların hörmətini saxlayırlar. Hinduların bu kiçik dəstəsi yoldan çəkilib cadugəri və onun təbi gəlmış köməkçisini irəli buraxdı.

Unkas və kəşfiyyatçı daxmaların yanından əzəmətlə və inamlı keçirdilər; indi, bu qərarla öz yollarına davam etmələri üçün onlar misilsiz bir cürət və dönməz iradə sahibi olmalıydılar, çünkü keşikçilərin maraq hissi qorxu hissinə üstün gəlmişdi, buna görə də onlar cadunun əsirə necə təsir göstərdiyini bilmək üçün daxmaya yaxınlaşıldılar. Bunu Şahingöz də görürdü. İçəridə Davidin kiçicik bir ehtiyatsızlığı və səbirsiz hərəkəti hiyləni aşkara çıxarırdı, halbuki David bütün bacarığını toplayıb vaxtı hələ uzatmalı idi. Yalançı zəbur müğənnisinin bağlıları bir

çoxlarının diqqətini cəlb edirdi; onlar bu hoqqabazlıqla maraqlanıb öz daxmalarının astanasında dayanaraq gedənlərin dalınca baxırdılar; ya mövhumi bir hissə qapılaraq, ya da ehtiyatkarlıq üzündən bəzi döyüşçülər iki-üç dəfə Şahingözgilin yolunu kəsdirdisə də, lakin onları heç kəs yubandırmadı; gecənin qaranlığı və misilsiz cəsarət Şahingözgilin planının yerinə etməsinə kömək edirdi.

Qaçqınlar kəndi arxada qoyub qalın meşəyə yaxınlaşmaq-daydilar; Unkasın dustaq saxlandığı daxmadan bu zaman uzunuzadi qışkırtı səsi gəldi. Mogikan bu səsi eşidib diksindi.

Kəşfiyyatçı isə dostunun ciyinindən tutub:

– Dayan! – dedi. – Qoy onlar bir də qışkırsınlar. Birincisi yalnız təəccüb bağırtısı idi!

Şahingözgil çox yubanmalı olmadılar, çünkü bir an belə keçməmiş yeni bağırtılar eşidildi və bu bütün düşərgəyə yayıldı. Unkas ayı dərisindən çıxdı. Şahingöz əlini onun ciyininə vurub qabağa keçdi. O, kolun içindən doldurulmuş iki tūfəng çıxartdı, Unkasın öz tūfəngini özünə qaytardı və maralvuranını başının üstündə firlaya-firlaya dedi:

– Qoy indi bu şeytanlar bizim izimizlə gəlsinlər! Nə qədər fərsiz olsaq, heç olmasa ikisinin meyitini yerə sərə biləcəyik.

İşə hazırlaşan ovçular kimi onlar tūfənglərini aşağı saldılar, cəld yollarına davam etdilər və az sonra meşənin qaranlığında gözdən itdilər.

XXVII fəsil

Unkasın zindanının qapısı ağızında qalan vəhşilərin marağı cadugərdən qorxmalarına üstün gəldi.

Onlar içəridən ocağın zəif işığı gələn deşiyə ehtiyatla yaxınlaşdılar. Davidi hələ bir müddət özlərinin əsiri hesab etdilər; lakin sonra, məhz Şahingözün dediyi kimi oldu. Müğənni büzüşüb bir yerdə çox oturmaqdandan yoruldu, tədriclə qıçlarını uzatmağa başladı, ayağının biri axırda sönməkdə olan kösövlərə

dəyib onları kənara tulladı. Quronlar müğənniyə baxarkən əvvəlcə elə bildilər ki, mogikanı belə eybəcər hala cadu salmışdır. Lakin David güdüldüyünü ağlına getirməyib başını döndərdikdə və sadəlövhüyüünü, fağırlığını bildirən üzünü göstərdikdə, hətta hər şeyə tez inanan vəhşilərin də daha heç bir şübhəsi qalmadı. Onlar tez daxmaya girdilər, heç bir qaydaya əməl etmədən, birbaş burada oturmuş adamin üstünə gəldilər və aldadılmış olduqlarını dərhal başa düşdülər. Qaçqınların eşitdikləri birinci bağırtı da daxmadan bu vaxt çıxıb ətrafa yayıldı. David öz dostlarının bu yerlərdən qaçıb uzaqlaşmalarına kömək etməyi möhkəm qət etmişdi, lakin işin üstünün açıldığını gördükdə, fikirləşdi ki, indi onun ələyi ələnib, xəlbiri isə göydə firildayı. Onun nə kitabı var idi, nə də kamertonu; bu vaxt çox qüvvətli olan yaddaşı onun köməyinə gəldi.

David bu dünyadan köçüb başqa bir aləmə getməyə hazırlaşmaq üçün dəfn zəburunun birinci misralarını gücü gəldikcə, ilhamla ucadan oxudu. Hindular Davidin səfəh olduğunu tez yadlarına saldılar və cəld daxmadan çıxıb düşərgənin bütün əhalisiniayağa qaldırdılar.

Həyəcan siqnalı eşidilən kimi döyüşə getməyə və ya düşmənin dalınca qaçmağa hazır olan iki yüz adam ayaq üstündə idi. Əsirin qaçması xəbəri çox tez yayıldı, qəbilənin bütün üzvləri, adətən müşavirələr keçirilən daxmanın dövrəsində toplaşaraq, böyüklerinin sərəncamlarını səbirsizliklə gözləyirdilər. Aydındır ki, bic, ağıllı Maquanın bu cür gözlənilməz hadisə zamanı burada olması zəruri idi. Dərhal onun adı ağızdan-ağıza düşdü, hamı, camaat içərisində Maquani görmədikdə təəccüblə ətrafa göz gəzdirməyə başladı. Maquanın tezliklə buraya gəlməsini tələb etmək üçün onun yaşadığı daxmaya elçilər göndərildi.

Eyni zamanda gənc döyüşçülərin ən zirəklərinə və bacarıqlılarına əmr edildi ki, şübhəli qonşuların, yəni delavarların, quronlara qarşı bir kələk qurub qurmadiqlarını yəqin etmək üçün, xəlvətcə məşədən keçib talanı yoxlaşınlar. Qadınlar və uşaqlar vurnuxurdular; bütün düşərgədə dəhşətli çaxnaşma əmələ gəl-

mişdi. Lakin ümumi həyəcan yavaş-yavaş zəifləməyə başladı və bir neçə dəqiqədən sonra qoca başçılar daxmada mühüm müşəvirəyə toplasdılar.

Çoxlu səs gurultusu dəstənin yaxınlaşmasını xəbər verdi. Daxmanın qabağına toplaşmış adamlar kənara çəkilib dəstəyə yol verdilər; Şahingözün çıxdan bəri əsirlikdə qoyub getdiyi başıbəlalı cadugəri qucağında gətirən bir neçə döyüşçü daxmaya girdi.

Quronların bu adama münasibətləri müxtəlif idi: bəziləri cadugərin iqtidarına kor-koranə inanırdılar, başqları isə onu kələkbaz hesab edirdilər. Lakin indi hamı onu çox diqqətlə dinləyirdi. Nəhayət, cadugər başına gələn əhvalatı qısaca söyləyib qurtardıqda, xəstə qadının atası da danışmağa başladı və nə bilirdi hamısını dedi. Bu iki adamın söylədikləri sözlər, axtarış üçün lazımi istiqamət verdi; quronlar da bu axtarışa həmişəki kimi ehtiyatla, dərhal hazırlaşmağa başladılar.

Onlar mağaranın nəzərdən keçirilib yoxlanmasını ən ağıllı və ığid döyüşçülərə tapşırıldılar. Vaxt itirmək olmazdı, buna görə də döyüşçüler dərhal yerlərindən qalxıb səssiz-səmirsiz daxmadan çıxdılar. Onlar mağaranın qapısına çatdıqda, kiçiklər özlərindən böyükər qabağa buraxdırılar və onların hamısı alçaq qaranlıq qalereyaya girdi. İndi onlar lazıim gəldikdə özlərini qurban verməyə hazır idilər, eyni zamanda da məlum olmayan bir düşməndən ehtiyat edirdilər.

Mağaranın birinci gözü, əvvəlki kimi, yenə qaranlıq və səsiz idi. Xəstə qadın yenə də əvvəlki yerində və eyni vəziyyətdə uzanıb qalmışdı, halbuki dəstədə elələri də vardı ki, onlar “ağ adamların həkiminin” xəstə qadını meşəyə apardığını öz gözlərile gördükərini söyləyirdilər. Buradakılar dərhal gözlərini xəstənin atasına zillədilər. Bu lal ittihamdan acıqlanan və bu anlaşılmaz hadisədən özlüyündə pərt olan xəstənin atası qızının ya tağına yaxınlaşdı və onun üzünə şübhəli-şübhəli baxdı, elə bil xəstənin yad adam olmadığını inanmırıdı. Qızı artıq ölmüşdü.

Qoca döyüşçüyü üz verən bu dərd təbii olaraq bir anlığa onun bütün başqa hissələrinə üstün gəldi; o, əliylə gözlərini örtdü.

Sonra özünə gəlib yoldaşlarına baxdı və meyiti göstərərək öz xalqının dilində dedi:

— Gənc dostumun arvadı bizi tərk etmişdir! Böyük Ruhun öz övladlarına acığını tutmuşdur.

Bu qəmgin xəbər ciddi bir sükut içərisində qarşılandı. Qısa sükutdan sonra ən qoca hindulardan biri ağızını açıb danışmaq isteyirdi ki, birdən mağaranın qonşu gözündən qara bir şey yumalana-yumalana gəldi. Hamı, bunun kim olduğunu bilmədiyi üçün, qeyri-iradi olaraq geri çəkildi və tanıya bilmədiyi bu şeyə təəccüblə baxmağa başladı. Nəhayət, Maquanın qırışıb-bürüşmiş, lakin həmişəki kimi, yenə acıqlı olan üzünə zəif işiq düşdü. Hamı onu tanıyan kimi təəccüblə uğuldadı.

Buraya gəlmış vəhşilər başçının nə vəziyyətdə olduğunu başa düşən kimi, onların xəncərləri havada parıldadı və çox keçmədi ki, Maquanın əl-qolu açıldı. Quron, öz yuvasından çıxan şir kimi, ayağa qalxıb silkindi. O, heç bir söz demirdi, yalnız titrəyən əliylə xəncərin sapından yapışmışdı, kinli gözləri isə qarışındakı vəhşiləri çox diqqətlə süzürdü, sanki hələ soyumaq bilməyən qəzəbini tökmək üçün adam axtarırdı.

Unkasın, kəşfiyyatçının və hətta Davidin bəxtindən artıq Maquanın əli onlara çatmadı. Quduzluqdan Maquanın nəfəsi qaralmışdı, acığından danişa bilmirdi. O, ətrafindakı adamların dostları olduğunu yəqin etdikdə, dişlərini xırçıldatdı və acığını çıxməq üçün qarşısında elə bir adam görmədiyinə görə, qəzəbini boğdu. Lakin buradakılar Maquanın son dərəcə qəzəbli olduğunu başa düşdülər, odur ki, bir neçə dəqiqə ərzində heç kəsdən səs çıxmadı; hamı onsuz da qəzəblənib, sərsəmlik dərəcəsinə çatan bu adamı daha da acıqlandırmaqdan qorxur və buna görə də ağızını açıb bir söz deməyə cəsarət etmirdi. Yalnız kifayət qədər vaxt keçdikdən sonra, buradakı quron başçılarının ən böyüyü danişmağa cəsarət etdi. O:

— Dostum düşmənə rast gəlmışdır, — dedi. — De görək düşmən haradadır, qoy quronlar ondan intiqam alsınlar.

— Qoy delavar ölsün, — deyə Maqua gurultulu səslə acıqlı-acıqlı cavab verdi.

Yenidən başlanan təsirli sükut xeyli davam etdi; onu yalnız bayaq birinci olaraq danışan başçı çox ehtiyatla pozaraq:

– Gənc mogikan ayaqdan çox qıvrıqdır, lakin döyüşçülərim onun izilə gedirlər, – dedi.

Maqua sinəsinin lap dərinliklərindən çıxan boğuq yoğun səslə:

– Məgər o qəçmişdir? – deyə soruşdu.

– Aramızda olan cin gözlərimizi bağlamışdır.

– Cin! – deyə Maqua istehza ilə təkrar etdi. – Bu həmin cindir ki, bu qədər quronların canını almışdır; bu həmin cindir ki, şəlalənin kənarında mənim döyüşçülərimi öldürmüştür, şəfali bulağın başında döyüşçülərimin skalplarını soyub aparmışdır və indi də, gördünüz kimi, Bic Tülkünün qol-qıcıını bağlamışdır!

– Mənim dostum kimi deyir?

– Ağ dərili olduğuna baxmayaraq öz ürəyinə görə, biclikdə və ağılda quronlardan heç də geri qalmayan köpəyi – Uzun Karabini – deyirəm.

Bu zəhmli ad mağaradakı quronlara çox ağır təsir bağışladı. Döyüşçülər bir neçə dəqiqə fikirləşdikdən sonra başa düdünlər ki, bu zəhmli və cürətli düşmən lap indicə onların düşərgəsində imiş; buna görə idi ki, bayaqdan heyret içində olan quronlar indi qəzəblənməyə başladılar; Maquanı içəridən gəmirən quduz hirs qəflətən yoldaşlarına da keçdi. Onların bəziləri hirsli-hirsli dişlərini xırçıldadır, bəziləri öz hissərini ucadan bağırmaqla bürüze verir, bəziləri isə havanı quduzcasına yumruqlayırlar, elə bil ki, bu zərbələr düşmənə dəyəcəyim! Lakin qəflətən coşan bu hiddət az sonra soyudu, quronlar kədərli, lakin ehtiyatlı bir sükuta daldılar; hindularda belə sükut adətən onların hər cür işdən soyuyub mat qaldıqları dəqiqlərdə müşahidə edilir.

Bu zaman Maqua baş vermiş hadisələrin mahiyyətini anlayıb tamamilə dəyişilmişdi və özünü belə bir mühüm məssələdə nə etmək lazımlı olduğunu yaxşıca bilən bir adam kimi göstərirdi.

O:

– Gedək mənim xalqımın yanına, – dedi, – o bizi gözləyir.

Yoldaşları heç bir söz deməyib onun fikrinə şərik oldular və mağaradan çıxıb məsləhət daxmasına qayıtdılar. Onlar gəlib

oturduqda hamı gözünü Maquaya dikdi. Maqua isə adamların baxışından başa düşdü ki, başına gələn əhvalatı nəql etməlidir. O ayağa qalxdı, heç bir şey əlavə etmədən və heç bir şeyi gizlətmədən bütün əhvalatı danişdi. Maqua Dunkanın və Şahingözün qurduqları kələyi açıb izah etdi. Hətta ən mövhumatçı hinduların özü də indi Maquanın dediyi sözlərə inanmaya bilmirdi. Açıq-aşkar yəqin idi ki, quronlar misilsiz bir cürət sahibi olan şəxs tərəfindən aldadılıb təhqir edilmişlər.

Maqua sözünü qurtardıqda buraya toplılmış bütün qəbilə (əslində qəbilənin bütün döyüşüləri burada idilər) yerindən tər-pənmədi. Quronlar öz düşmənlərinin həm azgınlığına, həm də hünər və müvəffəqiyyətinə eyni dərəcədə heyran qalan adamlar kimi, bir-birilə baxışdılar. Sonra hamı intiqam almaq üçün fikirləşməyə başladı.

Qaçqınları təqib etmək üçün onların dalınca ikinci bir dəstə göndərildi, başçılar isə müşavirəyə başladılar. Rütbəcə böyük olan döyüşülər bir-bir danişib öz planlarını təklif edirdilər. Maqua onları hörmətlə, səssizcə dinləyirdi. Bu zirək və fəndgir quronun bütün hiyləgərliyi, bütün təmkinliyi indi özünə qayıtmışdı. O, qarşısına qoyduğu məqsədə doğru çox ehtiyatla və biliciliklə irəliləyirdi. Danişmaq istəyənlərin hamısı öz fikrini bildirdi; yalnız bundan sonra Maqua öz rəyini izah etməyə hazırlaşdı. Onun rəyinin indi xüsusi əhəmiyyəti var idi, çünkü kəşfiyyata göndərilmiş döyüşülərin bəziləri qayıdib xəbər gətirmişdilər ki, qaçqınların izləri birbaş onların müttəfiqlərinin, yəni delavarların düşərgəsinə gedir. Maqua öz planını yoldaşlarının qarşısında ehtiyatla şərh etdi. Öz natiqlik məharəti sayəsində onun planı bir səslə qəbul edildi (bunun məhz belə olacağını qabaqcadan güman etmək olardı).

Başçıların bəziləri, bir zərbə ilə delavarların düşərgəsini zəbt etmək və öz əsirlərini elə keçirmək üçün delavarlara qəflətən basqın edilməsini təklif edirdilər. Çox təhlükəli olan və müvəffəqiyyətlə nəticələnə biləcəyinə ümid az olan bu planı Maqua asanlıqla rədd etdi. Sonra özünün əsirləri elə keçirmə barəsindəki planını şərh etdi.

Maqua öz planını şərh edərkən əvvəlcə qarşısındakı adamların mənliyi məsələsindən danışır onları intizama həvəsləndirdi. O, quronların igidlik və rəşadət göstərdiklərinə dair çoxlu misallar gətirdi, sonra quronların ağıllı və fərasətli olduqlarını tərifləməyə başladı. O dedi ki, qunduzları başqa heyvanlardan, adamları başqa canlılardan, nəhayət quronları bütün qalan bəşəriyyətdən fərqləndirən məhz ağıllı və fərasətdir. Quronların çox ağıllı və fərasətli olduqlarını həddindən artıq şışirdikdən sonra Maqua indiki vəziyyətdə onların bu fərasətindən necə istifadə edilə biləcəyini təsvir etməyə başladı. O deyirdi: bir tərəfdən quronların solğun üzünlü böyük başçısı olan Kanada valisi öz övladlarına, tomahavklarını qana boyadıqları vaxtdan bəri, acıqlı-acıqlı baxır, digər tərəfdən, sayca quronlar kimi çox olan, lakin ayrı dildə danışan, başqa məqsədlər güdən və quronları sevməyən digər bir xalq hər cür bəhanədən istifadə edib, onları böyük ağı başçının gözündən salmağa hazırlıdır. Sonra Maqua quronların ehtiyaclarından, keçmiş xidmətlərinə görə almalı olduqları bəxşislərdən, əllərindən çıxmış ov yerlərindən və məskənlərdən, belə hallarda, ürəyindən keçəni bir yana qoyub ağıllı ilə iş görmək lazımlıydı, ən qəzəbli və şöhrətli döyüşçülərdən bir çoxunun isə qaşqabağını tökdüyüünü gördükdə, düşmən üzərində qəti qələbədən danışmağa başladı. Hətta Maqua işarə vurdu ki, kifayət qədər ehtiyatlı olduqda və hiylə işlətdikdə delavarların hamisini məhv etmək mümkün olacaqdır. Bir sözlə, Maqua döyüşə getməyə hazırlı olanların ürəyindən xəbər verən sözləri məkr və ustalıqla elə əlaqələndirdi ki, hər iki tərəfi özündən razı sala bildi. Amma tərəflərin heç biri Maquanın niyyətini tamamilə başa düşdüyünü deyə bilməzdı.

Heç də təəccüblü deyildir ki, məhz Maquanın rəyi üstün gəldi. Hindular ehtiyatla hərəkət etməyi qöt etdirər və bütün işə başçılığı bu cür ağıllı məsləhətlər verən başçıya bir səslə tapşırırlar.

İndi Maqua bütün hiylələrini yeritməyə, nəhayət nail olmuşdur. O öz xalqının rəğbətini yenidən qazanmaqla bərabər, həm də

onun başçısı oldu. Maqua o biri başçılarla məsləhətləşməkdən imtina etdi və öz adının, öz nüfuzunun şərəfini saxlamaq üçün özünü təşəxxüsle çəkməyə başladı.

Hər tərəfə kəşfiyyatçılar göndərildi; casuslara əmr edildi ki, delavarların düşərgəsinə gedib nə lazımsa öyrənsinlər; döyüşçülərə tapşırıldı ki, evlərinə getsinlər və çağırıllarən gəlməyə hazır olsunlar; qadınlara əmr edildi ki, dağılsınlar.

Maqua bütün bu əmrləri verdikdən sonra düşərgənin bu başından düşüb bütün daxmalara baş çəkə-çəkə o başına çatdı; o güman edirdi ki, belə tədbir öz planının müvəffəqiyyətlə nəticələnməsinə kömək edəcəkdir. Maqua dostlarının inamını möhkəmlətti və tərəddüd edənlərə ürək-dirək verdi. Sonra öz daxmasına getdi. Bu quron başçısı xalq tərəfindən qovulan zaman arvadını qoyub getmişdi; az sonra onun arvadı ölmüşdü. Maqua-nın uşağı yox idi, odur ki, indi o, daxmasında tək qalmışdı. Bu, Davidin yaşadığı həmin yarıuçmuş tənha daxma idi. Hərdənbir David Maqua ilə bu daxmada bir-birinə rast gəlirdilər; belə həllarda Maqua Davidi əsla saymır, onu adam yerində görmür, onun varlığına laqeyd baxır, lakin ona dəyib toxunmurdu.

Artıq hamı yatmışdı, lakin Maquanın gözünə yuxu getmirdi, o, istirahəti özünə haram etmişdi.

Hərgah, yenicə seçilən bu başçının indi nə ilə məşğul olduğunu maraqlanıb bilmək istəyən olsayıdı, görərdi ki, Maqua daxmanın bir küncündə oturub öz planlarını götür-qoy edir; Maqua döyüşçülərin toplanışını təyin etdiyi vaxt gəlib çatanadək bütün gecəni bu vəziyyətdə keçirdi. Hərdənbir divarların çatlarından içəri soxulan külək yanın kösövlərin zəif alovunu qızışdırıldıqda tək-tənha oturmuş, qasqabaqlı hindunun üzünə titrək alov işığı düşürdü.

Hələ səhərin açılmasına çox qalmış döyüşçülər bir-bir Maquanın tənha daxmasına gəlməyə başladılar. Nəhayət, burada iyirmiyə qədər adam toplaşdı. Onların hər birinin silahı və bütün döyüş ləvaziməti var idi, halbuki üzlərinə döyüş naxışları çəkil-məmişdi. Üzdən qəzəbli görünən bu adamlar daxmaya səssiz-

səmirsiz, çox ehtiyatla girirdilər; onların bəziləri daxmanın qarlıq küncündə oturur, bəziləri isə, cansız heykəllər kimi, ayaq üstə mixlanıb qalırdı.

Seçilmiş dəstənin adamları gəlib cəmləşdikdə, Maqua ayağa qalxdı, əlinin işarəsilə onları öz dalınca çağırdı, özü isə hamidan qabağa düşdü. Döyüşülər “hindu cərgəsi” deyilən qayda ilə, bir-bir başçının dalına düşdülər. Onlar düşərgədən səssizcə və xəlvətcə keçib gedirdilər; heç də hərbi şöhrət arzusunda olan, misilsiz və təhlükəli hünər göstərməklə ad çıxarmaq fikrinə düşən döyüşçülərə deyil, kabusa daha çox oxşayırdılar.

Maqua düz yol ilə birbaş delavarların düşərgəsinə yönəlmək əvəzinə, öz dəstəsini hələ bir müddət irmağın əyri-üyru sahillərile və qunduzların gölünün kənarı ilə apardı. Hava işıqlaşmağa başladıqda onlar bu ağıllı və əməksevən heyvanların (yəni qunduzların) sahmana saldıqları talaya gəlib çatdılar. Maqua heyvan dərilərindən düzəldilmiş əvvəlki libasını geydi; onun geyimində tülüklü şəkli görünürdü. Döyüşülərin birinin paltarına qunduz şəkli çəkilmişdi; bu şəkil həmin döyüşçünün xüsusi simvolu – totemi idi.

Geyimində qunduz şəkli olan döyüşü güman edirdi ki, özü-nə qohum bildiyi qunduzların qüdrətli icmasından yan keçəs və ona hörmət göstərməsə, bu qohumlarını təhqir etmiş olar. Buna görə də döyüşü ayaq saxladı, mülaim və dostcasına bir neçə söz dedi, sanki ağıllı məxluqlarla danışındı. O, qunduzları öz qardaşı adlandırdı və xatırlatdı ki, yalnız bu döyüşünün havadarlığı və nüfuzu sayəsində onlar indiyədək sağ-salamat qalmışlar, halbuki, acgöz tacirlər hinduları çoxdan dilə tuturdular ki, qunduzları məhv etsinlər. Döyüşü qundzlara vəd etdi ki, bundan sonra da gözü onların üstündə olacaqdır.

Yoldaşları döyüşünün bu qəribə nitqini o qədər ciddi və diqqətlə dinlədilər ki, sanki onun sözləri hamiya eyni dərəcədə, böyük təsir bağışlayırdı. Suyun üstündə bir-iki dəfə qara kölgələr göründükdə quron çox sevindi ki, dediyi sözlər hədər getməmişdir. Həmin döyüşü sözünü qurtardıqda, ucuq qazma damdan

iri bir qunduz başını çıxartdı; bu dam xaraba qalmışdı, buna görə də vəhşilər zənn edirdilər ki, orada yaşayan yoxdur. Qunduz damdan başını çıxararkən, bayaqdan nitq irad edən quronunu qunduzların hədsiz etimadının bir əlaməti kimi başa düşdü və buna əsasən səfərinin uğurlu olacağını zənn etdi. Qunduz başını tez çəkib gizlətmışdı, lakin döyüşçü hələ də onun tərəfinə baxıb minnətdarlıq edir və heyvanı tərifləyirdi.

Maqua həmin döyüşünün öz qohumluq məhəbbətini izhar etməsinə çox vaxt itirdiyini gördükdə işarə etdi ki, dəstə yola düşsün. Hindular çox ehtiyatla, addım ata-ata birgə irəliləyirdilər; qulaqları hədsiz dərəcədə həssas olmayan adamlar onların addım səslərini eşidə bilməzdilər.

Hərgah quronlar geri dönüb baxsaydılar görədilər ki, uçuq damdan yenə həmin heyvan başını çıxarıb quronların dalınca o qədər diqqət və maraqla baxır ki, onun ağıllı bir məxluq olduğunu güman etməmək olmaz. Doğrudan da heyvanın hər bir hərəkətində idrak əlaməti o qədər aydın sezilirdi ki, hətta ən təcrübəli müşahidəçi bu hadisənin mahiyyətini izah etməkdə aciz qalardı; lakin quronların dəstəsi məşəyə girdikdə məsələ məlum oldu. Heyvan uçuq damdan çıxdı; indi onun xəz maskasının altından Çinqaçkukun ciddiləşmiş üzü görünürdü.

XXVIII fəsil

Delavarların qəbiləsi, daha doğrusu bu qəbilənin yarısı, o vaxt quronların müvəqqəti məskəninin yaxınlığında düşərgə salmışdı; delavarlar da təqribən quronlar qədər döyüşçü çıxara bilərdilər. Öz qonşuları kimi, delavarlar da İngiltərə krallığına məxsus olan əraziyə Monkalmin dalınca gedir və moqaukların ovlağına cüretlə basqın edirdilər. Yadellilərin köməyə son dərəcə möhtac olduqları bir vaxtda delavarlar, hindulara xas olan bir ehtiyathlıqla, yardımından boyun qaçırmışdır; delavarlar Monkalma onun elçiləri ilə sıfariş göndərmişdilər ki, onların baltaları kütləşmişdir və indi onları itiləmək üçün çox vaxt lazımdır.

Mahir siyasetçi olan Kanada rəisi qət etmişdi ki, sərt tədbirlər görməklə qeyri-fəal dostları açıq düşmənlərə çevirməkdənsə, dostların qeyri-fəal qalmasına dözmək daha ağıllı olar.

Maqua dəstəsini səssiz-səmirsiz meşəyə apardığı zaman delavarların düşərgəsi üzərində yüksəlməkdə olan günəş, gündüzün daha sonrakı saatlarına aid işlərlə məşğul olan adamları nura qərq etmişdi. Qadınlar daxmalara girib-çixıldılar; onların bəziləri səhər yeməyi hazırlayırdı, başqaları ev-eşik yığışdırırdı; bir çoxları isə dayanıb dəndləşirdi. Döyüşülər qrup-qrup dayanmışdılar; onlar az danışır, lakin nə barədə isə çox fikirləşirdilər; danışanda da özlərini çox qiymətli fikir söyləyən adamlar kimi göstərirdilər. Düşərgənin hər yerində, daxmaların arasında çoxlu ov levazimatı nəzərə çarpırdı, lakin heç kəs bu avadanlığa yaxın düşmürdü. Hərdənbir öz silahını nəzərdən keçirən döyüşçünü də görmək olurdu. Bəzən bir dəstə döyüşü qəsəbənin mərkəzindəki böyük daxmaya dönüb baxırdı, sanki bu adamların hamısı bayaqdan həmin daxmanın fikrini çəkirmiş.

Düşərgə salınmış yastı təpənin lap kənarında qəflətən bir adam göründü. O silahsız idi, üzünün boyaqlı naxışları bu şəxsin sıfətinin anadangəlmə ciddiyətini və sərtliliyini artırmamış, əksinə onu daha mülayim bir şəklə salmışdı. Bu adam o qədər yaxınlaşdı ki, delavarlar onu görə bilsinlər, sonra, buraya dostluq niyyətilə gəldiyini hərəkətlə bildirdi. O, əvvəlcə əlini göyə qaldırdı, sonra onu mənalı bir hərəkətlə ürəyinin başına qoydu. Delavarlar məskəninin saknları də onun salamına cavab verib təklif etdilər ki, yaxın gəlsin. Bu qarabuğdayı yad adam bu cür qarışılanmasından ruhlanaraq, təbii səki hesab edilə bilən və al rəngə boyanmış səhər səması fonunda qabarlı görünən təpədən endi, təşəxxüslü addımlarla düşərgənin içərisinə tərəf gəldi. Bu adam yaxınlaşdıqca, qollarından və boynundan asdığı gümüş bəzək şeyləri və gön mokasinlərinin dövrəsinə bənd edilmiş xirdaca zinqirovlar yavaş-yavaş cingildəyirdi. Yad adam qadınlara əsla fikir verməyərək, kişiləri ədəblə salamladı. O, üzlərinin vüqarlı ifadəsi qəbilə başçıları olduqlarını bildirən bir dəstə

adama çatdıqda dayandı; delavarlar bu boylu-buxunlu adamı yaxından görərkən tanıdlar ki, o, quronların Bic Tülkü ləqəbilə məşhur olan başçısıdır.

Delavarlar onu ciddiyətlə, sükut içərisində və ehtiyatla qarşıladılar. Qabaqda dayanmış döyüşçülər kənara çəkildilər və bütün şimal hindularının dillərini bilən ən yaxşı delavar natiqinə yol verdilər. Həmin delavar makuasların dilində danışmağa başladı:

— Müdrik quron, xoş gəlibdir. Yoxsa, o, göl sahillerində yaşayın qardaşları ilə birlikdə sukka-tuş¹ yeməyə gəlibdir?

— O, məhz bu niyyətlə gəlibdir, — deyə Maqua şərq hökmdarına məxsus bir əzəmətlə başını əyib cavab verdi.

Delavarların başçısı əlini uzadıb quronun biləyindən yapışdı; onlar yenə bir-birini dostcasına salamladılar. Sonra delavar qonağı daxmaya gəlməyə və onunla səhər süfrəsində oturub yeməyə dəvət etdi. Maqua bu dəvəti qəbul etdi. Hər iki döyüşçü üç-dörd qocanın müşayiətilə daxmaya yönəldi. Qalan delavarlar Maquanın gözənlənilmədən buraya gəlib çıxmasının səbəbini bilməyə çox çalışırdılar. Lakin onlar öz səbirsizliyini heç bir hərəkətlə, heç bir sözle bildirmədilər.

Adicə səhər yeməyi zamanı Maqua ilə delavarların başçısı çox ehtiyatla söhbət edirdilər; yalnız, bu yaxınlarda Maquanın iştirak etdiyi ovla əlaqədar olan əhvalatdan danışılırdı. Bununla belə daxmadakıların hər biri çox yaxşı başa düşürdü ki, Maquanın buraya gəlməsi müəyyən gizli bir məqsəd güdür və onların qəbiləsinin müqəddərəti ilə çox əlaqədardır. Hər iki başçı yeyib doyduqdan, qadınlar isə yeməyin qalıqlarını və içərisində içki olan kudu qablarını yiğişdirirdiqlən sonra hər iki tərəf deyişməyə hazırlaşdı.

— Mənim böyük kanadlı başçım üzünü öz övladlarına – quronlara – yenədəmi çevirmişdir? – deyə delavarların natiqi soruşdu.

— Məgər elə bir vaxt olmuşdur ki, kanadlı başçımızın nəzəri öz quron övladlarının üstündən əskik olsun? – deyə Maqua cavab verdi. – O mənim xalqımı, özünün ən sevimli övladı adlandırır.

¹ Qarğıdalı və paxla unundan hazırlanmış xörək

Delavar yalan hesab etdiyi bu sözlərə guya inanlığıını bildirmək üçün təşəxxüsəl baş əydi və sözünə davam etdi:

– Sizin döyüşçülərin tomahavkları çox qızarmışdı!

– Əvvəllər belə idi, indi isə bizimkilərin tomahavkları həm parıldayırlar, həm də kütləşmişdir, çünki ingizlər öldürülmüşlər, delavarlar isə bizim qonşularımızdır.

Delavarların başçısı dinclik əhval-ruhiyyəsi doğuran bu komplimentə yalnız əl hərəkətlərilə cavab verdi və daha heç bir söz demədi. Bu zaman Maqua, qırğından danışılarkən nə isə bir şey xatırlayırırmış kimi, soruşdu:

– Mənim əsirim olan qız delavar qardaşlarımı narahat etmir?

– Biz onun buraya gəlməsinə şadıq.

– Delavarlarla quronlar bir-birindən uzaq deyildirlər, onların arasındaki yol açıqdır; hərgah əsir qız mənim qardaşımı narahat edirsə, göndər onu bizim qadınların yanına.

Delavarların başçısı bayaqkindən daha qətiyyətlə:

– Əsir qızın aramızda olmasına şadıq, – dedi.

Maqua bir neçə dəqiqə dinmədi; görünür o, Koranı qaytarmaq üçün göstərdiyi birinci cəhdin baş tutmamasına laqeyd baxırdı. Sonra o, yenidən dilləndi:

– Mənim döyüşçülərim dağlarda ova çıxmaq üçün delavarlar-a yer verirlərmi?

– Lenaplar öz dağlarının ağalarıdır, – deyə delavarların başçısı bir qədər təkəbbürlə cavab verdi.

– Bu yaxşıdır, qırmızı dərililər hər bir hərəkətlərində ədaləti unutmurlar. Axı öz tomahavklarını və xəncərlərini bir-birinə qarşı təmizləyib itiləmək onların nəyinə lazımdır! Məgər bu yerlərdə öldürməyə solğun bənizlilər azdır?

Maqua, dediyi sözlərin delavarların ürəyini yumşaltması üçün bir az gözlədikdən sonra əlavə etdi:

– Mənim qardaşlarım meşələrdə yad adamların mokasılının izlərini görməmişlər? Onlar aq adamların izini tapmamışlar?

– Qoy mənim kanadlı başçım gəlsin, övladları onu görməyə hazırlırlar, – deyə delavarların başçısı qeyri-müəyyən şəkildə cavab verdi.

– Büyük başçı hinduların viqvamlarına onlarla çubuq çəkməyə gəlir. Quronlar da onu görərkən şad olurlar. Lakin ingizlərin, heç vaxt yorulmaq bilməyən, uzun qolları və qiçları vardır. Mənim gənc döyüşçülərim belə güman edirdilər ki, delavarların kəndinin yaxınlığında ingizlərin ləpirlərini görmüşlər.

– Onlar lenaplari yatdıqları yerdə yaxalaya bilməzlər.

– Bu yaxşıdır. Gözləri açıq olan döyüşü düşməni görə bilər, – deyə Maqua cavab verdi və söhbətin mövzunu yenə dəyişdirdi, çünki həmsöhbətini aldada bilməyəcəyini yəqin etmişdi. – Mən qardaşima bəxşişlər gətirmişəm.

Quronların hiyləgər başçısı öz səxavətindən danışarkən ayağa qalxdı və gətirdiyi bəxşişləri, gözləri böyüküyən ev sahiblərinin qarşısına qoydu. Bəxşişlərin çoxu, Uilyam-Henri qalası yaxınlığında qırğın zamanı qadınların üst-başından qoparılmış ucuz bəzək şeylərindən ibarət idi. Hiyləgər quron bu bəzək şeylərini həm seçməkdə, həm də onları paylaşdırmaqdə çox bacarıqla hərəkət etdi. O, bahalı şeyləri iki nəfər ən nüfuzlu başçıya bağışladı, qalan bəxşişləri isə rütbəcə daha kiçik olanlara elə nəzakətlə və yerinə düşən komplimentlərlə payladı ki, onların hamısı razı qaldı.

Quron başçısının çox yaxşı düşünüb hazırladığı bu hiylə dərhal öz nəticəsini verdi. Delavarların üzündən ciddiyət silindi; onlar mehribanlıq göstərməyə başladılar. Bu dəyişiklik başçının üzündə daha aydın nəzərə çarpırdı. O, bəxşişlərin öz payına düşən çox hissəsini bir qədər gözdən keçirdikdən sonra, ifadə ilə danışmağa başladı:

– Mənim qardaşım müdrik başçıdır. Biz onun gəlişinə şadiq.

– Quronlar öz delavar qardaşlarını sevirlər, – deyə Maqua cavab verdi. – Axı bir də onlar öz qardaşlarını niyə sevməsinlər?! Onların hamısını bir günəş isındırır, onların günahsız və ədalətli adamları öldükdən sonra bir yerdə ova çıxacaqlar. Qırımızı dərililər dost olmalıdırlar və ağ adamları gözdən qoymamalıdır. Mənim qardaşım meşədə casuslara rast gəlməyib?

Adının mənası “Bərk Ürək” olan delavar bu dəfə mətinliyi və səbathı olmayı unutdu. O, üzdən müləyimləşdi və özü də axırda ürəyini açıb daha aydın danışmağa başladı:

– Mənim düşərgəmin yaxınlığında özgə mokasınları olmuşdur. Onların izləri mənim daxmalarımı gəlib çıxmışdır.

– Mənim qardaşım bu köpəkləri qovdumu? – deyə Maqua soruşdu.

– Qovmaq olmaz. Yolçu həmişə lenaplar qəbiləsinin övladları üçün əziz qonaqdır.

– Yolçu, amma casus yox.

– Məgər ingizlər öz qadınlarını casus kimi bizim aramıza göndərirdilər? Quronların başçısı bəs demədimi ki, qadınları vuruşma zamanı tutub gətirmişdir?

– Quronların başçısı yalan deməmişdir. İngizlər öz kəşfiyyatçılarını göndərmişlər. Onlar mənim viqvamlarımnda olmuşlar, lakin elə bir adama rast gəlməmişlər ki, onları salamlayıb mehribanlıqla qarşılaşın. Buna görə də delavarların yanına qaçmışlar, çünki deyirlər ki, delavarlar bizim dostlarımızdır; onlar Kanada başçısını ürəklərindən çıxarmışlar.

Zərbə çox tutarlı idi və mədəni aləmdə Maquaya mahir diplomat şöhrəti qazandıra bilərdi. İngilislərlə bu yaxınlarda olmuş müharibədə delavarların iştirak etməmələri fransız müttəfiqlərinin böyük narazılığına səbəb olmuşdu; bunu delavarların özləri də yaxşı biliirdilər. Onlar başa düşürdülər ki, bundan sonra fransızlar delavarlara etibar etməyəcəklər və onların hər bir hərəkətinə irad tutmağa çalışacaqlar. Başa düşmək heç də çətin deyildi ki, belə vəziyyət delavarlar üçün sonralar yaxşı nəticə verməz. Delavarların uzaq məskənləri, ovlaqları, yüzlərlə qadın və uşaqları fransızlara məxsus olan ərazidə idi. Buna görə də Maquanın gətirdiyi bəd xəbər, delavarları qorxutmasa da, hər halda məyus etdi. Maquanın məqsədi də bu idi.

Bərk Ürək:

– Qoy mənim başçım üzümə baxsin, o, sifətimdə heç bir dəyişiklik görməz. Doğrudur, mənim cavanlarım müharibəyə yollanmamışdır, çünki gördükleri yuxular onların müharibəyə getmələrinə mane olurdu. Amma onlar böyük ağ başçını sevir və onun hörmətini saxlayırlar.

– Böyük ağı başçı xəbər tutsa ki, onun ən qorxulu düşməni övladlarının düşərgəsində yedirdilib saxlanılır – onda inanarmı ki, delavarlar onu sevirlər? Qaniçən ingizin ocağınızın başında oturub çubuq çəkdiyini, bu qədər çoxlu dostumuzu öldürmiş olan solğun üzülü adamın delavarlar arasında asudə gəzdiyini ağı başçıya desələr, delavarların səmimiliyinə inanarmı? Yetər, mənim böyük kanadalı rəhbərim o qədər də axmaq deyildir!

Delavarların başçısı:

– O hansı ingizdir ki, delavarlar ondan qorxurlar, o kimdir ki, mənim cavanlarımı öldürmüştür? – deyə soruşdu. – Kimdir mənim böyük başçımın qəddar düşməni?

– Uzun Karabın.

Delavar döyüşçüləri, məşhur olan bu adı eşidərkən diksindilər. Bu döyüşçülərin təəccüb etmələri aydın göstərirdi ki, onlar fransız müttəfiqləri arasında ad çıxarmış olan adamın burada, delavarların əlində olduğunu indiyədək bilmirmişlər.

– Mənim qardaşım nə demək istəyir? – deyə Bərk Ürək təəccüblə soruşdu.

– Quronlar heç vaxt yalan demirlər! – deyə Maqua saymaz-yana cavab verdi; o, başını divara söykəyib qarabuğdayı sinəsini nazik paltarı ilə örtdü. – Qoy delavarlar öz əsirlərini bir-bir sayıb gözdən keçirsinlər; onların arasında dərisi nə qırmızı, nə də ağı olmayan bir adam taparlar.

Uzun sürən süküt başlandı. Delavarların başçısı yoldaşları ilə kənara çəkildi; qəbilənin ağısaqqallarını çağırmaq üçün adamlar göndərildi.

Döyüşçülər bir-bir alaçıqlara girir və Maquanın gətirdiyi mühüm xəbəri hamiya çatdırırlılar. Bu xəbəri hamı təəccüblə qarşılayırdı. Hindular bu yeni xəbəri bir-birinə yetirirdilər; çox keçmədi ki, bütün düşərgədə böyük bir çaxnaşma başlandı. Qadınlar döyüşçülərin ağızından təsadüfən çıxan tək-tük sözləri eşitmək üçün əllərini işdən çəkdilər. Uşaqlar oyunlarını yarımcıq qoyub böyüklərin arasında gəzişir, mənfur düşmənin belə bir cürət göstərməsinə təəccüb edən kişilərin rabitəsiz sözlərinə çox maraqla və həvəslə qulaq asırdılar.

Həyəcan bir az zəiflədikdə, qocalar məsələni çox ciddi götür-qoy etməyi qərara aldılar, çünkü bunu, belə qorxulu və çətin vəziyyətdə, qəbilənin şərəfi və təhlükəsizliyi tələb edirdi. Ümumi vurnuxma və çaxnaşmanın başlandığı dəqiqədən bəri Maqua nəinki oturduğu yeri tərk etmədi, həm də daxmanın divarına bayaqdan söykəndiyi vəziyyətdə, hərəkətsiz qalmasından görünürdü ki, o, ətrafında baş verən hadisələrə əsla əhəmiyyət vermirdi. Bələd olduğu bu tayfanın başçılarının görmək istədləri hər bir tədbiri qabaqcadan yaxşıca bilirdi; demək olar ki, bir çox hallarda Maqua delavarların niyyətlərini onların özlərinin dərk etmələrindən də əvvəl duyurdı.

Delavarların məsləhətləşməsi çox çəkmədi. Məsləhətləşmə qurtardıqda ümumi hay-küydən məlum oldu ki, başçıların görüşündən sonra bütün qəbilənin dərhal təntənəli yığıncağı olmalıdır. Belə yığıncaqlar adətən, çox mühüm hadisələr olan zaman keçirilirdi.

Hiyləgər quron daxmadan çıxdı və səssiz-səmirsiz düşərgənin qabağındakı meydançaya gəldi. Delavar döyüşüləri də buraya axışib gəlməyə başlamışdılar.

Təqribən yarım saat keçdi. Ətəyində delavarların düşərgə saldıqları dağın zirvəsi üzərində günəş yüksəlməyə başladıqda, delavarların əksəriyyəti artıq öz yerlərində oturmuşdu. Günəşin qüvvətli şüaları təpənin dövrəsindəki ağacların arasından süzülüb çıxarkən meydançaya toplaşanların sayı min nəfərdən artıq olardı.

Delavarlar tayfasına üz vermiş hadisəni yığıncağın qarşısında şərh etmək hüququna qəbilənin yalnız ağsaqqalları və ən təcrübəli adamları malik idilər. Belə adamlardan biri danışmayınca, gənc döyüşülərdən heç biri, nə qədər əsgəri igidlik göstərmmiş olsa da, nə kimi fitri istedada və natiqlik məharətinə malik olsa da, bu sükutu pozmağa haqlı deyildi. Bu yığıncaqda nitq etməli olan qoca döyüşü hələ danışmaq istəmirdi, yığıncağa izah etməli olduğu məsələnin çox mühüm olması görünür onu həyəcanlandırırırdı. Sükut, məsləhət məclisindən əvvəlkinə nisbətən indi daha çox çəkdi. Hətta yaşça ən balaca olan uşaq da səbirsizlik göstərib səsini çıxarmadı. Hinduların əksəriyyəti gözlərini

inadla yerə zilləmişdi; hərdən onların biri gözlərini yerdən çəkib, daxmalardan birinə tərəf çevirirdi; bu daxma öz tikilişinə və pis havalardan qorumağa uyğunlaşdırılmış olmasına görə, o biri daxmalardan seçilirdi. Döyüşçülərin əksəriyyəti səssiz-səmirsiz gözünü yerə dikmişdi.

Nəhayət, izdiham içərisindən piçilti səsləri eşidildi və hamı birdən öz yerindən qalxdı. Bu anda indicə təsvir etdiyimiz daxmanın qapıları açıldı; oradan üç nəfər çıxdı və yavaş-yavaş yığıncağa tərəf gəlməyə başladı. Bu adamların üçü də yığıncaqdakı qocaların hamisindən yaşı idi; bu üç nəfərdən biri sağındakı və solundakı yoldaşlarının köməyilə yeriyirdi, onun yaşı insana çox nadir hallarda nəsib olan qədər çox idi. Bu qocanın vaxtı ilə sidr ağacı kimi dümdüz və çox görkəmli olan qəddi yüz ildən çox sürdüyü ömrünün ağırlığına tab gətirməyib bükülmüşdü; hindulara xas olan çevik və yüngül yerişdən indi onda heç bir əsər qalmamışdı. Bu pirani kişi ona çox uzaq görünən yolunu yavaşça, qarış-qarış qət edirdi. Qırışmış qaramtlı üzü ilə çıyinlərinə tökülen ağappaq uzun saçları arasındaki uyğunsuzluq dərhal nəzərə çarparıdı.

Bu qəbilə başçısının geyimi zəngin və təmtəraqlı idi, lakin öz qəbiləsinin adamlarının sadə adətlərinə tamamilə uyğun gəlirdi. Qocanın geyimi tükü təmizlənmiş ən yaxşı heyvan dərilərindən tikilmişdi; bu libasa qocanın keçmiş hərbi rəşadətlərini təsvir edən heroqlif naxışlar çəkilmişdi. Onun döşündə çoxlu medal var idi; medalların bəziləri gümüşdən, bir-ikisi isə qızıldan qayırılmışdı. Bunlar uzun ömrü boyunca ağlardan hədiyyə olaraq alınmışdı. Biləklərinə və topuqlarına qızıl halqlar keçirmişdi. Hərbi işdən çoxdan ayrıldığı üçün saçlarını uzatmışdı, başında cıqqaya oxşayan bir şey görünürdü. Cıqqaya vurulmuş daş-qasılar, dümağ saçlarının əksinə olaraq qara rəngə boyanmış və aşağıya sallanan dəvəquşu lələklərinin arasında, par-par parıldayırdı. Onun toma-havkı, demək olar ki, başdan-başa gümüşə tutulmuşdu, xəncərin sapı isə sal qızıldan qayırılmış buynuz kimi bərq vururdu.

Bu hörmətli qocanın gəlməsilə əlaqədar olan səs-küy kəsi-lən kimi, hamı piçilti ilə “Tamenund” adını dönə-dönə təkrar

etməyə başladı. Maqua bu ağıllı və ədalətli delavarın şöhrəti haqqında çox eşitmışdı.

Qocanın gözləri yumulu idi, sanki insan hərisliyindən doğan əməllərə illər boyu baxmaqdan yorulmuşdu. Dərisinin rəngi ətrafındakı adamların çoxunun dərisinin rəngindən elə bil daha tünd idi; demək olar ki, bədəninin hər yerinə döyüllüb çəkilmiş çal-çarpaz zolaqlar, çox mürəkkəb və eyni zamanda gözəl naxışlar əmələ gətirmişdi.

Tamenund iki hörmətli yoldaşına söykənə-söykənə yeriyirdi; o, kənarda səssizcə dayanıb baxan quronun yanından keçdi və ona əsla əhəmiyyət vermədi; nəhayət delavarların toplaşdıqları təpəciyə qalxıb, lap ortada monarch kimi əzəmətlə və başçıya məxsus bir vüqarla oturdu.

Xalq öz qoca başçısını misilsiz bir hörmət və məhəbbətlə qarşıladı. Ədəb və hörmət tələblərinə əsasən gözlənilən uzun bir fasılədən sonra, qəbilənin əsas başçıları yerlərindən qalxdılar; onlar qəbilə başçısına yanaşıb, onun əllərini öz başlarına qoydular; yəqin ki, bununla onun xeyir-dua verməsini xahiş edirdilər. Daha gənc olan başçılar qocanın yalnız paltarına əllərini vurmaqla kifayətlənir, ya da ömrünü başa vurmaqdə olan bu ədalətli və igid adamın heç olmasa lap qarşısında baş əymək üçün yaxınlaşırlılar. Yalnız müəyyən bir igidlilik göstərib ad çıxarmış olan gənc döyüşçülər yaxın gəlirdilər; delavarların çoxu isə bu qədər hörmətli və çox sevimli olan insanın üzünə baxmaqla özünü xoşbəxt hesab edirdi. Qoca qəbilə başçısına hörmət-izzət göstərildikdən sonra, başçılar öz yerlərinə qayıtdılar; bu zaman bütün düşərgəyə dərin sükut çökdü.

Tamenundu buraya gətirən qocalardan biri bir neçə gəncə piçilti ilə nə isə dedi; gənclər dərhal yerlərindən qalxıb camaatın arasından çıxdılar və yuxarıda deyildiyi kimi, səhərdən bəri hamının diqqətini cəlb edən daxmaya girdilər. Bir neçə dəqiqədən sonra onlar qayıtdılar və bu təntənəli yığıncağa bais olan adamları divanxanaya gətirdilər. Adamlar aralanıb onlara yol verdilər. Gələnlər ortalığa çıxdıqlarıda, yığıncaqdakılar yenidən sıxlaşıb əsirləri dövrəyə aldılar.

XXIX fəsil

Kora əsirlərin qabağında dayanıb əlləri ilə Alisanın hər iki əlindən tutmuşdu. Bu alicənab xanım dövrəsindəki vəhşilərin zəhmlili sifətlərini əsla fikir vermir, heç bir şeydən qorxmur və gözlərini qorxudan tir-tir əsən, bənizi qaçmış Alisadan çəkmirdi. Heyvord da onların yanında dayanmışdı. Şahingöz, özündən daha yüksək saydığı bu əsirlərin şərəfinə hörmət əlaməti olaraq onlardan bir qədər arxada durmuşdu və indiki dəqiqələrdə, onlarla eyni bir vəziyyətdə olduğu halda da, onların hörmətini gözləyirdi. Unkas əsirlərin arasında yox idi. Yenə səssizlik çökdü; aradan xeyli keçidkən sonra, qəbilə başçısının yanında oturan qoca başçılarından biri ayağa qalxdı və lap yaxşı başa düşülən ingilis dilində ucadan soruşdu:

– Mənim əsirlərimin hansı Uzun Karabindir?

Bu suala nə Dunkan, nə də kəşfiyyatçı cavab vermədi. Dunkan dərin sükut içində olan qaş-qabaqlı hinduları süzdü və gözləri Maquanın kinli üzünə sataşdıqda diksini geri çəkildi. Dunkan dərhal başa düşdü ki, əsirlərin bu yiğincəga çağırılmasında hiyləgər vəhşinin əli vardır; buna görə də Maquanın qanlı niyyətlərinin baş tutmasına mane olmaq üçün bütün bacarığını sərf etməyi qət etdi. Dunkan hinduların adama çox tez divan tutduqlarını görmüşdü, buna görə də dostunun da, bu tezliklə öldürülməsindən ehtiyat edirdi. O, çox fikirləşmədi və hətta öz canı bahasına olsa da dostunu ölümdən qurtarmağı qət etdi. Lakin Dunkan hələ bir söz deməyə macal tapmamış, delavarların həmin başçısı bayaqkindən daha aydın danışmağa başlayıb sualını təkrar etdi. Dunkan buna vüqarla belə cavab verdi:

– Bizim ikimizə də silah verin, özümüzü də bax o meşənin kənarında qoyun. Sizin sualınıza biz öz işimizlə cavab verərik.

– Deməli, adını yaxşı tanıdığımız döyüşü siz imişsiniz eləmi? – deyə başçı soruşdu və Heyvordun üzünə çox maraqla baxdı; adətən öz xeyirxahlığı ilə şöhrət tapan və ya pis əməlləri ilə tanınan, ya da təsadüf nəticəsində ad çıxarmış olan adamı

belə bir maraqla süzürlər. – Ağ adamı delavarların içərisinə gəlməyə məcbur edən nədir?

– Ehtiyac. Mən buraya yemək üçün, sıqınaq üçün gəlmişəm, dostlarımın yanına gəlmişəm.

– Ola bilməz. Meşə, ovlamaq üçün heyvan və quşlarla doludur. Döyüşcünün öz başını çəkib daldalanması üçün ən yaxşı sıqınacaq buludsuz səmadır, delavarlar isə ingizlərin dostu deyildir. Bəsdir, diliniz ürəyinizdəki mətləbi demir.

Dunkan səsini kəsdi; o bilmirdi söhbəti necə davam etdirsin; sorğu-suala və ətrafında baş verən bütün hadisələrə çox diqqətlə fikir verən kəşfiyyatçı isə bu vaxt cürətlə irəli gələrək:

– “Uzun Karabin” adı çəkilərkən cavab verməməyimin səbəbi heç də utanmağım və ya qorxmağın deyildi, – dedi, çünkü namuslu adamda bu hisslərin heç biri olmaz, lakin mən minqlərə ixtiyar vermərəm ki, öz fitri qabiliyyətlərinə görə dostlarının xüsusi ad verdikləri adama ləqəb qoysunlar. Bir də ki, bu ləqəb yanlışdır; maralvuran heç də karabin deyil, adicə bir tüfəngdir. Düzünü bilmək istəsəniz, ailəsinin Nataniel adı verdiyi, öz çaylarında yaşayan delavarların isə Şahingöz kimi şərəfli bir adla çağırıqları adam doğrudan da mənəm. İrokezlərin Uzun Karabin adlandırdıqları adam da mənəm.

Bayaqdan Dunkana çox diqqətlə baxan hindular dərhal gözlərini, dəmirdən tökülmüş qəşəng heykələ oxşayan, Şahingözün uca boy-buxununa zillədilər. İki adamın bu şərəfli adı daşımağa haqlı olduğunu iddia etməsi heç də təəccübə səbəb olmadı, çünkü özünü başqa bir adamın adı ilə qələmə verənlər hindular arasında az təsadüf edilsə də, onlar belə adamların olduğunu yaxşı bilirdilər. Bir neçə qoca bir-birilə məsləhətləşdi; görünür onlar quronu ətraflı dindirməyi qət etdilər. Bu başçılardan biri qurona müraciət etdi:

– Qardaşım dedi ki, mənim düşərgəmə xəlvətcə ilan sürünen gəlmişdir. Kimdir o?

Maqua kəşfiyyatçını göstərdi.

Dunkan öz köhnə düşməninin təhlükəli niyyətini bu dəfə tamamilə yəqin edərək dilləndi:

— Olmaya ağıllı delavar canavarın hürməsinə inanır? İt heç vaxt yalan deməz, amma eşidən olubdurmu ki, canavar doğru söz desin?

Maquanın gözlərində od parladı, lakin özündən çıxmağın yersiz olduğunu xatırlayaraq, o, heç bir söz demədi, üzünü nifrət hissilə döndərdi; o, əmin idi ki, hindular fərasətli olduqları üçün, kimin haqlı olduğunu çox tez yəqin edəcəklər.

Maqua yanılmamışdı; ağsaqqallar yenə bir qədər məsləhətləşdikdən sonra, çoxbilməş delavar, başçıların qərarını ehtiyatlı sözlərlə elan etdi:

— Mənim qardaşımı yalançı adlandırdınız, qardaşımın dostlarının isə buna acığı tutmuşdur. Onlar yəqin etmişlər ki, qardaşım düzünü demişdir. Əsirlərə silah verin, qoy onlar hansının Uzun Karabin olduğunu özləri sübut etsinlər.

Maqua özünü elə göstərdi ki, guya bu sözləri kompliment hesab edir. O, belə bir təklifə razı olduğunu başı ilə işaret edib bildirdi, çünkü əmin idi ki, kəşfiyyatçı kimi mahir bir atıcı həqiqəti çox tez aşkaracaqdır.

Uzun Karabin adını iddia edən dostlara, yəni Şahingözə və Heyvorda, dərhal silah verdilər; onlara əmr etdilər ki, dayandıqları yerdən təqribən əlli yard uzaqdakı kötüyün üstündə görünən gil qabı, burada oturan camaatin başı üstündən güllə ilə vursunlar. Heyvord güllə atmaqda kəşfiyyatçı ilə bəhsə girişməli olduğunu dərk edərkən gülümşədi, lakin Maquanın əsl niyyətini öyrənənədək yalançılıqdan əl çəkməməyi qət etdi. O, tüfəngini səylə qaldırdı, üç dəfə nişan alıb güllə atdı; güllə qabdan bir neçə düymə aralı keçib ağacı deşdi. Hindular bu nəticədən razı qaldıqlarını səs-səsə verib bildirdilər; bu isə sübut edirdi ki, onlar hədəfin bu qədər yaxınlığına güllənin dəyməsini görüb Heyvordu güllə atmaqda usta hesab edirlər. Hətta Şahingöz başını tərpətdi, sanki bununla demək istəyirdi ki, nəticə onun güman etdiyindən də yaxşıdır. Lakin Şahingöz bu qədər sərrast atəş

açan atıcı ilə yarışmaq arzusunda olduğunu bildirmək əvəzinə, tüsənginə söykənib dərin fikrə getdi və uzun müddət bu vəziyyətdə qaldı. Gənc hindulardan biri onu xəyallar aləmindən qaytardı. O, əlini Şahingözə vurub çox pozuq ingilis dilində dedi:

– Solğun bənizli adam bundan yaxşı güllə ata bilərmi?

– Düzdür, quron, bundan daha sərrast güllə ata bilərəm! – deyə Şahingöz, qısa qundaqlı tüsəngi sağ əlində tutub qaldıraraq, Maquani elə cəld hədələməyə başladı ki, sanki əlindəki tüsəng deyil, içibos yüngül qarğı idi, – bəli, quron indi səni öldürərdim, özü də dünyada heç bir qüvvə buna mane ola bilməzdi! Bu də-qıqə sənin ürəyini güllə ilə vurub deşə bilərdim? Buna olan inamım və yəqinliyim, havada süzən şahinin qumruquşu üzərində öz qələbəsinə olan yəqinliyindən qat-qat artıqdır! Bəs bundan niyə çəkinirəm? Nə üçün? Yalnız ona görə ki, səni öldürməklə günahsız, incə məxlulqların fəlakətə düşmələrinə bais olaram!

Kəşfiyyatçının qızarış yanan üzü, onun qəzəbli baxışı, şax tutduğu qəddi-qaməti onun sözlərini eşidən hinduların ürəyini qorxu ilə doldurdu. Delavarlar cinqirlarını belə çıxarmayıb işin axırını gözləyir və yerlərindən əsla qımlıdanmırıldılar; lakin Maqua, düşmənin mərhəmətinə inanmasa da, adamların arasında dayanıb tərpənmirdi, elə bil ki, yerə mixlanmışdı. Kəşfiyyatçının yanında dayanmış gənc delavar ona yenə təklif etdi:

– Onu vur.

Şahingöz tüsəngini başının üstündə qəzəblə firlaya-firlaya bərkdən cavab verdi:

– “Onu vur”! Axmaq! Nəyi vurum?

Sinnə dolmuş delavar başçısı Şahingözə müraciət edərək:

– Hərgah ağ adam doğrudan da adını öz üstünə götürdüyü döyüşdürsə, qoy onun atlığı güllə hədəfin daha yaxınına dəysin, – dedi.

Kəşfiyyatçı qəhqəhə çekib güldü, sonra tüsəngi dümdüz uzadığı sol əlinə aşırıdı; güllə açıldı – çox güman ki, o, tüsəngin silkələnməsi nəticəsində açılmışdı, – və gil qab parçalanıb hava-yə qalxdı, onun tikələri ətrafa səpələndi. Kəşfiyyatçının say-

mazyana tulladığı tūfəngin, tappıltı ilə yerə düşməsi də, demək olar ki, həmin anda eşidildi.

Buradakı adamlar Şahingözün sərrast atıcılığına ilk dəqiqədə valeh olub heyrətə gəldilər. Sonra onlar bir-birilə piçildaşmağa başladılar; piçilti səsləri getdikcə qüvvətlənirdi. Bəziləri Şahingözün bu misilsiz zirəkliliyinə heyran qaldığını açıqdan-açıqa bildirirdilər. Lakin əksəriyyət elə güman edirdi ki, Şahingözün hədəfi belə bir zirəkliliklə sərrast vurması tamamilə təsadüfi bir seydir. Heyvord özü üçün sərfəli olan bu fikrə şərik çıxıb ucadan:

— Bu tamamilə təsadüfi bir seydir! — dedi. — Nişan almamış güllə atmaq olmaz!

Heyvord gözaltı Şahingözə işarə edib yalvarrırdı ki, onun yalanının üstünü açmasın; lakin məşələr sakini Heyvordun bu işarəsinə əhəmiyyət verməyərək:

— Təsadüf! — deyə onun sözünü həyəcanla təkrar etdi.
— Olmaya o yalançı quron da bunu təsadüf hesab edir? Bu cavan zabitə tūfəng verin, heç bir hiylə işlətmədən bizi mərd-mərdana üz-üzə dayandırın; qoy bizim hərəkətimiz və gözlərimiz mübahisəni həll etsin.

— Tamamilə aydındır ki, quron yalançıdır, — deyə Heyvord buna soyuqqanlıqla etiraz etdi. — Quron sizi Uzun Karabin adlandırdığını öz qulağınızla eşitdiniz.

Hərgah qoca delavar işə yenidən qarışmasaydı, kim bilir inadıl Şahingöz öz şəxsiyyətini sübuta çatdırmaq üçün daha nə kimi dəlillər gətirəcəkdi.

Qoca delavar:

— Buludlardan enən şahin istədiyi vaxt qayıda bilər, — dedi.
— Onlara tūfəng verin!

Bu dəfə kəşfiyyatçı tūfəngi hərisliklə aldı; bayaqdan bəri aticının hər bir hərəkətini çox diqqətlə izleyən Maqua indi ehit-yatın yersiz olduğunu yəqin etmişdi.

Kəşfiyyatçı, xatalı çaxmağı ölüm törətməyə dəfələrlə məcbur etmiş olan barmağını tūfəngin lüləsinə vurub, Dunkana müraciət etdi:

– Hansımızın daha yaxşı atıcı olduğunu gəlin bu delavarlar qəbiləsi qarşısında sübut edək! Mayor, bax o ağacdan asılmış boranını görüsünümü? Hərgah siz sərhəd xidməti üçün yararlı atıcınızsa, o boranını güllə ilə vurub deşməlisiniz.

Dunkan Şahingözün göstərdiyi şeyə baxdı və yeni imtahana hazırlaşdı. Bu, hinduların işlətdikləri və boranıdan qayırılmış balaca bir qab idi. Bu qab mübahisə edənlərdən yüz yard uzaqdakı balaca şam ağacının qurumuş budağından qayışla asılmışdı. Yuxarıda deyildiyi kimi, Dunkan pis atıcı deyildi, indi o öz məharətini göstərmək üçün bütün səyini sərf etmək fikrində idi. Hərgah Dunkan bilsəydi ki, bütün həyatı bu atəşin nəticəsindən asılıdır, yəqin ki, bu qədər ehtiyatla və bu qədər diqqətlə nişan almazdı. Dunkan atəş açdı: üç-dörd hindu boranı asılmış ağaca tərəf yüyürdü və qışqırıb dedi ki, güllə lap boranının yanından ağaca dəymışdır. Döyüşçülər bu xəbəri razlıq səslərilə alqışlaşdırılar və gənc zabitin rəqibinin üzünə sualedici bir nəzər saldılar.

Şahingöz həmişəki kimi yenə ürəkdən, lakin səssizcə gülərək:

– Kral qvardiyaçısı üçün bu nəticə pis deyil! – dedi. – Lakin burası var ki, mənim tüfəngim gülləni əsl hədəfdən bu cür tez-tez yayındırmış olsayıdı, onda, xəzindən qadın muftaları hazırlanan bir çox dələlər hələ də meşədə gəzişərdilər, öz payını almaq üçün o dünyaya yollanmış olan bir çox qəddar minqlər isə hələ indi də yırtıcılıqdan əl çəkməyib öz çirkin əməllərini törəməkdə davam edərdilər. Ümidvaram ki, bu boranının iyiyəsi olan qadının viqvamında, hələ belə boranılar çoxdur.

Şahingöz bu sözləri deyə-deyə tüfənginə barit doldurub onun çaxmağını ayağa çəkdi. O öz nitqini qurtardıqdan sonra ayaqlarını bir-birindən araladı, tüfəngin lüləsini eyni bir hərəkətlə yavaş-yavaş yerdən qaldırmağa başladı. Kəşfiyyatçı tüfəngin lüləsini lap gözlərinin bərabərinə qaldırdıqda, onu bir anlığa bu vəziyyətdə saxlayıb, hərəkətsiz qaldı; bu anda elə bil kəşfiyyatçı da, onun əlindəki tüfəng də daşdan yonulmuş bir heykəl idi. Tüfəngin lüləsindən dərhal alov çıxıb parıldadı. Gənc hindular qabağa yüyürdülər; lakin onların təlaşlı axtarışından və ümid-

siz baxışlarından aydın başa düşmək olardı ki, onlar Şahingözün atlığı güllənin izini-tozunu belə tapa bilməmişlər.

Delavarların qoca başçısı üzünü kəşfiyyatçıya tutdu və bir şeydən iyrənən adam kimi, üz-gözünü turşudub ona dedi:

– Çix get burdan, sən it dərisi geymiş canavarsan. İngizlərin Uzun Karabını ilə mən özüm danışaram.

Şahingöz bu sözlərdən əsla pərt olmayıb belə cavab verdi:

– Heyif olsun! Adı üstümdə ləqəb olan tüfəng indi əlimdə olsaydı, mən sizə söz verə bilərdim ki, boranı asılmış qayışı gülə ilə vurub qıraram, boranı isə sınmayıb yerə düşər. Bu mahaldakı məşələrin mahir atıcısının atlığı gulləni tapmaq isteyirsinizsə, onda siz axmaqsınız! Siz mənim gulləmi boranının həndəvərində deyil, onun içində axtarmalısınız.

Hindu gəncləri Şahingözün bu sözlərinin mənasını dərhal başa düşdülər (çünki bu dəfə o, delavar dilində danışındı); onlar yüyüre-yüyürə gedib, boranını ağacdan düşürdülər və sevinclə, qışqıra-qışqıra yuxarı qaldıraraq onun deşilmiş yerini camaata göstərdilər; gülə boranı qabın boğazından dəyib o biri tərəfin-dən çıxmışdı. Döyüşçülər bu gözlənilməz xəbəri eşitdikdə ağız-ağıza verib fərəhlə qışqırdılar. Şahingözün bu gulləsi məsələni həll etdi və onun sərrast atıcılığı haqqındaki sözlərin doğru olduğunu təsdiq etdi. Bu məharətə valeh olan hinduların maraqla dolu gözləri bir az əvvəl Heyvorda zilləndiyi halda, indi bərk-boşdan çıxmış kəşfiyyatçını təpədən dirnağa, diqqətlə süzürdü. Qəflə-tən başlanmış həyəcanlı hay-küy bir az yavaşıdlıqda, delavarların qoca başçısı yenə sorğu-suala başladı; o, Dunkana müraciət edərək:

– Nə üçün sən qulaqlarımı doldurub məni aldatmaq isteyir-din? – deyə soruşdu. – Yoxsa delavarlar o qədər axmaqdırlar ki, cavan qaplanı qocasından seçə bilməzlər?

Dunkan hindular kimi obrazlı danışmağa çalışaraq:

– Delavarlar quronun necə yalançı bir quş olduğunu hələ başa düşəcəklər, – dedi.

Qoca başçı: – Yaxşı, indi görərik adamların qulağını kim doldurur, – dedi və üzünü qurona tutub əlavə etdi: – Qardaş, dela-varlar sənə qulaq asırlar.

Öz niyyətini izah etməyə bu sözlərlə vadar edilən quron yerindən qalxdı. Qətiyyət və vüqarla hinduların dövrəsinin lap ortasına çıxbı, əsirlərin qabağında natiqsayağı dayandı, danışmaq üçün özünü cəmləşdirdi. Lakin ağzını açmazdan əvvəl dövrəsindəki hinduların gərgin üzlərini iti baxışla süzdü, elə bil ki, onu dirləməyə hazır olanların başa düşə biləcəkləri müvafiq sözlər və ibarələr fikirləşib tapmaq istəyirdi. Maqua həm düşmənçilik, həm də hörmət hissilə dolu bir baxışla kəşfiyyatçıya nəzər saldı. Sonra isə sönməz kinlə dolu gözlərini Dunkanın üzünə zillədi. Tir-tir əsən Alisanı gözəcəcək süzdü, lakin onun gözleri dönməz iradəli, zabitəli və eyni zamanda gözəl Koraya sataşdıqda, çox çətinliklə izah edilə bilən bir ifadəli baxışla gözlərini ona zillədi. Sonra, çirkin niyyətlərini bürüzə verməyərək, Kanadada işlənən dildə danışmağa başladı, çünki buradakıların eksəriyyəti bu dili başa düşürdü.

Hiyləgər quron dedi:

– İnsanları yaratmış olan Ruh, onları cürbəcür rəngə salmışdır. Onların bəziləri əfəl ayıdan da qaradır. Belə adamlar qul olmalıdırlar və Ruh onlara əmr etmişdir ki, qunduz kimi həmişə işləsinlər. Cənub küləyi əsəndə siz onların iniltisini eşidə bilərsiniz; bu inilti kəllərin böyürtüsündən daha bərk gəlir; belə iniltiler böyük Duzlu gölün sahillərindən qalxır; dallarınca bu gölün sahillərinə gəlib yan alan iri qayıqlar onları dəstə-dəstə tutub aparır; Ruh bəzilərini də elə yaratmışdır ki, bunların üzləri meşə sincabından da solğundur; Ruh bunlara əmr etmişdir ki, öz qulları üçün tacir və canavar olsunlar. Ruh bu tayfaya göyərçin qanadları – uçmaqdan heç zaman yorulmayan qanadlar – ağacların yarpaqlarından sayca çox olan oğul-uşaq və bir də bütün dünyani udmağa hazır olan tamahkarlıq vermişdir. Ruh bu adamlara vəhşi qışqırtısına oxşayan səs, dovşan ürəyinə oxşayan ürək, donuz biciliyi (lakin bu tülükü biciliyi deyildir) və maral qıcılarından uzun

olan qollar vermişdir. Ağ adam dilini işe salıp hinduların qulaqlarını doldurur; onun bicliyi torpağın nemətlərini yiğmağa kömək edir, əlləri isə duzlu suların sahillərindən başlamış böyük gölün adalarınadək bütün torpaqları zəbt edir. Böyük Ruh ağ adama kifayət qədər pay vermişdir, lakin ağ adam hamının payına yiyeilmək istəyir, solğun üzlü adamlar belədirler... Böyük Ruh dərisi bu günəşdən də parlaq və qırmızı olan adamlar da yaratmışdır. – Maqua bu sözləri deyərkən yuxarı baxaraq, üfüqdən dumanı yarib işıq salan solğun günəşi mənalı bir hərəkətlə göstərdi. – Böyük Ruh bu torpağı nə şəkildə yaratmışsa, o şəkildə də qırmızı dərili adamlara vermişdir – quş və heyvanlarla dolu olan yaşıl otla örtülü şəkildə vermişdir. Böyük Ruhun qırmızı dərili övladları düzlüklə yaşayırdılar. Günəş və yağış onlar üçün cürbəcür meyvələr yetişdirirdi, küləklər onları yayda sərinlədirdi. Hərgah qırmızı dərili adamlar bir-birilə vuruşurdularsa, bunu yalnız kişi olduqlarını sübut etmək üçün edirdilər. Onlar igid və ədalətli olmuşlar; onlar xoşbəxt idilər...

Natiq burası çatdıqda, nəql etdiyi rəvayətin dinləyicilərdə rəğbət oyadıb-oyatmadığını yəqin etmək üçün səsini kəsdi, yenə ətrafına göz gəzdirdi. Gördü ki, hər tərəfdən hamı gözlərini ona zilləmiş, başını yuxarı qaldırmışdır və burun deşikləri körükliyir. Sonra Maqua yavaş, qəmgin səslə sözünə davam etdi:

– Böyük Ruh öz qırmızı dərili övladlarına ona görə müxtəlif dillər vermişdir ki, bütün heyvanlar onları başa düşə bilsinlər. Böyük Ruh onların bəzilərinə əmioğlusunu ayı ilə birlikdə qarlı yerlərdə məskən vermişdir, başqalarını bərəkətli ovlağa gedən yoluñ üstündə, batan günəşin yaxınlığında, o birilərini isə böyük, şirin suların dövresindəki torpaqlarda yerləşdirmişdir; ən böyük, ən istəkli övladlarına isə Duzlu gölün qumluqlarını bağışlamışdır. Mənim buradakı qardaşlarım o xoşbəxt tayfanın adını bilirlərmi?

– Onlar lenaplar idilər! – deyə iyirmiyə qədər hindu cəld cavab verdi.

Maqua, onların keçmiş əzəmətinə və ad-sanına, guya hörmət etdiyini bildirmək üçün, bicliklə başını əyərək dedi:

– Onlar lenni-lenaplar idilər. Lenap qəbilələri idi! Günəş duzlu sudan qalxıb şirin suya enirdi və heç zaman lenaplardan gizlənmirdi. Axı bir də ağıllı xalqın keçmişindən onun özünə, mənim kimi bir meşə quronunun söhbət açmasının nə mənası vardır! Bu xalqın necə təhqir edildiyini, onun keçmiş əzəmətini, igidliklərini, qazandığı şöhrəti, onun keçirdiyi xoşbəxt günləri, düçər olduğu itkilərini, məğlubiyyətlərini və çəkdiyi müsibətləri ona xatırlatmağın nə mənası vardır! Bütün bunları öz gözlərilə görmüş olan və dediklərimin doğru olduğunu bilən adamlar, məgər bu xalqın içərisində yoxdur? Mən sözümü qurtardım. Dilim ağzımda dönmür danişam, çünkü qurğuşun ürəyimə sancılır. Mən qulaq asıram.

Natiqin səsi kəsildikdə, hamı üzünü qoca Tamenunda çevirib baxdı. Qəbilə başçısı öz yerində oturduğu dəqiqdən indiyədək, hələ ağızını açmamışdı. Zəiflikdən qəddi bükülən bu adam harada olduğunu, görünür, dərk etmirdi və bütün bu çaxnaşma zamanı səssiz-səmirsiz oturmuşdu. O, quronun yumşaq, xoş səsini eşidərkən bir az özünə gələn kimi olmuş, başını bir-iki dəfə qaldırmışdı, sanki quronun sözlərinə qulaq asmaq istəyirdi. Lakin bic Maqua qocanın tayfasının adını çəkdikdə, qoca, adətən xəyallara isnad verilən və heç bir şeyi ifadə etməyən, küt bir baxışla hinduları süzdü. O, ayağa durmaq üçün bütün gücünü topladı, hər iki yanında oturmuş başçıların köməyilə qalxdı və zəiflikdən səndələdiyinə baxmayaraq vüqarla dayandı. Az sonra gur, boğuq səslə danışmağa başladı. Tamamilə səssizlik olduğuna görə qocanın səsi guruldayırdı. O deyirdi:

– Kimdir lenapların övladlarını yada salan? Kimdir keçənlər-dən danışan? Məgər yumurtadan qurd çıxmır, məgər qurddan milçək əmələ gəlib məhv olmur? Delavarlara yaxşı keçmişdən danışmağın nə mənası vardır? Yaxşısı budur gəlin indiki olub-qalanımız üçün də Manittoya minnətdarlıq edək.

Maqua qocaların dayandığı yerə yaxınlaşaraq dedi:

– Danışan veyandotdur, Tamenundun dostudur.

Qoca qaş-qabağını tökərək:

– “Dost!” – deyə təkrar etdi. Onun gözlərində parlayan açıq və hiddət ifadəsi, gözlərini qorxunc bir şəklə saldı. – Məgər minq yer üzünүn hökmdarıdır? Quronu buraya gəlməyə nə məcbur etmişdir?

– Ədalət arzusu. Quronun əsirləri onun buradakı qardaşlarının yanındadır, quron da özünə məxsus olan şeyi aparmaq üçün buraya gəlmişdir.

Qoca, ayaq üstə dayana bilməsinə kömək edən başçılardan birinə baxdı və onun qısa izahatını dinlədi. Sonra üzünü Maqua-yə döndərib, onu çox diqqətlə xeyli süzdü və nəhayət, danışma-ğə həvəsi olmayan adamlar kimi, yavaşça dedi:

– Ədalət böyük Manittonun qanunudur. Mənim övladlarım, bu yadellini yedirdin. Sonra isə, quron, burada nəyin varsa apar get.

Qəbilə başçısı bu təntənəli qərarı elan etdikdən sonra, oturub yenə gözlərini yumdu. Delavarların heç biri bu hökmə etiraz etməyə cürət etmədi. Tamenund öz qərarını bildirdikdən sonra, dərhal dörd ya beş gənc döyüşü Heyvordun və kəşfiyyatçının arxasına keçdi, onların qollarını zirəkliliklə, cəld, qayışla bağladı. Maqua buradakı hindulara sevinclə göz gəzdirdi. Kişi əsirlər əl-qolları bağlı olduğuna görə müqavimət göstərə bilməzdilər; Maqua bunu yəqin etdikdə, hamidan çox istədiyi qızın üzünə baxdı. Kora onun baxışını elə bir təmkinli və qəti baxışla qarşıladı ki, Maqua tərəddüb etdi. Bu vaxt Maqua, əvvəllər işlətdiyi hiyləni yadına saldı, Koranı söykəndiyi döyüşünün əlindən alıb Heyvorda işarə etdi ki onun dalınca gəlsin; sonra, aralanıb yol verən hinduların içindən keçməyə başladı.

Lakin Kora, Maquanın güman etdiyi kimi, ona tabe olmaq əvəzinə, özünü qəbilə başçısının ayaqları altına atıb ucadan dedi:

– Ey ədalətli, hörmətli delavar! Sənin mərdliyinə və qüdrətinə bel bağlayaraq xahiş edirik ki, bizə rəhm edəsən! Bu rəhməsiz və qəddar vəhşinin sözlərinə inanma. O, qana susamışdır və öz kamına çatmaq üçün sənin qulaqlarını yalan sözlərlə doldurur. Sən özün uzun ömür sürmüsən, yamanlıq çox görmüsən, buna görə də biçarələrin dərdinə şərīk olmalısan.

Qoca gözlərini çətinliklə açıb yenə camaata baxdı. O, Kora-nın səsini eşitdikdə başını yavaş-yavaş ona tərəf döndərdi və nəhayət, gözlərini cavan xanıma, hərəkətsiz halda zillədi. Kora diz çöküb əllərini sinəsində çarpazlamışdı və qəbilə başçısının solmuş, lakin hələ də zəhmlı görünən üzünə hörmətlə baxırdı. Tamenundun üzü tədriclə dəyişirdi; yüz il bundan əvvəl öz gənclik ehtirası ilə delavarların bir çox qəbilələrini ruhlandırmış zəkası, indi üzündə heyrət ifadəsilə birlikdə eks etmişdi. O, yanındakıların köməyi olmadan, asanlıqla ayağa qalxdı, öz qətiyyətılə hamını valeh edən bir səslə soruşdu:

– Sən kimsən?

– Sənin nifrat etdiyin ingizlər qəbiləsindən olan bir qadınnam; lakin bu qadın sənə heç zaman yamanlıq etməmişdir və hərgah özü istəsəydi də sənin xalqına pislik edə bilməzdi. O səndən kömək istəyir.

Qəbilə başçısı, diz çökmüş Koradan gözlərini çökməyərək xırıltılı səslə qarşısındaki hindulara müraciət etdi:

– Övladlarım, mənə deyin görüm, indi delavarlar harada düşərgə salmışlar?

– Şəffaf Qorikan bulaqlarının o tayında, irokezlərin dağlarında. Qoca başçı sözünə davam edərək:

– Doğma çayımın suyundan içdiyim vaxtdan bəri isti yay çox gəlib keçmişdir, – dedi. – Qorikanın ağ saknları ağ adamların hamisindən ədalətli idilər, lakin onlar susadılar və çaya yiyələndilər. Olmaya onlar bizi burada da, öz düşərgəmizdə də təqib etmək isteyirlər?

– Biz heç kəsi təqib etmirik, heç bir şey ələ keçirmək istəmirik, – deyə Kora cavab verdi. – Sizin yanınızda əsir götürilmişik və yalnız bunu xahiş edirik ki, dincliklə öz qohum-əqrabamızın yanına qayıtmagımıza icazə verəsiniz. Məgər sən bu xalqın atası olan Tamenund deyilsən?

– Mən, yaşının çoxluğundan təngə gəlmış Tamenundam.

– Yeddi il bundan əvvəl sənin döyüşçülərindən biri bu yerlərin sərhədində ağ başçısının əlinə keçmişdi. Həmin döyüşçü xe-

yirxah və ədalətli Tamenund tayfasından olduğunu söylədi. Ağ rəhbər ona: "Get, – dedi, – sən azadsan, çünkü Tamenund tayfa-sindansan". Həmin ingilis döyüşçüsünün adı sənin yadindadır mı?

Qəbilə başçısı, çox qocalmış adamlara məxsus, aydın bir hafızənin köməyilə xatırələrini yadına salaraq:

– Yadımdadır, – dedi, – gülər üzlü bir uşaq idim, dənizin qumlu sahilində dayanıb baxarkən, qanadları olan bir iri qayıq gördüm; o, günəşin çıxdığı tərəfdən gəlirdi.

– Yox, yox, mən belə bir uzaq keçmiş demirəm, bu yaxınlarda qohumlarımdan birinin sənin qohumuna etdiyi yaxşılığı deyirəm.

– Bəlkə bu hadisə delavarların ovlaqlarına yiylənmək üçün ingizlərlə hollandiyalıların vuruşduqları vaxt olmuşdur? O zaman Tamenund başçı idi və birinci dəfə öz kamanını solğun üzlü adamların ildirimi¹ ilə əvəz etdi...

– Yox, o vaxt da deyil, – deyə Kora onun sözünü kəsdi.

– Mən deyən hadisə lap sonralar olmuşdur. Bu hadisə lap bu yaxınlarda, demək olar ki, dünən olmuşdur. Yəqin ki, bu iş sənin yadından çıxmamışdır.

Qoca təsirli bir səslə:

– Hələ dünən lenapların övladları dünyadan ağası idilər!

– dedi. – Duzlu gölün balıqları, quşlar və meşə heyvanları lenapların övladlarını özlərinin saqamorları hesab edirdilər!

Kora ümidsiz halda başını aşağı saldı və özünün ağır dərdi ilə bir dəqiqə ərzində mübarizə apardı. Sonra başını qaldırıb gözəl üzünü və parıldayan gözlərini göstərərək sözünə davam etdi:

– De görüm, sənin uşaqların varmı?

Taqətsizliyi arıq üzündən də bilinən qoca, mehribanlıqla gülümşəyib, oturduğu səkidən Koraya baxdı, sonra qarşısındakı adamlara yavaş-yavaş göz gəzdirib cavab verdi:

– Mən böyük bir xalqın atasıyam.

¹ İldirim - qədim hinduların avropalıların tüfənglərinə verdikləri addır.

— Mən özüm üçün heç bir şey istəmirəm, əcdadımın günahı üçün hər cür cəzani çəkməyə hazırlam. Lakin mənim yanında duran qız indiyədək göylərin qəzəbinin cəfəsini çəkməmişdir. O, ömrünün son günlərini keçirən qoca bir kişinin qızıdır. Bu qızı sevən çoxdur, olduqca çoxdur; o, çox mehribandır, ürəyi təmizdir, bir çoxlarının əzizidir, buna görə də onu bu haramzadəyə qurban vermək olmaz.

— Mən bilirom ki, solğun üzlülər təşəxxüslü və acgöz tayfadırlar. Mən bilirom ki, onlar nəinki yer üzünü sahibi olduqlarını iddia edirlər, həm də güman edirlər ki, onların rəngində olan adamların ən pisleri qırmızı rəngli adamın saqamorlarından yaxşıdır. Hərgah onlar dərisinin rəngi qardan ağ olmayan bir qadını öz viqvamlarına gətirsələr, onların qəbiləsinin köpəkləri hürməyə, qarğaları isə qarıldamağa başlar. Amma qoy onlar Manittonun qarşısında özlərini çox öyməsinlər. Onlar bu yerə, çıxan günəş tərəfdən gəlmışlər və batan günəş tərəfə çıxıb gedə bilərlər. Ağacların yarpaqlarını çeyirtkənin necə yediyini, lakin vaxt gəlib çatdıqda ağacların yenə çiçəkləyib yarpaqlandığını çox görmüşəm.

Kora, keylikdən ayılmış kimi, dərindən ah çəkərək:

— Belə olmasına belədir, — dedi. — Lakin buraya sənin öz qəbiləndən olan başqa bir adam da gəlmışdır. Onu sənin hüzuruna gətirməyiblər. Quronun buradan qələbə ilə getməsinə yol verməzdən əvvəl, həmin adamın da fikrini dirləyin.

Tamenundu müşayiət edənlərin biri, onun döyükdüyünü gördükdə dedi:

— Qızın dediyi adam ilandır, ingizlərin qırmızıdərili nökəridir. Biz onu saxlamışq ki, sonra əziyyət verək.

— Qoy o gəlsin, — deyə dünyagörmüş qoca əmr etdi.

Qoca yenə öz yerində oturdu; nə qədər ki, döyüşçülər onun əmrini yerinə yetirməyə getməmişdilər, burada elə bir səssizlik var idi ki, qonşu meşədə yarpaqların xışltısı aydın eşidilirdi.

XXX fəsil

Həyəcanlı sükut bir neçə dəqiqə davam etdi. Sonra camaat təlatümə gəldi, aralandı, yenidən sıxlaşıb birləşdi. Ətdən çəkilmiş çəpərin əmələ gətirdiyi dövrənin ortasında Unkas dayanmışdı. Bayaqdan bəri qocanın üzünü böyük maraqla süzən gözlər, indi dərin daxili bir heyranlıqla əsirin yaraşılı qəddi-qamətinə zillənmişdi. Nə hamının hörmət etdiyi qoca qəbilə başçısının burada olmasına, nə də ona göstərilən müstəsna diqqətə baxmayaraq, gənc mogikan özünü itirmir, əsla qərardan getmirdi. O, hər tərəfə diqqətlə nəzər saldı, həm uşaqların maraqla dolu diqqətli baxışını, həm də qəşqabaqlı başçıların düşməncəsinə nəzərini xatır-cəmliklə, təmkinlə qarşıladı. Lakin Unkas buradakı adamları vüqarla süzdükdən sonra, onun gözləri Tamenunda sataşdıqda, bu oğlan dünyagörmüş qocanın oturduğu yerə səssiz addımlarla, yavaş-yavaş yaxınlaşdı və lap onun qabağında ayaq saxladı. Unkas burada xeyli dayanıb ətrafinı çox diqqətlə seyr etdi; nəhayət delavar başçılarından biri Unkasın burada olduğunu Tamenunda xəbər verdi. Qəbilə başçısı gözlərini açmadan soruşdu:

— Manitto ilə əsir hansı dildə danışır?

— Öz ataları kimi o da delavar dilində danışır, — deyə Unkas cavab verdi.

Bu gözlənilməyən xəbər qəflətən eşidildikdə, adamların arasından yavaş, lakin qəzəbli bir uğultu qopdu; bu uğultunu şir nərəsilə müqayisə etmək olardı. Unkasın dediyi sözlər ağıllı qocaya da qüvvətli təsir bağışladı, lakin qoca bu təsiri başqa bir şəkildə bürüzə verdi. O, sanki bədnəm bir şeyi görməkdən özünü məhrum etmək istəyirmiş kimi, gözlərini əliylə örtdü və indicə eșitdiyi sözləri boğuq səslə yavaşça təkrar etdi:

— Delavar! Mən ömrümdə, lenap qəbilələrinin məsləhət tonqalları alovlanan öz qədim məskənlərindən neçə qovulduqlarını və maral sürüləri kimi pərən-pərən salınıb irokez dağlarına necə səpələndiklərini görmüşəm! Götür küləklərinin rəhm etdiyi məşələrimizi, yad xalqın necə baltalayıb doğradığını görmüşəm;

mən məşələrdə gəzən heyvanların və ağacların üstündən uçub keçən quşların insan viqvamlarında necə yaşadığını görmüşəm; lakin öz xalqının düşərgəsinə, zəhərli ilan kimi, xəlvətcə sürü-nüb soxulan alçaq delavara hələ heç zaman rast gəlməmişəm.

Buna cavab olaraq Unkasın xoş avazlı, məlahətli səsi eşidildi:

– Yalançı quşlar dimdiklərini açmışlar, Tamenund da onların nəğmələrini eşitmışdır.

Dünyagörmüş qoca diksinib başını yana əydi, elə bil uzaqdan gələn melodiyanın batmaqdə olan son səsini eşitmək istəyirdi.

– Tamenund yatmışmı? – deyə o dilləndi. – Onun qulaqlarında cingildəyən nə səsdir? Yoxsa qışlar geri çəkilmişlər, yoxsa lenapların övladları üçün yay yenidən qayıdır?

Tamenundun ağızından yağan rabitəsiz sözlərin ardınca tə-tənəli hörmət sükütu başlandı. Tamenundun xalqı bu anlaşılmaz sözlərin sırlı söhbətlərdən biri olduğuna çox tez inandı; belə söhbətləri isə, buradakıların etiqadına görə qoca qəbilə başçısı guya Böyük Ruh ilə aparırdı; buna görə də hamı qocanın ağzından çıxan bu sirr-ilahinin açılmasının nəticələrini qorxa-qorxa gözləyirdi. Qəbilə başçısının qoca yoldaşlarından biri uzun müd-dət səbirlə gözlədikdən sonra başa düşdü ki, Tamenund hamını maraqlandıran məsələni unutmuşdur; buna görə də qarşısında dayanan əsiri qocanın yadına salmağa cürət edərək dedi:

– Yalançı delavar Tamenundun sözlərini eşitməkdən ehtiyat etdiyinə görə titrəyir. İngizlər ona iz göstərdikdə, bu köpək ulayır.

Unkas ətrafına göz gəzdirərək cavab verdi:

– Siz də elə köpəklərsiniz ki, hər hansı bir fransızın yediyi maralın sür-sümüyünnü qabağınıza atdıqda, sevindiyinizdən zin-gildəyirsınız!

Unkas cavab olaraq zəhərli, lakin bəlkə də haqlı olan bu söz-ləri deyərkən, iyirmiyə qədər xəncər havada parladı və bir o qədər də döyüşü cəld sıçrayıb ayağa qalxdı; lakin başçılardan birinin işaretisi döyüşçülərin qəzəbini soyutdu. Bu zaman Tamenund hərəkətə gəldi və bununla da danışmaq istədiyini bildirdi. O dedi:

— Ey delavar, sən öz adına az layiqsən. Mənim xalqım bir çox qışlardan bəridir ki, parıldayan günəşini görmür, başlarının üstünü qara buludlar alan zaman öz qəbiləsini tərk edən döyüşü isə iki-qat xaindir. Manittonun qanunu ədalətli qanundur. Belə olmalıdır. Nə qədər ki, çaylar axır və dağlar yerində dayanmışdır, nə qədər ki, ağaclar çıçəkləyir və çiçək tökür belə də olmalıdır. Mənim övladları, o sizindir onunla qanun əsasında rəftar edin.

Tamenund öz hökmünü verib qurtaranadək heç kəs yerindən qımlıdanmadı; hamı cinqirini belə çıxarmadan qocaya çox diqqətlə qulaq asdı. Elə ki, qoca sözünü qurtardı, onda buradakıların hamısını eyni intiqam hissilə birləşdirən bərk bağlıtı eşidildi; bu səs buradakıların rəhm etmədən, qəddarcasına bir iş görmək niyyətində olduqlarını xəbər verirdi. Xeyli davam edən belə vəhşi bağlıtlar içərisində başçılardan biri ucadan qışqırıb elan etdi ki, əsirə odla əzab veriləcəkdir. Dövrə vurub oturmuş hindular dağılışdır; sevinc səsləri, əsirə işgəncə verilməsi üçün görülən hazırlıqla əlaqədar olaraq, qopan hay-küyə və çaxnaşmaya qarışdı. Heyvord var gücü ilə dartınırdı ki, onu hər tərəfdən tutub saxlayan adamların əlindən çıxsın. Şahingöz xüsusi, təlaşlı bir baxışla ətrafına boylanırdı; Kora isə yenə özünü qəbilə başçısının ayağına ataraq ona yalvarırdı ki, rəhmə gəlsin.

Lakin Unkas bu dəhşətli dəqiqələrdə çox sakit dayanmışdı və narahat olduğunu əsla bildirmirdi. O, işgəncənin hazırlanmasına laqeydliklə baxırdı; əzab verməli olan hindular ona yaxınlaşdıqda, Unkas onları qəti, tərəddüdsüz bir baxışla qarşılıdı. Bu cəlladların ən qəzəblisi gənc mogikanın köynəyinin yaxasından yapış� dartaraq onu cirdi. Sonra o, vəhşilərə məxsus sevinclə qışqırıb Unkasın yanına sıçradı. Lakin öz fikrindən qəflətən döndü; elə bil təbiət fövqündəki bir qüvvə Unkası xilas etmək üçün işə qarışdı. İşgəncə verməyə gələn delavarın gözləri sanki yerindən çıxdı, ağızı açıldı və heyrət içində donub qaldı, elə bil ki, bu adam daşa dönmüşdü. O, yavaş-yavaş əlini qaldırıb barmağı ilə əsirin sinəsini göstərdi. Onun yoldaşları başına topla-

dılar və hamının gözləri əsirin sinəsində abı boyaqla döyülüb çəkilən balaca tısbağa şəklinə zilləndi.

Unkas sakitcə gülümsəyib, bu mənzərəyə tamaşa edə-edə öz qələbəsindən bir anlığa həzz aldı. Sonra əlini vüqarla və təşəx-xüsəl qaldırıb adamları yavaşca kənara itələdi, şahanə bir vüqar-la ortalığa çıxdı və camaatin heyrətli piçiltisi üzərində yüksələn bir səslə dedi:

– Ey lenni-lenapların nəсли olan adamlar! Mənim tayfam dünyanının dayağıdır. Sizin zəif qəbiləniz əcdadımın zirehi üzə-rində durur! Delavarın odu mənim babalarımın övladını məgər yandırıa bilər? – deyə Unkas əlavə etdi və sinəsindəki sadə əlaməti iftixarla göstərdi. – Belə bir tayfadan törəyən qan sizin alo-vunuzu söndürərdi. Mənim tayfam bütün qəbilələrin əedadıdır!

Əsirin sözlərinin mənası deyil, onun səsi Tamenunda daha artıq təsir göstərmışdı. O, Unkasın səsinə valeh olaraq ayağa qalxıb:

– Sən kimsən? – deyə soruşdu.

Əsir üzünü camaatdan çevirib, qocanın şəxsiyyətinə və yaşına hörmət əlaməti olaraq, baş əydi və təvazökarlıqla cavab verdi:

– Çinqaçukun oğlu Unkasam, böyük Unamisin – Tısbağanın övladlarından biriyməm.

Dünyagörmüş qoca yenə dilləndi:

– Tamenundun son dəqiqlikləri yaxınlaşır! Gündüz, nəhayət gecəyə yaxınlaşır! Burada, məni məsləhət tonqalı kənarında əvəz edə bilən bir şəxs vardır, buna görə də mən Manittoya təşəkkür edirəm. Çinqaçukun oğlu Unkas axır ki, tapıldı! Qoyun ölməkdə olan qartalın gözləri doğan günəşə baxsın.

Unkas çox cəld, lakin vüqarla səkiyə yürüüb qalxdı; buradan baxarkən, heyrətə dalan həyəcanlı camaat görünürdü. Tamenund Unkasa baxmaqdan doymurdu, yəqin keçmişin xoşbəxt günlərini xatırlayırdı. Nəhayət, qoca heyrət yuxusundan ayılıb dilləndi:

– Olmaya mən cavanlaşmışam? Yoxsa mən bütün bu qışları yuxuda görmüşəm? Küləyin sovurduğu qum kimi səpələnən öz xalqımı görmüşəm, ağaclarдан yarpaqlardan sayca çox olan in-

gizləri görmüşəm. Atdiğım ox maralı hürkütəməzdi; mənim qolum tələf olmuş palıdır budağı kimi quruyardı; ilbiz yüyürməkdə məni ötüb keçərdi; bununla belə qarşında Unkas dayanmışdır; mən də solğun bənizlilərlə vuruşmağa getdiyim zamanlar bax onun kimiydim! Unkas öz qəbiləsinin qaplanıdır, lenapların böyük oğludur, mogikanların ən müdrik saqamorudur! Ey dela-varlar, mənə deyin görüm, olmaya Tamenund yüz qış yatıb yuxuya qalmışdır?

Bu sözlərdən sonra başlanan dərin sükut dəqiqliklərində aydın oldu ki, qəbilə başçısının dediyi sözləri camaat çox böyük hörmətlə qarşılamışdır. Heç kəs cavab verməyə cürət etmirdi; heç kəsdən səs çıxmırı; hamı daha nələr olacağını gözləyirdi. Bayaqdan qocanın üzünə məhəbbətlə və dərin hörmətlə baxan Unkas danışmağa cəsarət edib dedi:

— Dostumuz Tamenund öz dəstəsini müharibəyə apardığı vaxtdan bəri Unkas nəslindən dörd döyüşü yaşamış və ölmüşdür. Bir çox başçıların damarlarında Tısbaga qanı olmuşdur, lakin Çinqaçukandan və onun oğlundan savayı bu başçıların hamısı gəldiyi torpağa qayıdı.

— Bu doğrudur... Bu doğrudur... — deyə qoca təsdiq etdi; xatirələr şəfəqi onu mürgüdən ayltdı. — Lakin aqıl adamlar deyirdilər ki, qədim tayfanın iki döyüşüsü hələ ingizlərin dağlarında yaşayır. Bəs onların yeri delavarların məsləhət tonqalının kənarında nə üçün uzun müddətdən bəri boş qalmışdır?

Gənc mogikan bu sözləri eşidərkən, bayaqdan Tamenunda hörmət əlaməti olaraq, aşağı əydiyi başını qaldırdı; o, bütün camaat tərəfindən yaxşı eşidilmək üçün və öz ailəsinin hərəkətlərinin mahiyyətini sanki bir dəfəlik izah etmək arzusunda olduğuna görə, səsini ucaldaraq dedi:

— Vaxtı ilə biz, Duzlu gölün qəzəbli səsi eşidilən yerlərdə yatırıdıq. O zaman biz bütün ölkənin hökmədarları və saqamorları idik. Lakin hər bir irmağın başında solğun bənizlilərə rast gəldikdə biz maralların ardınca geriyə, öz doğma çayımıza doğru getdik. Delavarlar məhv oldular. Sevimli çayın suyunu içmək

döyüşçülərin yalnız azına qismət oldu. Onda mənim əcdadım dedi: "Burada biz ova çıxacaqıq. Bu çayın suyu Duzlu gölə axıb tökülür. Hərgah biz batan günəş tərəfə gedəriksə, onda şirin sulu böyük gölə tökülən çayları taparıq; dəniz balıqları şəffaf bulaqlarda öldükləri kimi, mogikan da orada öləcəkdir. Manitto hazır olduqda deyəcəkdir: "Gedin" – biz də çayla dənizə gedəcəyik və özümüzünküləri özümüzə qaytaracaqıq". Delavarlar, görürsünüzümü Tısbaga övladları nəyə inanırlar. Gözlərimiz batan günəşə deyil, çıxan günəşə tərəf baxır. Biz bu günəşin haradan gəldiyini bilirik, lakin haraya getdiyini bilmirik. Bəsdir.

Lenapların nəsilləri Unkas mövhumu qorxudan irəli gələn bir hörmət hissilə dinlədilər. Unkas öz dinləyicilərinə diqqətlə göz gəzdirirdi. O, sözlərinin yaxşı təsir bağışladığını yəqin etdiğdə, Tamenundun oturduğu təpənin dövrəsinə toplaşıb səssiz-səmirsiz dayanan camaata nəzər saldı və əl-qolu bağlı kəşfiyyatçını birinci dəfə idi ki, gördü. Adamları yara-yara dostunun yanına gəldi; kəşfiyyatçının bədəninə sarılmış qayışları cəld, qəzəbli bir hərəkətlə, xəncərlə kəsdi və camaata işarə etdi ki, kənara çəkilsinlər. Hindular kənara çəkildilər və Unkasın buraya gəlməsindən əvvəlki kimi, yenə dairə vurub dayandılar. Unkas kəşfiyyatçının qolundan tutub qəbilə başçısının yanına getirdi və ona müraciət edərək dedi:

– Ata, bu solğun bənizli adama bax; o, ədalətli adamdır, delavarların dostudur, makuasların qənimidir.

– Öz igidliliklərinə görə o, nə ad qazanmışdır?

– Biz onu Şahingöz adlandırırıq, – deyə Unkas kəşfiyyatçıya verilmiş delavar ləqəbini söylədi, – çünkü onun gözündən tük də yayılmır. Bir çoxları onu öz vəfalı tüfənginə görə tanıyor və Uzun Karabin adlandırırlar.

Tamenund:

– Uzun Karabin! – deyə dilləndi və gözlərini açıb kəşfiyyatçıya sərt-sərt baxdı. – Gərək oğlum onu özünə dost bilməyəydi.

– Mən əslində özünü dost kimi göstərən adamı dost adlandırmaram, – deyə gənc başçı sakitcə və qəti cavab verdi. – Hərgah

delavarlar Unkası alqışlayırlarsa, deməli, burada Şahingöz də öz dostlarının arasındadır.

– Bu solğun bənizli mənim çox döyüşümü öldürmişdür. Onun adı lenaplara endirdiyi zərbələrlə məshurdur.

– Hərgah bunu delavarların qulağına hər hansı bir minq piçıl-damışdırsa, bununla yalnız yalancı quş olduğunu sübut etmişdir, – deyə kəşfiyyatçı cavab verdi.

Kəşfiyyatçı bu cür təhqiqədici ittihamlara qarşı özünü təmizə çıxarmaq vaxtının çatdığını qət edərək dedi:

– Mən makuasları öldürmişəm, – danmayacağam, onları hətta məsləhət üçün tonqal kənarında oturduqları zaman öldürmişəm. Lakin mənim əlim delavara heç zaman zərər vurmamışdır, çünki mən delavarları və onların qəbiləsinə mənsub olan bütün başqa adamları özümə dost hesab edirəm.

Döyüşülər, piçildaşın bu sözləri bəyəndiklərini bildirdilər; onların bir-birinin üzünə baxmaları göstərirdi ki, səhvlərini başa düşməyə başlamışlar.

– Hani quron? – deyə Tamenund soruşdu.

Maqua cürətlə irəli çıxdı və qəbilə başçısının qabağında dayanaraq dedi:

– Ədalətli Tamenund quronun ona müvəqqəti olaraq tapşırığıni qaytaracaqdır.

Dünyagörmüş qoca qaşqabaqlı Bic Tülükdən üzünü döndərib gözlərini Unkasın mərd üzünə dikərək soruşdu:

– Mənim qardaşımın oğlu, de görüm quron səni məğlub edibdirmi və bu səbəbdən onun qarşısında sən başı aşağısanmı?

– Yox. Qaplan qadınların qurduqları tələyə bəzən düşə bilər, lakin o, çox güclüdür və tələdən sıçrayıb çıxmağı bacarır.

– Bəs Uzun Karabin necə?

– Minqi ələ salıb oynadır. Quron, get öz qadınlarınızdan soruş, onlar deyərlər ayı necə olur.

– Bəs yadelli və onunla birlikdə mənim düşərgəmə gəlmış ağ qız?

– İstədikləri yol ilə çıxıb getməlidirlər, heç kəs onlara mane olmamalıdır.

– Quronun mənim döyüşçülərimin yanında qoyduğu qız?

Unkas cavab vermədi.

– Minqin mənim düşərgəmə gətirdiyi qadın? – deyə Tamenund yenə soruşdu.

– O qadın mənimdir! – deyə Maqua qışqırıb əlini Unkasın qarşısında təşəxxüslə silkələdi. – Mogikan, sən bilirsən ki, o mənimdir!

Tamenund Unkasın fikrini üzünүn ifadəsindən başa düşməyə çalışaraq:

– Mənim oğlum dimmir, – dedi.

– Quran düz deyir, – deyə Unkas həzin səslə cavab verdi.

Başlanan mənalı, qısa sükut dəqiqələrində başa düşmək olardı ki, hindular minqin tələbinin ədalətli olduğunu həvəssiz təsdiq edirlər. Hökm vermək hüququ təkcə Tamenunda məxsus olduğu üçün, dünyagörmüş qoca, nəhayət qətiyyətlə dedi:

– Çix get, quron.

– Ədalətli Tamenund, bəs quron necə getsin? – deyə zalim Maqua soruşdu. – Əsir qızlamı getsin, yoxsa tək? Bic Tulkünün viqvamı boş qalmışdır. Onun burada nəyi varsa özünə qaytarmaqla ona kömək elə.

Qoca susub dərin fikrə getdi və bir müddət belə qaldı sonra başını hörmətli yoldaşlarından birinə tərəf əyib soruşdu:

– Bu minq öz qəbiləsinin başçılarından biridirmi?

– Öz qəbiləsindəki adamlar arasında hörməti çoxdur.

– Bəs onda nə istəyirsən, ay qız? Məşhur bir döyüşçü səni özünə arvad alır. Onunla get, sənin tayfanın nəсли kəsilməz.

Kora dəhşət içində belə cavab verdi:

– Bu cür alçalmaqdansa, qoy mənim tayfamın nəсли kəsilsin, lap min dəfə kəsilsin!

– Quran, bu qızın ürəyi öz atalarının çadırlarındadır. Bədbəxt qız viqvama da bədbəxtlik gətirər...

Maqua öz əsirinə açıq bir kinayə ilə baxaraq:

– Bu qız öz xalqının dililə danışır, – dedi. – O, çərçilər tayfasındandır, indi də xoş bir baxış üçün çərçilik edir. Qoy Tamenund nə lazımdır desin.

– Onun əvəzinə nə istəyirsən verilsin, biz də sənə xoşbəxtlik arzulayarıq.

– Mən buraya gətirdiyimdən başqa heç bir şey almaram.

– İndi ki, belədir, sənin özünə məxsus olan nədirse götür apar. Böyük Manitto delavarların ədalətsiz olmasını qadağan edir.

Maqua cəld öz əsirinə yaxınlaşdı və onun biləyindən bərk yapışdı. Delavarlar səssiz-səmirsiz kənara çəkildilər; Kora isə, yalvar-yaxarın əbəs olduğunu dərk edirmiş kimi, dinməz-söyləməz öz taleyinə tabe olmayı qət etdi.

Heyvord yüyürüb qabağa gələrək ucadan:

– Toxta, dayan! – dedi. – Rəhmə gəl, quron! Bu qızın əvəzinə sənə o qədər hədiyyə verərlər ki, sən öz qəbiləndə birinci dövlətli olarsan.

– Maqua qırmızı dərilidir, ona solğun bənizlilərin oyuncaq şeyləri lazım deyildir.

– Bu qızdan əl çəksən, onun əvəzində sənə qızıl, gümüş, barıt, qurğuşun verərlər, bir sözlə döyüşçüyə nə lazımdırsa, böyük başçıya nə lazımdırsa hamısı sənin viqvamında olar.

Maqua müqavimət göstərməyən Koranın qolundan yapmışım əlini quduzcasına silkələyə-silkələyə:

– Bic Tülükü çox güclüdür! – dedi. – İntiqam onun əlindədir.

Heyvord ümidsiz bir halda əllərini bir-birinə vuraraq:

– Ey qadir allah, – dedi. – Buna sən razı olarsanmı? Ədalətli Tamenund, sənə yalvarıram, rəhm elə!

Qoca:

– Delavar sözünü dedi, – deyə cavab verib gözlərini yumdu və yerində oturdu. – Kişinin sözü bir olar.

Şahingöz, Heyvorda susmağı işaret edərək dilləndi:

– Böyük başçı deyilən sözləri təkrar etməyə vaxt itirmək istəmir və bununla da ağıllı iş görür, lakin hər bir döyüşçü baltaşını öz əsirinin başına yeritməzdən əvvəl bu barədə dərindən

fikirləşməlidir. Quron, səndən xoşum gəlmir və ümumiyyətlə, deyə bilərəm ki, heç bir minqə mənim rəhmim gəlməyiib. Cürətlə demək olar ki, müharibə hələ bu tezliklə qurtarmayacaqdır və sizin döyüşülərin hələ çoxu mənə meşədə rast gələcəkdir. İndi özün fikirləş, öz düşərgənə kimi əsir aparmağı üstün bilirsən: bu qadınımı, yoxsa mənim kimi bir adamı?

Öz əsirini götürüb düşərgədən getmək istəyən Maqua tərəddüdlə soruşdu:

– Olmaya Uzun Karabin öz canını bu qadının yolunda verə?

Şahingöz başa düşdü ki, onun təklifi Maquani çox maraqlanmışdır; buna görə də ehtiyatla bir qədər geri çəkilərək dedi:

– Yox, yox, mən bunu demirdim. Gəncliyinin ən yaxşı çağlıarda olan döyüşçünü bir qızın, hətta bu yerlərdəki ən yaxşı qızın, əvəzinə vermək çox ədalətsiz mübadilə olardı... Mən, heç olmasa yarpaqların tökülməyə başlamasından altı həftə əvvəl qış mənzilimə çəkilib getməyə razı olardım, ancaq bu şərtlə ki, sən bu qızdan əl çəkəsən.

Maqua buna razı olmayıb başını buladı və camaata işarə etdi ki, kənara çəkilsin.

Bu zaman kəşfiyyatçı özünü hələ qəti bir fikrə gəlməmiş adam kimi göstərərək əlavə etdi:

– İndi ki, belə oldu, onda maralvurunu da üstəlik verərəm. Tərəbülli ovçunun sözünə inan, bu tüfəngin misli-bərabəri yoxdur.

Maqua bu təklifə cavab vermədi və camaati yarib keçmək üçün səy göstərməyə başladı.

Kəşfiyyatçı bayaqkı süni soyuqqanlılığını mühafizə edə bilməyib dedi:

– Bu tüfəngdən bacarıqla istifadə etməyi sizin döyüşülərə öyrətməyə razı olsam, fikrindən dönərsənmi?

Maqua yenə delavarlara əmr etdi ki, kənara çəkilsinlər; delavarlar isə sülh təklifinə Maquanın razı olacağına ümid edərək hələ də sıx siralarla onun dövrəsində dayanmışdılar. Şahingöz qəmgin və müti bir baxışla Unkasa müraciət edərək sözünə davam etdi:

– Olacağa çarə yoxdur. Bu yaramaz öz üstünlüğünü bilir və indi ondan bir fürsət kimi istifadə edir! Allah sənə yar olsun, oğlan, sən öz doğma qəbiləndə öz dostlarını tapdin; ümidi varam ki, sənə onlar da mənim kimi sədaqətlə olacaqlar. Mənə gəldikdə, mən gec-tez ölməliyəm; bu da mənim xoşbəxtliyimdir ki, ağla-yanım olmayıcaqdır. Bu yaramazlar əvvəl-axır mənim skalpımı yəqin soyacaqlar, bunun bir gün tez və ya bir gün gec olmasının isə heç bir əhəmiyyəti yoxdur. Allah sənə yar olsun! – deyərək, möhkəm iradəli meşə sakini sözünü qurtarıb başını aşağı saldı.

Lakin o saat da başını cəld qaldırıb Unkasa qəmgin-qəmgin baxaraq əlavə etdi:

– Mən sizin hər ikinizi – səni də, atanı da sevirdim, Unkas. Saqamora deyərsən ki, ən qorxulu dəqiqliklərdə də onu heç zaman yadımdan çıxarmırdım. Səndən xahiş edirəm ki, xoşbəxtlik yolu ilə gedərkən, hərdən-bir məni də yadına salasan. Mənim tüfəngimi gizlətdiyimiz yerdə taparsan; onu götürüb məndən yadi-gar saxlarsan. Sözümə yaxşı qulaq as, qoçaq, sizdə də intiqam almaq adəti vardır, buna görə də həmin tüfəngdən minqlərə qar-şı istifadə etməkdən çəkinmə. Bu isə itki nəticəsində sənə üz verən dərdi azaldar və təselli verər... Quron, sənin təklifini qəbul edirəm, bu qadını azad elə. Mən sənin əsirinəm.

Camaat alicənablıqla edilən bu təklifi bəyəndiyini yavaş, lakin aydın piçılıt ilə bildirdi; hətta delavarların ən qəzəbliləri Şahingözün bu mərdlik və qətiyyətindən çox razı qaldıqlarını bildirdilər. Maqua ayaq saxladı, bir anlığa elə zənn etmək olardı ki, o tərəddüd edir. Lakin həm qəzəb, həm də fərəhli təəccüb hissini qəribə bir şəkildə ifadə edən gözlərilə Koranı sözərək qəti qərara gəldi.

O, kəşfiyyatçının təklifinə nifrət etdiyini bildirərək, lovğa-liqla başını qaldırıdı, qəti və inamlı dedi:

– Bic Tülükü böyük başçıdır, öz fikrindən dönəməz. Gedək,
– deyə əsir qızı təklif edib əlini onun ciyinə qoydu, – quron ha-vayı danişan boşboğaz deyildir; biz gedirik.

Kora vüqarla, qadınlara məxsus bir ləyaqətlə kənara çəkildi; onun qara gözləri parıldadı, üzü batmaqdə olan günəşin son şüalarına oxşayan alqırmızı rəngə boyandı. O təmkinlə:

– Sizin əsirinizəm və vaxt gəlib çatdıqda lap ölümə də getməyə hazırlam, – dedi və dərhal üzünü Şahingözə tutub əlavə etdi: – Sizə ürəkdən təşəkkür edirəm, alicənab ovçu! Sizin təklifiniz faydasızdır, çünkü mən buna razı ola bilməzdim, lakin alicənablıqla təklif etdiyiniz xidmətdən mənə daha böyük bir xidmət göstərə bilərsiniz. Taqetdən düşən bu bədbəxt qızı baxın! Dostları yaşayın yerə gedib çatanadək gözünüz onun üstündə olsun. Mən, – deyə Kora əlavə edib kəşfiyyatçının codlaşmış əlini bərk-bərk sıxdı, – demirəm ki, onun atası sizə mükafat verəcəkdir; bunu ona görə demirəm ki, sizin kimi adamlar, mükaṭata susamazlar; lakin onun atası sizə minnətdarlıq edib xoşbəxtlik arzulayacaqdır. Ey mənim allahım, nə olardı ki, belə bir dəhşətli dəqiqədə mən də atamın xeyir-duasını eşidəydim!

Koranın səsi birdən kəsildi; o, bir neçə dəqiqə heç bir söz demədi, sonra, huşunu itirmiş Alisanı hələ də qucağında saxlayan Dunkana yaxınlaşdı və daha sakit bir səslə dedi:

– Sizə də bir neçə kəlmə sözüm vardır. Bu gözəl nemət sizin olacaqdır, ondan müşayat olmayı tapşırmağım yersizdir. O, əsl bir insan kimi mehriban, müləyim, nəcib və sevimlidir. Onun elə bir nöqsanı yoxdur ki, ən vüqarlı adama xəcalət çəkdirsin. O gözəldir... Özü də misilsiz gözəldir! – deyə Kora məhəbbətlə və qəmli-qəmli əlavə etdi, qarabuğdayı əlini Alisanın mərmər kimi ağ alnına qoydu və bu gənc xanımın gözlərinə tökülen qızılı saçlarını dala verdi. – Onun ürəyi isə tərtəmiz və tamamilə ləkəsizdir. Mən hələ çox şey deyə bilərdim, lakin sizə də yazığım gəlir, özümə də...

Koranın səsi batdı; o, əyilib bacısının üzünə baxdı. Onu dərdli-dərdli xeyli öpdükəndən sonra qəddini düzəltdi. Koranın bənizi qaçıb ağaqqapq olmuşdu, lakin alışib yanın gözləri əsla yaşaramamışdı; o, yenə əvvəlki vüqarla, vəhşiyə tərəf dönüb dedi:

– Hərgah istəyirsinizsə, mən indi getməyə hazırlam!

Bu vaxt Dunkan Alisanı hindu qızının qucağına verərək üzünü Maquaya tutub qışqırdı:

– Çixib getsənə, get, Maqua, çıx get! Delavarların qanunları səni burada saxlamağı qadağan edir, lakin mən... Mən bu qanunlara tabe olmağa borclu deyiləm. Çıx get, qəddar yırtıcı, niyə yubanırsan?

Gənc zabitin bu sözlərini eşidərkən Maquanın üzünün aldığı ifadəni təsvir etmək çətindir. Onun üzündə əvvəlcə kinli bir sevinc sezildi, lakin az sonra həmişəki təmkin və hiyləgərlik ifadəsi əks etdi. O:

– Meşənin yolları hamı üçün açıqdır, – deyə cavab verdi.
– Səxavətli Əl ora gedə bilər.

Şahingöz Dunkanın qolundan yapışıb, onu güclə saxlayaraq bərkdən:

– Dayanın, – dedi. – Siz bu yaramazın hiyləgərliyinə və qəddarlığına bələd deyilsiniz, o siz aparıb tələyə salar, onda ölümünüz...

– Quran... – deyə Unkas Şahingözün sözünü yarımcıq qoysdu. O öz qəbiləsinin pozulmaz adətlərinə əməl edərək indiyədək səssiz-səmirsiz dayanmışdı və deyilən bütün sözlərə diqqətlə qulaq asırdı. – Quran, delavarlar böyük Manittonun sayəsində ədalətlidirlər. Günəşə bax. O indi bax o taydakı kolların yuxarı budaqlarının yaxınlığındadır. Sənin yoluń açıqdır, özü də qıсадır. Günəş ağacların başı üstündən ucalıb qalxdıqda, adamlar sənin izinlə gedəcəklər.

Maqua istehza ilə qəhqəhə çəkərək:

– Bu sözlər qarğı qarılıtıdır! Dalımcı gəl mənə çat, – deyə əlavə edib əlini, yavaş-yavaş aralanıb ona yol verən camaatın qarşısında silkələdi. – Veyandotun delavarlardan qorxusu yoxdur. Siz köpəksiniz, dovşansınız, oğrusunuz, tüpürürəm sizə!

Delavarlar Maquanın nifrətlə dediyi sözləri hiddətli bir sükut içində dinlədilər. Maqua, pozulmaz qonaqpərvərlik qanunlarının himayəsi altında, Koranı götürüb maneəsiz olaraq meşəyə tərəf yollandi.

XXXI fəsil

Nə qədər ki, düşmən və onun əsiri hələ camaatın gözündən itməmişdi, delavarlar hərəkətsiz dayanmışdilar, elə bil ki, yerə mixlanmışdilar; lakin quron gözdən itən kimi delavarların güclü hissəleri coşub-daşdı; camaat fırtınalı dəniz kimi təlatümə gəldi. Unkas səkidə dayanıb gözlərini Koranın qaraltısından çəkmirdi; o, Koranın paltarının rəngi meşə yarpaqlarının rəngindən seçil-məz olanadək qızın dalınca baxdı. Sonra səkidən aşağı düşüb dinməz-söyləməz camaatın arasından keçdi və bayaq çıxdığı daxmaya girib gözdən itdi. Gənc əsir ən ağıllı və təcrübəli döyüşçülərin yanından keçərkən onlar bu gəncin gözlərində qəzəb odu parladığını sezdilər. Tamenundu və Alisanı apardılar; qadın-lara və uşaqlara əmr edildi ki, dağlışib getsinlər. Düşərgədə vurnuxma və çaxnaşma bir saatə qədər davam etdi; bu dəqiqlirlərdə düşərgə, uçub uzaqlara getmək üçün şah arını gözləyən, hürküdülmüş arıların pətəyinə oxşayırırdı.

Nəhayət, Unkasın daxmasından bir gənc döyüşü çıxdı, qaya-ların arasında bitən balaca şam ağacına qəti addımlarla yaxınlaşıb onun qabığını soydu və səssiz-səmirsiz yenə daxmaya qayıtdı. Az sonra onun ardınca başqa bir döyüşü gəldi, ağacın budaqlarını sindirib onu çılpaqlaşdırıldı. Üçüncü döyüşü budaqsız qalmış ağacın gövdəsinə tünd qırmızı zolaqlar çəkdi. Döyüşçülər qəbilə başçılarının öz müharibə niyyətlərinin bu əlamətlərlə nümayiş etdirmələrinə dinməz-söyləməz, lakin qaşqabaqlı və acıqlı-acıqlı tamaşa edirdilər. Nəhayət, Unkasın özü də gəldi; o, əyninə heç bir şey geyməmişdi; yalnız kəmərini bağlamışdı, ayaqlarına isə yüngül məst geymişdi, gözəl üzünün yarısını qaba, qara boyaq ləkəsi örtmüştü.

Unkas qol-budağı qırılmış ağaca yavaş-yavaş və əzəmətlə yaxınlaşdı, müntəzəm addımlarla ağacın dövrəsində gəzişə-gəzişə qədim bir rəqsi ifa etməyə başladı; o rəqs edə-edə öz xal-qının hərbi mahnisini gücü göldikcə bərkdən oxuyurdu. Mahnının sözləri az idi, lakin tez-tez təkrar olunurdu:

Manitto! Manitto! Manitto!
Dahisən, xeyirxah əzəmətlisən.
Manitto! Manitto!
Ədalətlisən.
Ah göylərdə, buludlarda görürəm mən
Çox qırmızı, qara ləkə.
Ah görürəm asimanda
Çoxlu bulud salıb kölgə.
Meşələrdə eşidirəm iniltilər, nalələr,
Meşələrdə eşidirəm uca səslər.
Manitto! Manitto! Manitto!
Mən aciz, sən qüvvətlisən,
Manitto! Manitto!
Kömək elə mənə sən!

Unkas bu mahnını üç dəfə oxudu və ağacın dövrəsində üç dəfə rəqs etdi.

Unkas öz çağırış mahnisini birinci dəfə oxumağa başladıqda, lenapların sözükeçən, zabitəli və hörmətli bir başçısı da ona qoşulub eyni havanı, lakin başqa sözlərlə oxudu. Döyüşçülər bir-bir oynayanlara qoşulurdular; axırda, öz igidliyilə qəbilədə daha çox məşhur olan döyüşçülərin hamısı bu rəqsdə iştirak etdi. Qəbilə başçıları səs-səssə verib ucadan oxuyarkən, onların zəhmlili üzləri daha qorxunc görünürdü. Unkas öz tomahavkını ağaca lap dərin yeridib qışqırdı; bu bağırkı Unkasın şəxsi döyüş harayı hesab edilə bilərdi. Bununla da Unkas qət edilmiş hərbi səfərə başçılıq etməyi öz üzərinə götürdüyünü bildirdi.

Bu siqnal delavarların indiyədək yatmış olan ən qüvvətli hissələrini coşdurdu. Öz yaşlarına görə hələ bayaqdan utanıb çəkinən yüz nəfərə qədər oğlan, düşmən emblemi hesab edilən ağacın üstünə hiddətlə cumub onu xırda-xırda doğradı; axırda bu ağacdan heç bir şey qalmadı, onun yalnız torpaqdakı kökləri salamat qalmışdı.

Unkas öz tomahavkını ağaca yeridən kimi, dərhal adamların arasından çıxdı və başını qaldırıb günəşə baxdı; bu vaxt günəş

quronla barişığın qurtardığını göstərən nöqtəyə çatmaqdı idi. Unkas əlinin ifadəli hərəkətilə bu faktı xəbər verdi; camaat isə cürbəcür hərəkətlərlə müharibəni təsvir etməkdən dərhal əl çəkib, düşmənə qarşı təhlükəli səfərə fərəhlə, qışqıra-qışqıra hazırlaşmağa başladı.

Düşərgə öz şəklini birdən-birə dəyişdi. Silahlanmış və üzlərinə döyüş naxışları çəkmiş döyüşçülər yenidən sakitləşmişdilər; elə zənn etmək olardı ki, onların daxilindən heç bir güclü hiss coşub baş qaldıra bilməz. Qadınlar mahnı oxuya-oxuya daxmalarдан bayırə töklülüşürdülər; onların mahnilarında fərəh və kədər bir-birinə elə qarışmışdı ki, bu hisslərdən hansının üstün olduğunu başa düşmək çətin idi. Bekar qalan yox idi. Kimi özünün ən yaxşı şeylərini, kimi öz uşaqlarını, kimi də qocaları və xəstələri dağın o biri tərəfindəki meşəyə aparırdı. Tamenund da Unkasla, təsirli bir mehribanlıqla, tez vidalaşıb meşəyə çəkilmişdi; bu dünyagörmüş qoca, çoxdan itirdiyi oğlunu yenicə tapmış ata kimi Unkasdan çox çətinliklə ayrılmışdı. Bu zaman Dunkan Alisani təhlükəsiz bir yerə aparıb, kəşfiyyatçıya qoşulmuşdu. Kəşfiyyatçının üzünü ifadəsi göstərirdi ki, o da qarşidakı mübarizəni çox səbirsizliklə gözləyir.

Lakin Şahingöz hinduların hərbi haray səslərinə və döyüşə hazırlıq görmələrinə o qədər alışmışdı ki, qarşısında baş verən hadisələrlə heç maraqlanmırıldı. O, Unkasın başına toplaşan döyüşçülərə yalnız ötəri bir nəzər saldı. Silah götürüb vuruşa bilənlərin hamısını gənc başçının qüvvətli iradəsi sayəsində öz tərəfinə cəlb edə bildiyini yəqin etdikdə, kəşfiyyatçı gülümşədi. Sonra o, hinduların bir yeniyetmə oğlan uşağını çağırıb öz maral-vuranını və Unkasın tüfəngini gətirməyə göndərdi. Şahingölə Unkas delavarların düşərgəsinə yaxınlaşarkən, bəlkə də əsir düşəcəklərini güman edərək, öz tüfənglərini meşədə gizlətmışdilər. Şahingöz çox əzizlədiyi tüfəngini gətirməyə hindu uşağını göndərərkən özünə xas olan ehtiyatkarlığı unutmamışdı. O bilirdi ki, Maqua buraya tək gəlməmişdi; bilirdi ki, quronun casusları öz yeni düşmənlərinin bütün hərəkətlərini meşənin hər yerindən

izləyirlər. Buna görə də tūfəngi gətirməyə onun özünün getməsi təhlükəli olardı; hər hansı bir başqa döyüşü də getsəydi, təhlükəyə məruz qala bilərdi; lakin uşaq üçün təhlükə yalnız o vaxt ola bilərdi ki, düşmən onun niyyətindən xəbər tuta bilsin.

Heyvord Şahingözə yanaşdıqda, kəşfiyyatçı oğlan uşağının qayıtmamasını soyuqqanlılıqla gözləyirdi.

Bu vaxt oğlan taladan saymazyana keçib meşəyə yaxınlaşdı; onun qəlbini göstərilən etimadı dərk etdikcə fərəhlə döyüñür və böyük ümidlərlə, gəncliyə xas olan şöhrət arzuları ilə dolu idi. O, tūfənglərin gizlədildiyi yerin yaxınlığında meşəyə girdi. Oğlanın qarabuğdayı bədəni kolların yarpaqları arasında itib görünməz olduqda, o, gizlədilmiş tūfənglərə tərəf ilan kimi sürü-nüb getdi. Onun bəxti gətirdi; artıq bir dəqiqədən sonra oğlan məskən salınmış təpənin ətəyindən dolanan dar keçidlə ildirim sürətilə, qaça-qaça gəlirdi. Oğlan tūfəngi sağ əlinə almışdı. O, yürüüb qayalara çatdıqda, onların birindən o birinə misilsiz zirəkliliklə tullandı. Bu zaman meşədən atılan güllə kəşfiyyatçının ehtiyat etməyə nə qədər haqlı olduğunu göstərdi. Oğlan zəif, lakin nifrətlə dolu bir bağırkı ilə cavab verdi; dərhal meşənin başqa tərəfindən ikinci güllə açıldı. Bir dəqiqə belə keçməmiş oğlan yuxarıda, dağın açıqlıq yerində göründü. O, tūfəngi iftixarla başından yuxarı qaldırdı və belə bir mühüm tapşırıq verməklə ona hörmət göstərmiş olan məşhur ovçuya tərəf bir qalib kimi yönəldi.

Şahingöz öz elçisinin müqəddərəti ilə son dərəcə maraqlanmasına baxmayaraq, maralvuranını oğlanın əlindən hədsiz sevinc hissilə qəbul etdi və bu anda dünyada hər şeyi unutdu. O, tūfəngini diqqətlə gözdən keçirdi, onun çaxmağını on-on beş dəfə ayağa çəkib çaxdı, silahın sürgüsünün saz olduğunu yəqin etdi, yalnız bundan sonra üzünü oğlana tutaraq, onun yaralanıb-yaralanmadığını çox mehribanlıqla soruşdu. Oğlan vüqarla onun gözlərinin içində baxdı, lakin cavab vermədi.

Şahingöz:

– Aha! Görürəm, dələduzlar sənin qolunun dərisini cizmiş-lar, qoçaq, – dedi və bu dözümlü uşağın əlindən tutdu. – Get

yarana ovulmuş qızılıağac yarpağı qoy, tez sağalar. Hələlik sənin qoluna fərqlənmə sarğısı bağlayacağam. Sən döyüşü peşəsinə çox tez başladın, igid oğlum; yəqin ki, hələ ölenədək bədənində çoxlu şərəfli yara yerləri qalacaqdır. Mən bir çox adamlar tanıyıram ki, onlar skalp soya bilir, lakin bədənlərində belə şərəfli nişanları olmur. Di get, – deyə Şahingöz uşağın yarasını bağlayıb yola saldı, – sən başçı olacaqsan!

Uşaq öz yaşıdlarının yanına çıxıb getdi; o, yarasından damcılayan qanla o qədər fəxr edirdi ki, hər hansı bir saray xadiminin mənsəb əlaməti olaraq aldığı ipək lentilə fəxr etməsi bununla müqayisəyə gələ bilməzdi.

Bu dəqiqələrdə hamının başı o qədər qarışq idi ki, uşağın bu fədakarlığı heç kəsin diqqətini cəlb etmədi və onu heç kəs tərifləmədi, halbuki başqa bir arxayıncılıq zamanı uşaq hökmən təriflənərdi. Bununla belə, uşağın bu igidliyi düşmənlərin harada gizləndiklərini və nə fikirdə olduqlarını delavarlara açıb göstərdi. Meşədə gizlənmiş quronları qovmaq üçün dərhal bir dəstə döyüşü göndərildi. Bu vəzifə çox tez yerinə yetirildi, çünkü quronlar gizləndikləri yerin tapıldığına başa düşdükdə özləri çəkilib getmişdilər. Delavarlar quronları düşərgədən çox-çox uzaqlarda dək təqib etdilər, sonra tələyə düşməkdən qorxaraq, dayanıb əmr gözlədilər. Hər iki tərəfin dəstələri gizləndi, meşə yenidən aydın yay səhərinin dərin sükutuna daldı.

Üzdən sakit görünən Unkas başçıları topladı və öz sərkərdəlik hüququnu və vəzifələrini onların arasında bölüşdürdü. Unkas kəşfiyyatçını təcrübəli bir döyüşü kimi təqdim etdi və iyirmi nəfərlik dəstəni ona tapşırdı. Unkas ingizlərin qoşunlarında Heyvordun nə vəzifədə olduğunu delavarlara bildirdi və sonra zabitə təklif etdi ki, bu dəstədə də eyni vəzifəni öz üzərinə götürsün. Lakin Dunkan bu təyinatdan imtina edib dedi ki, kəşfiyyatçının başlılıq etdiyi dəstədə könüllü sifətilə xidmət etmək istəyir. Sonra gənc mogikan müxtəlif hindu başçılarını məsul vəzifələrə təyin etdi və vaxt az olduğuna görə səfərə çıxmağı əmr etdi. İki yüzdən çox adam səssiz-səmirsiz lakin həvəslə bu əmrə tabe oldu.

Onlar, tamamilə maneəsiz olaraq meşəyə girdilər və öz kəşfiyyatçılarının gizləndikləri yerə çatdılar. Unkas burda dayanmağı əmr etdi; başçılar məsləhətə toplaşdılar. Müşavirədə müxtəlif planlar təklif edildi, lakin bu planların heç biri dəliqanlı sərkərdənin arzularına uyğun gəlmirdi. Hərgah Unkas öz meyl və arzularını rəhbər tutsaydı, dərhal döyüşçülərini birbaş düşmən üzərinə hücuma aparar və beləliklə də, mübarizənin nəticəsini hələ birinci döyüşlə həll etməyə çalışardı; lakin belə taktika Unkasın həmçəbilələrinin adətlərinə düz gəlmirdi. Buna görə də o, özünü ehtiyatlı aparırdı.

Müşavirə bayaqdan davam edir və hələ heç bir nəticə vermirdi; bu zaman düşmən olan tərəfdən bir adamın qaraltısı göründü. O, çox tələsə-tələsə gəlirdi; elə güman etmək olardı ki, bu adam barışiq haqqında danışiq aparmaqdan ötrü düşmənlər tərəfindən göndərilən elçidir. Lakin bu yad adam delavar başçılarının oturub məsləhətləşdikləri sıx ağaçlığa çatmağa təqribən yüz yard qaldıqda addımlarını yavaştı, görünür haraya gedəcəyini hələ qət etməmişdi; bir az da irəlilədikdən sonra ayaq saxladı. İndi hamı, Unkasın əmrini gözləyirmiş kimi, gözlərini onun üzünə dikmişdi. Gənc başçı yavaşça:

— Şahingöz, — dedi, — bax bu adama quronlarla görüşüb danışmaq daha heç zaman qismət olmayıacaqdır.

Kəşfiyyatçı tüfənginin uzun lüləsini yarpaqların arasından çıxarıb ölüm gülləsi atmaq üçün nişan alaraq müxtəsər bildirdi:

— İndi onun ömrünün son dəqiqliyi çatmışdır. — Lakin tüfəngin tətiyini çəkmək əvəzinə, onu aşağı salladı, həmişəki kimi, yenə səssizcə, ürəkdən güldü. — Mənə bax ey, bu yazıçı minqə oxşatmışdım, az qalmışdı ki, nahaq qan töküb günaha batım, — deyə Şahingöz, fikrini izah etdi. — Mən gülləni onun qabırğaları arasına yeritmək üçün diqqətlə nişan alırdım, birdən nə gördüm... inanırsanmı, Unkas?.. Musiqiçinin çalğı alətini. Demə bu, adı Hamut olan adam imiş! Onun ölümü heç kəsə lazımdır, amma dili mahni oxumaqdan savayı başqa bir şeyə də yarasa, onun həyatı bizim məqsədimiz üçün faydalı ola bilər. Hərgah səs ona yenə də

öz təsirini göstərə bilirsə, onda mən maralvuranımın səsindən daha xoş bir səslə allahın bu fağır bəndəsilə danışaram.

Şahingöz bu sözləri deyib tüfəngini kənara qoydu və kolların arası ilə sürünə-sürünə getdi. Davidə o qədər yaxınlaşdı ki, David onun səsini eşidə bilsin; bu vaxt Şahingöz quronların düşərgəsində müvəffəqiyətlə və çox məharətlə nümayiş etdirmiş olduğu musiqi məşqlərini təkrar etdi. Hamutun həssas qavrayış qabiliyyətini aldatmaq olmazdı (bunu da demək lazımdır ki, belə səslər çıxarmaq Şahingözdən başqa heç kəsə müyəssər ola bil-məzdi); o, bu səsi bir dəfə eşitmışdı, buna görə də indi həmin səs yenidən onun qulağına gələn kimi, yaxınlığında kimin olduğunu dərhal başa düşdü. Bu yazığın təhər-tövründən elə görünürdü ki, səsləri eşidən kimi təsəlli tapıb özünə gəlmışdır. Hamut səs gələn tərəfə getdi, bu isə onun üçün top batareyasının üstünə getmək tapşırığı qədər çətin bir vəzifə idi və oxuyanın gizləndiyi yeri tezliklə tapdı.

Kəşfiyyatçı yoldaşının qolundan tutub apararaq gülə-gülə dedi:

– Bilmək istərdim, quronlar nə fikirdədirler? Hərgah bu yaramazlar yaxındadırlarsa və mənim səsimi eşidiblərsə, onda yəqin deyəcəklər ki, burada bir yox, iki səfəh vardır. Amma indi bizim qorxumuz yoxdur, – deyərək, kəşfiyyatçı Unkası və onun səfər yoldaşlarını göstərdi. – İndi minqlərin bütün niyyətlərini və planlarını bizə çərənləmədən xalis ingilis dilində nağıl elə.

David ətrafına toplaşan üzdən qəzəbli, vəhşi görkəmli başçı-lara mat-mat baxır və hələ dinmirdi. Lakin tanıldığı adamları burada gördükdə arxayınladı və az sonra tamamilə özünə gəlib kəşfiyyatçının sualına ağıllı cavab verə bildi. O, dedi:

– Çoxlu bütənpərəst gəlmışdır, qorxuram ki, onlar buraya pis niyyətlə buyurmuş olsunlar. Yola düşməzdən bir saat əvvəl onların daxmalarından ulaşma və kafirlərin şadlıq bağırtıları eşidilirdi. Düzünü deməliyəm ki, mən bütün bunları görüb eşitdikdə, əmin-amanlıq axtarmaq üçün delavarların yanına qaçdım.

– Hərgah ayaqdan cəld olsaydın, qulağın bir az dinc olardı – deyə kəşfiyyatçı soyuqqanlılıqla qeyd etdi. – İndi bunun yeri deyildir. Bəs quronlar haradadırlar?

– Onlar bu məşədə gizlənmişlər, bu yer ilə öz məskənləri arasında pusquda durmuşlar, özləri də o qədər çoxdurlar ki, salamat qalmaq istəsəniz buradan qayıdır getməklə ağıllı iş gör müs olarsınız.

Unkas arxasında öz döyüşçülərinin gizləndikləri cərgəli ağaclarla nəzər salıb dilləndi:

– Bəs Maqua hanı?

– Onların arasındadır. Delavarların yanında qalan qızı gətirib mağaraya qoydu, özü isə quduz canavara dönmüşdü; vəhşilərini yığıb buraya gətirdi. Bilmirəm, onu bu qədər qəzəbləndirən nədir...

– Deyirsiniz Maqua qızı mağarada qoyub gəldi, eləmi? – deyə Heyvord onun sözünü kəsdi. – Yaxşı ki, qızın harada olduğunu bilirik. Onu dərhal azad etmək üçün tədbir görmək olmazdım?

Unkas sualedici bir baxışla kəşfiyyatçıya nəzər salaraq:

– Şahingözün fikri nədir? – deyə soruşdu.

– Mənə iyirmi nəfər silahlı adam verin, mən onlarla çayın sahili boyunca sağ tərəfə gedib qunduzların daxmalarının yanından keçərəm, saqamora və polkovnikə qoşularam. Oradan bizim döyüş harayımızı eşidərsiniz, çünki belə küləkli havada səs bir mil uzaqdan eşidilər. Onda sən, Unkas, düşmənə qabaq tərəfdən zərbə endirərsən. Onlar güllə çatan məsafə qədər bizə yaxınlaşdıqda, elə zərbə endirərik ki, düşmənlərin qoşun səfləri görüş budağından qayırlan kaman kimi əyilər. Bundan sonra quronların qəsəbəsini zəbt edərik və qızı mağaradan çıxarıb apararıq. Daha sonra ya ağ adamların qaydası ilə vuruşa-vuruşa quronları məğlub edərik, ya da hindular kimi pusquda durmaqla və dalda yerdə gizlənməklə qəflətən zərbə endirərik, bu yolla da onların nəfəsini kəsərik. Mayor, bəlkə də bu plan elmi cəhətdən zəifdir, lakin igidlilik göstərilsə və iş səbirlə görülsə yerinə yetirilə bilər.

Dunkan başa düşürdü ki, Koranın azad edilməsini kəşfiyyatçı əsas vəzifə hesab edir. O, kəşfiyyatçının sözünə cavab olaraq:

– Bu plan mənim çox xoşuma gəlir, – dedi, – mən onu çox bəyənirəm. Gəlin onu tezliklə yerinə yetirməyə çalışaq.

Plan tez, lakin ağıllı müzakirə edildikdən sonra qəbul olundu və dəstənin bütün döyüşçülərinə çatdırıldı; müvafiq siqnallar müəyyən edildi və başçıların hərəsi öz yerinə getdi.

XXXII fəsil

Şahingözün kiçik dəstəsi bir yerə toplaşdıqda, kəşfiyyatçı tüfəngini götürüb dəstəyə işaret etdi ki, onun dalınca gəlsin, özü isə yenicə keçdikləri çaya tərəf dönüb on futlarla yolu dala qayıtdı. Çaya çatdıqda Şahingöz ayaq saxladı; döyüşçülər onun başına toplaşdıqdan sonra, kəşfiyyatçı delavar dilində soruşdu:

– Gənclərdən bilən varmı ki, bu çay hara axıb gedir?

Delavarlardan biri əlini uzadıb iki barmağını haçalayaraq cavab verdi:

– Günəş öz yolunu başa vuranadək, xırda çaylar iri çaylara qovuşacaqlar.

Kəşfiyyatçı ağacların zirvələrinin arasından göyə baxaraq:

– Mən də bu fikirdə idim, – dedi, – çünkü çayın axarı, habelə dağların düzülüşü də bunu göstərir. Biz quronlara rast gələnədək bu sahillərlə gedəcəyik.

Döyüşçülər buna razı olduqlarını adicə qısa nida səslərilə bildirdilər, lakin dəstəbaşının qabağa düşüb getmək istədiyini gördükdə, ona işaret ilə bildirdilər ki, yola düşməyə hələ hamı hazır deyildir. Şahingöz döyüşçülərin bu baxışlarının mənasını çox yaxşı başa düşdü və geriyə dönüb baxdıqda gördü ki, nəğmə müəllimi dəstənin dalınca gəlir.

– Dostum, bilirsinizmi ki, bu, seçmə igidlər dəstəsidir və ona başçılıq edən adam bu igidləri işsiz qoymayacaqdır, – deyə kəşfiyyatçı üzünü Davidə tutub ciddi xəbərdarlıq etdi; Şahingöz bu sözləri deyərkən onun səsindən hiss edildi ki, öz üzərinə mühüm bir vəzifə götürdüyünü iftixarla dərk edir. – Bəlkə beş dəqiqlidən sonra, lap uzaq başı yarım saatdan sonra, biz ölü və ya diri quronların üstündən keçib getməli olacaqıq.

Davidin üzü bir qədər qızarmışdı, adətən sakit və heç bir şey ifadə etməyən gözləri isə qeyri-adi bir şəkildə parıldayırdı. O, belə cavab verdi:

— Doğrudur, sizin niyyətlərinizdən xəbərim yoxdur, lakin axtardığınız qızla mən çox yerlər gəzmişəm; onunla birlikdə fərəhli və kədərli dəqiqələr keçirmişəm. İndi mən hərbçi adam olmasam da, qılınc bağlayıb o qızın yolunda vuruşmağa hazırlam.

Kəşfiyyatçı tərəddüd edirdi, sanki o, belə bir məzəli könül-lünü dəstəyə qəbul etməyin lazımlığı olub-olmaması barəsində fikirləşirdi. Nəhayət o dedi:

— Siz tūfəng atmağı bacarmırsınız?

— Əlbəttə, mən lovğa və qəddar Qoliaf deyiləm, — deyə David cavab verdi və alabəzək, yönəmsiz paltarının qoynundan sapand çıxarıb sözünə davam etdi: — lakin aciz Davidin də bəlkə sizə köməyi dəydi. Gəncliyimdə çox sapand atmışam, yəqin ki, sapand atmaq indi lap da yadımdan çıxmamışdır.

Şahingöz Davidin qayışına və sapandına etinasızlıqla baxaraq:

— Aha, — dedi, — bu şey oxun və hətta xəncərin qarşısında kara gələ bilərdi, lakin fransızlar hər minqə yaxşı tūfəng vermişlər. Burası da vardır ki, siz odun içindən sağ-salamat çıxmağı bacarırsınız, bu sizə indiyədək müyəssər olmuşdur, buna görə də... Mayor, tūfənginizin çaxmağı ayağa çəkilmişdir... Vaxtsız atılan güllə iyirmi adamımızın tamamilə əbəs yerə həlak olmasına səbəb ola bilər... Bizim dalımızca gələ bilərsiniz, müğənni, çünki başırmاق bacarığınız karımıza gələr.

— Sizə təşəkkür edirəm, dostum, — deyə David cavab verdi və sapandı üçün daş yiğmağa başladı. — Doğrudur, mən adam qanına susamamışam, ancaq məni özünüzlə aparmasaydınız, yamanca pərt olardım.

Kəşfiyyatçı Hamutun başının hələ sağlamamış yaralı yerini öz başında mənalı bir hərəkətlə göstərərək ona xəbərdarlıq etdi:

— Yadınızda saxlayın, biz çalib oynamaya getmirik, vuruşmağa gedirik. Qeləbə səsləri ucalan vaxtadək yalnız tūfənglər danışmalıdır.

David başını tərpətdi, bu şərtlərə razı olduğunu bildirdi. Şahingöz səfər yoldaşlarını bir də diqqətlə nəzərdən keçirtdi və irəliləməyi işarə etdi.

Dəstə çayın kənarı ilə bir mil qədər yol getməli idi. Çayın kənarlarındakı qalın kolluq və çayın sıldırımlı sahili yolcuları görməyə qoymurdu, bununla belə onlar hindulara məxsus olan ehtiyat tədbirləri görmüsdülər. Sağ və sol tərəfdən gedən, daha doğrusu sürünen döyüşçülər məşəyə çox diqqətlə göz gəzdirirdilər; dəstə bir neçə dəqiqə yol getdikdən sonra dayanır, həssaslıqla ətrafa qulaq verir, şübhəli səslər eşidilib-eşidilmədiyini yoxlayırırdı. Lakin, döyüşçülər balaca çayın böyük çaya qovuşub itdiyi yerə çatanadək tamamilə maneəsiz getdilər. Burada kəşfiyyatçı yenə dayandı və təzə bir məlumat toplamaq üçün ətrafinə göz gəzdirməyə başladı. O, göyün üzündə hərəkət edən iri, qara buludlara baxaraq ingiliscə Heyvorda dedi:

– Əcəb vuruşmali gündür, günəşin göz qamaşdırması və tüfəngin lüləsinin parıldaması dürüst nişan almağa mane olur. Baxtimız hər tərəfdən gətirmişdir: külək o tərəfdən əsir, buna görə də onların səs-küyü və tüstüsü bizə gəlib çatacaqdır, bunun özü də bizim xeyrimizədir; halbuki quronlar yalnız biz tərəfdən güllə atıldıqdan sonra duyuq düşəcəklər. Bizi görünməyə qoymayan daldalıq burada qurtarır. Qunduzlar yüz illərlə bu çayın sahillərində yaşamışlar, indi isə qunduzların anbarları ilə bəndləri arasında çoxlu kötük var, lakin ağac azdır, bunu siz özünüz də görürsünüz.

Dəstə ağacların altından çıxan kimi, dal tərəfdən bir neçə tūfəngdən yayım atəsi açıldı, delavarların biri tullanıb tirtap yerə sərildi və dərhal canı çıxdı.

– Mən onların məhz belə bir hiyləgərliyindən qorxurdum!
– deyə kəşfiyyatçı ingilis dilində öz fikrini bildirdi və delavar dilində əlavə etdi, – Özünü daldaya verib güllə atın, qoçaqlar!

Dəstə dərhal səpələndi, Heyvord isə hələ heyrət içinde ikən Davidlə tək qaldığını gördü. Xoşbəxtlikdən quronlar geriyə çəkilmişdilər, buna görə də Heyvordla Davidin düşmən güllələrindən

qorxusu yox idi. Lakin, yəqin belə vəziyyət çox davam edə bilməzdi; kəşfiyyatçı qaçan quronları birinci olaraq təqib etməyə başladı; o, bir ağacın dalından çıxıb o birinin arxasında gizlənə-gizlənə tez-tez gullə atıldı.

Görünür, quronların birinci basqınında az döyüşü iştirak edirdi; lakin, qabaqdakı quron döyüşülleri öz dostlarının yanına çəkildikcə, hücum edən quronların sayı artırdı. Çox keçmədi ki, onların cavab atəşi də gücləndi və hücum edən delavarların atəsilə, demək olar ki, bərabərləşdi. Heyvord vuruşma meydanının ortasına yürüüb gəldi və o da yoldaşlarına baxıb dalbadal gullə atmağa başladı. Vuruşma getdikcə qızışır və siddətlənirdi. Yaralılar az idi, çünki hər iki dəstə ağacların arxasında gizlənmişdi. Lakin tale Şahingözən və onun dəstəsindən tədriclə üz döndərməyə başladı. Həssas və fərasətli kəşfiyyatçı vəziyyətinin təhlükəli olduğunu çox tez başa düşdü; lakin bu təhlükədən necə xilas olmayı hələ bilmirdi. Şahingöz, geriyə çəkilməyin daha da təhlükəli ola biləcəyini başa düşürdü, buna görə də yerində qalmağı qət etdi, halbuki cinahdan gələn düşmən döyüşüllərinin sayca artığını görürdü. Delavarların vəziyyəti daldalandıqları yerlərdə çətinləşmişdi, onlar, demək olar ki, indi daha atəş açmirdilar. Delavarlar zənn edirdilər ki, düşmən qəbiləsi onları tədriclə mühasirəyə salır; belə çətin dəqiqlidə onlar meşənin içərilərindən, Unkas olan tərəfdən, hərbi haray və atəş səsləri eşitdilər.

Unkasın dəstəsinin bu hücumu dərhal öz nəticəsini verdi və kəşfiyyatçının, habelə onun dostlarının vəziyyətini çox yüngül-ləşdirdi. Görünür düşmənlər onları təqib edən dəstənin gücünü düzgün qiymətləndirməmişdilər; buna görə də quronların əksəriyyəti Unkasın dəstəsinə tərəf yönəldi.

Şahingöz həm öz səsile, həm də nümunə göstərməklə döyüşüllərini ruhlandıraraq əmr etdi ki, düşmənə mümkün qədər daha qətiyyətlə hücum etsinlər. Döyüşüllər dəstəbaşının bu əmrini dərhal və çox müvəffəqiyyətlə yerinə yetirdilər. Quronlar geriyə çəkilməyə məcbur oldular, vuruşma isə, başlandığı açıq yerdən

meşənin qalın, cəngəlliliklərinə keçməyə başladı; burada hücum edənlər çox yaxşı gizlənə bilərdilər. Meşənin içərilərində vuruşma daha qızğın davam edirdi və görünür tərəflərin heç biri qalib gələ bilməyəcəkdi. Delavarlardan heç kəs öldürüləmişdi, bununla belə onların çoxu qan itirdiyinə görə zəifləmişdi, çünkü dəstənin vaxtı ilə əlverişli vəziyyətdə olmaması üzündən çox adam yaralanmışdı.

Şahingöz Heyvordun daldalandığı ağacın altında gizlənmək üçün fürsətdən istifadə etdi; onun döyüşçülerinin əksəriyyəti yaxınlığında, ondan bir qədər sağ tərəfdə idi və gizlənmiş düşmənə tez-tez atəş açmaqda davam edirdi, lakin bu atəş fayda vermirdi. Kəşfiyyatçı maralvuranımı yerə dayayıb ona söykənə-rək Heyvorda müraciət etdi:

– Ay cavan oğlan, mayor, ola bilsin ki, siz bir zaman minqlərin üstünə ordu aparmalı olacaqsınız. Görürsünüzüm, minqlərlə vuruşarkən qalib gəlmək üçün əsas şərt budur ki, gərək əldən zirək olasan, gözün gərək sərrast nişan alsın, özün də hər bir dəqiqliş düşmən gülləsindən gizlənməyi bacarasan. Hərgah burada Amerika kral qoşunları sizin komandanlığınız altında olsayıdı, nə edərdiniz?

– Süngülərlə yol açardıq.

– Düzdür, siz ağ admanın nöqteyi-nəzərindən ağıllı fikir söylədiniz: lakin burada, bu cür açıqlıqda qoşun rəisi özünə bir sual verməlidir: nə qədər admanın canı bahasına irəliləyə biler?

– Yaxşısı budur, gəlin bu söhbəti sonraya saxlayaqq, – deyə Heyvord qeyd etdi, – indisə hücumu keçməyimiz yaxşı olmazmı?

– İstirahət dəqiqlərlərində faydalı şeylərdən söhbət açıb, bu barədə fikirləşmək məncə heç də pis iş deyildir, – deyə kəşfiyyatçı cavab verdi. – O ki, qaldı hücumu, bu tədbir indiki dəqiqdə məni o qədər açmir, çünki hücumu keçsək bir neçə döyüşünün skalpını qurban verməli olarıq. Amma burası da var ki, – deyə Şahingöz əlavə etdi və başını əyib uzaqdakı döyük meydanından gələn səslərə qulaq verdi, – hərgah biz Unkasa kömək etmək istəyiriksə, onda gərək onun yolunu bu haramzadələrdən təmizləyək.

Şahingöz celd və qəti bir hərəkətlə dönüb öz hindularına onların dilində bir neçə söz dedi. Onun sözlərinə cavab olaraq bağırtı səsi ucaldı, bütün döyüşçülər dərhal ağacların dalından çıxdılar. Quronlar gözleri qabağında qəflətən bu qədər çoxlu qaraltı gördükdə, dərhal yaylım atəsi açıdlar və tələsdiklərinə görə, onların atəsi nəticə vermədi. Delavarlar isə, ov iyi alan qaplanlar kimi, iri addımlarla tullana-tullana özlərini meşəyə verdilər. Şahingöz hamidan qabaqda idi. O, öz zəhmlili silahını əlində yellədir və şəxsi timsal göstərməklə döyüşçüləri ruhlandırdı. Düşmənin hiyləsindən qorxmayan, daha çox yaşlı və təcrübəli quronların bəziləri delavarları ateşlə qarşıladılar və dəstənin qabağınca gələn üç delavar döyüşüsünü vurub yerə sərdilər, bununla da sübut etdilər ki, kəşfiyyatçı haqlı olaraq ehtiyat edirmiş. Lakin quronların bu zərbəsi delavarların hücumunu zəiflədə bilmədi. Delavarlar düşmənin gizləndiyi yerlərə cumdular və az sonra quronların müqavimət cəhdlərini məhv etdilər.

Əlbəyaxa vuruşma bircə dəqiqə davam etdi. Mühasirədə olanlar tez geriyə çəkilə-çəkilə cəngəlliyyin o biri tərəfinə çatıb özlərini daldaya verdilər; indi onlar canlarını dişlərinə tutub, misilsiz bir inadlıqla vuruşurdular. Tale delavarlardan yenə üz döndərməyə başladıqda – belə bir təhlükəli dəqiqədə – quronların arxa tərəfindən tüfəng atəşinin səsi eşidildi və qunduzların komalarının birindən güllə viyılıtı ilə çıxıb uçdu. Güllə atılan kimi, dəhşətli və qəzəblü hərbi haray bağırtısı eşidildi.

– Bu saqamorun səsidir! – deyə Şahingöz izah etdi və həmin bağırtıya öz gur səsilə cavab verdi. – Hə, indi biz quronları həm qabaq tərəfdən, həm də arxadan mühasirəyə salmışıq!

Həmin tək güllə quronları çox qorxutmuşdu. Arxa tərəfdən edilən hücum quron döyüşçülərinin arasına çaxnaşma saldı və onları dərhal pərən-pərən olub qaçmağa məcbur etdi. Onların çoxu delavarların güllələrindən və zərbələrindən məhv oldu.

Biz, kəşfiyyatçı ilə Çinqaçkukun necə görüşdüyünü və ya Heyvordla Munronun daha təsirli görüşünü burada ətraflı təsvir etməyəcəyik. Hər iki dəstənin vəziyyəti bir neçə qısa sözlə çox

tez aydınlaşdırıldı. Sonra Şahingöz öz dəstəsilə saqamoru göstərdi və dəstənin idarə edilməsile əlaqədar olan əsas dəstəbaşçılığı mogikanların başçısına təhvil verdi. Çinqaçkuk dəstəbaşı olmağa əzəmətli bir vüqarla razılıq verdi. O, dəstəni cəngəllikdən keçirib geri apardı; arxasında gizlənmək üçün çoxlu ağacları olan düzənlilikdə dəstənin dayanmasını əmr etdi.

Qabaq tərəf çox eniş idi; delavarlar buradan baxarkən, bir neçə mil uzanan meşəli, dar və qaranlıq bir dərə gördülər. Bu qalın meşədə Unkas quronların əsas qüvvələrilə vuruşmanı hələ də davam etdirirdi.

Mogikan öz dostları ilə uçurumun kənarına yaxınlaşdı və dərədən gələn vuruşma səslərinə diqqətlə qulaq asmağa başladı. Yuvalarından hürküdüllüb uçurulan bir neçə quş dərədəki ağacların başı üstündə dolaşındı; gah bir yerdən, gah da başqa yerdən çıxıb ağaclardan yuxarı qalxan seyrək tüstü, vuruşmanın haralarда daha qızğın getdiyini göstərirdi.

Dunkan yenidən yaylım atəşi səsi gələn tərəfi göstərərək:

– Vuruşmalar deyəsən yuxarıya tərəf yaxınlaşır, – dedi,
– Hərgah biz düşmənə buradan zərbə endirsək, mənə elə gəlir ki, dostlarımıza az kömək edərik.

Kəşfiyyatçı:

– Quronlar meşənin daha sıx yerində olan dərəyə dönüb girəcəklər, – dedi. – onda biz quronların lap cinahında qalarıq... Get, saqamor. Hərbi haray çağırışına və cavən döyüşçüləri aparıb oraya çatdırmağına vaxt ancaq çatar. Mən burada qalaram. Mənə bələdsən, mogikan: hər hansı bir quron arxa tərəfdən sənə yaxınlaşmaq istəsə, maralvuran bu barədə hökmən xəbər verər.

Hindu rəhbəri bir dəqiqəliyə ayaq saxlayaraq, döyüş meydanını seyr etməyə başladı; hər iki dəstə uçurumla yavaş-yavaş başıyxarı qalxırdı; bu isə delavarların üstün gəldiklərini aydın göstərirdi. Çinqaçkuk, dostların da, düşmənlərin də yaxında olduğunu yəqin edənədək, delavarların güllələri, tufandan qabaq yağan dolu kimi, tappatap yerə səpələnməyə başlayanadək öz postunu tərk etmədi. Şahingöz və onun üç yoldaşı bir neçə addım

kənara çəkildi və ağaçın altında dayanıb vuruşmanın nəticəsini gözləməyə başladı.

Cox keçmədi ki, güllələrin əks-sədəsi meşədə daha eşidilmədi; elə zənn etmək olardı ki, güllələr indi açıqlıq bir yerdə atılır. Sonra döyüşçülər meşənin kənarında görünməyə başladılar, onlar talaya çatdıqda bir yerə cəmləşdirilər, sanki burada bütün güclərini toplayıb son müqavimət göstərməyə hazırlaşırıldılar. Uzaqdan qaralan adamlar tez bir zamanda six cərgə ilə düzüldüllər. Heyvordun səbri tükənmışdı və təlaşla Çinqaçkuka baxırdı. Bu hindu başçısı hələ də qayanın üstündə oturmuş və döyüşü elə seyr edirdi ki, sanki yalnız vuruşmaların gedişini izləmək üçün burada oturmuşdu.

Dunkan:

– Delavar indi gərək düşmənə zərbə endirsin! – dedi.

– Yox, hələ yox, – deyə kəşfiyyatçı cavab verdi. – Delavar dostların yaxınlıqda olmasını hiss etdikdir, öz yerini onlara bildirəcəkdir. Baxın, baxın görüsünüzümü yaramazlar uçuşdan qayıdan arılar kimi, şam ağaclarının altında bir yerə cəmləşirlər. Aman allah! Mənfur minqlərin bu cür topasına ən adı bir qadının atlığı gülə də boşça çıxmaz!

Bu anda haray bağırtısı ucaldı və Çinqaçkukla dəstəsinin açdığı yaylım atəşi ona qədər quronu yerə sərdi. Bu yaylım atəşinə cavab olaraq meşədən başqa bir haray bağırtısı yüksəldi və hava qulaqbaturan ulaşma səsilə doldu, elə bil minlərlə adam səs-səsə verib bağırırdı. Quronlar bir-birinə dəydilər, onların sıraları parçalandı; bu zaman yüz döyüşünün başında duran Unkas düşmən mövqeyinin bu yarılmış yerindən keçib meşədən çıxdı.

Gənc döyüşü əlini sağa-sola uzadaraq düşməni öz döyüşüllerinə göstərirdi. Əzişdirilmiş quronlar yenidən meşəyə üz tutub qaçdilar; lenaplar qəbiləsinin müzəffər döyüşüləri onların dalınca düşdülər. Bir dəqiqə belə keçməmiş səslər müxtəlif tərəflərdə batmağa və tədricən meşənin dərinliklərində itməyə başladı. Lakin quronların kiçik bir dəstəsi görünür, dalda bir yer axtarmaq fikrində deyildi və Çinqaçkukla onun dəstəsinin yenicə tərk

etdiyi yamacla yavaş-yavaş və məyus halda qalxırdı. Bu dəstədə Maqua öz qəzəbli sifətilə, təşəxxüslü və amiranə hərəkətlərilə seçilirdi.

Unkas, demək olar ki, tək qalmışdı, çünki düşmənləri təqib etmək arzusunda olduğuna görə, döyüşçülərinin, demək olar ki, hamısını düşmənin üstünə göndərmişdi. Lakin Unkasın gözləri Bic Tülükyə sataşdıqda, gənc mogikan ehtiyatlı olmayı tamamilə unutdu. O, döyüşə girişmək niyyətilə ucadan bağırdı; altı-yeddi döyüşü ona səs verdi; sonra Unkas, dəstəsinin çox kiçik olmasına baxmayaraq, dərhal düşmənin üstünə cumdu. Onu diqqətlə izləyən Maqua ayaq saxladı və hücumu qarşılıamağa kinli bir sevinclə hazırlaşdı. Maqua elə xəyal edirdi ki, gözü qızmış düşmən öz ehtiyatsızlığı üzündən onun əlinə keçəcəkdir; bu zaman yenidən döyüşə çağırın bağırtı eşidildi və Şahingöz bütün öz ağ döyüşçülərinin müşayiətilə Unkasın köməyinə gəldi. Quron dərhal geri çəkildi və dağ yamacı ilə cəld yuxarı qalxmağa başladı.

Bir-birini təbrik etmək və ya salamlamaq vaxtı deyildi; Unkas, dostlarının özlərini buraya yetirmiş olmalarından hələ xəbərsiz idi və düşməni yel kimi sürətlə təqib edirdi. Şahingöz qışqırıb Unkasa xəbərdarlıq etdi ki, pusquda olan quronlardan özünü gözləsin; lakin Şahingözün bu xəbərdarlığı əbəs idi; gənc mogikan düşmənin atəşindən əsla qorxmurdu; o özü sürətlə yürüdüyü kimi düşməni də sürətlə qaçmağa məcbur edirdi. Az sonra təqib olunanlar da, təqib edənlər də bir-birindən yaxın məsaflədə veyandotlar kəndinə girdilər:

Quronlar öz daxmalarını gördükdə ürəkləndilər və təqib olunmaq nəticəsində yorğun olduqlarına baxmayaraq, məsləhət daxmasının qabağında dayanıb çox qəzəblə vuruşmağa başladılar. Delavarların hücumu, yolunda hər şeyi uçurub darmadağın edən tufan küləyinə oxşayırıldı. Unkasın tomahavkı, Şahingözün sərrast güllələri, Munronun hələ təpərli olan əli – bir sözlə hər şey – işə salınmışdı və çox keçmədi ki, onların düşmənlərinin meyitləri leş-leşə söykəndi. Lakin Maqua vuruşmada qızğın iştirak etməsinə baxmayaraq, hələ də sağ-salamat qalmışdı. Quron-

ların bu hiyləgər başçısı yoldaşlarının hamısının məhv olduğunu gördükdə, qəzəbindən və ümidsizlik üzündən bağırib vuruşmada sağ qalan iki dostu ilə birlikdə döyüş meydanını tərk etdi.

Unkas onun dalınca yüyürdü; Şahingöz, Heyvord və David gənc başçının dalınca qaçırdılar. Kəşfiyyatçı Unkası qorumaq üçün əlindən gələni edirdi, hətta tüfənginin lüləsini qabağa uza-daraq, onunla sehrli bir sıpər kimi, dostunu qoruyurdu. Maqua düçər edildiyi böyük tələfat üçün son gücünü toplayıb intiqam almaq istədi, lakin bu niyyətindən vaz keçərək, cəld qaçıb özünü cəngəlliyyə verdi. Düşmənləri onun dalınca düşdüler və oxucu üçün təsvir edilmiş mağaraya gözlənilmədən gəlib çıxdılar. Şahin-göz sevincə dedi ki, indi qələbə delavarlarındır. Təqib edənlər uzun və dar yeraltı yola girdikdə, quronların necə qoyub qaçıqlarını gördülər. Burada qadınların naləsi, uşaqların ağlaşması və qorxuya düşmüş yüzlərlə adamın səsi bir-birinə qarışib mağaranın tağlarında boğuşq əks edirdi. İçərisinə tutqun işıq düşən mağara indiki dəqiqələrdə cəhənnəm astanasına oxşayırıdı.

Unkas quronlarını başçısını gözdən qoymurdu, elə bil dünyada ondan savayı heç kəsi tanımadı. Heyvord və kəşfiyyatçı Unkasın dalınca dabanbası yüyürdülər; lakin onların hər üçünə eyni dərəcədə aid olan hiss, Heyvordla kəşfiyyatçını Unkasa nisbətən yəqin ki, daha az həyəcanlandırırırdı. Onlar cansızıcı, qaranlıq mağarada getdikcə daha dolaşıq və çətin yeraltı yollara rast gəlirdilər; qaçan döyüşçülərin qaraltısı daha gec-gec və daha tutqun görü-nürdü. Dostlar bir dəqiqliyə elə zənn etdilər ki, guya quronların izini itirmişlər; bu zaman birdən uzaqdakı yeraltı yolun yaxınlığında kiminsə ağ paltarı göründü; yəqin bu yol dağa gedirdi.

Heyvord, dəhşətlə sevincin bir-birinə qarışmasını əks etdi-rən bir səslə:

– O Koradır! – dedi.

– Kora! Kora! – deyə Unkas təkrar etdi və maral kimi cəld irəli yüyürdü.

Kəşfiyyatçı:

– Bizim qızdır! – dedi. – Qorxmayıñ ledi! Gəlirik! Gəlirik!

Dostlar əsir qızı gördükdə, quronları qat-qat artıq sürətlə təqib etməyə başladılar. Lakin yol kələ-kötür idi və onun bəzi yerlərindən keçmək son dərəcə çətindi. Unkas tüfəngini bir kənara atıb, bütün maneələrdən ağlagəlməz bir sürətlə tullanıb keçirdi. Heyvord da onun dalınca gedirdi; onların hər ikisi düşüncəsizlik etdiyini bir dəqiqədən sonra gullə səsi eşidərkən yəqinləşdirdi; bu gulləni quronlar yeraltı yol ilə dağlara qaçarkən dönüb atmışdır. Onların birinin atdığı gullə, gənc mogikani yüngülce yaradı. Bu vaxt kəşfiyyatçı var gücünü toplayıb yüyürdü və dostlarını ötüb keçərək:

– Biz gərək onlarla əlbəyaxa olaq! – dedi. – Bu yaramazlar hamımızı bu qədər yaxından gullə ilə bir-bir dənləyə bilərlər. Ora baxın, Koranı elə tutmuşlar ki, qız onlar üçün sipər olsun!

Doğrudur, yoldaşları Şahingözün sözlərinə əhəmiyyət vermədilər, daha doğrusu bu sözləri eşitmədilər, lakin onlar da Şahingözün dalınca getdilər və qaçan quronlara misilsiz səylə o qədər yaxınlaşdırılar ki, iki quron döyüşünün Koranı neçə apardığını, Maquanın isə qaçmağı necə əmr etdiyini görə bildilər. Dörd nəfərin qaraltısı bir anlığa səma fonunda aydın göründü, lakin tezliklə gözdən itdi. Hədsiz qəzəblənmiş Unkas və Heyvord, onsuz da ifrat dərəcəyə çatdırıldıqları səylərini bir az da artıraraq, mağaradan lap vaxtında yürüüb çıxdılar və təqib olunanların hansı yol ilə uzaqlaşdıqlarını görə bildilər. Təhlükəli, çətin bir yol ilə dağa dırmaşmaq lazımdı.

Bələ dəqiqələrdə tūfəngi bir yük olan kəşfiyyatçı Heyvordun dalınca gəlir, Heyvord isə Unkasın dalınca dabanbasdı yürüdü. Onlar öz yollarında rast gəldikləri hər cür maneədən ağlagəlməz bir sürətlə aşib keçirdilər; halbuki, bələ maneələr başqa vaxt keçilməz bir səd hesab edilərdi. Təqib edənlərin xoşbəxtliyindən, quronlar, onlar kimi cəld qaça bilmirdilər, çünki onları Kora ləngidirdi.

Unkas parıldayan tomahavkını əlində silkələyə-silkələyə:

– Dayan, köpək veyandot! – deyə Maquani səslədi. – Delavar sənə əmr edir ki, dayanasan!

Kora, dərin uçuruma doğru başıashağı sallanan qayanın kənarında qəflətən ayaq saxlayaraq qışqırdı:

— Mən daha getməyəcəyəm! Hərgah isteyirsənsə öldür məni, quron, mən daha getməyəcəyəm!

Gənc xanımın qollarından tutmuş hindular dərhal öz tomahavklarını qaldırdılar, lakin Maqua onları tomahavklarını endirməyə qoymadı. O, xəncərini sıyırib üzünü əsir qızı tutaraq:

— Ey arvad, — dedi, — ikisindən birini seç: — ya Bic Tülkünün viqvamı, ya da onun xəncəri!

Kora, hətta onun üzünə belə baxmadı, dizləri üstə yixildi və əllərini yuxarı qaldıraraq dilləndi:

— İlahi, sən özün mənə kömək elə!

Maqua çalışırdı ki, Kora parıldayan duru gözlərilə heç olmasa bircə anlığa ona baxsın; o, xırıltılı səslə:

— Ey, arvad, seç! — deyə təkrar etdi.

Lakin Kora ona əsla əhəmiyyət vermirdi. Quron titrəyib əlindəki xəncərini yuxarı qaldırdı, lakin əlini çəşqin halda, təecübələ aşağı saldı. Bir az tərəddüd etdikdən sonra xəncərini yenə yuxarı qaldırdı; elə bu vaxt Maquanın başı üstündə qüvvətli, zil qışqırıq səsi yüksəldi və Unkas çox hündürdən qayanın dibinə tullanıb onların arasına yixildi. Maqua geri çəkildi, lakin onun yoldaşlarının biri bu fürsətdən istifadə edərək əlindəki xəncəri Koranın sinəsinə yeritdi.

Maqua onu təhqir edən öz həmqəbiləsinin üstünə pələng kimi cumdu, lakin onların arasına yixılmış olan Unkasın bədəni vuruşmaya mane oldu. Maqua gözü qabağında Koranın öldürülməsindən qəzəblənib quduzlaşaraq xəncərini, yerdə tirtap sərilib qalan Unkasın kürəyinə soxdu və insan səsinə oxşamayan dəhşətli bir səslə bağırdı. Lakin Unkas sıçrayıb ayağa qalxdı, Koranı öldürən hindunun üstünə cumdu və onu öldürüb meyitini öz ayaqları altına saldı, beləliklə də axırıncı gücünü bu səyinə sərf edib heydən düşdü. Sonra qəzəbli və amansız gözlərilə qurona baxdı; gücdən düşməsəydi qurona tuta biləcəyi dəhşətli divanın bütün mənzərəsi baxışlarında əks etdi. Maqua delavarın heysiz

qolundan yapışib xəncərini onun sinəsinə dalbadal üç dəfə yortdu; hədsiz nifrətlə dolu gözlərini quronun üzündən çəkməyən Unkasın, nəhayət, canı çıxdı və onun meyiti Maquanın ayaqları altına sərildi.

Gördüyü dəhşətdən nəfəsi qaralan Heyvord yuxarıdan qışqırıb Maquaya deyirdi:

– Rəhmin gəlsin, rəhmin gəlsin, quron! Ona dəymə, sənə də dəyməzlər!

Qələbə çalmış Maqua qanlı xəncərini havada tovladıb, vəh-şilərə məxsus quduzcasına qəzəb və sevincələrə elə bərk bağırkı ki, onun səsini qayadan min fut aşağıdakı dərədə vuruşanlar da eşitdilər. Bu səsə cavab olaraq başqa bir bağırkı eşidildi; bu dəfə bağırı kəşfiyyatçı idi. Onun uca boylu qaraltısı vəhşiyə sürətlə yaxınlaşmaqdı idi; o, təhlükəli qayalardan elə iri və cürətli addımlarla sıçrayıb keçirdi ki, elə bil havada yeriyə bilirdi. Lakin ovçu dəhşətli qətl yerinə gəlib çatdıqda, burada yalnız meyitləri görə bildi.

Kəşfiyyatçı meyitlərə gözucu baxdıqdan sonra başını qaldırdı və yuxarıya qalxarkan rast gələcəyi maneələri nəzərdən keçirdi. Dağın lap zirvəsində, dəhşətli uçurumun kənarında kim isə əllərini qaldırıb qorxunc, hədələyici bir vəziyyətdə dayanmışdı. Şahingöz bu adamın üzünə diqqətlə baxmadan tüfəngini çıyından çıxartdı və nişan aldı; birdən elə bu vaxt qaçqınların birinin başına dağın zirvəsində yekə bir daş düşdü və çox keçmədi ki, namuslu Hamutun qəzəbdən alışib yanın üzü göründü. Bu anda Maqua dağ yarganından çıxdı. O, yoldaşlarının sonuncusunun meyitinin üstündən sakitcə və laqeydiliklə keçib o biri, daha enli yargana addadı və dağa dırmaşdı; burada Davidin əli ona çata bilməzdi. İndi Maqua özünü bircə sıçrayışla xilas edə bilerdi. Lakin quron tullanmazdan əvvəl dayanıb yumruğunu düyünlədi və kəşfiyyatçını hədələyə-hədələyə qışqırıb dedi:

– Solğun bənizlilər köpəkdirler! Delavarlar qorxaq qadındırlar! Maqua onları dağlarda qoyub gedir ki, qarşalarala yem olsunlar!

Maqua xırıltılı səslə bərkdən güldü, var gücünü toplayıb tulandı və büdrədi, lakin qayanın kənarında bitən koldan yapışa bildi. Şahingöz, sıçramağa hazırlaşan yırtıcı heyvan kimi çömbəldi; o, küləyin tərpətdiyi ağaç yarpağı kimi səbirsizlikdən əsirdi. Maqua əllərilə koldan yapışıb havada asılı qalmış və ayaqlarını qoymaq üçün daş axtarırdı. Sonra o, var gücünü toplayıb qayaya dırmaşmaq istədi; buna müvəffəq oldu, Maquanın dizləri indi dağın yalına dəyirdi. O, məhz qıvrılıb özünü yumaq kimi yiğdiqdə, kəşfiyyatçı nişan aldı; dərhal gülə səsi eşidildi. Quronun qolları zəiflədi, bədəni geriyə əyildi, lakin qıçları hələ bayaqkı vəziyyətdə qalırdı. Maqua dönüb öz düşməninə hədsiz kin və acıqla baxdı, onu qəzəbli-qəzəli hədələdi. Lakin bu vaxt Maquanın əlləri budaqdan buraxıldı; onun qaralan bədəninin havanı yara-yara başı aşağı necə gəlməsi və dağın döşündə bitən kolluğun yanından öz məhvinə doğru necə ötüb keçməsi bircə anda göründü.

XXXIII fəsil

Ertəsi günü səhər tezdən günəş doğub qalxarkən, lenaplar qəbiləsi yas içində idi. Vuruşmalar qurtarmışdı, delavarlar quronların böyük bir kəndini məhv edib, çoxdankı intiqam arzularına çatmışdılar. Yüzlərlə qarğanın çılpaq dağ zirvələrinə qalxması və ya qağıldaya-qağıldaya dəstə ilə meşənin üstündən ötüb keçməsi, dünənki döyüş meydanının harada olduğunu göstərirdi.

Nə fərəh səsləri, nə də sevinc nəgmələri eşidilmirdi. İftixar və fərəh hissi indi dərin bir kədərə çevrilmişdi.

Daxmalar boş qalmışdı; onların yaxınlığında qaşqabaqlı, qəmgin adamlar dəstə ilə dövrə vurub dayanmışdılar.

Uzun qara saçları sinələrilə tökülən altı delavar qızı kənardə hərəkətsiz dayanmışdı. Onlar yalnız hərdənbir, səkidə uzandırılib üstü hindu paltarı ilə örtülen Koranın meyitinə ətirli meşə otları və meşə çiçəkləri səpərkən hərəkətə gelirdilər. Koranın meyiti sadəcə parçaya bükülmüşdü, üzü isə adamların nəzərin-dən həmişəlik örtülüb gizlədilmişdi. Onun ayaq tərəfində Munro

oturmuşdu. O, ağarmış başını aşağı əymışdı; ağ saçları qırışmış alnına tökülmüşdü. Hamut da başını açıb onun yanında dayanmışdı; o, gözlərini müqəddəs kəlamlarla dolu kitabından tez-tez çəkib, qəlbən çox istədiyi Koranın meyitinə qəmli-qəmli və nigarçılıqla baxırdı.

Heyvord yaxınlıqdakı ağaca söykənib, kədərini mərdliklə böğməga çalışırdı.

Lakin, bu mənzərə nə qədər qəmli, nə qədər kədərli olsa da, talanın o biri başında canlanan mənzərədən heç də o qədər təsirli deyildi. Burada öz qəbiləsinin ən zəngin və gözəl paltarlarına geyindirilmiş Unkas əzəmətlə oturmuşdu, sanki diri idi. Başına sancılmış gözəl lələklər küleyin təsirindən tərpənirdi; sinəsi çoxlu boyunbağı və medallarla bəzədilmişdi. Lakin gözleri hərə-kətsizdi, onlarda heç bir dirilik əlaməti yox idi.

Cinqaçkuk meyitin qabağında silahsız dayamışdı; onun sinə-sində, nəqş edilmiş öz qəbiləsinin göy rəngli simvolundan savayı heç bir bəzəyi yox idi. Bütün həmqəbilələri buraya toplاشan dəqiqələrdən bəri mogikan oğlunun cansız üzündən gözlərini bir an belə çəkməmişdi.

Kəşfiyyatçı yaxınlıqda, xatalı intiqam silahına söykənib fikrə getmişdi. Tamenund öz qəbiləsinin aqsaqqallarına söykənərək hündür bir yerdə oturmuş və oradan bu səssiz və qəmgin yiğincəga baxa bilirdi.

Öynində yadelli geyimi olan bir döyüşçü bu adamlardan kənardə dayanmışdı; onun köhlən atı arxa tərəfində, atlıların lap ortasında durmuşdu; görünür bu atlalar indi uzaq səfərə çıxmali idilər. Həmin döyüşünün geyiminə nəzərən, demək olardı ki, o, Kanada qubernatoru yanında mühüm vəzifə sahibidir. Yəqin o, qızığın rəqibləri barişdırmaq haqqında aldığı tapşırığı yerinə yetirməyə gəlmışdı, lakin çox yubanmış, indi isə, qarşısını ala bilmədiyi vuruşmaların nəticələrindən birinə səssiz-səmirsiz durub baxırdı.

Günortaya az qalırdı, lakin camaat hələ də kədərli, əzici sükut içərisində qalmışdı. Hərdənbir boğuq, yavaş hönkürtü eşidilirdi;

lakin camaat dalğın vəziyyətdə qalıb yerindən əsla tərpənmirdi. Yalnız arabir adamlardan biri qalxıb mərhumun xatırəsinə sadəcə, lakin təsirli qurban verirdi.

Nəhayət, delavarların dünyagörmüş qəbilə başçısı əlini uza-daraq yanındakı yoldaşlarının çiyinlərinə söykənib qalxdı. Onun çox zəif olduğunu başa düşmək çətin deyildi, sanki öz qəbiləsilə sonuncu dəfə danişdiyi dəqiqələrdən bütün bir əsr keçmişdi.

Qəbilə başçısı boğuq səslə sözə başladı:

— Lenap övladları! Manittonun üzünü qara buludlar örtmüsdür! O, gözlərini bizdən döndərmışdır, qulaqlarını yummuşdur, dili isə cavab vermir. Siz onu görmürsünüz, lakin onun qəzəbi sizdən uzaq deyildir. Açıq ürəklərinizi, qoy diliniz yalan deməsin. Ey lenap övladları! Manittonun üzünü qara buludlar örtmüsdür!

Sadə, lakin qüvvətli qorxu doğuran bu sözlərdən sonra dərin sükut başlandı. Hətta cansız Unkas, onun dövrəsinə toplaşmış camaata nisbətən, elə bil diri idi. Lakin qəbilə başçısının sözlərinin bağışladığı təsir bir qədər zəiflədikdə, mərhumun şərəfinə yavaş səslə mahni oxumağa başladılar. Oxuyanlar qadın idi, onların səsləri son dərəcə yaniqli idi. Qadınların biri mahnını qurtardıqda o birisi tərifləyici və ya nisgilli nəgməsini davam etdirirdi. Arabir hamının sinəsindən qopub çıxan kədərli inilti mahnının arasını kəsirdi.

Qızların biri mərhum döyüşünün sifətlərini təvazökar sözlərlə xatrılab onu tərifləməyə başladı. Qız onu “öz qəbiləsinin qaplanı” adlandırıb deyirdi ki, bu elə bir döyüşü idi ki, onun mokasinlərinin izi şehdə qalmırıldı; özü cavan maral kimi sıçrayıb yürürdü; onun gözləri qaranlıq gecədə görünən ulduzlardan parlaq idi; döyük dəqiqələrində səsi Manittonun göylərdən qopardığı gurultudan da qüdrətli idi. Qız öz mahnısında Unkası doğmuş ananı xatrıladaraq, belə oğul anası olmaq səadətini tərənnüm edirdi.

O biri qızlar bu gənc döyüşü ilə, demək olar ki, bir vaxtda dünyani tərk etmiş olan yadelli qızı daha həzin səslə oxşayırdılar. Onlar həmin qızın misilsiz gözəlliyini, nəcib hünərini təsvir edirdilər.

Bundan sonra qızlar Koranın özünə, mehribanlıq və məhəb-bətlə dolu sözlərlə müraciət etdilər. Onlar Koraya yalvarırdılar ki, xatircəm olsun və öz aqibəti üçün qorxmasın. Onun yol yoldaşı olan ovçu, hər bir arzusunu yerinə yetirib, onu hər cür təhlükədən qoruya biləcəkdir. Qızlar Koraya vəd edirdilər ki, onun səfəri xoş, yükü isə yüngül olacaqdır. Onlar Koraya məsləhət görürdülər ki, qüdrətli Unkasın qeydinə qalsın. Sonra qızlar ümumi coşqunluqla səs-səsə verib mogikanın şərəfinə oxumağa başladılar. Onlar Unkası nəcib, mərd və alicənab döyüşü adlandırdılar.

Qızlar ən yanğınlı və mehriban sözlərlə Unkasa deyirdilər ki, onun ürəyindən xəbərdardırlar; delavar qızları onu maraqlandır-mırdılar; o, vaxtilə Duzlu gölün sahillərində hökmranlıq etmiş olan qəbilədən idi və qəlbində coşan arzular onu öz əcdadının məzarları yaxınlığında yaşayan xalqına tərəf çəkirdi. Bir halda ki, o özü üçün ağ qız seçmişdi, deməli belə də lazımlı imiş. Hami görüb yəqin edə bilmışdı ki, bu ağ qız təhlükələrlə dolu meşələrdə ömür sürmək üçün yaranmışdı, indi isə dünyanın müdrik sahibi, qızı elə bir diyara aparmışdır ki, orada həmişəlik xoşbəxt olacaqdır.

Ağlı deyən qızlar sonra avazlarını dəyişib başqa bir qızı, yəni qonşu daxmada hönkürə-hönkürə ağlayan Alisanı yada saldılar. Onlar Alisanı yüngül, ağ, təmiz qar lopasına oxşadırdılar. Onlar biliirdilər ki, Alisa dərisinin rənginə görə ona çox oxşayan gənc döyüşünün gözündə olduqca gözəldir.

Delavarlar mahnilara ovsunlanmış adamlar kimi qulaq asırdılar; onların üzünüñ ifadəsi dərdə ürəkdən şərik olduqlarını aydın bildirirdi. Hətta David qızların həzin səslərinə diqqətlə qulaq verirdi; hələ mahnının qurtarmasından çox-çox qabaq Davidin gözlərindəki heyrət ifadəsi qəlbən iztirab çəkdiyini aydın göstərirdi.

Oxunan mahniların mahiyyətini başa düşən yeganə ağ adam, yəni kəşfiyyatçı, bayaqdan daldığı xəyal aləmindən qayıtdı və mahnının mənasını daha yaxşı qavramaq istəyirmiş kimi başını aşağı əydi.

Qızlar Koranın və Unkasın aqibətindən danışmağa başladıqda, kəşfiyyatçı bu qızların sadəlövh etiqadlarının tamamilə əsassız olduğunu dərk edən bir adam kimi başını bulayıb, əvvəlki kimi yenə tüsənginə söykəndi və dəfn mərasimi qurtaranadək bu vəziyyətdə qaldı.

Yalnız Çinqaçukdan başqa buradaki bütün hindular dəfn ayininin icra olunmasına çox diqqətlə fikir verirdilər. Bütün bu müddətdə Çinqaçuk gözlərini bir dəfə də olsun oğlunun üzündən çəkməmişdi; hətta ən zəhmli və ya ürək yandırıcı yanğınlı nalə səsləri ucaldıqda da, onun üzünün donuq ifadəsi əsla dəyişməmişdi.

Neçə illərdən bəri canından artıq sevdiyi və az sonra daha heç zaman görməyəcəyi əziz oğlunun üzünü axırıncı dəfə görmək üçün Çinqaçukun bütün qalan hissələri sanki keyimişdi.

Mahnı oxunması qurtardıqda, öz igidliklərilə məşhur olan, qəzəbli və əzəmətli görünüşlü bir döyüşü camaatın arasından çıxdı. O, yavaş-yavaş mərhuma yaxınlaşıb onun yanında durdu. Az sonra Unkasın cansız cəsədinə müraciət edərək dedi:

— Ey delavarların iftixarı, nə üçün bizi tərk etdin? Sənin ömrün ağacların arxasından yenicə qalxmağa başlayan günəşə oxşayırıdı, şöhrətin isə, günəşin hətta günorta çağrı saçdığı işıqdan da parlaq idi. Səni döyüşdə görənlərin hansının ağlına gələrdi ki, sən də ölərmisən? Sənin qızların quş qanadlarına oxşayırıdı, qolun yuxarıdan enən şam budaqlarından da ağır idi, səsin isə, Manittonun buludlardan gələn gur səsinə oxşayırıdı. Ey delavarların fəxri, nə üçün bizi tərk etdin?

Onun ardınca digər döyüşülər də çox nizamla mərhuma yaxınlaşırıdlar.

Qəbilənin ən məşhur adamlarının əksəriyyəti mərhumu mahnı və ya nitqlə tərifləyib onun cəsədi qarşısında öz borcunu verdikdən sonra, yenidən dərin və ağır sükut başlandı.

Bu zaman havada musiqiyə oxşayan həzin bir səs eşidildi. Səs o qədər yavaş çıxırı ki, haradan gəldiyini bilmək mümkün

deyildi. Bu səsin ardınca başqa səslər də eşidildi; səslər get-gedə ucalırdı; nəhayət camaatın qulağına əvvəlcə uzanan və tez-tez təkrar olunan nidalar, sonra isə səslər çatdı. Çinqəçukun dodaqlarının bir-birindən araladığını görərkən başa düşmək olardı ki, bu mahnını oxuyan odur, o öz ata mahnısını oxuyur. Doğrudur, heç kəs üzünü döndərib Çinqəçuka baxmırıd, lakin buradakıların başlarını qaldırıb qulaq asmlarından aydın olurdu ki, onlar Çinqəçukun səsini də Tamenundun danışığı, kimi çox diqqətlə dinləyirlər. Lakin hinduların diqqətlə qulaq asmları əbəs idi. Yenicə güclənən və sözləri başa düşülməyə başlayan bu səs yenə zəifləyib titrəməyə başladı, elə bil külək onu uzaqlara aparırdı. Saqamorun dodaqları bir-birinə bitişdi, onun səsi kəsildi. Delavarlar öz dostlarının içəridən coşub baş qaldıran duyğularını boğmaqdə aciz olduğunu başa düşdükdə, onun səsinə daha qulaq vermədilər və yadelli qızın dəfninə fitri bir nəzakətlə diqqət yetirməyə başladılar.

Qoca başçılarından biri qadınlara işarə etdi. Qızlar Koranın cənəzəsini qaldırıb ciyinlərinə aldılar və mərhumu yeni, yaniqli bir mahnı ilə tərifləyə-tərifləyə, yavaş addımlarla getdilər. Bayaqdan ayını çox diqqətlə izləyən Hamut indi qızın, demək olar ki, huşunu itirmiş olan atasına tərəf əyilib qulağına piçildədi:

— Sənin övladının meyitini aparırlar. Onların dalınca getməyimiz və qızın xristian adətilə dəfn olunmasına göz yetirməyimiz lazımdır!

Munro diksindi. Təlaşla ətrafına göz gəzdirib ayağa qalxdı və kiçik dəfn mərasiminin ardınca getdi. Dostlar onu araya aldılar; onların bürüzə verdikləri kədər və ələm o qədər qüvvətli idi ki, yas sahibinə göstərilən adicə rəğbətin ifadəsi adlandırılara bilməzdi. Hətta gənc fransız da, belə bir gözəl qızın vaxtsız və fəlakətli ölümündən çox mütəəssir olaraq, dəfn mərasimində iştirak edirdi. Lakin qəbilənin axırıncı qadını matəm mərasiminə qoşulduqda, lenapların kişiləri yenə də Unkasın qarşısında dairə vurub bayağı kimi səssiz-səmirsiz, əzəmətlə və hərəkətsiz dayandılar.

Koraya qəbir qazmaq üçün seçilmiş yer balaca bir təpə idi, burada bitən cavan şam ağacları yerə kədərli kölgə salırdı. Qızlar buraya çatdıqda Koranın cəsədini ciyinlərindən düşürüb yerə qoydular. Onların adətinə burada bələd olan yeganə ağ adam, yəni kəşfiyyatçı, bu vaxt delavar dilində dedi:

– Mənim qızlarım yaxşı iş gördülər; ağ adamlar onlara min-nətdarlıq edirlər.

Qızlar bu tərif sözlərindən razı qalaraq Koranın meyitini qayın ağacı qabığından çox ustalıqla hazırlanan tabutun içinə qoydular və onu Koranın cansıxıcı sonuncu mənzilinə endirdilər. Qızlar qəbri də asanlıqla və səssiz-səmirsiz torpaqla doldurdu-lar, yaş torpağın üstünü isə yarpaq və çiçəklərlə örtdülər. Lakin bu mehriban məxluqlar öz qəmli işlərini qurtardıqda dayandılar və bununla da bildirdilər ki, bundan sonra nə etmək lazıim gəldiyini bilmirlər. Kəşfiyyatçı yenə onlarla müraciət edərək:

– Ey cavan qadınlar, siz yaxşı elədiniz, solğun bəñizli adamın ruhu nə yemək istəyir, nə də paltar... – dedi və yəqin ki, mü-qəddəs bir mahni oxumaq istədiyinə görə kitabını açan Davidə baxaraq, əlavə etdi: – Görürəm, xristian adətlərini burada mən-dən yaxşı bilən və buna görə də danışmaq istəyən vardır.

Qadınlar təvazökarlıqla kənara çəkildilər; bayaqdan onlar əsas icraçı olduqları halda, indi qarşılarda canlanan mənzərəyə itaətkarlıqla və çox diqqətlə tamaşa etməyə başladılar. David bütün öz möminlik hisslərini izhar edib qurtaranadək qadınlar nə görüb eşitdiklərinə təəccüb etdiklərini bir hərəkətlə bürüzə ver-diilər, nə də öz baxışlarında səbirsizlik təzahürü sezdirdilər. Onlar elə diqqətlə qulaq asırdılar ki, elə bil özləri üçün yad olan sözlərin əhəmiyyətini və bu sözlərin ifadə etməli olduğu dərin kədər hissini başa düşürdülər.

Ölünün dəfn edilməsi təsiri altında həyəcana gəlmış olan mahni müəllimi özündən çıxmışdı. O öz himnini oxumağa təntə-nəli süküt içərisində başladığı kimi, onu belə bir səssizlik içəri-sində də qurtardı.

Himnin son sədaları buradakıların qulaqlarına çatdıqda, hamı mərhumun atasına çəkinə-çəkinə, gözaltı baxdı və ehtiyatla, ya-vaşca piçıldıasdı. Munro ağarmış, qırvım saçlı başını açdı və ətra-fında toplanmış cürətsiz, mülayim qadılara göz gəzdirdi. Sonra, onu dinləməyi əliyə kəşfiyyatçıya işarə edib dedi:

– Bu mehriban qadılara deyin ki, ürəyi dağlı qoca kişi onlara təşəkkür edir...

Munro yenidən başını aşağı saldı və qızının dəfnindən əvvəlki dəqiqələrdəki kimi, yenə keyləşib dommağa başlıdıqda, haqqında yuxarıda deyilən gənc fransız əlini yavaşca onun dirsəyinə vurdu. Fransız, qəm dəryasına batan qocanın diqqətini özünə cəlb et-dikdə, üstüörtülü yüngül xərəyi gətirən bir dəstə gənc hindunu ona göstərdi, sonra isə əlini qaldırıb günəşə tərəf uzatdı.

Munro süni bir toxtaqlıqla:

– Sizi başa düşürəm, ser, – dedi, – sizi başa düşürəm. Göylə-rin əmri belədir, mən də ona itaət edirəm... Kora, mənim balam! Hərgah ürəyi dağlı atanın duasının sənə bir xeyri olsayıdı, indi sən nə qədər xoşbəxt olardin!... Gedək, centlmenlər, – deyə o, əlavə edib qürurla ətrafinə göz gəzdirdi, halbuki yorğun üzünü büzüşdürən iztirab o qədər qüvvətli idi ki, onu gizlədə bilmirdi.

– Borcumuzu verdik, gedək buradan.

Heyvord özünü bayaqdan güclə saxlayır və hər bir an taqət-dən düşəcəyini hiss edirdi. Buna görə də Munronun əmrinə əməl edib burdan getməyi məsləhət bildi. Səfər yoldaşları ata minərkən Heyvord kəşfiyyatçının əlini sıxdı və qoyduqları şərti xatırladaraq təkrar etdi ki, Britaniya ordusu sıralarında onunla görüşmək arzusundadır. Sonra Heyvord sıçrayıb ata mindi və onu mahmızlayıb xərəyin yanına sürdü; xərəkdə uzandırılmış Alisanın boğuq hicqirtisi eşidilirdi; bu isə onun diri olduğunu göstərən yeganə əlamət idi.

Beləliklə, Şahingözdən əlavə ağ adamların hamısı: Monkal-min adyutantının və onun yaxın adamlarının müşayiətilə kədərli süküt içərisində başını aşağı salıb gedən Munro, Heyvord və David delavarların qarşısından keçdilər və az sonra geniş meş-

likdə gözdən itdilər. Şahingöz isə yenilməz sədaqət və məftunluğın çəkib apardığı yerə yönəldi. O, Unkasın üzünə sonuncu dəfə baxmaq üçün buraya vaxtında gəlib çıxmışdı; delavarlar Unkasa heyvan dərilərindən tikilmiş sonuncu paltarını geydirmişdilər. Hindular mərhumun üzünə keşfiyyatçının məhəbbətlə xeyli baxmasına imkan vermək üçün əl saxladılar; sonra Unkasın meyitini həmişəlik bükdülər. Birinci dəfn mərasiminə oxşayan yeni matəm mərasimi yola düşdü; bütün qəbilə, başçının müvəqqəti qəbrinin dövrəsinə toplaşmağa gedirdi; bu qəbir ona görə müvəqqəti sayılırdı ki, Unkasın cəsədi sonralar onun həm-qəbilələrinin qəbiristanında dəfn edilməli idi.

Delavarlar Unkasın qəbrinə tərəf gəlirdilər. Koranın qəbri üstündə olduğu kimi, bu yeni qəbrin də dövrəsində adamlar qəmli-qəmli dayanmışdır; burada da əzici ağır sükut hökmran idi və mərhumun xatirəsinə dərin hörmət göstərilirdi. Mərhumun cəsədini qəbirdə üzü günçixan tərəfə oturtdular, yanına müharibə və ov silahları qoydular. Qəbri torpaqla doldurub örtdülər və vəhşi heyvanlardan qorumaq üçün tədbir gördülər.

Dəfn qurtardıqdan sonra buradakıların hamısı ayının o biri hissəsinə başladı.

İndi hamının gözü enə Çinqaçukda idi. O hələ dinmirdi, halbuki hamı belə bir ağıllı və təcrübəli döyüşdən ibrətli sözlər eşitmək istəyirdi. Bu sərt və ehtiyatlı döyüşü camaatın ürəyindən keçəni başa düşdüyü üçün başını qaldırdı, indiyədək paltarının ətəyilə örtdüyü üzünü açıb buradakıların hamısını qətiyyətli bir baxışla süzdü. Onun mənalı bir tərzdə bir-birinə möhkəm sıxlıq dodaqları aralandı; o, xeyli müddətdən bəri davam edən dəfn mərasimi ərzində indi birinci dəfə hamının eşidə biləcəyi qədər ucadan danışmağa başladı.

— Mənim qardaşlarım nə üçün qüssəlidirlər? — deyə ətrafdakı döyüşülərin kədərli və məyus üzlərinə baxaraq dilləndi.
— Mənim qızlarım niyə ağlayırlar? Ona görəmi ki, cavan oğlan uğurlu ovlağa getmişdir? Ona görəmi ki, başçı öz ömrünü namusla başa vurmuşdur? O, mehriban idi, ədalətli idi, igid idi. Bunu kim inkar edə bilər? Manittonun belə döyüşüyə ehtiyacı vardı, buna

görə də onu öz yanına apardı. Unkasın oğlu və atası olan mənə gəldikdə, solğun bənizlərin qırılmış meşəsində yarpaqsız qalan bir şam ağaciyam. Mənim tayfam Duzlu gölün sahillərindən də, delavar dağlarından da çəkilib getmişdir. Amma kim deyə bilər ki, qəbilənin başçısı ağlını itirmişdir! Mən yalqızam...

— Yox, yox! — deyə Şahingöz ucadan səslənib onun sözünü kəsdi. O, bayaqdan öz dostunun keyimiş, ciddi üzüne səbirlə baxdığı halda, bu sözləri eşidərkən daha özünü saxlaya bilməyib dilləndi. — Yox, saqamor, sən yalqız deyilsən. Biz dərimizin rənginə görə bir-birimizdən fərqlənsək də, hər ikimizin yolu əvvəldən bir olmuşdur. Mənim də qohum-əqrəbam yoxdur və sənin kimi mən də deyə bilərəm ki, xalqım da yoxdur. Unkas sənin oğlun idi, təbiətinə görə qırmızı dərili idi və qanca ola bilsin ki, sənə daha çox yaxındı, lakin mənimlə çiyin-çiyinə verib düşmənlə çox vuruşan və yanında xatircəm yatmış olan gənci nə vaxt unutsam, qoy onda, dərimizin rəngindən asılı olmayıaraq hamımızı yaratmış olan xalıqımız də məni unutsun! Oğlan bizi tərk etdi, lakin sən yalqız deyilsən, saqamor!

Çinqaçkuk Unkasın yenicə örtülmüş qəbrinin üstündən kəşfiyyatçının həyəcanla və səmimiyyətlə uzatdığı əlindən yapışdı. Onların hər ikisi dostluq hissini ürəkdən belə izhar edib başını aşağı saldı. Yağış damcıları kimi tökülen isti göz yaşları Unkasın qəbrini islatmağa başladı.

Bu mahalın iki ən məşhur döyüşüsünün bütün varlığını bürüyən hissslərin coşması təsirindən başlanmış həzin sükut içində Tamenundun səsi ucaldı:

— Bəsdir. Ey lenap övladları, çıxın gedin, Manittonun qəzəbi hələ soyumamışdır. Tamenundun qalmasının nə mənası vardır? Ömrüm çox uzun olmuşdur. Həyatımın səhər çağında Unamis övladlarını xoşbəxt və güclü gördüm, indi ömrümün tükəndiyi dəqiqlirdə isə, fərasətli və cəsur mogikanlar qəbiləsinin sonuncu döyüşüsünün ölümünü görməli oldum.

MÜNDƏRİCAT

<i>Amerika romantizminin “sonuncu mogikan”i</i>	
Ceyms Fenimor Kuper4
 I fəsil17
II fəsil25
III fəsil34
IV fəsil42
V fəsil52
VI fəsil61
VII fəsil71
VIII fəsil83
IX fəsil94
X fəsil102
XI fəsil112
XII fəsil125
XIII fəsil137
XIV fəsil146
XV fəsil159
XVI fəsil170
XVII fəsil182
XVIII fəsil197
XIX fəsil207
XX fəsil216
XXI fəsil229
XXII fəsil240
XXIII fəsil251
XXIV fəsil264
XXV fəsil276
XXVI fəsil290
XXVII fəsil300
XXVIII fəsil309
XXIX fəsil319
XXX fəsil333
XXXI fəsil346
XXXII fəsil354
XXXIII fəsil367

Buraxılışa məsul: *Əziz Güllalıyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Aleksandra Samuylova*
Korrektor: *Ağasən Bədəlov*

Yiğılmağa verilmişdir 07.11.2004. Çapa imzalanmışdır 12.05.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 23,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 116.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.